



Rahib Əkbərov, Sadiq Səlimov



Azərbaycanın
dövlət və hüquq
tarixi

QANUN 2003



Elmi redaktor: *İbrahim Isa oğlu İsmayılov,
hüquq elmləri doktoru, professor*

Rəyçilər: *Vaqif Ziyəddin oğlu Piriyev,
tarix elmləri doktoru, professor*

*Ağababa Qasim oğlu Rzayev,
hüquq elmləri doktoru, professor*

Rahib Abdulla oğlu Əkbərov, t.e.n., dosent

Sadıq Məmmədzaman oğlu Səlimov, h.e.n., dosent

Azərbaycanın dövlət və hüquq tarixi. "Qanun" nəşriyyatı, Bakı, 2003-ci il, 532 səh.

Azərbaycanın dövlət və hüquq tarixi kitabı ibtidai icma dövründən XXI əsrin əvvəllerinə qədər Azərbaycan ərazisində mövcud olmuş dövlətlərdən, onların ictimai quruluşundan, dövlət quruluşundan və hüququn inkişaf xüsusiyyətlərindən bəhs edir. Kitab teləbələr, müəllimlər, elmi işçilər, hüquq-mühafizə sistemində çalışan kadrlar və geniş oxucular üçün nəzərdə tutulmuşdur.

Q 0700070001 - 048 03-048
AB022051

Az2
© Qanun, 2003
© R.A. Əkbərov
© S.M. Səlimov



MÜNDƏRİCAT

Giriş.....5

I Fəsil. Azərbaycanda ibtidai icma quruluşunun ümumi xarakteristikası, ictimai hakimiyyət və davranış normalarının formallaşması.....7

II Fəsil. Azərbaycan ərazisində ilk quldarlıq dövlətlərinin dövlət və hüquq tarixi.....19

III Fəsil. Erkən feodalizm dövründə Azərbaycanın dövlət və hüquq tarixi (III-VII əsrlər).....35

IV Fəsil. VII-IX əsrlərde Azərbaycanın dövlət və hüquq tarixi.....47

V Fəsil. X-XII əsrlərde Azərbaycanın dövlət və hüquq tarixi.....96

VI Fəsil. XIII-XIV əsrlərde Azərbaycanın dövlət və hüquq tarixi.....119

VII Fəsil. XV əsrde Azərbaycanın dövlət və hüquq tarixi.....135

VIII Fəsil. XVI-XVII əsrlərde Azərbaycanın dövlət və hüquq tarixi.....149

IX Fəsil. XVIII əsrde Azərbaycanın dövlət və hüquq tarixi.....183

X Fəsil. XIX əsrde Azərbaycanın dövlət və hüquq tarixi.....202

XI Fəsil. Azərbaycanın dövlət və hüquq tarixi
XX əsrin əvvəllerində (1900-1917-ci illər).....253

XII Fəsil. Azərbaycan demokratik respublikasının (I respublikam) dövlət və hüquq tarixi (1918-1920-ci illər).....	284
XIII Fəsil. 1920-1936-cı illərdə Azərbaycan Sovet Sosialist Respublikasının (II respublikanın) dövlət və hüquq tarixi.....	342
XIV Fəsil. II Dünya müharibəsi ərefəsində və mühəribə illərində Azərbaycanın dövlət və hüquq tarixi (1937-1946-ci illər).....	421
XV Fəsil. 1946-1985-ci illərdə Azərbaycanın dövlət və hüquq tarixi.....	451
XVI Fəsil. Azərbaycanın dövlət və hüququ (1985-1991-ci illər).....	489
XVII Fəsil. Müstəqil Azərbaycan Respublikasının (III respublika) dövlət və hüququ (1991-2003-ci illər).....	500
İstifadə olunmuş ədəbiyyat və mənbələr	527

Giriş

Dünyanın bir çox xalqları kimi, Azərbaycan xalqının da dövlət və hüquq tarixinin öyrənilməsi indiki dövrde, yenidən müstəqillik bərpa edildikdən sonra daha böyük əhəmiyyət kəsb edir. Azərbaycanın ümumi tarixi kifayət qədər tədqiq edilsə də, dövlət və hüquq tarixinin öyrənilməsinə son illərə qədər diqqət nisbətən az olmuşdur.

Azərbaycan ərazisində sinifli cəmiyyətin və dövlətin yaranması e.ə. III minilliyyin sonundan başlamış, ilkin siyasi birləşmələr – tayfa ittifaqları yaranmışdır. E.ə. I minilliyyin əvvellərində isə Manna, Midiya, Atropatena, Albaniya kimi müstəqil dövlətlər tədricən formalaşmışdır. Quldarlıq dövrü dövlətlərini əvəz etmiş feodal dövlətləri – Şirvanşahlar, Atabeylər, Elxanilər, Qaraqoyunlu, Ağqoyunlu, Səfəvilər və Azərbaycan xanlıqlarının dövlət və hüquq tarixinin siyasi hadisərlərə qarşılıqlı əlaqədə öyrənilməsi tarixi - hüquqi proseslərin aşkarla çıxarılması vəcib şərtlərdəndir. Hüququn mənbələrinin yaranması, xüsusilə də VIII-IX əsrlərdən Azərbaycanda yaranan müsəlman hüquq hüquq münasibətlərinin inkişafında əhəmiyyətli rol oynamışdır.

Azərbaycanın dövlət və hüquq tarixi öz öyrənmə predmetinə görə hüquq elmidir. Azərbaycanın dövlət və hüquq tarixi ümumdülvət və hüquq tarixinin tərkib hissesidir. Bu fənn müstəqil hüquq elmi kim dövlət və hüquq hadisələrini, dövlətin və hüququn özünün yaradığı tarixi şəraiti, onun inkişaf qanunuayğunluqlarını, cəmiyyətin müxtəlif tarixi pillələrində rolunu və yerini araşdırır. .

Azərbaycanın dövlət və hüquq tarixi fənni Azərbaycan ərazisində dövlət və hüququn əmələ gəlməsi və inkişaf tarixi haqqında elm sahəsidir. Dövlətin yaranması və s. məsələlərlə Azərbaycan tarixi də məşğul olur. Lakin Azərbaycanın dövlət və hüquq tarixi bütövlükdə tarixi hadisələri deyil, yalnız dövlət və hüquqla, habelə cəmiyyətin quruluşu, ölkəmizdə mövcud olmuş hüquq və qanunvericilik sistemləri ilə bağlı olan müdədələri araşdırır. Azərbaycanın dövlət və hüquq tarixi yaranan dövlətləri xronoloji ardıcılıqla onların içtimai quruluşunu, dövlət quruluşunu, yeni idarəcilik formalarını, dövlətin mərkəzi və yerli orqanlarının səlahiyyətləri və onların qarşılıqlı münasibətlərini, inzibati-cəza orqanlarını, məhkəmə quruluşunu, hüququn əsas

cəhətlərini - hüququn mənbələrini, hüququn əsas institutlarını – mülkiyyət hüququnu, öhdəlik hüququnu, ailə və nikah hüququnu, vərəsəlik hüququnu, cinayət və cəza və məhkəmə prosesinin yaranması və inkişafını araşdırır. Beləliklə, Azərbaycanın dövlət və hüquq tarixinin predmetini ictimai-iqtisadi formasiyalar daxilində, konkret zaman çörçivəsində, dövr ardıcılılığı ilə Azərbaycan dövlətləri, onların dövlət idarəciliyi və hüquq institutlarının yaranması, fəaliyyəti və inkişafi, bu inkişafın mahiyyəti və xüsusiyətlərinin ümumi qanuna uyğunluqlarının araşdırılması əsasında öyrənilmesi təşkil edir.

Azərbaycanın dövlət və hüquq tarixi humanitar elmlər sırasına daxildir. Bu mənada o, hər şeydən əvvəl dövlət və hüquq nəzəriyyəsi, ümumdövlət və hüquq tarixi, eləcə də siyasi və hüquqi təlimlər tarixi fonları ilə sıx bağlıdır. Göstərilən fənlərlə yanaşı, Azərbaycanın dövlət və hüquq tarixi Azərbaycan fəlsəfəsi, Azərbaycan ədəbiyyatı və Azərbaycanın siyasi və hüquqi təlimlər tarixi ilə də qarşılıqlı əlaqədədir.

Azərbaycanın dövlət və hüquq tarixinin vəzifələrinə Azərbaycan ərazisində təşəkkül tapan dövlətlərin yaranması, ictimai və dövlət quruluşları, hüququn mənbələri haqqında məlumat vermək, Azərbaycan ərazisində ən qədim zamanlardan XXI əsrə qədər olan dövrdə mövcud olmuş dövlətlərin idarəcilik və hüquq sistemlərinin mahiyyətini öyrənmək, Azərbaycan ərazisində mövcud olmuş dövlətləri və onların hüquq sistemlərini müasir tarixi nailiyyətlərlə müqayisə etmək, zəngin tarixə malik Azərbaycan xalqının dövlətçilik və hüquq ənənələrinin qarşı yönələn müxtəlif xarici saxtakarlıqlara və təfriqələrə qarşı mübarizə aparmaq daxildir. Bu baxımdan Azərbaycan Respublikasının hörmətli prezidenti cənab Heydər Əliyev dəfələrlə tarixçilər və dövlətşünaslar qarşısında çox ciddi bir vəzifə qoymuşdur ki, Azərbaycanın dövlət tarixi yenidən obyektiv, ədalətli, doğru-düzgün yazılınsın, konyuktur xarakterde yazılmamasın. Bu ideya dərs vəsaitində qırmızı bir xətlə keçir.

Dərs vəsaiti Azərbaycan ikinci dəfə müstəqillik əldə etdikdən sonra dövlətçiliyin ümumbaşarı dəyərləri əsasında daha geniş demokratik prinsiplər qurulması, qorunması və inkişaf etdirilməsi, dövrün, zamanın meydana gətirdiyi səciyyəvi xüsusiyətləri baxımdan yazılmışdır.

I FƏSİL

Azərbaycanda ibtidai icma quruluşunun ümumi xarakteristikası, ictimai hakimiyət və davranış normalarının formallaşması

Azərbaycan tarixi elmində artıq sübut olunmuşdur ki, ölkəmizin ərazisi insanların ən qədim məskənlərindən biridir. İlk əmək alətinin hazırlanması ilə insanların təbiətə fəal təsiri başlamışdır. Heyvanlar aləmindən insanlığa kecid ibtidai icma quruluşunda böyük dönüş idi. Daşdan alət hazırlanmasına başlanıldıqdan sonra bioloji qanuna uyğunluğu ictimai qanuna uyğunluq evəz etdi. Azıx mağarasından tapılan maddi mədəniyyət qalıqları Quruçay dərəsində yaranan daha qədim mədəniyyətin davamı kimi özünü göstərir. "Quruçay mədəniyyəti"nin tarixi isə milyon yarımlı ildən çox yaşla hesablanır. Daş dövründə cəmiyyətin sonrakı inkişafına əsaslı təsir göstərən bir çox böyük kəşflər olmuşdur. Bəşəriyyət yaşayış vasitələri əldə etmək sahəsində inqilab edərək prinsipcə yeni təsərrüfata, əkinçilik və maldarlıq məhsullarının istehsal türslənə keçir.


Ibtidai icma cəmiyyəti öz inkişafında aşağıdakı mərhələləri keçmişdir: 1) **ibtidai sürü icması**; 2) matriarxat (ana nəsil icması) və patriarxat (ata nəsil icması) dövrlərinə bölünən **nəsil qəbilə quruluşu** və; 3) **kənd icması**.

Ibtidai insan sürü icması qədim daş dövrünün böyük bir hissəsini, yəni 1,5 milyon ilden artıq bir vaxtı ehət etmişdir. Bu mərhələdə insanlar daşlardan sadə əmək alətləri hazırlamışlar. İbtidai sürülər kimi yaşayan insan icması yiğicılıq, ovçuluq və balıqçılıqla məşğul olmuşdu. Tədricon insanların fiziki inkişafındakı təkmilləşmə onun əmək vərdişlərinin formallaşmasına da təsir göstərmişdir. İbtidai insan icması kiçik qruplaşmada birleşmiş kollektivlərdən ibarət olmuşdur.

Son paleolit mərhəlesi toxminən 40 min il bundan əvvəl başlamışdır. İnkışaf etmiş insan kollektivi birgə fəaliyyət göstərə biləcək

daimi qruplarda birləşmiş, ibtidai sürü icması ibtidai nəslİ qəbilə quruluşu ilə əvəz olunmuşdur. Azərbaycan ərazisində müasir insan türüləri ilə əvəz olunmuşdur. Azərbaycan ərazisində müasir insanının formalşması başa çatmış, şüurlu birləşməyi qaydalara inşa etməsinə imkan vermişdir.

ÖN ASİYA ƏRAZİSİNDE TAYFALAR, TAYFA İTTİFAQ-LARI VƏ DÖVLƏTLƏR (E.Ə. III-II MINILLİKLƏRDƏ)



10-12 min il bundan əvvəl başlanmış mezolit dövründə insanların əmək fəaliyyətində, dünyagörüşündə dəyişiklik baş verir. Oturaq həyat tərzinə keçid, ovçu, yiğici qəbilələrinin heyvanları əhilləşdirməyə, yət küməyi ilə qəbilənin ərzəq ehtiyatını artırmağa və nəhəox və yayın küməyi ilə qəbilənin ərzəq ehtiyatını artırmağa və nəhəox və yayın küməyi ilə qəbilənin ərzəq ehtiyatını artırmağa və nəhəox və yayın küməyi ilə qəbilənin ərzəq ehtiyatını artırmağa və nəhəox və yayın küməyi ilə qəbilənin ərzəq ehtiyatını artırmağa və nəhəox və yayın küməyi ilə qəbilənin ərzəq ehtiyatını artırmağa və nəhəox və yayın küməyi ilə qəbilənin ərzəq ehtiyatını artırmağa və nəhəox və yayın küməyi ilə qəbilənin ərzəq ehtiyatını artırmaşa nail olmağa başlanılır.

Bütün bunlar daha möhkəm və inkişaf etmiş əmək kollektivinin yaranması ilə nəticələndi. Yəni, insanların qan qohumluğu ilə təşkil edilmiş birlüyü – nəslİ qəbilə quruluşunun əsasları formalasdı. Nəslİ qəbilə quruluşunda insanlar matriarxat, ana nəsil xətti üzrə qohumluq əlaqələri əsasında birləşmişdilər. Bu həm də nəslİ qəbilə icmanın birinci mərhəlesi idi. Azərbaycan ərazisində mövcud olmuş yaşayış məskənlərində ibtidai icma kollektivləri üçün möhrədən tikilmiş böyük qəbilə evləri və ana nəslİ üçün xarakterik olan çoxlu gil qadın heykəlləri (bütlər) tapılmışdır.

Matriarxat dövründə qohumluq ana xətti ilə müçyyen edilir, kişi-lər arvadın qəbiləsinə keçir, qadın qəbilənin bütün həyatında böyük rol oynayırdı. Qəbile daxilində nikah (ekzoqamiya) qadağan olunmuşdu. Qohumlar arasında nikahın qadağan olunması qaydası getdi-kə inkişaf edirdi. Cinslər arasında əmək bölgüsü və yaşa görə əmək bölgüsü güclənirdi. Qəbile daxilində ictimai həyatda neandertal adamlardan miras qalmış instinctlərin qarşısı alınırıldı. Sosial-ictimai həyat tərzi və dünyagörüşündə də dəyişiklik baş vermişdi. İnsanların həyat şəraiti yaxşılaşmış, ölüm azalmış, ömrü uzanmışdı (əvvəllər neandertal insanlar orta hesabla 21 yaşında ölürdülər).

Qəbilədaxili nikahın (və ya qarışq nikahın) qadağan olunması, di-gər qəbilədən olanlarla nikah münasibətinə daxil olma ibtidai icma cəmiyyətində yeni birliliklərin – **tayfa** ittiqaqlarının formalşmasının əsasını yaradır. Artıq qonşu qəbilədən olan qonşular bir-birinə kömək edir, özgə qəbilədən (üçüncü bir qəbilədən) olanlardan birlikdə müdafiə olmağa çalışırlar. Qəbile adətləri isə təhqir və ölümə görə qan intiqamını və beləliklə nəslin şərəfini qorumağı əsas məqsəd hesab edirdilər.

Nəslİ qəbile icmasının ikinci mərhəlesi olan patriarchalıq (ata nəslİ icması) keçid iqtisadiyyatın müxtəlif sahələrinin, ilk növbədə maldarlıq və əkinçiliyin inkişafı, tosərrüfatda, habelə ictimai həyatda kişilərin mövqeyinin möhkəmləndirilməsi ilə bağlı idi. Azərbaycan ərazisindəki arxeoloji abidələrdən tapılmış maddi mədəniyyət nümunələri eneolit dövründən başlayaraq ana nəslinə mənsub əlamətlərin artıq aradan çıxmazı və yeni ata nəslİ münasibətlərinin yaranmasını

izləməyə imkan verir. Belə ki, təsərrüfat və sənətkarlıq kişilərin ixtiyarına keçir. Əmək bölgüsündəki dəyişikliklər qadınlarla kişilərin ictimai vəziyyətini dəyişdirir. Təsərrüfat və istehsalatda həllədici rol oynayan kişi ailədə və ictimai həyatda böyük üstünlüyə malik olur. Tədricən qadın öz əvvəlki mövqeyini itirir və onun rolu ev **təsərrüfatı** ilə möhdudlaşır. Əvvəller əkinçiliklə qadınlar məşğul olurdusa, indi maldarlıq kişilərin məşğuliyyətinə çevirilir. Köçəri maldarlığın inkişafı isə bu prosesi daha da sürətləndirdi. Uşaqlar ata qəbiləsində qalır, qohumluq ata xətti ilə müəyyən edilirdi. Ata öz əmlakından övladlarına verməyə çalışırı. Azərbaycan eneolit dövrü yaşayış yerlərində ailəyə mənsub mənzil və anbarların xüsusi divarla başqlarından ayrılmışı müşahidə edilmişdir. Hesablanmışdır ki, belə evlərdə 5-7 nöfərdən ibarət qoşa nikaha əsaslanan ailə üzvləri yaşamışdır.

Əkinçiliklə məşğul olan qəbilələr təsərrüfat sahələrində ibtidai şum alətləri olan sümük toxalardan istifadə etməye başlamışdır. Yerin şumlanması əkinçiliyin inkişaf səviyyesini eks etdirir. Əkinçiliyin ilk addımlarında ən təkmilləşmiş şum aləti daş toxə olmuşdur. Maldarlığın inkişafı, qaramaldan qoşqu qüvvəsi kimi istifadə edilməsi daha mütərəqqi əkinçilik formasını – **xış əkinçiliyini** meydana çıxarmışdı. Bu dövrdə qaramaldan qoşqu qüvvəsi kimi istifadə edilməsi şum əməliyyatındaki kimi taxıl döyümü əməliyyatında da böyük irəliliyişə səbəb oldu. Kişilərin fiziki qüvvəsindən istifadəyə əsaslan **xış əkinçiliyinə** kecid patriarxat münasibətlərini daha da möhnəkləndirdi və həm ailə daxilində, həm də qəbilə icmasında onların rolinin artması ilə nəticələndi.

Ata nəslinə kecid qəbilədə nikah-ailə münasibətlərinin xarakterinə təsir etdi. Hələ matriarxat mərhələsində qoşa nikahlı ailələr yaranmışdı. Belə qoşa nikahlı ailənin mövcudluğu məhsulun bu ailələr arasında bölünməsini sabitləşdirdi. Patriarxat ailədə artıq nikaha sədəqət yalnız kişinin müstəsna hüququ kimi təsbit olunur. Qadın isə nikaha daim sadıq olmalı, eks halda zinaya görə onu çox ağır cəza gözləyirdi. Bununla belə, nikah münasibətləri pozulduqda uşaqlar ananın himayəsinə keçirdi. Nikahın belə forması yeni elementləri üzə çıxarırdı. Əmlaka varislik hələ də ana xətti üzrə müəyyən edilirdi.

Nəslİ qəbilə icmasında kişinin hökmran mövqeyə çıxmazı, əmlakı varislikdə əvvəller mövcud olmuş qaydaların ləğv edilməsi ilə nəticələnir. Belə ki, nəslin davamçıları (qardaşlar, bacılar) onun daxilində olmaqla mirasa sahiblik hüququnu əldə edirlər. Ərə getmiş qadın öz ata əmlakından məhrum olur. Beləliklə, **mirasa varisliyin** ata (arad üçün ər) xətti sistemi tətbiq edilir.

Patriarxal ailənin yaranması, qoşa nikahın (monoqamiya) forması, prinsip etibarilə çoxarvadlılığı və çoxərliliyi istisna edirdi. Ailənin başçısı qeyri-məhdud hakimiyətindən istifadə edərək ailə üzvləri və ailə əmlakı üzərində sərəncam hüququ əldə edirdi.

Patriarxat mərhələsində ibtidai icma quruluşunun dağıılması prosesi başlayır. Maldarlığın inkişafı ilə iqtisadi inkişaf zəminində ictimai münasibətlərdə də əsaslı dəyişikliklər yaranmışdır. Maldarlığın təsərrüfatının və xüsusən xırda buynuzlu heyvanların sürətli artımı nəticəsində müxtəlif tayfaların əlində böyük sürürlər, sərvətlər cəmlənmişdir. Mal-qaraya baxmaq üçün işçi qüvvəsi tələb olunurdu. Bu məqsədlə düşmənlərdən dustaqlar tutaraq onları işləməyə məcbur edirdilər. Qul təbəqəsinin formallaşması belə başlamışdır. Bu isə öz növbəsində ayrı-ayrı tərəflər arasında arasıkəsilməz toqquşmalara səbəb olmuşdur. Heyvandarlıqda süretlə inkişaf bu sahəyə əhalinin bir qisminin cəlb edilməsi və onların əkinçilikdən el çəkərək yalnız maldarlıqla məşğul olmasına tarixdə **birinci ictimai əmək bölgüsünün** yaranmasına götrib çıxartdı. Maldar tayfaları əkinçilikdən ayrıldı. Təsərrüfatın iki böyük sahəsi müstəqil inkişaf etməyə başladı.

Nəslİ qəbilə quruluşunun ata xətti və onunla birlidə kişilərin rolunu daima artırdı. Maldarlığın sürətli inkişafı isə şəxsi tələbatdan artıq məhsul istehsalına şorait yaradır, məhsul mübadiləsinin genişlənməsinə, maldar tayfaların varlanmasına səbəb olurdu. İzafə məhsul istehsalı maldar tayfalarının öz daxilində də əmlak bərabərsizliyini artırır, tayfanın var-dövlətinin ayrı-ayrı şəxslərin əlində cəmlənəməsinə səbəb olurdu. **Əmlak və sosial bərabərsizliyin** təşəkkülü və dərinleşməsi yaşayış məskənlərinin xüsusiyyətində də öz eksini tapmışdır. Sərvət hərisliyi, başqa tayfaların malını, ərazisini zəbt etmək təhlükələrinin artması üzündən yaşayış məskənlərinin ətrafına hasar

çokluları ve məhkəmləndirilirdi. Tayfa icmaları öz ərazisini və əhalisi- ni başqalarının təcavüzündən qorumaq qayğısına qalırıdı.

Əkinçilik və maldarlıq təsərrüfatlarının genişlənməsi yeni ictimai münasibətlərin formalasmasına zəmin yaratmış, nəslə qəbilə birləşmələri əsasında böyük tayfaların yaranmasına səbəb olmuşdur. Diger tərəfdən ovçuluq və balıqlıqliq kimi əmənovi təsərrüfat sahələri öz əvvəlki əhəmiyyətini itirmiş, iqtisadiyyatın yalnız yardımçı sahəsinə çevrilmişdir.

Metalın kəşfi və tətbiqi iqtisadi-ictimai münasibətlərdə dəyişikliklərlə müşayiət olunurdu. Əkinçilikdə metal alətlərinin tətbiqi ayrı-ayrı sənət sahələrinin ixtisaslaşması, qadın əməyinin ev təsərrüfatı ilə möhdudlaşması patriarchal münasibətlərin daha da dərinləşməsinə səbəb oldu və beləliklə, təsərrüfatda və istehsalda həllədici rol oynayan **kİŞİLƏRİN AİLƏDƏ VƏ İCTIMAI İDARƏETMƏDƏ** böyük üstünlükərini təmin etdi.

Sənətkarlıq məhsullarına artan tələbatı ödəmək üçün bu və ya digər sənət sahəsi ilə məşğul olan şəxslər ixtisaslaşaraq sərf peşələrə yiyələnir, digər işlərdən ol çəkir, bütün diqqətini yalnız öz sənətinə verirdi. Sənətkarlıqla məşğul olan xüsusi silk formalasıldı. Sənətkarlıq başqa təsərrüfat sahələrindən ayrılaraq müstəqil inkişaf edirdi. Beləliklə, **ikinci böyük ictimai əmək bölgüsü** – əkinçilikdən sənətkarlığın ayrılması baş verirdi. İctimai əmək bölgüsü və onunla bila-vasito bağlı olan əmək alətlərinin təkmilləşdirilməsi əmək məhsullarının yüksəlməsinə təkan verdi. Sosial-ictimai və iqtisadi həyatda dəyişiklik əmlak və ictimai bərabərsizliyi daha da artırılmış, ibtidai icma quruluşunun əsaslarını sarsılmış böyük tayfa ittifaqı birləkləri yaradmışdır.

Böyük, qüvvətli tayfalar tədricən coxsayılı işçi qüvvəsinə malik olurlar, varlanır, sərvətlərini artırır, digərləri isə kasıblaşırı. Nəslə qəbilənin ümumi əmlakı və hərbi qənimətlər varlanmış qəbilə ağsaqqalları və hərbi başçılar tərəfindən mənimsənilirdi. **Xüsusi mülkiyyət** və sosial bərabərsizlik üçün geniş zəmin hazırlanırdı.

Nəslə qəbilə icmasında ictimai hakimiyyət ibtidai demokratiya kimi xarakterizə edilir. Bilavasito özünüüdərə orqanlarını yaradan qəbilə

icmasında hakimiyyət sərf ictimai xarakter daşıyır. Dövlət mövcud olmasa da, cəmiyyətin yaranması, insana özünün ictimai varlıq kimi inkişaf səviyyəsinə uyğun olan təbii özünüüdərəyə əsaslanan, mülkiyyətin və əməyin ümumiliyi mövcud olmuş birlik formalasdırmağa imkan verir. Həm də birləşdigər zərurtdən – ibtidai icma quruluşunda əmək alətlərinin qeyri-təkmil, əmək məhsuldarlığının isə aşağı olmasına ilə ibtidai insanın yaşayış tələbatını ödəyo bilməməsilə bağlı idi.

Dövlətəqədərki cəmiyyətin təşkilinin əsasını nəslə qəbilə icması və tayfaların birliliyi formalasdırmışdır. Qəbilə icması qan qohumluğuna, habelə mülkiyyətin və əməyin ümumiliyinə əsaslanan insanlar birliyidir. Tayfa daha mütəşəkkil olmaqla təsərrüfat vahidi, istehsal vasitələri mülkiyyətçisi, ümumi əməyin təşkilatçısı kimi çıxış edir.

İnsanlar qəbilədə ərazi birliyinə deyil, şoxsi qohumluq əlaqələri, iqtisadi, mənəvi, dini və digər mənafələri namına toplaşır və ittifaq yaradırlar. Qəbilələr daha böyük ittifaqlarda – tayfalarda birləşdirilərlər. Qəbilə birliyinin ali forması tayfa idi. Tayfa ittifaqlarının yaranması ilə **dövlət rüşeymlərinin** çalarları özünü bürüzo verir.

Nəslə qəbilə icmasında **ictimai hakimiyyətin**, həmçinin məhkəmə hakimiyyətinin ali orqanı bütün kişi və qadınların iştirak etdiyi, patriarchat mərhələsində isə yalnız kişilərin müstəsna hüququ olan qəbilənin ümumi yığıncağı idi. Yığıncaq təsərrüfat məsələlərini həll edir, **hərbi rəisləri** seçir, icma üzvləri arasında mübahisələrə baxır, xəyanət, qorxaqlıq, qəbilə daxilində qətlərlə nəticələnən cinayətləri **məhkəmə orqanı** kimi araşdırır və s. məsələlərə baxırırdı.

İctimai hakimiyyətin digər orqanı olan **ağsaqqallar şurası** icmanın ailə başçılarından təşkil olunmuşdu. Ağsaqqallar şurası qabaqcada ümumi yığıncaqdə baxılacaq məsələlər barəsində öz aralarında məsləhətşəmələr aparırdılar. Bütün vəzifeli şəxslər qəbilə yığıncağında dəyişdirile bilərdilər.

Bir neçə qəbiləni birləşdirən tayfalarda və ya tayfalar ittifaqında ali orqanlar qəbile ağsaqqallarından təşkil olunmuş **ümumi xalq yığıncağı** və **tayfa şurası** idi. Tayfanın xalq yığıncağı müntəzəm toplanmadıqdan tədricən nüfuzlu qəbilə nəslindən olan tayfa şurasının rolü artırdı. Xalq yığıncağı qəbilələrin hərbi başçılarını seçirdi. Tayfa şurası

və hərbi rəis vəzifələrini varlanmış nəslİ qəbİlə əyanları ələ keçirir və nəticədə vəzifələrin seçilməsi prinsipini onların vərəsəliklə tutulması prinsipi əvəz edirdi. Nəslİ qəbİlə icmasında ictimai hakimiyyət bütün cəmiyyət üzvünə, bu və digər nəslə və ya tayfaya məxsus olan şəxslərin əlində cəmləşirdi. Bununla belə cəmiyyəti idarə etməli olan xüsusi insanlar, silki və xüsusi aparat hələ tam formalaşmamışdı.

Qohumlar və tayfa üzvləri arasında münasibətlər **adətlər** vasitəsilə tənzimlənirdi. Adətlər ibtidai icma cəmiyyətində müəyyən davranış qaydalarını və sosial normalarını təmin edirdi. Belə adət normaları uzun zaman ərzində dəfələrlə tətbiq olunma nəticəsində vərdişə چəvirilmiş və insanların təbii həyatı ehtiyacına dönmüşdü. Onlar tayfa üzvlərinin əməyini, möişətini, əxlaq normasını, mənəviyyatını, ailə münasibətlərini, ümumiyyətə ictimai münasibətləri nizamlayırdı. Adətlərin çoxu qəbİlə icmasında kök salmış əxlaq, din, mərasim və ayinlərlə bağlı olmuşdur. Onlar isə cəmiyyətin bütün üzvlərinin məraqları, və iradəsinə ifadə edirdi. Adətlər qarşılıqlı hörmət və mövcud ənənələrə uyğun qorunurdu. Nəslİ qəbİlə quruluşu hüquq baxımdan hüquq və vəzifələrin nə olduğunu bilmirdi. Eyni zamanda icma üzvləri **vərdiş** hesabına könüllü olaraq adətləri icra edir, zərurət olunduqda isə onlara əməl olunması bütün qəbİlə tərəfindən məcburi olaraq təmin edilirdi. Adətləri pozulmaq təhlükəsindən qoruyan xüsusi orqan mövcud olmamışdır. Bununla belə, adəti pozanlara qarşı bütün qəbİlə və tayfa tərəfindən inandırma, bəzən isə məcburetmə vasitələri tətbiq edilirdi. Cəmiyyət üzvlərinin hüquq və vəzifələri arasında heç bir fərqli qoyulmamışdır, hüquq vəzifə kimi, vəzifə isə hüquq kimi qəbul edilirdi. İbtidai icma cəmiyyətinin inkişaf mərhələsində əhalinin artımı, təsərrüfatın bütün sahələrinin, o cümlədən əkinçiliyin, xüsusilə də maldarlığın inkişafı, yeni otaq sahələri əldə etmək, tayfanın ərazisinin genişləndirmək meylləri, özge tayfa ərazilərini zəbt etmək və beləliklə, qəfil hücumların qarşısın almaq yox, həm də qonşu tayfaları birləşdirmək məqsədile müharibələr aparmaq adı həla چəvrilirdi. Xüsusi mülkiyyət yarandıqdan sonra isə qarətçi müharibələrə dəha çox üstünlük verilirdi. Belə müharibələr ali hərbi rəisin hakimiyyətini və ona tabe olan hərbi rəislərin mövqeyini daha da

möhkömləndirmişdi. Seçkili ali hərbi rəis vəzifəsi tədricən irsi yolla müəyyən edilirdi. Beləliklə, **irsi** müəyyən edilən **şah hakimiyyətinin** əsasları yaradılmışdır.

Tuncun kəşfi, texnikanın və əmək məhsuldarlığının inkişafı fərdi peşə sahələrinin daha da artmasına səbəb oldu. İbtidai icma qurluşundakı əməyin kollektiv forması ayrı-ayrı sahələrin inkişafına engel tövəridi. Nəticədə istehsal qüvvələri ilə istehsal münasibətlərinin kollektiv mülkiyyət və kollektiv əmək sistemi arasında ziddiyət yaranırdı. Azərbaycan ərazisində yaşmış Kür-Araz mədəniyyəti əhalisi sənətkarlığın müxtəlif sahələri ilə məşğul olmuş, ənənəvi sənət nümunələrini, yeni dövrün tələbləri əsəriyəsində yaratmış və inkişaf etdirmişdir. Xüsusilə dulusçuluq, metallurgiya və metalişləmə böyük tərəqqi etmişdir. Sənətkarlıq məməlatlarını əvvəller peşə sahibləri özləri satırdısa, sonra artıq peşə sahiblərinin öz arasından çıxmış xüsusi silk – **tacırlər** bu işlə məşğul olurdu. Beləliklə, ibtidai icma cəmiyyətində **üçüncü böyük əmək bölgüsü** yaranırdı. Bu isə ətraf ərazi lərde (tayfa ittifaqları və ya dövlət rüsyemləri) iqtisadi-mədəni əlaqələrin yeni inkişaf mərhələsi idi. Sənətkarlıqda peşə bölgüsünün təşəkkülü ayrı-ayrı sənət sahələrinin mükəmməlləşməsinə, əmək məhsuldarlığının yüksəlişinə şərait yaratdı. Başqa sahələrdə, xüsusilə məhsulun istehsalçılla çatdırılmasından azad olmuş sənətkar məhsulun kəmiyyəti ilə yanaşı onun keyfiyyətinə də xüsusi diqqət verirdi.

Yeni yaranmış şəraitdə böyük patriarxal ailələrdən ayrılmış, valideynlərindən və övladlarından ibarət olan fərdi ailələr fərqlənirdi. Belə ailələr tərəfindən hazırlanmış məhsul artıq əvvəller olduğu kimi ümumi istifadəyə verilmir və nəsil daxilində bölüşdürürlərək onun mülkiyyətinə keçiridi. Nəslİ icma dağılır və nəticədə ibtidai icma cəmiyyətinin sonuncu mərhələsi olmuş **kənd icması** və ya qonşu icması yaranır.

Kənd icmasının səciyyəvi cəhəti kollektiv və xüsusi mülkiyyətin birlikdə mövcud olmasında idi. Hər bir fərdi ailənin öz evi, həyətəni sahəsi və dövriyyədə olan əmlakı mövcud olmuşdur. Torpaq isə kənd icmasının ümumi mülkiyyəti olmaqdə davam edirdi. Hər bir ailə işçilərinin və ya ailə üzvlərinin sayından asılı olaraq icma torpaq-

lardan torpaq payı alınaraq ailə üzvləri tərəfindən əkib – becərilir və alınan məhsul ailənin xüsusi mülkiyyətinə keçirilirdi. Beləliklə, fərdi əmək bölgüsünün yaranması icma üzvünün təklikdə istehsalla məşğul olmağa, eyni zamanda fərdi qaydada məhsulu satmağa başlamasına, nəticədə isə **xüsusi mülkiyyət institutunun** formallaşmasına gotirib çıxarırdı.


Xüsusi mülkiyyətin yaranmasında **dinin** böyük rolü olmuşdur. İbtidai icma cəmiyyətində tətbiq olunan qadağanlar əvvəller tayfa başçılarının, sonra isə icmanın digər üzvlərinin əmlaklarını qorumaq məqsədilə edilmişdir. Qadağanlar sistemi özgəyə məxsus əmlakdan istifadəyə icazo vermirdi. İbtidai dini təsəvvürlər ictimai-iqtisadi sahədə baş vermiş dəyişikliklərə, əhalinin dünyagörüşünə və etraf əlemə münasibətdə öz təsirini göstərmişdir. Dini görüşlər, **astral** təsəvvürlər Azərbaycan ərazisindəki qəbir abidələrinin quruluşunda, dəfn mərasimində (tayfa başçıları və kahinlərin təntənəli dəfn olunması) xüsusi ibadət binalarının olmasında, qayaüstü və maddi mədəniyyət nümunələrinin səthində həkk olunmuş kompozisiyalarda eks olunmuşdur. Tayfa başçıları üçün ucalmış kurqan abidələri; buradakı təntənəli dəfn mərasimi dinin rolunun artdığını sübut edir. Ayrı-ayrı şəxslərin varlanması, tayfa ağsaqqallarının nüfuzunun artması, dün-yəvi və hərbi işin, bəzən isə dini rəhbərliyin de onların əlində cəmləşməsi bu şəxslərin ilahiləşdirilməsinə şərait yaradırdı. Axırət dün-yasına inam daha da güclənirdi. Bu dini etiqad və mərasimlərin sabit və ardıcıl forma almاسında da müşahidə edilirdi. Cəmiyyət üzvlərinin, kişi və qadınların rolu və yeri dini etiqadlarda aydın eks olunmuşdur. Əvvəller patriarchat mərhələsində qadınların rolunun yüksək olmasına aid təpılmış çoxsaylı qadın heykəlciklər (statuet) bir sübut idisə, patriarchat dövründə kişinin təsərrüfatda, ictimai-siyasi həyatda rolu ona sitayışi artırır, kişi bütürünün yaranmasına səbəb olurdu. Dini rol artıraqa, dini hakimiyət də möhkəmləndirdi. Dini hakimiyət funksiyalarını isə tayfların kahinləri yerinə yetirirdi.

Əmək bölgüsünün yaranması, xüsusi mülkiyyətin inkişafı cəmiyyətin silklərə bölünməsini gerçəkləşdirirdi. Varlıklar və kasıblar təbəqəsi yaranırdı. Beləliklə, ibtidai icma quruluşunun daxilində dərin dəyişiklik baş verirdi. Birincisi, cəmiyyət iki sinfə ayrılır, ikincisi cə-

miyyət üzvlərinin qan qohumluğuna əsaslanan əlaqələri dağılır və ərazi prinsipi bölgüsünə əsaslanan əlaqələri yaranır. Bu cəmiyyət bir-biri ilə daim mübarizə aparan siniflərə və ya üçüncü bir qüvvənin (**dövlətin**) hökmranlığına şərait yaranan cəmiyyətə çevirilir. Nəsil qəbile quruluşu öz dövranını başa çatdırırı.

F. Engels dövlətin nəslİ qəbilə quruluşundan fərqlənən üç əlaməti göstərmışdır. Birincisi, əhalinin ərazi prinsipi üzrə bölünməsi idi. Yəni insanlar istədiyi ərazidə yaşama hüququnu seçə bilərlər. Bu isə öz növbəsində qan qohumluğuna əsaslanan qəbilələrin dağılması demək idi. İkincisi, ictimai hakimiyətin yaranması prinsipinə görə. Sinfı və siyasi xarakterə malik olan ictimai hakimiyət xalq külələrindən tamamilə ayrıılır və istismar olunan təbəqələrə qarşı yönəlir. Üçüncüsü isə ictimai hakimiyəti maddi cəhətdən tomin etmək məqsədi ilə əhalidən vergi toplanması əlamətinə görə fərqlənirdi. Dövlətin göstərilən səciyyəvi cəhətləri və əlamətləri, hansı ki, onu nəslİ qəbilə quruluşundan fərqləndirirdi – hər üç əlaməti dərhal və eyni vaxtda yaranmamışdı. Hələ çox uzun müddət sinifli cəmiyyətdə köhnə qəbilə quruluşunun qalıqları saxlanılmışdır. Bu qalıqlara uzun müddət və gərgin mübarizə aparıldıdan sonra qismən və hissə-hissə son qoyulmuşdur.

Dövlət yarandıqdan sonra onunla birlikdə **hüquq** da yaranır. Hüquq sinfi cəmiyyətdə ictimai münasibətləri tənzim edən əsas spesifik formaya çevirilir. İbtidai icma quruluşunda cəmiyyətin bütün üzvlərinin marağını ifadə edən hüquq sinifli cəmiyyətdə iqtisadi və siyasi cəhətdən hökmran olan hakim sinfin mənafeyini müdafiə edir. İlk dövrlərdə hüquq normaları adətlər idi. Hüquqi adətlər insanlar tərəfindən müəyyən horəkətlərin dəfələrlə təkrarlanması nəticəsində təşəkkül taparaq, sabiq norma kimti möhkəmlənən və dövlət tərəfindən sanksiyalaşdırılan davranış qaydasıdır. Dövlət yalnız onun mənafeyinə cavab verən adətləri sanksiyalaşdırırı. Sanksiyalaşdırılmış adətlər ümummacburi davranış qaydaları xarakteri kəsb edir. Sinifli cəmiyyət yarandıqdan sonra hakim sinif özünün xüsusi mülkiyyət hüququnu daim əsaslandırmağa çalışmışdır. Məhz ona görə do yeni adətlər cəmiyyətin bütün üzvləri tərəfindən köntülli qabul edilmir və müqavimətlə qarşılınlırdı.



Bəşəriyyət tarixində, o cümlədən Azərbaycanda ibtidai icma cəmiyyətinin dağılıması, sinifli cəmiyyətin nə vaxt yaranması, eyni zamanda ibtidai icma cəmiyyətinin sinifli cəmiyyətlə birgə mövcud olub-olmaması və ya bu prosesin nə qədər davam etdiyini söyləmək çətindir. Lakin xüsusiilə kənd icmalarının meydana çıxmazı, torpaq üzərində kənd icma mülkiyyəti ilə yanşı xüsusi mülkiyyətin yaranması, ictimai işlərdə birgə idarəçilik siniflər sinifli cəmiyyətə daha yaxın edirdi. Azərbaycan Şərqi bir hissəsi olduğundan elmdə mövcud olmuş Asiya istehsal üsulu bizim üçün maraq doğurur və həmin fikrin müəyyənən əlamətləri Azərbaycan ərazisində həm sinifsiz, həm də sinifli cəmiyyətdə özünü bürüze vermişdir. Asiya istehsal üsulunun əsas əlamətlərinə görə əsasən istehsal vətorpları və torpaq üzərində xüsusi mülkiyyət olmamış, yalnız icma torpaq sahibliyi mövcud olmuşdu. Digər tərəfdən xüsusi mülkiyyət fiziki mülkiyyətçi kimi dövlətin simasında cəmlənmiş, dövlət isə öz növbəsində icməni istismar etmişdir. Beləliklə, qədim Şərq cəmiyyətində iki sinif – dövlət və icma sinifinin mövcud olması fikri ireli sürürlür. Qullar isə sinif kimi yox, ev köləlori kimi təqdim olunurdu. Lakin məlumdur ki, icma öz varlığını həm quldarlıq, həm də feodalizm cəmiyyətində qoruya bilməşdir. Buna görə də xüsusi mülkiyyət və istismarçı siniflərin olmamasını söyləmək düzgün olmazdı. Digər tərəfdən isə dövlət heç vaxt ictimai sinif olmamışdır. Şərq ölkələrində isə antik cəmiyyətlərdən fərqli olan bir cəhəti qeyd etmək olardı ki, quldarlıq burada klassik formaya yüksəlməmiş, ev bu hakimiyyəti nizamlayan köləliyinə əsaslanan köləlik nisbetən daha çox üstünlük təşkil etmişdir.

Beləliklə, dövlətə qdərki cəmiyyətdə ictimai hakimiyyət və davranış normaları cəmiyyətin sosial, ictimai, iqtisadi, mədəni və mənəvi inkişaf səviyyəsinə – onun üzvlərinin səviyyəsinə uyğun olaraq mövcud olmuşdur.

II FƏSİL

Azərbaycan ərazisində ilk quldarlıq dövlətlərinin dövlət və hüquq tarixi

Ibtidai icma quruluşunun dağılıması və ilkin siyasi birləşmələrin meydana gəlməsi. Azərbaycan ərazisində ibtidai icma quruluşu mərhələlərlə on min illər davam etmişdir. Eramızdan əvvəl III minillikdə tuncun mənimsənilməsi ilə **əmlak və sosial bərabərsizliyin** əlamətləri artmış, patriarchal münasibətlər güclənmişdir. Təsərrüfatda və ümumiyyətə, tayfanın idarə olunmasında kişilərin rolunun güclənməsi ilə ana nəsl (matriarxat) quruluşu aradan çıxmış, onun yerini ata nəsl (patriarxat) tutmuşdu. İqtisadi inkişaf zəminində ictimai münasibətlərdə də əsaslı döyişikliklər yaranmışdı. Tayfalar arasında rəqabət güclənmişdi. Eramızdan əvvəl IV minilliyyin sonu - III minilliyyin əvvəllərində Azərbaycanda yeni mədəniyyət inkişaf etmiş və şərti olaraq “Kür-Araz mədəniyyəti” adlandırılmışdır. Kür-Araz mədəniyyəti Cənubi Qafqaz, Şərqi Anadolu, Cənubi Azərbaycanın geniş ərazisində təmsil olunmuşdu. Cənubi Azərbaycanda, xüsusi olun qərbi torpaqlarında sinifli cəmiyyətin yaranması prosesi e.ə. IV minilliyyin sonu - III minilliyyin əvvəlində başlamışdı. Cənubi Azərbaycanın qərbi torpaqları İkiçayarasının quldarlıq cəmiyyətinə yaxın olduğundan orada baş verən iqtisadi-ictimai döyişikliklər həmin əraziyə güclü təsir göstərmişdir.

E.ə. III minilliyyin birinci yarısından Cənubi Azərbaycanda İkiçayarası Şumer dövlətləri ilə iqtisadi-siyasi münasibətdə olan erkən dövlət quruları meydana gəlmişdir. Azərbaycanın bu hissəsində artıq sinifli cəmiyyət yaranmışdır. E.ə. III minilliyyin əvvəlində Azərbaycanın şimalında sosial və mülki bərabərsizlik hələ meydana gəlməmişdi. Kollektiv icma mülkiyyəti qalmaqdə davam edirdi. Lakin tədricən ümumi mülkiyyətə malik olan nəslə icmalardan ev icmaları yaranmışdı. İqtisadi özəyini ailə mülkiyyəti təşkil edən ev icmaları

kənd icmalarında birləşirdilər. Xüsusi mülkiyyətin yaranması ibtidai icma quruluşunun dağılmasına və sinifli cəmiyyətin meydana gəlməsinə səbəb oldu.

Azərbaycanda erkən tayfa ittifaqlarının meydana gəlməsi və dövlət halında birləşməsini mənbələr əsasında dəqiq müyyənoləşdirmək mümkün deyil. Lakin e.ə. III minilliyyət dövründə İkiçayarasına yaxın bir ərazidə yerləşən qədim Azərbaycan tayfalarında erkən siyasi münaqışların olması və dövlət qurumları barədə Sumer-Akkad mixi yazılarında öks olunmuşdur. Bu qaynaqlar Aratta ölkəsinin, kuti, lullu və su tayfalarının olduğunu qeyd edirdilər. Aratta Cənubi Azərbaycanda e.ə. III minilliyyətin birinci yarısında meydana gəlmiş ilk dövlət qurumu idi. Onun ərazisi Urmiya gölünün cənub və cənub-şərq hissəsini əhatə edirdi. Aratta əhalisinin əsas məşğulliyəti əkinçilik idi. Əkin sahələrinin məhsuldar olması Şumerlə taxıl mübadiləsini genişləndirdirdi. Maldarlıq da xeyli inkişaf etmişdi. Aratta əhalisi sənətkarlığın müxtəlif sahələri ilə məşğul idi. Burada məbəd və saray ti-kən, onun divarlarına qiymətli metal və daşlardan naxış vuran mahir ustalar vardı.


Aratta ölkəsinə **ensi** rütbəsi daşıyan hökmər idarə edirdi. Mərkəzi dövlət idarələri şəhərdə yerləşir, mərkəzi aparat vasitəsilə dövlətin idare olunması hökmər sarayından istiqamətləndirilirdi. Qəbilə əyanları nəslindən olan əsilzadə tebəqəsinə daxil olan **maşmaş** ölkənin kahini və vəzir vəzifəsini apardı. Sarayda kiçik hökmər rütbəsi daşıyan **sukkal**, rəis vəzifəsini daşıyan **uqula** və başqa dövlət idarəsinin qulluqçuları olmuşdur. Arattada dövlət idarəsində mirzələr də çalışırdılar. Mənbələrdən məlum olur ki, hökmər yanında məşvərətçi orqan olan **Şura** fəaliyyət göstərirdi. Ölkə inzibati cəhətdən vilayətlərə ayrıldı. Vilayətləri canişinlər idarə edirdilər. Onlar arasında qasidlər vasitəsi ilə daim əlaqə saxlanılırdı. Məhkəmə funksiyasını kahinlər icra edirdilər.

E.ə. III minilliyyətin sonunda Aratta, Kutium, eləcə də Lulubum dövlətləri süquta uğrayaraq xırda hakimiyətli vilayətlərə parçalanır.

Manna dövləti

E.ə. I minilliyyətin əvvəllərində Cənubi Azərbaycan ərazisində, Urmiya gölü ətrafında ilk iri dövlət qurumu Manna dövləti meydana gəldi. Mannanın adı mixi yazida ilk dəfə e.ə. 843-cü ilde III Salmanasər kitabındakı çökümlərindədir. Mannanın inkişaf etmiş iqtisadiyyatı onu Yaxın Şərqi iri dövlətlərindən birinə çevirmişdir. Lakin Manna bütün Cənubi Azərbaycan torpaqları üzərində hakimiyətini bərpaetdən bilməmiş və hələ də müstəqil siyaset aparan vilayətlər mövcud idi. Zamua - lullubilər ölkəsi Mannanın mərkəzi torpaqları idi.

MANNA DÖVLƏTİ (E.Ə. IX-VII ƏSRLƏR)



Assuriyanın hərbi müdaxilələri Manna hökmdarlarını ölkəni vahid mərkəzə birləşdirməyə vadar edirdi. Digər tərəfdən, e.ə. IX əsrədə meydana gəlmiş Urartu dövləti Mannaya qarşı işgalçılıq siyaseti yürüdərək tez-tez basqınlar təşkil edirdi. Manna özünün bütün sərhədləri boyunca müdafiəyə məcbur olmuş və bəzi dövrlərdə bu mübarizə onu zəiflətmisdir. Lakin elə dövrlər olmuşdur ki, Manna güclü qonşu dövlətlər arasında gedən çəkişmələrdən və onların daxili vəziyyətlərinin ağırlaşmasından faydalananaraq öz ərazisini bərpa edə bilmişdir.

Manna özünün ən böyük yüksəlis dövrünə hökmdar İranzunun (e.ə. 740-719-cu illər) hakimiyyəti illorində çatmışdır. İranzu Manna dövlətində mərkəzləşdirmə siyaseti apararaq vilayətləri mərkəzi aparata təbi etdi və ölkədə **canişinlik** sistemi yaratdı. İranzu şərqdə və şimalda Mannanın hakimiyyətini möhkəmləndirdi. Canişinləri mərkəzi hakimiyyətdən asılı etdi. Dövlətin mərkəzləşdirmə siyaseti Mannanın bəzi canişinlərinin mənafeyinə uyğun gəlmirdi. Belə ki, Mannanın Zikirtu vilayətinin canişini Mettati əhalini mərkəzi hakimiyyətə qarşı üşyana qalxmağa təhrük edirdi. Nəhayət, e.ə. 719-cu ildə Mannanın Şuandahul və Durdukka şəhərlərinin əhalisi Mettatiyə arxalanaraq İranzuya qarşı üşyan qaldırdılar. Mettati öz döyüşü və süvariləri ilə onlara yardım etdi. Lakin hökmdar İranzuya qarşı hazırlanmış üşyan Assuriyanın köməyi ilə yatırıldı.

İranzunun vəfatından sonra onun oğulları arasında hakimiyyət uğrunda mübarizə başlandı. Ölkənin daxilində siyasi hərc-mərclik, mərkəzdən ayrıılma meylləri gücləndi. Manna bu dövrdə Assuriyanın siyasi ağalığını təmizir və ona xərac verirdi. Manna Assuriyaya tam sadıq qalırdı. Belə ki, e.ə. 616-cı ildə Assuriya Midiyə və Babilistan ilə mübarizədə təklənən zaman Manna hərbi dəstələri ilə ona köməyə gəldi. E.ə. 590-cı ildə Manna güclü Midiyə dövlətini tanımış, lakin daxili müstəqilliyini saxlamışdı. Bundan sonra Mannanın adı tərixdə silindi.

Mannanın ictimai quruluşu. Manna dövlətinin əhalisinin əsas hissəsini hüquqi cəhətdən **azad icma** üzvü olan kəndlilər təşkil etsə də, tədricən ibtidai icma qalıqlarının aradan çıxmazı, məhsuldar qüdəvərin inkişafı ilə əlaqədar olaraq cəmiyyətin iki əsas silke – hökəm

quldarlar və qullar təbəqəsinə ayrılması prosesi sürətlə inkişaf edirdi. Bu dövrdə köləliyin əsas mənbəyi hərbi əsirler idi. Lakin borca görə qula çevrilənlər də mövcud olmuşdur. Qulları alıb satmaq olardı.

Hakim sinfin yuxarı təbəqəsinə çar, daim onun əhatəsində olan qəbilo nəslindən olan əyanlar və kahinlər daxil idilər. Manna çarları böyük saraylarda yaşayırlar. Çar əhatəsinin sarayda xüsusi otaqları var idi. Təsərrüfat ehtiyatları üçün əsas binalara bitişik çoxlu köməkçi otaq tikildi. Bunlar bir qismində taxıl və şorab saxlanılan nəhəng qablar mövcud idi. Təsərrüfatda qul əməyindən geniş istifadə olunurdu.

Manna əhalisinin əsas məşgülüyyəti əkinçilik və maldarlıq olmuşdur. Mannada taxıl anbarlarının olması barədə məlumat vardır. Taxıl saxlamaq üçün xüsusi binalar mövcud olmuşdur. Büyük anbarlar dövlətə məxsus idi. Yəqin ki, quraqlıq vaxtı əhaliyə bu anbarlardan taxıl paylanması. Çar Ullusun ordunu ərzaqla təmin etmək üçün xüsusi un və şorab anbarları düzəltmişdi. Şorab iri həcmli küplərdə saxlanılır. Mannada suvarma kanalları şəbəkəsi bağlar və üzüm-lülklər salmağa imkan verirdi. Əkinçiliklə yanaşı maldarlıq da təsərrüfatın ən mühüm sahələrindən idi. Mannada mal-qara saxlanılan xüsusi vilayətlər mövcud idi. Dəvəcilik də inkişaf etmişdi. Lakin məraqlıdır ki, dəvəni vergi siyahısına daxil etmirdilər.

Manna əhalisinin bir hissəsi **sənətkarlıqla** məşgül olurdu. Ölkənin şəhərlərində sənətkarlıq emalatxanaları mövcud idi.

Dövlət quruluşu. Manna dövlətinin çar başçılığı edirdi. Burada həkim yuxarı təbəqənin hakimiyyəti mövcud olmuşdur ki, bu da erkən quldarlıq dövlətlərinə məxsus olan xarakterik cəhət idi. Çar hakimiyyətini məhdudlaşdırıran **ağsaqqallar şurası** mövcud olmuşdur. E.ə. VIII əsrin ikinci yarısında Mannada hakim ailənin artıq irsi hakimiyyəti mövcud idi. Məhz həmin dövrden ağsaqqalar şurasının olması formal xarakter daşımış, hökündar və onun qəbul etdiyi qərarlarla həllədici təsir göstərməmişdir. Manna çarı qonşu dövlətlərin hökmdarları kimi dövlətin təkbaşına başçısına çevrildi. Onun hakimiyyəti qeyri-məhdud idi. İzirtü şəhərində mərkəzi dövlət aparıcı müxtəlif əyan və məmurlar tərəfindən idarə olunurdu.

Mannada torpaqlar dövlətin **ümumi mülkiyyəti** idi. Çar dövlətin torpaqlarının baş mülkiyyətçisi sayılırdı. Dövlətdə icma torpaqları ilə yanaşı, icma üzvlərinə məxsus həyətyani torpaqlar da mövcud idi.

Sərgin quldarlıq dövlətlərində olduğu kimi Mannada da xüsusi mülkiyyət zəif inkişaf etmişdir. Mərkəzi aparatda **maliyyə-vergi** sistemi yaxşı təşkil edilmişdir. Belə ki, mənbələr ölkədə müntəzəm taxıl və digər maddi ehtiyatların anbarlarda toplanıldığı barədə məlumatlar verirdilər.

Manna dövləti inzibati cəhətdən vilayətlərə bölünmüştü. Vilayətləri mərkəzdən göndərilən canişinlər idarə edirdilər. Lakin bəzi vilayətlərə canişinlər yerli hərbi əyanlar arasından təyin edilirdilər. Vilayətlərdə hökmədarın göstərişlərini icra edən və dövlət işləri ilə məşğul olan idarələr mövcud olmuşdur.

Midiya dövləti

Midiya haqqında ilk məlumat e.ə. IX əsrə aiddir. Onun ərazisini xırda vilayət hakimləri idarə edirdilər. Midiya ilə Manna ərazisinin sərhədləri Mannanın Gizilbunda vilayətindən keçirdi. Assur hökmədləri Midiya ərazisini soxularaq, yerli hakimləri ondan asılı vəziyyətə salırdılar. E.ə. VIII əsrin ikinci yarısında Assuriyanın Midiya ərazisəmə müdaxiləsi nisbətən çoxaldı. Midiyada vahid dövlətin yaranması hökmədar Deyokun (e.ə. təxminən 712-675-ci illər) adı ilə bağlıdır. Lakin bu proses Assuriya və digər tayfalarla mübarizə şəraitində davam edirdi. Bir müddət (e.ə. 653-625-ci illər) Midiya skitlərin hakimiyyəti altına düşdü. Kiaksar (e.ə. 625-585-ci illər) Midiyada skit ağalığına son qoymuş. Özlərini şah adlandıran xırda vilayət hakimləri mərkəzi hakimiyyətə tabe edildi. Babilistən dövləti ilə birlikdə Midiya Assuriyanın şəhərlərini zəbt edib e.ə. 604-cü ildə Assuriya imperiyasını məhv etdilər və torpaqlarını Midiya və Babilistən arasında bölüşdürüdülər. Cox güman ki, Azərbaycan siyasi cəhətdən Midiyənin təsiri altına düşmüşdü. Kiaksarın vəfatından sonra hakimiyyətə onun oğlu Astiaq (e.ə. 585-550-ci illər) gəlir. Onun hakimiyyətinin son illərində Midiyənin daxili və xarici vəziyyəti mürəkkəbəşir. Əhəməni süläləsindən olan II Kir Midiyaya soxulur. O, üç il (e.ə. 553-550-ci illər) davam edən müharibədə qalib gələrək Ekbatanı tutur. Midiya Əhəməni dövlətinə birləşdirilir.



İctimai quruluş. Qədim Midiyada sinfi təbəqələşmə nəticəsində silki forqlər yaranmağa başladı. Əhali əsasən **azad adamlar** və **qullar** bölündürdü. Artıq dünyəvi və dini zadəganlar silki formalasmışdı. İcma torpaqları və xüsusi torpaqlar əsasən icma üzvü olan azad kəndlilərin ixtiyarında idi. Onlardan torpaqdan istifadəyə görə vergi

alındı. Orduya əsgər vermək kəndlilörin borcu idi. İqtisadiyyatın inkişafı ilə əlaqədə olaraq əmtəə təsərrüfatı yaranır, sənətkarlıq və ticarət tərəqqi edir, ibtidai icma qalıqlarına son qoyulurdu. Quldarlıq münasibətləri dövlət və məbəd təsərrüfatında özünü daha geniş bürzə verirdi. Ümumdüyvət əhəmiyyətli tikintilərdə və qurğularda müharibədə tutulan esirlərdən daha çox istifadə edildi. Məbədlərin də özlərinə məxsus torpaqları və təsərrüfatı mövcud olmuşdur. Mədiya dövlətində qullar on aşağı ictimai təbəqəni təşkil edirdilər. Qul əməyindən sənətkarlığın, ticaretin və təsərrüfatın müxtəlif sahələrində istifadə edildi. Borc köləliyi mövcud olmuşdur.

Dövlət quruluşu. Mədiya dövlətinə **şah** başçılıq edirdi. Mərkəzlaşdırılmış dövlət yarandıqdan sonra o, “şahlar şahı” titulunu qəbul etdi. Şah hakimiyyəti faktiki olaraq qeyri-məhdud idi. Orduya komandanlıq, xarici və daxili siyaset, yüksək vəzifələrə təyinat, ali məhkəmə hakimiyyəti onun solahiyətinə daxil idi. Lakin şahın fəaliyyətinə “**məbedan-məbed**” adlanan baş kahinin təsiri böyük idi. Şah mühüm dövlət məsələlərində onunla məsləhətləşirdi. Dövlət aparatında **maliyyə** idarəsi də əhəmiyyətli idi.

Mədiya inzibati cəhətdən **satrəphığa** (vilayətlərə) ayrılmışdı. Bu vilayətlərə şahlar başçılıq edirdilər. Vahid dövlət yaradıldıqdan sonra isə vilayətləri mərkəzdən göndərilən canişin idarə edirdi. Mədiya şahları canişinlərin hərəkətlərinə nozarət etmək üçün şahın “gözləri və qulaqları” adlandırılan xüsusi adamları vilayətlərə göndərirdilər.


Mədiya şahları ordunun təşkilinə xüsusi diqqət verirdilər. Kiaksar Mədiya ordusunu yenidən təşkil etmək üçün **islahat** keçirdi. İslahata görə ordunun iki – piyada və süvari növü yaradılırdı. Piyada qoşunda nizəçilər və oxatanlar dəstəsi ayrılrırdı. E.ə. VII əsrin ortalarında Qafqazda və Ön Asiyada hökmranlıq etmiş türkdilli xalqların da daxil olduğu Skif padşahlığı Kiaksarın ordusunun yenidən təşkil edilməsinə yardım etmişdir. Belə ki, mənbələrin məlumatına görə Kiaksar hərbi işdə bir çox cəhətləri skiflərdən öyrənmişdir. Mədiyalılar onlardan süvari döyüş üsulunu mənimsemişdilər.

Atropatena dövləti (e.ə. IV - b.e. III əsri)

Tarixi mənbələrdə deyilirdi ki, Midya iki hissəyə bölünür. Birinci hissəsi Böyük Mədiya adlandırılır ki, bunun paytaxt şəhəri Ekbatan idi. İkinci hissəsi Mədiya Atropatenasıdır. Bu öz adını hərbi sərkərdə Atropatdan almışdır. Atropat Əhəmonilər dövründə satrap (canışın) olmuşdur. Əhəmonilər dövlətinin varlığına son qoyulduğdan sonra Makedoniyalı İsgəndər Atropati Mədiya satrapı vəzifəsində saxlamışdı. İsgəndərin ölümündən sonra Atropat Mədiya satrapı vəzifəsindən konar edildi. E.ə. 323-cü ildən etibarən Atropat Urmiya gölü hövzəsi vilayətini, yəni gələcək Azərbaycanı özünə təbe etmiş və oranın hökmətləri olmuşdu. Atropatilər sülaləsi təqribən üç əsr yarımına yaxın bir dövr ərzində ölkəni idarə etdi. Atropatena eramızın III əsrinin əvvəllerinə qədər Parfiya dövlətinin tərkibində qaldı. Bu dövrə Azərbaycan ərazisində kaspi, matien, mük, mard, mar, kadusi, anarik və başqa tayfalar olmuşdur. “Atropatenlər” anlayışı, yəqin ki, Azərbaycanın bütün əhalisinə şamil edilirdi. Etnik və dil şəraiti müxtəlif olan Azərbaycanın əhalisi türk və iran ləhcələrində dəmirən etnoslardan ibarət olmuşdur. Beləliklə, tayfaların xalq halında birləşməsi prosesi başlanmışdır.

İctimai quruluş. Atropatenada quldarlıq sistemi haqqında məlumat verən ilk mənbə “**Matikan hazar - Dadistan**”dır (“Min məhkəmə qərarları kitabı”). Burada torpaq sahibləri əsas etibarilə qul əməyindən istifadə edildilər. “Min məhkəmə qərarları kitabı”nda qullar “böndək” və ya “ənşəhrik” adlandırılırdı. Atropatena dövləti yarandığı zaman artıq quldarlıq quruluşunda xeyli dəyişiklik yaranmışdı. Qulların sayı əvvəlki dövrlərə nisbətən çox olmuşdur. Lakin ümumdünya quldarlıq quruluşunun da böhrəni başlamışdır. Qulların azadlığa buraxılması və onlara pekuliya verilməsi halları çıxalmışdır. Əhalinin digər bir qrupunu təşkil edən azad adamlar hər cür siyasi hüquqlardan məhrum idilər. Onların torpaq sahələri olmadığına görə bu hüquqlardan istifadə edə bilmirdilər. Aslıh əhalı qrupunu isə əkinçilər təşkil edirdilər. Əmək alətlərindən, torpaq paylarında məhrum edilən bu təbəqə ağa torpaqlarını və məbədlərə məxsus tor-

paqları əkib-becorirdilər. Ölkədə əhalinin xüsusi qrupunu **tam hüquqlu vətəndaşlar** təşkil edirdi. Tam hüquqlu vətəndaşlar dövlət idarələrində işləyən məmurlar, mirzələr, kahinlər, tacirlər, azad sənətkarlar və əkinçilərdən ibarət idi. Hüquqi cəhətdən onların hamisi bərabər hüquqlu olmaqla vərəsəlik hüququna malik idilər. Əhalinin belə qrupları əsasən şəhərlərdə yaşayırdılar.



Dövlət quruluşu. Atropatena dövlətinə hökmədar (şah) başçılıq edirdi. Atropatenanın ilk hökmədarı görkəmli dövlət xadimi Atropat olmuşdur. Mahir siyasetçi və uzaqgörən diplomat olan Atropat Makedoniyalı İsgəndərlə hərbi mübarizənin əbəs olduğunu yaxşı bilirdi. Məhz onun səyi ilə yeni yaranmış siyasi qurum öz müstəqilliyini qoruyub saxlaya bildi.

Midiya ərazisi inzibati cəhətdən satraplıqlara bölündü. Satraplıqları hakimiyət orqanlarının yaxın adamları olan canişinlər idarə edirdilər. Mərkəzi dövlət idarələri ölkənin baş şəhəri Qazakada yerləşirdi. Hökmədar mülki və hərbi hakimiyəti öz əlində cəmləmişdi. Ali məhkəmə funksiyası da onun səlahiyyətində idi. Satraplıqlarda məhkəmə hakimiyətini canişinlər yerinə yetirirdi. Təsərrüfatın idarə olunması, vergilərin yüksəlməsi, mükəlləfiyyətlərin yerinə yetirilməsi, satraplıqların sərhədlərinin təhlükəsizliyi və qorunması, maliyyə siyasetinin həyata keçirilməsi canişinlərin səlahiyyətlərinə aid edildi. Onların sərəncamında hərbi qarnizonlar da mövcud idi.

Albaniya dövləti (e.ə. VII - b.e. III əsri)

E.ə. VIII əsrin əvvəllərində kimmer və sakların Azərbaycanda məskunlaşması onların gələcək Albaniya ərazisində xırda dövlət təskilatlarının formallaşmasına tökan verdi. Albaniyada yaşayan tayfalar Əhmənilərin hakimiyətini nominal da olsa tanır, mərkəzə xərac verir, müharibələr zamanı Əhməni ordusunu hərbi dəstələrlə təchiz edirdilər. Əhmənilərin süqutundan sonra güman etmək olar ki, Albaniyada artıq ordu yaradılmışdı və dövlətin vahid mərkəzdə birləşdirilməsinə başlanmışdı. Yəqin ki, Albaniyada xırda vilayət hökmədarlarının vahid mərkəzdə birləşdirilməsinin gedisi artıq Əhmənilərin hakimiyəti dövründə başlamış və İsgəndərin imperiyası dağılan zaman başa çatmışdır. Strabonun məlumatına görə, ölkəni artıq bir hökmədar idarə edirdi. Əvvəllər isə hər tayfanın öz hökmədarı vardı. Albaniya dövlətinin sərhədləri bu birleşmə gedisində möhkəmlənmiş və Albaniya ölkəsinin siyasi birləşməsi yaranmışdı. Sonrakı ərəb mənbələri qonşu əraziləri də bir inzibati bölgüyü daxil

edib, onu Azərbaycan adlandırdılar. Albaniya ərazisi Arran adı altında bu inzibati bölgüyə daxil olmuşdur.



Ictimai quruluş. Əhəmənilər dövlətində mövcud olan quldarlıq ictimai-iqtisadi münasibətləri Albaniyaya da təsir edirdi. Albaniyada əhali əvvəlki dövrlərdə olduğu kimi əkinçilik və maldarlıqla məşğul olurdu. Aran - düzən hissəsində əkinçilik sünü suvarma üslundunda aparılırdı. Albaniyada geniş məbəd torpaqları mövcud olmuşdur. Burada işlədirilən **herodullar**, demək olar ki, heç bir hüquqa malik deyildilər. Bir mülahizəyə görə herodullar məbədə təhkim olunmuş kəndlilər, digər fikrə görə məbəd təsərrüfatının əsas istehsalçıları idilər. **Maqların** torpaqları məhsuldar ərazilərde yerləşirdi. Ölkə əhalisinin eksəriyyətini toşkil edən əkinçilər şəxson azad olsalar da,

əslində qullar kimi torpağa bağlı olub, mülklə birlikdə alınıb satılırıldılar. Əkinçilik inkişaf etdikcə kəndlilərin istismarı artırdı. Əkinçilər dövlət və əyanlara məxsus torpaqlarda mükəlləfiyyətlər yerinə yetirildiler. Hökmədar dövlətə sədəqətlü əyanlara torpaq sahələri ayırdı. Torpaqların icarəyə verilməsi halları çoxalması ki, bu da quldarlıq istehsal üsulunun tənəzzülə ugraması ilə bağlı idi.

Albaniya 5-8-ci əsrin əvvəlində

Dövlət quruluşu. Albaniya dövlətinə çar başçılıq edirdi. Strabon yazırkı ki, indi onlarda (albanlarda) bir çar bütün tayfları idarə edir. Çar hakimiyyəti varislik yolu ilə atadan oğula keçirdi. Dövlət aparatında müxtəlif vəzifələr daşıyan məmurlar, mırzələr, kahinlər, hərbi rəhbərlik, maliyyə sahəsində çalışan mütəfəttişlər mövcud olmuşdur. Albaniya ərazisi inzibati cəhətdən vilayətlərə bölündürdü. Vilayət mərkəzi olan şəhərlər sosial-iqtisadi cəhətdən xeyli inkişaf etmişdi. Ölkə daxilində çox sıx iqtisadi-ticarət münasibətləri mövcud olmuşdur.

Albaniyada zərdüştlik dini geniş yayılmışdır. Maqlar dövlətin idarə edilməsinə böyük təsir edə bilirdilər. Ordunun təşkilinə xüsusi diqqət verilirdi. Mənbələrin məlumatına görə, romalılarla döyüşə albanlar 60000 (altıñ min) piyada və 22000 (iyirmi iki min) süvari qoşun dəstəsi çıxara bilmisdilər.

Qədim Azərbaycan hüququnun mənbələri. Qədim Şərqi ölkələrində olduğu kimi, Azərbaycan ərazisində yerləşən tayfaların adət-ləri hüququn ilkin mənboysi olmuşdur. Dövlətlər yarandıqdan sonra isə adət-lərlə yanaşı şah fərمانları, sərəncamlar, müxtəlif normativ sənədlər hüququn yaranmasında əhəmiyyətli rol oynamışdır. Heç şübhəsiz ki, Hammurapi qanunları Azərbaycanın qədim dövlətlərinin hüququnun inkişafına təsir göstərmüşdür.

Zərdüştliyin müqəddəs kitabı olan Avesta öz məzmununa görə o zamankı ictimai quruluşun, Yaxın və Orta Şərqi ölkələrində hüquqi institutların öyrənilməsində mühüm mənbədir. Zərdüst təliminə görə dünyada iki qüvvə vardır. Həqiqətin və xeyrin təcəssümü olan Ahuraməzda ilə şər qüvvələri təmsil edən Anqromanyu arasında

əbədi mübarizə gedir. İnsanlar Anqromanyu və onun köməkçiləri olan divlərə qarşı mübarizo aparmalı idilər. Zərdüst təliminə görə, şer ilə xeyir, yalan ilə həqiqət arasında ölüm-dirim mübarizəsi gedir. Avestanın ən qədim hissəsini qatlar təşkil edir. Qatlar Avestanın Yasna bölməsində tömsil olunmuşdu. Yasna maldarlıq təsərrüfat sahəsini təbliğ edir. Ara mührəbələri nəticəsində əhalinin mal-qarası, davarı, əmlakı alan edildi. Burada mührəbə tördənərlər yalançı, div, Anqromanyunun tərəfdarları kimi təqdim edilmişdir. Avestanın digər bölməsi “Yast” adlanır. Burada ayrı-ayrı ilahilərə həsr olunmuş himn və mahnılar toplanmışdı. Yaşlılar eyni zamanda Qayamarta sita-yış etməyi tövsiyə edir. Yaşlılarda Zərdüstün şərəfinə mədh söylənilir. Zərdüst ilk xeyirxah fikir sahibi, ilk kahin, döyüşü və maldar, divlərdən (köhnə dinlərdən) birinci üz döndərən, Ahuramezdaya birinci sitiyış edən kimi qolomə verilmişdir. Zərdüst köhnə dinlər mövcud olan şəraitdə yeni dinin yaradıcısı kimi çıxış edir.

Avestanın üçüncü bölməsi Videvdət (Vendidad) adlanır. Bu hissə nisbətən sonrakı dövrlərdə meydana gəlmişdir. İctimai quruluşun və hüquq institutlarının daha tam mənzorosu burada verilmişdir. Bu kitabın 22 farqardında (fəslində) divləri kənar etməyə qabil olan dini ayinlərə, əkinçiliyə və maldarlığa, müqavilələr bağlanmasına və müqavilə şərtlərinin pozulmasının hüquqi nəticələrinə, cinayət və cəza-yaya, nikahın bağlanmasına, ər-arvadın ailə vəzifələrinə və s. aid digər göstərişlər şərh olunur. Vendidad məzdailik təlimindən və qanunlar külliyyatından ibarətdir. Bu külliyyat Ahuramezdə və Zərdüst arasında dialoq formasında şərh edilmişdir. Zərdüst təlimi dino sitiyış etməyo, əkinçiliklə məşgul olmağa, ailə qurmağa, zəhmət çəkməyə dəvət edir, torpağa qulluq etməyə çağırır. III fəsildə əkinçilik nemətindən, bəzi cinayətlər üstündə cəzalardan bəhs edir. Vendidadın IV fəslində müqavilələrin müxtəlif növlərindən, öhdəliklərin yerinə yetirilməsi, oğurluq, dələduzluq, zoraki hərəkətlər və adam öldürmək üstündə cəzadan, ailə və nikah məsələlərindən; V fəsildə defn mərasimləri və bu ayinlərin pozulması üstündə cəzadan, Ahuramezdən-nın əməllərindən, divlər əleyhinə qanunun əzəmetindən, qadın doğduqdan sonra paklanması ayinindən; XII fəsildə məzdaçının ölümün-

dən sonra onun qohumlarının vəzifələrindən, qohumluğun 10 dərəcəsindən, hər bir dərəcənin ayinləri və vəzifələrindən; XIII-XIV fəsillərdə faydalı heyvanları öldürmək üstündə verilən cəzadan, ziyan-verici heyvanı öldürmək üçün isə mükafatdan; XV fəsildə din və əxlaq əleyhinə cinayətdən, ataların vəzifələrindən; XVIII fəsildə həqiqi və saxta məzdaçılardan, onlar arasında ittifaqın cinayət hesab olunmasından; nəhayət, XXII fəsildə Əhirmənin gətirdiyi fəlakətlər barədə Ahuramezdən Zərdüstə nağıl etməsindən danışılır. Zərdüst öz əzəmeti, gözəlliyi, xeyirxahlığı ilə başqa qanunlardan üstün olan Məzda qanunlarını tərifləyir.

Avestada Zərdüst kahinləri atravan adlanırdılar. Avesta kahinlər zümrəsinə mərkəzi yerlərdən birini verərək, bu zümrəni birincilər sırasında göstərir. Avesta Ahuramezdən dili ilə bu zümrəyə Zərdüst qanunlarını təbliğ etmək və onları həyata keçirmək kimi yüksək bir vəzifə verir. Əslində məhz elə maqlar zərdüstiliyin təbliğatçıları kimi çıxış edirdilər. Dini hakimiyətə malik olan maqlar ictimai-siyasi mühitə böyük təsir göstərirdilər.

Qədim Azərbaycan dövlətlərində ictimai münasibətləri tənzimləyen kifayət qədər inkişaf etmiş hüquqi normalar olmuşdur.

Mülkiyyət hüququ mülkiyyətçini daşınar və daşınmaz əmlakın tam hüquqlu sahibi kimi müəyyən edirdi. Mülkiyyətin sahibi mülkiyyətə istədiyi kimi sərəncam vermək hüququna malik olmaqla onu öz-gənənkiləşdirmək, bağlışlamaq, müvəqqəti istifadəyə vermək və s. hüquqlara malik idi.

Kifayət qədər inkişaf etmiş öhdəlik hüququ bir sıra əqdlərin bağlanılmasında istifadə edilirdi. Müqavilələrin bağlanılmasında tətənəli and içmək, tərəflərin şifahi razılığı, yazılı təsdiq olunma, əllərin sıxlılması və digər üsullar da mövcud olmuşdur. Müqavilə öhdəliklərinin yerinə yetirilməməsi üçün dəqiq cəza növləri sistəmələşdirilmişdir. Şifahi bağlanan müqavilələrin pozulmasına görə 300 qamçı cəzası verilirdi. Günahkarın yaxın qohumlarının da məsuliyyəti müəyyən edilirdi.

Cinayət və cəza sistemi Qədim Azərbaycan hüququnda kifayət qədər dəqiq tənzimlənmüşdür. Həm insanlar, həm də heyvanlar cinayətin subyekti ola bilərdi. Cinayətin subyektinə şəxsin ictimai və di-

ni etiqadının təsiri böyük idi. Cinayətin subyektiv cəhətləri dəqiq müəyyən edilmişdir. Cinayətin təsnifat dərəcəsindən asılı olaraq cəza təyin edilirdi. Qəsdən və qəsdən olmadan, ilk dəfə və tekrar, ehtiyatsızlıqladan, səhlənkarlıqladan və s. törədilən cinayətlər fərqləndirilirdi. Cinayətin növləri bunlardan ibarət idi: a) dövlət və din əleyhinə olan cinayətlər; b) şəxsiyyət əleyhinə olan cinayətlər; c) əmlak əleyhinə olan cinayətlər; ç) mənəviyyat əleyhinə olan cinayətlər; d) təbiət (torpağın, suyun, odun və s.) əleyhinə olan cinayətlər. Aşağıda göstərilən cəza sistemi mövcud idi: a) ölüm cezası; b) həbsxana cezası; c) bədən cozası; ç) günahın yuyulması; d) qan intiqamı. Dini cinayətlərə tayfaların dini bütlərə etiqad etməsi, "dinsizlərin" dini etiqadi olanlarla evlənməsi və s. aid edilirdi.

Şəxsiyyət əleyhinə edilən cinayətlər sırasına insanın həyatına və sağlamlığına xəsarət yetirilməsi, həmçinin hökimlər tərəfindən edilən müvəffəqiyyətsiz müalicələr (cərrahiyə, abort və sairə) daxil idi.

Əmlaka aid cinayətlərə aşağıdakılardır: oğurluq, soyğunçuluq, qudlurluq, firıldaqlılıq, özgə əmlakını aldatma yolu ilə mənimsəmək və s. Mənəviyyat əleyhinə olan cinayətlər ciddi təsnif edilirdi. Təbiət əleyhinə edilən cinayətlərin obyekti torpaq, su, od, bitkilər aid edilirdi.

Məhkəmə prosesi açıq çəkişmə xarakteri daşıyır. Hökm çıxarmaq üçün prosesda bir sıra məsələləri aydınlaşdırmaq lazımdır. Bunlara müttəhimin günahı, günahın forması (qəsdən törədilən cinayətlər, cinayətin effekt vəziyyətində törədilməsi və s.), həmçinin müttəhimin ictimai və dini mənsubiyəti daxil idi.

III FƏSİL

Erkən feodalizm dövründə Azərbaycanın dövlət və hüquq tarixi (III-VII əsrlər)

Atropatena və Albaniyada feodal münasibətlərinin təşəkkülü. III-V əsrlərdə Azərbaycan ərazisində feodal torpaq sahibliyinin yayılması başlanılmışdır. Erkən feodalizmin yaradıldığı dövrdə də quldarlıq quruluşunun bir çox xüsusiyyətləri hələ də qalmaqdadır. Azad icməçilərin sayı getdikcə azalır və feodaldan asılı olanların sayı artırdı. Feodal münasibətlərinin yeni səciyyəvi cəhətləri yaranırdı. Əvvəllər torpaq hökmədara, dini təşkilatlara, ayrı-ayrı quldarlarra və icmalara məxsus idi. Belə torpaqlarda qulların, məcburi əmək adamlarının, yəni hərbi əsirlerin, borca düşmüş adamların, müflisləşmiş əkinçilərin və icma üzvlərinin əməyindən istifadə edilirdi. Qul əməyinin az məhsuldar olduğu və ümumiyyətlə əməyin nəticələrində onun marağı olmadığı məlumdur.

Olkədə baş verən siyasi dəyişikliklər torpağın yüksək təbəqəli əyanların ixtiyarında cəmləşməsini sürətləndirdi. Hökmədar torpaqları xidmet əzəzinə hərbçilərə və dövlət məmurlarına paylanması. Xüsusi xidmət gərə paylanmış torpaqlar feod ("mülk") adlanırdı. Feodal torpaqlarında kəndli əməyindən geniş istifadə edilirdi. Kəndlilər müxtəlif mükəlləfiyyətlər yerinə yetirirdilər. Kəndli feodaldan asılı vəziyyətdə idi, çünki o, feodalın torpağını becərməli, məhsulun müəyyən hissəsini torpaq sahibinə verməli idi.

Erkən feodalizm dövründə **dövlət** mülkiyyəti forması üstünlük təşkil edirdi. Lakin Atropatenanın və Albaniyanın ayrı-ayrı vilayətlərində dövlətə məxsus torpaqların hökmədar nəslinin nümayəndələri arasında bölgüsüdürüməsi xüsusi torpaq sahibliyinin inkişafına təsir edirdi.

Albaniyada torpaq üzərində xüsusi feodal mülkiyyəti iki formada mövcud idi. Birincisi, icma torpaq sahibliyinin dağılması və torpaqların dövlət tərəfindən hakim sinfin nümayəndələrinə mülk hüqu-

qunda paylanması nəticəsində meydana çıxmış şərtsiz və ya irsi torpaq sahibliyi (“**dastakert**”); ikincisi, torpaqların dövlət tərəfindən hakim sinfin nümayəndələrinə vassal xidməti müqabilində müvəqəti olaraq paylanması nəticəsində meydana çıxmış şərti torpaq sahibliyi (“**xostak**”).

Adurbadaqanda da bu dövrəd icma torpaqları, hökmdarın şərti mülkiyyət kimi bəxşis verdiyi xüsusi sahibkar torpaqları, vilayətlərin irsi sahibləri olan iri feodalların torpaqları və məbəd torpaqları mövcud idi. Lakin III əsrin birinci rübündə İranda hakimiyətə gələn Sasani'lərin Adurbadaqanı imperiyanın vilayətlərində birinə çevirmələri ilə əlaqədar olaraq, feodal münasibətləri də imperiyanın vilayətlərdə yeritdiyi siyasetə uyğun olaraq inkişaf edirdi.

Ictimai qurulus. Sasani'lər imperiyanın vilayətinə çevrilmiş Adurbadaqanda əhalinin dörd silki mövcud idi: 1) **kahinlər**; 2) **döyüşülər**; 3) **katiblər**; 4) **vergi verənlər**. Dördüncü silk əkinçilər-dən, maldarlardan, sənətkarlardan və ticarətə məşğul olanlardan ibarət idi. Atropatenanın əməkçi əhalisinin əsas hissəsinə icmalarda birləşmiş azad kendililər təşkil edirdi. Torpaq və can vergisindən əlavə əhalidən şəhər hasarlarının tikilməsi və təmiri, kanalların təmizlənməsi və yenilərinin çəkilməsi və s. üçün vergilər almırırdı.

Torpaq və can vergiləri aşağıdakı qayda üzrə təyin olunurdu: hər mahalın əkin sahəsinin məhsuldarlığından və onun mövqeyindən (şəhərə yaxın və əksinə, uzaq olması ilə əlaqədar) asılı olaraq məhsulun üçdə biri, dördde biri, hətta altıda biri həcmində toplanırırdı. Vergilərin bu qayda ilə toplanması bir sıra çətinliklər törədir və əkinçilərin narazılığına səbəb olurdu. Dövlət məmurları vergilərin toplanması zamanı özbaşınlıq edirdilər.

Sasani hökmdarı Xosrov Ənuşirəvanın dövründə vergi sistemi ni-zama salınır. Əkin sahələrindən asılı olaraq aşağıdakı qaydaya görə vergi təyin edilirdi: bir “**cərib**” (2400 kv. m.) əkin sahələrindən ilə 1 dirhəm, həmin miqdarda olan üzümlüklerdən 8 dirhəm, yoncalıqlardan 7 dirhəm, çəltiklikdən 1 dirhəm, farsda olan hər dörd xurma ağacından 1 dirhəm, hər assuri xurmasından 1 dirhəm, habelə hər 6

zeytun ağacından ilə 1 dirhəm toplanması barədə sərəncam verildi. Bu qanundan məlum olur ki, əvvəller natura şəklində alınan vergilərin bir hissəsi indi pulla almırırdı. Əkinçi əhalimin ödədiyi ağır vergilərdən biri də atların boşlənilməsində istifadə edilən arpa vergisi idi ki, onun da miqdarı bugda vergisi ilə bərabər olurdu.

Əkinçilərlə yanaşı vergi verenlər təbəqəsinə sənətkarlar da daxil idi. Sənətkarlardan ilə bir dəfə can vergisi toplanırdı. İmperiyanın əyalətlərindən, o cümlədən Azərbaycandan külli miqdarda belə gəlir şahənşah xəzinəsinə daxil olurdu. Şah Xosrov Ənuşirəvan peşə sahibləri və sənətkarlardan alınan can vergisini nizama salmaq barədə qanun vermişdi. Bu qanuna uyğun olaraq peşə sahibləri və sənətkarlar 20 yaşından 50 yaşına qədər vergi verməli idilər. Sənətkarları əmlak dərəcəsinə görə bir neçə təbəqəyə bölgürdülər. Birinci dərəcəyə ən varlı sənətkarlar daxil edilirdi ki, onlardan ilə 12 dirhəm vergi alınırırdı. İkinci dərəcəyə aid edilən sənətkarlar da imkanlı təbəqə idilər və ilə 8 dirhəm vergi verirdilər. Üçüncü dərəcə üçün ilə 6 dirhəm təyin olunmuşdu. Rəiyyətlərdən isə ilə dörd dirhəm vergi alınırırdı. Rəiyyətlər torpaq işləri ilə yanaşı sənətkarlıqla da məşğul olurdular. Vergi qanununa dəqiq əmol etmək, onun vaxtlı-vaxtında xəzinəyə daxil olmasına təmin etmək məqsədilə imperiyanın ərazisi bir neçə hissəyə ayrılrırdı. “**Ustan**” və yaxud “**kur**” adlandırılan bu hissələr öz növbəsində bir neçə rayona ayrılrırdı. Vergi toplayanlara “**gəbə**” deyilirdi. Ümumiyyətlə, torpaq və can vergisi toplayan şəxslər “**vastruyuşanasarlar**” adlanırırdı. Tacir və sənətkarlardan can vergiləri toplayan şəxslər isə “**hütuxşbaz**” (peşə və sənət sahiblərinin rəisi) ləqəbi daşıyırırdılar.

Atropatenada və Sasani hakimiyəti tabeliyində olan vilayətlərdə hakim feodal sinfi də bir neçə qrupa bölünürdürlər. Bu qruplara şahzadələr, əmirlər, iri feodallar, ruhanilər, katiblər (mülki və maliyyə işləri ilə məşğul olanlar) daxil idilər. Hər silkin daxilində işləri idarə etmək üçün başçılar təyin edilirdi. Belə ki, ruhaniləri “**mobadan mobad**”, hərbçiləri “**spahbaz**”, idarə işçilərini (dəbir) isə “**dəbir-bəz**” idarə edirdi. Ölkənin ən məhsuldar torpaqları şahənşah və onun sülaləsindən olan ən yaxın qohumlarını məxsus idi. Belə ki, yararlı torpaq sahələri ən qüdrətli 7 ailənin ixtiyarında idi.

Əyanlardan sonra həmin dövrde torpaq mülkiyyətinə sahib mülkədarlar say etibarilə ikinci yerdə dururdular. Belə torpaq mülkiyyətçiləri **azatlar**, **kəndxudalar** və yaxud **dehqan** adlanırdılar. Azatlar Sasani ordusunda süvarı qoşunun əsas özəyini təşkil edirdi. Onlara müstəqil silah almaq hüququ verilmişdi. Azatların bir çoxu əsilzadə hüququna da malik idi. Dehqanlar əyanların en aşağı pilləsini təşkil edirdi. “Dehqan” termini sasanı hakimiyyətinin son dövründə daha geniş yayılıraq, ərəblərin də dövründə işlənilirdi. Onlar öz malikanələrində yaşayırırdılar. Sasani əyalətlərinin əyanları və siyasi xadimləri dehqan nəslindən olduqlarına görə fəxr edirdilər. “Şəhər” adlanan mahal hakimləri dehqanlardan təyin edilir və “şəhrik” adlanırırdı. Onların əsas işi vergi toplamaqdan ibarət idi.

Albaniya cəmiyyətində feodalizmin inkişafına tədricən dövlətdən və dövlətin təsirilə də əyanlardan asılı vəziyyətə düşmüş icmaların təbəqələşməsi prosesi böyük təsir göstərmişdir. Bu proses ölkənin ictimai quruluşunda əhəmiyyətli rol oynamışdır. Belə ki, alban çarları öz vassalları olan **azatlara** və **nahararlara** kəndlər, bütün vilayətlər bağışlayır, azad kənd icmalarının dövlətdən və zadəganlardan asılı vəziyyətə düşməsinə şərait yaradırdılar. Beləliklə, IV-V əsrlərdə dövlətin torpaq fondu tədricən azalır, onun çox hissəsi feodal maliyanələrinə – **patronomiyaların** mülkiyyətinə keçirdi.

487-488-ci illərdə Albaniya çarı III Vaqaqan tərəfindən çağırılmış **Aluen** məclisi əhalinin təbəqələrə bölünməsini və onların hüquqi vəziyyətini müəyyən edirdi. Hakim silk olan alban feodalları (**azatlar**) bir necə qrupa bölündü ki, bunlardan ən yüksəkdə vilayət hakimləri – **nahararlar** idi. Feodal münasibətlərinin möhkəmlənməsi ilə nahararlıqlarda bütün hakimiyyət feodal patronomiyaları başçılarının əlinde cəmləşirdi. VI əsrən etibarən nahararlıqların başçısı vəzifəsinin adını ifadə edən terminlər arasında “işxan” sözü daha çox işlənirdi. İşxan titulu “hakim”, “sahibkar”, “cənab” mənasında işlənirdi.

Albaniyada da feodal iyerarxiyası mövcud idi ki, bu da “**Dərəcə fərmanı**”nda – **Qaxnamakda** öz əksini tapmışdır. Hər bir feodal azat patronomiyası “Dərəcə fərmanı”na uyğun olaraq sira düzümü ilə yazılırdı. İlk on patronomiya iri, qalanlar isə kiçik sayılırdı. Patro-

nomiyaların başçıları Albaniya hökmədarı masası arxasında da həmin qaydada eylesirdilər. Patronomiyanın “Rütbə və şərəfi” onun iqtisadi qüdrəti, siyasi mövqeyi və verdiyi ordunun sayı ilə müəyyənləşdirilirdi. “Dərəcə fərmanı” azat iyerarxiyasında qayda yaradır, hər bir azat patronomiyasının ölkənin ictimai-siyasi həyatında mövqeyini və yerini təyin edirdi.

Albaniya azatları alban və İran hökmədarlarının vassali sayılırdılar. Onlar hökmədlərə qoşun verməli, sarayda özünüñ sosial vəziyyətinə müvafiq vəzifələrdə xidmət etməli, yaxud müharibə vaxtı müxtəlif inzibati dövlət funksiyalarını yerinə yetirməli idilər. Azatlar ruhanilərlə birlikdə can vergisindən azad olunurdular.

Feodal torpaq mülkiyyəti dövlət və icma mülkiyyəti formaları ilə rəqabət şəraitində formalşarırdı. Dövlət torpaq mülkiyyətinə dövlət **domeni** (mülki) ilə yanaşı divan torpaqları (o cümlədən yerli xanədan) daxil idi. Feodalizmin ilkin dövründə (III-V əsrlərdə) torpaq mülkiyyətinin dövlət (hökmədarın şəxsində) forması üstünlük təşkil edirdi. Lakin sonralar ordunun, dövlət aparatının, yerli strukturların saxlanılmasında divan torpaqları da əhəmiyyət kəsb edirdi.

Xüsusi feodal torpaq mülkiyyəti isə öz növbəsində iki yolla formalşarırdı: 1) Feodalın şəxsi mülki olan torpaq üzərində irsi mülkiyyət (“**dastakert**”). Torpaq mülkiyyətinin bu forması torpaq üzərində icma mülkiyyəti formasının pozulması, habelə torpaqların hakim sinfin nümayəndələrinə malikanə hüququ əsasında mülk kimi bağışlanması yolu ilə yaranırdı. 2) Şərti torpaq mülkiyyəti (“**xostak**”). Xostak hərbi xidmət və yaxud məmərlüq xidməti müqabilində dövlət tərəfindən müvəqqəti istifadə üçün verilən torpaq mülkiyyəti forması idi. Vassallıq xidməti üçün verilən torpaqların sonralar çox vaxt “dastakert” o, yəni şəxsi mülkiyyətə çevriləməsi ənənəsi mövcud idi.

Şərtsiz mülkiyyət sahibləri – çarın saray məmurları (patronomiya), feodallaşan zadəgan nəsilləri (**azatlar**, **naxapetlər**, **azqapetlər**), yeni yaranmış feodal əsilzadələr (mülkədarlar – **nahararlar**, **işxanlar**), hökmədar və knyaz sarayında qulluq etməklə irəli çökülmüş varlı kəndli təbəqəsinin bir hissəsi idi. Şərti mülkiyyət sahibləri isə hərbçilər, kiçik dövlət vəzifəsində olan zadəganlar və kilsə xadimləri idi.

Albaniyada əsas vergi verən əhali qrupunu kənd icmalarında bir-ləşən feodaldan asılı kəndlilər – **şinakanlar** təşkil edirdi. Feodal tor-paq sahibliyi inkişaf etdikcə icma üzvlərinin tədricən əsarət altına düşməsi feodaldan asılı kəndlinin formallaşmasını sürətləndirdi. Şinakanlar kilsə istismarından əlavə ikiqat zülme məruz qalırdılar. İc-ma kəndliləri can vergisindən başqa məhsulun bəşdə birini təşkil edən torpaq vergisi, sənətkar və tacirlər isə gömrük haqqı kimi rü-sum verirdilər.

Albaniyada toplanan dini-kilsə vergiləri aşağıdakılardan ibarət idi: can vergisi - **has**, kilsə gəlirlərinin onda biri - **tasanord**, məhsul vergisi - **ptux**, ölenin ruhunun rahatlanması üçün alınan vergi - **po-hetsatur**.

Atropatenanın dövlət quruluşu. Atropatena bəhs edilən dövrə siyasi müstəqilliyini itirək Sasanilər imperiyasının şimal əyalətini təşkil edirdi. Sasanilərin Atropatakan adlandırdıqları Atropatena imperianın ən mühüm əyalətlərindən biri hesab olunurdu. Atropatakan hökmdarları rəsmi olaraq şah rütbəsi daşıyırıldı. Sasani hökmdarları isə özlərini “**şahənşah**” (şahlar şahı) adlandırdılar. Sasani şahla-rının şəxsiyyəti çox yüksək tutulurdu. Sasanilərin qüdrətli şahları ölkənin bütün inzibati qurumlarına, o cümlədən ordu və məhkəmələrə başçılıq edirdilər. Onlar tərefindən verilmiş bütün sərəncamlar qeyd-şərtsiz icra edilirdi. Şah özünü xalqa göstərmirdi. Hətta nüfuzlu əyanlar da şahı görmək hüququna malik deyildilər. Şahla yaxın adamları arasında pərdə asılın və həmin pərdənin qorunması “**xür-rəm baş**” adlanan əsilzadəyə tapşırıldı. Şahın hüquq və vəzifələri haqqında deyildirdi ki, şah dini qayda-qanunlara riayət etməli, əxlaqlı və pak olmalı, bağışlamalı, qisas almamalı, tebəəlerinə qarşı məhəbbət göstərməli, səxavətli, ədalətli olmalıdır. Şahdan sonra ən yüksək mənsəbi **şəhrdarlar** tuturdular. Şəhrdarlar (**spəhbodlar**) nisbətən müstəqil olub əyalətləri idarə edir, müharibə zamani isə öz silahlı qüvvələrini şah orduları ilə birləşdirib onlarla birlikdə döyüslərdə iş-tirak edirdilər.

V əsrden etibarən Sasani imperiyası inzibati cəhətdən dörd mərzbanlıq bölündürdü. Şəhrdarlar mərzbanlarla əvəz edildi. On-

lara məlki və hərbi səlahiyyətlər verilirdi. Büyük əyalətlərə başçılıq edən mərzbanlar isə şah adlanırdılar. Atropatenanın paytaxtı Qazaka II Xosrov Povzivin dastakerti olmuşdur.

Sasanilər imperiyasına mənşəcə fars olan şahlar başçılıq edirdilər. Sasani hökmədlərini öz doğma yurdlarını İran (Iran-şöhr), digər işğal edilmiş əraziləri isə qeyri-İran (Əh-İran) adlandırdı.

İmperiya mərkəzi hakimiyətin divanları tərefindən idarə edilirdi. Sasanilər dövründə **xərac**, **ordu**, **çaparxana** divanları, həmçinin müxtəlif idarələr: **hüquq**, **maliyyə**, **gəlir**, **xəzinə**, **atəşgədə** (silah), **vəqf**, **xeyriyyə** və s. mövcud idi. Sasani şahları bir neçə müxtəlif **möhürü** malik idilər. Bu möhürürlər gizli yazılmaları, adı məktubları göndərən divana aid olan möhürü, habelə cəza hökmələrini, mükafat və hədiyyə-ləri, rütbə və vəzifələri təsdiqləyən, verginin toplanması üçün mövcud olmuş möhürləri göstərmək olar. Poçt, zərbxana, çəki ölçüsü və döv-lətin xalisə torpaqlarına baxan idarə də mövcud olmuşdur.

Sasanilər imperiyasının əsas dayağı ordu idi. Sasanilər mütəşəkkil dövlət aparatına və orduya arxalanaraq mərkəzləşmiş dövlət təş-ki edə bilmisdilər.

Albaniyanın dövlət quruluşu. Albaniyada dövlətə çar başçılıq edirdi. Alban çarı ölkənin dini hakimiyətinin qanunvericisi və məş-vərətçi orqanlarına rəhbərlik edir, kilsə məclislərini çağırır və ölkənin bütün silahlı qüvvələrinin başkomandanı sayılırdu. Hələ ilkən feodalizm dövründə mülkiyyətin dövlət formasının üstünlük təşkil etməsi dövlətin mərkəzləşməsinə, məlki və kilsə həyatında hökmdara müstəsna hüquqlar verilməsinə götirib çıxardı. V-VI əsrlərdə Albaniya idarəciliyində **hazarapet**, **haramanator**, **sparapet** kimi vəzifə-lər vardı. Erkən Sasanilər dövründə sasanı ordusunun başında da ha-zarapet (minbaşı) dururdu. Sonralar şah xəzinəsinin qoruyucusu və mehtərbaşı da belə adlanırdı. Albaniyada isə hezarapet vəzifəsində olan şəxs dövlət gəlirləri idarəsinə başçılıq edirdi. Haramanator və-zirlik və bütün dövlət işlərinə rəhbərlik edən əsas vəzifələrdən biri idi. Sasanilərdə süvari qoşunun başçısına verilən sparapet titulu isə Albaniyada bütün hərbi qüvvələrin başçısına aid edilirdi.

Albaniya inzibati-ərazi baxımından **qavarlara** və **nəhənglərə** bö-lünürdü. Kürün sol sahilini əhatə edən sol sahil Albaniyası inzibati

cəhətcə yalnız qavarlara ayrıldı. Onlardan bəziləri həm də yepiskopluq mərkəzləri idi. Sağ sahil Albaniyası isə dörd böyük nəhəngə – vilayətə ayrıldı. Vilayətlərin hər biri daha kiçik kənd-kilsə inzibati vahidinə bölündürdü.

Albaniyada çoxlu şəhərlər mövcud olmuşdur. Şəhərlər yerli həkimlər – **qordzakallar** tərəfindən idarə olunurdu. Şəhərlərin hər birinin ümumi yiğincəqləri toplanırı. Bütün şəhər əhalisinin iştirak etdiyi həmin yiğincəqlər ciddi siyasi məsələlər haqqında və şəhər təsorrfatı barədə qərarlar çıxarırdı.

Hüququn əsas cəhətləri. Erkən feodalizm dövründə həm Atropatenada, həm də Albaniyada hüququn mənbələri adətlərlə yanaşı **Avesta, Matikan, kilsə kanonları, şah və çar fərmanları** olmuşdur.

Atropatenada mülkiyyət hüququ. Bəhs edilən dövrdə şah torpağın baş mülkiyyətçisi idi. Quldarlıq sisteminin aradan çıxması və feodal münasibətlərin yaranması ilə əlaqədar olaraq ənənəvi icma mülkiyyəti ilə yanaşı xüsusi mülkiyyət də inkişaf edirdi. Məbəd və kilsə torpaqları yeni şəraito uyğun olaraq genişləndirdi. Əyanlara məxsus olan dastakert mülkiyyətçinin sərəncamında idi. Bu torpaqlar sahibi tərəfindən özgəninkiləşdirilə bilərdi. Xostak torpaq mülkiyyəti isə horbi xidmətə görə əyanlara verilən şərti torpaq sahibliyi idi.

Öhdəlik hüququ. Müqavilə öhdəlikləri və deliklərdən (təqibat) yaranan öhdəliklər fərqləndirildi. Avestaya görə müqavilələrin bağlanmasının **altı növü** qeyd edilirdi. Müəyyən sözlərin oxunması ilə bağlanan və dəyəri çox da böyük olmayan əşyalar üzərində bağlanan birinci müqavilə növləri şifahi (**verbal**) bağlanırı. İkinci müqavilə daha böyük qiyməti olan şeylər haqqında idi. Bu müqavilə tərəflərin razılığı ilə (**real**) bir-birinin əlini sixmaları ilə bağlanırı. Üçüncü müqavilə bir baş heyvan qiymətində olan əşa üçün, dördüncü bir qoşqu heyvani dəyərində oşa üçün, beşinci insan dəyərində olan əşya, altıncı müqavilə isə torpaq dəyərində olan şeylər üçün bağlanırı. Müqavilə öhdəlikləri pozulduqda onun aradan qaldırılması yolları da müəyyən edildi. Əgər müqavilənin birinci növü pozulmuşsa, onun ikinci növünün bağlanması bu pozuntunu aradan qaldırır. Yaxud bir baş qoşqu heyvani dəyərində müqavilə bağlanması bir baş heyvan dəyərində pozulmuş müqaviləni əvəz edə bilər.

Qədim Çin hüququnda olduğu kimi şəxsi aldatma yolu ilə müqavilənin pozulması üçün günahın yuyulması vəzifəsi yaxın qohumların üzərinə düşür. Məsələn, aldatmaqla şifahi müqaviləni pozan adamın yaxın qohumlarının 300 bağışlanması tövbəsi, əl sixmaqla bağlanmış müqaviləni pozanın on yaxın qohumlarının isə 600 bağışlanması tövbəsi etmələri toləb olunur. Müqavilə bağlanarkən aldatmağa görə müxtəlif coza növləri müəyyən edilir. Şifahi müqavilədə aldatmağa görə tikanla 300 dəfə, yaxud qamçı ilə 300 dəfə zərbə vurulması, əl sixmaqla bağlanan müqavilədə yalan üçün 600 dəfə tikanla və 600 dəfə qamçı ilə zərbə vurulması və s. nəzərdə tutulur.

Ailə və nikah hüququ. Nikah bağlanarkən tərəflərin razılığı tələb olunurdu. Nikah valideynlərin, onlar olmadıqda isə qardaş və bacıların, sonra isə qəyyumların razılığı ilə bağlanırı. Nikah yaşı tərəflər üçün 15 yaş müəyyən edilirdi. Qadının ailədə hüquqi vəziyyəti kişinin hüquqları ilə bərabər tutulurdu. Birinci arvadın sağlığında ikinci nikaha daxil olmaq qadağan idi. Ailədə uşaqların təribyisəsinə xüsusi diqqət verilirdi. Qızların təribyisəsinə, əxlaqi və dini qaydalara əmlət etmələrinə, müxtəlif peşələrin öyrənilməsinə və s. ciddi nəzər edilirdi.

Cinayət hüququ. Cinayətlərin bir neçə növü fərqləndirilirdi. Dövlət əleyhinə, din əleyhinə, təbiət qüvvələri əleyhinə edilən hərəkətlər on ağır cinayet hesab edilirdi. Məzda qanunları əleyhinə cinayətlər ağır cinayətlər sırasına aid edilir və bunun üçün cinayətkarın bədən üzvləri kəsilirdi. Təkrar cinayət törədildikdə cəza artırılır. Təbiət qüvvələri, heyvanlar əleyhinə edilmiş hərəkətlər cinayət hesab edilirdi.

Proses. Proses zərərçəkmişin şikayəti əsasında başlanırı. Sasani dövründə baş maqupat məhkəməsi ali apellyasiya instansiyası sayılırdı. Burada **maqupat** işo təkbaşına baxırdı. Məhkəmədə sübut növləri kimi ordaliya və andicmədən istifadə edilirdi. Yalan and içmək ağır günah hesab edilirdi.

Albaniyada hüququn əsas cəhətləri. Alban çarı III Vaçaqan tərəfindən çağırılmış Aluen qurultayının qərarları hüququn mənbəyi kimi böyük rol oynamışdır. 21 bənddən ibarət olan kanonları dörd

grupa bölmek olar: 1) ruhaniliyə, kilsə xidmətçilərinin qarşılıqlı münasibətlərinə, ruhanilərin hüquq və vəzifələrinə aid olan kanonlar; 2) ruhanilərlə əyanların münasibətlərinə nizamlayan kanonlar; 3) ruhanilərlə adi xristianların münasibətlərini nizamlayan kanonlar; 4) sərf hüquqi xarakter daşıyan kanonlar.

Mülkiyyət hüququ. Albaniyada torpaq üzərində dövlət mülkiyyəti, xassə mülkiyyəti, şərti torpaq mülkiyyəti, xüsusi mülkiyyət, dini təşkilatların mülkiyyəti və icma mülkiyyəti mövcud idi. Dövlət torpaqlarında asılı icarəçilərin və az da olsa qul əməyindən istifadə edilirdi. Məbəd torpaqları iri təsərrüfata malik idi.

Kənd icma üzvləri bu təsərrüfatlarda müxtəlif mükəlləfiyyətlər yerinə yetirməkə bərabər kilsənin xeyrinə çoxlu vergilər ödəməli idilər. Xalq tərəfindən keşişə gotirilən torpağın bəhrəsi aşağıdakı qaydada verilməli idi: varlı adam dörd cərib bugda, altı cərib arpa və on altı bardaq şirin çaxır. Kasıb əkinçi varlı verən taxılın yarısını, çaxırdan isə bacardığı qədər. İcma üzvü olan, lakin nə bağı, nə də əkin yeri olmayandan heç bir şey almındı. Göstərilən normalardan artıq vergi vermək isə əhalinin özündən asılı idi. Lakin qeyd edildi ki, artıq vergi ödəməkə cəhənnəmdən xilas olunmasında həmin şəxs yaxşı bir imkan əldə edir. Həmçinin təsərrüfatlardan bir qoyun, üç qoyunun yunu və bir parça pendir verilməlidir. Atı olan bir dayça, iribunuzlu heyvanı olan isə bir buzov verməli idi.

Kilsənin xeyrinə adlı-sənli əyan və çar nəslindən olan şəxs ömrü boyu öz əliyle öz canı üçün bir yəhəri-qayışlı at və ya nə bacarsa, verməlidir. Əgər həmin şəxs bunu sağlığında özü verə bilmirsə, o, ölündən sonra bunu onun ailəsi etməlidir.

Dini iyerarxiyaya uyğun olaraq kənd keşşələri monastırların xeyrinə vergi ödəyirdilər. Kənd keşşələri ilə iki dəfə yepiskopa “hörmət” göstərməli, mütqəddəs kitablar üzrə ondan din nizamlarını öyrənməli və adəti üzrə ona ildə bir dəfə hödiyyə aparmalı idi.

Albaniyada kəndli-icmaçı öz torpaq sahəsini və bağını satmaq, girov qoymaq, icarəyə vermək və nəhayət vərəsə teyin etmək hüququna malik idi. Yerli əşilzadələr hər bazar günü, nökerləri ilə birlikdə ibadət üçün Baş kilsəyə gedib ibadət keçirməlidirlər. Onlar kilsəyə verdikləri üzür yarısını Baş kilsəyə, yarısını da öz kilsələrinə verməli idilər. Ölənlərin ruhu üçün də kilsə vergisi almırırdı.

Ailə və nikah hüququ. Nikahın bağlanması, həmçinin boşanma kanon hüququnun səlahiyyətləri daxilində idi. Eyni zamanda yalnız bir nikaha daxil olmağa icazə verilirdi. Nikahın pozulması yalnız müyyən səbəblərə görə ola bilərdi. Kim öz arvadını səbəbsiz boşayıb ikinci arvadla kəbinsiz yaşayırsa, çar divanına getirilməli və işgəncələrdən sonra ölüm cəzasına məhkum olunmalıdır. Kanon qanunları hətta uzaq qohumlarından evlənməyi qadağan edirdi. Heç kəs öz qohumu olan əmi və bibi nəvəsi ilə evlənə bilməz və qardaşının da arvadını ala bilməzdi. Qadınların hüquqları dövlət və kilsə qanunları tərəfindən qorunurdu.

Cinayət və cəza. Cinayətləri bir neçə gruba bölmək olar: dövlət əleyhinə olan cinayətlər, dini və etik xətalar, şəxsiyyət əleyhinə olan cinayətlər, əmlak hüquqları əleyhinə olan cinayətlər.

Dövlət əleyhinə, çar və onun ailəsinə qarşı xəyanətə görə müqəssif çar divanında mühakimə edilirdi. Cinayət etmiş şəxs ağır işgəncələrdən sonra ölüm cəzasına məhkum edilirdi. Əmlak hüquqları əleyhinə olan cinayətlərə uğurluq və soyğunuluq aid idi. Əgər rahiblik edən və ya rahib vəngdən (monastrından) bir şey uğurlayarsa və bu əhvalat açıllarsa, həmin adam mühakimə olunmalı və öz yerindən qovulmalıdır, ona ayrılan torpaq payı isə kilsənin xeyrinə alınmalıdır.

Əgər fiziki zorakılıq göstərməklə hər hansı bir şəxs digərinə xəsarət yetirirsə, həmin adam yepiskopun yanına getirilir və onlar qanular osasında cəzalandırılır.

Albaniyada xristianlıq dini möhkəmləndikdən sonra kilsə mənəviyyat əleyhinə edilən cinayətlərlə ciddi mübarizə aparıldı. Cadugarlərə müraciət etmiş şəxs həbs edilib işgəncə verildikdən sonra ölüdürdü. Ölülerü üçün yas saxlayan şəxsləri həbs edib çar divanında mühakimə edib cəzalandırıldılar. Kim ölmüş heyvanın ətini, həmçinin qırx günlük pəhriz zamanı ət yeyirə və ya bazar günü kilsəyə ibadətə getməyib işləyirə, keşşə onu dindarların gözü qabağında cəzalandırıldı.

Əgər dindarlardan kimse keşşə və ya ondan vəzifədə aşağı olanı bir şeydə günahlandırarsa və onlar etiraf etməli olsalar ki, bu ittihad ədalətli və düzgün, onda yepiskop onlara cəza verirdi və onlar kilsədə tövbə etməlidirlər. Onlar həqiqəti gizlədərlərsə, lakin şahidlər

bunun əksini təsdiqləyərlərsə, ittiham olunanlar qanunlar əsasında cəzalandırılıb kənddən qovulurdular.

Aquen kanonlarının 16-cı bəndində deyildi ki, əgər keşş öz etimada layiq olan peşə yoldaşları və şagirdləri tərofından bir cinayətdə günahlandırılsara, o, kilsədən çıxarılıb kənddən qovulmalıdır.

Proses. Məhkəmə prosesi həm cinayət, həm da mülki işlər üçün vahid idi. Proses, bir qayda olaraq, iddiaçının (zərərçəkənin) şikayəti əsasında aparılırdı. Məhkəmə iddiaçının ərizəsini, cavabdehin və şahidlərin ifadələrini dinləyirdi. Şahid ifadələrinə üstünlük verilirdi. Prosesin sonunda məhkəmə qərar qəbul edirdi.


IV FƏSİL

VII-IX əsrlərdə Azərbaycanın dövlət və hüquq tarixi

Azərbaycan ərəb xilafətinin hakimiyyəti altında. Xilafət ordularının Qafqaza hücumu ərəfosunda Azərbaycanda siyasi vəziyyət mürəkkəb idi. Ölke Sasani hakimiyyəti altında qalmaqla imperiyanın şimal canişinliyinin tərkibinə daxil idi. Nominal müstəqilliyini saxlamış Albaniyada 705-ci ildə Mehranilər sülaləsinin hakimiyyəti Xilafət tərəfindən leğv edilir.

Ərəblərin hücumlarına qədər Azərbaycan əhalisi Bizans-Sasani mühərribələrindən, habelə şimal tayfalarının hücumlarından çox oziyyət çekirdi. Ona görə də İslam dininə və ərəblərin onlara verəcəyi əmin-amanlıqla inam və ümidi böyük idi. İlk vaxtlar ərobər vergi və töycüləri alıqdan sonra adət-ənənələrə toxunmur və mümkün qədər əmin-amanlıqlı qoruyurdular. Digər tərəfdən isə Ərəb Xilafəti işgal etdiyi ərazilərdə xristianlığı qəbul etmiş xalqlara, o cümlədən Cənubi Qafqaz xalqlarına islamı zorla qəbul etdirməyə cəhd göstərmirdi. Yalnız Quran və Sünənin göstərişinə müvafiq olaraq “əhli-kitab” (xristianlarda - Bibliya, iudaistlərde - Tövrət) olmayanlar arasında islam dini zorla qəbul etdirilirdi. İslam dini bütürəstlər, atəşpərəstlər, həmçinin mənəviyyat və əxlaqa zidd olan, ibtidai icma dövründən qalma qrup nikahi və yaxın qohumlar arasında nikah formalarını hələ saxlamaqda olan ayrı-ayrı tayfalar arasında yayılırdı. Ərəb mənbələri xürrəmiləri “kefcil və sərxaşlar” kimi teqdim edir, Babəkin 20 ildən artıq başçılıq etdiyi azadlıq hərəkatını ləkələməyə çalışır və vətənin müdafiəsinə qalxmış xalqla “kafirlər” anlayışı eyniləşdirilirdi. Akademik Z. Bünyadov xürrəmilər hərəkatının elmi tehlilini və rərək çox haqlı olaraq gösterirdi ki, “sərxaşluğa, pozğunluğa və əxlaqsızlığa yol verən hər bir azadlıq hərəkatı əvvəlcədən tezliklə pozulmağa məhkum olardı”. Ona görə də xürrəmilər əsyəni “başipozuq” qüvvələrin hərəkatı deyil, yeni işgalçılara qarşı mərdliklə, çox çətin aparılan, vətənin müdafiəsinə yönəlmış azadlıq hərəkatı idi.

Sonralar davamlı olaraq baş verən üsyənlər isə artıq İslami qəbul etmiş xalqın dina qarşı deyil, ərəb feodal əyanların özbaşnalıqlarına qarşı çevrilmişdir.*



Ərəb xilafətindəki vergi və töyçülərin miqdarı Sasanişor dövründən xeyli az idi. Lakin sonralar Xilafətin soyğunçu vergi siyasetindən xeyli az idi.

* Bax! Z. Bünyadov: Azərbaycan VII-IX əsrlərə. B., 1989.

ti və məmurların özbaşinalığı, dəhşətli istismar və hüquqsuzluq, yerli feodalların mülklərinin və imtiyazlarının məhdudlaşdırılması, ərəb-ləşdirmə siyaseti və başqa səbəblər əhalinin narazılığını artırıdı.

VIII əsrin ortalarında Əməvilər sülaləsinin siyasetinə qarşı həm Xilafetdə, həm də onlara tabe olan asılı ölkələrdə kəskin mübarizə gedirdi. Xilafətə qarşı Azərbaycanda çıxışları 748-752-ci illərdə geniş vüsət aldı. Üsyanda əhalinin bütün təbəqələri iştirak edirdi və onlara yerli feodal-əyanlar başçılıq edirdilər.

VIII əsrin axırı - IX əsrin əvvəllerində Ərəb Xilafətinə qarşı xürrəmilər hərəkatı başladı. Xürrəmilər cəmiyyətdəki bütün ədalətsizliklərin kökünü sosial bərabərsizlikdə görürdülər. Onların birinci üsyəni 778-ci ildə olmuşdur. Bu üsyəndən 30 il sonra, 808-ci ildə xürrəmilərin əreblərə qarşı daha güclü bir üsyəni başladı. 816-ci ildə Cavidanın ölümündən sonra xürrəmilərə Babək başçılıq etməyə başladı. Xürrəmilər Xilafət orduları üzərində parlaq qələbələr çalırdılar. IX əsrin 30-cu illərinin əvvəlləri azadlıq müharibəsinin ən müvəffəqiyyətli dövrü idi. 837-ci ilin avqustundə ərəb qoşunları Bəzz qalasını tutdular. Üsyən, azadlıq hərəkatı amansızlıqla yatrıldı və 838-ci il martın 14-də xəlifə Mötəsimin hökmü ilə Babək edam edildi. Lakin mübarizə bəzi yerlərdə hələ də davam edirdi.

Arran və Azərbaycan ərəb xilafətinin tərkibində

İcimai kuruluş. VII-IX əsrlərdə əhali əsasən iki təbəqəyə bölündü: hakim feodal sinfi və feodaldan asılı olan kəndlilər. Feodalla rə möxsus torpaqlarda kəndli əməyindən geniş istifadə edildi. Kəndli feodaldan asılı veziyətdə idi, çünki o, feodalın torpağını bəcərməli, məhsulun müəyyən hissəsini torpaq sahibinə verməli idi. Bununla yanaşı, kəndli təsərrüfata (evi, həyətyanı torpağı, mal-qarası, əmək aletləri) malik idi, lakin onun əsas geliri icareyə götürdüyü feodal torpağı ilə bağlı idi. Torpaqsız kəndlilər hüquqi cəhətdən feodaldan tam asılı olmaqla, onun torpağı tohkim edilməsi prosesi artıq bərqrər olurdu.

Əhalinin xüsusi silkini təşkil edən sənətkarlar əsasən şəhərlərdə yaşayırdılar. Hər peşədən olan sənətkarlar bir kükədə və ya bir məhəllədə yerləşirdilər. Şəhərlərdə tacirlər də xüsusi silk təşkil edirdilər.

Sosial nərdivanın ən aşağı pilləsində heç bir hüquq olmayan **qullar** dururdu. Onların sayı müharibələr noticəsində xüsusişlər artırdı. Orta əsrlerdə hələ də böyük qul bazarlarının mövcud olduğu məlumdur. Belə ki, ölkəyə gətirilən əmtəə, habelə qul, heyvan və hər cür əşyaya üzərinə qoyulan rüsumlar xəzinəyə çox böyük gəlir verirdi.

Azərbaycan istila edildikdən sonra Xilafətin vergi siyasəti burada da tətbiq edildirdi. Belə ki, Əməvilər dövründə vergiler hər həyətdən dörd dirhəm, üç modi (müdd - 3,264 kq.) ələnmiş buğda, heyvan tükündən bir ip və bir əlcək alınırdı. **Arranın** xristian əhalisi xəlifonin xəzinəsinə iki vergi – cizyə və xərac verirdi. Xristian əhalidən vergi təzyiq göstəriləmədən, bağlanılan müqavilə əsasında alınırdı. Müsəlmanlardan yalnız onda bir vergisi (üşər) alınırdı. Kilsələrin vəqf təsis etmək hüquq qəbul edilmişdi. Xristian əhalisi haqqında bir qədər güzəştə getmek halları yalnız xəlifə II Ömərin (717-720) hökmranlığı zamanında nəzərə çarpmağa başladı.

Xəlifə Hişəmin hakimiyəti illərində Azərbaycan və Arranda ərəblərin vergi siyasəti əsaslı dəyişikliyə uğradı. O vaxta qədər müsəlman hüquq cizyə ilə xərac arasında fərq qoymurdusa, indi yerlərdəki əməvi hakimləri xəracı xəzinəyə böyük gəlir gətirən əsas vergilərdən biri hesab etməyə başladılar. 725-726-cı illərdə Hişəmin sərəncamına görə Azərbaycanda əhali, torpaq, mal-qara və hər cür digər əmlak yenidən siyahıya alındı. Siyahıya alınmadan sonra əhalinin üzərinə ağır vergi qoyuldu. Həmin sərəncamdan sonra tətbiq edilən yeni vergi sistemində əhalidən başqa, rahiblərdən də vergi alınması nəzərdə tutulurdu. Mənbələr qeyd edirdi ki, xəlifə əmr etdi: rahiblər siyahıya alınsın. Buna görə onları siyahıya aldılar, onların hər birindən cizyə almağa başladılar və bu rahiblərdən alınan ilk cizyə oldu. Əhalinin üzərine **sənaye** və **sənat** məmələti vergisi, həmçinin **kəbən** kağızı vergisi kimi əlavə vergilər de təyin edildi.

Vergilərin artırılması təkcə yoxsular deyil, hətta Arranın bir çox əyan və varlı adamlarını da müflisləşdirdi. Bu çətinlikləri zimmilər daha çox hiss edirdilər. Çünkü onlar təkcə Xilafətə deyil, yerli feodal lər da vergi verirdilər. Vergi verənlərdən alınan böyük məbləğlər xəlifə xəzinəsinə tam daxil olmurdu, çünkü əyalətin əmri və onun məmərləri onlara tapşırılan əyaləti şəxsən varlanmaq üçün bir mənbə hesab edirdilər. Xəlifələr bu cinayətlərin qarşısını almağa cəhd edir

və çox vaxt məmurlara qarşı çox sərt tədbirlər görürdülər. Xəlifə I Müaviyə (661-680) hətta xüsusi nəzarət orqanı (dar əl-istixrac) yaratmışdı; bu orqanın vəzifəsi hər hansı bir əyalətdə məmurlar arasında rüşvətxorluq hallarını aşkarla çıxarmaqdan ibarət idi. Lakin bu tədbir az kömək edirdi. Dövlət xəzinəsi məmurlarının etdiyi cinayətlərin qarşısını almaq məqsədilə bu vəzifələrə ərəblərin əvəzinə yerli feodalları təyin etməyə başladılar, çünki bunlar xəzinə işlərinə yaxşı bələd idilər və gizlədilən məbləğləri verməyə onları asanlıqla məcbur etmək olardı. Lakin bu tədbir də nəticə vermedi, çünki əksəriyyəti islam dinini yalnız zahirdə qəbul edən yeni məmurlar öz imtiyazlarını əldə saxlamaq üçün ərəblərə can-başa qulluq edib, onlarla əlbir olub, öz keçmiş təbəələri olan əkinçiləri qarət etməyə başladılar.

Coxlu ağır vergilər torpaq sahiblərini çox tez iflasa uğradırdı, buna görə də onlar məcbur olurdular ki, öz torpaqlarını ərəb tayfasının – ərəb iri torpaq sahibləri və dövlət qulluqçularının hamiliyinə versinlər. Bu torpaqlar **hami** və ya **ilca** kateqoriyasına daxil edilib qeydə alınırdı. Torpağın əsl sahibləri məhsulun bir hissosunu hamilərə verirdilər ki, onlar torpaq sahibini məmurların zülmündən qorusunlar, torpağın özü isə sahibinin adına qeydə alınırdı. Məsələn, Marağə əhalisi öz torpaqlarını Mərvan ibn Məhəmmədin himayəsinə vermişdi. Həmin qayda ilə Azərbaycan əhalisindən bir çoxları öz kənd və torpaqlarını onları mühafizə etmək üçün buraya köçmüş ərəb tayflarının himayəsinə verirdilər. Azərbaycana köçmüş ərəblər “nə qədər bacarıdlarsa, bir o qədər torpaq tuturdular. Onlardan bəziləri torpağı ərəb olmayanlardan (**əcəmlərdən**) satın alırdılar. Bundan əlavə mühafizə etdikləri kəndləri onlara güzəşt edirdilər, beləliklə, həmin kənd əhalisi onlar üçün işləyirdi”.

Əməvilər dövründə Xilafətin şimal sərhədlərində hələ də istilaçı hərbçi səfərlər edildi və ərəblər hər hansı bir vilayəti tutduqda bütün vilayət üzərinə bac qoymaqla kifayətləndirildər. Ərəblər Dağıstan vilayətlərinən – Qumuxdan və Tumandan ildə 100 qul, 100 kəniz və 20 min batman buğda alırdı; Kəbəcidiən 50 kəniz, Qaraqaytaqdan 500 qul və 20 min batman buğda, Kür və Miskinçidiən 14 min batman buğda və 40 min dirhəm, Şirvandan 20 min batman buğda və 50 min

dirhəm alırdı. Bütün bu vəsait müəyyən yerdə saxlanılır və Dərbənd şəhəri əsgərlərinə maaş verməyə xərclənirdi.

Xərac, cizyə və digər vergi və golirlərin miqdarı haqqında bir sırara orta əsr müəlliflərinin verdiyi məlumatın mövcud olmasına baxmayaraq, Əməvilər dövründə Azərbaycan və Arran torpaqları üzərində qoyulmuş vergilərin möbləğini dəqiqlik müəyyən etmək mümkün deyildir. Abbasilər dövründə ölkələr barədə reyestr yox idi və bu barədə yalnız ayrı-ayrı məlumat qalmışdı. Azərbaycan və Arran haqqında daha ətraflı məlumatda yalnız X əsrən başlayaraq Abbasi xəlifelerinin hökmranlığı dövründə mənbələrdə təsadüf edilir.

Əməvilər hökmranlığının son dövründə Xilafətin əyalətlərində, xüsusilə Azərbaycan və Arranda belə bir vəziyyət əmələ gəldi ki, ölkədə hər bir hakim-öz bildiyi kimi ağalıq edərək, əhalini qarət edib sixışdır, onu müflisləşdirir və öz əməlləri üçün mərkəzi hakimiyət qarşısında, demək olar ki, heç bir məsuliyyət daşımadı. Əməvi xəlifələri və onların yerlərdəki hakimləri əhalidən yalnız vergi toplamaqla məşğul olur, iqtisadi inkişafın artmasına qayğı göstərmirdilər. Əhali vergi təzyiqinin ağırlığına dözməyərək kütłəvi surətdə kəndləri tərk edir; torpaqsız kəndlilərin (**sülükərlər**) sırasını artırır. Sülükərlər iki torpaq sahibləri olan feodallar üçün işləyirdilər. Feodallar kəndlilərin tərk etdiyi bütün torpaqları, demək olar ki, tutur və ya alıb tədricən öz mülklərinə qatırlılar. Bu proses Azərbaycanda feodalizmin daha da inkişafına və Xilafətin mövqeyinin zaifləməsinə səbəb olurdu. Belə ki, yerli iki torpaq sahibləri olan feodallar (**mütəcəlliylər**) daha mərkəzi hakimiyətin nümayəndələri ilə hesablaşmış və tədricən müstəqilliyyət can atırdılar. Lakin Abbasilər hakimiyətə gəldikdən sonra belə separatizm hərəkətlərinin qarşısı Xilafətin silahlı qüvvələri tərəfindən dərhal alındı.

Abbasilərin verdiyi vədlərə baxmayaraq, yeni sülalənin dövründə da Azərbaycan və Arran kəndlə kütłələrinin veziyəti çox tez bir zamanda Əməvilərin dövründə olduğundan daha da pis oldu. M. Kalan-katuklu yazar ki, Aħħasilerin hakimiyət başına keçməsi “bizim vətonimiz **Ağvan** üçün bədəbəxtlik idi, çünki ərəblər öz iyrənc qarətçi-liyi üzündən Partav paytaxtını Ağvan knyazlarından aldılar və öz

hökmranlıqlarının keçmiş paytaxtı Suriya Dəməşqində olduğu kimi indi Ağvan Partavında özlorino iqamətgah qurmuşdular ki, torpağın bol nemətlərini sorsunlar”.

Əməvilərin dövründə bütün vergilər nağd pulla ödənilirdi, Abbasilər dövründə vergilərin yalnız bir hissəsi nağd pulla alınır. Bu sistem xüsusi ikinci Abbasî xəlifisi əl-Mensur (754-775) dövründə işə düşmüdü. Vilayətlərdən vergilərin gelməsinə nəzarət etməkdə poçt (bərid) idarəsinin xüsusi rolu var idi. Poçt idarəsinin başçısı sahib əl-Borid hər gün məhsulların qiymətləri barəsində məlumat verirdi. Lakin Azərbaycan əhalisi daha xəlifənin xəzinəsinə nağd pulla vergi ödəmək iqtidarında deyildi. Vergiləri ödəmək üçün əhalidən nağd sikkə, habelə gümüş və qızıl kifayət etmirdi. Zorakılıq və zülmü ilə hamını tonga götirmiş və hətta ölüldən də vergi tələb etmək əhalini dilənci köküñə salmışdır. Xəlifa əl-Mensurun dövründə əhalidən adambaşına çoxlu gümüş tələb olunurdu. Knyaz nəslindən olanlar ona bəxşış olaraq at və qatır, gözəl paltar, qızıl və gümüş götirirdilər. Sonralar xərac sistemində dəyişiklik edildi. Nağd pul vergisi olan **misahə**, natural vergi – **müqasime** ilə əvəz edilir. Suvarılan torpaqlardan məhsulun yarısı, **daliya** və **girbə** ilə suvarılan yerlərdən məhsulun üçdə biri, **dulab** (suvarma çarxları) ilə suvarılan torpaqlardan dörddə biri almındır. Meyvə ağaclarına, zeytun bağlarına və üzümlüklərə də xərac qoyuldu.

Xəlifa Harun əl-Rəşidin (786-809) hökmranlığını dövründə Azərbaycandan ilə 4 milyon dirhəm, Muğan və Karxanın hərəsindən 300 min dirhəm alınır. Bu dövrde vergilərin miqdarını tənzimləmək üçün hüquqşunas Əbu Yusif xəlifə üçün xüsusi olaraq “**Xərac haqqında kitab**” (“Kitab əl-Xərac”) yazmışdır. Əbu Yusifin kitabında vergi sistemi tamamilə Xilafətin mənafeyini ifadə edirdi. Əbu Yusif göstərir ki, çox vaxt əyalətlərin hakimləri bir adamdan tələb olunan xərc həddini aşan “bir möbləğ” tələb edirdilər; vergi ödəyən şəxs bu artırılmış möbləğ'i vermək iqtidarında olmadıqda onu döyür, sixışdırır və mal-qarasını aparırdılar. Bununla belə, əhalidən vergi və qalıqların alınması qaydaları barədə belə yazılırdı ki, cizyə verməyə məcbur etmək məqsədilə zimmilərdən heç birini döymək olmaz. Onları bu məqsədilə günde saxlamaq və ya onlara başqa cəza-

lar vermek olmaz, ya da onların üzerinde nifret doğura biləcək şeylər asmaq olmazdı. Əslində isə vergi yiğarkən adamları qızmar günəş altında saxlayır və başlarına yağ tökürdürələr.

→ Kəndlinin vergi məbləğini vergi məməruruna vermesi üçün ərəblər təhqirəcisi bir mərasim uydurmışdalar; bu mərasim tabe ölkələrin əhalisinə nisbətən ərəblərin qüdrəti və hakim voziyətdə olduqlarının simvolu olmalı idi. "Zimmilər vergi ödəmək teyin edilən gün şəxsən cizyə almağa məmər edilən əmirin yanına gelməli idilər. Əmir uca bir taxtın üstündə oturardı. Zimmi verocəyi vergi məbləğini açıq ovuc içərisində saxladığı haldə əmirə yanaşardı. Əmir bu məbləğni elə götürərdi ki, əli vergi ödəyən şəxsin ovucusunun üstündə olardı, zimminin əli isə altda qalardı. Sonra əmir onun peysorinə şillə vurardı, əmirin əlaltılarından biri isə onu kobud hərəkətlə qapıdan qovardı. Camaata bütün bunlara tamaşa etməyə icazo verərdilər". Əbu Yusif xəlifə Harun ər-Rəşidə məsləhət görüb deyir ki, xərac üçün dirhəm verən şəxs heç bir vəchlə döyüla bilməz və onu cəza olaraq ayaq üstü saxlamaq olmaz. Vergi toplayanlar xərac verənləri məcbur edirdilər ki, günün altında qalsınlar, onları bərk döyürdülər, onların boyundan səhəng asırdılar.

Kəndlilərinin istismar etmək formaları arasında yاردارlıq ica-rəsi xüsusi yer tuturdu. Torpaq sahibləri torpağı xırda sahələr böllür və bunları yاردarlıq icarə şərtləri – müzəraəs, müsqət, qəbala və i.a. əsasında yاردarlara verirdilər. Yاردarlara akkar, şorik, amil, müna-sif və i. a. deyirdilər. Torpaq məhsulun altında bir və yeddidə bir his-səsinə müqabil icarəyə götürürlərdü. Kəndlilərin ağır vəziyyəti Harun ər-Rəşid dövründə xüsusi ilkiň inkişaf edən **iltizam** sisteminin Xilafətdə genişlənməsi nəticəsində daha da ağırlaşırıdı. Bu sistem ilkın Frank monarxiyasındaki **benefisiya** sistemine oxsayırıdı. Lakin iltizam sistemi istismarı daha da artırdı. İltizamçılar öz hakimiyyətindən sui-isti-fadə edərək, heç bir şəyə hesablaşmış və vergi ödəyənlər silkini qarət edirdilər. İltizamçıların qanunsuz hərəkətləri o qədər kobud idi ki, Əbu Yusif xəlifəyə müraciət edərək iltizam verilməməsini məsləhət göründü. İltizamçılar iltizam məbləğindən artıq yiğməq üçün buna yalnız rəhiyyətlə rəhmsiz roftar etmək, onları bərk döymək, qızmar gü-

nəş altında saxlamaq, boyunlarından daş asmaq, onlara əzab, işgəncə vermək yolu ilə nail ola bilər, buna görə də xərac verənlər ödəməli olmadıqları şeyləri verdikləri üçün var-yoxdan çıxırlar.

Əbu Yusif xəlifənin diqqətini xüsusilə vergi yiğanlara colb edir, çünki xəlifə xəzinəsinin dolması bu məmərlərin bacarıqlı və namuslu olmasından asılı idi. O, belə hesab edir ki, xərac yiğan "qanunü-nas, bilici, mətəbər adamlara məsləhət edən, qüsursuz" olmalıdır, xərac yiğməyi düz və etibarlı adamlara tapşırmaq lazımdır. Çox vaxt vergi yiğanları bir çox elə adamlar əhatə edir ki, vergi verənlər hesabına varlanmağa can atırlar. Bu adamların bütün fikri ona yönəlmüşdür ki, ister xəracdan, istərsə də təbəələrin əmlakından bir şey qopardıb özləri üçün mənimsəsinlər. Onlar bu məqsədə zoraklığa, ədaletsizlik və zülmə əl atırlar. Vergi yiğanlar bir kəndə gedəndə kənd əhalisindən həmişə tələb edirdilər ki, onları yedirib-içirtsinlər, əhalini buna məcbur edir və beləliklə, camaat böyük eziyyət çəkirdi.

Nağd pul vergisi misahədən başqa, xəracın digər növləri də möv-cud olmuşdur. **Mühasibə** xəracı məhsulla alınan vergi idi. Əkin məhsullarından natura ilə müqasime xəracı alınırıdı. Dövlətlə şəxsiyyət arasındaki münasibətə müəyyən edilən xərcələrə görə alınan **muqlata** sultannı (xəlifə) torpaqlarında alınan xərcin sonuncu kate-qoriyasına daxil idi.

Xəlifə Harun ər-Rəşidin hökmranlığı dövründə cizyə ildə bir də-fə kişilərdən alınırıdı, həm də bunun üçün əhalidən puldan başqa da-şınan əmlak da qəbul edilirdi. Heç kəsin zimmləri cizyədən azad et-məyə hüquq yox idi. Hətta vergi alınması vergi ödəyən silkin açıq təhqir olunması demək idi. Belə ki, zimmlərdən can vergisi alınan-da onların hamısı yoxlanmayınca boyunlarından qurğuşun damğa asılmalı idi.

Xilafət dövründə alınan vergilərdən biri də **xüms** idi. Bu vergi zə-katdan, yəni "islamdan əvvəlki vergilərdən gizlədilmiş hesab edilən bütün əmlakdan", mədənlərdən, kafirlərə qarşı vuruşmalarda tutulub qul halına salınan esirler də daxil olmaqla, qənimətdən, əsir qadın və uşaqlardan, habelə daşınan əmlakdan alınırıdı.

Zəkat və ya sədəqə mal-qaradan alınırıdı. 4-dən 9 başa qədər də-vərdən 6 aylıq bir köşə, ya da bir illik iki keçi; 10-dan 14 başa qədər-dən 2 quzu; 15-dən 19 başa qədərdən 3 qoyun və i.a. alınırıdı.

İnək və camışdan 30-dan 39 başa qədərdən 6 aylıq bir qaramal; 40-dan 50 başa qədərdən 2 quzu; 200-dən 399 başa qədərdən 3 qo-yun və i.a. alınırdı.

Əkin və meyyadən - təbii suvarılan sahələrdən onda bir, sümü suvarma sahələrindən isə məhsul çəkiləndən sonra iyirmidə bir alınırdı.

Qızıl və gümüşdən - 200 dirhəmdən çox olan məbləğdən və 20 misqal qızıl və gümüşdən məbləğin qırxdan biri, ya da onun dəyəri alınırdı.

Müsəlman olmayan tacirlərdən alınan vergi **iki cür** idi: zimmilərdən ildə bir dəfə tacirin əmtəəsinin dəyəri 200 dirhəmdən artıq olardısa, bu dəyərin onda biri alınırdı. Xilafətdən kənar ölkələrdən gələn tacirlərdən əmtəəlerinin dəyəri 200 dirhəmdən artıq olarsa, onun dəyərindən onda biri alınırdı.

Şirvanda (Bakıda) bütün yuxarıda göstərilənlərdən başqa neft mənbələri və duz mədənləri üzərində **vergi** qoyulmuşdu. Mənbələrin məlumatında deyilirdi ki, həla xəlifə Mənsurun dövründə Azərbaycan hakimi Yəzid ibn Useyid “öz adamlarını Şirvanda neft və duz çıxaranların yanına göndərdi və bu adamlar onlardan vergi aldılar; sonralar o, vergi alınmasını xüsuslu adamlara tapşırdı. Hicri tarixi ilə 150-ci (733-cü) ildə Dərbənddə neft anbarlarının tikilməsi Şirvanda (Bakıda) neft mədənlərinin çoxluğunu təsdiq edirdi. Mənbələrin məlumatına görə, Bakı o zaman böyük bir şəhər idi. O, Şirvan vilayətlərindən biri hesab edilirdi. Burada neft mədənlərində icarə haqqı gündə min dirhəmə çatırdı. Xəzərlərə qarşı vuruşma zamanı əroblər bu neftdən istifadə edirdilər. Hətta xəlifə Şirvanın neft və duz mədənlərinin yarısını vəqf olaraq Dərbənd döyüşülərinə vermişdi.

Xəlifə xəzinəsinin Azərbaycandan aldığı xərac ildə 4 milyon dirhəm olmuşdur. Müğandan 300 min dirhəm alındığını nəzərə alsaq, Arandan ildə təqribən 3 milyon alınırdı, 3 vilayətdən birlikdə alınan məbləğ isə ildə təqribən 8 milyon dirhəm idi.

Dövlət quruluşu. Azərbaycan Ərəb Xilafəti tərəfindən işgal edildikdən sonra burada əvvəlki idarəetmə aparati saxlanılmışdır. Xilafət işgal etdiyi əraziləri idarə etmək üçün vilayətlərdə canişinlik sistemi yaratdı. İlk dövrlerdə beş beşə vilayət mövcud idi. Azərbaycan dördüncü vilayətin tərkibində idi. Bir müddət sonra Azərbaycan üçüncü əmirliyin tərkibinə qatıldı.

Abbasilərin dövründə Xilafət 83 quradan (əyalətdən) ibarət olan 14 vilayətə bölündürdü; bunlar da daha kiçik inzibati vahid olan nahiyyələrə (mahallələrə) bölündürdü. Nahiyə 12 rustakdan (rayondan) ibarət olub, hər birinə 12 kənd daxil idi. Orta əsr ərəb müəllifi İstəxərinin verdiyi məlumatda deyilirdi ki, biz Ermənistan, Arran və Azərbaycanı xəritədə birləşdirir və ona bir ölkə kimi baxırıq. İbn Hövqəl isə onun dediklərini təsdiq edərək, Azərbaycan, Arran və Ermənistanın ümumi xəritəsini yaratmış və bunu “Azərbaycan xəritəsi” adlandırmışdır. O, Xəzər dənizinin də xəritəsini çəkərək, bütün sahil ərazisini Dərbəndədək Azərbaycan adlandırmışdır. Xilafətin işgaltına qədər Azərbaycanın paytaxtı Ərdəbil idi və Sasani mərzbanının iqamətgahı burada yerləşirdi. Ərobler isə paytaxtı Marağa şəhərinə köçürüldülər.

Vilayətlərə xəlifənin canişini olan əmir başçılıq edirdi. O, cyni zamanda vilayətin qoşunlarının komandani iddi. Inzibati idarəyə də canişin rəhbərlik edirdi. İnzibati idarəe **divan** adlanırdı. Əmirin rəhbərliyi altında xüsusi tapşırıqları icra edən məmurlar – amil (mülli hakim, vergi toplunuşuna nəzarət edən) və qazı (məhkəmə idarəsinin rəisi), yəni dini məhkəmə hakimi olurdu. Qazı vəqf işlərinə nəzarət edir və amilin hərəkətlərindən narazı olan şəxslərin şikayətinə baxırıq.

Xilafətin mərkəzi ilə vilayətləri arasında rabitə yaratmaq üçün **bərid** adlanan poçt yaradılmışdı. Bərid göndərmələri yaxşı qoyur, xəbərlər vaxtında çatdırılırdı. Xilafətin müəyyən məntəqələrində poçt stansiyaları və əvəzətmə vasitələri var idi. Bunların köməyi ilə qasidələr Xilafətin mərkəzi ilə ucqarlar arasında nisbətən tez rabitə yarada bilirdilər. Xəlifənin və vilayət hakimlərinin əmrləri və göstərişləri çox böyük sürətlə göndərilirdi və mərkəzi hakimiyyətin yerləri gedən rəsmi nümayəndələri xəlifə ilə operativ şəkildə rabitə saxlaya bilirdilər. Stansiyalar bir-birindən bir bərid, yəni **dörd fərsəx** (28 kilometr) məsafədə yerləşirdi, bu da qasidin bir mənzil at sürməsinə imkan verirdi. Hər bir stansiyada inzibati məmurlar stati var idi. Vilayətlərin paytaxtlarında valilərin yanında poçt direktorları vəzifəsi mövcud olmuşdur, lakin bunların vəzifəsi təkçə poçt-inzibati işlər deyil, həmçinin Xilafətin paytaxtına **siyasi məlumat** göndərmək idi. Çünkü paytaxtda olan **divan ül-bəridin** vəzifəsinə canişinlər, qazilar, hərbi

roislər, amillər və başqalarının fəaliyyəti haqqında məlumat toplamaq, ümumiyyətə, yerlərdəki hakimiyyət orqanlarının fəaliyyətinə göz qoymaq da daxil idi. Poçt məntəqələri müdirləri yeni cari məlumat əldə etmək üçün hər yerdə casuslar qoyurdular. Fəal, işləyən əsl gizli polis əmək gəlməmişdi ki, bu da hər cür digər quruluşlardan daha da artıq, müstəbid əsuli-idarə üçün zəruri idi. Beləliklə, poçt idarəsi roisləri və bunlara tabe olan poçt məntəqələri roisləri vilayətlərdə siyasi polis (**şurta**) vəzifəsini icra edirdilər.

Arrandaki xəlifa canişini dəftərxanasının quruluşu və işi haqqında mənbələrin məlumatında deyildirdi ki, **məhkəmə idarəsində** girişin sağında şurta başçısı (sahib əş-şurta), solda qazi və əmir, xəzinədar oturur, bunlar mühakimə edir, hökm çıxarır və bütün ölkədən vergi alırlar. Onlar bu işə eyni vaxtda, saat doqquzda başlayır və ertəsi gün qərar çıxarırlar.

Canişinlik mərkəzindən başqa, inzibati və hərbi aparatların vilayət və mahallarda öz şöbələri var idi. Lakin ərəblər vilayətlərdə, mahallarda, şəhər və kəndlərdə olan aparatı ərəb kadrları ilə birləşdirərə təmin edə bilməzdilər. Buna görə yerli məmurlar və əyanlardan istifadə olunurdu.

Ərəb dilində yazı işləri iki divanda – **xərac** və **cund** divanlarında görüldü. Bu divanlara bilavasito xəlifənin özü nəzarət edirdi. Azərbaycan və Arranda olan divanlara göldikdə Azərbaycanda yazı işləri pəhləvi dilində, Arranda isə yunan dilində aparılırdı. Sasanilər və Bizans tabe olan bu ərazilərdə inzibati idare aparatı əvvəlki kimi qalmış və yazılar hələ də həmin dillərdə yazılırdı. Lakin tədricən ərab dili üstünlük təşkil etməyə başlamışdı.

Azərbaycanda və xüsusilə Arranda ərəblərin inzibati siyasetində, Xilafətin şimal sərhədlərində olan əsas şəhər və məntəqələrdə ərəb hərbi qarnizonlarının (**rəbatların**) təşkili əhəmiyyətli yer tuturdu. Həmin qarnizonları saxlamaq xərcələri Xilafətin vergi sistemindən əziyyət çəkən Azərbaycan əhalisi üzərinə düşündü.

Hüququn əsas cəhətləri

Müsəlman hüququnun yaranması və inkişafı. Məhəmməd peyğombər müsəlman ərəb icmasının başçısı və islamın yayıcısı kimi bu yolda miladi tarixlə 610-cu ildən 632-ci ilə qədər fəaliyyət göstərmişdir. Peyğombər sağlığında müsəlman icmasını (**ümmətini**) ilahi göstərişlərə müvafiq olaraq idarə edirdi. Lakin Məhəmməd peyğombər vəfat etdikdən sonra məlum oldu ki, Qurandakı əmrələr bütün dövlət məsələləri ilə ictimai münasibətləri həll etmək üçün kifayət etmir. Çünkü ele ictimai münasibətlər meydana çıxmışdır ki, həmin münasibətləri nə Quranda göstərilən normalarla, nə də peyğombərin hədisləri, göstəriş və məsləhətləri ilə həll etmək mümkün olmamışdı. Peyğombərin vəfatından çox keçməmiş islamın iki qolu – **sunnilik** və **şiilik** yaranmış və sonradan həmin qolların özündə də müxtəlif məzhəblər meydana çıxmışdır. Çünkü islam dünyasının bir çox yerlərinə yaxıldıqdan sonra müxtəlif yeni ictimai münasibətlərin həlli zərurətinin meydana çıxması, hər bir qolun, yəni sunnilik və şiiiyin ayrı-ayrı məzhəblərə bölünməsinə, məzhəb ardıcıllarının da hüquq məsələlərinin həllində ciddi fikir ayrılıqları yaratmalarına götərmişdir. Müxtəlif dövrlərdə həmin məzhəblərin ardıcılları və məzhəblərin özləri müxtəlif olmuş, bəzi məzhəblər yarandığı vaxtdan öz mövcudiyyetini mühafizə etərə də başqa məzhəblər zamanın sınaqlarına davam götirə bilməmiş, müəyyən vaxtdan sonra öz ardıcıllarını itirərək mövcudiyətinə son qoyulmuş və ya ardıcılları tamamilə az olduğundan fəaliyyətləri çox məhdudlaşmışdır.

İslamın **sünni** (sünnə - ərəbcə "yol" deməkdir) qolu dörd əsas dini-hüquqi məzhəb üzərində formalasmışdır ki, həmin məzhəblər də öz yaradıcılarının adı ilə **hənəfilik**, **malikilik**, **şafiilik** və **hənbəlilik** məzhəbləridir. Ümumiyyətə, islamın məzhəblərə ayrılması müəyyən fikir ayrılığı yaratmışdır. Lakin qeyd etmək lazımdır ki, müxtəlif ictimai münasibətlərin, hüquqi məsələlərin həllində müsəlman hüquq məktəblərinin rolü danılmazdır.

Hənəfi sünni məzhəbinin təsisçisi Əbu Hənifə (699-767-ci illər) dini hüquq əsası kimi Quranda və sünnədə dəqiq cavabı olmayan hü-

quq məsələlərini şəriət çərçivəsində bu mənbələrdəki digər məsələlərin həll edilməsi barəsindəki kəlamlarla qiyas (bənzətmə) yolu ilə müqayisə edib araşdırılmışdır. Əbu Hənife bununla yanaşı **rəy** (şəxsi fikir) və **istehsəni** (dini başçının fikrini) da əsas götürdü.

Maliki məzhəbinin banisi Malik ibn-Ənasdır (715-795-ci illər). Malikilər hədislərin dəyişdirilməsini qeyri-mümkün hesab edir, onlara ciddi əməl olunmasını tələb edirlər. Onlar Quranın mücərrəd surotdə təfsir olunmasını pişləyir, hənəfilər nisbətən hüquqi qiyas (bənzətmə) üsulunu məhdudlaşdırmağı üstün tuturlar.

Şafii məzhəbinin banisi Əbu Abdullah əş-Şafiidir (767-820-ci illər). Şafiliərin hüquq sistemi hənəfilərlə malikilərin dini-hüquq təlimləri arasında bir növ orta mövqə tutur. Əslində malikilərin təlimləri daha yaxındır. Sünni məzhəbləri arasında şəliyə yaxın olanı da məhz şafilikdir. Şafii məzhəbə bənzətmə əsasında mühakimə yürütməyin, yəni qiyasın və fikir müstəqilliyinin (**şəxsi rəyin**) tətbiqini məhdudlaşdırır.

Hənbəli məzhəbinin banisi Əhməd ibn-Hənbəldir (780-855-ci illər). Hənbəli məzhəbə XIV əsrədək müsəlman ələminin içtimai həyatında əhəmiyyətli rol oynamışdır. Hənbəlilər ifrat mühafizəkarlıqlar, Quranı və hədisləri hər cür yozmaq cəhdlerinin əleyhinə çıxırlar. Şəriətin dini mərasim və hüquq normalarına ciddi surətdə riayət olunmasını tələb edirlər.

Müsəlmanlar bu dörd mömin sisteminin banilərindən hər birini **müctəhid mütələq**, yəni bənzətəmə (qiyas) əsasında mühakimə yeritmək prinsipini və işlətdiyi başqa metodları Quran tətbiq edərək, öz şəxsi rəyini (**icihad**) ifadə etməyə mütələq iqtidarı olan alim adlandıırlar. Bu banilər fiqhın (müsəlman hüquq sisteminin) əsas prinsiplərini müəyyən etmişdir. Bu prinsiplərdən çıxan nəticələri (**furu**) sonralar şərh edənlər isə mütələq müctəhid olmayıb, dini məktəblərdən birinin müctəhidi sayılırlar.

İslamın ikinci böyük qolu **Şəlikdirdir**. Şəlik sözü ərəbcə firqə, qrup deməkdir. Şəlik Məhəmməd peyğəmbərin əmisi oğlu və qızının əri Əli ibn Əbu Talibin xəlifəliyə gəlməsi uğrunda gedən mübarizə nəticəsində meydana gəlmışdır.

Şəliyin ən çox yayılmış məzhəbi **imamılıkdir**. İmamılər peyğəmbər nəslindən olan 12 imama inanıb onun ardınca getməyi, qarşıya çıxan məsələləri həll edəcək normalar Quranda və ya icmada olmadığı halda müctəhidin rəyinə əsaslanmağın zəruriliyini qəbul edirdilər. İmamın (ərəbcə qabaqda gedən deməkdir) paklığıni etiqad edir, **beytülmalə** verilən əmlakin, vəqf mülkiyyətinin bir qismini peyğəmbər nəslindən olan seyidlərə verilməsini məqbul sayırlar.

Şəliyin ən mürəkkəb qolu olan ismailiyyə müxtəlif təlimləri özündə birləşdirdiyi üçün ayrı-ayrı yerlərdə batinlik, məzdəkililik, qəremətlilik, təlimlik, mülhidilik və başqa adlar altında özünü göstərmışdır.

Şəliyin zeydilik məzhəbə imaməti Əli və onun öğulları Həsən və Hüseynin üzərindən götürür. İmam həddi-bülüğə çatmış, ağıllı, mömin, kəlamlı, yəni Üsul əd-Din yaxşı bilən saleh və etibarlı şəxs olmalıdır.

Müsəlman hüququ ümumi şəkildə **şəriət** (ərəbcə su içiləcək yere gedən yola deyilir) adlanan elmlər sistemində planlaşdırılır.

Şəriət elmləri 6 sahəyə ayrılır: 1) Elm-ət-tefsir (Quranın izah edilməsi barədə elm); 2) Elm-ül-hədis (Məhəmməd peyğəmbərin şəriət məsələlərinə dair söylədiklərini və göstərişlərini öyrənən elm); 3) Elm-ül-fiqh (müsəlman hüquq elminin öyrənilməsi); 4) Elm-üsul əl-fiqh (fiqhın mənbələrini öyrənən elm); 5) Elm-ül-kəlam və ya üsul-əd-din (islamın nəzəri əsaslarını öyrənən elm); 6) Elm-ül-fəraiz (mərhumun mırasının varisləri arasında bölüşdürülməsi qaydaların dan bəhs edən elm).

Şəriəti müsəlman hüququ (fiqh) ilə eyniləşdirmək doğru deyildir. Belə ki, şəriətdə istər dünyəvi, istərsə də dini problemlər islam nöqtəyi-nəzərindən şərh edilir. Burada təsərrüfat həyatının, əxlaq və etika normalarının, müsəlman mərasimləri və bayramlarının tənzimində dair qanunlar, dindarların davranışları və bütün müsəlman icmasının həyat tərzini müəyyən edən başqa müddəalar vahid sistem halında birləşmişdir. Şəriət sözü ilə hökm sözü bir növ eyniyyət təşkil edir, düzgün çıxarılmış hökmə "şəridir" deyirlər. Şəriət onun ehkamlarına uyğun olmayan halların hamısının ziddinədir, hətta hər hansı bir hal həqiqətə uyğun olsa belə, şəriət ehkamina müvafiq deyilsə, şəriət onun ziddinədir, onu təqib edir. Şəriətin hüquqdan fərqi ondadır ki,

o, mükelləfin (yəni fəaliyyət qabiliyyəti olan şəxs) törətdiyi əməlləri mühakimə etməklə yanaşı, ona batını fikirləri üçün o biri dünyada caza veriləcəyini müəyyən edir. Bu mühakiməni axırət gündündə İlahi həyata keçirəcəkdir.

Şəriət ehkamı Allahın hökmüne bərabər tutulduğundan bizim bu gün anladığımız mənada izah edilməsinə yol verilmir, çünki insanın öz əqli və məntiqi izah qabiliyyəti cəhətdən məhdud olması dirlə təsbit olunmuşdur. Şəriətə görə mükelləf yetkinlik yaşına çatmalı, anlaqlı olmalıdır.

Şəriət hökmələri iki böyük qrupa bölünür: **ruhani-mərasim** hökmələri və **mülki-siyasi** hökmələr. Sünnilərdə şəriət hökmələrini **ibadət** (allah qarşısında qulluq), **müamilət** (mülki hüquq məsələləri) və **üqubat** (yeni cəzalar) kimi üç qisəmə bölgülər. Şiələrdə isə **ibadət** (yəni ikitirəflı hüquqi münasibətlər), **itəət** (təktərəflı hüquqi münasibətlər) və **ehkam** (digər hüquqi hökmələr) kimi üç bölgü aparılır.

Müsəlman hüququ – fiqh (ərəbcə dəqiq anlayış, bilik mənasını verir) şəriətin tərkib hissəsidir. Fiqh müfəssəl mənbələri tədqiq etməklə şəriət ehkamlarının əməli köklərindən bəhs edən elm olub qanunvericilik işlərində fərziyyə və layihələr tərtib edərkən müvəffəqiyət qazanmağa xidmət edir. Fiqh şəriətin mənbələrini tədqiq etməklə onun əməli işləri üzrə ehkamlardan bəhs edir, şəriətdən istifadə etməklə neticə əldə etmək və hökm çıxarmağa xidmət edir. Fiqh şəriətin elmi ehkaminin müfəssəl sübutlarından bəhs edən elmdir. Buna görədir ki, ilk vaxtlar fiqh sözü elm sözü, fəqih sözü isə alım sözüna bərabər tutulmuş, sonradan alım (üləmə) sözü ancaq Quran təfsircilərinə, fəqih sözü isə dini hüquq bilicilərinə aid edilmişdir.

Hüququn mənbələri. Şəriət və müsəlman hüququnun əsas dörd mənbəyi aşağıdakılardır: 1) **Quran**; 2) **Sünne** (Məhəmmədin kəlamları və hərəkətləri); 3) **Qiyas** (bənzətmə); 4) **İcma** (görkəmlı hüquq şünaslarının və ilahiyyatçıların müştərək rəyi). **Fitva** (ali ruhani şəxslərin yuridik qərarları), **Adətlər** (ürf - ərəblərin və islama etiqad bəsləyən başqa xalqların adət və ənənələri) və **Qanun** (əmr edilən doğru yol) müsəlman hüququnun inkişafında müəyyən əhəmiyyət kəsb etmişdir.

İslam ənənələrinə görə şəriətin əsas mənbələri Quran və sünnedir. Bütün digər mənbələr bunlara zidd olmamalıdır. Şəriətə əsasən müsəlman hüququnun xristian (kanon) hüququndan və digər qanunvericilik sistemlərindən fərqləndirən prinsipial cəhəti ondan ibarətdir ki, bu hüquq sistemləri uzun əsrlər boyu qüvvədə olsa da, onlarla yanaşı mövcud olmuş dünyəvi hüquq normalarını heç vaxt bütünlükə əvəz etməmişlər. Halbuki müsəlman dünyası, o cümlədən Azərbaycan islam dini yaranandan XIX əsrin axırlarından müsəlman hüququndan başqa heç bir digər qanunvericilik sistemi tanımadı.

Bütün islam dininin və hüququnun nəzəri əsası və mənbəyi "Quran"dır. Quran ərəbcə "qərəə" sözündən - "oxumaq" və ya bir çox hallarda "ucadan ibarə ilə oxumaq" mənasına gələn söz kökündən əmələ gəlmışdır. Quran 114 fəslə və ya ərəbcə surəyə bölünür. Quranın ayələrinin sayı 6211-ə bərabərdir. Quranda surələrin eksəriyyəti insanları Allahın varlığına və təkliyinə inandırmağa xidmət edir. Məhəmməd peyğəmbərin şəxsi ailə məsələləri, özünün rəhbərlik etdiyi islam comiyətinin və bütün müsəlmanlar arasında meydana çıxan mübahisəli içtimai münasibətləri həll etmək üçün yaradılmış normalar Quranada toplanmışdır. Quran təfsircilər tərəfindən sözbəsöz şərh edilmişdir. Quranın əsasən 2, 4 və 5-ci surələrində hüquqi normalar geniş verilmiş, digər surələrdə hüquq dair normalar çox azdır.

Sünne Quranada təsadüf edilən "əcdadın sünnesi" və "Allahın sünnesi" ifadələri, dinsiz olduqları üçün cəzalandırılmış xalqlara qarşı allahın rəftəri mənasındadır. Lakin Quran'dan kənardır "sünne" sözü Məhəmmədin hərəkət və əməlli, həmçinin onun dedikləri mənasında işlədir. Sünneləri Məhəmmədin əshabələri yayırdılar, çünki müvafiq bir təsadüf düşəndə onlar Məhəmmədin necə hərəkət etdiyini, nələr dediyini və hətta bir şey deməyib susduğunu xatırlayıb deyirdilər və bunların hamısı müəyyən şəraitdə bir nümunə vozifəsini görə bilirdi. Beləliklə, sünne "allahın kəlamını" tamamlamaq vozifəsini çox tez görməli oldu və ister ona uyğun olsun, ister onu təfsir etsin, isterse də yeni hökmələr tətbiq etsin – bu fəqrəldən asılı olmadan həmin vozifəsini gördü.

Fiqhda **qiyas** (bənzətmə) üsulundan da istifadə olunurdu. Şəfiilər rəy və qiyasın hər ikisinə müəyyən miqdarda əhəmiyyət verirdilər.

Lakin əsas olaraq Quran və sünne mənbə hesab edilirdi. İcma isə yalnız o zaman mənbə olur ki, onun tətbiqi narazılığa, ixtilafa səbəb olmasın. İxtilaf olarsa, Qurana yaxın olan hal qəbul edilir, yəni Qiyasa müraciət edilir.

Hüququn mənbəyi kimi icma fəqişlərin ümumi razılığı gələrək qəbul etdiyi qərar, normalardır. İcma hələ məzəhəblər yaranmamışdan müsəlman üləmə və füqəhasın göldiyi rəya görə təsbit edilmiş qaydaların toplusudur. İlk dövrlərdə yalnız Mədinə şəhəri alımlarının ümumi rəyi ilə müəyyən olunan normalar mənbə hesab edilsə də, sonralar digər müsəlman ölkəsi və şəhərləri alımlarının ümumi razılığı da “İcma” hesab edilmişdir. İcma qanunları fırı əlfiqhə (konkret hüquq institutlarına) dair yazılmış əsərlərdə toplanırdı.

Fitva vermək islam dinində ən çotin peşə hesab olunmuşdur. Fitva verməyə ixtiyarı olan fəqihlərə **müfti** adı verilirdi. Müfti olan hər bir kəs ilk növbədə müftilikdən imtinə etməli, fitva verməyi boynuna götürməməlidir, çünki kifayət qədər biliyi olmayan şəxs fitva vərə bilməz. Fitva verən bütün xalqı bərabər tutmalı, hökmədar belə, tələb etsə, fitvanı dəyişdirməməlidir. Müfti yalnız qanun naminə fitva verməli, səhv tapmaq, lağlağacılıq etmək niyyəti ilə sual veronlərə cavab verməməli, daha az biliyi malik olan üлемələri sixısdırmamalı, onları imtahana çəkməməlidir, çünki bu cür əməller haram sayılır. Müfti fitva verəndə iki manalı sözlər işlətməməli, qarşısında deyilən sözləri dəqiq araşdırıldıqdan sonra fitva verməlidir.

Müsəlman hüququnun mənbələrindən biri olan **ilahi qanun** (hüquq) sonralar fəqişlər tərəfindən inkişaf etdirilib tamamlanmışdır. Bu qanun insanın göstərdiyi fealiyyətin xarici təzahürlərinə aiddir. İnsanların hərəkət və əməlləri həm dini, həm də mərkəzi sahədə beş kateqoriyaya (ehkama) bölünmüdüdür. Dini sahədə: 1) vəzifə (namaz, həcc); 2) məsləhət görülən (məndub) hərəkətlər; 3) icazə verilən (mübah) hərəkətlər; 4) namənəsib (məkrüh) olsa da, cəza verilməyen hərəkətlər; 5) qadağan (haram) hərəkətlərə görə cəza verilir. Mərkəzi sahədə: 1) düzgün (səhih) hərəkətlər; 2) düzgün olmayan (batıl) çürük hərəkətlər; 3) icazə verilən (caiz) hərəkətlər; 4) təsirlili (yəni nüfuz edən) hərəkətlər; 5) rabitəli (lazım) hərəkətlər. Hal-hazırda yalnız fiqh məcmüələri qanun hökmündədir.

Adətlər (ürf) islamın ilk dövrlərində islam ehkamına zidd olmadıqca istifadə edilmiş və hüquq mənbəyi kimi qəbul edilmişdir. Xüsusilə, Mədinə şəhərinin adət hüququndan ilk dövrlərdə geniş istifadə edilmişdir. Lakin sonralar adətlərin islamə müvafiq gələnləri sünənlərlə, hədislərlə əhatə etdirilərək hüququn mənbəyi olmuşdur.

Mülkiyyət hüququ. Müsəlman hüququ torpaq üzərində mülkiyyət formalarına və ya onun əldə edilmə üssüllərinə dair geniş olmayan müddəələr hər etmişdir. Hüquq yalnız sahibsiz və istifadəsiz torpaqları əldə etməyin xüsusiyyətlərini və qaydalarını normalaşdırır. Torpaq üzərində mülkiyyətin əldə edilməsi formaları müsəlman hüququnun obyekti o zaman çevirilir ki, o, qanunla nəzərdə tutulan hər hansı bir ictimai münasibətin yaranması, dəyişməsi və ya xitam edilməsinə səbəb olsun və bundan sonra mülki hüququn obyekti olsun.

Müsəlman hüquqşunasları torpaq üzərində mülkiyyəti özlərindən əvvəl mövcud olmuş şəkildə qəbul edir və dəyişildiyi zaman hüququn tənzim obyekti çevirir. Başqa halda mülkiyyət müsəlman hüququnun tənzim obyekti deyildir. Yeni torpaqlar işğal edildiyi zaman belə törpağın mülkiyyətçisi aradan çıxmış olarsa, həmin torpağa yeni sahibkarlıqdan səhbət gedə bilər.

Azərbaycanda istifadəsiz, bataqlıqlar altında qalmış, şoranalılmış torpaqlar mülkiyyətin heç bir kateqoriyasına daxil deyildi. Müəyyən əmək sərf olunduğu halda “ölü torpaq”lardan istifadə etmək mümkün idi. Ölü torpaqlar iki yərə bölünürdü: birincisi uzun müddət istifadə olunduqdan sonra sahibinin köçməsi və ya mühabirələr nəticəsində əhalinin qırılması ilə boş qalan, lakin suvarma sistemi, yolu və başqa əkinçilik imkanları mövcud olan istifadəyə yararlı torpaqlardır. İkincisi isə heç zaman istifadə olunmamış, təsrrüfatlılıq imkanları son dörəcə məhdud olan, böyük əmək və sərmayə qoyuluşu tələb edən torpaqlardır.

Fiqhə görə ölü torpaqlara yiylənmək üçün dini rəhbərin razılığı olmalı idi. Lakin torpaq üzərində mülkiyyət hüququ tədricən dövlətə keçmiş, dövlətin torpaq idarəciliyinə baxan orqanları olmuşdur. Xilafətdəki torpaqlar beş əsas kateqoriyaya bölünürdü: 1) Sultan (xəlifə) mülkləri (diya əssultaniyyə); 2) iqta torpaqları; 3) mülk torpaqları; 4) vəqf torpaqları; 5) icma torpaqları.

Sultan torpaqları Əməvilərdən Abbasilərə keçmişdi. Bu torpaqlar alqı yolu ilə, ya da ölenin, yaxud vəzifədən kənar edilən məmurların mülklərini müsadirə etmək yolu ilə tədricən artırdı. Sultan torpaqları çox geniş idi və böyük gəlir verirdi. Bu torpaqları idarə etmək üçün bir neçə divan yaradılmışdı.

İqta torpaqları. Yararlı torpaqların eksəriyyəti bu kateqoriyaya daxil idi. Xəlifə (sultan) belə torpaqları müəyyən şəxslərə verir və həmin torpaq üzərində nəzarəti ona tapşırırı, yəni torpaq iqta sahibinin mülkü olurdu. Lakin torpaq sahibliyi hüququna həmişə riayət edilmirdi və iqta geri alınıb yenidən xüsusi divana verilə bilərdi. Formal olaraq xəlifə təkcə xassə torpaqlarından iqta bağışlaya bilməzdi, lakin çox vaxt buna riayət edilmirdi. Iqta sahibləri hərbi mükəlləfiyyət daşııırdılar, lakin bunun əvəzinə vergi verirdilər. Onlar öz torpaqlarında olan kanal, yol və körpüleri təmir etməyi öhdələrinə götürmüştürlər. Iqta torpaqları nəzəri cəhətdən iki kateqoriyaya bölünürdü ki, bu da iqta torpağına hansı hüquqa görə sahib olmaqdan asılı idi.

Bağışlanan iqta şəxsin tam sahibliyinə çevrilirdi və ırs olaraq keçirdi. Bu iqta sahibi əşr verirdi. Bu növ iqta, adəton, becərlməyən torpaqlardan, ya da sahibi ölmüş və vərəsəsi olmayan torpaqlardan verilirdi.

İcarə edilən iqta (icarə) ırsən keçmirdi. Adəton hərbçilərə verilirdi. Xərac torpaqları da bu kateqoriyaya daxil idi. Şəxsin cəmiyyət-dəki mövqeyindən asılı olaraq ona verilən iqtların aşağıdakı növləri mövcud idi: 1) mülki (şəxsi) iqta; 2) xüsusi (xassə) iqta; 3) hərbi iqta; 4) xəlifə iqtaşı.

Mülki iqta çox geniş yayılmışdı və məmurların tutduqları vəzifələrdən asılı olaraq verilirdi. Yüksək vezifelərə təyin olunduqdan sonra məmura iqta verilirdi, lakin o, vəzifədən çıxarıldıqda iqta ondan geri alınır və onun yerinə keçən şəxse verilirdi.

Xüsusi iqta şairlərdən başqa, xüsusi bir xidməti və ya xüsusi istədiyi olan şəxslərə verilirdi. Onun sahibləri torpağın tam sahibi olub, onu ırs olaraq vere bilərdi. Abbasilər xilafetində bütün vilayətlərin bağlılığı müşahidə olunmuşdu. **Babək üşyani** darmadağın edildikdən sonra xəlifə Mötəsim belə bir iqta adı ilə Azərbaycan, Aran və Ermenistani **Afşinə** vermişdi. Digər belə bir iqta, Bab əl-Əb-

vab (Dərbənd) şəhəri və ətraf vilayətləri ilə birlikdə iqta kimi Yəzid ibn Məzyədə verilmişdi. Həmçinin Gəncə şəhərində "Xaldiyə" adlanan məşhur malikanələr də ona bəxş edilmişdir. **Herik** (dinc) saxlanan torpaq bu növ iqtaaya daxil idi. Torpaq sahibi onu becərmək üçün kəndlilərə icarəyo verir, onları toxum, kənd təsərrüfatı alətləri və suvarma vasitələri ilə təchiz edirdi. Şəxsən özü hər il xəzinəyə müəyyən məbləğ pul verirdi, əvəzində isə torpağa nəzarət etmək və onu ırs olaraq vermək hüququna malik idi. Belə iqta sahibləri başqa vergilərdən azad idilər.

Hərbi iqta başqa torpaq növləri – xassə iqta, xəlifə malikanələri və xəzinə torpaqları hesabına verilirdi. Qoşuna vəqf torpaqlarından iqta verilirdi. Hərbi iqta ırsən də həmişəlik verilmirdi, bu iqta sahibinin mülkiyyəti deyildi. Hüquqşunas Əbu Yusif iqtanı satın alına bilən, satıla bilən və ırs olaraq verilən bir əmlak kimi başa düşürdü. Iqta torpağını ırs olaraq və ya pul ilə əldə etmiş olan şəxsən onu geri almağa heç kəsin ixtiyarı yox idi.

Mülk torpaqları. Torpaq üzərində müxtəlif növ ayrıca sahiblik var idi. Onlardan biri müxtəlif şəxslərə və icmalara bağışlanan xəlifə iqtaşı idi. İşğal altında olan torpaqların canlanması, mərkəzi hökumətin həvəsləndirməsi və köməyi ilə bataqlıqların qurulması və bu torpaqların əkilməsi həmin torpaq sahiblərinə tam sahiblik hüququ verirdi. Mülk torpaqlarının mənbələrindən biri də məhz belə torpaqlar idi. Həmin kateqoriyadan olan torpaqların digər mənbəyi dövlət torpaqlarının satın alınması idi. Məmurlar və vəsaiti olan digər şəxslər özləri üçün xəlifə mülklərini (dövlət torpaqlarını) əldə edir və torpaqların daimi sahibi olaraq ondan nisbətən sabit gelir götürürdülər. Həmin kateqoriyadan olan torpaqların sahibləri əlavə vergi verməli və öz torpaqlarından keçən kanalları bərpa etmək xərcini öz üzərinə götürməli idilər. Mülkiyyətçinin sahibliyində olan daimi mülk torpaqları da mövcud idi. Mülk torpaqlarını alıb-satmaq, özgənkileşdirmək və ırs olaraq vermək olardı. Bu torpaqların sahibi hərbi xidmətdən azad edilirdi.

Vəqf torpaqları. Torpaq mülkiyyətinin əsas növlərindən biridir. Vəqf torpaqlar dedikdə dini təsisatlara təhkim edilən torpaq mülklə-

ri nəzərdə tutulur. Bu torpaqlar müqəddəs yerlər (Məkkə və Mədinə) üçün, qazılın ("din uğrunda mübarizlər"), məscid və qalalar tikmek və başqa ehtiyaclar üçün ayrılmışdır. Bu torpaqlar içərisində zorla tutulanlar, yəni əvvəlki sahiblərindən müsadirə edilən, habelə dinc yolla əldə edilmiş torpaqlar da var idi.

Sühl müqaviləsi əsasında əldə edilən vilayətlərdən, habelə silah gücünə tutulanlardan əhalı üçün saxlanılan torpaqlar nə desyatın, nə də xərac alınan torpaqlara məxsus deyildi. Bunlar dövlət torpaqları (*ərzi malikiyyə*), ya da xəzinə torpaqları (*ərzi əmiriyyə*) adlanır və əhalinin mülkiyyətinə verilməyərək, **beyt ül-mal** (xəzinə) üçün saxlanılmış, sonra qanunsuz icare yolu ilə icarəyə verilmişdir ki, torpaq sahibləri bunları becərib xərac (müqasime) versinlər. Bu kimi torpaqlar onların sahibinin mülkiyyətini təşkil etmir: onlar nə bu torpaqları sata bilər, nə ala bilər, nə bağışlaya bilər, nə də vəqf edə bilərlər, yalnız birçə sultan (xəlifə) torpaq sahibinə mülkiyyət hüququ verə bilər. Torpaq sahiblərindən biri ölümdə onun oğlu atasının yerini tutur və torpaqdan istifadə edir, eks təqdirdə həmin torpaq beyt ülmala qaytarılırdı. Vergi verilən torpaqdan istifadə edən şəxs onu üç il və ya daha artıq müddətdə becərməzsə, torpaq ondan alınıb başqasına verilir. Torpaq sahibi öz torpağını başqasına vermək istəsə, bu arzusunu yalnız sultanın icazəsi ilə edə bilərdi.

İcma torpaqları. Kəndlərdə əhaliyə məxsus torpaqlar, otlaklar, biçənəklər, çəmənliliklər, örüşlər, meşələr, suvarma arxları, qəbiristanlıq və i.a. icma torpaqları idi. İcmanın her bir üzvünün bu torpaqlar üzərində ümumi mülkiyyət hüququ var idi.

Öhdəlik hüququ. Müsəlman hüququnda hüququn sahələrə bölgünməsi olmadığından öhdəlik hüququ da özünün institutları ilə fiqhə daxil edilmiş və ayrıca normalaşdırılmışdır. Fiqhə müqavilələrdən və deliktlərdən törəyən öhdəliklərlə yanaşı, mükəlləfin Allah qarşısında da öhdəciliklərini tənzim edən normalalar olmuş və onlar aşağıdakı beş hüquq institutunda toplanmışdır: təharət (təmizlik), namaz qılma, oruc tutma, zəkat verme, həccə getmə.

Müsəlman hüququnda ticarət **alqı-satqı** müqaviləsi kimi yox, da-ha çox geniş ictimai hadisə kimi təqdim olunur. Bu da onunla izah

edilir ki, Məhəmməd peyğombərin hələ cavan yaşlarından ticarət etməsi, Quranın özündə belə ticarətdən gələn gəlirdən, onun bögüsündən dəfələrlə səhbət açılması bu sahəyə nə qədər ciddi fikir verilməsini sübut edir.

Ticarətdə satılan əmlak hər şey ola bilər, quldan başlamış on kiçik əşyalara qədər hər şey alqı-satqı müqaviləsinin obyektidir. Lakin şəriət ticarət sövdələşmələrini 6 halda qadağan (haram) hesab edir. Bunlar aşağıdakılardır: 1) "haram" malların (şəriət buraya donuz etti-ni, alkoqollu içkiləri və başqa məhsulları aid edir) alqı-satqısı; 2) qəsh edilmiş malların alqı-satqısı; 3) satıcının özüne məxsus olmayan əmlakın alqı-satqısı; 4) qadağan edilmiş ehtiraslı oyunlarla (məsələn, qumarla) bağlı ticarət mübadilələri; 5) sələmciliklə (riba ilə) əlaqəsi olan ticarət sövdələşmələri; 6) bir-birindən ayrılması mümkün olmayan "qarışq malların" (məsələn, başqa piyirlər qarışdırılmış yağlar) satılması.

Çirklı əşyaları satmaq da qadağandır. Məsələn, əgər yağ palçıqə bulşmışdırsa və onu təmizləmək mümkün deyildirsə, həmin yağın yemək üçün satılmasını şəriət qadağan (haram sayır) edir. Lakin bu yağ yanacaq kimi satıla bilər. Malin "qarışığının" olduğunu satıcı bütün hallarda aliciya bildirməlidir. Əgər müştərisi çox olan dərmanlar və ya ətriyyat məməlatları qeyri-müsəlman ölkələrindən gətirilmişdirse və onların hazırlanması zamanı şəriət nöqtəyi-nəzərindən "murdar" əşyalardan istifadə edilib-edilmədiyi məlum deyildirsə, belə məməlatların alqı-satqısı mümkündür. Lakin "kafirlər" ölkəsində və ya hənsi bir "kafirlərdən" satın alınmış heyvan yağı və piyi ilə ticarət etmək qadağandır (haramdır). Belə yağın və piyin alqı-satqısına yalnız o halda yol verilir ki, qeyri-müsəlman ölkələrindən və ya "kafirlərdən" satın alınmış yağı və piy şəriət qaydaları ilə kəsilmmiş heyvanın yağı, piyi olsun. Əgər tülüklü şəriət qaydaları ilə öldürülmüşdürse, yaxud özü ölmüşdürse, onun dərisini alıb-satmaq qadağandır. Alkoqollu içkilərin alqı-satqısı da qadağandır. Qəsbkarlıq yolu ilə ələ keçirilmiş əşyaların da satılması haramdır. Məsələn, başqasından zorla alınmış əşyani satan adam satış pulunu əşyanın əsl sahibinə qaytarmalıdır. Çalğı alətlərinin (hətta uşaqlar üçün nəzərdə tutulan alətlərin) alqı-satqısı qadağandır.

Qadağan edilmiş ticarət sövdələşmələri “batil” (etibarsız sayılır) adlandırılır. Heykəllərin və abidələrin alqı-satqısı da batıldır. Üzərində canlı varlıqların təsvirləri olan məmulatların (məsələn, sabun) alqı-satqısına icazə verilir və belə hesab olunur ki, həmin məmulatlar işlədilərkən bu təsvirlər silinib yox olacaqdır.

Qumarda uđulmuş və ya başqasından oğurlanmış əşyanın alqı-satqısı qadağandır, əgər belə əşyani alan olmuşdursa, o, həmin əşyani əsl sahibinə qaytarmalıdır.

Sələm faizi (**riba**) almaq, eləcə də qəlp qızıl satmaq ciddi surətdə qadağan edilir. Bundan edən hədisədə deyilir ki, sələmciliklə məşgul olmaq və faiz almaq zinakarlıqdan yetmiş qat artıq günahdır.

Şəriət əmtəə mübadiləsinə bu şərtlə yol verir ki, bu zaman sələmcilik mövcud olmasın. İslam dininin müdafisi altında olmayan kafirdən borc faizi almaq olar. Səciyyəvi haldır ki, şəriət valideynlərlə övladlar arasında borc faizi almağa yol verir. Bu hüquqi hiylə əslində tətbiq edilmir, bundan, adətən, valideynlər öz övladlarını ticarət işlərinə cəlb etmək məqsədilə istifadə edirlər. Nöticə etibarilə uşaqlardan alınan borc faizi ailənin daxilində bir cibdən başqa cibə keçir.

Fiqhə görə ticarət müqaviləsi əsasən real müqavilədir və razılışdırılmış mal alqı-satqısı yerində həyata keçirilməlidir. Bəzən **kon-sensual** müqavilə də bağlanmasına icazə verilirdi. Müqavilələr əsasən şifahi və şahidlərin iştirakı ilə bağlanırdı.

Saticı malın dəyeri ilə razılışdığını formal hərəkətlə “raziyam”, “halallaşdıq” və s. sözlərlə, alıcı isə “qəbul etdim”, “mən bu malı aldım” sözlərini deməklə və yaxud da susmaqla malı bəyəndiyini bildirməlidir. Saticı malın qüsürələrini bildirməli idi. Əks halda alıcı aldadıldıgına görə malı geri qaytarala bilərdi. Malın geri qaytarılması vaxtını tərəflərin müyyən etməsindən asılı olaraq mal dərhal və yaxud sonra qaytarıla bilər. Alıcı qüsürə olan malı geri qaytarmaqdən başqa dəymış zərərin ödənilməsini, malın eyni növ dəyərə malik başqası ilə dəyişdirilməsinə qüsurların aradan qaldırılmasını və yaxud da dəyərin müvafiq miqdarda aşağı salınıb artıq verilmiş hissəsinin geri qaytarılmasını teləb edə bilərdi. Saticı bu şərtlərdən birini qəbul etməyə borcludur.

Şəriki əmlakin satılması və alınması üçün şəriklərin hamısı, ya bilavasita özü və yaxud da nümayəndələri vasitəsilə iştirak etməli, müqavilə şərtləri ilə tanış olub rəyini bildirməlidir. Şəriki mal yalnız bütün şəriklərin razılığı olduqda satıla bilər.

Fiqhə **icarə** müqaviləsi mühüm yer tutur. İcarə müqaviləsində obyekt mülkiyyətçinin idarəciliyində olduğundan icarəçi sahibkar kimini çıxış edə və ya özünü göstəre bilməz. İcarə müqaviləsinin xarakterik cəhəti daim işlətməklə bağlıdır. İcarəyə götürülen obyekt ya işlədir, ya da üzerinde iş görülür. İcarəyə götürülmüş şəxs ya özü, ya da onun sərəncamında olan başqa şəxslər icarə obyekti işlədir, yaxud da üzərində işləyir. Məsələn, qoşqu heyvanını, atı, dəvəni, torpaq sahəsini və s. ancaq icarəyə götürmək olar.

Kirayə müqaviləsi konsensual müqavilədir. Malın və pulun təqdim edilməsi tərəflərin razılaşlığı vaxtda və şərtlərlə heyata keçirilir. Müqavilə bağlayan tərəflər bir-birinə kələk gəlməməli, özlərinə məxsus olmayan və yaxud da müqavilə bağlanmış zaman öz idarəciliyində, sərəncamında olmayan mal və ya pulun verilməsi barədə müqavilə bağlamaNALıdır.

Kirayə verilən malın bütün zoruri göstəriciləri bəlli olmalıdır. Kirayə verən şəxs müqavilə obyektinin zahirən görünməyən, gizli keyfiyyətlərini, xüsusiyyətlərini, lazımlı gələrsə, istifadə edilmə xüsusiyyətlərini qarşı tərəfə bildirməlidir. Əks təqdirdə, gələcəkdə baş verə bilən bədbəxt hadisələr, dəymış ziyanlar üçün məsuliyyət daşıyır.

Müqavilə bağlandıqdan sonra kirayə veren şəxs mali eyni növ və ya keyfiyyətdə olan başqa mal ilə dəyişdirməyə haqlı deyildir.

Kirayə götürülmüş əmlakin kirayəye götürən tərefindən kirayə verilməsinə yol verilmir. Müstəsna hallarda malın sahibinin razılığı ilə kirayəye verilə bilər, bu da yeni kirayə müqaviləsi bağlanılması deməkdir. Xüsusi qulluğa ehtiyacı olan malın, heyvanın, quşun kirayəye verilməsinə yol verilmir. Haram hesab olunan şeylər, istifadə edilməsi faydasız olan mal və ya vəsait kirayə müqaviləsinin obyekti ola bilməz.

Müqavilə bağlanması formal sözlərin, “kirayə üçün filan mali verdim, keyfiyyətləri də filandır” deməsi, kirayəye götürən isə mali qəbul etməsi, müqavilə ilə nəzərdə tutulan məbləği ödəyəcəyini iq-

rar etməsindədir. Kirayə müqaviləsi aşağıdakı hallarda xitam edilir: 1) tərəflərin razılığı ilə; 2) kirayəyə götürülmüş əmlak teyinatı üzrə istifadə olunmursa; 3) malın və ya əşyanın vəziyyəti qəsdən və yaxud ehtiyatsızlıq üzündən pişlənib xarab edilərsə; 4) kirayə haqqı vaxtlı-vaxtında ödənilmirsə; 5) müqavilə ilə mal və ya əşyanın təmiri kirayə götürənin üzərinə qoyulduğu halda zəruri təmir işləri aparılmışsa; 6) kirayə verən malın və ya əşyanın təmirini aparmır, işlək hala gətirmirsə; 7) mal və yaxud əşya kirayə götürəndən asılı olmayan səbəbdən sıradan çıxarsa, yararsız hala düşərsə.

Müqaviləyə vaxtından əvvəl xitam verildiyi halda tərəflər dəymış zərəri və yaxud ödənmış kirayə haqqının artıq hissəsini qarşı tərəfə qaytarmalıdır.

Borc vermə müsəlmanın ən yaxşı əməllərindən sayılır. Borc vermək nəcib iş sayılır və həm şəriət, həm də fiqhda töqdir edilir. Bu barədə Quranda və hədislərdə çoxlu göstəriş vardır. Hədislərin birində deyilir: "Kim öz müsəlman qardaşına borc versə, öz sərvətini daha da artıraraq, mələklərinə mərhəmətini qazanacaqdır. Öz müsəlman qardaşına borc verməkdən imtina edənlərin cənnətə getməsi qadağandır" (108, surə 2281).

Borc müqaviləsi yazılı və şifahi ola bilər, onun müddəti tərəflərin razılığı ilə müqavilə bağlanan zaman şərtləndirilir. Borc alan borcunu harada xərcəyəcəyini müqavilədə göstərməli deyildir, lakin başqasına olan borcu ödəmək üçün borc almağa yol verilir.

Şəriətin borc verilməsini töqdir etməsinin sosial və psixoloji məqsədi vardır. Burada şinfi barişq ruhunda varlılarla yoxşullar arasında "mehriban" münasibətlər yaratmağa cəhd göstərilir.

Borcun qaytarılma vaxtı və borc verilən pulun miqdarı dəqiq göstəriləlidir. Məsələn, pulun qaytarılması üçün vaxt qoyulmuşdursa, borc alan onu vaxtında qaytarmalıdır, lakin borc verən vaxt tamam olmamış borcun qaytarılmasını tələb etməməlidir. Heç bir səbəb olmadan borcun qaytarılmasını longitmək şəriətə görə "günahdır", lakin əgər borclunun yaşadığı evdən və zəruri ev əşyalarından savayı heç nəyi yoxdursa, borc verən məbləği tələb etməli və onun qaytarılmasını səbərlə gözləməlidir. Əgər borc alan borcunu qaytarmaq iq-

tidarında deyildirse, lakin işləmək imkanı vardırsa, borcunu əməy ilə ödəməlidir. Şəriətin bu qanunu orta əsrlərdə olduğu kimi indi də varlılara borcluların əməyindən istifadə etmək imkanı verir.

Əgər borclu ona borc vermiş adamı itirmişdərsə, şəriət borcun mənimənilməsinə icazə verir, lakin göstərir ki, həmin məbləğ yoxsullaşdırılmalıdır. Əgər şəxs müəyyən borc məbləğini qızıl və ya güümüşlə borc almışdırsa, bundan sonra onların qiyməti qalxmış və ya düşməşdürsə, qaytarılmalı olan məbləğ tərəflər arasında razılaşdırılır.

Verilmiş borcun məbləği üçün **müamilə** (faiz) alınmasının qəti surətdə qadağan olunması da feodal-patriarxal xarakterli bəsit iqtisadi əlaqələrin şəriətdə inikası ilə izah olunmalıdır. Əgər borc verən onu artıqlaması ilə geri alacağı (məsələn, 10 ədəd qoyun əvəzinə 11 ədəd qoyun, 1 pud bugda əvəzinə 1 pud 2 kiloqram bugda) barədə sərt qoyularsa, bu müamilə (faiz, riba) hesab olunur və qadağan ediləlidir, çünki haramdır.

Şəriət qanunlarına görə müamilə almaq qəti qadağandır, lakin borc alanın borc verənə hər hansı formada hörmət edə biləcəyi istisna edilinir. Məsələn, sələmcə və ya borc veren borc alanın evinə qonaq çağırıla bilər. Şəriət belə hərəkətləri töqdir edir (müstəhib). Lakin şəriət normaları icazə verilən (halalın) müamilə ilə qarışdırılmasına qadağan edir. Əgər borc verən borcun əvəzində aldığı mükafatı öz ehtiyaclarına sərf edirse, bu faiz eləvəsi kimi qiymətləndirilir və qadağan edilir (haram sayılır). Məsələn, şəriət mükafat kimi verilən pul ilə paltar almağı və xüsüsən də həmin paltarda namaz qılmağı qadağan edir.

Fiqhda müqavilələrin təmin edilməsində **girov**, **zaminlik**, **vəkāletdən** vasito kimi istifadə olunur. Quranda verilmiş borcun müqabilində girov tələb etməyə və saxlamağa icazə verilir. Tərəflər borca dair müqavilələrdən əlavə girova dair **müqavilələr** da bağlamalıdır. Girov qoyulan əmlak borcu təmin edəcək həddə olmalıdır, buna görə hər bir halda borc verən girovu bəyənməli, şərtləri qəbul etməlidir. Borcu təmin edə bilməyəcək, dəyeri borcdan çox aşağı olan hər hansı şeyin girov qoyulmasından söhbət gedə bilməz.

Haram hesab olunan mallar istisna olmaqla, bütün mübadilə dəyəri olan şeylər **girov** qoyula bilər. Girov qoyulan şeydən istifadə edil-

məsi, xarab edilməsi girovun şərtlərinin pozulması deməkdir ki, bu-na görə girov qoyan müvafiq miqdarda ödəniş tələb edə bilər. Girov qoyulmuş əşya girov saxlayanın təqsiri üzündən məhv olarsa, borc həmin əşyanın dəyərindən çıxıla, qalan hissə isə qaytarıla bilər, əks halda, yəni girov qoyulmuş əşya girov saxlayanın təqsiri olmadan məhv olarsa, borclu kreditora olan borcunu qaytarmalıdır.

Girov qoyulan şeyin keyfiyyəti və əlamətləri, cinsi şahidlərin iştirakı ilə qeyd edilməlidir ki, sonradan borc ödənilmədikdə girov qoyulan şey satılarsa, dəyişdirilməsi mümkün olmasın, həqiqi dəyəri bilinsin. Əgər qul girov qoyulmuşdursa, borc qaytarılmadığı halda girov saxlayan borcun əvəzinə qulu oğulluğa götürü və yaxud azad edə bilər, kəniz ilə evlənə və ya şəriət qaydalarına əməl etməklə onu başqasına əra vərə bilər.

Girov qoyan və ya girov götürən ölürsə, onun hüququ və vəzifələri müvafiq hörmət hərəkəti varislərinə keçir, varislər öhdəcilikləri icra etmək istəməsələr, bunu qarşı tərəfə bildirməlidir. Girov qoyulmuş əmlakin təsadüfi tələf olması riski malin sahibi üzərindədir, mübahisə doğdurduğu halda tərəflərdən hər hansı birinin iddiası ilə qazı məsələni həll edir. Girov saxlayan həm də varis olarsa, girov qoyulmuş əmlakin borca müvafiq hissəsi varışa verilir, qalan hissəsi isə ümumi vərəsəlik qaydalarına uyğun şəkildə həll edilir.

Müsəlman hüququnda öhdəliklərin içarısını təmin etməyin üsullarından biri də **zəminlik** hesab olunur. Zəmanet müqaviləsinə görə bir şəxs (zəmin) kreditor karşısında başqa bir şəxsin (borc alanın) borcunu ödəməyəcəyi təqdirdə onun əvəzinə maddi məsuliyyət daşıyıcağıını öhdəsinə götürməlidir.

Əgor zəmin olmaq istəyən varsa, o, borc verənə bildirir ki, borc alanın əvəzinə borcu qaytarmaq məsuliyyətini öz üzərinə götürməyə hazırlıdır. Borcverən razıdarsa, borclunun razılığı tələb edilmir. Müsəlman Şərqiyyətin hüquq təcrübəsində olan belə qaydalar qərb hüquqşunaslığı sistemində yoxdur. Şəciyyəvi haldır ki, zəmin olmaq və borclunu verəcəyi borclardan xilas etmək niyyətinə düşmiş şəxs şəriətdən asılı olaraq bu barədə borclunu xəbərdar edə, yaxud etməyə də bilər. Bir qayda olaraq, borclu onu bu borclardan kimin xilas etdiyini bilir, lakin ola bilsin ki, ömrünün axırınadək həmin şəxsi tanımassis. Bu məsələ təcrübədə aşağıdakı kimi həyata keçirilir.

Bir nəfər varlı eşidir ki, tanıldığı adamlardan biri borclarını verib qurtara bilmir. Borclunu utandırmamaq üçün həmin varlı borc verənlə razılaşmış borclunun verəcəyi məbləği ödəyir. Yoxsullara sədəqə verməyin humanist hissələrə bağlı olan belə forması əksər hallarda müsəlman mərhəməti adı ilə yoxsulların əsərat altına alınması məqsədilə istifadə edilir.

Əgər zəmin olan adam borc verənə sadəcə olaraq bildirərsə ki, borclu borcu qaytarılmazsa, onun əvəzinə borcu ödəyəcəkdir, bu zamanlıq etibarsız sayılır. Şəxs zəminliyi yalnız o şərtlə öz üzərinə götürü bilər ki, borc verən, borclu, borcun növü və məbləği dəqiq və konkret müəyyən edilmiş olsun. Əgər borc verən alacağı borcu zəminə bağışlayırsa, borcludan verəcəyi məbləği tələb etməyə ixtiyarı yoxdur. Əgər şəxs borclunun icazəsi olmadan onun borclarını ödəyirsə, belə şəxsin borcludan heç nə tələb etmək ixtiyarı yoxdur.

Şəriətdə işlədilən “**kəfalət**” termini o deməkdir ki, zəmin borc verənin borcunu onun tələbi ilə istənilən vaxt qaytaracağına terminat verir. Zəminlik haqqında öhdəlik götürən şəxs “**kəfil**” adlanır.

Bəs ləldə kəfalət loğv edilmiş hesab olunur: 1) zəmin duran şəxs əmanəti iddiaçıya qaytarıldıqda; 2) borc vermiş iddiaçının borcu ödənilidikdə; 3) borc vermiş iddiaçı öz tələbindən imtina etdikdə; 4) borclu vəfat etdikdə; 5) iddiaçı zəmin duran şəxsi zəminlikdən könlü surətdə azad etdikdə.

Şəriət borclunu borc verəndən zorakılıqla gizlətməyi qadağan edir. Əgər belə bir hal baş verərsə, bu işi görən şəxs borclunu borc verənin ixtiyarına vermelidir.

Saxlanc üçün əşya verən, əşyanı saxlamağa götürən həddi-bülürgə çatmış və anlaqlı olmalıdır. Əgər şəxs əşyanı qoruyub saxlayacağına əmin deyildirsə, əşyanı qəbul etməlidir. Əşyanı saxlanca vermiş şəxs onu istədiyi vaxt geri götürə bilər.

Şəriət qaydalarında əşyaların saxlanc üçün verilməsi əşyadan istifadə olunmasının “**ariyət**” adlanan xüsusi formasıdır. Bu, əşyanın istifadəyə verilməsi və əvəzində heç nə tələb edilməməsi deməkdir. Əgər əşyanın sahibi vəfat edərsə, əşyanı müvəqqəti istifadəyə götürməş şəxs onu mərhumun varislərinə qaytarır. İstifadə edilməsi şəriət tərəfindən qadağan edilmiş əşyaların (məsələn, qızıl və gümüş əş-

yalarının) ariyət verilməsinə icazə verilmir. Ev heyvanlarının südündən və yunundan istifadə üçün onların ariyət verilməsi mümkündür. Əşyani müvəqqəti istifadəyə götürən şəxsin onu sahibinin icazəsi olmadan başqasına icarəyə və ya istifadəyə vermək ixtiyarı yoxdur. Əgər şəxs ona verilmiş əşyani oğurluq olduğunu bilsə, o, əşyadan istifadə etməməli, onu aldığı şəxsə deyil, əsl sahibinə qaytarmalıdır.

Şəriət çərçivəsində feodal hüququnun rəsmiləşdirilməsi həm də hüquqi təsisatlar, o cümlədən **vəkillik** təsisatı yaradılmasını nəzərdə tuturdu. Xüsusi mülkiyyətin inkişafı, iqtisadi əlaqələrin və ticarət əlaqələrinin genişlənməsi, onların müdafiəsi sistemini mürekkebələşdirmiş və bu, peşəkar hüquqşunaslar təbəqəsinin toşəkkül tapmasına gətirib çıxarmışdır.

Görülməsi başqasına həvalə edilən iş “**vəkalət**”, bu işin icraçısı, etibar edildiyi şəxs isə “**vakil**” adlandırılırdı. Şəxs öz evinin satılmasını, nikah müqaviləsi bağlanması və başqa işləri özgələrinə tapşırma bilordi. Vəkil başqa şəhərdə yaşadığı hallarda ona etibarname göndərilirdi.

İslam qanunlarına görə, iham (Məkkədə həccə getmək üçün geyi-lən xüsusi paltar) geyinən adam etibarlı şəxs və vəkil ola bilməzdi.

Etibarnamə sahibinin icazəsi olmadan vekilin işi başqa vəkilə həvalə etməyə ixtiyarı yox idi. Əgər iş bir neçə icraçıya tapşırılmışdırsa, onlardan biri öldükdə və işdən imtina etdikdə, başlanmış işin icraati dayandırılmışdır.

Əgər vəkil və ya müdafiəçi ölürsə, yaxud ruhi xəstəliyə tutularsa, sövdələşmə öz hüquqi qüvvəsini itirir.

Xüsusi mülkiyyəti qoşdlərdən qoruyan şəriət onların hüquq və vəzifələrini səyələ dəqiqləşdirir, həm də adətən vəkil kateqoriyasına etibarnamə almış şəxslər və vasitəcılər aid edilir. Onların da hüquqları ciddi surətdə reqlamentləşdirilir. Məsələn, şəxs satılışı paltarı kimse vermişdirse, vasitəçi isə onu satmaq əvəzinə özü geyib köhnəltmişdirse, onda o təzə paltar almalı, yaxud həmin paltarın dəyərini onun sahibinə ödəməlidir.

Vəkilin xidmətlərindən nikah, talaq, ticarət, razılaşma, girov qoyma ilə əlaqədar əqdlərin bağlanması, borc alınması və borcun qaytarılmasında, həccə getmədə, zəkatın verilməsində istifadə ol-

nur. Vəkalət müqaviləsi də konsensual müqavilədir, müddəti tərəflərin razılığına əsasən vaxt, zaman ölçüləri ilə, yaxud da baş verməli olan hal, hadisə ilə müəyyənləşdirilir. Məsələn, nikah müqaviləsi bağlanarkən evlənənlər üçün vəkil təyin edilmiş şəxsin vəkaleti ilə, ticarət müqaviləsi bağlanmasına vəkil edilmiş şəxsin vəkaleti müqavilənin bağlanması alış-verişin baş verməsi və ya konkret bir tarixin keçməsi ilə sona yetmiş olur.

Müsəlman hüququnda **qəyyumluq** fəaliyyət qabiliyyəti olmayan və ya möhdudlaşdırılmış şəxslər – ruhi xəstə, fasiq (əyyaşlıqla, içki-yə qurşanan adam), əxlaqsızlıq edənlər, borc alıb borcu ödəməyənlər üzərində təyin edilir. Qəyyum azyaşlılar üzərinə təyin edilibsə, azyaşlı-həddi-bülügü çatıldıqdan sonra üzərindən qəyyumluq götürülür, sərbəst işə buraxılır. Buna görə də azyaşının həddi-bülügü çatması anının müəyyən edilməsinin böyük əhəmiyyəti vardır. Müsəlman hüququnda qızların mükəlləf olma yaşı 9, oğlanlar üçün isə 15 yaş hesab edilmişdir. Lakin tam mülki-hüquqi subyekt kimi fəaliyyət qabiliyyətinə çatma yaşı 25 yaş müəyyən edilmişdir.

Iflasa uğramış şəxslər üzərində qəyyum bir növ təminat rolü oynayır. O, özünün və himayəçisi olduğu müflisin hüquqlarını qorumaq üçün bütün qanuni hərəkətləri edə bilər, mal satılarkən borcları ödəmək üçün məhkəmə araşdırılmalarında müflisin iştirakını təmin etməsi dəha düzgün hesab olunur.

Qəyyum müsəlman, azad, ağılli, həddi-bülügü çatmış, etibarlı, təmiz əxlaqa malik şəxs olmalıdır. Yaxın qohumların qəyyum olması daha məqsədə uyğun hesab olunur, lakin qəyyumluq altında olan şəxs ilə borc, girov və sair mülki münasibətdə olanların qəyyum təyin edilməsi yaxşı hal hesab edilmir.

Ailə hüququ. Nikah (əqd) məfhumunu şəriət aşağıdakı qaydada izah edir: “Nikah elə bir müqavilədir ki, qadın nikahla bağlılığı kişi üçün daha naməhrəm, “haram” sayılmır”. Lakin kişinin və qadının razılığı nikah bağlamaq üçün kifayət deyildir. İstər daimi, istərsə də müvəqqəti nikah üçün kəbin düsturu oxunmalı və nikah müqaviləsi bağlanmalıdır.

Kəbin düsturunu bəylə golin, yaxud onların vəkil etdikləri şəxslər ifadə edirlər. Vəkil həm kişi, həm də qadın cinsindən olan şəxslər

ola bilər. Nikah müqaviləsi bağlanmazdan əvvəl nişanlıların bir-biri ni hətta xəlvəti görməsi də qadağandır.

Kəbin düsturu, bir qayda olaraq, ərob dilində əvvəlcə gəlin, sonra isə kişi ifadə edir. Gəlin deyir: "Zəvvəctükə nəfsi aliyə-siddəq əl-məlum" ("Müəyyən məhr (nikahlıq) əsasında özümü sənə arvad sayıram"). Bəy cavab verir: "Qəbəltü ət-təzvīc" ("Kəbin kəsməni qəbul etdim").

Vəkil edilmiş şəxslər də düsturu ifadə edirlər. Düsturu əvvəlcə gəlin, sonra isə bəyin vəkili ifadə edir. Şəh məsələnlərində siyə (müvəqqəti nikah) də eyni qaydada icra olunur, lakin nikah müqaviləsinin müddəti göstərilir.

Nikah müqaviləsi bağlamaq üçün şəriət aşağıdakı **4 şərtə** riayət olunmasını tələb edir:

1) kəbin düsturu ərob dilində tələffüz edilməlidir. Onun başqa dil-lərdə oxunmasına ancaq müstəsna hallarda (nə bəylə gəlin, nə də onların vəkilləri ərob dilini bilmədikdə) icazə verilir;

2) düsturu ifadə edənlər (bəylə gəlin və onların vəkil etdikləri şəxslər) yetkinlik yaşına çatmış və anlaqlı olmalıdır;

3) düstur tələffüz edilərkən bəyin və gəlinin adları çəkilməlidir. Məsələn, əgər kəbin düsturunu qızın əvəzində onun atası ifadə edirsə və o, bəylə bu sözlərlə müraciət edirsə: "Qızlarımdan birini sənin arvadın hesab edirəm", bu halda kəbin müqaviləsi etibarsız sayılır, çünki kişinin hansı qızını əre verdiyi aydın olmur;

4) bəylə gəlin nikaha möcburiyyətlə deyil, könlüllü razı olmalıdır. Qızın oğlunu zahirən bəyənmədiyi, lakin nikaha razılığı aşkar edildiyi halda müqavilə etibarlı sayılır.

Şəriətdə qızı atasından və ya ata tərəfdən babasından asılı vəziyyətə salan xüsusi bir qayda vardır. Yetkinlik yaşına çatmış Bakırə qız kəbin kəsdirmək üçün atasından və ya ata babasından icazə almmalıdır. Ananın və qardaşın icazəsinə ehtiyac yoxdur. Əgər qızın atası və babası yoxdursa və bakırə deyildirsə, o, bu adamların razılığı olmadan kəbin kəsdirdə bilər.

Şəriət subaylığı və rahibliyi elə böyük qəbahət sayır ki, hətta ruhi xəstələrin evlənməsinə də icazə verir. Bunun üçün şəriət normalarında maddi məsreflər də nezərdə tutulur.

Qadının da boşanma haqqında məsələ qaldırmaq hüququ vardır. Əgər o, əre getdikdən sonra ərinin ya anlaqsız olduğunu, ya kişilik-dən məhrum olduğunu (xədim) bilərsə, boşanma məsələsini qaldırıbilər. Qeyd edilən fiziki və əqli nöqsanlara və qüsurlara malik kişi, yaxud qadın talağı rəsmiləşdirmədən ayrırlar. Etika normalarını və psixoloji amilləri nəzərə alan şəriət tələb edir ki, fiziki və əqli nöqsan üzündən boşanmalar elan edilməsin. Əgər qadın ərinin cinsi təqəqsizliyinə görə nikahın pozulmasını tələb edirse, ər başlığın yarısını verməlidir. Əgər ər qadınla nikah əlaqəsində olmamışdırsa, boşanmada arvada heç nə düşmür. Əksinə, nikah əlaqəsində olmuşdursa, boşanın qadın başlığın hamisini alır.

Əgər qadın ərinin tələblərini yerinə yetirirsə, ancaq ər xərclik vermirsə, qadın imkan daxilində ərinin icazəsi olmadan onun əmlakından götürüb xərcleyə bilər. Əgər bu mümkün deyildirsə və arvad öz xərcini özü qazanmağa məcbur olarsa, o, ərinə itaət etməyə bilər.

Sosial-iqtisadi ehtiyaclar, şəriətin ailə-nikah münasibətlərinə aid hüquq normalarında da özünü göstərir. Ər hər dörd gecədən birini daimi qanuni nikahda olduğu qadının yanında keçirməlidir. Ərin öz qanuni arvadına 4 aydan artıq baş çəkməməyə ixtiyarı yoxdur.

Kəbin zamanı başlığın məbləğinin müəyyən edilməməsi nikahın hüquqi qüvvəsini itirmir. Belə halda ər arvadına boşanmazdan əvvəl ona ümumi qayda ilə qəbul edilmiş məbləğdə mehr verməlidir.

Siğə (müvəqqəti nikah) şəriətin ailə-nikah müqavilələrinin biri olmalıdır. Bu nikahda tərəflər bir-birindən əmlak asılılığında olmur, başlıq verilməsi, dini tələblər üzrə qadını saxlamaq, onun üçün lazımı şərait yaratmaq, nikahda olan arvadlar kimi günlərini növbə ilə ayırmalı tələb olunmur. Bu nikahda qadın sərbəst olur, kişinin ondan evdə oturmaq, hansısa bir işi görməyi tələb etmək ixtiyarı yoxdur. Bu nikah forması erkən islamiyyətdə mövcud olmuş, sonra ortodoksal sünnimiz tərəfindən sıxışdırılmışdır. Siyələr arasında sonralar qalmaqdə davam edirdi. Siğə olunan qadınlardan daimi nikahda olan qadınlardan daha geniş hüquq və azadlıqlara malik olurlar. Bununla yanaşı, siğədə olan qadın daimi qadının ərindən tələb etdiklərini tələb etmək hüququna malik deyildir. Siğə olunan qadının formal surətdə ərinin ica-

zisi olmadan evdən kənara çıxməq hüququ vardır, lakin bu, ərin mənafeyinə xələl götürərsə, qadın həmin hüquqdan məhrum edilir. Sığədə əri 4 aydan artıq arvaddan ayrı qalmış hüququndan məhrum edir.

Şəriətin əxlaq normaları yad kişi və qadınların bir-birinə baxmağını qadağan edir. Kişilərə naməhrəm qadının nəinki üzünü və ya əllərini, saçlarını belə görmək qadağandır. Yad kişinin və qadının, hətta ibadət üçün olsa belə, adamsız yerdə ikiilikdə olması qadağandır.

Nikahsızlıq və rahibliyə qarşı ciddi mübarizə aparan şəriət nikah pozulması və ailənin dağılması üçün asan şərait yaradır. Kişi heç bir izahat vermədən aşağıdakı sözləri arvadına üç dəfə: "Sən mənim arvadım deyilsən" və ya "Allaha and olsun ki, sənin kürəyin mənim üçün anamın kürəyi kimidir" və s. deməklə arvadını boşamış olur.

Boşanma məsələsində kişi qadından daha çox hərəkət sərbəstliyinə malikdir, hərçənd ki, eyni hüquqlar qadına da verilmişdir. Arvadından ayrılmış istəyən kişinin qarşısında şəriətin qoyduğu yeganə şərtlər bunlardır: kişi anlaqlı olmalıdır və arvadını boşamaq üçün heç kəs tərəfindən məcbur edilməməlidir.

Nikahın pozulması da onun bağlanması kimi ərəb dilində düstur ifadə edilməsi vasitəsilə həyata keçirilir. Fərq ondadır ki, boşanmadada düsturu birinci kişi ifadə edir. Düstur belədir: "Zövcəti Fatimatü taliqa" ("Arvadım Fatimə azaddır"). Şəriətə görə, kişinin boşanma haqqında arzusu rödd edilmədiyi üçün arvadın bu təklifi qəbul etməkdən savayı çərəsi qalır.

Əgər kişi arvadını xəyanətdə təqsirləndirdiyinə görə onu boşadığını bildirirəsə, qadının bir qayda olaraq, buna etiraz etmək hüququ vardır. Belə halda ərdən arvadın müqəssir olduğunu tösdiq edən şahidlərin ifadəsi tələb olunur. Ər arvadın təqsirini sübut edə bilmədikdə, o, müsəlman qadınına böhtən atlığına görə cəzalandırılır.

Şəhərədə istifadə edilən siğə nikah formasında boşamaya ehtiyac yoxdur. Sığonim müddəti bitdikdən sonra müvəqqəti nikah öz-özünə pozulmuş hesab olunur. Lakin kişinin siğə etdiyi arvadı nikah müddəti qurtaranadək boşamağa ixtiyarı vardır. Boşanmış arvad da əri ölmüş arvad kimi dərhal ərə gedə bilməz. Bunun üçün şəriət aşağıdakılardır:

kı qaydanı müəyyən etmişdir: boşanıqdan dərhal sonra üç aybaşı - təmizləmə dövrünü gözləməlidirlər. Əri ölmüş qadının iddə müddəti "4 ay 10 gündür", əgər bu müddətdə qadının hamilə olmaması aşkarla çıxarsa, o, istədiyi şəxsə ərə gedə bilər; həmin müddətdə hamilə olması müəyyən edilmiş olarsa, hamilə həmin müddətdə ərə getməməlidir, doğduqdan sonra ərə gedə bilər.

Şəriətə görə boşanmanın dörd əsas növündən istifadə edilir: **bəin** boşanma (qəti boşanma); **racə** boşanma (ərin arvadının yanına qayıtması qaydası); **xəal** boşanma (ərin arvad tərəfindən pulla əlo alınması yolu ilə); **mübaraət** boşanma (əlçəkmə vasitəsilə boşanma).

Bəin boşanma zamanı ər əvvəlki arvadını ancaq yeni nikah müqaviləsi bağlamaq yolu ilə geri qayıtara bilər. Belə boşanma qəti boşanma hesab olunur.

Boşanmanın ən təhqirəmiz növü üç dəfə təkrar olunan talaqdır. Kişi "sən mənim arvadım deyilsən" sözlərini üç dəfə təkrar edən ki mi ərlə arvad bir-biri üçün "naməhrəm" olurlar.

Əgər arvad əvvəlki ailəsini bərpa etmək arzusunda olarsa, o, başqasına əra getməli, ondan boşanmalı və yalnız bundan sonra əvvəlki ərinin yanına qayıtmalıdır. Həm də bu halda islam dini saxta nikahi qəbul etmir. Bir qayda olaraq, ər özü öz arvadı üçün yalançı ər tapırırdı.

Racə sözün əsl mənasında boşanma deyildir. Bu sözün mənəsi "qayıtmak" deməkdir. Bu boşanmanın mənəsi ondan ibaretdir ki, ər arvadını boşanıqdan sonra təqsirini etiraf edir və arvadının yanına qayıtmak, yaxud onu öz yanına gətirmək istədiyini bildirir. Belə boşanma zamanı ər arvadı ilə barışmaq və ailəyə qayıtmak hüququnu itirmir. Racə boşanma zamanı, bir qayda olaraq, arvad ərinin evini tərk etmir.

Xəal elə boşanma növdür ki, bu zaman arvad ərini varidatla ələ alımağa çalışır, özünə verilmiş azadlığın müqabilində ərini maddi cəhətdən mükafatlandırmaq istəyir. Müsəlman boşanmasının bu növü şəriət normalarında cinslərin bərabərsizliyini aşkar surətdə əks etdirir.

Ər boşanmanın səbəbini izah etmədən belə, qanuni arvadından ayrıla bilər, arvad isə boşanmaq istədiyini bildirərkən, bunun üçün tutarlı səbəblər göstərməlidir.

Əgər or arvadını boşamaq istəmirə, arvad isə boşanmaq istəyir-sə, ancaq şəriət nöqtəyi-nəzərindən boşanmaq üçün heç bir əsası və səbəbləri yoxdursa, məsələ xəal qaydasında həll edilir.

Əlçəkmə yolu ilə boşanma (**mübaraət**) müəyyən dərəcədə xəal boşanmasına bənzeyir. Lakin bunların arasında forq də vardır. Hər iki halda ərindən boşanan arvad ərin razılığının müqabilində ona mükafat (maddi) verir. Forq isə ondan ibarətdir ki, xəal boşanma zamanı təşəbbüsü qadın irəli sürür, er isə buna razı olmur və yalnız arvadından maddi mükafat almaq şərtiə razılıq verir. Mübaraət boşanma zamanı isə ərlə arvad hər ikisi buna razı olur, lakin ər birinci olaraq qarşıya şərt qoyur və maddi mükafat tələb edir. Halbüki xəal boşanma zamanı bu mükafatı arvad özü təklif edir. Mübaraət boşanma ərin arvaddan onun cehizini qoparıb almağa çalışan bir adam olduğunu göstərir. Boşanmanın bu forması müsəlman nikahının və boşanmasının sosial və sinfi xarakterini açıq göstərir. Bir çox hallarda ərvadının var-dövlətinin bir hissəsini mənimsəmək şərtiə öz arvadını boşayır.

Mübaraət boşanma zamanı ərin arvaddan onum mehrinin (kəbin kəsilərkən ər tərəfindən arvadı üçün təyin edilən pul, nikahlıq) də-yərindən artıq tələb etmək ıxtiyarı yoxdur.

Xəal boşanma zamanı isə şəriət mükafatın mehrin dəyərindən artıq olmasına icazo verir, çünkü boşanmaq istəyən qadındır və mükafatın məbləğini də özü müəyyən edir. Xəal da, mübaraət də eyni qaydada, yəni boşanmanın növü, mükafatın məbləği və növü göstərilməklə rəsmiləşdirilir.

Şəriətdə boşanma qaydaları ən xırda təfərrüatına qədər nəzərdə tutulmuşdur. Məsələn, şəriət normaları ilə müəyyən edilir ki, ruhi xəstənin arvadını ərin atası və ya ata babası boşatdırı bilər. Əgər kişi bir qadını aldadıb boşatmış və sonra özü onunla evlənməmişdən, şəriət normaları baxımından belə boşanma düzgün hesab olunur, lakin islamın etik normalarına görə bu çox ağır günah sayılır,

Əxlaqa zidd olan hərəkətlərin hamisini qanunvericilikdə nəzərdə tutmaq mümkün olmadığına görə, şəriət də bir çox hallarda əxlaq prinsiplərini pozanları sadəcə olaraq lənətləyir və bununla də kifaya-tılınır.

Fiqhdə uşaqların, süd əmizdirmə və süd əmizdirən ana və dayələrin hüquq və vəzifələrinə xüsusi diqqət yetirilirdi. Uşaq anası xəstə olduğunu, hamile olduğunu və yaxud ananın uşağı əmizdirməsi üçün başqa səbəblərdən imkanı olmadıqda əmizdirilməyə verilməlidir. Həmçinin ananın südünün uşağa düşməməsi, ona zərər verməsi aşkar olduqda da o, anasının südü ilə əmizdirilməyib, başqa qadına verilməlidir.

Uşağı əmizdirənin onun süd anası hesab edilməsi və bundan yaranan hüquqi nəticələri şəriət üzrə tənzim edilirdi.

Quranda uşaqların əmizdirilmə müddəti “tam iki il” müəyyən edilmişdir, lakin bu aşağı həddə kimi götürülür. Uşaq süddən imtina edənə qədər əmizdirilməlidir.

Əgər birinin uşağı beş nəfər olarsa və yaxud beş uşağı oğulluğa götürərsə, onların hər biri üçün ayrıca dayə tutub əmizdirə bilər. Bu halda hər bir uşağı əmizdirən dayə o biri uşaqların da süd anası hesab olunur, çünkü həmin uşaqlar qardaş hesab olunduları kimi, qardaşlarının süd anası onların da süd anası hesab olunur və müəyyən edilmiş bütün qadağanlar qardaşların və süd əmizdirənlərin hamısına şəmildir. Eyni qaydada süd əmizdirənlərin başqa kişilərdən olmuş doğma övladlarının əmizdirənlərlə olan münasibətləri tənzim olunur. Bütün bu cür qardaş və bacılar bir-birinin süd qardaş və bacısı hesab olunur.

Uşağı əmizdirən qadın, dayə təmiz əxlaqlı, müsəlman, islam ehkamlarını yaxşı bilən, ağıllı, səliqəli, müəyyən bılık sahibi və peşəkar şəxs olmalıdır və onların Quranın avazla oxunuşunu, musiqini bilməsi daha arzu ediləndir. Dayəyə veriləcək haqq yerli adətlərlə müəyyən edilmiş həddə olmalıdır.

Vərəsolik hüququ. Vərəsoliyin iki növü: qanun və vəsiyyət üzrə vərəsolik nəzərdə tutulur. Qanun üzrə vərəsoliyin özünəməxsus qaydası var idi. İlk növbədə ölenin əmlakından onun dəfnı ilə bağlı xərclər üçün vəsait ayrılır. Sonra onun sağlığında olan borcları qatarılır. Bütün ödənişlərdən sonra qalmış əmlak vərəsoliyə verilir. Vərəsolik hüququnun xüsusiyyəti isə ondan ibarətdir ki, vərəsolərə miras qoyan şəxsin vəzifələri deyil, əmlak hüquqları keçirdi.

Əgər şəxs ölərkən etdiyi vəsiyyətdə əmlakın üçdə birindən artıq göstərilməmişdirse, vəsiyyət üzrə varis onu almaqdan imtina etməli, fə-

raiz üzrə varis qanunla ona sahib olmalıdır. Fəraiz üzrə varis üçdə birdən artıga edilmiş vəsiyyəti nəzərə alıb, həmin hissədən imtina edirsə, vəsiyyətlə varis olan həmin hissəyə sahib olmağa haqlıdır, amma nəzərə alınmalıdır ki, bu halda vəsiyyətnamə hüquqi rol oynamır, əksinə fəraiz üzrə varis sanki həmin əmlakı bağışlamış olur.

Müsəlman hüququna görə vəsiyyət edən şəxs vəsiyyətnamədə nəzərdə tutulan şəxsin vəsiyyəti qəbul etməsi barədə fikrini qabaqcadan bilməli, onun şərtlərini eşitməlidir, çünki vəsiyyəti qəbul edən şəxs həmin andan öz üzərinə bir sira öhdəlikləri götürmüş olur, bununla da həmin öhdəliklərin icrası üçün nəzərdə tutulan maddi, fiziki və mənəvi zərərləre razılışmış olur. Həmin öhdəliklərə ölmüş şəxsin dəfnini təşkil etmək, qəbirüstü əşyaları hazırlamaq, mərhumun uşaqlarının zəruri tələbatının ödənilməsi, qulları ilə bağlı işlərin görülməsi, borclarının ödənilməsini təşkil etmək və s. daxildir.

Vəsiyyətnamədə həmçinin mərhumun uşaqlarına baxılması, oğlunun evləndirilməsi, başqa **nəfqə** (xərclik) verilməsi üçün müəyyən tədbirlər həyata keçirilməsi, boşanmış arvadın əmlakının ayrılib verilməsi kimi məsələlərin həlli də göstərilə bilər. Vəsiyyət olunmuş şəxs vəsiyyətnamədə göstərilən bütün hallarla tanış olmalı, vəsiyyəti qəbul etməsini bildirməlidir. Belə hallarda ola bilər ki, vəsiyyətnamədə göstərilən işlərin görülməsi üçün xərclər alınacaq irdən qat-qat artıq olsun, buna görə də vəsiyyət qəbul olunmaya da bilər. Həmçinin ola bilər ki, vəsiyyət olunmuş şəxsin fiziki və maddi imkanları mərhum qarşılıqlı öhdəliklərini yerine yetirməyə kifayət etməsin. Daha bir sira problemlər ortaya çıxa bilər ki, vəsiyyət olunmuş şəxs vəsiyyəti qəbul etməz, buna görə də tərəflərin qabaqcadan razılışması vacibdir. Yalnız tərəflərin razılığından sonra qarşılıqlı öhdəlikləri əhatə edən vəsiyyətnamə qanuni hesab olunur. Tərəflərin öhdəliklərinə düşən vəzifelərin icrasını təmin etmək üçün şahidlərin də iştiraki müqavilənin bağlanmasında vacibdir.

Vəfat etmiş şəxsin əmlakı bölünərkən onun arvadlarının yaşayış yeri məsələsi də həll olunmalıdır. Mümkündür ki, fəraiz və vəsiyyət üzrə pay bölgüsü aparıldıqdan sonra mərhumun yaşayış evi başqa varislərin mülkiyyətinə keçsin, arvadına ev çatmasın, belə hallarda ar-

vada özünə yaşayış yeri tapmaq imkanı verilməlidir, bir il müddəti-nə mərhumun arvadını, uşağı olub-olmamasından asılı olmayaraq, yaşayış evindən çıxarmaq olmaz.

Mərhumun borcları ödəndikdən, dəfn və yaş başa çatdırıldıqdan sonra fəraiz və vəsiyyət üzrə pay bölgüləri həyata keçirilir. Bütün varislər paylarını götürdükdən sonra kimse, o cümlədən varislerin heç biri mərhumun əmlak və ya qeyri-əmlak xarakterli öhdəlikləri üçün məsuliyyət daşımir, yenidən meydana çıxmış hallar üzrə yaranan borcların da riski varislərin üzərinə düşmür. Əksinə, vəresəlik üzrə pay bölgülərindən sonra varislərdən hər hansı biri və ya kənar şəxs mərhumum əmlak öhdəliklərinə cavab verməyi boynuna götürərsə, həmin vezifəni öz hesabına yerinə yetirməlidir.

Fəraiz. Payların düzgün bölünməsini təmin etmək hər bir müsəlmanın, pay sahibləri və onların yaxın adamlarının borcudur. Əger payların yaranmasında müəyyən çətinliklər yaranarsa, fəraiz qaydalarını yaxşı bilər bir şəxsləro – qaziya, müctəhidə müraciət olunmalıdır.

Müsəlman vəresəlik hüququnda fəraizlə varis olmanın **dörd** əsas şərti vardır. Həmin şərtlərin içi xüsusü, biri isə ümumi şərt hesab olunur. **Birinci şərt** qohumluq əlaqələrinin mövcud olmasıdır. Bu şərtə görə varis mərhumun ata və ana tərəfdən qohumu olmalıdır, yəni atası, anası, bacısı, qardaşı, övladı və s. Qohumların sayı və dərəcəsi Quranda çox az müəyyən edilmişdir, lakin sonradan daha uzaq qohumlar, əmiəoğlu, dayıoğlu, xala, bibi, dayı, əmi və sair də varis ola biləcək qohumlar sırasına daxil edilmiş, ata və ana qohumluq xətləri ayrılıraq hüquqları, pay normaları, varislik ardıcılılığı müəyyənləşdirilmişdir.

İkinci şərt mərhumla nikah münasibətində olmaqdır. Yalnız müsəlman hüquq normaları ilə müəyyən edilmiş qaydada bağlanmış nikah müqaviləsi varis olmanın əsasıdır. Müsəlman ailə hüququ ilə kişinin dörd arvadı ola bildiyi kimi, dördü də varisi ola bilər, qadınların isə yalnız bir əri ola bildiyindən bir də varisi olmalıdır. Hər bir halda nikah münasibətində olan şəxs ölenin varisidir, o cümlədən kəniz öz ağası ilə nikah münasibətində girmişsə, varislik hüquqlarını daşıyır.

Üçüncü şərt ölmüş şəxslə dostluq və yaxınlıq münasibətində olmasıdır. Müsəlmanın on savablı eməllərindən biri də qul azad et-

məkdir. Azad edilmiş qul özünün keçmiş ağasının yaxın adımı, dos-tu hesab olunur, buna görə də qohumluq və nikah əsasları üzrə varis-lərdən sonra azad edilmiş qullar öz ağasının varisi olur. Azad edilmiş qullara, kənizlərə xüsusi status verilərək mütəqə və mütəqə adlan-di-rılır. Sonralar qul və kənizlər mövcud olmadıqları zaman onların yeri-nini mərhumun dostları tutmuşdur. Həmin əsasən görə mərhumun dostları da varis ola bilər. Fiqh normalarına əsasən xəstə, ağılkım, azyaşlı qulları azadlıq buraxmaq qadağandır, amma varisliyi tomin etmək üçün həmin qulları da azad edib əmlak vermək olar.

Dördüncü şərt ümumi xarakter daşıyır və ümumi şərt hesab olunur. Ümumi şərtin mahiyəti bundan ibarətdir ki, əgor mərhumun yuxarıda qeyd olunan əsaslar üzrə varisi yoxdur, yəni nə qohumluq, nə nikah münasibətləri üzrə varisi yoxdur və azad edilmiş qul da mövcud deyilsə, məras əmlakı beytül-mala verilib yoxsullara, dilən-çilərə, şikətlərə və sair ehtiyacı olub islamın zokat verilməsi caiz gördüyü şəxslərə sərf olunmalıdır. Göründüyü kimi axırıncı şərt va-rislikdən çox varisin olmamasına görə malın ümumcəmiyyət məna-feyinə sərf olunmasını nəzərdə tutur.

Müsəlman cinayət hüququ. Müsəlman cinayət hüququ müasir baxımdan cinayətin zorər vurduğu obyektlərə görə xarakterizə edi-lərsə, əsasən iki böyük sahə nəzərdə tutular. **Birincisi**, bütün islam cəmiyyətinin mənafeyini təmsil edən, buna görə də cinayətkar əmə-lin bütün müsəlmanların mənafeyinə zərbə vurulmasını qəbul edən obyektlər, məsələn, mürtədlik, şərab içmə, zinakarlıq və s. **İkinci**, konkret şəxslərin mənafeyinə zərbə vuran cinayət əməlləri, məsə-lən, adam öldürmə, təhqir, oğurluq və sair. Bu iki obyekt arasındaki fərqlər də mütəqə deyil, şortidir, əslində şəxslərə qarşı cinayət edil-məsi özlüyündə bütün cəmiyyətə zərər vurdığı kimi, cəmiyyətə vu-rulmuş zərbə də dolayısı ilə şəxslərin mənafeyini təpdalayır, maddi və ya mənəvi cəhətdən onların vəziyyətini pişləşdirir. Cinayətkar əməlin qəsd etdiyi obyektin əhəmiyyətliliyi cəzanın ağırlığını təsir et-sə də, əsas hədd deyildir. Hər iki obyektin cəmiyyət üçün əhəmiyyətli olmasının nəticəsidir ki, cəza müəyyən edilənisi və yaxud baş-ve-miş nəticələrin aradan qaldırılması üçün tədbirlər müəyyən edi-

lərkən fərqliq qoyulmur və yaxud hansınınsa üstünlüyündə danışılır. Cinayət əməlinin yönəldiyi obyektlər və predmetlərin fərqləndirilməsi də fəqihlərin müzakirə mövzusu olmamışdır, əsas götürülən yalnız budur ki, cinayət qanunu ilə nəzərdə tutulmuş konkret əməl həyata keçirilmiş və nəzərdə tutulmuş zərəri vurmaştır.

Fiqh cinayət təqibati və cəza müəyyən edərkən obyekti islam cəmiyyəti üçün əhəmiyyətinə və roluna qiymət verir. Şəriət haram sayılan, pişlənən, təqdir edilən başqa əməller kimi cinayət əməlləri-ni də Allahın qoysduğu hüdudların pozulması kimi qiymətləndirir. Quranda isə göstərilmişdir ki, “ilahi nizam” vardır və onu pozmaq ol-maz. Belə deməklə sosial-hüquqi və ailə-məsiş münasibətlərinin pozulmasının ən müxtəlif formaları üzrə qadağanlar nəzərdə tu-tulur ki, bu münasibətlərin xeyli hissəsi də islaməqədərki norma və göstərişlə bağlıdır. Müsəlman hüquq bütünlükle özündən əvvəlki tarixi dövrədə hökm sürmüş və sonradan Məhəmmədin “ilahi nizamına” uyğunlaşdırılmış qanunlarla tənzimlənmişdir.

Şəriətnin müəyyən etdiyi cinayət əməlləri və digər əməllər üstündə bütün cəzalar aşağıdakı 4 əsas növə ayrılır:

1) eyni cür hərəkətlə (talion prinsipi), yəni qətl üstündə qətl ilə, təhqir üstündə təhqir, yaralamaq üstündə yaralamaqla və başqa bu kimi hərəkətlər (həm də şeriat zərərçəkən şəxsin özünü, onun qohumlarının qıisas almasını mümkün hesab edir, yaxud Allah təro-finən cəza verilməsinə ümidi bağlayır);

2) tökülmüş qana görə qan bahası və ya cərimə (diyə). Bunlar həm qotl üstündə, həm de yaralama və ya xəsarət yeritməyə görə alınır;

3) bənzətmə (qiyas) əsasında qanunun müəyyən etdiyi cəza;

4) qazının öz bildiyi kimi müəyyən etdiyi cəza.

Diyə qanunu – tökülmüş qana görə qan bahası alınmanın forma və metodları üzrə daha etraflı dayanmaq lazımdır. Bu qanunda müsəlman Şərqində cəzalandırmanın səciyyəvi xüsusiyyətləri və spesifikasiyi özünü göstərir, halbuki cəzanın axırıncı iki növü xeyli dərəcədə cinayət qanunvericiliyinin hamiya məlum olan forma və normalarına bənzəyir. Quranda isə cəzanın ancaq iki növü – qıisas və diyə haqqında məlumat verilir.

Qan intiqamı Qurana və şəriətə islamaqdərki ərəblərin və başqa xalqların qədim adəti kimi daxil olmuşdur. Burada həmin adət qadağan edilmirsə də, o, xeyli dərəcədə məhdudlaşdırılır, yəni ancaq müqəssirdən qisas almaq olar. İslamaqdərki dövrde ərob tayfaları arasında qan intiqamının geniş yayılması bir adamın öldürülməsinə görə bəzən yüzlərlə adamın və hətta bütün tayfaların qırılmasına səbəb olurdu. Bütpərəstlərin adətini lənətləndirən Quran qan intiqamının qan bahası ilə – diyə ilə əvəz edilməsinə üstünlük vermişdir.

İslam qanunvericiliyinə görə, əgər bir şəxs qərəzli veziyətlə və haqqızı surətdə başqasını öldürürse, ölenin qohumları və ya qəyyumlari hər şeydən keçib qətli bağışlaya bilər və ya qətl üstündə qatilden qan bahası – diyə tələb edə bilər. Əgər qətl qərəzsiz törədilmişdirse, ölenin qohumları təqsirkarı, ümumiyyətlə, öldürübilməzlər, yalnız qan bahası ala bilərlər.

Şəriət qətlə görə qan bahasının aşağıdakı növünü müəyyən edir:

100 baş altriyasər dəvə;

200 cöngə;

1000 qoyun;

200 hüllə (orta əsrlərin erkən vaxtlarında hüllə adlanan naxışlı parça Yəməndə hazırlanırdı və hər hüllə iki paltarlıqdan ibarət idi);

1000 misqal qızıl;

1000 dirhəm (gümüş sikkə).

Erkən feodalizm dövrünün bütün qanunları kimi burada da natural ödəmə noinki təkcə spesifik mallar və məhsullarla, həm də onların məhəlli qiyməti ilə əlaqədar müəyyən edildi.

Qan bahası olan diyə islamın erkən mərhələsində qətl üstündə ödənilirdi. Sonralar isə bədənin ayrı-ayrı hissələrinin zədələnməsi üstündə də diyə ödəməyin aşağıdakı növləri (qətl üstündə diyə əsasında) müəyyən edilmişdi:

1) tam diyə - hər iki gözün və onların qapaqlarının zədələnməsi; əlaqədar olaraq insanın tamamilə kor edilməsi üstündə;

2) qulaqların və ya qulağın kəsilməsi və bunun nəticəsində insanın kar olması üstündə cinayətkardan qətl üçün alınan diyənin yarısı məbləğində cərimə alınır; qulağın sırgılıq hissəsinin kəsilməsi üstündə üçdə bir diyə məbləğində cərimə tutulur;

3) burunun (dibindən və ya ucundan) və ya dilin kəsilməsi üstündə yarım diyə məbləğində cərimə müəyyən edilir;

4) dişlərin vurulub salınması üstündə günahkardan 1/40 diyədən 1/20 diyəyədək cərimə tutulur;

5) bir və ya iki qolun kəsilməsi üstündə yarım diyə cərimə müəyyən edilir;

6) hər barmağın kəsilməsi üstündə 1/10 diyə cərimə müəyyən edilir;

7) bel sümüyünün sindirilmesi üstündə (əgər müalicə etmək mümkün deyildirsə) təqsirkar tam diyə dəyərində cərimə ödəyir;

8) qadının hər iki döşünün kəsilməsi üstündə tam diyə məbləğində, bir döşün kəsilməsi üstündə yarım diyə dəyərində cərimə tutulur;

9) əgər ayaq pəncəsi və ya ayaq barmaqları kəsilməmişdirse, kəsilmiş hər barmaq üstündə 1/10 diyə cərimə müəyyən edilir;

10) kişinin axtalanması üstündə müqəssir tam diyə cərimə ödəyir;

11) ruhi xəstəliyi səbəb olma ilə nəticələnən zərbə üstündə tam diyə cərimə müəyyən edilir;

12) iyəbilmə qabiliyyətinin və ya kişiliyin itirilməsi ilə nəticələnən xəsarət üstündə tam diyə məbləğində cərimə müəyyən edilir.

Qərəzli olmayan qətl üstündə bir diyə cərimə ödəmək və bir qulu azad etmək lazımdır. Əgər cinayətkar qulu azad edə bilmirsə, iki ay oruc tutmalıdır. Əgər bu da mümkün deyilsə, 60 nəfər yoxsulu doydurmalidır. Həm də qərəzli olmayan qətl zamanı təqsirkarın günahı bağışlanmış olsa da, bu cəzalar məcburidir.

Bir qədər sonralar müsəlman hüququ ev heyvanlarının öldürülməsi və ya onlara xəsarət yetirilməsi üstündə də diyə cəriməsi müəyyən etmişdir. Məsələn, heyvani yaralayan və onun ətini qoparan şəxs heyvanın sahibinə onun tam dəyərinin yarısı qədər cərimə verməlidir. Ov itini öldürən şəxs itin sahibinə adı gümüş pul ilə 21 misqal cərimə vermelidir.

Müsəlman hüququ uşaqların tərbiyəsi və təlimində cismani cəza verilməsini mümkün hesab edir. Tərbiyəçi və ya müəllim uşaqlar tərbiyə alanadək onları döyə bilərdi. Lakin şəriət tələb edir ki, bu zaman cəza uşağı xəsarət almasına qədər çatdırılmamalıdır.

Şeriat nöqtəyi-nözərindən ən böyük günah sayılan cinayətlərdən biri zinadır. Öz yaxın qadın qohumları ilə, məsələn, anası, bacısı və başqa məhrəm qohumlar ilə zina (qeyri-qanuni cinsi əlaqədə olmaq) üstündə müsəlman edam edilməlidir.

Əgər müsəlman ilk dəfə zina etmişdərsə, 100 qırımcı zərbəsi ilə cəzalandırılır. Bu əməlin üç dəfə tekrar edilməsi hər dəfə 100 qırımcı zərbəsilə cəzalandırılır, lakin dördüncü dəfə cinayətkarı ölüm cəzası - edam gözloyirdi.

Əgər zina edən tamamilə sağlam arvadı olan yetkin yaşlı müsəlmandırısa, bu əməli üstündə onu daş-qalaq edirdilər. Arvadı ilə zina edən şəxsi görmüş ər onların hər ikisini öldürmək ixtiyarına malikdir. Lakin əgər o, bu əməl üstündə arvadını öldürməzsə, sonra arvadı onun üçün haram sayılır.

Xristian rahiblərindən fərqli olaraq müsəlman mistikləri - sufları və dərvişlər üçün mütləq nikahsızlıq anlayışı yoxdur. Lakin dərvişlərin bir çoxu subay ömür sürmüştür.

Əgər kişi ilə qadın zinaya və ya hər hansı bir başqa cinayətə imkan yaratmışlsa, onları vasitəçi kimi 75 qırımcı zərbəsi ilə cəzalandırırdılar. Əgər vasitəçilik edən kişidirsə, üstəlik onun başını ülgüclü qırıx və daz başla küçələrdə və bazarda gəzdirir, sonra isə yaşıdagı məhəllədən qovurlar. Əgər bir şəxsin zinaya hazırlaşlığı məlum olarsa, şeriatə görə belə adam edam edilməlidir.

Əgər bir şəxs başqasının təhriki və ya əmri ilə günahsız bir adamı öldürməsdürsə, qatili edam etmək, təhrikçini isə ömürlük zindana salmaq lazımdır.

Oğulun atanı və ya anamı, yaxud da atanın və ya ananın oğulu öldürməsi ilə bağlı hüquqi prinsip feodal münasibətlərinin müdafiəsinin maraqlı cəhətlərindən biridir. Atasını öldürən edam edilməlidir. Əgər ata oğlu öldürməsdürsə, diyə ödəyir və məhkəmənin qərarı ilə qırımcı cəzası alır. Lakin bu halda diyənin kimə ödənilməsi şeriatdə aydın izah edilməmişdir. Görünür ona görə ki, valideynlərinin mirasını almaq məqsədilə uşaqların onları öldürməsi halları valideynlərin onları öldürməsi hallarından daha çox olmuşdur. Əgər ata öz oğlunu anlaqlı vəziyyətdə olduğu vaxt öldürməsdürsə, şeriat belə

hesab edir ki, ata əslində törətdiyi qotlla özünü cəzalandırmışdır. Bu halda islamın əxlaq prinsipləri orta əsr Şərqiñin təsərrüfat iqtisadi həyatı ilə bağlıdır. Xüsusi mülkiyyət və onun prinsiplərindən irolı gələn əxlaq normaları övladları (və başqa varisləri) maddi, mənəvi və hüquqi cəhətdən valideynlərdən asılı vəziyyətə salırı. Valideynlər bütün əmlakı zorakılıq yolu ilə onlardan almaga çalışan övladlarından gizli saxlayırlar. Övladlar bəzi hallarda öz valideynlərini öldürməyə cəhd göstərirdilər.

Övladların valideynləri öldürmək fikrinə düşməsi şəraitin pisləşməsi, həmçinin Yaxın və Orta Şərqi xalqlarının islamlaşdırıcı adətləri, ənənələri və əxlaq normaları ilə bağlıdır.

Əgər bir şəxs yetkinlik yaşına çatmış namuslu müsəlman kişini və ya qadını zinakar, bic (velədüzzina) adlandırmışla təhqir etmişdərsə, həmin şəxs paltarı çıxarılmadan 80 qırımcı zərbəsi ilə (adəton, qırımcı cəzası) verilərkən cinayətkarı qurşağadək soyundurular) cəzalandırılır. Əgər yetkinlik yaşına çatmış sağlam düşüncəli müsəlman heç kəsin təhriki olmadan alkohoqlik içki içərsə, onu da yuxarıdakı cəza gözləyir, əgər o, bu əməlini tekrar edərsə (cinayətin dördüncü dəfə təkrarından sonra) şeriat normaları onun edam olunmasını tələb edir.

Sünnilik məsləkinin hüquqi məktəbləri, eləcə də şəhər məzəhəbi xüsusi mülkiyyəti müdafiə edərkən oğurluğun qarşısının alınmasına və oğularının ciddi cəzalandırılmasına xüsusi diqqət yetirirlər.

Səciyyəvi haldır ki, müsəlman hüquq məktəblərinde oğurluğa sövq edən sabəblərin və oğurlanmış əşyanın dəyerinin aydınlaşdırılmasına hər şeydən az fikir verilir. Oğurluğa görə, prinsipcə mühaki-mə edirlər, nə oğurlanmasının isə (kibrıt və yaxud bir kisə qızıl) dəxli yoxdur.

Birinci dəfə edilən oğurluq üstündə sağ əlin dörd barmağını kəsib ovucu və baş barmağı saxlayırlar. Tekrar oğurluq üstündə şeriat sol ayağın pəncəsini yarıyanak kəsməyi tələb edir. Üçüncü dəfə oğurluq üstündə isə insanı ömürlük həbs cəzası gözleyir. Həm də əgər cəza alanın həbsxanada saxlanmaq üçün vəsaiti yoxdursa, bu xərclər həbsxananın əmlakından götürülür. Əgər oğru həbsxanada da bu əməlini davam etdirərsə, şeriat onun edam olunmasını tələb edir.

Şerİötə görə, oğurluq üstündə cəza tədbirlərinin son dərəcə amansız və qəddar olması xüsusü mülkiyyətin müqəddəsliyi və toxunmazlığı haqqında islamın hüquqi və əxlaqi prinsiplərdən irəli gəlir. Bu prinsiplər isə hakim siniflərin əmlakının qorunması hüququna əsaslanır ki, bu da bir daha şerİötin sinfi xarakterini sübut edir.

Şerİötin xüsusi mülkiyyəti müdafiə etməsi özünü qəsb məsələsinə də göstərir. Qəsb, yəni başqa şəxsin mülkiyyət hüquqlarından məhrum edilməsi dəhşətli günahdır və bunun üstündə günahkarı şerİötə görə ağır əzab-əziyyət gözləyir.

Bununla əlaqədar olaraq müsəlman qanunşunaslar Məhəmməd peyğəmbərin aşağıdakı kəlamını misal götürür: “Əgər birisi başqasının bir qarış torpağını zorla əlindən alarsa, Qiymət günü bir qarış torpaq yeddi qat tuca (ələmə) çevriləcək və onun ciyinlərinə düşəcəkdir”.

Şerİöt məhz nəyin qəsb edilmiş hesab olunmalı olduğunu ətraflı surətdə müəyyənleşdirmişdir. Məsələn, adamlara məsciddən, mədrəsədən, körpülərdən, bazarlardan, yəni hamının istifadəsi üçün nəzərdə tutulan içtimai tikililərdən istifadə etməsi qadağandır və bu cür istifadə qəsb hesab olunur.

Əgər dindar məscidde yer tutub oraya başqalarını buraxırsa, yaxud başqası üçün qabaqcadan yer tutursa, bu da qəsbdir. Əgər borc və rən borc alanın bir əşyasını girov kimi özündə saxlamışdırsa və sonra girovu qaytararkən müqabilində bir şey teləb edərsə, bu da qəsb sayılır. Əgər birisi zorakılıqla başqasından əşya almışdırsa, o, həmin əşyanın dəyerini ödəməlidir, oks təqirdə bu da qəsb hesab ediləcəkdir (zorla alınmış əşyalardan əldə edilən gəlir həmin əşyaları zorla alana deyil, əşyanın əsl sahibinə məxsusdur). Əgər iki nəfər birlikdə qəsbkarlıq etmişdirlər, bunun məsuliyyəti hər ikisinin üzərinə düşür.

Şerİöt qızıldan və gümüşdən qab-qacaq hazırlamasını qadağan edir. Buna görə də əgər biri başqasının belə qab-qacağı əlindən almışdırsa, həmin qab-qacaq itmiş və ya korlanmışdır, qəsbkar həmin məməlatin hazırlanmasına çəkilmiş əmək üçün haqq ödəmir, lakin ona işlənmiş qızılın və ya gümüşün dəyerini ödəməlidir.

Şerİötin bu müddəəsi əsasında hər bir şəxs başqasının qızıl və ya gümüş qab-qacağı əlindən alıb oradaca sındırsa, yaxud digər qadın bəzək məməlatlarını başqasının əlindən alıb korlayarsa, şəxs hə-

min qızılın dəyerini, həm də onun hazırlanmasına sərf edilmiş əməyin haqqını ödəməlidir.

Qeyd etmək lazımdır ki, qəsb ilə oğurluq arasında ciddi fərq vardır. Oğurluq gizli, məxfi iş olduğu halda, qəsb başqasının əmlakını açıq-əşkar zorla onun əlindən almaq deməkdir. Qəsb barəsində şerİöt normalarının xarakteri ilə əlaqədar olaraq tapılmış əşyalarla necə rəftar etmək haqqında şerİötin tövsiyələrini də bilmək maraqlıdır. İslam qanunvericiliyi əşyaların və sərvətlərin toplanması (tapılması) ilə əlaqədar çoxlu vəziyyəti nəzərdən keçirir və tapıntılarla necə rəftar etmək barəsində tövsiyələr verir.

Şerİöt tapılmış sərvətlərdən istifadə edilməsi barəsində Yaxın və Orta Şərqi xalqlarının qədim adət-ənənələrində bəhrələnmişdir. Məsələn, şerİötə deyilir ki, əgər birisi sahibinin kim olduğunu göstərən heç bir əlaməti olmayan qiymətli əşya tapmışdırsa, tapıntı onun mülkiyyətinə çevirilir. Lakin tapan şəxs bunun müqabilində naməlum sahibi əvəzinə sədəqə verməlidir. Şerİöt əşyanı tapıp onun sahibini tapmayan şəxsin tapıntıını həmisiqlik öz mülkiyyəti hesab etməsinə yol vermir. Əgər əşyanın əsl sahibi məlum olarsa, onu tapan şəxs həmin vaxtadək tapıntıını tamamilə xörcləmiş və ya işlədib korlamışdırsa, əşyanın dəyerini sahibinə ödəməlidir.

Əgər tapılmış əşya o qədər də qiymətli deyildirsə, bir qayda olaraq, məsciddə saxlayırlar ki, sahibi onu tapa bilsin. Əgər əşyanın üzərində sahibini tapmağa kömək edən nişanə vardırsa, əşya tapıldıığı gündən başlayaraq bir həftə ərzində məscidin yanında gündə iki dəfə tapıntı haqqında elan verilir. Bu elan il ərzində təkrar edilir. Birinci ay həftədə bir dəfə, sonra isə ayda bir dəfə elan təkrar olunur. Əgər il tamam olanaqda əşyanın sahibi aşkar edilməzse, əşyanı tapmış adam onu işlədə bilər, lakin, əlbəttə, unutmamalıdır ki, sahibi üzə çıxanda əşyanın dəyerini mütləq ona ödəməlidir.

Əşyanı tapıp bunu heç kəsə bildirməyən şəxs şerİötə görə böyük “günah”a batmış olur. Əgər əşyanı tapan şəxs yetkinlik yaşa çatmadırsa, yaxud anlaqsızdırsa, onun əvəzinə valideynləri və ya qeyyumişləri elan verməlidirlər. Əşya və varidat tapmış şəxs bunun sahi-

binin taptılmayacağını yəqin etmişdirdə, tapdiğini sədəqə kimi yoxsullara paylaya bilər.

Şəriət tapıntı haqqında elanda taptılmış əşyanın müfəssəl təsvirini qadağan edir, çünki belə halda əşyanın yalançı sahibləri meydana çıxa bilər.

Qəsb məsoləsinə gəldikdə isə şəriətdə onun haqqında çox ətraflı şəkildə bəhs edilməsi göstərir ki, müsəlman cəmiyyətində aşkar zorakılıq, başqasının əmlakın açıq-aşkar olə keçirmək şəraiti hökm sürməsdür. İstər varlılar, istərsə də yoxsullar, küməksiz adamlar çoxlu qəsblərə (zorakılıqlara, soyğunuluqlara) məruz qalmışlar.

Məhkəmə və proses. İslam aləmində ədalət mühakiməsi, ibtidai formadan başlayıb inkişaf etmiş, özünün mühakimə formasına çatmışdır. Ədalət mühakiməsinin həyata keçirilməsinə dair fiqhın normaları da bu təkamülün nəticəsidir. Müsəlman icmasının başçısı olan Məhəmməd məhkəmə məsələlərini şəxson özü həll edirdi. Onun vəfatından sonra xəlifələr ən yüksək məhkəmə instansiyası rolunda çıxış etmişlər. Yerlərdə isə ədalət mühakiməsini həyata keçirən qazilar vəzifəsi, məhkəmə orqanları sistemi yaradıldı. İctimai asayışla “şurta” adlanan polis sistemi məşğul olurdu.

İlkin məhkəmə təhqiqatları əslində yerli adət hüququ əsasında aparılırdı. Tayfa başçıları olan şeyxlər kimi Məhəmməd peyğəmbər aralarında münaqışə olan torəflərin iştirakı ilə hökm çıxarırdı. Məhkəmə təhqiqatı aparılan yer bilavasitə məscid idi.

İslamin ilkin dövrlərinin məhkəmə istintaqının səciyyəvi cəhəti vəkillərin olmaması idi. Qazi şikayətçi ilə müttəhimin şəxson golməsini bilavasitə tələb edirdi. Şəriət məhkəməsində “iddiaçı” və “müttəhim” terminləri eyni sözə - “müddəi” sözü (zərər çəkən şəxs) ilə ifadə edilir. İş araşdırılıb qurtardıqdan və hökm çıxarıldığdan sonra şəxs müqəssir adlandırılır. İbtidai məhkəmə istintaqının digər fərqləndirici cəhəti məhkəmə prosesinin fasiləsizliyi prinsipinin və yazılı karguzarlığın olmamasıdır. Qazi eyni bir iclasda, bir qayda olaraq, məhkəmə istintaqını başa çatdırıb qəti qərar çıxarıb və bu, onun təcrübə və məhərətinin əlaməti hesab olunurdu.

İş şifahi surətdə, camaat qarşısında, heç bir rəsmiyyətçiliyə yol verilmədən istintaq edilir. Onun qiymətləndirilməsi və hökmün çıxarılması bütünlükə qazidən asılı olurdu.

Sonralar polis orqanları olan şurtalar inzibati xətalarla bağlı işləri həll edirdilər. Polis işçiləri konkret şəraitdə asılı olaraq şəriət məhkəməsinin razılığı ilə, habelə müstəqil surətdə fəaliyyət göstərirdi. Məşhur ərəb tarixçisi ibn Həldun xəbər verir ki, adamların təhlükəsizliyinin təmin edilməsi ilə bağlı məsələləri qazının müdaxiləsi olmadan yalnız şurta həll edirdi.

Qazilar yerlərdə əsas hakimlər kimi qalmışdır. Onlar şeyxülislama – bütün şəriət məhkəmələrinin sultan tərəfindən təyin edilən başçısına tabe idilər. Bütün şəriət məhkəməsi sistemində şeyxülislam başçılıq edirdi və o, ali şəriət instansiyası hesab olunurdu.

Məhkəmələrdə şahid ifadolərə böyük üstünlük verilirdi. Şahid məhkəmədə ona məlum olan halları düzgün söyləməli, hadisəni təhrif etməməlidir. Şahid hadisəni şəxson görməli idi. Mənbəyi olmayan şəhadət əsaslı sayılmırırdı. Dəli, azyaşlı, kafir, qumarbaz, haram oyun oynayan, şərab içib sərxoşluq edənlər, tənbur çalan, eyş-işrətlə məşğul olanların şahidliyi möqəbul sayılmırırdı. Yaxın qohumların, bir-biri ilə düşməncilik edənlərin biri digərinin əleyhinə şahidlilik etməsi də qanunsuzdur.

Müsəlman hüququna görə iki qadın bir kişi şahidini əvəz edə bilər. Zina, qəsb və başqa bir sira ağır cinayət işlərində eşitmə ilə şahidlilik düzgün hesab olunmur, yalnız gözü ilə görən adam şahid ola bilər. Məhkəmə prosesində and içməkdən də istifadə edilirdi.

X-XII əsrlərdə Azərbaycanın dövlət və hüquq tarixi

Azərbaycanın xilafət hakimiyyətindən azad olması və yeni müstəqil feodal dövlətlərin yaranması. IX əsrde Xilafətdən asılı ölkələrin ərazilərində azadlıq müharibəsinin genişlənməsi, mərkəzi hakimiyyətə tabe olmaq istəməyən feodalların müqaviməti Abbasilər imperiyasının dağılmasına və Azərbaycanda da bir sır müstəqil feodal dövlətlərin yaranmasına səbəb oldu. Belə dövlətlərdən biri Şirvanda təşkəkkül tapan Şirvanşah-Məzyədilər (861-1027-ci illər) dövləti idi.

861-ci ildə xəlifa Mütevəkkil öldürülündükdən sonra Xilafətdə iğtişaş başlandı. Bundan istifadə edən Yezid ibn Məzyədin nəvəsi Heysəm ibn Xalid Şirvanın müstəqilliyini elan edib, mərkəzi hakimiyyətlə əlaqəni tamamile kəsdi. O, Məzyədilərdən birinci şəxs idi ki, Şirvanşah titulunu qəbul etdi. Məzyədilər sülaləsinin hakimiyyətinin ilk dövründə Şirvanşahların sərhədləri cənubda Kür çayı, şimalda Dərbənd və Samur çayı, qərbdə Göyçay və Şəki, şərqdə Xəzər dənizi ilə əhatə edilirdi. Məzyədilərin uğurlu siyasəti nəticəsində müxtəlif dövrlərdə Şəki, Beyləqan və Bərdə Şirvanşahların tabeçiliyinə keçmişdi.

XI əsrin əvvəllərində Şirvanda Məzyədilər sülaləsini Kəsrani'lər (1027-1382-ci illər) sülaləsi əvəz etmişdir. Kəsrani sülaləsinin şahı I Fəriburzun (1063-1096-ci illər) hakimiyyəti dövründə Şirvanda siyasi vəziyyət ağırlaşdı. Belə ki, Şəddadi hakimləri tez-tez Şirvana hücumlar edirdilər. Bu hadisələrdən əvvəl isə Ön Qafqazda hakimiyyəti ələ keçirən səlcuq türklərinin Şirvanda da təsiri gücləndi. Şirvanşahlar daxili istiqlaliyyətlərini saxlamaq şərti ilə səlcuqların vassallına çevrildi. Şirvanşah titulu ləğv edildi. Onun hakimlərini məliklər adlandırmağa başladılar.

Sacilər dövləti. Xilafətə qarşı mübarizə şəraitində Azərbaycan ərazisində yaranan feodal dövlətlərdən biri de pəytaxtı Ərdəbil şəhəri olan Sacilər dövləti (889-942-ci illər) idi. Dövlətin banisi Əbu Sac

Divdad Xilafət ordusunun məşhur sərkərdələrindən olmuşdur. Mənsəcə türk olan Əbu Sac Divdad və onun oğlanları Məhəmməd və Yusif Abbasi hakimlərinin rəqəbətini qazanmışdır. Lakin sonralar yaranmış əlverişli şəraitdə istifadə edən bacarıqlı sərkərdə Yusifin (903-927-ci illər) hakimiyyəti illərində Sacilər öz müstəqillikləri uğrunda inadlı mübarizə aparırdılar. Azərbaycanın cənub vilayətlərində hakimiyyətini təsdiq etməye məcbur olan xilafət eyni zamanda Saciləri Abbasilər xəzinəsinə hər il 120 min dinar verməyə məcbur etdi. Yusifin hakimiyyəti illərində dağlımış Dərbənd divarları bərpa edilmiş, təserrüfat xeyli canlanması, sənətkarlıq, ticarət və mədəniyyətin inkişafı üçün zemin yaranmışdır. 942-ci ildə Sacilər sülaləsinin hakimiyyətini Salarilər əvəz etmişdir.

Azərbaycan 9-cu əsrin ikinci yarısı 10-cu əsrдə

Salarilər dövləti. Salarilər sülaləsi Gilan vilayətində hökmranlıq etməkla Sacilər dövlətindən asılı vəziyyətdə idi. Dövlətin temelini qoyan Mərzuban ibn Məhəmməd 942-ci ildə Sacilər hakimi Deysəmi möglüb edərək, paytaxtı Ərdəbil şəhəri olan Salarilər dövlətini (942-981-ci illər) yaratdı. Salarilərin şimal sərhədi Dərbəndə qədər uzanırdı. Mərzuban ibn Məhəmməd çotin mübarizə şəraitində dövləti möhkəmləndirməyə çalışırdı. O, vilayətlərdən alınan vergiləri nizama saldı, maliyyə işlərinə nəzarəti artırdı. Mərzubanın oğlu İbrahimin hakimiyəti illərində (961-981-ci illər) Salarilər dövləti xeyli zəiflədi. Məzyədilər, həmçinin Dərbənd və Gəncə vilayəti Salari-lər dövlətinin tərkibindən çıxdı. 981-ci ildə isə Rəvvadilər sülaləsi Ərdəbili tutaraq Salarilərin hakimiyətinə son qoydular.

Rəvvadilər dövləti. Rəvvadi sülaləsindən Qaradağ hakimi Əbü'l-heyca yaranmış şəraitdən istifadə edərək Salarilərə tabe olmaqdan imtina edərək, hakimiyəti ələ aldı və Rəvvadilər dövlətinin (981-1065-ci illər) osasını qoydu. Dövlətin paytaxtı Ərdəbildən Təbrizə köçürüldü. Rəvvadilər dövləti Əbu Mənsur Vəhsudanın hakimiyəti (1020-1059-cu illər) dövründə xeyli gücləndi. Dövlətin əraziyi genişlənmək yanaşı onun nüfuzu da artı. Səlcuq hakimi Toğrul bəy 1054-cü ildə Təbrizə gəldiyi zaman Rəvvadi hakimi Vəhsudan siyasi hakimiyəti əlində saxlamaq məqsədilə səlcuqların vassallığını qəbul etməyə məcbur oldu. 1065-ci ildə isə Təbrizə səlcuq hakimi təyin edildikdən sonra Rəvvadilər dövləti öz müstəqilliyini itirərək, səlcuqların hakimiyətini qəbul etdi.

Şəddadilər dövləti. X əsrin II yarısında Dvində hökmranlıq edən Şəddadilər sülaləsi Gəncəni Salarılərdən alaraq öz dövlətini yaratdı (971-1088-ci illər). Paytaxtı Gəncə olan Şəddadilər dövlətinin əraziyi əsasən Kür və Araz çayları arasındaki torpaqları əhatə edirdi. Şəddadilər dövləti Fəzlun (985-1030-cu illər) və Şavurun (1050-1067-ci illər) dövründə xeyli gücləndi. Feodal münasibətləri yaxşı inkişaf etmiş, Gəncə şəhəri tərəqqi edən ölkənin paytaxtına çevrilmişdi. Səl-



cuq sultani Məlikşah Gəncəni tutaraq axırıncı Şəddadi hakimi III Fazlunu əsir apardı. Beləliklə, 1088-ci ildə Şəddadilər dövlətinin tarixi sona çatdı.

Səlcuqların Azərbaycanı işğal etməsi. Sultan Toğrul bəyin başçılıq etdiyi səlcuq qoşunu XI əsrin ortalarında Xəzər dənizinin cənubundan Azərbaycana daxil oldu. Rəvvadi və Şəddadi hakimləri siyasi hakimiyyətlərini saxlamaq məqsədilə pul və hədiyyələr verməklə müqavimətsiz onlara tabe oldular. Səlcuqlar 119 il (1038-1157-ci illər) hakimiyyətlərini qoruyub saxlaya bildilər. Səlcuq sultanlarının həyatə keçirdiyi sosial-iqtisadi və hərbi tədbirlər feodal münasibətlərini daha da möhkəmləndirdi; sənətkarlığın, ticarətin, mədəniyyətin inkişafına müəyyən qədər kömək etdi. Lakin Məlikşahın oğlanlarının dövründən, xüsusilə də Sultan Səncərin (1118-1157-ci illər) hakimiyyəti illərində dövlət tənəzzül etdi. Səlcuq imperiyasının zeifləməsi nəticəsində Azərbaycanda feodal dövlətlərinin müstəqilliyi üçün imkan yarandı. Bu feodal dövlətlərdən Şirvan feodal dövləti və Azərbaycan Atabəyləri dövləti xüsusi əhəmiyyət kəsb edirdi.

Şirvanşahlar yaranmış vəziyyətdən istifadə edərək müstəqil hökmədlərlərə çevrildilər. Xüsusen Axsitanın (1149-1203-cü illər) dövründə Şirvan dövləti xeyli güclənmiş və Azərbaycanın istiqlaliyyəti uğrunda mübarizənin mərkəzi olmuşdur. Səlcuqlara qarşı mübarizədə Şirvanla o dövrdə xeyli güclənmiş Gürcüstan arasında yaxılıq yarandı. Axsitan həmçinin iqtisadiyyatın, mədəniyyətin inkişafına daim kömək etdi. Şirvanşahların nəinki quru qoşunları, habelə dəniz donanması mövcud olmuşdu. XII əsrin 30-cu illərində **Azərbaycan Atabəyləri dövləti (1136-1225-ci illər) yarandı**. Atabəylər dövlətinin yaradıcısı zəmanəsinin ağlılı diplomati və uzaqgörən dövlət xadimi Şəmsəddin Eldəniz (1136-1175-ci illər) idi. XII əsrin 60-ci illərindən Şəmsəddinin apardığı siyaset nəticəsində dövlət tamamilə müstəqil quruma çevrildi. XII əsrin sonu və XIII ərin əvvəllərində həm gürçü çarlarının, həm Xarəzm şahlarının və həm də monqolların hücumları Atabəylər dövlətini zəiflətdi. Atabəy Özbək (1210-1225-ci illər) ölkənin müdafiəsini təşkil edə bilmədi və Əlincə qalasına qaçı. Bunuňla da Eldənizlər sülaləsinin tarixi sona çatdı.

İctimai quruluş. X-XII əsrlərdə feodal münasibətləri daha sürətlə inkişaf edirdi. Müstəqil feodal dövlətlərinin sülalələri hakim feodal sifinini on yuxarı pilləsini təşkil edirdi. Feodal iyerarxiyası nərdivanının orta pilləsində iki feodalların dehqanlar və azatlar deyilən vasalları dayanırdı. Möhsuldar torpaqlar onların əlində cəmləşmişdi.

Cəmiyyətin on böyük sinfi olan kəndlilər iki təbəqədən ibarət idi. Onlardan birincisi uluc adlanan asılı kəndlilər, ikincisi azad kəndlilər idi. Uluclar əhalinin eksəriyyətini təşkil edirdilər. Kəndlilər dövlətə və feodallara məxsus olan torpaqlarda çalışırlar. Torpaq payı olmayıb, istehsal alətlərindən məhrum olan, torpaq sahibinin təsərrüfatında işləməyə məcbur olan kəndlilər **əkar** adlanırdı.

Sənətkarlıq əsasən şəhərlərdə cəmləşmişdi. Məhz şəhər əhalisinin də oksəriyyətinə sənətkarlar təşkil edirdi. Şəhərdə bir sıra məhəllələr var idi ki, onların əhalisi sənətin bir sahəsi ilə möşgül olurdu. Dəmirçilər, toxucular, dabbəqlər və s. məhəllələr mövcud olmuşdur. Şəhər sənətkarları içərisində feodalların zülmündən qaçmış kəndlilərə rast gəlmək olurdu. Sənətkarlar feodallardan asılı idilər. Onların istehsal etdikləri ən yaxşı məmulat feodalların toləbatı üçün sərf edilirdi. Şəxsi əmlak tohlükəsizliyini təmin etmək cəhdidir, bəzi istehsal sahələrinin mürəkkəbliyi müxtəlif qrup sənətkarları **sex təşkilatlarında** birləşməyə məcbur edirdi. Bu təşkilatlar **həmkarlar** (yəni bir peşə sahəsində çalışan adamlar) adlanırdı. Həmkarlar nəinki sənətkarlarım istehsal və məişət hüquqlarını müdafiə edir, eyni zamanda onları feodal istismarına qarşı mübarizədə birləşdirirdi. Belə bir birləşməyə seçki yolu ilə aqsaqqal və ya baş usta seçilirdi. Onun ustalar içərisindən köməkçiləri olurdu. Həmkarlar şəhər həyatında, onun müdafiəsində, verginin bölüşdürülməsində və toplanmasında böyük rol oynayırdı. XII əsrənən başlayaraq sənətkar birlikləri **əxilər**, ("qardaşlar") adlanırdı.

Sex təşkilatının nizamnaməsinə uyğun olaraq onun quruluşunun özünəməxsus şagirdlik dərəcələri var idi ki, bu dərəcələri keçmək bir o qədər də asan deyildi. Odur ki, sex quruluşu, bir tərəfdən peşəkar sənətkarlığın təkmilləşməsinə kömək edirdi, digər tərəfdən sənətkarlıqla möşgül olan adamların artmasını möhdudlaşdırırdı. Peşə nəsildən-nəsilə irsən keçirdi.

Şehir əhalisinin bir hissəsini də tacirlər təşkil edirdi. Əmtəə məh-sullarının istehsalının artması ölkənin daxili bazarının genişlənməsi-nə səbəb olmuşdur. Ticarətlə birlikdə pul dövriyyəsi da genişlənirdi. XII əsrde Atabəylər və Şirvanşahlar öz adlarına pul kəsirdilər.

Şirvanşahlar və Atabəylər dövlətlərində torpaq üzərində müxtəlif **mülkiyyət** formaları inkişaf etmişdi. Şahın və ya hökmdarın ailəsinə və sülalə üzvlərinə monsub torpaqlar **xass** adlanırdı. Dövlətə məxsus torpaqlara isə **divan** torpağı, mülkü deyildi. **Tac** torpaqları, yaxud seçilmiş (xass) torpaqlar və başqa torpaqlar sultanın və Atabəyin ix-tiyarında idi. Onlar həmin torpaqları istedikləri kimi idarə edirdilər. Tac torpaqlarından yalnız hakim sülalənin nümayəndələri iqta pay torpağı ala bilərdi. Sultan və Atabəy nəslindən olmayan şəxslərə isə başqa torpaqlardan iqta ayrıılırdı. Tac torpaqları əmlak ("mühl"ün cəmi, yəni "torpaq yeri", "gəlir yeri") sözüne xass (xüsusi, seçilmiş) sö-zünü əlavə etməklə **əmlak əl-xass** adlanırdı. Azərbaycan Atabəyləri dövlətində atabəy Şəmsəddin Eldənizin daimi yaşayış yeri olan Naxçıvan vilayətinin torpaqları tac (xass) torpağı idi. Hökmdarların saraylarına zəruri olan ərzəq və heyvanlarına lazım yem bu xass torpaqlarından götürüldürdü.

Yerli hakim sülalələrin qadınlarına və qızlarına evlənməklə də xass torpaqları əldə etmək olurdu. Xarəzmşah Sultan Cəlaləddin atabəy Özboyın arvadı Məlikə xatunu aldı və bununla da Xoy, Salmas və Urmianı ətrafları ilə xass torpaqlarına birləşdirdi. Bütün belə ev-lənmələr mülk sahibləri olan bu qadınların təşəbbüsü nəticəsində baş verirdi, çünki sultan nəslinə kəbinli olmaqla, onlar mülklərinin toxunulmazlığını təmin edir, sultan memurlarının bu mülklərə təca-vüz etmələrinin qarşısını alır, onların torpaqları tac (xass) torpaqları olaraq qalıdırı.

Iqta torpaq mülkiyyəti. Iqta sözünün ilkin mənası "paylanmış", "bölmüş", "ayrılmış", "kəsik", "pay" adlanmaqla ərazilərin ayrı-ayrı idarə altına verilməsi demək idi. Sonralar isə feodal mülkiyyət formallarının inkişafı ilə bağlı olaraq iqta termininin də mənası dəyişdi. Səlcuqlar dövründə qoşun başçılarına – əmirlərə hərbi xidmətlə-rinə görə haqq, ödənc kimi iqta torpağı verildiyindən, iqta buyuruq şəklində çox geniş yayılmışdı. Iqta xidmət torpağı kimi verildikdə

ondan gələn gəlir (müəyyən məbləğdə pul şəklində) və onun sahibi-nin (muqta və ya iqtidar) dostosunda döyüşçülerin sayı müəyyənləş-dirilirdi. Muqta sahibi (iqtidar) iqtasında olan əyalətdə dövlətin nü-mayəndəsi hesab edilirdi. Səlcuqlor də mərkəzi hakimiyətin zəiflə-məsi ilə bağlı olaraq muqtanın müstəqilliyi artırıldı.

Hər hansı bir omir iqta alıb iqtida olanda ona **yazlı tapşırıq** verilirdi. Bu tapşırıqlarda göstərilirdi: "Onlara həvalə edilmiş vergiləri roiyyotdan xoşluqla alsınlar, onların canları, malları, arvad-uşaqları əmin-amanlıqla olmalıdır. Ev-esiklərinə dəyişməməlidir. İqtidarlar onların yolu üzərində maneq olmamalıdır. Roiyyet şah dərgahına gedib, öz vəziyyətini danışmaq istəsə, ona əngəl törətməməlidirlər. Hansı iqtidar bunun əksinə getəsə, onun əlini gödəltmək, iqtanı ondan almaq, onu tanbeh etmək lazımdır ki, başqalarına da iibrət olsun. On-ların hamısı bilməlidir ki, dövlət və roiyyot yalnız şahındır, iqtidarlar isə valilər, dərgalar kimi roiyyət üzərində başçı teyin edilmişlər, şah başqaları ilə necə roftar edirəsə, onlar da roiyyətlə elə roftar etməlidirlər. Roiyyot onlardan razi qalmalıdır ki, onlar da axırətin əzab-əziyyətindən azad olsun".

Atabəy Qızıl Arslanın iqta mülklərinin xidmət haqqı kimi əmirlə-rə verilməsi haqqında bir sira fərmanları (**mənşur**) məlumdur. Lazım gələndə iqta torpaqlarını geri almaq səlahiyyətini dövlət özündə sax-layırdı.

X-XII əsrlərdə geniş yayılmış xüsusi torpaq mülkiyyətini qeyd etmək lazımdır. Belə mülkiyyət növlərinə **əmlak, əsbab, müstəqallat** və **daiat** anlayışları aid edilir. Əmlaka aid bir sənəddə deyilir ki, dö-nük müsəlman dinsizlərin (kuffar) yanına qaçarsa, onun əmlakı mü-sadiro edilməlidir.

Xüsusi torpaq mülkiyyətinin sahibi (məlik) iqta torpaqlarında forqlı olaraq onu sata, bağışlaya, dəyişdirə, girov qoya və ianəyə ve-ra bilərdi. Mülk sahibi öz torpaq mülklərində möhkəmə işlərinə ba-xır, vergilərin tam və düzgün yiğilmasına və göndərilməsinə görə məsuliyyət daşıyırı.

Vəqf mülkiyyəti də xüsusi əhəmiyyət kəsb edirdi. Dini müəssisə-lərin xeyrinə verilən ianələr vəqf adlanırdı. Nəzir və qurbanlıq

əmlakları da belə adlanırdı. İanə vermek ianoçının (vaqif) öz şəxsi işi idi. Gəliri məscidlərin, məqbərə, mədrəsə, zaviyə, xanəgah və başqa ictimai tikintilərin, həmçinin onlarla əlaqəsi olan adamların saxlanmasına xərcənən sahələr dini ianələr idi. İanəçi özünün tikdirdiyi məscidi vəqfə əvvərə bilərdi.

Vəqfları ianoçların özləri tərəfindən seçilmiş **mütəvəllilər** idarə edirdi. Həmin mütəvəllilər vəqfin golirindən aylıq alırdılar. Şəxs mal və mülkiyyəti vəqfə əvvərəkən ona sənəd də verilirdi. Naxçıvanın şihəni Seyfəddin Aybəyə verilmiş sənəddə deyilir ki; onun mülk və malikanələri, Naxçıvanda təqəüdü (idrar) olduğu təsdiq edilir. Onun özünün tikdirdiyi səviyəyə xüsusi vəsaitdon xərcəndiyi təsdiq edilir. İanəyə qoyduğu malların idarəsini o, öz üzərinə götürür. Onun ölümündən sonra bu işi onun oğlu, ondan sonra isə oğlunun uşaqları və uşaqlarının uşaqları yerinə yetirməlidir, bu şərtlə ki, ana tərəfindən olan qohumlar bunda iştirak etməməli, uzaq qohumlar təcrid edilməməli, iki tərəfdən heç biri üstünlük qazanmamalıdır; bu şərtlə ki, ianənin idarəsində (**təvliyyat**) ən böyükü, ən biliklisidir və ən xeyrxaşı, sonra ən bilikli və ən böyükü, sonra ən böyükü və ən xeyrxaşı, sonra ümumiyyətlə, ən böyükü başçı (**müqđəm**) olmalıdır ki, varidatın artığı uzaq qohumlar arasında bərabər paylaşdırıla bilsin. Nəsil tamamilə kəsiləndən sonra bu hüquq ana tərəfin qohumlarına, ondan sonra isə ən yaxında yaşayan yoxsul müsəlmanlara keçir.

Vəqf mülkiyyətinə aid sənədləri qanunla elə tənzim etmək lazımdır ki, divanın səlahiyyətli maliyyə müfəttişləri (**mütə sərrifan**) ianə yerlərinin (**mavdidəl-vəqfiyat**) toxunulmazlıq hüququnu pozub, onun işlərinə qarşı bilməsinlər, bu təqəüd (irrar) və təminat vasitələrini (tosviq) etiraf edib, hər il yeni sənəd (hüccat) tələb etməsinlər. Onlar maneələr yaratmamalı, payları (qisəm), toplanmış pulları (avarid), cari vəsaitləri (muan), səroncamları (təhəkkülət), sənədfəsdirilmiş bütün ianə və mülklərə aid vergi kağızlarını və ya qəbzələri (həvalat) qadağan, ya da ləğv etməməlidir. Sənəddə göstərilmiş həmin ianə və mülklərdən her hansı bir şey, hər hansı bir bəhanəyə görə müsadirə olunmamalı, vəkillər (vükəla) və kəndlilər (əker) kömək istədikdə imtina edilməməlidir.

Vergilər. Vilayətlərdən alınan vergilər xüsusi dəftərlər (dəfatir) üzrə həyata keçirilirdi. Bu dəftərlərdə vilayətin varının hesabatını aparmaq, onun gəlir və çıxarını qismən aydınlaşdırmaq olurdu.

XII əsrđə və XIII əsrin başlanğıcında xərac əsas vergi kimi öz əhəmiyyətini saxlayırdı. Onu pul və ya natura şəklində alırdılar. Vergilər vergi qanunu əsasnaməsi və dəftərlərə salındıqdan sonra alınırdı. Xarəzmşah Cəlaləddin Manqburnun maliyyə məmurları başdan-başa bütün mülkləri müsadirə etməklə və ağır vergilərlə Xoy və Təbriz əhalisine zülm etdiklərinə görə həbs edilmiş, qanunsuz topladıqları pullar onlardan alınmışdı. Sultanın fərmani ilə xərac üç il müddətində Təbriz üzərində götürülmüş və bu haqda xüsusi əmr (tövqi) verilmişdir.

Cizyo (can vergisi). Əvvəllər olduğu kimi müsəlman olmayan əhalidən cizyo vergisi almırıldı. Verginin miqdarı müqavilə ilə müəyyən olunurdu. Qadınlar, uşaqlar, qocalar və qullar bu vergidən azad idi. Rəhiblər yalnız yoxsul olduqları halda azad edilirdilər. Bu vergi pul ilə ödənilməli idi, lakin onu natura ilə də ödəmək olardı (ancaq şorabla, ölüb murdar olmuş, ya da başı kəsilməyib bir başqa yolla öldürülmüş heyvanla ödəmək olmazdı). Vergi ödəməyənlərə cismani cəza vermək qadağan edilir, onları yalnız həbsxanaya salmağa icazə verilirdi.

Himayə altında olan **zimmilər** (patronat sistemi) daşınmayan əmlak üçün torpaq vergisi (xərac) verməli idilər. Bu vergi ərzaq şəklinde ödənilirdi və müsəlmanlar sonra bu ərzağı öz müvəkkilləri vəsiti ilə pula çevirirdilər. Zimmilər tam bir sira öhdəlikləri yerinə yetirməli idilər. Onlar müsəlman qoşununu saxlamaq üçün təzminat verməyo, əlahiddə paltar geyməyə və bu paltarın üstündə fərqləndirici xüsusi işarə və əlamətlər daşımağa (qiyar, əgyar) məcbur idi. Müsəlman məhkəmələrində onların bir şahid kimi verdiyi ifadələr mötəbər sayılmırırdı. Zimmilərin biri öldürülsə, qan intiqamı deyil, ancaq pul ilə qan bahası (diya) alınırırdı.

Şəriətdə birdəfəlik alınan iki vergini göstərmək lazımdır. Bunlardan biri faydalı qazıntılarından, dəfinələrdən və sairədən alınan **xüms** (beşdə bir) vergisi və ölü adəmin kişi cinsindən yaxın qohum-əqrəbasi olmadığı halda onun mirasının bir payına dövlət xəzinəsinin hüququndan ibarət olan **adi vergi** idi.

Uşr (onda bir). Bu vergi xass torpaqlardan və iqta sahiblərindən almındır. Vilayətlərdən hər ay uşr vergisi yiğilir və xəzinəyə verilirdi. Hətta bəzi hallarda keçmiş illərin hesabına uşr yiğilirdi. Bu vergini toplamaq üçün vilayətlərdə xüsusi divan yaradılmışdır.

Haqq (cəm halında - **hüquq**) – divanın xeyrinə yiğilan dövlət rüsumu və ya vergisidir. Əsasən köçərlərdən (elatlardan) olaqlardan istifadəyə görə yiğilan (**hüquqi marai**) vergilər də mövcud idi.

Aləf (ulufə - ərəbcə hərfi tərcümədə "qida", "yem", "aləf") qarovaldu duran dəstəni və ya rosmi şoxsi təmin etmək üçün qida və başqa tobi rüsumlar vergisi idi.

Nüzl (cəm halda - nüzl, əksər halda ənzal formasında) - mənzil pulunun növü. Təbəələr hakimiyyətin hər cür nümayəndəsini atları və nökərləri ilə birlikdə yerləşdirib, qeyri-müəyyən müddətə saxlamağı öz üzərlərinə götürməli idilər. Bu əhali üçün on ağır mükəlləfiyyətlərdən biri idi.

Məunə qanunsuz vergilərdən biri idi. Aləf kimi bir növ "yaşayış yardımı" idi.

İnam xeyirxalıq ifadə edir. Hökmərin göstərişi əsasında təbəələrdən haqla birlikdə yiğilan ödənc növlərindən biri idi. Təbəələr öz xeyirxalığını (inam) göstərməli və onlardan tələb ediləcək haqqı göstərməli idilər.

Mənəl - "qazanc". İqta sahibinin xeyrini yiğilan qeyri-müəyyən xüsusi bir vergi.

Marafiq - "əmlak". Təbəələr bu vergini iqta sahibinə ödənc şəklində verirdilər.

Avarız - fövqəladə vergi. İqta sahibi bunu təbəələrdən müəyyən hadisələr başa verdikdə yiğirdi.

Qismət (cəm halda qisəm) - "qism", "hissə", "bölmə" iqta sahibinin öz xeyrini yiğdiyi xüsusi vergi növü idi.

Təyyarət - "uçağan", "şəhər qapılarda alınan fövqəladə gömrük vergisi növlərindən biri".

Təhəkküman ("təhəkküm"ün cəm şəkli - "mühakimə", "nəzarət"). Dini müəssisələr və mülklər bu vergini ödməkdən azad idilər. Gömrük (bac) və gözlotmə haqqı (bədraka) da bu vergilərə aid idi.

Dəraib (ərəbcə - "gömrük", "bac", "təzminat"). Təyyarətə bərabər tutulan xüsusi vergi növü. Bəzən də bu sözün altında bir neçə vergi növü gizlənirdi. Ola bilsin ki, şəhərlərdən alınan xüsusi vergilər (dəraibi-şəhər) və qəsəbə vergiləri (dəraibi-qəsəbə) dəraibin müxtəlif növləri idi. Bu vergilər bütün Azərbaycan ərazisindən toplanırı.

Beləliklə, qeyd etmək lazımdır ki, göstərilən bu vergilər daimi olmamış, hakimiyyət dəyişikdə başqa bir hakim tərəfindən leğv edilmiş və yeni müxtəlif növ vergilər tətbiq edilmişdir. Məmurları da çoxlu müxtəlif qanunsuz vergi tələb edirdilər. Bu vergilərə **dəstərə** (hədiyyə şəklində götürülən rüsum), **şərab-bahə** (şərab içkili əldə etmək üçün yiğilan pul), **nal-bahə** (nal pulu), **mal-əssiləh** (silah almaq üçün vəsait) və s. daxil idi. Ağır töycülordən biri də **şir-bahə** (süd və cehiz pulu) idi. Belə ki,封建 toylarının bütün haqq-hesabı təbəələrin hesabına ödənilirdi.

Dövlət quruluşu. Şirvan dövlətinin başçıları özlərini "şah" adlandırdılar. Şahın hakimiyyəti qeyri-məhdud monarxın hakimiyyəti kimi.. idi. Lakin şah daxili və xarici siyasetinin bəzi mühüm məsələləri barədə məşvərətçi orqan olan **Məclis** divanını toplayırdı.

Şirvanşah feudal dövlətində hakimiyyət irsi xarakter daşıyırırdı. Dövlət şahın və onun varisləri, əyalətlər isə hakim sülalə üzvləri tərəfindən idarə olunurdu.

Hakim sülalənin üzvlərindən təyin olunan ordunun baş komandanı **əmir-ül-ümərə** (əmlirlər əmri) titulunu daşıyır, şahdan sonra ikinçi şəxs sayılırdı.

Mərkəzi dövlət aparatında **baş vəzir** mühüm rol oynayırdı. O, daxili inzibati və xarici işlərə nəzarət edirdi. Vəzirdən sonra dövlətin gelirinin hesablanmasına və maliyyə işlərinə baxan şahın möhrdarı **sahib-diyan** mühüm vəzifələrdən sayılırdı. Şahlıq kimi vəzirlik vəzifəsi de çox vaxt atadan oğula irson keçirdi. Saraydakı mühüm vəzifələrdən biri də **haciblik** idi. Hacib saraydakı inzibati aparatin başçısı idi.


Şirvanşahlar dövlətində iki növ qoşun var idi. Əsas qoşun şahın xüsusi qvardiyasından ibarət idi. Bundan əlavə iki feodalların və vilayət hakimlərinin xüsusi qoşun dəstələri olurdu. Hər iki növdən olan qo-

şunun əsas hissəsini süvarilər təşkil edirdi. Şirvanşahların ilxisində süvari qoşunu təmin etmək üçün 40 min at saxlanılırdı. Döyüşlərdə orduya ümumi komandanlığı şahın özü və ya da **vəliəhd**ı edirdi.

Azərbaycan Atabəylər dövlətində hakimiyyət irsi xarakter daşıyır. Dövləti Eldənizlər sülaləsi idarə edirdi. Dövlətin banisi Şəmsəddin Eldəniz adlı-sanlı kübər ailədən çıxmasa da, onun varisləri böyük imtiyazlara malik idilər.

Şəmsəddin Eldəniz Səlcuq sultanı Arslan şahın atabəyi idi. O, Səlcuq sultanlığında mühüm dövləti məsələlərdə həllədici səsə malik olmaqla həm də **“məlik”** titulunu daşımağa başlamışdı ki, bu da onun hakimiyyətinin öz torpaqlarında irsi olduğunu göstərirdi. Atabəy Eldəniz xarici siyaset üçün məsuliyyət daşıyır, mührəribə elan olunması və qoşun toplanması məsələlərini həll edirdi. O, həmçinin öz adının sikkə üzərində zərb olunması, xütbolordə xəlifa və sultan adları ilə yanaşı, öz adının da çökülmüş hüququnu qazanmışdı.

Azərbaycan Atabəyləri dövlətində **ikinci şəxs vəzir** vəzifəsi idi. O, bütün aparatın başçısı sayılırdı və dövlət başçısının birinci müşaviri – məsləhotçısı idi. On yüksək dövlət məmərini kimi vəzir yalnız hökmər qarşısında məsuliyyət daşıyırırdı. O, bütün rəsmi mərasimlərdə, diplomatik işlərdə və vassallarla əlaqələrdə hökmərin selahiyətli nümayəndəsi idi. **Divan (əshab əd-divan)** məmurlarının başçısı olan vezir məmurları vəzifəyə təyin etmək və işdən çıxarmaq hüququna malik idi. Vəzir təqaüdləri, maaşları müəyyən edir, vergi sistemini və xəzinəyə nəzarət edirdi. O, həmişə Atabəyi səforlarda və hərbi yürüşlərdə müşayiət edirdi.



Ümumiyyətlə, vəzir dövlətdə böyük hörmətə malik idi. Mənbələrdən birində deyilirdi ki, dövlət aparatında on böyük vəzifə vəziyatdır, cəmiyyətin bütün işi və insan əməllərinin düzgün gedisi onuna bağlıdır. Vəzirinin işinin nəticəsi ölkənin şöhrəti, gözəlliyi, intizamı və dövlətin qanunçuluğuna əməl etməsidir.

Vəzir dövlətin idarəetmə qanunlarını və onun gələcəyini bilməlidir. Vəzirlər **sədr**, **düstür**, **xoca-yı bozoroq** titullarını daşıyırırdı,

onların vəzifə nişanları isə mürekkebqabı (dəvat) və müəyyən məhdud parçadan olan çalma idi.

Dövlətdə üçüncü vəzifə böyük və ya “**ulu hacib**” vəzifəsi idi. Hacib (əl-hacib) vəzifəsi ən mühüm vəzifələrdən biri olmaqla onu icra edən şəxs əmir əl-hacib əl-kəbir və ya hacib əl-xass əl həzrət rütbəsinə daşıyırıldı. O, hökmdarların şəxsi kamerdinəri (saray xadimlərinə verilən fəxri ad) olmaqla, dövlət başçısına aid mühüm işlər haqqında ona məlumat verir, onun tələbatı qayğısına qalır və saray mərasimlərini təyin edirdi. Bəzən hacib öz hökmdarlarının yanında elə nüfuz qazanırkı ki, hökmdar ona ikinci bir vəzifə də verirdi.

Hacib hökmdarın göstərişini icra olunmaq üçün şifahi surətdə vəziyyət çatdırırıldı. Hacib hökmdarla sahibkarlar arasında əlaqə yaranan şəxs idi. Bəzən haciblər qoşuna və hərbi əməliyyatlara da rəhbərlik edirdilər.

Ataböylərin xüsusi təsisatları olan **divan əl-xass** (şəxsi divan) hökmdarın bütün əmlakını idarə edən teşkilat idi. Ataböylərin bütün var-dövləti, o cümlədən dövlətə məxsus olan əmlak əl-xass (şəxsi torpaq mülkü), əşbab əl-xass (şəxsi daşınar əmlak), əmlak xalisat əd-divan (divana tabe olan torpaq mülkü), diya (ağalıq yeri), ekər (malikanə, mülk), müstəqəllət (daşınmaz gelir) və müstəcərat kimi kateqoriyaları ilə bağlı maliyyə işlərini aparır və onların gəlirini hesablayırdı.

Naxçıvan, Muğan kimi iri vilayətlər (əyalətlər) divan əl xassa və ya divan əl-əlaya (ali divan) tabe idi. Taxt-tac əmlakı hökmdarın mülkiyyəti idi və o öz torpaqlarını iqtə şəklində hərbi rəislərə və başqa şəxslərə və ya xüsusi mülkiyyət kimi (mülk) hakim sülalənin üzvlərinə paylaya bilərdi.

Dövlət **dəftərxanası** (divan əl-inşa və ya divan ət-tuqra) həm daxili, həm də xarici yazıçımaları yerinə yetirirdi. Onun başçısı **münși** və ya **tuğrayı** idi. Bu vəzifələrə savadlı, bilikli, dövlət sənədlərini yüksək səviyyədə tərtib edən şəxslər təyin edildi. **Maliyyə idarəesi** (divan əl-istifa) və xəzinəyə ali maliyyə məmuru (mustovfi əl-məmalik) rəhbərlik edirdi. O, taxt-tac və xəzinənin maliyyə cəhətdən təmin olunması da daxil olmaqla dövlətin maliyyə sisteminə başçılıq edirdi. Yerlərdə eyni belə idarələr fəaliyyət göstərirdi.

XI-XII əsrlərdə yerli iri feodalları mərkəzi hakimiyyətə tabe etmək və feodal separatizmənə qarşı mübarizə aparmaqdan ötrü dövlət idarəciliyində “canlı girov”lardan istifadə edildi. Bu məqsədlə iri feodalların övladları (oğlanları) sultan sarayında bir il müddətinə növbə ilə girov saxlanılırdı. Lakin mərkəzi dövlətin zəifləməsi “girov” əsulunun əhəmiyyətini azaldırdı.

Azərbaycan Ataböyləri dövləti inzibati cəhətdən **vilayət** və **əyalətlərə** bölündürdü. İri vilayətlər öz növbəsində **mahallara** ayrıldı. Arran, Naxçıvan, Həmədan, Rey böyük vilayətlərdən idi. Hər bir vilayətə **vali** başçılıq edirdi. Valilər əsasən əvvəller qoşun başçıları olan əmirlər arasında təyin edildilər. Rəsmi sənədlərdə valinin xidməti vəzifələri sırasında birinci növbədə təbəələrə qarşı qayğışlılığı, islamın qoymuğu qayda-qanunlara əməl olunmasını və onların yayaılmasını, təbəələrə qarşı ədalətliliyi, sakitliyi və qaydaları qorumağı, cinayətkarları cəzalandırmaq kimi məhkəmə icraatı funksiyası və s. qeyd edildi.

Vali ruhanilərə qarşı diqqətli olmalı və dini işlərdə onların məsləhətlərinə əməl etməli idi. O, mədrəsələrdə müqəddəs vəzifələrə yalnız bacarıqlı imamları təyin etməli idi. Mədrəsəyə nəzarət və onu idarəetmə işi isə valinin öz üzərinə düşürdü. Vali öz vilayətinin dün-yəvi hakimi idi. Məhkəmə hakimiyyətinə malik olan vali, hökm çıxararkən və cinayətkarları cəzalandırarkən vicdanlı və düzgün hərəkət etməli idi. Hüquqi cəhətdən dini hakimlər (qazılard) valiyə tabe idilər. Vali onlarmın işinə nəzarət edir, qazılardan da həmişə valinin köməyinə arxalanırı.

Vali vilayətin bütün məmurlarının rəisi idi. Belə ki, onları vəzifəyə təyin edir, rütbələrini artırır və ya kiçildir, işdən azad edirdi. Mülli ki işlərin aparılmasında onlara nəzarət edirdi. Hər bir vilayətdə və mahalda vergiyığan amil vali tərəfindən təyin edildi.

Vilayətlərdə olan hərbi qüvvələrin ali baş komandanı olmaqla valilərə onun tabeliyində olan ərazilərdə, xüsusile də sərhəd rayonlarında müdafiə tədbirləri görmək həvalə edilmişdir.

Validən sonra vilayətdə ikinci vəzifəli şəxs vəzir idi. Vilayət vəzirləri də sultan tərəfindən təyin edildi. Dövləti işlərlə yanaşı, və-

zir yolları qorunmalı, zimmi silkindən onların islam məntəqəsindən çıxıb, dinsizlərlə birləşməsinin qarşısını almaq üçün bütün gediş-göliş yollarını nəzarətdə saxlamalı idi. Gömrük nəzarətini həyata keçirən vəzir düşmən ölkədən (dar əl-hərb) islam ölkəsinə (dar əl-islam) keçmək istəyənləri nəzarət altına almalı, lakin onların ölkədə həddən artıq çox məskunlaşmasına yol verməməli idi. Düşmən ölkəyə (dar əl hərb) keçə bilsə, onda vəzir onun daşınmaz əmlakını müsadiro etməli və onun hamisini vəkil edilmiş şəxslərə verməlidir. Əgər həmin şəxs peşman olub geri qayıtsa, onun əmlakı qaytarılırdı.

Vilayət vəzirlərindən başqa **əyalət və şəhərlərdə** də vəzir vəzifəsi mövcud idi. Şəhərləri valinin adından şəhər rəisi ləri idarə edirlər. Ətraf kəndlər onlara tabe idi. Rəisi lər osasən yerli tanınmış nəsil-dən seçiliirdi. Onların vəzifəsi həmişə irsi olurdu. Ətrafdakı mahal və kənd rəisi ləri şəhər rəisini tabe idilər. Rəis şəhər və kənd əhalisinin hökmədən qarşısında öz vəzifələrini yerinə yetirərkən qayda-qanuna əməl etmələrinə cavabdeh idi. **Axtarış rəisi** (darğə) adlanan məmər şəhər rəisinə tabe idi. Şəhər rəisi onu bu vəzifəyə təyin edir və dəyişdirirdi. Şəhərdə və mahalda ümumi təhlükəsizlik və sakitliyin təmin edilməsində axtarış rəisinin rolü böyük idi.

Şəhər rəisi lərindən Təbriz şəhərinin vəziri olmuş Şəmsəddin Tuğrayının oğlu Nizaməddin şəhərin inkişafı üçün böyük işlər görmüşdür. Mənbələrin qeyd etdiyi kimi o, Təbrizin möhkəmləndirilməsi və müdafiəsinin qeydino qalmışdır.

Rəisi lər öz mahallalarında dünyəvi hakim idilər, lakin şəriətə görə dini hakimlərlə (qazılarda) və imamlarla razılaşırıllar.

Yüksek rütbəli vəzifələrin irsi olması haqqında tam məlumat olmasa da, vəzir, mustovfi, rois və başqa bu kimi vəzifələrin də bir ailənin nümayəndələri törfindən tutulmasını hesab etməyə əsas vardır.

Mühüm dövlət idarələrindən biri də poçt idi. O, rabito xidmətlərini yerinə yetirməkdən başqa, casusluq məlumatı da toplayırdı.

Şirvanşahlar və Atabəylər dövlətlərində **sikkə** kəsilməsinə və **tə davlülünə** xüsusi diqqət verirdilər. Məhz bu dövrdə Ön Asiya ölkələrində gümüş böhrani baş vermişdir. Gümüş çatışmazlığı şəraitində gümüş pullar misli əvəz olunmuşdur. Ümumi məzəriyə kimi qızıl

tətbiq edilirdi. Onu kəsmək ixtiyarı isə yalnız Büyük Səlcuq sultanlarının ixtiyarında idi. Şərqdə gümüşün çatışmamasının əsas səbəbləri onun X-XIII əsrlərdə Şimal ölkələri ilə geniş ticarət əlaqəsində olan müsəlman dünyası ölkələrindən çoxlu miqdarda daşınması, gümüş mədənlərinin tükenməsi, gümüş ixrac edən ölkələrdə bu metallın azalması olmuşdur.

Ordu. Səlcuq sultanlarının orduları orta əsrlərin ən qüvvətli orduları olmuşdur. Bu ordular müxtəlif tayfalar arasında seçilərək birbaşa sultanın əmrində olan xüsusi ordu, məliklərin və valilərin əmrində olan əsgərlərdən ibarət idi. Əsgərlərə dövlət xəzinəsindən ildə dörd dəfə maaş verilirdi. Qoşunun iki növü – piyada və süvari qoşun toplanırırdı. Ordunu idarə etmək üçün “hərbi idarə” adlanan mühüm divan mövcud olmuşdur. Bu idarəyə sahibi-divan başçılıq edirdi. Bu idarə hərbi iqtalara nəzarət etməklə yanaşı, bütün rütbələrdən olan hərbçilərin ərizə və şikayətləri ilə məşğul olurdu.

Məhkəmə. Məhkəmə şəri və ürfi (yerli adət və dövlət qanunları əsasında aparılan məhkəmə) olaraq ikiyə ayrılmışdı. **Şəri** məhkəmələrə qazilar başçılıq edirdi. Qazilar savadlı, fiqhi yaxşı bilən, mömin, nəfsini saxlayan şəxslərdən təyin edilirdi. Valilər qazılara həmişə kömək etməli, onların hörmətini saxlamalı idilər. Məhkəməyə gəlməyənlor, vəzifəli şəxs olsa belə, valilər zor və məcburiyyətlə gətirməyə borclu idilər.

Sultan ölkənin baş hakimi sayılırdı. O, həftədə iki dəfə məhkəmə işləri aparmalı idi. **Ürfi** məhkəmələrdə siyasi cinayətlər, dövlət əmrinə itaöt etməmək, inzibati işlər kimi cinayətlər mühakimə edilirdi.

Hüququn əsas cəhətləri

X-XII əsrlərdə Azərbaycan ərazisindəki feodal dövlətlərində (Şirvanşahlar, Sacilər, Salarilər, Şəddadilər, Rəvvadilər, Atabəylər) hüququn əsas mənbəyi müsəlman hüquq olaraq qalırdı (Əvvəlki fasilədə müsəlman hüququndan geniş bəhs edildiyindən bu fəsildə yerli xristian əhalinin istifadə etdiyi hüquq instuturlarından bəhs edəcəyik).

Bu dövrdə Qafqaz Albaniyasının yerli xristian əhalisinin istifadə etdiyi, albaniyalı mütəfəkkir və hüquqşunas, “Alban salnaməsi” və

“Alban qanunnaməsi” kimi tanınan tarix və hüquq toplusunun müəllifi Mixtar Qoşun 1184-cü ildə hazırladığı “Qanunname” hüququn mənəbəyi kimi böyük əhəmiyyət kəsb edirdi. Maraqlıdır ki, erməni alimləri və dövlətşünasları Albaniyalı Mixtar Qoşun “Qanunnamə”sinin əvvəlinə “hayos” sözünü əlavə etməklə onu “erməni qanunnaməsi” - “Hayos Dastanqrik” kimi təqdim edirlər. (Bax! История государства и права СССР. XV глава, государства и права феодальный Армени (IV-XVIII в) М., 1988. Мнэтсаканян С.С. О литературе Кавказской Албаний, Ереван, 1969. Акопян В.А. “Армянская книга канонов”. Автореф. дис. д-ра ист. наук. Ереван. 1967.) Əgər ermənilərin təqdim etdiyi kimi Qoş Qanunnaməsi erməni qanunnaməsi olmuşsa, nəyə görə cəmi 81 il sonra, 1265-ci ildə Kilikeyadakı erməni carlılığında Smbat Sparapet (Qundstabl) tərəfindən yeni “Qanunnamə” hazırlanmış və ya bu zərurət nədən yaranmışdı? Və ya Mixtar Qoşun digər mühüm əsərini “Alban salnaməsi” (erməni salnaməsi yox!!!) adlandırması həqiqətən Qanunnamənin Albaniya və Arranın yerli xristian əhalisi üçün hazırlanlığını sübut edir. Artıq 1080-ci ildən mövcud olan və kifayət qədər güclü həkimiyəti olan Kilikeyada erməni qanunnaməsi hazırlanır? Kilikeyada təhsilini davam etdirmiş Mixtar Qoş kilikeyilərlə qanunnamə hazırlamağa kömək etməyib, Qafqaz Albaniyasında öz missiyasını yerinə yetirir? Mixtar Qoş Qanunnaməsinin ədalətlə icra olunması üçün erməni knyazlarına deyil, “knyazlar knyazı” mömin Həsən oğlu Vaxtanqa müraciət edir. Qoş gələcəkdə alban dövlətinə arzu edir və buna ümidi bildirir. Əgər ermənilərin göstərdiyi kimi Qanunnamə “Hayosqrik” “Erməni qanunnaməsi” olmuşdursa, Həmin dövrə (1184) 100 ildən artıq müddətde Kilikeya erməni dövləti, Ermənistən ərazilərində Leri, Suti, Vanand erməni knyazlıqları mövcud idi və həmin qanunnaməni müstəqil erməni qurumlarında hazırlanmaq daha əlverişli idi. Çünkü həmin dövrədə albanların bir qisminin islamı qəbul etməsi, digər qisminin isə xristian olaraq qalması, alban dövlətinin mövcudluğuna son qoyulması isə bir tarixi gerçəklilikdir. Bundan əlavə Qoş Qanunnaməsinin yazıldığı dövrdeki, hökmardarların və nüfuzlu knyazların adlarını - Alban Xacın diyarından Həsən oğlu Vaxtanqın, Kilikeyada Rubenilərin, Gürcüstəndə Georginin (Tamaranın

atası), Ermənistanda Qriqorinin patriarxlıq etdiyini xatırlasa da Səlcuqlırlar qarşı mübarizə aparan erməni tayfalarından olan Zaxariya və İvan Dolgorukilərin adlarını çəkmir. Mixtar Qoş qanunnaməsinin qədim erməni (qrabar) dilində tərtib olunmasını dəlil kimi götirmek də heç məntiqə müvafiq deyildir. Və ya qədim və orta əsrlərdə bütün Qafqazda və bütövlükde Asiya ölkələrində ərab və ya farsca yazılmış minlərlə elmi əsərlərin hamisini əreb və fars xalqına mənsub olmasını söyləməyin də heç bir əsası yoxdur. O ki, qaldı Mixtar Qoş Qanunnaməsinin erməni koloniyalarda (Polşa, Gürcüstən, Kilikeya və s.) istifadə olunmasına, burada adət hüququndan, xristian xalqlarının hüquq normalarından, heç şübhəsiz ki, Roma hüququndan, müsəlman hüquq normalarından, yəhudi Musa qanunlarından, Talmud və İncildən, ümumdünya kilsə qanunlarından, Alban kilsə kanonlarından və erməni kilsə məclislərinin kanonlarından istifadə edilərək kifayət qədər mükəmməl qanunnamə olması ilə izah olunmalıdır.

Qanunnamə üç hissəyə bölünür: birinci hissə **giriş**, ikinci hissə **kilsə-qanunları**, üçüncü hissə isə **dünyəvi qanunlardan** ibarət hazırlanmışdır. Mixtar Qoş özü də istifadə etdiyi mənbələri göstərir: 1) Təbii qanunlar; 2) Xristian xalqlarının qanunları; 3) Məhəmmədiyə qanunları (əgər xristian dininə ziddiyət təşkil etmirsə) və digər yazılı mənbələr: 1) İsa qanunları; 2) Qanun kitabları; 3) Qədim və yeni çağırış (Əhd-i - ətiq Bibliyanın 39 kitabdan ibarət birinci bölməsi, e.ə. III-II əsrlərde tamamlanaraq iudaistlər və xristianlar üçün müqəddəs kanon və Əhd-i-cədid - Bibliyanın ikinci xristianlıq bölməsi).

Mixtar Qoş Qanunnaməsində **mülkiyyət hüququ** münasibətlərinə xeyli diqqət vermişdi. İri feodalların təbii sərvətlər, tapıntılar üzərində mülkiyyət hüququ təsbit olunurdu. Alban knyazlarının və hökmədarın torpaqlar üzərində qeyd-sərtsiz mülkiyyət hüququna əsasən təbii sərvətlər – mis, qalay, dəmir filizi, duz, neft və torpaqdan çıxarılan digər faydalı qazıntılar onlara məxsus idi. Yalnız tapılmış əşyaların hazırlanma müddətinə görə qədim olardısa, onun onda birinin əşyaları tapana verilməsi nəzərdə tutulurdu.

Qanunnamədə **öhdəlik hüququna** dair maddələr də təsbit olunurdu. Alqı-satqı, girov, icarə, dəyişmə və s. müqavilə növləri möv-

cud idi. Alqı-satqı müqaviləsi zamanı tərəflərin razılığından əlavə satıcının varislerinin də razılığı olmalı və müqavilə aktı kilsədə təsdiq olunmalıdır. Göstərilən şərtlərə əməl edilmədikdə, müqavilə etibarsız sayılırdı. Mal-qara, arı pətəyi, xalça, qab-qacaq və məhsul satanlar onların keyfiyyətli və qüsurlu olmamaları üçün and içməli idilər. Dəyirman icarəyə götürürükən şahidlərin iştirakı ilə ödənc pulu verilir və sonrakı illərdə yaranacaq nöqsanlardan asılı olaraq məsuliyyət müəyyən edilirdi.

Alqı-satqı müqavilələrinin təmin olunmasında girovdan geniş istifadə olunurdu. Girov qoyulmuş şey borc qaytarıldıqdan sonra tam halda sahibinə verilirdi. Əgər borc tam qaytarılmasa, əmlakin bir hissəsi satılmış borc əvvəzində götürüldürdü.

Qanunnamədə satılmış əmlakin və mülkün özgönükiləşdirilməsi üçün müddət də müəyyən edilirdi. Belə ki, torpaq, ev, dəyirman 7 ildən az olmayan bir müddətdə özgönükiləşdirilə biləməzdə və həmin müddət ərzində keçmiş sahibi onları geri qaytarmaq hüququna malik idi.

Qanunnamədə **ailə və nikah hüququ** kifayət qədər geniş şərh olunmuşdur. Nikah müqaviləsi bir sırə hallarda, o cümlədən yaxın qohumlar, azyaşlılar, başqa dindən olanlar, ağır xəstələr, bir anadan süd əmənələr arasında bağlamaq qeyri-qanuni sayılırdı. Nikaha daxil olma yaşı göstərilməsə də, kişinin qadından böyük olması tösbit edilirdi. Kişinin cinsi taqətsizliyi səbəbindən nikah baş tutmarsa, müqavilə pozulur və qız getirdiyi əmlaklı geri qaytarılmalıdır.¹ Lakin qız yenidən ərə getmək istəsə birinci ərinin razılığını almalı idi. Xəstə və əsir düşmüş, ər və ya arvad bir-birlərini 7 il gözləməlidir. Ancaq qız ata evində xəstə olub və bunu gizlədərdi, kişi sağalma müddətini gözləməyib evlənə bilərdi. Əxlaqsızlıq etmiş qadını əri boşamağa haqlı idi. Lakin qadın təqsirini etiraf edib əxlaqsızlıqdan qayıdardısa, əri onu yenidən qəbul edə bilərdi. Uşaq doğmayan arvadı kişi boşaya bilər, lakin arvadın arzusu ilə onu evdə kəniz kimi saxlaya bilərdi. Qadın ərini o zaman atıb gedə bilərdi ki, əri uşaqbazlıq və dinsizlərlə cinsi əlaqəyə (qeyri-xristian) meyl etsin. Qanunnamə bu kimmi əməllərə görə qeyri-xristianların cinsiyət üzvünün kəsilməsini, xristianların isə yalnız cərimə ödəncinin verilməsini nəzərdə tutur-

du. Bakırə olmayan qızı kişi boşamağa haqlıdır, lakin istəsə saxlaya da bilər. Dindarların arvadları oxlaqsızlıq etdikdə həmin qadınlar boşanılır və ömürlərinin axırına qədər əre gedə bilməzdi.

Qanunnamədə birinci, ikinci, üçüncü, dördüncü dərəcəli qohumlarla evlənməyə icazə verilmirdi. Buraya ana, ata, bacı, qardaşı, əmi, dayı, həmçinin ögey ata, ögey ananın uşaqları daxil edilirdi. Göstərilən qaydaları pozaraq nikah müqaviləsini bağlayan kilsə xadimi rütbələrdən məhrum edilirdi.

Qanunnamədə qanun üzrə və vəsiyyət üzrə **vərəsəlik** fərqləndirilirdi. Vərəsəlik hüququnda müsəlman hüquq normalarından geniş istifadə edilmişdi. Qanun üzrə vərəsəliyə görə mərhumun oğlu varis olmaqla mirasa sahib olurdu. Evdə olan qız tam varis, ərə getmiş qız isə yarı pay alırdı. Vəfat etmiş şəxsin övladı olmazdırsa, ölenin qardaşı, daha sonra isə ata, o da olmazsa atanın qardaşı tam varis hesab olunurdu. Ana, arvad, bacı isə müəyyən qədər pay almaq hüququna malikdirlər. Əgər bütün qohumlar olmasa, miras dördüncü dərəcəli qohumlara çatmalıdır. Qanunnaməyə görə mərhum şifahi (şahidlərin iştirakı ilə) və ya yazılı vəsiyyətnamə tərtib edə bilər. Xəstələnmiş şəxs üç gün ərzində kilsə xadimini çağırıb üç nəfər şahidin iştirakı ilə öz əmlakı, evi, dəfn xörcləri barədə vəsiyyətini elan edə bilərdi. Əgər xəste sağalarsa, vəsiyyətini tam ləğv edib, onu dəyişdirmək hüququna malik idi.

Qanunnamədə **cinayət hüquq** normalarına da geniş şərh verilmişdi. Qəsden və qəsdən olmadan törədilən cinayətlər fərqləndirilirdi. Adam öldürmək üçün məsuliyyət 12 yaşdan başlayırırdı. Azyaşlılar qanbahasının üçdə biri qədər cerimə olunurdular. 10-11 yaşlılar isə qanbahasının yarısını verirdilər.

Dövlət və din əleyhinə olan cinayətlər ciddi cəzalandırılırdı. Vasal knyazlar hökmdara (çara) qarşı cinayət etsələr öldürülməlidirlər. Lakin onların övladları nəinki məsuliyyətə cəlb olunmurdular, hətta mirasa sahib olurdular. Kilsə möminlərinin, hökmdar və knyazların təhqir olunması ağır cəzalara səbəb olurdu. Əgər hökmdar və knyaz kilsə xadimini tohqır edirsə, rütbədən məhrum edilirdi. Valideynlərinin təhqir edənlərə valideynin istədiyi cəzəni təyin edirdilər. Sərxoş

halda ölüm və ya xəsarət yetirmiş şəxs tam məsuliyyət daşımaqla tam həcmidə qanbahası verir və ya ölüm cəzasına məruz qalırı.

Lakin göstərilən cinayət əmlinə görə əllərin kəsilməsi və cərimə ödəmək də nəzərdə tutulurdu. Ev yandırmaqla ölümə və ya xəsarətə səbəb olmuş cinayət əməli qanbahası, əllərin kəsilməsi və dəymış ziyanın 2 və ya 4 dəfə ödənilməsi ilə nəticələnirdi. Oğurluq və ya quldurluq etmiş şəxslər ölüm cəzasına məruz qalırdılar. Xristianın oğurlanıb satılması da ölümlə nəticələnirdi.

Qanunnamədə **məhkəmə prosesinə** dair bəzi göstərişlər mövcuddur. Belə ki, məhkəmə hökmər çıxararkən şəraiti tam öyrənməli və sonra hökm verməlidir. Məhkəmənin tərkibi hakim və katibdən ibarət müəyyən edilirdi.

Qanunnamə vəfat etmiş və varis olmayan şəxslərin əmlakının, həmçinin kilsəyə verilmiş nəzirlərin müəyyən hissəsinin məhkəmələrə verilməsini nəzərdə tuturdu. Qanunnamədə çar əmlakı və mülkiyyəti ilə bağlı cinayət işlərinin aşadırılıb hökm çıxarmaq səlahiyəti adı məhkəmələrə deyil, hökmərə məxsus olması təsbit olundurdu. Knyazlar hökmərə razılığı olmadan ölüm cəzası müəyyən edə bilinmədilər. Mixtar Qoş Qanunnaməsi kilsə mühakiməsinə üstünlük verirdi. Məhkəmə prosesində şahid ifadələrinə xüsusi diqqət verilirdi. Şahidlər kişi cinsindən, iki-üç nəfər əxlaqlı şəxslərdən, həddi-büluğa çatmış (25 yaş) xristianlardan olmalı idi. Mürtədlər, kafirlər şahid ola bilinməzlər. Qadımlar sərbəst şahid kimi deyil, köməkçi şahid olaraq prosesə çağırılırdılar. İki qadının şahidliyi bir kişinin şahidliyinə berabər idi. Qadın şahidi 4-6 nəfər olmaqla əxlaqlı, həddi-büluğa çatmış şəxslərdən nəzərdə tutulurdu. Prosesdə and içməkdən istifadə olunurdu. Yalan and içənlərə cəza verilirdi. Əhəmiyyətli işlərə görə yalandan and içmək 5 il, az əhəmiyyətli işlərə görə isə 3 il kilsə xeyrinə işləmək cəzası verilirdi. Mömin və müqəddəs şəxslərin and içməsi qadağan edilirdi. Mötəber şəxslər kimi onların and içməsi müqəddəs qanunların pozulması kimi ömürlük cəzaya məruz qalmaları ilə nəticələnirdi.

VI FƏSİL

XIII-XIV əsrlərdə Azərbaycanın dövlət və hüquq tarixi

Azərbaycanın monqollar tərəfindən işgal edilməsi. XIII əsrin 20-ci illərində monqollar ölkənin bir sıra yerlərini viran qoyaraq Təbrizə yaxınlaşdırılar. Atabəy Özbək öz elçisini sülh xahişi ilə monqolların yanına göndərdi. Danışqların şərtlərinə görə Xarəzmşahların buradakı hərbi qarnizonu monqollara təslim edildi və əlavə olaraq onlara pul, palter və mal-qara verildi. Monqollar Muğandan keçərək Tiflis yaxınlığında gürcü ordusunu məğlub etdirilər. Onlar yenidən geriye qayıdaraq Təbrizə hücum etdirilər. Təbrizin rəisi Şəmsəddin ət-Tuğrayı monqollara təzminat verməklə şəhərin talan edilməsinin qarşısını ala bildi.

1221-ci ildə monqollar Marağa, Ərdəbil, Sərab, Xoy, Səlmas və Naxçıvan şəhərlərini tamamilə dağdırıldılar. Ticarət və sənətkarlıq mərkəzi kimi inkişaf edən Beyləqanın taleyi faciəli oldu. Xərac vermekdən imtina edən şəhər talan edildi və xarabalığa çevrildi.


1222-ci ildə monqollar Gəncəni, sonra isə Şirvanşahların paytaxtı Şamaxını viran etdirilər. Beləliklə, monqolların Azerbaycana birinci yürüşü başa çatır.

1231-ci ildə Gence şəhər yoxsullarının sənətkar Bəndərin rehbərliyi ilə güclü işsyanı oldu. Üşyançılar həmin dövrde Azerbaycanda hökmranlıq edən Xarəzmşah Cəlaləddinlə danışqlardan imtina etdirilər. Lakin işyan amansızlıqla yatrıldı və onun 30 nəfər rehbəri edam edildi. Həmin ildə monqol qoşunu Cormoqun başçılığı ilə Azerbaycana ikinci dəfə yürüş edərək qarətlər töretdilər. 1239-cu ildə Dərbəndi tutmaqla monqollar Azerbaycanı bütünlükdə işgal etdirilər.

Monqol xaqanı Münkenin qardaşı Hülakü xan 1256-1257-ci illərdə Azerbaycanı tabe etdi. 1258-ci ildə Bağdadı tutmaqla Abbasilər sülətisinin hökmranlığına son qoyuldu. Hülakülər böyük bir dövləti – Hü-

lakülər dövlətini yaratdilar. Şirvan istisna edilməklə, ölkənin bütün ərazisini bilavasitə monqollar idarə edirdilər. Şirvanşah Fəriburz monqollardan vassal asılılığında olmaq şərti ilə öz taxt-tacını qoruya bilmışdır. XIII-XIV əsrlərde Hülakülər (Elxanilər) və Qızıl Orda xanları arasında təqribən 100 il davam edən mühabibələr Azərbaycanı varxoşdan çıxarmışdı. Xüsusilə, Şirvana böyük ziyan dəymişdi. Elxanilər dövlətinin paytaxtı əvvəlcə Marağa, sonra isə Təbriz olmuşdur.

AZƏRBAYCAN XIII-XIV ƏSRLƏRDƏ



İctimai quruluş. Azərbaycanda Hülakülər dövlətinin təşəkkül tapması mərkəzi hakimiyyətin güclənməsinə və təsərrüfatın canlan-

masına səbəb oldu. Monqolların torpaq və vergi siyasəti əsasən yerli feodalların torpaq sahələrini zəbt etmək və rəsiyyətin istismarı nəticəsində əldə olunan gəlirin mənimsənilməsinə xidmət edirdi. Təkcə feodal və icma torpaqları deyil, vəqf torpaqları da zəbt edilirdi. Bütərəst monqollar bu torpaqları **incu** və **divan** torpaqlarına çevirirdilər.

Monqollarda hakim feodal sinfinə **ən yuxarı** pillosunda xan və onun nəslindən olan şahzadələr durdu. Köçəri feodallar olan noyonlar da imtiyazları böyük idi. Ön Qafqaz ərazisi 110 monqol noyonunun arasında bölüşdürülmüşdü.

İri feodallar əldə edilən gəlirdən müəyyən möbləğ divana verir və qalan pulları mənimsoyırıldır. Elxanilər sülaləsinə məxsus torpaqlar "incuxass" adlanırdı. Divana məxsus torpaqlardan gələn gəlir divanın saxlanmasına sərf edilirdi. Bu torpaqda yaşayan kəndlilər divan üçün müxtəlif mükəlləfiyyətləri icra edirdilər.

Hakim feodallar sinfinə məxsus ikinci qrupa kələntər, darğə, şəhər, həmçinin ali ruhanilər - sədr, seyxülislam, qazı, nəqib, möhtəsib daxil idi. Ölkənin iqtisadi və idarəetmə həyatında mühüm rol oynayan həmin feodallar geniş xalq kütłələrini istismar edirdilər.

Tacirlər də hakim sinfin bir qrupunu təşkil edirdi. Şərīk tacirlər adlanan qrup bilavasitə hökmdarlardan, baş vəzirlərdən və ya xəzinədən pul almaq yolu ilə ticarətdə əsas rol oynayır və dövlət tərəfindən himayə olunurdular. Onlar vergi və mükəlləfiyyətlərdən azad olmaqla yanaşı, rəsiyyətdən pulsuz istifadə üçün minik və yük heyvanları da ala bilərdilər.

Bu dövrdə iri tacirlərin adlarının qabağına şeyx, xacə ləqəbləri artırdı. Hülakülərin paytaxt şəhərində tacirlərin roislerinə "**məlikül-tüccar**" deyildi. Bu vəzifəyə ən varlı və bacarıqlı tacirlər təyin olundu. Məlikül-tüccar bir növ dövlətlə tacirlər arasında vəsiatçı rolunu oynamaqla beraber, ticarətin inkişafında mühüm rol oynayır. O, divanda və bəzən ixtilaf olduqda məhkəmədə tacirlərin hüququnu müdafiə etməli idi. Elxanilər dövlətində dövlət işlərində çalışan Məhəmməd ibn Hinduşah Naxçıvani ölkənin abadlaşdırılmasına ticarətin rolundan danışarkən məlikül-tüccarın vəzifəsini belə şərh edir

ki, o, tacirlərin çətinliklərinə kömək edir, onların bütün mübahisələrini şəriət məhkəməsində, ali divanın hüzurunda həll edir, onlara zülm edilməsinə mane olur, tacirlərin digər şəxslərdə olan borclarını alıb özlərinə qaytarırı.

Əhalinin əksəriyyətini təşkil edən **sənətkarlar** və **kəndlilər** də üç təbəqəyə ayrıldı: varlılar, orta təbəqə və yoxsullar. Sənətkarlar, xırda tacirlər, müxtəlif peşə sahibləri və kəndlilər vergilərin ağırlığı və dövlət məmurlarının özbaşinalığından əziyyət çəkirdilər. Xırda alverçilər iri tacir və feodallardan sələmələ pul alırdılar. Borcunu vaxtında vere bilməyənləri əmlakı əlindən alınmaqla arvad-uşaqları ilə birlikdə köləyə çevirirdilər.

Sənətkarlar özləri də hüquqi cəhətdən eyni vəziyyətdə deyildilər. Saray və ayrı-ayrı feodalların emalatxanalarında işləyən sənətkarların vəziyyəti daha ağır idi. Burada azad sənətkarlarla yanaşı, qul sənətkarlar da çalışırdı. Dövlət müəssisəsində çalışan sənətkarlarla hüquqi cəhətdən sərbəst sənətkarlar xeyli fərqlənirdilər. Azad sənətkarlar öz sərmayələri ilə hazırladıqları məmulatları axşama qədər karxanada işləməli idilər.

Əhalinin bir hissəsi sənət və peşəsi olmayan tam yoxsullardan ibarət idi. Hülakülər dövlətinin paytaxtında onlar üçün "Yoxsullar evi" tikilmişdir. Burada yoxsullar üçün xörək bişirib pulsuz paylayırdılar. Hülakü xanları Təbrizə daxil olarkən yoxsullara sədəqə verirdilər.

Əhalinin tamamilə hüquqsuz təbəqəsini **qullar** (qulamlar) təşkil edirdi. Qul öz əməyinin məhsulunun hamısını feodalə verir, müqabilində cüzi miqdarda cörək və ya un alırdı. Qulların evləri və ailələri var idi. Onlar həmişə evli olmalı idilər. Qul uşaqlarına memarlıq, zərgərlik, kankanlıq, bağbanlıq, rəssamlıq, xəttatlıq və s. sənətlər öyrətməli idi. Qulun uşağı mümkin qədər atasının sənətine yiylənməli idi. Qul sənətkarların vəziyyəti azad sənətkarlarla nisbəten daha ağır idi. Ağanın qulu satmaq hüquq var idi. Lakin rəiyyətlə belə hərəkət edilə bilinməzdi. Qul muzdurun özüne məxsus olan bağ sahəsi, əkin üçün əmək aləti, iş heyvanı yox idi. Bunları qul sahibi özü verirdi. Əkin sahələrində işləyən muzdur qulların aldığı gündəlik məhsul payı onların geyim xərcinə belə çatmadığı üçün qul sahibi onları geyimlə təmin edirdi.

Ata və ya ana öldükdə oğlanlarından biri atasını əvəz etməli idi. Ölmüş qulun oğlu olmadiqda digər yerdən qul alınır yerinə qoyulmalıdır idi. Qadın qul öldükdə digər qulların qızlarından birini arvadı ölmüş qula ərə verməli, o da qul kimi işləməli idi. Yetkinlik yaşına çatmamış, ərə verilməli qız olmadıqda, digər yerdən kəniz alıb ölmüş qadın qulun (kəniz) yerinə qoyurdular. Qulların əməyi müqabilində onlara çatmali məhsul payının bir hissəsi saxlanılırdı ki, qul öldükdə onun dəfninə xərclənsin.

Qulların hər birinə gündəlik iş norması verilirdi. Yalnız həmin normanı yerinə yetirmiş qula cörək verilirdi. İş vaxtı qulları 10 nəfərlik dəstələrə ayırır, onlardan ən bacarıqlısını dəstələrə başçı təyin edirdilər. Gündə 100 nəfər qul bağda çalışmalı idi. Hər 100 nəfər qulla qullardan biri başçı təyin olunurdu. Gündəlik cörəkdən əlavə, başçı qul ildə 100 dinar alırdı. Qulların hər birinə gündə iki batman cörək çatırıldı.

Vergilər və mükəlləfiyyətlər. 1254-cü ildə Azərbaycanda 10 yaşından tutmuş 60 yaşınadək bütün kişilər siyahıya alınmışdı. Bu siyahıyalma vergi və mükəlləfiyyətlərin toplanmasında qayda-qanun yaratmaqla yanaşı əhalinin daha da istismar edilməsinə xidmət edirdi. Bu dövrə vergilərin və mükəlləfiyyətlərin sayı 40-dan artıq idi. Baş divanda və vergi idarələrində özbaşinalıq hökm sürürdü.

Dövlətin əsas gəliri **qopçur** (can vergisi) və **tamğa** (sənətkar və tacirlərdən alınan vergi) ilə müyyəyen edilirdi. Divan rəiyyətdən ildə 10, bəzi yerlərdə 20 və ya 30 qopçur alırdı. Vilayət hakimlərinin yanına müyyəyen məsələ ilə əlaqədar elçi göldikdə bu bəhanə ilə hakim qopçuru əhali arasında bölgündürdü. Elçi nə qədər çox gölsəydi, onların xərci də bir o qədər çox olurdu. Hakim bu vergidən başqa **mühüməmat, ülufə, ixracat, təəhhüd, mütəmisat** adı ilə əhalidən xeyli pul və mal toplayırdı. Hülakü əmiri Arqun dövründə Təbrizdə "**bə-qayayı-mal**" (qalmış vergilər) adı altında əhalidən xeyli vergi tələb olunurdu. Mənbələrdə deyilir ki, zülm həddini aşmışdı, hər evdə vergi toplayan müvəkkil aman vermədən qızıl tələb edirdi. Hətta dul qadın və yetim uşaqlardan vergi alırdılar. Əhalı Arqundan məmurların özbaşinalığına son qoyulmasını tələb edirdi. Nəhayət, Arqun müflis

olmuş xalqın tələblərini yerinə yetirirək əmr edir ki, xəzinədən onlara müyyəyen qədər yardım göstərilsin. Arqun qopçur vergisini də qaydaya salır. Belə ki, hər bir şəxsin imkanına görə qopçur təyin edilir. Onun əmrilö varlılardan adambaşına 10 dinar, yoxsullardan isə bir dinar qopçur alınırdı.

Maraqlıdır ki, Hülakülər dövlətində vergi toplanması dövlətin baskaklarına deyil, yerli feodallardan olan otkup (müqâite) sahiblərinə (iltizamçılarla) həvalə edilirdi. Belə ki, Təbriz şəhərində toplanan divan vergisi qopçur və ya tamğa uzun müddət iri feodallara – otkup sahiblərinə verilmiş, onlar istədikləri kimi əhalini vergi və mükəlliyyətlərə istismar etmişlər. İri feodallar əldə edilən gəlirdən müyyəyen məbləğ divana verir və qalan pulu mənimşəyirdilər. Otkup sahibləri dövrün hökmədarları tərəfindən fərmanla təyin olunurdular. Bu vəzifə o qədər əhəmiyyətli idi ki, bəzi vaxtlar şəhər tamğası həm də şəhər hakimi vəzifəsini daşıyırıldı. Arqun xanın hakimiyəti dövründə Əmir Əli eyni zamanda tamğacı, həm də Təbriz valisi vəzifəsini icra edirdi.

Şəhərdə satılmaq üçün götürülen mallardan darvazada tamğa vergisi alınındı. Buna görə də darvazaların feodal dövləti üçün xüsusi iqtisadi əhəmiyyəti var idi. Bu darvazalar mühüm gəlir mənbəyi sayılırdı. Darvazalar və hasar şəhərə gömrük vermodən qaçaq mal daxil etməyi və ya aradan çıxarmağı da xeyli məhdudlaşdırıldı. Mallar yoxlanıb tamğa vergisi alındıqdan sonra ticaret karvanlarına şəhərə daxil olmaq icazəsi verilirdi. Ticaret malı şəhərdə satılmayıb, yalnız şəhərdən keçidkən onlardan **rahdarı** vergisi alınındı.

Elxani hökmədarları ecnəbi tacirləri ölkəyə cəlb etmək üçün onlara bir sira güzəştlər verirdilər. Bütün dövlət məmurlarına göstəriş verilmişdi ki, tacirlər və ticaret karvanlarına yardım etsinlər; yollarda müxtəlif bəhanələrlə onların qarşısını kəsməsinlər, lazım gəldikdə təhlükəsizliklərini təmin etmək üçün onlara mühafizə dəstələri versinlər. Daxili və xarici ticarətin inkişafı nəticəsində Hülakülərin paytaxtı Təbriz şəhərində toplanan tamğa vergisi hesabına əldə edilən illik gəlinin miqdarı da xeyli artmışdı. 1340-cı ildə bütün Azərbaycan-dan toplanılan 209 təmən gəlinin 115 təməni Təbriz və onun etraf nahiyyələrinin hesabına idi. Həm də bu yalnız tamğa vergisi idi. Onun

87,5 təməni Təbrizin özündə toplamışdı. Beloliklə, sənətkarlıq və ticarətdən toplanan vergi divanın əsas gəlirini təşkil edirdi

Hülakülər ordunun saxlanması üçün əhalidən **tağar** vergisi alırdılar. Bu verginin höcmi təqrİbən hər adambaşına 40 kq. bugda, 20 litr şorab və müyyəyen qədər pul təşkil edirdi. Köçərilər isə öz mal-qarasının iyirmidə bir hissəsini tağar verirdilər.

Əhalidən alınan ağır bir rüsum **tərh** idi. Tərh o demək idi ki, əhalidən bazar qiymətindən aşağı qiymətə müxtəlif istehlak şəyələri alır və ya tacirləri dövlətdən bazar qiymətindən yuxarı qiymətə məhsul almağa məcbur edirdilər.

Pul və məhsulla verilən əlavə rüsum və mükəlliyyətin ağırlığı əsas etibarilə kəndlilərin və sənətkarların üzərinə düşürdü: onlar **bağ-şümarə** - meyvə bağlarından alınan vergi, **xane-i-şümarə** - ev vergisi, monqol xanlarının, xatunların, məmurların və s. saxlamaq üçün **ixracat** və **rüsum** verirdilər.

Əhali ictimai işlərə cəlb edilərkən ağır mükəlliyyətlər yerinə yetirirdi. Saraylar, qalalar, inzibati binalar, hasarlar, yollar, körpülər salınmasında və s. İsləmək məqsədilə sənətkarları, kəndliləri icbari əməyə məcbur edirdilər.

Qazan xanın torpaq siyasəti divan torpaqlarından əkin sahələrinin ırsı iqtə hüququ əsasında səxavətlə paylanması ilə səciyyələndirdi. Monqol feodallarına əkin yerləri və otaqlarla yanaşı, həmin torpaqlarda sakın olan kəndlilərə su və suvarma qurğuları birlikdə verilirdi. Qazan xan nəinki yalnız sərkərdələrə, həm də bütün qoşun hissələrinə iqtə bağışlayırdı. Bu mülkiyyət on minbaşılardır, minbaşılardır, yüzbaşılardır və onbaşılardır arasında bölüşdürüldü, onlar isə öz növbəsində sırávi əsgərlər üçün pay ayıryrdılar. İqtidarlar xəzinəyə daxil olan vergilərdən əlavə, reiyyətdən öz xeyirlərinə renta alırlırdı. İqtida sahibləri dövlətə heç bir vergi vermirdilər; onlar xüsusi mülklər idarəsinə (xass) yalnız bir qədər taxıl təhvil verməli idilər.

Qazan xan feodalların mənafeyi namına kütləvi qaçqınlığa son qoymaq məqsədi ilə 1303-cü ildə kəndlilərin torpaqlara təhkim edilməsi haqqında **yarlık** (fərman) verdi. Keçən 30 il müddətində öz iqtidarlarını qoypub qaçan roiyyet zorla əvvəlki yaşayış yerine qaytarı-

lırdı. Heç bir torpaq sahibinin qaçqınları qəbul edib gizlətməyə ixtiyarı yox idi. Qazan xanın fərmanı birinci dəfə olaraq rəsmi şəkildə kəndliləri torpağa təhkim edirdi. Onlara bir yerdən başqa yerə köçməyi qadağan edirdilər. Bununla yanaşı olaraq elxanın fermanında deyildirdi ki, iqtidarlar rəsiyyətə öz qulları kimi baxmalıdır; onları öldürə bilməzlər, onların əmlakını alıb şəxson feodal üçün işləməyə məcbur edə bilməzlər.

Qazan xanın geniş həcmdə iqta paylaması xüsusi iri torpaq sahiblərinin artmasına kömək etdi, lakin bu tədbir nəticəsində mərkəzi dövlət hakimiyəti zəifləmiş oldu.

Abaqa xan dövründə (1265-1281-ci illər) saray hekimi, Qazan xan (1295-1304-cü illər) və Sultan Ulcaytu Məhəmmədin (1304-1316-ci illər) hakimiyəti dövründə isə Elxanilər dövlətinin baş vəziri olmuş Rəşidəddin (1247-1318-ci illər) vergi, mükəlləfiyyət və cərimə növünü, həmçinin miqdarını təyin etmək üçün “Dəstur əl-məmlekət” adlı qanunnamə tərtib etmişdi. Mənbələr yazır ki, Rəşidəddin xərac, qopçur, şah və rəsiyyətin əmlakı, çaparxanaların qaydaya salınması, tikinti işlərinin genişləndirilməsi, şəhər və kəndlərin abadlaşdırılması, sikkə pul vahidinin qaydaya salınması, xəzinəyə daxil olunacaq vergilərin vaxtında toplanması barədə uzun bir fərman yazdı. Onun surətini ölkənin müxtəlif yerlərinə göndərdi. Fərmanın verilməsinin əsas səbəblərindən XIII əsrin son rübündə Hülaküler dövlətinde iqtisadi və siyasi böhranın daha da güclənməsi, vəziyyətdən istifadə edən köçəri feodalların vergiləri artırmaq, əlavə vergilər toplamaq vəsitiylə əhalini qarot etməyə başlaması olmuşdur.

Dövlət quruluşu. Hülaküler dövləti tipik feodal dövləti idi. Dövlətə səlahiyyətləri demək olar ki, mehdudlaşdırılmayan “elxan”, “sultan” və ya “padşah” adlanan hökmədar başçılıq edirdi. Taxt-taca yalnız Hülakü xanın noslindən olan şahzadələr sahib ola bilərlər. Hülaküler dövlətin ilk vaxtlarında dövlət başçıları (Çingiz xan Yassasına (konstitusiya) uyğun olaraq ümumi toplanmış qurultayda seçilir və Ali monqol xaqanlığı tərəfindən təsdiq edildi. Lakin sonralar dövlətin zəiflədiyi və feodal ara mühərbiələrinin gücləndiyi XIII əsrin sonu XIV əsrin ikinci yarısında xanların qurultayda seçilməsinə demək olar ki, son qoyuldu və tədricən aradan çıxdı. Feodal ara mü-

haribələrində qələbə çalan feodal sülalələri (Çobanilər, Cəlairilər) hakimiyətə sahib olurdular.

Hülaküler dövləti yarandıqdan sonra **iki idarəetmə** sistemi, yəni monqol dövlətinin və yerli dövlətə məxsus olmuş idarə sistemi birləşdirildi. Mehəz bu zəmində təkmilləşdirilmiş dövlət quruluşu formalaşdı. Əslində Hülaküler dövlətinə hərbi idarə sisteminə, təsərrüfatı nisbəten üstünlük verilirdi. Dövlətin hərbi qüvvələri baş əminin ixtiyarında idi. **Baş əmir** dövlətin dörd yüksək rütbəli əməri arasından seçilir və elxan tərəfindən təsdiq olunurdu. Digər üç əmir isə “**qol əmirləri**” adlanırdı. Rəsmi sənədlərdə hökmədarın adından sonra bu dörd əmirin adı, sonra isə vəzirin adı yazılırdı. Baş əmirlər Hülaküler dövlətinin idarəsində həllədici rol oynamış və bəzən də dövlətin faktiki hakimi kimi fəaliyyət göstərmişlər.

Hülaküler dövlətinin idarə olunmasında iki dövlət aparatı təsərrüfat idarəsi üzrə “Divan sistemi” və hərbi-inzibati idarələr üzrə “Əməret” (əmirlilik) əhəmiyyət kəsb edirdi.

Mərkəzi dövlət divanına vəzir və onun naibi başçılıq edirdi. Buraya 20-dən artıq sahə üzrə divanlar tabe idi. Maliyyə sisteminə **mustovfi** baxırdı. Bu sistem maliyyə işləri üzrə divan tərəfindən idarə olunurdu. Bütün dövlət gəlirləri həmin divana daxil olur və xərclənirdi. Divan idarəsinin müavini (**mühəssil**) gəliri toplayır, böyük və kiçik **bitikçilər** (yazar, katib) tərəfindən işlər aparılırdı. Dövlət torpaqları maliyyə divanına tabe edilmişdi. Ümumiyyətə, mühasibat işləri **7 dəftər** əsasında aparılırdı. Bu dəftərlərdə maliyyə sahəsində baş vermiş gündəlik hadisələr, təsərrüfatın müxtəlif sahələri üzrə hesabatlar, mərkəzi divana aid xərclər, vilayət və şəhərlər üzrə qeydlər, ölkənin qanun toplusu və s. cəmləşmişdi. Paytaxt şəhərinə aid dəftərlər başqa yerlər üçün bir növ ölçü (qiyas) rolunu oynayırı.

Hülaküler dövlətinin ərazisi inzibati cəhətdən vilayətlərə, onlar isə “**tümən**”lərə bölünmüdü. Şirvanşahlar isə illik xərac verməklə vassal asılılığından olan müstəqil inzibati vahid idi. Azərbaycanın digər əraziləri isə 9 tümənə bölünmüdü və hər biri Azərbaycanın iri şəhərlərindən birinin adı ilə (Təbriz tüməni, Ərdəbil tüməni və s.) adlanırdı. Azərbaycan bir vilayət kimi iki nəfər tərəfindən idarə olu-

nurdu. Vilayət hakimlərinin vəzifəsinə hökumətin mənafeyini müdafiə etmək və göstərişləri yerinə yetirmək, sərhədləri qorumaq, təsərüfatı idarə etmək, xalq hərəkatını və sinfi mübarizəni böğməq daxil idi. Tümənlər isə dövlətin vergi siyasetini həyata keçirirdi. Tümən əmirləri tabeliklərində olan **nahiyələrə** rəhbərlik edirdilər. Tümən əmiri birbaşa vilayətdəki əmirüləmaroyə tabe idi. Maraqlıdır ki, Hülakülər nəslindən olan tümən əmirləri isə vilayətdəki əmirüləmaroyə deyil, birbaşa hökmədərə tabe idi.

Dövlətin idarə edilməsində dini hakimiyyətin də xüsusi rolu vardı. Məlumdur ki, ilk elxanların dini siyasetləri yerli əhali ilə gəlmələrin arasında ziiddiyətlər yaratmışdır. Bütpərəst monqollar islamə qarşı ciddi mübarizə aparırdılar. Onlar ölkənin baş qazısı vəzifəsini tanımamış, vəqf torpaqlarını zəbt etmiş və islamın dövlət aparatında ki mövqeyini zəifletmişdilər. Lakin Qazan xanın dini islahati və islamı yenidən dövlət dini elan etməsi nəticəsində büt-pərəst monqolların əksəriyyəti islamı qəbul etdi. Onun fərmanı ilə islamı qəbul etməyən monqollar ölkəni tərk etməli idilər.

Ölkənin dini işlər idarəsinə **qazi-ül-qüzzat** (qazilar qazısı) məsuliyyət daşıyırıdı. Onun sərəncamında “qazilar dördlüyü”, vilayət və şəhər qazılıarı işləyirdilər. Baş qazi şəriət qanunları əsasında mühabkimə aparır, dini baxışların genişlənməsi, gəlirin artırılması, vəqf əmlakının mühafizəsi ilə məşğul olurdu. Zəkat və cizyə toplanması, əhali arasında nizam-intizamın qorunması, məscid, mədrəsə və tibb sahəlerinin idarəsi dini idarələrin öhdəsinə düşürdü.

Qazan xanın məhkəmə islahatı ölkədə hökm süron hüquqi özbaşınlıqların qarşısını almağa, məhkəmə işlərinin həddən artıq dəlaşiq olması “qazi” vəzifəsinin icarəyə verilməsinə və onun mənfi nəticələrini aradan qaldırılmasına yönəldilmişdi. 30 illik müddətə malik olan iddiaların öz hüquqi qüvvəsini itirdiyi elan edildi. Məhkəmə rüsumları dəqiqləşdirildi. Cinayətkarın cəzalandırılması üçün müvafiq tədbirlərin görülməsi barədə işlərin aparılması tövsiyə olundu. Qazan xan məhkəmə islahatını tam həyata keçirə bilmədi.

Ordu. Hülakülər qoşunu tümenlərə (on minliklərə), minliklərə, yüzlükərə və onluqlara bölünmüşdü və müvafiq əmirlər tərefindən ida-

rə olunurdu. Qazan xanın **hərbi islahatı** ordunun daha da güclənməsinə xidmət edirdi. Onun özüne şəxsən tabe olan xüsusi ordu dəstəsi yaradıldı. Belə ki, hər bir minlik yanında şəxsi mühafizə dəstəsi kimi yüzük yaradıldı, həmin yüzük ümumi qoşun sayına daxil olmayıb, şəxsən hökmədərə tabe idi. Qoşunun iqtisadi vəziyyətini yaxşılaşdırmaq üçün iqta torpaqları paylanıldı. Qoşunun saxlanılması üçün istifadə olunan tağar, yəni vəsait toplanması yeni qaydaya görə vilayətlərdəki anbarlarda toplanılır, sonra ethiyaca görə paylanılırırdı.

Qoşunlar yürüşə çıxmazdan evvəl yüzbaşılar öz yüzüyünü sayıb minbaşılırla, onlar da tümən başçılarına, tümən başçıları isə öz növbəsində qoşun başçıları olan əmirlərə hesabat verirdilər. Minbaşılaraın hər birinə iqta verilirdi. Belə mülklərdən ödənc vergisi alınmadı.

Təbriz sənətkarları monqolların işlətdiyi ayrı-ayrı silah növlərini də düzəltməyi mənimsəməmişdilər. Azad sənətkarların istehsal etdiyi silahlar əsirlərin hazırladığı silah növünə nisbətən yüksək keyfiyyətli olurdu. Məhz buna görə də Qazan xan əmr etmişdi ki, alınacaq silahın pulu qoşunun özünə verilsin və onlar istədikləri silahı azad sənətkarlardan ala bilsinler. Orduda dərzi, çəkməçi, dəmirçi və s. soyalar sənətkarlar da var idi. Onlar qoşunlara birlikdə hərəkət edir, tələb olunan işləri icra edirdilər. Orduda inaq, bukaul, yasaul, yurdçu, bələrgüçü, bəxşə və s. məmurlar xidmət edirdi. İnaqlar hərbi məsləhətçi idilər. Bukaullar divandan ayrılmış ixracatı və yürüşlərdən əldə olunan gəlirləri hərbi hissələr arasında bölməli, ordu hissələrinin təminatı ilə məşğul olmalı idilər. Düşərgədə, yaylaq və qışlaqlarda padşahın və hərbi hissələrin yerləşdiyi məskənlər – yurdular yurdçular tərefindən salınırdı. Bələrgüçü öz dəstəsi ilə qoşun hissələri çəkildikdən sonra döyüş meydanlarında, yurdılarda qalib itkin düşmüş, azmış adamları, mal-qarani və əşyaları toplayıb sahiblərinə çatdırımlı idи. Hərbi karguzarlıq bəxşilər tərefindən aparılırdı.

Məhkəmə. Hülakülərin odlıyyə sistemi iki böyük hissəyə ayrılrırdı. Şahzadələrə, köçürü feodal lərə, hərbi hissələrə aid ədalət mühəkimləri Çingiz xanın yasasına əsaslanan yargı məhkəmələrində, yerli əhaliyə aid mühəkimlər isə qəza məhkəmələrində şəriət qanun-

ları əsasında aparılırdı. Yarğın məhkəmələrinin şəriət məhkəmələrinin işinə müdaxilə etməsi qanunla qadağan edilmişdi. Məhkəməyə müraciət edən tərəflər hakimə və onun mırzəsinə xüsusi rüsum verməli idilər.

Yarğın məhkəməsinin tərkibinə iri feodallar, hərbçilər daxil olurdu. Ciddi mübahisələr yarğın məhkəməsində hökmərlərin özü baxıldı. Tümənlərdə dünyəvi mühakimə işlərini əmirlər və onların məmurları aparırdılar.

Qazan xanın islahatından sonra dövlət məhkəmələri ilə yanaşı, müsəlmanlar arasında münasibətləri tənzim edən şəriət məhkəmələri öz əvvəlki mövqelərinə qaytarılaq mühüm əhəmiyyət kəsb etməkdə davam edirdilər. Bütün tümənlərdə şəriət məhkəmələri bərpa edilmişdi. Həmin məhkəmələrə hakim vəzifəsini qazilar tuturdular. Onların fəaliyyəti üzərində nəzarəti isə hökmərlər tərəfindən təyin olunmuş “Qazi-ül-qızat”, yəni qazilar qazısı həyata keçirirdi. Onlar adətən müsəlman hüququnun biliciləri arasından təyin edildilər.

Hüququn inkişafı. Monqollar Çingiz xanın yaratdığı dövlətdə birləşənə qədər tayfa adətləri (yasa) əsasında ictimai münasibətləri tənzimləmişdir. Məhz Çingiz xanın göstərişi ilə 1206-ci ildə monqol qanun və adətlərinin külliyyəti “Böyük Yasa”da sistemləşdirilmişdir. “Böyük Yasa” bütün monqolların böyük qurultayında, 1206-ci ildə təsdiq edilmişdir. Çingiz xan yasasının yalnız müəyyən hissəsi bizə gelib çatmışdır. Yasa monqollar İslami qəbul etdikdən sonra qüvvədə olmuşdur.

XIII-XIV əsrлərdə hüququn inkişafında Qazan xanın torpaq, vergi, pul, hərbi, din və rabitə islahatlarının mühüm rolü olmuşdur. Hülakülər dövlətində vahid hüquq normaları ilə tənzim edilən iqtisadiyyat vergilərin vaxtında toplanmasına xidmet edirdi.

XIII əsrin ikinci yarısında ölkə daxilində baş veren iqtisadi böhranlar maliyyə sahəsində çətinliklər yaradırdı. Keyxatu xanın (1291-1295-ci illər) dövründə Elxanilərin saray xərcələri həddən artıq çoxalmışdı. Ayrı-ayrı dövlət məmurlarının israfçılıq və rüşvətxorluğu hesabına xəzinə boşalmışdı. Ölkədə Keyxatu xanın xüsusi yarlığı (fərmanı) əsasında qızıl və gümüş alveri dayandırılır. Qızıl və gümüşdən əşya hazırlanmasının qarşısı alınır.

1294-cü il sentyabrın 15-də Keyxatu xanın fərmani ilə sikkə əvəzində “çao” adlanan kağız pul buraxılır. Təbrizdə bu dövrə kağızqayırmaya emalatxanası mövcud idi. Lakin fərman sənətkarlar və tacirlərin böyük etirazına səbəb olur. Hökmər “çao” qəbul etmək istəməyən əhalini ağır cəza verəcəyi ilə hədələyirdi. Paytaxda kağız pulla alver 2 aydan artıq çəkmədi. Tacirlər dükanlarını bağlayıb şəhəri tərk edirdilər. Bazarda alver tamamilə dayandı. Əhalinin qəti və inadlı müşqvimətindən sonra “çao” ləğv edildi və alver yenə də sikkə ilə aparılmağa başlandı.

Qazan xan Keyxatu xan tərəfindən başlanan **pul islahatını** davam etdirdi. Dövlətin ayrı-ayrı tümənlərində işlədilən müxtəlif pullar ləğv edilir. Bütün ölkə üçün vahid pul sistemi yaradılır. Belə ki, müxtəlif əyarlı sikkələrin olması saxta pulların hazırlanması üçün şərait yaradırdı. Qazan xan bunun qarşısını almaq üçün üstündə Allahın adı ilə başlayan, peyğəmberin və Qazan xanın adı olan, həmçinin Qurandan ayə və on iki imamın adı olan sikkələr buraxılmasına nail oldu. Bütün sikkələrin ölçüsü və həcmi eyniləşdirilirdi. Bu tələblərə cavab verməyən sikkələr zay məhsul kimi dövriyyədən çıxarırlırdı. Saxta və aşağı əyarlı sikkələrdən istifadə etmək cinayət oməli sayılırdı. Belə şəxslərə sikkəni haradan aldıqlarını müəyyən etməklə ağır cəza veriliirdi. Qazan xanın sikkələrində bir dinarda üç misqal qızıl olmalı idi.

Qazan xanın hakimiyyəti illərində iqta torpaq mülkiyyəti yeni inkişafını tapır. Onun hakimiyyətinə qədər olan dövrə monqollarda iqta institutu inkişaf etməmişdir. Hülakü qoşununa da xidmət müqabilində, əhalidən toplanan tağar vergisindən müəyyən edilmiş miqdarda ərzaq məhsulları və bəzi hallarda “ser tağar” adlanan adambاشına düşən ərzaq vergisi paylanılırdı. Qoşunun maddi vəziyyətini yaxşılaşdırmaq məqsədile Qazan xan 1303-cü ildə verdiyi fərmanla onlara iqta paylanmasına əmr verir. Fərmandan göstərilirdi ki, “qoşunların keçidiyi yollar” üzərində yerləşən torpaqlardan hərbçilər üçün iqta torpaqları ayrılsın. Xüsusilə, sərhəd ərazilərdə belə torpaqlar paylanılırdı. Qızıl Orda xanlarının tez-tez sərhəd ərazilərinə basqın etmələrini nəzərə alaraq Qazan xan ilk növbədə bu bölgələrdən torpaqları iqta kimi paylayırdı.

Qazan xanın fermanında qeyd edilirdi ki, iqta sahibi torpaqlardan vergi toplamaqda, kəndliləri müəyyən mükəlləfiyyətlər yerinə yetirməyə məcbur etməkdə tam iqtidar sahibi idilər. Lakin iqta torpaqları mərkəzi dövlət aparatının tabeliyinə daxil idi. Mərkəzi hərbi divanın məməru (**bitikçi arız**) hər il iqta torpaqlarını təftiş etmək hüququnu özündə saxlamışdır.

Qazan xanın fermanına əsasən iqta torpaqları püşkatma yolu ilə yüzlülər və onluqlar arasında bölüşdürüldü. İqta almış hər bir hərbçi nəinki torpağın, hətta orda yerləşən suvarma sisteminin, olaqların və nəhayət, kəndlilərin sahibinə çevrilirdilər. Fermanada xüsusi olaraq qeyd edilirdi ki, “incu” və “divan” torpaqlarında çıxdan yaşayan, qopçur və digər mükəlləfiyyətləri yerinə yetirən kəndlilər yeni sahiblərinə – hərbi iqta almış torpaq sahiblərinə eyni ilə həmin vergi və mükəlləfiyyətləri ödəməlidirlər. İqta sahibi isə öz növbəsində 50 man Təbriz qiyaləsi həcmində dövlətə vergi verməli idi.

Fermana əsasən hərbçilər mülk sahiblərinə (malik) və vəqflərə məxsus torpaq və suvarma sistemini və ondan gələn gəlirləri mənimseyə bilmezdilər. Xidmət müqabilində verilmiş iqta vərəsəlik yolu ilə atadan oğula keçirdi. Lakin torpaqların özgəninkiləşdirilməsinə qanunla icazə verilmirdi. Hərbi xidməti buraxıb mülki xidmətə keçən hərbçilərdən iqtalar geri alınındı.

Qazan xanın ölçü və çəki sahəsində islahatının əhəmiyyəti böyük idi. Ticarətin inkişafının təmin edilməsində pul islahatı ilə yanaşı, ölçü və çəki islahatı da ticarətdə qayda-qanun yaratmaqda, fırıldaqların qarşısının alınmasında, bazarlarda gömrük toplanmasında, həmçinin alqı-satqıda işləri xeyli sadələşdirir və asanlaşdırıldı. Qazan xanın fermanı ilə çəki ve ölçü vahidləri Təbriz şəhərinin çəki və ölçü vahidləri ilə tarazlaşdırılmışdır. Qızıl və gümüşün çəkilməsi üçün ustalar tərəfindən 8 bucaqlı çəki daşları hazırlanaraq üzərlərinə möhür vurulmuşdu. Çəki daşları dövlətin müxtəlif ərazilərindən gələn rəsmi şəxslərə verilir və bu barədə xüsusi ayrılmış kitabda qeydiyyat aparılırdı. Təbriz çəki daşı adlandırılın belə daşlar vilayətlər üçün ümumi etalon kimi götürüldü. Yüklerin çökilməsi üçün 11 ədəd çəki daşı düzəldilmişdi.

Arpa və buğdanın ölçülümsi üçün hər Təbriz qiyaləsi 10 man çəkida olmalı, hər man 260 dirhəm, 10 qiyalo bir tağar həcmində olmalıdır idi. Bütün vergilər həmin ölçülerle alınırdı. Etibarlı şəxslər və xüsusi vəzifəli şəxs olan möhtəsib birlikdə qiyalələri yoxlayır, saxtakarları cəzalandırmaq üçün qazılın yanına gətirdərək coza verilməsi üçün tədbirlər görülməsini tələb edirdilər.

Uzunluq ölçü vahidi olan qiyaslar isə Təbriz qiyası etalonunda olmalı idi. Digər qiyaslar ləğv edilir, tətbiqi qadağan olunurdu. Qiyasın hər ucuna möhür vurulurdu ki, saxtalaşdırılması, uzadılıb-qısaldırılması mümkün olmasın. Həcm ölçülərini saxtalaşdırın və dəyişdirənlər əlləri kəsilməyə, uzunluq ölçülərini dəyişdirənlər isə edama məhkum olunurdu.

Qazan xan 1304-cü ildə vergilərin nizama salınması haqqında ferman verdi. Vergilərin növü, miqdarı, toplanması üsulu və vaxtı barədə dəqiq qayda-qanun yaradılırdı. Vergi toplanmasının icarəyə verilməsi məhdudlaşdırıldı. Hər bir vəlayət, şəhər və kənd üçün vergi siyahısı tərtib edildi. Vergi verənlərin siyahısı müəyyən edilir, hər bir inzibati vahidin ödəyəcəyi verginin məbləği böyük lövhələrə eks etdirilib ictimaiyyətin nozərinə çatdırılırdı. Vergi yalnız müəyyən edilmiş müddətədən toplanmalı idi. Vergilərin pulla və ya natura ilə ödənilməsi dəqiq müəyyən edilmişdi. Qeyri-qanuni vergilərin toplanması qadağan edildi. Hərbi və mülki məməurların rəiyət evində qalması qadağan edildi. Hələ 1301-ci ildə Təbriz şəhərinin əhalisi bir sıra vergi və mükəlləfiyyətlərdən azad edilmişdi. Bir sıra şəhərlərdə isə sənətkar və tacirlərin vəziyyətinin müəyyən dərəcədə yüngülləşdirmək məqsədilə tamğa vergisi ləğv edilmişdi. 1304-cü il fermanında isə tamşa toplanması bütün ölkə üçün xeyli azaldıldı. Hər vilayətdən toplanan xərac və qopçurun miqdarı qəti müəyyənmişdi. Xəzinəyə daxil olan pul və qiymətli əşyalar siyahıya alınır və möhürlənirdi. Xəzinədən vəsait ayrılmasi Qazan xanın yazılı göstərişindən sonra buraxıla bilərdi.

Vergilərin yiğilması baş divanın sərəncamına verildi və vilayət hakimiyətinin bu işə qarışması qadağan olundu. Qazan xanın islahatı vergi toplanmasının iltizama verilməsi təcrübəsini ləğv etməsə də,

bu işdə ciddi qayda-qanun yaratdı. Vergi toplanması yalnız üç il müddetinə iltizama verilə bilerdi. Toplanmış verginin istifadə edilməsi üzərində dövlət xəzinələrinin nəzarəti gücləndirildi.

Qazan xanın rabitə sahəsindəki islahatı ölkədə vahid rabitə sisteminin yaradılmasına səbəb oldu. Onun fərmanına əsasən bütün əsas yollarda hər 3 fərşəxdən bir (21 km) rabitə dayanacaqları - "çaparxanalar" yaradıldı. Çaparxanalara əmirlər təyin olundu və onlar lazımı qədər qulluqçu və atla tömən olundu. Çaparlar vergilərin yiğilmasında, poçt xidmətində və dövlətlərarası münasibətlərdə xüsusi əhəmiyyət kəsb edirdi. Ona görə də dövlət çaparlarına qızıl möhürü və siqqələr verilərək, onların hansı mənzilə getmələrini göstərən məktublar verilirdi. Hökmardan başqa kimsənin çapar göndərməyə hüququ yox idi. Qazan xanın rabitə sahəsindəki fərmanına qədər çaparlar nəinki qarşılığına çıxan rəiyyət və kiimsəsizləri, hətta daha yüksək əmirlərin və feodalların çaparlarını yollar boyu soyur, əmlakını əlindən alıb satırlılar. Fərmandan sonra çaparlara yol yeməkləri kifayət qədər xəzinədən verildiyindən onların yol boyu əhalidən yemək almağı qadağan edildi. Ona xəzinədən yol üçün kifayət qədər yemək döyerində pul ayrırlırdı. Tümənlərə məxsus çaparxanalar ləğv edilmiş və vahid mərkəzdən idarə edilən çaparxanalar yaradılmışdı. Qazan xanın fərmanında mövcud paysızlar (xüsusi nişan) loğv edilir və yeniləri hazırlanırırdı.

VII FƏSİL

XV əsrдə Azərbaycanın dövlət və hüquq tarixi

Qaraqoyunlu dövlətinin yaranması. XV əsrin ortalarından başlayan feodallar arasındaki mübarizə Azərbaycanda siyasi pərakəndəliyi daha da gücləndirdi. Elxanilər dövləti süqut etdikdən sonra Şirvanşahlar dövləti Azərbaycanda mərkəzləşmiş dövlətin yaranmasında mühüm əhəmiyyət kəsb etməyə başlamışdı. Qəbələ, Şəki və bir sıra mahallar müstəqillik əldə etdirilər. Azərbaycanın cənubunda isə Çobanilər və Cəlairlər sülaləsindən çıxmış ayrı-ayrı monqol feodalıları hökmərliq edirdilər.

XV əsrin əvvəllərində, xüsusilə Əmir Teymurun (1405-ci il) vefatından sonra Azərbaycanın vahid bir hakimiyyət altında birləşməsi üçün əlverişli şərait yaranmışdı. 1410-cu ildə cəlairi Sultan Əhmədi məğlub edən qaraqoyunlu Qara Yusif böyük bir dövlətin – Qaraqoyunlular dövlətinin əsasını qoymuşdu. Bu dövlətin ərazisinə şimalda Kür çayına qədər Azerbaycan torpaqlarının böyük hissəsi, Ermənistən, Ərəb İraqı daxil idi. Baharlu tayfasından olan Qara Yusif Cənubi Azərbaycanı bilavasite özü, dövlətin qalan hissəsini isə oğlanları idare edirdilər. 1468-ci ildək mövcud olmuş Qaraqoyunlu dövlətinin paytaxtı Tebriz şəhəri idi.

Qara Yusif görkəmli bir şəxsiyyət idi. O, tez bir vaxtda güclü dövlət yarada bilmisdir. Onun əsgərləri mükəmməl silahlanmış süvari qoşundan ibaret idi. Döyüşülər yaxşı at minməkdə və sərrast ox atmaqdə səhrət qazanmışdılar. Qara Yusif mətanətli və iradeli olmaqla bərabər sərt olmayı ilə məşhur idi. Onun sərtliyi isə tamamilə eməli məqsədlərdən doğdurdu.

1412-ci ildə Qaraqoyunlular digər böyük Azerbaycan dövləti olan Şirvanşahları məğlub edərək I İbrahimini əsir aldılar. Lakin böyük xərac hesabına Şirvanşah azad edildi və Qara Yusifin verdiyi fərmanda deyilirdi ki, Şirvan vilayətinin idarəesini, Şəkidən tutmuş Dərbəndə

(Bab-ül-Əhvava) kimi, bütün şəhərləri ilə birlikdə, Əmir Şeyx İbrahimin, əvvəllərdə də hakimiyət etdiyi osas üzrə biz (Qara Yusif) ona bağlılaşdıq. Qoy heç bir kəs bu formannın əksinə hərəkət etməsin. 1420-ci ildə Qara Yusif vəfat etdi. Onun oğlanları arasında hakimiyət uğrunda mübarizə genişləndi. Qaraqoyunlu İsgəndər (1422-1429 və 1431-1435) atası kimi şücaətli döyüşü olsa da, əmirləri itaetdə saxlaya bilmirdi. Qaraqoyunlu padşahlarının on qüdrətlisi isə Cahanşah (1435-1467-ci illər) atası Qara Yusif və qardaşı İsgəndərin tam əksi olaraq gözəl təhsilli, dövləti idarə etməkdə istedəda malik olan bir şəxs idi.



1467-ci ildə Ağqoyunlu Uzun Həsən Cahanşahı möglüb edərək öldürdü. Bununla da Qaraqoyunlu dövlətinə ağır zərbə endirildi. Cahanşahın oğlanlarının dövləti bərpa etmək cəhdini bir nöticə vermədi. Beləliklə, Qaraqoyunlu dövləti dağıldı və paytaxtı Təbriz şəhəri olmaqla Ağqoyunlu dövləti daha da möhkəmləndi.

Ağqoyunlu dövləti. Ağqoyunlu dövlətinin başında Bayandur tayfası durdu. Bayraqlarında ağ qoyun şəkli olduğuna görə onlara ağqoyunlular deyirdilər. Ağqoyunlu dövlətinin on görkəmli padşahı Uzun Həsən laqəbi ilə məşhur olan Həsən bəy (1453-1478-ci illər) idi. O, istedadlı hökmər və sərkərdələrdən biri olmaqla əhalini intizama öyrətməyi və itaetdə saxlamağı bacarırdı. Ağqoyunlu dövləti daxili quruluşu etibarilə Qaraqoyunlu dövlətindən o qədər də fərqlənmirdi. Dövlətin tərkibinə Ərdəbil vilayətindən başqa Cənubi Azərbaycan, şimalda Qarabağ, Ermonistan, Kürdüstan, Diyarbekir, Ərəb İraqı, İran İraqı, Luristan, Fars və Kirman daxil idi.

Uzun Həsən isləhatçı hökmər kimi də tanınırdı. Hərbi əyanlar dövlətdə hakim mövqə tuturdular. Onlar Uzun Həsənin mərkəzləşmə siyasi tətbiqini qarşı çıxır ve daxili müstəqilliklərini saxlamağa çalışırlırdı. Uzun Həsənin oğlu Uğurlu Məhəmməd Türkiyə sultani tərəfinə keçərək dövlətə qarşı təxribat aparırdı. 1473-cü ildə Ağqoyunlular iki dəfə Osmanlılarla müharibə aparmalı oldu. Malatiya döyüşündə qalib gələn Uzun Həsən Tərcan döyüşündə böyük möglüyyətə ugradı.

Uzun Həsən Şirvanşah Fərrux Yassar və Ərdəbil şeyxi Heydərlə dostluq münasibətləri yaratmışdı. 1478-ci ildə Uzun Həsən vəfat etdi. Onun oğlanları hakimiyət uğrunda bir-biri ilə mübarizəyə başladılar. Sultan Yaqub (1478-1490-ci illər) Şirvanşahlarla dostluq münasibətlərini davam etdirirdi. Ağqoyunlu Rüstəm padşahının (1492-1497-ci illər) dövründə bu münasibətlər pozularaq düşmənçiliyə çevrildi. O, Şirvana hücum edərək ölkəni viran etdi.

1497-ci ildə Rüstəm padşahı möglüb edən Uğurlu Məhəmmədin oğlu Əhməd Təbrizdə taxt-taca sahib oldu. Gödək Əhməd adı ilə məşhur olan padşah mərkəzləşmiş dövlət tərəfdarı idi. Feodal əyanların mövqeyini zəiflətmək üçün həmisişəlik verilən soyurqalların loğv edilməsi və digər isləhatlar barədə xüsusi fermanlar vermişdi. Möhz

iri feodalların qaldırdığı üşyan nəticəsində cəmi 7 ay hakimiyyətdə olmuş Gödək Əhməd öldürülür, onun bir çox torəfdarları məhv edilir. Gödək Əhmədin ölümündən sonra Ağqoyunlu dövləti padşahlıq iddiasında olan Murad və Əlvənd arasında iki yerə bölünür.

Şirvanşahlar dövləti. VI əsrden paytaxtı Şabran olan Şirvanşahlar dövləti demək olar ki, daim daxili muxtarıyyətini saxlamış, Əmir Teymurun vəfatından sonra vahid Azərbaycan dövlətini yaratmağa çalışmışdır. 1382-ci ilde kəsrani Hüşəng öldürdükdən sonra Şirvanda hakimiyyətə Dərbəndilər sülaləsindən (1382-1538-ci illər) olan I İbrahim (1382-1417-ci illər) gətirildi. Böyük dövlət xadimi və bacarıqlı diplomat olan I İbrahim, dövlətin istiqlaliyyətinin təmin edilməsində, Əmir Teymurun Şirvanı talaan etməsinin qarşısının alınmasında böyük səyər və diplomatik uzaqqorونلuk göstərmişdir. Bununla da o, öz dövlətini qoruyub möhkəmləndirməyə nail ola bilmisdir.

XV əsrde Şirvan I Xəlilullahın (1417-1462-ci illər) və Fərrux Yəssarın (1462-1500-ci illər) dövründə də siyasi yüksəlişini keçirirdi. Şirvanşahlar Qaraqoyunlu və Ağqoyunlu dövlətlərinin mənafeyinə toxunmadan öz torpaqlarını genişləndirmiş, Dərbənd əyalətləri ilə birlikdə Şirvanın tərkibində olmuşdur. XV əsr Şirvanın tərəqqisi dövrüdür. Şirvanın vətənpərvər hökmədarları I İbrahim, I Xəlilullah və Fərrux Yəssar ölkənin istiqlaliyyətini xarici düşmənlərdən qorumaqdan başqa, dövlət daxilində sülh və asayışı də təmin edə bilmisdilər. Məhz Şirvanda daxili, sülalələr arası vuruşmalar olmamışdır.

Hələ XIV əsrin axırlarından başlayaraq, Miransah Şirvanı müstəqil dövlət kimi tanıldıqdan sonra Şirvan hökmədarları sultan titulunu qəbul etmişdilər. Fərrux Yəssarın dövründə Şirvanşahlar öz adlarından yenidən sikkə buraxdırıldılar. Bu dövrda Şirvanşahların iqamətgahı Şamaxı və Bakı idi. I İbrahim dövründə Şəki vilayəti Şirvanşahların müttəfiqinə çevrilmişdi. Onun vasitəciliyi ilə Sidi Əhməd Orlatın oğlu Sidi Şəmsəddin Əli 1498-ci ilde Şəki vilayətində hakim olmaq üçün Teymurdan fərman almışdı. XV əsrde Qəbələ vilayəti Şirvanşahlara tabe idi.

İctimai quruluş. XV əsrə Azərbaycan dövlətlərində monqollar hakimiyyəti dövründə olan feodal üsul idarəsi inkişaf etməkdə idi.

Hakim feodal sinfi əsasən **dörd qrup** təşkil edirdi. Bunlardan birinci qədim yerli oturaq əyanlardan (**məliklər**), ikincisi köçəri tayfaların hərbi əyanlarından (**əmirlər**), üçüncüsi **ali mülki bürokratiyadan ibarət məmurlardan** və dördüncüsi **ali müsəlman ruhanilərdən**, yəni sədrələr, qazılər, seyidlər, üləmələr, nüfuzlu şeyxər və vəqf əmlakını idarə edənlərdən (**mütəvəllilərdən**) ibarət idi.

Qaraqoyunlu və Ağqoyunlu dövlətlərində hərbi-köçəri əyanlar siyasi rəhbər rolü oynayırırdılar. Qaraqoyunlu dövlətində feodal münasibətləri yüksək inkişaf mərhələsinə çatmışdır. Lakin feodal pərakəndəliyi mərkəzləşmiş dövlətin yaranmasında əsas maneə idi. XV əsrin əvvəllərində Bərdə və Gəncə vilayətləri köçəri Qaraman qəbiləsindən olan əmir Yarəhməd Qaramana məxsus idi. Belə torpaqlar irsi olaraq onun oğlanlarına çatıldı. Ərdəbil vilayəti Çagırələr qabiləsindən olan Bistam Cagırın feodal mülki idi. Müğanda, Talışda, Qaradağda, Naxçıvanda, Urmiyədə və Azərbaycanın bir sıra yerlərində yerli sülalələrdən olan feodallar irsi torpaq mülkiyyəti immunitetinə malik idilər. Eyni zamanda bunların hamısı xırda dövlət başçısı olub bir-biri ilə çəkişirdi. Bəzi sülalələr isə çox zaman mərkəzi hakimiyətə tabe olmayıb, dövlətə qarşı mübarizəyə də başlayırdılar.

Ağqoyunlu dövləti daxilində Bayandur, Pornaq, Mövsilə və Qacar tayfaları böyük qüdrətə malik idilər. Bu tayfanın əyanları padşahların mərkəzləşmə siyasətinə qarşı çıxır və çox zaman üşyan qaldırıldılar. Ağqoyunlu padşahları iri feodal əyanlarla mübarizədə müsəlman (sünni) ruhanilərinin köməyinə arxalanırdılar.

Köçəri tayfanın irsi başçısına (Mirielinə) həmişəlik olaraq idarə etmək üçün hər hansı bir mahal verilirdi. Onun varisləri belə mahal-lara irsi sahiblik hüququna malik idilər. Bu mahal həmin tayfanın ocağı hesab olunurdu. Mahalın torpağı köçəri əyanlar (əmirlər) arasında bölüşdürüldü. Belə torpaqlarda yaşayan kəndlilər həmin əyanlardan asılı idilər.

Köçəri əyanların və mülkədarların torpağı iki hissəyə ayrılrı. Kənd icmalarına məxsus olan və kəndliyə yarıliga verilən torpaqlar əyanların əsas gəlir mənbəyi idi. Torpaqların icarəyə verilməsi də

geniş yayılmıştı. Kəndli feodal rentasını ödəməklə yanaşı, məhsulun yarısından beşdən üç hissəsinə qədərini müqavilə əsasında torpaq sahibinə verirdi.

İri feodalların qəsrləri mövcud olmuşdur ki, onun dövrəsi bürcləri olan iki qat divarla əhatə edilirdi. Qəsrlərdə uzun müddətə müdafiə olunmaq üçün ərzaq və silah ehtiyatı toplayırdılar.

XV əsrda Azərbaycan feodal dövlətlərində XIII-XIV əslərdə tətbiq edilən feodal **torpaq mülkiyyəti formaları** saxlanılmışdı. Bu dövrədə dövlət torpağı – **divan**, dövlət başçılarının və ailə üzvlərinin xüsusi torpağı **xassə**, feodalların torpağı isə **mülk** adlanırdı. Mülkədar torpaqları ırsı olmaqla nəsildən-nəsılə keçirdi. Mülkədarlarla yanaşı ruhani-feodallara məxsus böyük torpaq sahələri mövcud olmuşdur. Dini idarələrə məxsus vəqf yerləri və torpaqları vəqflərə aid idi. XV əsrde vəqf mülkləri xüsusilə Təbrizin ətrafında olduqca çoxalmışdı. Kənd icmalarının istifadəsində olan torpaqlara çəmənliliklər, meşələr, otlqlar, biçənəklər və s. aid idi.

XV əsrda əvvəllər mövcud olan “**iqtə**” torpaq mülkiyyəti **soyurqalla** əvəz edilir. Monqollar dövründə yaranan **soyurqal** ilk vaxtlar elxana yaxın olan adamlara bəxş kimi verilirdi. Dövlət soyurqal adı ilə müəyyən adamlara torpaq bağışlayırdı. Burada “soyurqal” hökmədarın rəsiyyətinə verdiyi hər cür “hədiyyə” mənasında işlənirdi. Soyurqalın Azərbaycanda hökmədar tərəfindən ırsı olaraq herbi xidmətdə olanlara verilən mülk mənasında işlədilməsinə ilk dəfə XIV əsrin son rübündə rast gelinir, XV əsrde Qaraqoyunu və Ağqoyunlu padşahları soyurqal verir, bəzi keçmiş soyurqalları isə yenidən təsdiq edirdilər.

Qaraqoyunu Qara Yusif 1408-ci ildə teymurilər üzərində qəti qələbə çaldıqdan sonra bir çox əmirlərə, o cümlədən Şəmsəddin Ruzəkiiyyə verdiyi **soyurqal hüququ** haqqındaki fərmanında qeyd edirdi ki, bütün təmən əmirlərinə və Kürdüstan minbaşalarına, sərdarlarımı, hakimlərinə, xidmətçilərinə, ərbablarına, koləntərlərinə, əhalisine, əyanlarına, kəndxudalarına və məliklərinə və habelə Bidlis, Əxlat, Muş, Xunus və ona tabe olan yerlərin məşhur adamlarına, vətəndaşlarına və sakınlarına məlum olsun ki, oğulluğa götürdüyüm əmirin mənənə olan kəmal-ixlası, birliyi və cansüparlığını nəzərə alaraq, Əmir

Şəmsəddini qabaqkı qayda ilə öz həmtaylarının arasında cürbəcür peşələr və soyurqallarla təmin edirom. Buna görə də Bidlis, Əxlat, Muş və sair ona tabe olan qalaların və mahalların, hansılar ki bundan əvvəl də Əmir Şəmsəddinin ixtiyarında idi, hökumətliyi, emirliyi, divan və mal-cəhət hüquqları yenə də ona qaytarılır. Həc kəsin bura-yı müdaxilə və müşarikəti ola bilməz. Qara Yusifin bu soyurqal haqqında verdiyi fərman bütün feodal əyanlara və vəzifə sahiblərinə xəbərdarlıq edirdi ki, hec kəs bundan sonra əmirin (soyurqal sahibinin) işinə qarışmasın, yerlərinin, qışlaqlarının və əkinlərinin etraflarına dolaslaşmasın və onun adamlarını, rəsiyyətlərini incitməsin. Hər kəs bu fərmana riayət etməzsə, məsuliyyətə alınacaq və ağır cəzaya məhkum ediləcəkdir. Soyurqal sahibinin sözündən və rəyindən çıxmاسınlar, ona itaat edib bütün işlərini, müamilələrini əmirin adamlarından asılı bilsinlər, hər nə desələr onların sözündən çıxmاسınlar, o, nə fərman yazarsa, ona əməl etsinlər.

Soyurqal da iqtə kimi ırsı olaraq nəsildən-nəsılə keçən mülk idi. Qeyd etmək lazımdır ki, sonralar Şəmsəddin Ruzəkə xəyanətdə ittiham edilərək edam edilsə də, soyurqal bütün XV əsrde onun nəslinin əlində qaldı. Lakin kütłəvi şəkildə paylanması soyurqallar mərkəzi hakimiyəti zəiflədirdi.

Iqtə üsulunda olduğu kimi, soyurqal sahibinə də **maaf**, yəni vergi imtiyazı verilirdi. Bu imtiyazlar rəsiyyətlərə deyil, yalnız soyurqal sahibinə aid idi. İmtiyazı olan soyurqal sahibinin rəsiyyətləri tərəfindən keçmişdə xəzinəyə (divana) verilən vergilər ləğv edilmirdi, lakin bu vergilərin toplanması hüququ soyurqal sahibinə ixtiyarına keçirdi.

Soyurqal sahibləri iqtə sahiblərinə nisbəton daha artıq hüquqa malik idilər. Bir çox hallarda soyurqal sahəsinin geniş olması onu iqtalardan fərqləndirirdi. Soyurqal torpağında mövcud mənsəb sahibləri soyurqal sahibinə tabe idilər. Hətta mərkəzi idarələrin məmurlarına belə, soyurqal torpağına daxil olmaq qadağan edilmişdi.

Soyurqal fərmanlarını Azərbaycanda yalnız padşahlar deyil, onlara tabe olan hakimlər də paylayırdılar. Ərdəbil hakimi Şeyx Heydər Səfəvi 1483-cü ildə yazdığı fərmanla Cura, Macura və Urunkad icmalarını və əkin yerlərini soyurqal olaraq dərvish Şeyx Zahid nəsilə vermişdi.

XV əsrde oturaq kəndlilər və şəhər əhalisi, XIII-XIV əsrlərdə mövcud olan vergiləri ödəməli və müxtəlif mülkəlləfiyyətlər icra etməli idilər. Kəndlilərdən toplanan vergilərin bir qismi xəzinəyə daxil olurdu. Belə kəndlilər divan torpaqlarında çalışırdılar. Mülkədarlara çatan vergilər soyurqal və maaf imtiyazı olan torpaqlardan toplanırırdı. Ağqoyunlu Sultan Yaqubun 1488-ci ildə verdiyi fərmandada mədrəsənin xeyrinə veriləcək və icra ediləcək 27 növ vergi və mülkəlləfiyyətin adı qeyd olunmuşdu.

Bu vergi mülkəlləfiyyətlərinin sırasında “**malcəhət**” və ya “**xərac**” adlanan torpaq vergisi əsas yer tuturdu. Bu vergi üzrə məhsulun bir hissəsi alınırırdı. Müsəlman olmayan əhalidən cizyə vergisi alınırdı. Hərbi və mülki mənsəb sahiblərinin və ruhanilərin xeyrinə toplanan müxtəlif rüsum və mülkəlləfiyyətlər olduqca ağır idi. Vergi dəftərlərində qeyd olunan bu mülkəlləfiyyətlər “ixracat” (xərc) adı ilə məşhur idi. “**Ələfə**” və “**ülfə**” qoşuna ərzaq və süvarılərin atlarına ot vermək; “**ulaq**” nəqliyyat mülkəlləfiyyəti; “**qunalqa**” yoldan keçən səfirlərə dövlət qasıdlarınə, əmirlərə və məmurlara, bunların rəyyətinə və nökerlərinə ərzaq vermək (bəzən öz evlərində yer vermək); “**ışlanbaşa**” yerli feodalların və hakimlərin süfrə (ərzaq) xəcləri; “**rəsmüləsədarət**” baş ruhanının nəfinə yiylan rüsum; “**rəsmüluzarət**” vəzirlerin nəfinə toplanan rüsum; “**daruçəki**” yerli inzibati və polis rəisi (darğa) üçün alınan rüsum; “**rüsumiümmal**” maliyyə idarəsi məmurlarının nəfinə toplanan rüsum və s. ixrac və şiltaqat (miqdarı təyin edən adamlardan asılı olan mülkəlləfiyyətlər) mülkəlləfiyyətlərdən hesab olunurdu.

Kəndlilərdən “peşkəş” adı ilə yerli feodal hakimləri və müxtəlif məmurların nəfinə başqa icbari rüsumlar da toplanırırdı. “**Eydi**” müsəlmanların iki bayramı münasibətile toplanan hədiyyə; “**novruzi**” novruz bayramı münasibəti ilə bayramlıq; “**peşkəş**” müxtəlif səbəblərə görə verilən bəxşışlar; “**saveri**” bəxşışlar; “**səlaməti**” feodalın müəyyən yerə gəlməsi və sair münasibətlə ona verilən hədiyyələr; “**bazdid**” feodalın yola düşməsi münasibətilə ona təqdim olunan hədiyyələr idi.

Bunlardan başqa “**təfəvüt**” və “**xarici-saliyanə**” (illik vergiyə əlavə) adı ilə kəndlilərdən əsas torpaq vergisinə (mal-cəhətə) əlavə

olaraq vergilər də alınırırdı. O cümlədən mal-qara sürüləri və otladaların istifadə etmək üçün “**məvaşı**” (ərobəcə “**mal-qara**” deməkdir), “**mərai**” (ərobəcə “**otlaqlar**”), taxıl və şorabla alınan rüsum “**təqar**”, müxtəlif səbəblərə görə alınan əlavə rüsum “**əvarizat**” və s. adlı rüsumlar da yiğilirdi.

Şəhər əhalisi və kəndlilər “**tərh**” adı ilə xəzinəyə (həmçinin də yerli hakimlərin nəfinə) dövlət qiymətli, yəni bazar qiymətindən bir neçə dəfə ucuz, icbari surətdə müxtəlif mallar da təhvil verməli idilər. Xəzinənin (həmçinin yerli hakimlərin) reiyyətdən vergi şəklində yiğdiyi ərzəği, tacir və sənətkarların bunlardan məcburi surətdə və bazar-qiyətindən 4-5 dəfə baha qiymətə almaları haqqında qaydaya da **tərh** deyilirdi. Sənətkarlar və tacirlərdən xüsusi vergi (“**tamğa**”) toplanırırdı. Bundan əlavə, başqa yerlərə aparılan mallar üçün gömrük (“bac”) alınırırdı.

Kəndlilər üçün ən ağır mülkəlləfiyyət “**biyar**” idi. Qala və başqa ictimai binalar tikilərkən, yol çəkilən zaman, taxta-şalban və başqa inşaat materialları daşınan vaxt və habelə dövlət və yerli hakimlərin nəfinə görülən bütün məcburi işlərə **biyar** deyilirdi. Kəndlilərin mülkədarlar üçün məcburi və müftə işləməsinə də biyar deyilirdi. Mülkədarlar üçün görülən biyar başqalarına nisbətən qədər də ağır deyildi, çünki onların xüsusi təsərrüfatları çox da böyük deyildi.

Ağqoyunlu hökmədarlarının fərمانlarında kondli və sənətkarlara aid müxtəlif mülkəlləfiyyətlərin adı çəkilir: “**arabaçılıq**” köç əsasında köçəri əyanlara nəqliyyat vəsaiti vermək; “**qapıçılıq**” – qapılarda və yollarda qarovalı çəkmək, inşaat işlərində məcburi işləmək; “**çərik**” - feodalların qeyri-nizami qoşunlarında xidmət etmək.

Vergi verən qeyri-müsəlman əhalı əvvəl olduğu kimi şoriatə təyin edilmiş adambaşı vergisi – cizyə verirdilər. Cahanşahın dövründə Qaraqoyunlu dövlətində müsəlman olmayan əhalidən alınan cizyə və xəracın miqdarı artırılmışdı.

XV əsrde Qaraqoyunlu və Ağqoyunlu dövlətlərində köçərilərin vəziyyəti reiyyət kəndlilərinin vəziyyətindən çox yüngül idi. Hərbi xidmətdə olub süvari qoşunun əsasını toşkil edən köçərilər üzərinə yalnız bir neçə vergi qoymulmuşdu. İmtiyazlı tayfalara mənsub olan köçərilər isə vergi və mülkəlləfiyyətlərdən tamamilə azad idilər.

XV əsrдə Azərbaycan dövlətlərində sənətkarlığın inkişafı.

Sənətkarlar və xırda tacirlər, müxtəlif peşə sahibləri, əhalinin yoxsul təbəqələri vergilərin və dövlət məmurlarının özbaşınlıqlarından əziyyət çəkirdilər. Xəzinəyə və ayrı-ayrı iri feodal ləzimlər məxsus emalatxanalarda işləyənlər daha çox istismar olunurdular. Bu dövrдə ordu da artıq odlu silahdan istifadə edildi. Sənətkarlar metaldan odlu və soyuq silahlar, hərbi geyim, müxtəlif sənətkarlıq məmulatı, ev əşyaları, kənd təsərrüfatı alətləri, müxtəlif bəzək şeyləri hazırlayırdılar.

Hələ XV əsrin ikinci yarısında Ağqoyunu hökməarı Uzun Həsənin qoşununda 15 min qılınclı süvari, kaman və nizə ilə silahlansmış 33 min piyada, 5 min sıpərlə (hərbi geyimli) döyüşçü var idi. Təbrizdə o dövrдə “Beşkənd” adlı yerdə böyük bir sahədə silah hazırlanırdı. Burada işləyən sənətkarlardan başqa heç kəsin oradakı “şəhərcikdə” yaşamasına icazə verilmirdi. Bu sənəti öyrənmək istəyən şəxsi həmin yeri tərk etməyəcəyi barədə iltizam vermək şərtiyle işə qəbul edirdilər. Uzun Həsənin qoşununda xeyli dəmirçi, yəhər düzəldən, tir hazırlanıyan sənətkar var idi.

Dövlət quruluşu XV əsrдə Azərbaycanın ən qüdrətli dövlətləri Şirvanşahlar, Qaraqoyunu və Ağqoyunu dövlətləri olmuşdur. Hər üç feodal dövlətinin quruluşu əsaslı fərqlənmirdi. Qaraqoyunu və Ağqoyunu dövlətlərinin başçıları “padşah”, Ağqoyunu padşahları isə eyni zamanda “sultan” titulu daşıyırdılar. Uzun Həsən Təbrizdə taxta çıxandan sonra osmanlı və teymuri sultanlarına bərabər hökməarı olmasına qeyd etmək məqsədilə sultan ləqəbini qəbul etmişdi.

Şirvanşahlar dövlətinin hökmərləri özlərini “şah” adlandırdılar. Şirvanın quruluşu ilə Qaraqoyunu və Ağqoyunu dövlətlərinin dövlət quruluşları arasında böyük fərqlər var idi. Burada hərbi-köçəri əyanlar və köçəri tayfalar o qədər də görkəmli rol oynamırdılar. Mülki idarələrin quruluşu sadə, vergi və feodal mükəlləfiyyət qaydaları isə Qaraqoyunu və Ağqoyunu dövlətlərinə nisbəton daha yüngül idi.

Hakim sülələnin üzvlərindən və ya məşhur əmirlərdən təyin olunan ordunun baş komandanı **əmir-ül-ümara** (əmirlər əmiri) titulunu daşıyır, padşahdan sonra birinci şəxs sayılır. İkinci yerdə **sədr-əzəm** dayanır, mövlna (ağa) ləqəbini daşıyır. O, vəqf mülklərinə,

onlardan vergilərin toplanmasına, mədrəsə və dini müəssisələrə başçılıq edir, məhəkəmə işlərini nizamlayırırdı.

Mərkəzi dövlət aparatında sonrakı yeri dövlətin xarici işlərini idarə edən və mülki inzibati idarəyə başçılıq edən **baş vəzir** tuturdu. Dövlət mədaxilini və maliyyə divanxanasına nəzarət edən sahib-divanı və həmçinin padşahın şəxsi möhürünü saxlayan möhrdarı qeyd etmək lazımdır. Fərمانlara basılan bu möhür şahın şəxsi imzasını əvəz edirdi.

Cənubi Azərbaycanı bilavasitə padşahın özü və onun övladları idarə edirdi. Başqa vilayətlər isə sülələ üzvləri sırasından, yaxud görkəmli köçəri-tayfaların əmirlərindən təyin olunan canişin tərəfindən idarə olunurdu. Mərkəzi idarələrdə olduğu kimi, vilayət canişinin də özünə məxsus büdcəsi, sarayı və vilayət divanxanası olurdu. Vilayət canişinliyinə tabe edilən vəzifələrdən ən əhəmiyyətli bunlardan ibarət idi: ən adlı-sənli yerli köçəri feodallardan olan və vilayət qoşununa (çərik) başçılıq edən baş əmir (**əmir əzəm**), yerli sədr, vəzir, sahib-divan və möhürdar. Əyalət canişinlərinin çoxsaylı məmuru olurdu. Bu canişinlərin yanında mirzələr xidmət edirdilər. Nahiyə (**tümən**) hakimləri vilayət canişinə tabe idilər. Bu canişinlərin çoxu hərbi köçəri əyanlar (əmirlər) silkinə mənsub yerli feodal mülkədarlardan ibarət olurdu.

Ordu. Feodal dövlətinin qoşun hissələri iki hissədən: padşahın xüsusi qoşunundan və vilayət qoşunlarından ibarət idi. Əsasən hər iki qoşun qeyri-nizami feodal əsgəri qüvvələrdən təşkil edilmişdi. Qoşunun ali reislərinə **əmir** adı verilirdi. Əmiriəzəmdən başqa hər vilayətdə əmirlərin içərisində “ali əmirlər” də seçiliirdi. Kiçik qoşun başçıları **qıbtəul** adını daşıyırdılar. İstər əmirlər, istərsə də qıbtəullar köçəri əyan silkinə mənsub olurdular. Qoşunun əsgəri hissəsi: 1) **puşandarlardan** - ağır silahlı silahlansmış zirehli süvarılərdən; 2) **tirkəsbəndlərdən** - ox atanlardan; 3) **qulluqqulardan** - at və dəvelərə, böyük reislərin çadırlarında, neqliyyat vasitələri yanında və s. xidmət edənlərdən ibarət olurdu. Puşandarlara və tirkəsbəndlərə nökər deyilirdi. Ağqoyunu qoşunu içərisində, müəyyən imtiyazlara malik hissələr kimi, boy nökərlər (boy - “qol”, “nəsil”, “ailə”) –

“nəslı nökərlər” xüsusilə fərqlənirdi. Bunlar aqçoyunluların əsas tayfalarından olan və hakimiyətdə olan Bayandur elinə aiddirlər.

Puşandarlar “dəmir zireh”, tirkəsbəndlər isə möhkəm dəri paltar geyinirdilər ki, bunları nə qılınc zərbəsi kəsə bilir, nə də ox deşə bildirdi. Zirehdən başqa sərkərdə və qoşun başçıları zərif ipək paltarlar da geyinirdilər. Aqçoyunlu döyüşçülərinin hamısı uzun papaqlar qoyurdular. Qulluqçular və bözen piyadalar məcburi surətdə rəyyotlərdən, yəni oturaq kəndlilərdən səfərbəyliyə alınırdı. Bunlar qoşun daxilində aşağı derəcəli və hüquqsuz bir vəziyyətdə olmaqla yardımçı işləri icra edirdilər.

Köçərilərdən ibarət olan döyüşçüləri, adətən, onların ailələri, qulları və mal-qara sürüləri müşayiət edirdi. Məhz buna görə də XV əsrin bütün hərbi təşkilatı köçəri oyanınları ilə sıx surətdə əlaqədar olmuşdur. Qoşun səfərdə olduğu zaman ilin fəsillərində asılı olaraq, qışlaq və yaylaq yerlərində dayanırdı.

Mənbələr Aqçoyunlu dövlətinin qoşununun ümumi sayını vilayətlərin qeyri-nizami qoşunları ilə birlikdə 100 min nəfərdən, bunun 40 min nəfərinin süvari, 60 min nəfərinin piyada olduğunu qeyd edirdi. Orduda 6 min çadır, 30 min dəvə, 5 min yük qatırı, 5 min yük atı, 2 min ulaq, 20 min minik atı (çəng atı), 2 min minik qatırı, 2 min qaramaldan ibarət sürü, 200 “cins” və “mələz” qızılqus, 3 min tazi, min müxtəlif it, 50 (ovçu) qırğı, 15 min qılıncla silahlannmış döyüşçü, 2 min qılıncdar qul, ox-yayla silahlı min qulluqçu və başqa qulluqçular var idi.

Qoşunu 10 min nəfər “ali və orta ailəyə mənsub qadın”, yəni köçəri oyanların və nökərlərin arvad və qızları, 5 min qul qadın müşayiət edirdi. Uzun Həsənin ordusunda müxtəlif sənətkarlar, dərzilər, dəməcirilər, yəhər qayıranlar, çakməçilər, ərzaq todarükçüləri və ecazçılar da olurdu.

Aqçoyunlu, habelə başqa Azərbaycan dövlətləri qoşunlarının hərbi texnikası və silahı XV əsrin Avropa ölkələri qoşunlarından üstün olduğu halda, Osmanlı qoşunlarına nisbətən olduqca geri qalırdı. Buna nələ belə, orduda az sayda kiçik top və başqa odlu silah var idi.

Hüququn inkişafı. XV əsrda hüququn inkişafında hökmədar fərمانları və qanunvericilik aktları, xüsusilə də Aqçoyunlu padşahları

Uzun Həsənin “Qanunnaməsi” və Gödək Əhmədin islahatları hüququn mənbəyi kimi təqdirə layiqdir.

Digər tərəfdən XIV əsrin sonları - XV əsrin əvvəllerində Azərbaycanı işğal edərək öz hakimlərini buraya təyin etmiş Əmir Teymurun **“Tüzükət-i Teymuri”** (“Teymur Qanunnaməsi”) adlı qanunnaməsinin bütün imperiya ərazisində, o cümlədən Azərbaycanda da hüquqi qüvvəyə malik olması qeyd olunmalıdır.

XV əsrde Uzun Həsən onun hakimiyətinə qədər olan vergi və mükəlləfiyyətlərin ağırlığını başa düşürdü. O, ölkədəki təsərrüfat geriləməsini aradan qaldırmaq məqsədiylə və feodal əyanlarının mənafəyini nəzərə, alaraq vergi və mükəlləfiyyətləri qaydaya salmaq üçün qanunnamə verdi. 1470-ci və 1477-ci illərdə verilmiş həmin **Qanunnamələrdə** toplanan vergilərin miqdarı yenidən müəyyənləşdirilirdi. Uzun Həsənin “Qanunname”si XVI əsrin ortalarına qədər, yəni 1557-ci ildə I Şah Təhmasib tərəfindən yeni qanunnamə verilənə qədər qüvvədə qalmışdı. “Qanunname”də göstərilirdi ki, dövlət dəftərxanasında qeydiyyatdan keçməmiş, lakin əmək alətləri ilə birlidə torpağa təhkim edilmiş kəndlilərin öz torpaq sahələrini tərk edib digər ərazilərə köçməsi qadağan idi; kəndlilər bir günlük məsafləni qət edərək təyin olunmuş yerə töycünü çatdırımalı, əgər məsaflə bir günlük müddədən çox olarsa, kəndlilər töycü aparmaqdan imtina etmək hüququna malik idilər; kəndlilər onlara təhkim edilmiş torpaqları o zaman tərk edə bilərlər ki, onlar təhkim edilmiş torpaqları tam əkib becərsinlər; göstərilən qaydanın pozulmasına görə kəndlilər mövcud qanuna əsasən əlavə töycü ödəməli idilər; becərilməli torpağı becərməyərək onu özbaşına tərk edən kəndli becərmədiyi torpağın əvəzinə torpaq vergisi və töycü ödəməli idi; hər bir yeniyetmə yaşına çatmış zimmi (qeyri-müsəlman) dövlət xəzinəsinə 25 ağa (pul vahidi) is-pənc vergisi ödəməli idi; kəndlilinin mal-qarası digər kəndlilinin əkin sahələrinə və ya bostanına ziyan vurardırsa, mal-qara sahibi 5 qamçı zərbəsi və 5 ağac pul cəriməsi ilə cəzalandırılırdı.

Uzun Həsənin islahatı nəticəsində kəndlilərdən alınan vergilərin miqdarı və mükəlləfiyyətlər dəqiqləşdirilirdi. Bac, rəsmi-məvaşı, rəsmi-mərəi, is-pənc, çobanbəyi, qapıcılıq, rəsmi-ərusi və s. vergilər

alınması qaydaya salındı. Məsələn, mal-qara və qoşqu heyvanlarının hər birinə bir və ya iki ağaç rəsmi-məvəsi alındı. Lakin vergi islahatı müvəqqəti olaraq roiyyyətin vəziyyətini yüngülləşdirdi, çünkü artıq XV əsrin sonlarında roiyyyətin vəziyyəti yenidən pisləşməyə başladı. Uzun Həsənin köçəri hərbçi əyanların özbaşınlıqlarının qarşısını almaq və mərkəzi hakimiyyətə tabe etmək cəhd müvəffəqiyyətsizliyə uğradı.

Ağqoyunlu Gödək Əhməd 1497-ci ildə mərkəzi hakimiyyəti gücləndirmək məqsədilə ruhanişlər və mülki məmurlara arxalanaraq **islahat** keçirdi. Onun apardığı islahatlar barədə orta əsr mənbələri yazırkı ki, Əhməd padşah rəsiyyətləri və əkinçiləri də ədalət qanunları ilə sevindirdi və əmr etdi ki, vəzirlər və divan məmurları xalqı incitməsinə və kəndlilərdən şəriətlə alınmalıdır olan vergilərdən başqa; bir dinar və ya bir batman taxıl belə almasınlar. Bəzi vergilər isə, o cümlədən ixracat, siltaqat, biyar, adambaşı və ailəbaşı vergilər ləğv edildi.

Gödək Əhməd hərbi əyanlara həmisiqlik verilən soyurqalların ləğv olunması haqqında xüsusi **fərman** vermişdi. Belə ki, iqta sahibliyindən fərqli olaraq, soyurqal sahibi bir sıra əlavə hüquqlara malik idi. Bu imtiyaza görə kəndlilər əvvəller divan nəfina verdiyi vergiləri indi torpaq sahibinə (soyurqala) verməli idilər. Soyurqal sahibi nəinki vergi imtiyazına, həmçinin də məhkəmə və inzibati tədbirlər görmək hüququna malik idi. Soyurqal torpağında yaşayan bütün xidmətçilər soyurqal sahibinə danışqsız tabe olmalı idilər. Mərkəzi dövlət məmurlarına soyurqalda təftiş aparmaq qadağan olunmuşdu. Çünkü belə feedallar o qədər qüvvətlenirdi ki, özləri belə soyurqal paylamağa başlamışdır.

Əhməd padşahın vergi islahatı köçəri hərbçi əyanların mənafeyinə ağır zərbə vurdur. Təqribən 20-yə qədər vergi və mükolləfiyyət ləğv olunmuşdu ki, nəticədə kəndlilərin vəziyyəti nisbətən yüngülləşmişdi. Köçəri hərbçi əyanların gəliri divanxananın gəlininə nisbətən azaldı.

VIII FƏSİL

XVI-XVII əsrlərdə Azərbaycanın dövlət və hüquq tarixi

Səfəvilər dövlətinin yaranması. Feodal pərakəndəliyi ölkənin ayrı-ayrı hissələri arasında təsərrüfat əlaqələrinin möhkəmlənməsinə mane olur və məhsuldar qüvvələrin inkişafını longidirdi. Ağqoyunlu şahzadələri arasında baş verən ara müharibələri feodal hakimlərin özbaşınlığının artmasına, sənətkarlığın, ticarətin tənəzzülünə səbəb olurdu. Feodal pərakəndəliyi həmçinin yadəlliərə qarşı mübarizədə xalqın birliliyinin yaranmasına mane olurdu. Azərbaycanın siyasi cəhətdən birləşdirilməsi, mərkəzləşdirilmiş dövlətin yaranması feodal pərakəndəliyini aradan qaldırıb müstəqil Azərbaycan dövlətini möhkəmləndirə bilərdi. Məhz bu vəzifəni Ərdəbil şəherindən olan Səfəvilər sülaləsinin nümayəndəsi İsmayıllı həyata keçirdi.

İsmayıllı Azərbaycanın birləşdirilməsinə Şirvandan başlandı. Ərəb xilafətinin Azərbaycanda hakimiyyətinə son qoyulduğdan sonra Şirvanşahlar həmisi öz daxili müstəqilliklərini qoruya bilmüşdilər. Şirvanşah Fərrux Yasarı möglüb edərək İsmayıllı Bakını tutdu. Şirvandağı qələbədən sonra Ağqoyunlular da möglüb edildi. 1501-ci ilin payızında İsmayıllı (1501-1524-cü illər) təntənə ilə Təbrizə daxil oldu və özünü şah elan etdi.

Beleliklə, paytaxt Təbriz şəhəri olmaqla Səfəvilər (1501-1736-ci illər) dövləti yarandı. Səfəvilər dövlətinin meydana gəlməsi Azərbaycan iqtisadiyyatının yüksəlişi, şəhərlərin böyüməsi, sənətkarlığın və ticarətin inkişafı, Azərbaycan dilinin, ümumilikdə Azərbaycan mədəniyyətinin inkişafı demək idi. I Şah İsmayıllıın sələfləri, xüsusilə Şah I Təhmasib (1524-1576-cı illər), I Şah Abbas (1587-1629-cu illər) və digər səfəvi hökmədarları ölkənin tərəqqisi üçün çalışmış, bir sıra dövlət əhəmiyyətli islahatları keçirmişdilər. XVI-XVII əsrlərdə Səfəvilər dövlətinin Avropa ölkələrilə diplomatik və ticarət əlaqələ-

rinin genişlənməsi ilə əlaqədar olaraq onun nüfuzu artmışdır. Bununla belə, hakim feudal sinfi tərəfindən əhalinin istismarının artlığı bir şəraitdə kütləvi çıxışlar və üsyanlar da tez-tez baş verirdi. 1571-1573-cü illərdə Təbrizdə baş vermiş sənətkarların və şəhər yoxsullarının üsyani daha güclü idi. I Təhmasib sənətkarlardan alınan vergini ləğv etdi və müvəqqəti olaraq şəhəri bütün dövlət vergilərindən azad etdi.



İctimai quruluş. Səfəvilər dövründə hakim feudal sinfi beş qrupdan ibarət idi: 1) Səfəvi şahları və sülalənin üzvləri; 2) şah qvardiya-

sından olan qızılbaş tayfalarının hərbi əyanları; 3) iri torpaq sahələri və vəqf mülkiyyəti olan ali şəhər ruhaniləri; 4) mərkəzi və yerli bürokratiyanın yuxarı təbəqəsi; 5) oturaq əyanlar.



Feodal nərdivanının ən yuxarı pilləsini təşkil edən **Səfəvi şahları** ən iri torpaq mülkiyyətçiləri idilər. Şah və onun sülaləsinin üzvləri ən məhsuldar və gəlirlili torpaqların sahibləri olmaqla, Səfəvilərin əski zamanlardan Ərdəbildə və onun ətrafında iri torpaq mülklərinə malik olmuşdular. Əkinçilik və ticarətlə məşğul olan Səfəvi sülaləsi qodim oturaq feudal əyanlarına mənsub idilər.

Şah nöslinden sonra dövlətde siyasi və hərbi hakimiyyətdə mühüm mövqeyi Azərbaycan **qızılbaş tayfalarının əyanları** tuturdu. İlk Səfəvilər dövlətində ordunun osas hissəsini onlar təşkil edirdilər. Ordunun yüksək ali rütbələrinə onları təyin edirdilər. Bundan əlavə, əyanların yuxarı təbəqələri hakim sülalənin üzvləri və şahın özü ilə qohumluq münasibətlərində olurdular. Qızılbaş tayfaları və onların əyanları öz xidmətlərinə görə şahdan oturaq kəndlilərin sakin olduğu geniş torpaq sahələri alırdılar. Bu torpaqlara şah hökuməti dövlət mülkiyyəti kimi yanaşındı. Qızılbaş tayfalarına əmirlər başçılıq edirdilər. Divan dəftərlərində 114 qızılbaş əmirin adı çəkilirdi. Bu əmirlər arasında böyük əmirlər (**tümərəyi əzəm**), yüksək vəzifəli xanlar (**xəvanını vəlaməkan**), kiçik (**xurud**) və böyük (**kəlan**) sultانlar fərqlənirdilər. Böyük əmirlər təbil, bayraq, qoşun və maiyyət sahibləri idilər.

Qızılbaş əmirlerinin tabeliyində olan vassallar və xidmətçilərin (mülazim) sayı barədə məlumat verən qaynaqlar göstərirdi ki, şah sarayında 6 min böyük yüzbaşı (yüzbaşyan - i əzəm), vəzifeli şəxs, qurçı və s. müəlizman vardı. Onların arasında **seçmə yasavullar və qurçılər, eşikağaları, cəbbəxana və divan yasavulbaşçıları** (yasavulbayışan - i kur və divan), **mırşikarlar və topçubaşlılar** var idi. Bundan başqa hər bir tayfa və zümrənin içərisində əmirlik dərəcəsinə yaxınlaşan şəxslər var idi.

Feodallar sinfinin üçüncü qrupunu təşkil edən ali müsəlman **şıə ruhanilərin** də dövlətde mövqeləri möhkəm idi. Buraya şeyxülislamlar, qazılars, cümə məscidlərinin imamları, vaiz və s. daxil idilər. Şıə ruhanilərin başçısı - sədr dövlətde şahdan sonra ikinci şəxs sayıldı. O, şahın şəriət işləri üzrə müavini (navvab) olaraq ictimai-siyasi həyatda əhəmiyyətli rol oynayırdı.

Hakim feodal sinfinin dördüncü qrupunu **mərkəzi və yerli dövlət aparatının nümayəndələri** təşkil edirdi. Hərbi rəislər (şah qulamları) arasından təyin edilən mülli bürokratik aparat dövlət siyasetinin həyata keçirilməsində həllədici rol oynayırdı. Mülki aparatda maliyyə idarəsi və maliyyə işçiləri mühüm əhəmiyyət kəsb edirdi.

Feodal sinfin beşinci qrupunu təşkil edən oturaq əyanlar sırasında **məliklər** fərqlənirdilər. Səfəvilər dövründə məlik sözü iki mənada

işlədilirdi: birincisi, əski zamanlardan torpaq mülkiyyəti olan məliklər; ikincisi isə kənd icmalarının başçıları olan məliklər. Lakin belə məliklər o zaman mülklərini saxlaya bilirdilər ki, onlara aid mülkiyyət hüquq şah tərəfindən təsdiq edilsin.

Səfəvilər dövlətində demək olar ki, o dövredə formalasılmış torpaq mülkiyyəti kiçik dayisikliklərlə olduğu kimi qalmaqdır idı: 1) dövlət xəzinəsinə malik torpaqlar (əraziyi divani); 2) şah və onun sülaləsinə məxsus mülklər (əraziyi xasso); 3) hərbi və ya mülki xidmət məqabilində verilən torpaqlar (souyrqal, tiyul); 4) xüsusi mülkiyyətdə olan torpaqlar (mülklər); 5) dini idarələrin mülkiyyəti (vəqf torpaqları); 6) kənd icmalarının mülkiyyətində olan torpaqlar (camaatideh).

Səfəvilər dövləti mərkəzləmiş feodal dövləti olduğundan onun dövlət torpaq mülkiyyəti fondu xeyli böyük idi. Şirvan və Şəki torpaqları da dövlətin mülkiyyətinə qatılmışdı. Xəzinə torpaqlarından gələn gəlir dövlət xərclərinin ödənilməsinə sərf edildi. Xassə torpaqlarından şəxsən şahın adına olan mülkiyyətin gəliri də xəzinəyə daxil olurdu və şahın soroncamı ilə sülalənin üzvlərinə verilirdi. Şah ölkənin on münbit torpaqlarını divan və xasso mülkiyyətinə qatmışdı. Üçüncü kateqoriyaya daxil olan torpaqlar dövlət fondundan hərbi və mülki bürokratiya üçün ayrılmışdı. Torpaq sahiblərinə mülkiyyət hüquq müvəqqəti, əhəmiyyətli və vərosəlik əsasında verilirdi. Şəraitdə asılı olaraq belə torpaqlar souyrqal, tiyul və bəzən də iqta adlanırdı.

İlk Səfəvilər dövründə şərti torpaq mülkiyyətinin daha bir formasının – **tiyulun** meydana gələsi və XVI-XVII əsrlərədə geniş yayılması feodal torpaq sahibliyinin inkişafında əhəmiyyətli rol oynayırıldı. Souyrqal Azərbaycanda XV əsrədə mövcud olduğu şəkildə irsi mülk sayılırdı və vergi, inzibati-məhkəmə toxunulmazlığını nəzərdə tuturdu. Yeni yaradılmış tiyul torpaq sahibliyi isə souyrqalı əvəz etməklə mərkəzləşdirmə siyasetinin mənəfəyinə xidmət edirdi.

Tiyulun ilkin iqtaya da uyğunluğu bildirilirdi. Belə ki, Səfəvilər dövründə tiyulun inkişafı onların dövlət torpaq sahiblərinə və bu torpaqlarda işləyən kəndlilərin dövlət aparatının köməyi ilə istismar olunması sistemini yardım etmək siyaseti ilə bağlı idi. Bu sistem ye-

ni idarəetmə sistemi əsasında qurulsa da, əvvəlki əsrlərdə mövcud olmuş iqta torpaq sahibliyinin ilkin inkişaf pilləsinə yaxın idi. Tiyul sahibi (tiyuldar) ilk dövrlərdə idarəetmə işinə qarışmayıb torpaqdan alınan vergilərin hesabına yaşıyib, dövlət siyasetinə uyğun hərəkət edirdi, sonralar tiyuldarlar mərkəzləşmə siyasotini heç də həmişə aparmırdılar. Belə ki, Azərbaycanın cənub hissəsinin əmir əl-ümərəsi Şah I Təhmasibə xəyanət etdi və tayfanın böyük hissəsi ilə birlikdə türk sultanına xidmət etməyə başladı. Lakin peşman olub şahın yanına qayıdan Qazi xan başda olmaqla tekeli tayfası xeyirxahlıqla qarşılandı və I Təhmasib Salyan və Mahmudabadı tiyul kimi Qazi xana bağışladı.

Səfəvilər dövlətində bəylərbəylik inzibati ərazi quruluşu yaranıqdan sonra bəylərbəylərə də geniş səlahiyyət verilmişdi. Belə ki, bəylərboylar hətta tiyul bağışlamaq səlahiyyətinə malik idilər ki, bu da son olaraq mərkəzləşdirmə siyasetinə mənfi təsir göstərirdi. Şirvan bəylərbəyi Xosrov xanın hökmü (səroncamı) ilə, Kiş, Nuxu və Şəkərənd kəndləri tiyul torpaq sahibliyi kimi Şəki mahalının məliyinə verilirdi.

Tiyulların bölüşdürülməsi çox vaxt yeni şah taxta çıxdıqdan sonra dövlət vəzifələrinə yeni təyinatlarla eyni vaxtda aparılırdı. Bəzən tiyuldarlar öz tiyullarının bir daha şah tərəfindən təsdiq edilməsinə çəhislərdi.

Tiyuldarların özbaşınalıq etməsi və qanunsuz artıq vergilərin alınması adı hal idi. Bu barədə Şəki mahalının kəndxudaları II Şah Abbas'a şikayət etmiş və şahın verdiyi fərmando qeyd edildi ki, tiyuldarlar nəzərdə tutulan və ali divanın müəyyən pul təminatı və rüsumlardan əlavə onlardan beş min təmən artıq pul almışlar. Şirvan bəylərbəyi Xosrov xandan ədalət, haqq və hesabın tələb etdiyi qayda əsasında tədbir görməsi tələb olunurdu.

XVI əsrin ortalarından başlayaraq tiyul paylanması o qədər də böyük əhəmiyyət kəsb etmirdi. Belə ki, böyük tiyullarla yanaşı, kiçik bir kəndin də tiyula verilməsi bəxşis hüququna verilməsi kimi idi. Həm də yeni bağışlamalar həmin ərazidən yığılan vergi möbləğinin müvəqqəti mənimsənilməsini bildirirdi.

Torpaq sahibliyi və mülkiyyət əsasında formalılmış mülk (mülk hüququ), daşınmaz əmlaklar üzərində, məsələn, bağlar, üzümlükler, həyətyani sahələr, dəyirmanlar, suvarma kanalları və s. üzərində sahibliyi bildirirdi. Bu mülkiyyət sahibləri mülkdən istifadəyə görə dövlət xidmətində olmağa məcbur edilə bilməzdilər. Mülk sahibinə (malik və yaxud mülküdərə) əmlakdan istifadəyə görə kəndlələr tərəfindən renta ödənilirdi. Tiyul və soyurqaldan fərqli olaraq mülk əmlakı sərbəst satıla, bağışlana və başqasına varislik əsasında verile bilərdi. Mülkədar torpaqlarından yığılan məhsulun renta vergisi 10 faizdən 20 faiza qədər təskil edirdi. Mülk, qeyd edildiyi kimi, torpaq deyil, suvarma sistemləri də ola bilərdi. Fiziki şəxs feodal tərəfindən çəkilmış kanaldan istifadəyə görə mülk sahibinə mülkiyyətdən istifadəyə görə renta verməli idi.

Səfəvilər dövlətində **vəqf torpaq sahibliyi** və **vəqf mülkiyyəti** çox geniş yayılmış feodal-ruhani mülkiyyəti forması idi. Səfəvilər sülaləsi hakimiyətə gelməmişdən əvvəl onların Ərdəbil, Marağa, Muğan və Talış ərazilərində iri vəqf mülkləri mövcud olmuşdur. Əmir Teymur vəfat etməmişdən əvvəl Səfəvilər nəsilinə vəqf olaraq müəyyən əmlak və torpaq vəsiyyət etmişdi. Vəqf təsisatı Səfəvilər hakimiyətə gəldikdən sonra xüsusilə geniş yayıldı. Şıəliyi dövlət dini elan edən Səfəvilər sülaləsindən olan şahlar onun hər yerde genişləndirilməsində maraqlı idilər. Buna görə də Səfəvilər ruhaniləri öz tərəflərinə çəkməyi zəruri sayır, şəh müləssisələrinin rifahına yardım göstərir, onlara əməli olaraq ruhanilərin sərəncam verdikləri vəqflər bağışlayırdılar.

Vəqflər, adətən, vergi və inzibati toxunulmazlıq hüququndan istifadə edir, çox nadir hallarda müsadirəyə məruz qalırlılar. Bəzən feodallar bu yolla öz mülkiyyətlərini şəh ruhanilərinin etibarlı mühafizəsi altına keçirir və öz soyadının ardınca mütəvəlli (7 vəqf işləri müdürü) vəzifəsini yazdırmaqla xəzinəyə öðeyəcəyi vergilərənə yayanırdılar.

XVI əsrə vəqfin sünneti və vacibi növləri var idi. "Sünneti" vəqflərinin himayecisi şahın özü idi və vəqfin gelirləri onun göstərişi ilə xərcləndirdi. Bu zaman o, hamı tərəfindən qəbul olunmuş nor-

maları rəhbər tuturdu, çünkü bu vəqfları vəsiyyət edənlər “bir qayda olaraq, daxil olan gəlirlərin konkret olaraq haraya xərclənməsini” göstərmirdilər. Əldə olunan gəlirlərin konkret olaraq haraya və vəsiyyət edənlərin tələbinə uyğun olaraq xərcləndiyi vəqflər isə “vacib” adlanırırdı.

Bakının Zığ kəndinin Bibi Heybat məqbərəsinin vəqf olunmasını təsdiq edən I Şah Təhmasibin 1547-ci il fərmanı ilə o, vəqf mülkiyyətinin sünneti növünə aid edildi. Fərmanda göstərilirdi ki, Badkuyonın (Bakının) amillərindən divan işlərinə baxanlarından, kələntörələri və kəndxudalarından heç biri, heç bir adla qeyd olunan kəndin etrafına dolanmayaraq hər hansı tələb etməsinlər. Qeyd olunan ölkənin hakimləri, tiyuldarları və daruqlorları yazılmış qayda üzrə qərar verildiyini bilsinlər, ondan kənarə çıxmaların. Heç bir yaranmış ixracat adı ilə, habelə ələfə, ulufə, ulağ, biyar, şikar və s. tələb etməsinlər. Fərmana hərtərəfli riayət etsinlər və hər il yeni hökm tələb etməsinlər. I Təhmasibin fərmani məqbərədən gələn gəlirin konkret olaraq Zığ kəndinə xərclənməsi (“sünneti”) göstərilirdi.

Vəqfa əmlak verilməsi noinki müsəlmanın öz əmlakından başqalarına yardım etməklə savaba çatmasıdır, həm də vəfat etdikdən sonra da özünün yaşaması, yaxşı əməllörünün davam etməsidir. Vəqf verilmiş əmlaki satmaq, bağışlamaq, dəyişdirmək olmaz. Vəqf əmlakı məscidlərə, mədrəsələrə, üləmələrə, yoxsullara və digər zəruri ehtiyacı olan müsəlmanlara sərf olunmalıdır. Vəqfdən zimmilərin istifadə etmələrinə yol verila bilərdi.

Vəqfə verilmiş əmlak mülkiyyətçinin sərəncamından çıxdığına görə vəqf əmlakı gelecekədə onun özü üçün sərf olunmasını şərtləndirməyə yol verilmir.

Kənd icmasının – camaatın istifadə etdiyi torpaq **camaat torpağı** adlanırırdı. İcmanın başçısı aqsaqqal hesab olunurdu.

O, vergiləri böülüsdürür, toplayır, əvvəzində məhsulun müəyyən hissəsini alırırdı. İcmada əkinçiliklo yanaşı, sənətkarlıq da müəyyən yer tuturdu. XVI əsrədə natural təsərrüfatın hökm sürdüyü şəraitdə icma kəndlilərin ehtiyaclarını pulsuz ödəmək üçün sənətkarları icma kollektivi hesabına saxlayırdı. İcma kənd təsərrüfatında əmək alətlə-

rinin geriliyinə səbəb olur, daha da mütərəqqi ictimai münasibətlərin inkişafına əngel törədirdi.

XVI-XVII əsrlərdə Azərbaycan əhalisinin əsas məşguliyəti, əvvəller olduğu kimi, əkinçilik idi. Kəndlilərin əsas hissəsi dövlətdən, feodallardan və digər torpaq mülkiyyətçilərindən ağır şərtlərlə icarəyə götürüdləri torpaqlarda yaşayır və onu becərildilər. Yalnız torpaqlar deyil, süvarma kanalları və su ehtiyatları da feodalların mülkiyyəti sayılırdı.

Kəndlilərin bir neçə kateqoriyası mövcud idi. **Birinci** kateqoriya - ya varlı kəndliləri aid etmək olar. Əvvəllər icma üzvləri olan bu təbəqə tədricən varlanaraq kiçik torpaq mülkiyyətçilərinə çevrilmişdir. Həmçinin kəndlə şəhər arasında kənd təsərrüfatı məhsulları ilə ticarət edən, sələmciliklə məşğul olan, kənddə kiçik inzibati vəzifələr tutan və öz həmkəndlilərini istismar edən kəndliləri də bu kateqoriyaya daxil etmək olar.

Kəndlilərin **ikinci** kateqoriyasını icma üzvü olan azad kəndlilər təşkil edirdi. İri feodallardan asılı olan azad kəndlilər torpaq rentası və xəzinəyə vergi ödəyirdilər. Lakin birinci ve ikinci kateqoriyaya aid kəndlilərin sayı Səfəvilər dövründə xeyli azalmışdır.

Kənd əhalisinin əsas hissəsini isə **yarıdar** kəndlilər təşkil edirdi. Onlar feodal torpaqlarında çoxsaylı mükəlləfiyyətlər yerinə yetirirdilər. Yarıdarlar kateqoriyası az torpaqlı və torpaqsız kəndlilərdən ibarət idi. XVI-XVII əsrlərdə bu kateqoriyadan olan kəndlilər “rəiyət” adlanırdılar.

Yarıdar kəndlilər öz növbəsində müxtəlif təbəqələrə ayrırlırdılar. Əkinçilik texnikası və iş heyvanları olan və özünəməxsus əmək alətləri ilə feodalın verdiyi torpaq payını əkib-becərən kəndlilər **hampa** adlanırdı. Hampanın ən azı cüt adlanan iki öküze və avadanlığa malik olmayı vacib idi. Cütlerinin sayılarından asılı olaraq hampalar böyük və kiçik təbəqələrə ayrırlırdılar.

Yarıdar kəndlilərin ikinci kateqoriyasını əmək alətləri olmayan və yalnız feodalın verdiyi avadanlıqla torpağı becərən, əvəzində isə cüzi miqdarda məhsul payı olan kəndliləri **rəncəbərlər** adlandırırdılar.

Yoxsul kəndlilərin digər kateqoriyasını (qarovalçular, çobanlar, bağbanlar, qulluqçular) yardımçı kənd təsərrüfatı işləri ilə məşğul

olan və **qara, bekar, qərib, xoşnişin** adlıan kəndlilər təşkil edirdi. Bəzən ümumi əkor adı ilə tanınan bu kateqoriyadan olan yoxsullar məhsulun yalnız 30 faizini ala bildirlər.

Səfəvilər dövründə kəndlilərin torpağı təhkim edilməsi barədə qaynaqlarda yalnız bir sənəd mövcuddur. 1612-ci ildə I Şah Abbasın ramazan ayında (7 noyabr - 7 dekabr) verdiyi fərmando qeyd edildi ki, bundan sonra kəndlilər 12 il müddətində torpağı təhkim edilə bilərlər.

Azərbaycanda kənd əhalisinin daha bir kateqoriyasını yarımköçəri həyat keçirən **mallar elatlar** təşkil edirdilər. Elatlar Şah ordusuna hərbi xidmətə çağırılırdılar. Hərbi yürüşlər zamanı isə hor bir elat tayfası müəyyən edilmiş sayıda süvari qüvvələr çıxarmalı idilər. Lakin oturaq əhaliyə nisbətən elatlardan vergi və mükəlləfiyyətlər çox az miqdarda alındı.

Səfəvilər dövründə müsəlman şəh ruhaniləri xüsusi ictimai təbəqə təşkil edirdilər. İctimai-iqtisadi vəziyyətlərinə görə şəh ruhaniləri iki kateqoriyaya bölündürdü: 1) ali dərəcəli ruhanilər; 2) aşağı təbəqəye məxsus din xadimləri. Ali təbəqəyə mənsub olan müsəlman şəh ruhaniləri Səfəvi dövlətinin əsas dini istinadgahı olmaqla yanaşı, həmin dövlətə arxalanırdılar. Səfəvi sahları həm dİN, həm dƏ dövlət başçıları olduğundan, onlar ali təbəqəyə mənsub olan şəh ruhaniləri ni maddi və mənəvi cəhətdən müdafiə edirdilər. Seyid nəslindən olanlar şəhərdə yaşayır, çoxlu var-dövlətə, əmlaka malik olmaqla, bütün vergi və mükəlləfiyyətlərdən azad olunmuşdu. Seyidlərin yuxarı təbəqəsinin nümayəndələri yüksək vəzifələr tuturdular. Ali ruhanilər vergilərdən azad olmaqla yanaşı, vəqf əmlakına mütəvəlli təyin edilirlər və seyidlərə mülkiyyət bağışlanır. I Şah İsmayılin 1508-ci ildə verdiyi hökmündə bildirilirdi ki, Təbriz şəhərində yerləşən və ardıcıl olaraq seyidlik və dinin cələli Seyid Süleymana böyük bağ mülkü verilir. Ayrı bir şəxsin bu bağla iddia etməsi qadağan edilir. Qeyd olunan hökmərlər məkanının (Təbrizin) darğası, kələntərləri və divan işlərinə baxan kiçik rütbəli qulluqçuları yazılmış qayda ilə qərar verildiyini bilsinlər.

Mütəvəlli vəqf əmlakından gələn mədaxili toplayır və onun xərclənməsinə şəxson nəzəret edirdi. Bir çox mahallarda mütəvəlli eyni vaxtda həm də şəhərin kələntəri vəzifəsini aparırı.

Şəh ruhanilərinin aşağı təbəqəsinə **dərvişlər, rovzəxanlar, azançılar, hafızələr** (Qurani əzbərdən oxuyanlar), seyidlərin aşağı təbəqəsi, dəfn mərasimini keçirən **mollalar** daxil idilər.

XVI-XVII əsrlərdə sənətkarlıq təşkilatları. Səfəvilerin hakimiyyəti dövründə sənətkarlıq daha da inkişaf etmiş, monqolların dövründə sənətkarlıqda tətbiq edilən qul əməyi aradan qalxmış, azad sənətkarların rolü daha da artmışdı. Ayri-ayri sənət növləri sahəsində müəyyən texniki inkişaf az da olsa, nəzərə çarpıldı. Bir sıra yeni sənət növləri, o cümlədən tüfəng qayırmaları meydana gəlir, top qayırmaları sahəsində texnologiya təkmilləşir. Fərdi işləyən ustalarla yanaşı emalatxanalarda kollektiv işləyən sənətkarların sayı artırdı. Sənətkarlıq məhsullarının keyfiyyətində də müsbət dəyişiklik əmələ gəlmişdi.

Sənətkarların öz sonət və peşəsinə uyğun ayrıca təşkilatları var idi. Onlar öz aralarından inanılmış və mötəbər bir adamı təyin edirdilər. Hər hansı bir sonət sahəsinə şah tərəfindən təyin olunmuş xüsusi **rəis** başçılıq edirdi. Sənətkarlıq təşkilatının rəisi hər ilin ilk üç ayının əvvəlində **nəqibin** yanına gedir, başçılıq etdiyi sənətkarların boniçəsinin (vergilərinin) miqdarını müəyyənləşdirir. **Möhtəsib** isə hər ay bir sinfin ağsaqqalı ilə birlikdə satılmalı malların qiymətini qanun əsasında müəyyənləşdirir, ondan bu barədə yazılı iltizam alırı.

Sənətkarlar təşkilatı başçısı dövlət və ya şəhər inzibati və mülki işçiləri ilə sənətkarlar arasında vasitəçi rolü oynayırı. Saray sənətkarları birləşmələrinin başçıları isə bilavasitə şah tərəfindən təyin olunub, məvacibi dövlətdən alırdılar. Azad sənətkarlar təşkilatı başçısı təyin olunduğu sənətkarların mənafeyini müdafiə etməyə borclu olduğu halda, əksinə, saray sənətkarları birləşmələri başçıları əlleri altında işləyən sənətkarları amansızcasına istismar edirdilər.

Sənətkarlar sənət növü və ərazi prinsipinə uyğun olaraq birləşiridilər. Bu birləşmə öz hüquqları uğrunda mübarizə aparmaqdə sənətkarlarla şərait yaradırdısa, digər tərəfdən, dövlət üçün də əhəmiyyətli idi. Belə ki, dövlət təcili xəbərləri **carçılıarı** vasitəsilə sənətkarlarla vaxtında çatdırıa bilordi; hər ilin ilk üç ayı ərzində ayrı-ayrı sənətkarlar üzərinə qoyulacaq verginin miqdarının müəyyənləşdirilməsi

ni və həmin vergilərin vaxtında toplanmasını asanlaşdırır və sürətləndirirdi; sənətkarlıq məhsullarına dövlət tərəfindən qiymət qoyulması və onun müəyyən edilmiş qiymət əsasında satılmasına nəzarəti asanlaşdırırı; bayram günlərində müəyyən şənliklər zamanı sənətkarların bir yerə toplanmasını asanlaşdırırı.

Sənətkarlıq təşkilatlarının yazılı nizamnaməsi olmamışdır. Bu təşkilatlar işlərini, adətən, müxtəlif dini adətlər və şəriət əsasında tənzimləyirdilər. Təcrübəli ağsaqqal ustalar təşkilatlarda rəhbərlik edirdilər. Sənətkarlıq təşkilatı şurası sənətkarlıq təşkilatının daxili işlərinin həllində mühüm rol oynayırdılar. Vergini təyin etmək, vaxtında toplamaq, usta ilə şagird və ya ayrı-ayrı sənətkarlar arasında baş verən ittilafları həll etmək sənətkarlıq təşkilatı şurasının öhdəsində idi. Sənətkarlıq təşkilatı rəisi **şeyx** və ya **məlik** adlanırdı. Peşələr üzrə də kiçik təşkilatlar mövcud idi. Məsələn, musiqi aləti hazırlayan sənətkarlar, çörəkçilərin və s. peşə sahiblərinin təşkilatı olmuşdur.

Müəyyən sənəti öyrənmək məqsədilə usta yanına şagird qoymuşda ilk günlərdə ona müəyyən qədər muzd verirdilər. Usta ilə şagird arasında razılaşmaya əsasən gündəlik işin höcmi, şagirdin yaşı, onun sonətə yiyələnmək dərəcəsi və qabiliyyətini nəzərə alaraq ona müəyyən məbləğdə pul verilirdi. Lakin bu razılığın müddəti göstərilmirdi. Usta istədiyi vaxt şagirdi qova bilər, şagird də istədiyi vaxt ustananın yanından gedə bilərdi. Usta sənətin incəliklərini şagirdə öyrətməklə yanaşı, onu daha artıq istismar etməyə, işlətməyə cəhd göstorirdi.

Sənətkarlar özləri də **dörd** kateqoriyaya bölündürdü. Hər kateqoriyanın olan sənətkarlar iqtisadi və ictimai vəziyyətlərinə görə bir-birindən xeyli fərqlənirdilər. **Birinci** kateqoriyaya daxil olan sənətkarlar tok və ya bir nəfər şagirdi ilə işləyən, emalatxana, yaxud dükan açmağa imkanı olmayanlar idilər. Bunlar əksəriyyət təşkil edildilər. Bu kimi azad sənətkarlar çox vaxt öz oğlanlarından və ya yaxın qohumlarından birini şagird işlətməklə dolandırıldırlar. Onların çoxu soyuyar sənətkarlar idi. **İkinci** kateqoriyaya daxil sənətkarlar xırda dükanları və emalatxanaları olanlar idilər. Bunlar **əsnaf** adlanan sənətkarlıq təşkilatına daxil idilər. **Üçüncü** kateqoriyaya daxil olanlar iri emalatxanalarla (xüsusi, şah və ya iri feodalların emalatxanası)

malik olub, özü işləmədiyi halda bir neçə usta və şagirdi işlədən sənətkarlar idilər. **Dördüncü** kateqoriyani qeyri-azad sənətkarlar təşkil edirdi. Onlar dövlət karxanalarında işləyir və istehsal etdikləri malları şah və ya onun məmurlarına tohvıl verirdilər.

XVI-XVII əsrlərdə ictimai vəziyyətinə görə iri və xırda **tacirlər** xüsusi **zümrə** təşkil edirdilər. İri tacirlər şəhərin daxili və xarici ticarətini öz əllərində cəmləşdirmişdilər. Tacirlər "**çələbi**" və ya "**xacə**" ləqəbi daşıyırıdlar. İri tacirlərin başçısı məlik-üt-tüccar (tacirlərin başçısı) adlanırdı. **Məlik-üt-tüccar** həm də şahın ticarət işlərinin məsləhətçisi idi. Tacirlər dövlət xəzinəsinə çoxlu gəlir verirdilər. İri tacirlər ticarətdən-vergiləri iltizamçı kimi icarəyə götürmək, sələmə pul vermək, ucuz alıb baha satmaq yolu ilə çoxlu var-dövlət qazanırdılar.

Vergilər. XVI-XVII əsrlərdə vergi verən əhalı ağır feodal istismarına məruz qalırdı. Vergi və mükəlləfiyyətlərin sayı 50-ə çatırdı. Feodallar vergiləri məhsulla almaqla kifayətlənməyib pulla da ödənilməsini teləb edirdilər. Vergi və mükəlləfiyyətlər birlikdə qarışq xarakter daşıyan feodal rentasını təşkil edirdi. Üstünlük təşkil edən isə məhsul rentası idi.

Səfəvilər dövlətində alınan vergilərə dair I Şah İsmayılin Dizmar (Qaradağ, Cənubi Azərbaycan) vilayətində ruhanilərin vergilərdən azad edilməsi haqda hökmündə əhəmiyyətli məlumatlar vardır. 1502-ci ilin yanvar ayında verilmiş fərmando vilayətin divan işlərinin vəzifəli şəxsləri olan əmirlər, hakimlər, dərgahlar, amillər və mübasırınlara hökm edildi ki, ruhanilərin (seyidlərin) bir qrupu bütünlüklə vergilərdən azad edilir. Hökmə müvafiq surətdə roftar edərək malucəhat, ixracat, xariciyyat, hökmə və hökümsüz əvarizat adı ilə ələfə, ülufə, qonılqa, ulağ, ulam, bikar, şikar, torh, dəstəndaz, eydi, novruzi, zərpəreyi pişkəş, savari, çerik, ona yarım, məlikanə, mühəssilano, yüzə dörd, sədrlik haqqı, vəzirlik haqqı, amillərin çalışma haqqı, dərəqliq haqları, yetişdirilmiş məhsulun qiymətini müəyyənləşdirmək və torpaq sahəsini müəyyən etmək haqqı, verilmiş vədi yerinə yetirmek haqqı, qala və keşikçixana ixracatı, yüzə bir, yüzə iki və maluxaricə aid oluna biləsi digər divan mükəlləfiyyətləri, şahlıq tələbatından her hansı ad və qayda ilə olursa-olsun əziyyət ver-

məsinlər (xalqa) və təcavüz etməsinlər. İstər azacıq, istərsə də çoxlu tamah və təvəqqə etməsinlər. Hökmü dəyişmək və əvəz etmək niyyətindən mühafizə olunan və qorunan hesab etsinlər.

Ümumiyyətlə, Səfəvilər dövründə verilmiş fərmanlarda adı göstərilən vergi və mükəlləfiyyətlərdən başqa, şübhəsiz ki, bize məlum olmayan sənəd və normativ mənbələrdə olan vergi və mükəlləfiyyətlər hesabına siyahı xeyli genişlənə bilər. Belə ki, Səfəvilər dövründə hər evdən beşdə bir icarə haqqı adlanan vergi alınırdı. Xristianlar isə **xane-şomarı** adı altında hər evdən **5-8 dukat** pul verməli idilər. 40 baş qoyunu olan adamdan **15 bistı**, hər baş öküz üçün ildə 2 dukat vergi alınırdı. Bağların suvarılması üçün **9 abbası**, bazarda bir at və ya qatır satıldıqda yarım abbası vergi alınırdı. 15 yaşına çatmış qeyri-müsəlmanlar səranə olaraq hər biri 7 livr, 20 yaşına çatmış cavanlar isə **15 livr** verməli idi. Mal-qara başı kəsildikdə hər baş heyvan üçün **2 sel, 6 deynə**, hər bir 100 batmanlıq ticarət yükündə **15 denyə** vergi alınırdı. Gömrük məmurları ticarət mallarını açıb yoxlamadan hər yük üçün 5 sel alırdılar. Bazarda satılan hər bir qoyun üçün **bir kazbeki** alınırdı. Hamam işçilərindən dəllək, güzgü tutan, həcmət salan, xətonə edən, paltar saxlayan, kisə çekən, su tökkən və digər xidmətçilərdən ələfə, ülufə, qonalğa, alam, biyar, şikari, torh, dəstəndəz, pişkeş, salami, eydi, novruzi, tüsəngçi pulu, quş pulu alınırdı. Həmin vergilər I Şah Abbasın hakimiyyətinin sonuna qədər davam etmişdir. Yalnız 1629-cu ilin avqust ayında I Şah Abbasın fərmanı ilə bəzi vergilər leğv olundu.

Səfəvilər dövlətinin ilk paytaxtı Təbriz şəhərinin iqtisadi inkişafı yarımaqrar xarakter daşıyırırdı. Orada sənətkarlıq və ticarətlə yanaşı kənd təsərrüfatı məhsulları da becərilirdi. Təbriz şəhərinə aid vergi və mükəlləfiyyətlər əsasən aşağıdakılardan ibarət idi: 1) tamğa; 2) bac; 3) boniqə; 4) toyin; 5) rəsmemohdes; 6) rəsme-daruçəki; 7) rəsme-kələntəri; 8) təsfavüt; 9) rəsme-ərusu; 10) rəsme-nikah; 11) rəsme-şəhnəgi; 12) rəsme-sadərə; 13) rəsme-möhtəsib; 14) rəsme-əsasiyyə; 15) qapıçılıq; 16) bigari; 17) şikari; 18) ələfə; 19) ülufə; 20) ulam; 21) ixracat; 22) siyursat; 23) çörük; 24) həvai; 25) qelan; 26) qonalğa; 27) ulağ; 28) xanəşomarı; 29) sərşəməri; 30) sərvərү; 31)

pişkeş; 32) eydi; 33) novruzi; 34) male bağ; 35) rəsme-qapan; 36) rəsme-dəllaiyyə; 37) irtifai; 38) üşr; 39) salamı; 40) tüsəngçi pulu; 41) çobanbəyi. Bunlardan əlavə, qumarxanalardan, içki hazırlanan və satılan yerlərdən, müsiqicilər və rəqqasələrdən, xoruz döyüdürlərlər və quşbazlardan, sallaqxanlardan müəyyən miqdardır vergi alınırdı ki, Təbrizdə 1534-1535-ci illərdə bu verginin ümumi məbləği on iki min tūmənə çatırdı.

Torpaq və gəlir vergisi olan **malcəhət** natura ilə ödənilirdi. Malcəhət ümumi verginin natura ilə üçdə biri və ya beşdə biri həcmində ödənilirdi. Malcəhət torpaq sahibilə (mülkədar) və dövlət arasında bölünürdü. Adətən, mülkədara məhsulun onda biri, bəzən 4/30, dövlətə isə 2/10 və yaxud 6/30 çatırdı. Xərac və bəhrə vergisi də çox vaxt malcəhətlə eyniləşdirilirdi.

Bağbaşı vergisi bağ sahiblərindən məhsulun onda biri həcmində alınırdı. Bəzi mənbələrə görə vergi ağacların sayına, növünə və becərilmə şəraitində asılı olaraq təyin edilirdi. Məsələn, üzüm tənəklərindən suvarılan sahələrdən 6 dinar, suvarılmayan sahələrdən isə 5 dinar alınırdı. Alma, armud, ərik və bu növ ağaclardan 30 dinar vergi tutulurdu.

Cobanbəyi vergisi örysədə heyvanları otarmaq üçün alınırdı. Elxanilər dövründə otaqlardan istifadəyə göpə alınan vergi **qopçur**, Ağ-qoyunluların hakimiyyəti zamanı **məvaiş və mərai** ("otlaq və dördəyagli"), Azərbaycan xanlıqları dövründə isə **çöpbaşı** adlanırdı.

Dəhyek (onda bir) vergisi Azərbaycanda və qonşu ölkələrdə geniş yayılmışdı. Ərəblər dövründə müsəlmanların mülkiyyətindən alınan üşr vergisinə bərabər idi. Dəhyek iri feodalların torpaqlarından alınırdı. Mülkiyyətçi onda bir vergisini dövlətə ödəməklə, özü kondililərdən daha yüksək vergi toplayırdı.

Cütbaşı torpağı əkib becərmək üçün bir cüt qoşqu vasitəsi olanlardan alınırdı. Kənd təsərrüfatı işlərində istifadə edilən, iş heyvanları (öküz, at və s.) sahibləri cütlerin sayına uyğun olaraq vergi ödəməli idilər.

Dəzgahbaşı hər bir toxucu dəzgahı üçün alınırdı. Yalnız əkinçilik və maldarlıqla deyil, həmçinin sənətkarlıq peşələri ilə – darama, toxu-

ma, çariq materialı biçimini və s. ilə möşgül olan kəndlilərdən alınırıldı. Dəzgahbaşı bu baxımdan kustar sənət peşələrindən toplanan vergi idi.

İxracat XVI əsrde ümumi və müxtəlif vergi mükəlləfiyyətlərinin cəmi mənasında işlənirdi. Dövlət canişinlərinin, hərbi xidmətdə olanların və məmurların tələbatını ödəmək üçün toplanırıdı.

Alafa və ulafa - adətən, hər iki vergi bir yerdə almırıldı. Alafa yük heyvanları və atlar üçün alınırıldı. Ulafa bir nəfər üçün alınan ərzəq vergisi idi. Sonralar Azərbaycanda “alafa” vergisi “at arpası” adlanırdı.

Konalqa məmurlara kəndlinin evində düşərgə salmaq hüququ verirdi. Kəndli məmuru, onu müsayiət edənləri yedirtməli, yataqla təmin etməli və atlarını yemləməli idi. Konalqa o dövrün ən ağır mükəlləfiyyətlərindən idi.

Təyin şəhər və kəndlərdən xarici dövlətlərin səfirlərinə və qonaqlara xidmət göstərmək məqsədilə pulla alınan vergi idi. Xüsusi qasid vasitəsilə ölkənin mehmandarı qonaqların növbəti dayanacaq yerinə xəbər göndərirdi. Məhz həmin şəhər və yaxud kənd toyin olunmuş yer kimi vergi ödəməli idi.

Ulaq və ulam - hər iki mükəlləfiyyət çapar xidməti ilə bağlıdır. Kəndli şah qasidlərinin ixtiyarına minik, yüksək, qoşqu atları verirdi. Ulam mükəlləfiyyəti də dövlət poçt xidmətiələ əlaqədar idi.

Əvariz daimi olmayan vergi idi. Əvariz feodal və ya hakimiyət orqanlarına natura, pul və macburi əmək fəaliyyəti ilə ödənilən vergi idi. Əvariz və ya ixracat adlanan bu vergi özündə bir çox töycü və mükəlləfiyyətləri: alafa, ulafa, konalqa, biyar, ulaq, peşkəş, dast, salami, şiltaqat və başqa vergiləri birləşdirirdi. Vergi və mükəlləfiyyətlərin iki qrupunun birləşdirilməsi, daimi reyestərə daxil edilən, daimi olmayan, fövqələdə və ya rəsmi qeydiyyatda olan tövüclərin alınması orta əsrlər feodal dövlətlərinin xarakterik cəhətlərindən biridir.

Rüsum rəiyətlərdən dövlət məmurları və ruhanilərin xeyrinə çox vaxt natura ilə alınan vergi idi. Buraya rəsm-ül-vəzir (vəzir üçün alınan vergi), rəsm-ül-sədr (sədr üçün alınan vergi), rəsm-ül-nəzir (nəzir üçün toplanan vergi), rəsm-ül-məsəfə (torpaqları ölçənən xeyrinə toplanan vergi) və başqa vergilər daxil idi.

XVII əsrde rüsum toplanması çox geniş yayılır. Rüsumlar dövlət bürokratik aparati məmurlarının təmin edilməsi üçün əsas golir mənbəyi-

nə çevirilir. Hətta xidmət müqabilində hərbçilərə verilmiş torpaqlar üçün dövlət məmurlarına rüsum ödənilmədikdə onlara pay ayrılmırıdı.

Səvari əhalinin hakim sülalənin üzvlərinə, sörkərdəyə, yeni fəth edilmiş yerlərə gələn tanınmış adamlara hədiyyə idi.

Tərh dövlətə və feodala məxsus olan malın bazar qiymətindən yuxarı zorla kəndliyə satılması və yaxud dövlətə və feodala lazım olan malın bazar qiymətindən aşağı qiymətlə alınması idi.

Dəstəndəz dövlət icraedici şoxslorinə aşağı dərəcəsinə xidməti-nə görə verildi.

Başpulu yetkinlik yaşına çatmış vergi verən kişilərdən alınırıdı. Azərbaycan xanlıqları dövründə də əhalidən bu vergi toplanırıdı.

XVI-XVII əsrlərdə yazılı mənbələrdə ilk dəfə qeyd edilən vergilərə də rast gəlinir. “Rəsmi müxdisə”nin (ixdasa) I Şah İsmayılin 1503-cü ilə aid fərmanında adı çəkilir. Bu terminə (vergiya) şah Məhəmməd Xudabəndənin 1581-ci il tarixli toxunulmazlıq fərmanında da rast gəlinir. Ağqoyunlu Əlvənd Mirzənin də fərmanında ixdas vergisi işlənilir. Bəzən bu termin “polis zabiti” kimi mənalandırılır.

Şəriətə görə adam öldürmək, göz çıxarmaq, baş yarmaq, namusa toxunmaq cinayətin dörd əsas növü hesab olunurdu. Ona “ehdəse ərbəə” (dörd hadisə) deyilirdi. Rəsme-mohedes və ya ehdas əsasən göstərilən dörd cinayət növündən biri törəndikdə cinayətkardan alınırıdı. Sonra bu vergi qanunla qadağan olunmuş bir sıra hərəkətləri edən (oğurluq, sərxoşluq, qumarbazlıq, musiqi çalmak, quşbazlıq, xoruz və camış döyüsdürmək və s.) şəxslərdən də alınırıdı.

Rəsm əl-möhür (“möhür haqqı”) I Şah Təhmasibin tarixi göstərilməyən fərmanında verilmişdir. Bu adla rəiyətdən möhür vurulması ilə bağlı olan sənədlərin rəsmiləşdirilməsi üçün toplanan rüsum nəzərdə tutulurdu. Çox güman ki, bu məbləğ möhərdarın (“möhər mühafizəçi”) xeyrinə olaraq toplanırıdı.

Rüsum-i darğaki və kələntəri dərğanın (polis rəisinin) və kələntərin (şəhər rəisinin) xeyrinə yiğilan vergilər.

Mirabi vergi növü kimi I Təhmasibin tarixi göstərilməyən fərmanında verilir. “Mirab” - ərəb-fars sözlərinin birləşməsi “əmir-i ab” in qisaldılmış forması olub hərfən “əmir, su rəisi”, yəni suvarma sis-

temləri rəisini bildirir. Suvarma üçün suyun düzgün bölüşdürülməsi-nə nəzarət edən məmər belə adlanırdı.

Xırman bəhrə I Şah Təhmasibin İsfahana aid olan, tarixi göstərilməyən fərmanında təsadüf edilir. “Xırman bəhrə” hərfən “biçin, taxıldöymə bəhrəsi” deməkdir. Məlum olduğu kimi taxılın döyülməsi daire boyu sürülən və taxılı tapdalayan öküzlərin köməyi ilə edildi. Güman etmək olar ki, rəiyət öz taxılıni döymək üçün torpaq sahibinin iş heyvanlarından istifadə edirdi və bundan ötrü də “xırman bəhrə” verməli idi.

“Xərc-i xurcun” və “çuvallıq” kəndlilər tərəfindən icra edilən mülkiyyət idi. Əhməd Ağqoyunlunun 1497-ci il tarixli fərmanında “xurcunun dəyəri” mənasında göstərilir.

“Çuvallıq” mükəlləfiyyəti I Şah İsmayılin 1505-ci il fərmanında rast gəlinir. Ehtimal etmək olar ki, istor qoşunlarda, isterse də divan vergi idarələrində mühüm əşya olan çuvalların tədarükü üzrə xüsusi mükəlləfiyyət idi.

Qalle-i ibtiya-i iki ərəb mənşəli sözdən, yəni “taxıl” və ərəbcə “almaq”, “alqı” sözlərindən ibarətdir. Söz birləşməsi “taxılın satın alınması, alqısı” kimi tərcümə edilməlidir. İstilaha Yaqub (1479-cu il) və Əlvənd (1490-ci il) Ağqoyunluların fərmanlarında, habelə I Şah İsmayılin (1512-ci il) və I Şah Təhmasibin tarixi göstərilməyən fərmanlarında təsadüf edilir. Əlvənd Ağqoyunlunun digər tarixli başqa bir fərmanında buna bənzər “qalle-tərx” vardır. Sonralar qacarlar dövründə İranda kəndliləri bazar qiymətlərindən yuxarı qiymətlərlə taxıl almağa məcbur edən adət var idi. Buna qalle-tərx deyirdilər. Sonuncu fərmanda “qalle-tərx” istilahından sonra bilavasitə “ibtiya” adı çəkilir. Rəiyət vergi və mükəlləfiyyətləri arasında “qalle-i ibtiyai” yə rast gəlonin yuxarıda göstərilən dörd fərmandan ikisində bu mükəlləfiyyət tərx istilahı ilə yanaşı işlədir. “Bəhay-i morq” (hərfən “quşun qiyməti, dəyəri”) şah Məhəmməd Xudabəndənin 1581-ci il tarixli fərmanında işlədir. Feodalların təlobi ilə rəiyətin quş tədarük etməsini bildirən “morq” islahatına Əlvənd Ağqoyunlunun 1498-1499-cu il tarixli və I Təhmasibin tarixi göstərilməyən fərmlərində rast gəlinir. Sonralar həmin mükəlləfiyyət pul alınması ilə əvvəz edilmişdir.

“Ximə”, “kah” (hərfən “odun”, “ot”) I Şah Təhmasibin və Məhəmməd Xudabəndənin fərmanlarında rəiyət mükəlləfiyyətləri sırasında işlədir. Rəiyətin ağac doğraması və feodalı odunla (yanacaqla) və otla təmin edilməsinə müvafiq olan mükəlləfiyyət idi.

Kəndlik “divarda bürc ucaltmaq” kimi şərh edilir. Qala bürclərinin tikintisi üzrə rəiyətin icra etdiyi mükəlləfiyyətlərdən biri idi.

Dövlət quruluşu. Səfəvilər dövlətinin quruluşu tipik feodal monarxiyası formasında idi. Dövlətə qeyri-məhdud hakimiyətə malik olan və eyni zamanda “Səfəriyyə” ordeninin irsi şeyxi sayılan **şah** başçılıqlı edirdi. Səfəvi hökmədarları dövlət işlərini təkbaşına həll edirdilər. Lakin şahın himayəsində məşvərətçi hüququnda olan **Ali Məclis** (məclisi əla) toplanırdı. Onun 12 nəfər üzvdən (sultanlardan) ibarət nümayəndələri dövlət işlərində təcrübəsi olan şəxslər idilər. Ali Məclisin iclaslarına şah özü rəhbərlik edirdi. Mənbələr iclasların gedidini təsvir edərək qeyd edirdilər ki, şah yerdən çox da hündür olmayan taxtda oturur və arxasında oğulları əyləşirdilər. Şahın dörd müşaviri onunla üzbəüz əyləşirdi. Şah suallar qoyur, onların barəsində danışır. Sultanların fikrini soruşur və onların hər biri söz söyləyər-kon ayağa durur, şaha yaxınlaşaraq məclis üzvlərinin onu eşidə bilməsi üçün ucadan danışır. Əgər müzakirə zamanı şah maraqlı bir fikir eşidirsə, bu onun göstərişi ilə yüksək müşavirlər tərəfindən qeydə alınır. O, çox vaxt bunu şəxson qeyd edirdi. Beləliklə, hər kəs növbə üzrə, şahın xahişi ilə öz fikrini söyləyir. Məsələnin mahiyyətinə şahın şübhəsi qalmırsa, həmin məsələ ilk surada həll edilir. Əgər onun şübhəsi qalırsa, bütün şuranın fikrini dinləyir. Sonra isə məsələni şəxson nezərdən keçirir və həll edir.

Səfəvilər dövlətinin orazisi **iki hissəyə** bölünürdü: **divan** və **xassə** vilayətlərinə. Bu bölgüyü uyğun olaraq iki ayrı-ayrı idarəedici orqan (divan) fealiyyət göstərirdi. Divani-məmalik “dövlət vilayətləri divanı” və divani-xassə “şah vilayətləri divanı” mövcud idi. Bu idarəetmə orqanları Səfəvilər dövlətinin əsas maliyyə idarələri idi. Divani-xassəyə aid olan vilayətlər şəxson şahə və Səfəvilər sülaləsinin digər nümayəndələrinə məxsus idi. Bu vilayətlər şahın **müvəkkiliyi** – vəzirlər tərəfindən idarə olunurdu.

İlk Səfəvilər dövründə idarəetmə aparatında mühüm əhəmiyyət kəsb edən aşağıdakı vəzifələr var idi: **vəkil, əmir əl-ümara** ("əmir-lər əmiri"), **qurçibaşı, vəzir və sədr**.

Vəkil şahdan sonra ikinci şəxs sayılırdı. O, istər dünyəvi, istərsə də dini işlərdə Səfəvi şahlarının müavini kimi tam solahiyəlli idi. Vəkil siyasi və dini tədbirlorın həyata keçirilməsində qayda yaradılması üçün şahın qarşısında məsuliyyət daşıyırırdı. Şahın ən etibarlı adamları bu vəzifəyə töyin olunurdular. Bu vəzifəni tutan ilk şəxs məhz İsmayılin tərbiyəcisi (lələsi) - Hüseyn bəy Şamlı olmuşdur. O, İsmayılin Gilanda olduğu 4-5 il ərzində "Səfəviyyə" ordeninin bütün işlərini idarə etmiş "yaxın şəxslərdən" ("əhli-i ixtisas) biri idi. İsmayıyl Təbrizi ələ keçirdikdən dərhal sonra Hüseyn bəy Lələ "vəkəlat-i nəfsi nəfis-i hümayun", yəni "Əlahəzrətin şəxsi müavini" vəzifəsinə töyin olunmuşdu.

Əmir əl-üməra Səfəvi qoşununun baş komandanı vəzifəsi idi. Səfəvilərin hakimiyətlərinin ilk dövrlərində nizami ordu mövcud olmamış, yalnız mühabibələr aparıldığı dövrdə iri feodal qoşunu toplaşdırıldı. Hərbi vəzifələr tamamilə Azərbaycan feodallarının əlində olduğuna görə əmir əl-üməra qızılbaş tayfa əyanlarının inhisarında olan imtiyaz sayılırdı. Bu vəzifəni tutanlar arasında eyni vaxtda həmdə vəkil olmuş Hüseyn bəy Şamlını, 1509-1523-cü illərdə əmir əl-üməra olmuş Məhəmməd bəy Süfrəçi Ustaclını, onun oğlu Bəyazid Soltanı göstərmək olar.

Qurçibaşı "qurçilərin rəisi" - qızılbaş tayfalarının döyüşçülərdən ibarət olan şah qvardiyasının başçısı idi. Mənbələr yazırkı ki, I Şah İsmayılin atası Heydərin ölümündə iştirak edənləri axtarır tapmağı və təhqiq etməyi kurçibaşı Əbdül bəy Dədəyə tapşırılmışdır. Əbdül bəy Dədə Ərdəbil təriqətinin işlərini aparmış məhdud şəxslər idarəsinin – "əhli ixtisas"ın üzvü olmuşdu. Məhz buna görə də kurçibaşı vəzifəsi dövlət əhəmiyyətli vəzifələrdən biri olmuşdur. Lakin sonralar kurçibaşı vəzifəsini siyasi həyatda az nəzərə çarpan adamlar tuturlar. Kurçibaşların əksəriyyəti qızılbaş əfsər tayfasından çıxmışdı. Onlar şah qvardiyasının rəisi vəzifəsini yerinə yetirirdi.

Vəzir mülki bürokratiyanın başçısı idi. I Şah İsmayılin dövründə vəkil və əmir əl-üməra dövlət idarəciliyi işlərində vəzirin vəzifəsinə

sixişdirib, hakim mövqeyə malik olduqlarından, onun rolu əhəmiyyətsiz idi. Ağoyunlu hökmədarlarının vəziri olmuş Şəmsəddin Zəkerriyyə I Şah İsmayıll torəfindən "vəzərət-i divani əla" vəzifəsinə töyin edilmişdi. I Şah Abbasa qədər vəzir vəzifəsi sərf mülki vəzifə olmuşdur. O, divanın gəlirlərinə, habelə bütün əyalətlərdən xəzinəyə daxil olan məbleğlərə və digər "büyutat" a nəzaret edirdi.

Sədr dini müəssisələrə rəhbərlik edirdi. Onların solahiyətləri barəsində deyildirdi ki, sədlər seyidlər və əmmaməlilər himaya göstərməli və onların işlərində nümayəndələr kimi fealiyyət göstərməli, vəqf idarə etməli və şəriət məqsədləri (məarif) üçün pul vermelidirlər. Şəliyin yerlərdə möhkəmlənməsinə də sədlər məsuliyyət daşıyırlardı.

Şəki ölkəsinin sədrliyi vəzifəsi haqqında I Şah Təhmasibin 1550-ci ilin sentyabr ayında vermiş olduğu fərmando göstərilirdi ki, aqalıq və nəqibliyin pənahı, sədarət busatlı, seyidlik, nəqiblik və etiqadda mükəmməl olan Mir Sultan adı ilə şöhrət tapmış Əbdürəzzagın tam şəliyi və dindarlığına etibar və etimad bəslədiyimizə görə, Şirvan ölkələri in sədrliyini bütünlükə ona həvalə etmişik. Düzgün təriqəti, öyin və ənənələrini yaymaqla qeyd olunan ölkənin bütün adamlarını düzgün yola rəhbərlik etməyə çalışın. Qeyd olunan ölkədə sakin olanlar və vətən salanların hamısı öz xüms, zəkat pullarını hər il Şirvan ölkəsində həyata tətbiq edilən qayda üzrə həmin aqalıq pənahına çatdırınsın ki, sədrlik rəsmiini götürdükdən sonra (qalanını) müstəhəq adamlara çatdırınsın. Şəki və Şirvan vilayətinin qaziləri, möhtəsibləri və şəriət işlərinə baxanları bütünlükə ona tabe olur və itaət göstərirler. Şirvan bəylərboyı Abdulla xan yeni sədrə, təriqət qaydalarını yaymaqdır, şəriət işlərinin irəliləyişində qayğı göstərməli idi. Fərmanın sonunda deyildirdi ki, əmlirlər, hakimlər, dərgalar, vəzirler və vəkillərdən, habelə onların müləzimlərdən bir nəfərin belə onun işlərinə qarışmaq hüquq yoxdur.

Sədr vəzifəsi və onun solahiyətləri Səfəvilər dövlətindən əvvəl meydana golmuşdır. Belə ki, Teymurilər dövründə, Qaraqoyunlu və Ağ-qoyunlu sülalələrinin hakimiyyəti zamanı da sədrlik mövcud olmuşdur.

Mustoufi əl-məmalik - "vilayətlərin xəzinədarı". Baş maliyyə idarəsi idi. Mülki idarəə aparatının başçısı olan vəzirin nəzarəti altında

işləyirdi. Vergi işlərinin qaydaya salınmasına, dövlət bütçəsinin tərtib edilməsinə, mükəlləfiyyətlər siyahısının tərtibinə, bəylərboyilərə, tiyul və kələntərlərin rüsumuna nəzarət edirdi. Onun təsdiqi və möhürü olmadan mülki və hərbi vəzifəli şəxslərə məvaciib verilmirdi.

Nazir-i büyutat- (ərbəcə beyt-ev, bina təsərrüfatı sözünün cəm halı) hor birinə “sahib-i cəm” başçılıq edən 33 karxanadan (emalatxanadan) ibarətdi. Büyutatlardan bir çoxu: mətbəx, qab-qacaq yuyulması üçün bina, müxtəlif anbarlar, kitabxana, tövlə və s. sadəcə olaraq ev təsərrüfatı və məisət ləvazimatı idi. Bununla yanaşı dövlət manufakturası tipli büyutatlar (toxuma emalatxanası, dorzi sexləri, sikkəxana, habelə zərgər, dəmirçi, bədii emalatxana və s.) var idi.

Büyütatşah şah və onun ailəsinin, həmcinin saray oyanlarının yeməyə, paltara, bozok əşyalarına və s. olan tələbatının ödənilməsinə xidmət edirdi. Səfəvi hökmətlərini, saray oyanları, feodallar məisətlərində zorlu ipək və məxmər parçalar, qoşeng və yaraşıqlı xalılar, qumas və s. toxunma malları işlədirdi.

Eşikağasıbaşı saray məclislərində təşrifat və mərasim qaydalarına baxan məmər idi. Onun vəzifəsi öz tabeliyində böyük xidmətçilər şəti - yavərlər, təşrifat məmərləri, həromağaları, qapıcılar, yasovullar, carçılar olmaqla saray toplantılarında və töntönlərində baş təşrifat məmərini kimi fəaliyyət göstərmək dən ibarət idi.

Möhrdar, yaxud möhrdar-i mühr-i hümayun - “Əlahozrot möhürünnü mühafizəçisi”. İlk dövrlərdə möhrdar böyük hörmət sahibi sayılırdı. O, vəzirlərin, mustoufilərin, kələntərlərin teyinatları barədə fərmanlara, həmcinin də omirlərə, hakimlərə və digər bağışlanan soyurqallara, tiyullara aid olan sənədlərə “əlahozrotin möhürünnü basırdı”. Möhrdar vəzifəsi tutanların böyük nüfuzu olmuşdur. Belə ki, II Şah İsmayıllı taxta çıxdıqdan sonra İbrahim Mirzənin vəzifəsini yüksəldərək eşikağasıbaşı vəzifəsindən şah möhrdarı vəzifəsinə qaldırılmışdı.

Mirşikarbaşı şahin ov tədbirlərinin başçısı idi. Övcübəylər, şahin saxlayanlar (quşçuyan) və başqları mirşikarlara tabe idilər. Öv yalnız əyləncə üçün keçirilmir, həm də bir növ rəqib üzərinə hücum xarakteri daşıyır. Şahdan və onun əhatə etdiyi oyanlardan başqa minlərlə döyüşünün, heyvanları qovan kəndlilərin iştirak etdiyi, geniş əraziləri əhatə edən böyük sürek ovları əslinde hərbi manevrləri xatırladırı.

Xəlifət əl-xüləfa (“xəlifələr xəlifəsi”) qızılbaş tayfalarının imtiyazlı təbəqəsi içərisində təyin edilir və bir qayda olaraq, türk (azerbaycanlı) olurdu. Səfəvi sülələsinin şahları onların köməyi ilə yalnız özlerinin arxalandıqları, onları hakimiyyət başına gətirmiş qüvvələr deyil, həm də öz ardıcıllarının geniş şəbəkəsinə nəzarət edirdilər. Xəlifət əl-xüləfələr böyük səlahiyyətə malik olub “mürşid-i kamili” (yəni şahin) təriqət işləri üzrə müavinləri sayılırdılar. I Şah Abbasın ölümündən sonra da şahin öz ardıcıllarının “mürşid-i kamili” olması ideyası onun nazirləri tərəfindən tanınmışdı. Lakin sonralar xəlifə əlxülfə vəzifəsi siyasi hakimiyyətdən uzaqlaşdırıldı və sadəcə olaraq “suflerin işlərinə dair katibliyə” çevrildi.

Münisi əl-məmali - “dövlət katibi”. Şah şurasının sərəncamında xeyli mirzə şəti olduğuna görə müniş əl-məməlik nüfuzlu əyan idi. O, **vaqıyo-nəvislə** (məclis-nəvis) yanaşı şahin yazışmasının bir hissəsini idarə edirdi. Bu iki vəzifə demək olar ki, bir-birini tamamlayırdı. Vaqıyonəvis dövlət şurası (məclis-i əla) iclaslarının sənədləşdirir, arxivlə nizama salırı. O, sarayın tarixşunası, şahin şəxsi katibi idi, şahın yəlli hakimlər və xarici dövlətlərlə yazışmasını təşkil edirdi. Münisi əl-məməlik və onun mirzələri şahin bütün məktublarında (pərvənəcət), fərmanlarda və digər rəsmi sənədlərdə müəyyən olunmuş tuğraları yerinə yetirirdilər.

Müəyyər əl-məmalik – “dövlətin əyar vuramı” dövlət miqyasında pul işinə rəhbərlik edirdi. **Zərbxana müdürü** - “zərrabaşı” ona tabe idi. Zərbxana müdürü sikkə kəsmək hüququ üçün şaha müəyyən məbləğdə pul verirdi. Sikkə kəsmək hüququ üçün vergi “vacibi” adlanırdı. Şahın xeyrinə alınan “vacibi” vergisinin miqdarı bir misqal qızıl üçün 30 dinar, bir misqal gümüş üçün isə 2 dinar idi. Daha çox gəlir götürmək məqsədi ilə pul dövriyyəsinin artırılmasına çalışıldı. Lakin pulun dəyərinin azalması ticarətin pozulmasına və hətta iğtişəslərə səbəb olı bilərdi.

Mühtəsib əl-məmalik – “dövlət mühtəsibi” şəhər bazarlarına nəzarət qoyan, əmtəələrə qiyməti təsdiq edən mərkəzi aparat məmər. Onun başlıca vəzifəsi ticarətin düzgün aparılmasına, ölçü və çəkilərə əməl olunmasına, firıldağla yol verilməməsinə nəzarət etmək idi. Şə-

hər bazarlarında gözötçilər əsasən səslərdən ibarət idi. Hər axşam günbatan çağı kəranay, təbil və zurna səsi eşidildi. Bu dükandarlara mağazaları bağlamaq vaxtinin çatdığını xəbər verirdi. Sonra gecə gözötçiləri – **əsəslər** bazara daxil olurdular. Gecədən bir qədər keçdiyindən sonra təbil çalan küçə və bazaarda gəzirdi. Qadağan saatından sonra fənərsiz və çıraqsız bazaarda görünən adamı gözətçi tutub zindana salırdı. Söhərə yaxın təbil çalınandan sonra gecə gözötçiləri bazar və dükənlərin qorunmasına məsuliyyət daşıymirdı. Mühtəsibin bir neçə müavini var idi. Hər həftənən birinci günü (şənbə) carçı vasitəsilə malların qiymətləri elan edildi. Mühtəsib həftə orzindo bu və ya digər malin qiymətini azaldıb-artırmaq barədə öz adamları ilə məşvəret edirdi. Müəyyən olunmuş qiymətdən baha satanları cəzalandırırdılar.

Yasavul mənşəcə monqol “yasa” - “qanun, qayda” sözündədir. Yasavullar mühafizə işlərinə, şahın olduğu yerdə qayda-qanun yaradılmasına məsul idilər. Yasavullar ən hörmətli və möhtəsəm ömirlərin oğlanları arasından toyin olunurdular. Onların sayı 10 nəfər qədər olurdu. Şah yiğincəqlərində (məclis-i xass) yasavullar eşikağası-başıının yerinə xidmət edirdilər. Açıq yiğincəqlərda isə şahın qarşısında dayanırdılar. Yasavullar onların məvacibini və qulluq yerini tösdik edən yüksək divan eşikağasıbaşının tabeliyində idilər. Şah yavörənin hazırlanması mənəviyyat və möminlik hamilərinin daimi nəzarəti altında olurdu.

Ləşkərnəvis – “qoşun karguzarı”. I Şah Təhmasibin hakimiyyətinin əvvəllərində əmirlər və qoşun arasında böyük nüfuz aq hörmetə malik idi. Belə ki, hətta onun “vəzir vəzifəsinin astanasında” durduğunu güman edirdilər. **Mustoufey-i mal** (“zabitənəvis”, “müfradənəvis”lə eynidir). Mustoufi əl-məmalikin başçılığı altında xidmət edirdi. Zabitənəvis anlamı “vergiləri yığan” deməkdir. “Avaracanəvis” idarəsindən fərqli olaraq mustoufisi - malin ştatında olan mirzələr divana daxil olan pul mənbələrini (vücuhat) qeydə alırlılar. Zabitənəvis idarəsino yıgilımlı olan məbləğlər yol vergiləri (vücuhi-rahdarı), tüttün ticarəti üçün vergilər, çobanbəyi (mal-qara üçün vergi) və s. idi.

Avaracanəvis. Ona müvafiq olaraq, fərdi qaydada vergi verənlərənən ödəmələr alınır və növbəti ödəmələr elə qaydada yazılırdı ki, ora

olavələr etmək mümkün olsun. Avaracanəvis də mustoufi əl-məmalikin nəzarəti altında fəaliyyət göstərir və maliyyə idarəsinə aid edildi.

Avaracanəvisin aşağıdakı vəzifələri müəyyən edilmişdi. Birinci vəzifə kimi vergi verənlərin adları kitabda qeydiyyatdan keçirilirdi. İkinci, onlar divan qulluqçularından daxil olan sənədlərin üzərində müxtəlif qeydlər edirdilər. Üçüncü, onlar tiyula, həme saleyə və s. aid olan sənədləri (pərvənəcanə) qəbul edir və yola salırdılar. Dördüncü, vergi toplanmasını idarə edən vilayət hakimiyyət orqanlarına göndərilən rəqəm və sənədlərin qeydə alınması, yoxlanması onların vəzifəsinə daxil idi.

Sahib-i təücih (təücih “yollamaq, üvnana göndərmək” deməkdir. “Təücih” ödəniş idarəsi idi və tədiyələrin əksəriyyəti alicılara torpaq üçün verilən pullar və digər gəlir mənbələri təxəsisatlarla ödənildiyindən sahib-i təcühə “təxəsisatlar sahibi” kimi baxmaq olar. Sahib-i təücihin mirzələr şəti var idi. O, “şahın səroncamları” ilə müxtəlif, tosadüfi vergilərin miqdarını müəyyən etmək və vergilərin özbaşına artırılmasına yol verməmək vəzifəsini yerinə yetirən mustoufi əl-məmalikə tabe idi.

Mustoufi ərbab-i təhavil (“ərbab-i təhavil təhvildarən”lə eyni mənənadadır) - büyütət mustofilərinə həvalə olunmuş sikkə zərb edilməsinə, əmtəə və xammal işlərinə nəzarət edən məmər. O, şah sarayının müxtəlif büyütətləri arasında bölüşdürülmüş mülkiyyətin məsul nəzarətcisi idi. Aşağıdakı məsul nəzarəçilər var idi: şah xəzinəsinin müşrisi (**müsərif-i xəzinəyi amere**); tövlə müşrisi (**müsərif-i tövlə**); şahın palтарının saxlandığı yerin və dərzixananın müşrisi (**müsərif-i rəkəkəbxana və qayçaqışxana**); dəvələrin saxlandığı binanın müşrisi (**müsərif-i şotorxan**).

Vəzir-i qurçiyən-i əzəm, mustoufi qurçiyən-i əzəm (“Böyük qurçılərin vəziri”, “böyük qurçılərin mustoufisi”). Güman edilir ki, bu halda şah qvardiyaçlarının, qurçılərin hərbi dəstələrinin vəziri və mustoufisi nəzərdə tutular. Onlar qvardiyaçilar dəstəsinin rəisi olan qurçibaşının yanında xidmət edir, qurçibaşı üçün dəftərxana və mühasibat işlərini yerinə yetirirdilər. Bu vəzifədə vəzir katib və maliyyə nəzarətcisi solahiyətlərinə malik idi. Yəni təyinatlar üzrə sənəd-

lər hazırlayırlar, əmrlərə, vəsiqələrə, hesabtlara və s. möhür basır, tapşırıq qeydləri aparırıdı.

Mərkəzi idarəetmə aparatının yuxarıda göstərilən vəzifelərindən başqa saray daxilində digər vəzifə şərtləri da olmurdu ki, bunlardan da on əhəmiyyətli məsələlərə - mehtərlərin rəisi, **mehmandarbaşı** - xarici səfirlərin və hörmətli qonaqların qəbul işlərinə baxan müdir, **süfrəçibaşı** - süfrəyə qulluq edənlərin rəisi, **halvaçıbaşı** - saray şirniyyat ustalarının rəisi, **şərabçıbaşı** - saqılın rəisi, **münəccimbaşı** - saray münəccimlərinin başçısı və b. qeyd etmək olar. - Səfəvilər dövlətinin mərkəzi və yerli idarəetmə aparatı məmurlarının maddi təminatı və mükafatlandırılması sistemi çox mürəkkəb idi. Əsasən, məmurların və xidməti qulluqçuların məvacibinin ödənilməsi müəyyən yerdən vergilərin hamisini, yaxud bir hissəsini almaq üçün verilmiş xüsusi sənədlər (bərat, hovalə) vasitəsilə həyata keçirilirdi. Bu mükafatlandırma forması Səfəvilər dövlətində geniş tətbiq edildi və **tiyul** adlanırdı. XVI əsrin ikinci yarısından etibarən tiyulun iki növü fərqləndirilirdi: "tiyul"un özü və "homesale" (yonı, "hər il", "bütün il"). "**Həme sale**" dövlət qulluqçusuna "bütün illər üçün", əgər şəxsi xidmətə görə verilmiş qulluqdan getmirsə, əməli olaraq ömürlük verilən "məvacib" idi. "**Həme sale**" "yek saledən", yonı "birillik məvacibdən" fərqlənirdi.

Dövlət əyanları vəzifələrinə əlavə olunmuş daimi yiğim hüququ ilə tomin edilmişdi. I Şah Təhmasibin şəxsi mühafizəçiləri kimi fəaliyyət göstərən qurçılər adlanan beş min nəfər əsgərin məvacibi həmişə pulla ödənilmirdi. Mükafatlandırma bir hissəsi natura ilə ödənilirdi. Onlara həmçinin geyim və at verirdi.

Vəzifəli məmurların mükafatlandırılmasında toplanan "bəxşış" lərdən (rüssüm) da istifadə edildi. Rüssüm yiğimləri vassallardan və vilayətlərdən icbari qaydada, istor natura ilə, isterse də pulla çoxlu hədiyyələrdən (peşkəş) tutulan faizlər şəklində mövcud idi. Peşkəş - nəvis xüsusi məmur tərəfindən ayrıca kitabda qeydə alınır və qiyməti müəyyən edilirdi. Şaha hər hansı hədiyyə (peşkəş) verən şəxs şaha (yaxud xəzinəyə) əlavə olaraq öz hədiyyəsinin dəyərinin müəyyən faizini də pulla ödəməli idi. Bu yolla toplanmış pullar mərkəzi aparatın müxtəlif məmurları arasında bölüşdürüldürdü.

Yerli idarəcılık. Azərbaycan Səfəvilər dövləti inzibati cəhətdən dörd bəylərbəylikdə birləşmişdi. Bəylərbəylik inzibati ərazi vahidi öz növbəsində əyalətlərdən və mahallardan ibarət idi. Təbriz bəylərbəyini Talyş, Astara, Qaradağ, Sərab, Meşkin, Muğan və s. mahallar əhatə edirdi. Çuxursəd bəylərbəyinin ərazisinə isə Naxçıvan, Araz çayından şimaldakı ərazilər, Araz çayının sağ sahil əraziləri, Maku mahalı daxil idi. Üçüncü bəylərbəylik mərkəzi Gəncə şəhəri olmaqla Qarabağ bəylərbəyliyi idi. Buraya Bərdə, Ağstafa, Kür boyu ərazilər, Kürdən cənubda yerləşən Cavanşir mahalı daxil idi. Dördüncü isə mərkəzi Şamaxı şəhəri olmaqla Şirvan bəylərbəyliyi idi. Bakı, Quba, Dərbənd, Salyan, Şəki, Ərəs mahalları Şirvan bəylərbəyliyinin ərazisini əhatə edirdi.

Bəylərbəyliklər daxili idarəetmədə mərkəzi hakimiyətdən müstaqil idilər. Bəylərbəyi toplanmış verginin müəyyən hissəsini mərkəzi hakimiyətə verirdi. Onların silahlı qüvvələri (**mülazim** və **çorik**) şahın əmri ilə hərbi yürüşlərdə, yaxud əşyanların yatırılmasında iştirak edirdilər. Bəylərbəyilər bəzən o qədər qüdrətli idilər ki, hətta öz saraylarının zənginliyinə görə şahla rəqabət aparırdılar. İlk Səfəvilər dövründə əmir ölüməraların, yaxud bəylərbəyilərin təyin olunması Azərbaycan tafta əyanlarının - qızılbaş feodallarının müstəsna imtiyazi idi. Onların hər birinin şah sarayına bənzəyən imarəti olmuşdur.

XVII əsrə bəylərbəyilər 13 əyaləti idarə edirdilər: Şirvan, Qarabağ, Gəncə, İndiki Cənubi Azərbaycan, Çuxursəd, Qəzvin, Həmədan, Fars, Kırman, Astrabad, Məshəd, Herat, Qəndəhar.

Vilayət inzibati idarə sistemi bir çox cəhətdən mərkəzi dövlət aparatındaki kimi idi. Qızılbaş əyanları vilayətləri irsi olaraq idarə edirdilər. Lakin şah yeni toyinatları təsdiq etməli idi. İlk Səfəvilər dövründə bəylərbəyilər əsənən horbi sərkərdələrdən təyin olunurdular. Tədricən sülh şəraitinin yaranması ilə mülki şəxslərdən də bu vəzifəyə aparıldı. Əyalətlərə isə, bəylərbəyliyə tabe olan qolbəyli başçılıq edirdi. Daha kiçik inzibati vahid olan mahallara sultan adlanan naiblər rəhbərlik edirdilər. Sultanlar müvafiq əyalətin qolbəyilərinə, bəzən isə birbaşa bəylərbəyinin özünə tabe idilər. XVII əsrdən başlayaraq on ali hərbi-inzibati rütbə xan, sonra isə sultan və bəy hesab edilirdi.

Böylərbəyliklərdə maliyyə işləri idarəsinə vəzir başçılıq edirdi. O, həm də böylərbəyinin müavini idi. Vilayətdən maliyyə işlərinin vəziyyəti barədə vəzir mərkəzi hökumət qarşısında məsul idi. Kəndlərdə dövlətin səlahiyyətli nümayəndəsi kəndxuda idi. O, icmada torpaqdan istifadə işlərinə, suvarma sistəminə, vergilərin bölnəməsinə və yiğilmasına və s. işlərə rəhbərlik edirdi.

Səfəvilər dövlətində çoxsaylı iri və kiçik şəhərlər dövlətin sosial-iqtisadi və ticaret münasibətlərinin inkişafında mühüm əhəmiyyət kəsb edirdi. Şəhərlərdə on yüksək vəzifəli şəxslərdən biri də **kələntər** adlanırdı. O, maliyyə işlərinə, o cümlədən vergilərin toplanmasına başçılıq edirdi. Bəzi böyük şəhərlərdə isə kələntərlər böylərbəyilərə deyil, bilavasitə şahın özünə tabe idilər və onun tərəfindən təyin olunurdular.

Şah formanı ilə yerli feodal əyanlarından təyin olunan kələntər hətta bu vəzifəyə keçmək üçün şaha rüşvət verməli idi. Onlar verdikləri rüşvəti qısa bir zamanda şəhər əhalisindən toplayıb daha da varlanırdılar. Kələntər şəhərin vergilərini vergi verməli olan əhali arasında bölüşdürdü. O, şəhərdə cinayət işlərinə də baxır, müqəssirlərdən cərimələr alırırdı. Kələntər şəhər hakimi qarşısında məsuliyyət daşıyırırdı.

Şəhərlərin idarə edilməsində tam ixtiyar sahiblərindən biri də **darğa** idi. Şəhərdə hakim olmadıqda onun işləri bilavasitə darğaya tapşırılırdı. O, intizamı qorumaqla yanaşı, cinayət işlərinə də baxırdı. Lazım gəldikdə müqəssirləri cərimə edir və ya həbs edərək zindana saldırırırdı. Hətta darğə öz istədiyi kimi hər hansı bir şəxsi edam etdirə bilərdi. Darğə divandan məvacib almaqla, şəhərdən əldə edilən gölərin bir hissəsini mənimşəyirdi.

Şəhərlərdə hər bir **məhəllənin kəndxudaları** var idi. Məhəllə sakinləri öz aralarından bir nəfər kəndxuda seçib, nəqib və şəhər kələntərinin təsdiqinə verirdi. Məhəllə kəndxudalarının da böyük nüfuzu var idi. Belə ki, şəhərdə ətin qiyməti bir qədər bahalaşdıqda, yaxud hər hansı narazılıq olduqda məhəllə başçıları ilə şəhər dövlət məmurları arasında ixtilaf baş verir və kəndxudalar öz maraqlarını qorumağa çalışırlırdılar.

Şəhər bazalarında kəndxudaları feodal əyanları öz aralarından təyin edirdilər. Onlar nəqib tərəfindən təsdiq olunduqdan sonra kələntər tərəfindən təyin edilirdilər. Kələntər istədiyi vaxt məhəllə və bazar kəndxudalarını tutduqları vəzifələrindən çıxara bilərdi.

Hərbi quruluş. Səfəvilər dövlətində vahid nizami ordu yox idi. Ordu mühərribo zamanı əyalət hakimlərinin, böylərbəyilərin ayrı-ayrı qeyri-nizami feodal dəstələrindən (çörük) təşkil edilirdi. Hər tayfanın əmirləri qoşunları özləri gotirib və döyüsdə də iştirakını təşkil edirdilər. Həmin qoşunların döyüşçüləri (mülaziman, nukoran) tayfa başçıları hesabına saxlanılır və təchiz olunurdular. Səfəvilərin hərbi qüvvələri Ağqoyunlu qoşunlarında mövcud olmuş tayfa prinsipləri üzrə qurulmuşdu.

Ordunun ali baş komandanı şah hesab olunurdu. Şah yürüsdə iştirak etmədiyi hallarda, orduya Azərbaycan tayfalarının nüfuzlu əmirlərindən biri başçılıq edirdi.

Səfəvi ordusunun sayı hərbi əməliyyatlar dövründə 120-150 min nəfərə çatırıldı. Döyüsdə süvarilərin sayı 60 min təşkil edirdi. Feodal yığma qoşunlarından (çörük) əlavə sayı 4500 nəfər çatan qurçılərin qvardiya dəstəsi şahın yanında əlahiddə xidmotdə olurdu. Bundan başqa, şahın yanında yasavulbaşının başçılıq etdiyi 700 nəfərlik yasavul dəstəsi də xidmot edirdi.

Bununla belə, qoşunların lazımlı vaxtda və təyin edilmiş yerde cəmləşdirilməsi heç də asan iş deyildi. Cox zaman əmirlər təkəbbür və ara çəkişmələri üzündən şah qərargahına gecikdiklorinə, yaxud ümumiyyətlə, golmədiklərinə görə döyüşlər Səfəvilərin möglübliyyəti ilə başa çatırıldı. Zəif intizam və döyüşün on həllədici anında tayfa düşmənciliyinin coşması qızılbaş ordusunun dəfələrlə darmadağın edilməsinə getirib çıxarmışdı. Ordu əsasən süvarilərdən ibarət olduğundan piyadaların rolu əhəmiyyətsiz idi. Qoşun özünün böyük mütəhorrikliyi, manevr qabiliyyəti ilə fərqlənirdi.

Ordunun silahlanmasında qalxan, qılınc və s. silahlarla yanaşı, odlu silah növündən də istifadə edilirdi. Nazik poladdan nizə, oxqabı və hərbi geyim hazırlanırdı.

Odlu silah kimi **tire-çörxdən** istifadə edilirdi. Tire-çörx atanlara çörxəndəzan (çörx atanlar) deyildi. Hava oxuna oxşayan tire-çörx dəmirdən düzəldilirdi. İçərisini barıtlı doldurub od vururdular.

Odlu silah növlərindən biri də **mancanaq** idi. Onunla daş, od, torpaq atıldılar. Zərbzən və firəngi odlu silahları XVI-XVII əsrlərdə işlədilmişdir. Zərbzən nisbətən kiçik daş atan odlu silah idi.

I Şah İsmayılin hakimiyətinin ilk illərində belə, onun ordusunda topxana var idi. 1501-ci ildə I Şah İsmayılin qoşunu Bakı qalasını mühəsirə edərkən şahın əmrilə top və tüfəngdən istifadə edilmişdi. Bakı qalası divarlarına toplardan daş tullanmışdı.

I Şah Təhmasibin hakimiyəti illərində top-tüfəng istehsalına xüsusi diqqət yetirilirdi. Hətta Səfəvilər ordusunda topçu və tüfəngçi dəstələri təşkil olunmuşdu. 1529-cu ildə I Şah Təhmasib orduya baxış keçirmişdi. Həmin vaxt arabalara yüksəlmüş top, firəngi, 100 zərbzən və badıl, 5 min tüfəng var idi.

XVI əsrin sonlarından artıq topların bir yerdən başqa yero aparılması texnikası təkmilləşir. Topların çarxları olmasa da, onlar arabalar vasitəsi ilə daşındır. 1585-ci ildə 15 batman ağırlığında daş atan “Kəlləquş” adlı topu Gögərçinli (Marağ'a yaxınlığındadır) qalasından Təbrizə gətirirlər. Bu top hələ I Şah Təhmasibin dövründə həmin qalada hazırlanmışdı. “Şahi” adlanan top da olmuşdur ki, on cüt öküz belə onu çəkməkdə aciz idi. 1607-ci il martın 22-də I Şah Abbasın əmrilə Gəncədən Şamaxıya dörd top gətirilmişdi. Bu toplar 30 batmanlıq daş ata bilirdi. Vaxtilə Xoyda tökülmüş “Yoldaş” adlı bir top və İsfahan'dan bir neçə top 1635-ci ildə İrəvana gətirilmişdi. 1604-cü ildə Təbrizdə 40 batman ağırlığında daş gülüllə atan “Fəth” və “Nüsrot” adlı iki top, 1610-cu ildə Dündümə qalasında iki böyük top və bir balmız hazırlanmışdı.

Topları, adətən, dəmirdən deyil, misdən tökürdülər. Təbrizdə bərit da hazırlanırdı. 1571-ci ilə aid olan sənəddə qeyd edilirdi ki, Səfəvi döyüşçüleri “arkebuz”, yəni “dayandoldurum” tüfəngindən istifadə edirdilər. Bu silahların lülələrinin uzunluğu 6 qarış (9 düymə) idi və onlar çəkisi 3 unsidən (unsi - 28 qr.) bir qədər az olan qumbaralar atırlar. Döyüşçülər odlu silahı arxada gözdürir, onları elə asanlıqla idarə

edirdilər ki, bu nə yayı tutmağa, nə də əgər şərait tələb edərsə, yəhərlərinə bərkitidləri qılıncdan istifadə etməyə mane olmurdu.

1585-ci ildə Təbrizdə qızılbaşların 20 min nəfərdən ibarət tüfəngçi və piyada döyüşüsü toplantımişdi. Bu qədər silahı Avropa dövlətlərindən almaq mümkün deyildi. Bu tüfənglər məhz Azərbaycan sənətkarları tərəfindən hazırlanırdı. Hazırlanan silahın yaxşı keyfiyyətdə olduğunu göstərilir və digər ordulardakından heç də geri qalmırı.

Məhkəmə sistemi. Səfəvilər dövlətində məhkəmə işləri şəriət əsasında aparılırdı. Məhkəmələrə qazılar sədrlik edirdilər. Qazılar başçısı **qazi-ül-qüzzat** adını daşıyırı. Onların çox böyük imtiyazları var idi. I Şah Təhmasibin 1527-ci ildə ölkəyə toyin etdiyi yeni qazi-ül-qüzzati, qoşun qazısı (hərb məhkəmə hakimi) toyin etməklo, ona əvvəlki soyurqallardan əlavə, Azərbaycanda yaşayış qeyri-müsəlmanlardan ildə səranə (adambاشına) adı ilə alınan altı dinar vergi olaraq soyurqal kimi hədiyyə etmişdi. Bu soyurqal heç bir şərt qoyulmadan irsi olaraq qalmış və hər dəfə hakimiyət başına keçən Səfəvi hökmərləri tərəfindən rəsmiləşdirilmişdir.

Məhkəmonin sədr'i kimi qazi kabın kəsmək, talaq vermek, yaş kağızı yazmaq, cinayət və mülki işlərə baxıb hökm çıxarmaq səlahiyyətinə malik idi. İşə şahidlərin, iddiaçı və cavabdehin, məhkəmə üzvlərinin, məhkəmə xidmətçilərinin iştirakı ilə baxılırdı. Məhkəmə prosesində qazi öz səlahiyyətlərindən istifadə edərək işin dəqiq araşdırılmasının təmin edilməsinə çalışırı.

Qazılığın yüksək ilik və peşə vərdişini tələb etməsinin nəticəsidir ki, çox vaxt qazi vəzifəsinə fiqhə yaxından bələd olan, ailəlikcə qazılıqla məşğul olanlar toyin edilmişlər. Dövlət xəzinəsindən məvəcib almasına, həmçinin mütəvelləri olduqları vəqf əmlakı gelirindən onda bir götürməklərinə baxmayaraq, qazıların qulluq mövqeyindən sui-istifadə etməsi geniş yayılmışdı. Belə ki, vəqf əmlakının gelirindən min təmən mənimsədiyi üçün I Şah Təhmasibin əmrilə 1557-ci ildə Azərbaycanın qazi-ül-qüzzatı həbs edilərək Ələmət qalasına salınmışdı.

Səfəvilər hakimiyəti dövründə ali din xadimləri təkcə dini vəzifələrdə deyil, həm də dünyəvi vəzifələrdə işləmişlər. Ölkədə ən ali dini vəzifələr, o cümlədən sədrlik seyidlərdən başqa heç kəsə veril-

mirdi. Sədr bütün şəhərlərdə, o cümlədən Təbrizdə şeyxül-islamı, qazuları, nəqibləri, möhtəsibləri, xütbə oxuyanları, hafızları, xəlifələri, mütəvəlli və müdərrisləri işə qəbul və ya işdən azad edə bilər-di. Təbriz böyük şəhər olduğu üçün burada bəzən eyni vaxtda üç nö-fər qazılıq etmişdir. Vəqf əmlakı sədlərin nəzarəti və təqdimatı ilə seyidlərə tapşırıldı. Mütəvəlli vəqf əmlakından golon mədaxili top-layır və onun xərclənməsinə şəxsən nəzarət edirdi. Bir çox mahallar-da mütəvəlli eyni vaxtda həm də şəhərin kolontorı vəzifəsini aparır-di. Möhtəsib qiyənlərə, çəki və ölçüyo nəzarət edir, sərxaşları, quş-bazları və s. mənəhəs işlərlə məşğul olanları cərimə edir və ya cəza-landırır. Möhtəsib polis vəzifəsini daşıyır. Gecələr isə bu vəzifə şəhnə və ya əsəslərə tapşırıldı. Onlar möhtəsib kimi gecələr intiza-mi qoruyur, oğru və sərxaşları cəzalandırır, səhərə kimi küçə və ba-zarları gəzirdilər. Hər bir şəhnənin bir neçə nəfərdən ibarət mülazi-mi olurdu. Möhtəsib də dövlət xəzinəsindən məvacib alırdı.

Hüququn inkişafı. XVI-XVII əsrlərdə Səfəvilər dövlətində mü-səlman hüququ ictimai münasibətləri tənzim edən əsas mənbə ol-musdur. Səfəvilər dövlətində şəliyin dövlət din-məzhəbi elan edil-məsi müsəlman ruhanilərin dövlətdə və onun idarəetmə strukturlarında rolunu xeyli artırımdı. Məlumdur ki, müsəlman hüququnda milli fərqlərin nəzərə alınmaması, ehkam xarakteri daşıması noticə-sində bir islam dövlətində yaranmış hüquq normaları bütün islam ölkələrində tətbiq edilirdi. Bundan əlavə, Səfəvilər dövlətində şəlik məzhəbi ardıcılları hədis əsərlər yazaraq şəlik ideyalarına üstünlük vermişdir. Əli-Amili Bəhaeddin Məhəmməd (1609-cu ildə vəfat edib) "Risalə fi bayan ərboin hadisən" (40 hədisin aydınlaşdırılması baroda traktat) əsərində peyğombərin sağlığında toplanmış 40 hədis şəlik baxımdan şərh edilirdi. Lakin bu hədis əsərlər sənəni hədis əsərlərindən ciddi fərqlənməmiş, yalnız xilafətin Əli ibn əbu Talibə çatmasına dair fikirlərə üstünlük verilmişdir.

Səfəvilər dövlətində hüququn digər mənbəyi kimi şah fərمانları ilə yanaşı, I Şah Təhmasibin "Dəstur-əl-əməl" şah Təhmasib", I Şah Abbasın islahatları, I Şah Hüseynin vergi siyasəti böyük əhəmiyyət kəsb edirdi.

I Şah Təhmasib 1555-ci ildə "Dəstur-əl-əməl" adlı vergi, mükəl-ləfiyyət və cərimələrin miqdarını müəyyənləşdirmək haqqında 96 maddədən ibarət qanun verdi. Həmin qanunnamə bir sıra iri şəhərlərdə daş üzərində həkk edilib əhalinin ümumi toplandığı yerde qo-yulmuşdu. Vergi və mükəlləfiyyətlərin miqdarının dövlət tərafından qanuniləşdirilməsi vergi toplayan məmurların özbaşinalığını nisbatən məhdudlaşdırır. Lakin bu qanunnamə də vergi verən əhalinin vəziyyətində əsaslı dəyişiklik əmələ götürə bilmədi. 1617-ci ilə qə-dər qüvvədə qalan qanunnamə iqtisadi inkişaf üçün müəyyən qədər zəmin yaratdı.

I Şah Təhmasib 1565-ci ildə ticarət karvanı yolları keçidində və şəhərlərdə ticarət malları hesabına alınan tamğa vergisinin ləğv olun-ması haqqında fərman vermişdi. Həmin fərmana əsasən zərrabxana-larda tacirlər tərafından qızıl və gümüşün sikkəyə çevriləməsilə əla-qədar alınan vergi də ləğv olunurdu.

I Şah Abbasın islahatları dağıdılmış təsərrüfatın bərpasına, ticarət-də və karvan yollarında qayda yaratmağa, vergi və mükəlləfiyyətlərin toplanmasına və ordunun yenidən toşkilinə yönəldilmişdi. 1611-ci ildə Təbriz əhalisi iki il müddətinə malcəhət və divan vergilərin-dən azad edildi. 1615-ci ildən başlayaraq I Şah Abbasın əmrilə hər il bir ay ərzində (Ramazan ayında) malü-xərac vergisi ödəmək dayanırlırdı. Bundan əlavə, homin ildə darucəki və dövlət hesabına alı-nan ehdas vergisi ləğv olunurdu.

I Şah Abbasın islahatı karvan yollarında ticarət karvanlarının təh-lükəsiz hərkət etməsi üçün də müəyyən todbırları nəzərdə tuturdu. Belə ki, tacir malı qarət edildikdə tapılıb sahibinə qaytarılmalı, eks halda hadisə baş verdiyi yerin hakimi onun əvəzini ödəməli idi. Ta-cirlərdən ticarət mallarını açıb baxmadan hər dəvə yükü üçün 10 ab-bası görmürk haqqı almırırdı. Toplanmış bu vəsait yolların mühafizəsi-nə sərf olunurdu.

I Şah Abbas dövlətin maliyyə vəziyyətini yaxşılaşdırmaq və dövlət xəzinəsini doldurmaq məqsədilə dövlət vəzifələrinə toyin olunan məmurlardan "peşkəş" adı ilə pul verilməsini demək olar ki, "qanu-nileşdirdi".

I Şah Abbasın hərbi islahatına görə bir neçə qoşun növü yaradıldı: 1) **Qızılbaşlar** ordusu 200 min nəfərə çatırdı. Ordunun 60 min nəfəri həmişə döyüşa hazır olurdu. Bütün XVII əsr ərzində qızılbaşlar Səfəvilər dövlətində üstünlük təşkil edirdi. 2) **Qulamlar**. Onların sayı 15 min nəfərə çatırdı. Qulamlar xüsusi şah qvardiyasını təşkil edirdilər. Sonralar bu qvardiyadan Səfəvi şahlarına sadıq olan görkəmli sərkərdələr çıxmışdır. 3) **Tüfəngçilər korpusu**. Onların sayı 12 minə qədər idi. I Şah Abbas ordunun odlu silahlı təchiz edilməsinə diqqət verir, hətta Avropa ölkələrindən bu işə mütəxəssislər cəlb edirdi. Tüfəngçilər arasında azərbaycanlılar üstünlük təşkil edirdi. 4) **Topçular dəstəsi**. I Şah Abbasın ordunu yenidən təşkil etmək islahatına uyğun olaraq ordu 500 səhra topu ilə təchiz edildi. 1608-ci il iyun ayının 4-de I Şah Abbasın iştirakı ilə İsfahanda Osmanlı ordusundan və Avropadan 700-ə qədər qənimət alınmış top nümayiş etdirildi. I Şah Abbas yerli ustaların hazırlanmasına çalışmış və toptökən karxanaların sayını artırılmışdı. Bu dövrə odlu silaha, xüsusi silə topa tələbat xeyli axtarılmışdı.

I Şah Hüseyin (1694-1722-ci illər) əhalidən alınan vergiləri tənzim etmək məqsədilə 1698-1701-ci illər ərzində əhalinin siyahıya alınması barədə fərman vermişdi. Xüsusi yaradılmış komissiya başda vəzir Tahir olmaqla 1100 nəfər məmurla Gəncəyə gəlmışdır. Siyahıya alınma iki mərhələdə, həm oturaq əhali, həm də elatlar (tərəkəmə) arasında aparılmışdı.

15 yaşına çatmış və ondan yuxarı yaşda olanların hamısı siyahıya alınırdı. Hər bir yaşayış məntəqəsində kondxudalardan və ağsaqqallardan ibarət komissiya əhalinin qeydiyyatını aparırdı. Nəticədə baş-pulu (soranə) vergisi üç dəfə artırılır, yeni ixracat-i şahzadə - şahın oğlanlarının saxlanması üçün və "şəş dinar" - 6 dinar vergiləri tövbiq edilir. Əhalinin siyahıya alınması ilə yanaşı icma torpaqları, əkin sahələri, üzümlüklər və bağlar da siyahıya alınırı.

Övvəllər, əsasən vergilərdən azad edilmiş elatların da siyahıya alınması keçirilirdi. Tərkəmələrin mal-qarası siyahıya alınır və vergi təyin edilirdi.

I Şah Hüseyin'in vergi islahatı keçirmek adı ile əhalinin siyahıya alınması siyaseti əhali tərofından narahatlıqla qarşılanmışdır.

IX FƏSİL

XVIII əsrдə Azərbaycanın dövlət və hüquq tarixi

Azərbaycanın Xəzərsahili ərazilərinin Rusiya tərəfindən işğal edilməsi. Hələ 1700-cü ildən başlayaraq rus çarı I Pyotr yerlərdəki vəziyyəti öyrənmək üçün Cənubi Qafqaza öz nümayəndələrini göndərirdi. 1716-ci ildə xüsusi ekspedisiya Xəzərsahili vilayətlərin etraflı təsvirini xəritəyə köçürür və yürüşə gizli hazırlıq görüldürdü. Bu dövrda Səfəvilər dövlətində mərkəzi hakimiyyət xeyli zəifləmiş, separatçılıq meylləri artmışdı. 1721-ci ildə Hacı Davud üşyan qaldıra-raq Şamaxını ələ keçirdi. Türkiyə sultani Hacı Davudun Şirvan hakimi tövsiq olunmasına razılıq verdi. Səfəvi dövlətinin paytaxtı İsfahanda isə ofqan qəbileləri şah sarayını ələ keçirərək Sultan Hüseyn başda olmaqla, bütün Səfəvi xanədanını höbsə aldı, təkcə şahın oğlu Təhmasib qaçmağa imkan tapdı. O, İranın şimal əyalətində özünü II Təhmasib (1722-1732) adı ilə şah elan etdi.

1722-ci ilin yazında I Pyotr büyük bir qoşunla Həştörxandan yürüşə başladı. I Pyotr Azərbaycan dilində “Manifest” nəşr edərək Şirvana və Xəzərsahili vilayətlərə göndərdi. 1722-1723-cü illərdə Dərbəndin, Bakının, Salyanın və Rəştin tutulması ilə Xəzərsahili vilayətlərin Rusiyaya birləşdirilməsinin birinci mərhəlesi başa çatdı.

Rusiya imperiyası bu orazılarda möhkəmlənmək üçün hərbi-diplomatik və inzibati idarəetmə sahəsində tədbirlər gördü. Xəzərsahili orazılarda yeni qüvvələr və hərbi ləvazimat göndərilmişdi.

1726-ci ildə Niyazabad limanı Rusyanın inzibati idarəsinə keçdi. 1727-ci ildən başlayaraq kəndlərdən toplanan golir rus xəzinəsinə təhvil verilirdi. Salyan rayonunda, Kürün sağ sahilində ruslar tərəfindən qala tikilirdi. 200 nəfərdən ibarət hərbi qarnizon Bakı komendantına tabe etdirildi. Kürün mənsəbindəki balıq ovundan rus xəzinəsinə hər ildə 15 min manat icarə haqqı verilirdi.

İşgal edilmiş bəzi şəhərlərdə rus inzibati idarələri yaradılmış, digərlərində isə köhnə hakimlər – naiblər və sultanlar saxlanılmışdı.

Ruslar Xəzərsahili vilayətləri rus manufakturna sənayesinin xammal bazasına çevirməyə çalışırdılar. Bu məqsədlə bir neçə dövlət təsərrüfatı təşkil edilməsi nəzərdə tutulurdu. Bunların təşkili və idarə olunması komandanlığın nümayəndələrinə həvalə edilmişdi. İşçi qüvvəsi kimi yerli qarnizonların əsgərlərindən və xüsusi səfərbəyliyə alınan kəndlilərden istifadə olunmalı idi.

Rus inzibati idarələri yaradıldıqdan dördən sonra yerli əhalidən vergi toplanmasına başlanıldı. Cütbaşı vergisi kimi, kotana qoşulan hər bir öküz əvəzində onun sahibi xəzinəyə 50 qəpik, qış zamanı otaqlardan istifadə etmək əvəzində isə 10-15 manat pul verməyə məcbur edildi. Yerli məhkəmə işlərində hakimlik edən rus zabitləri, cəza əvəzində nağd pulla böyük gəlir toplayırdılar, çünkü əgər biri başqası ilə dava edərsə və ya müəyyən təqsiri olarsa, onun üzərinə 5 manatdan az olmayan, bəzən isə 100 manata çatan pul coriməsi qoyulurdu.

XVIII əsrin 20-30-cu illərində Rusiymanın Azərbaycanın Xəzərsahili vilayətlərinə yiylənmək təşəbbüsü qəti müqavimətə rast gəlir və Azərbaycanın Rusiya tərofından işğal edilməsi təxminən bir əsro qədər longidilir.

1723-cü ilin yazında Türk ordusu Kartlı və Kaxetiyanı tutduqdan sonra Gəncə, Şamaxı və Bakı üzərində hərəkət etdi. Türk ordusunun irolılığının Rus dövlətinin mənafeyi üçün ciddi təhlükə yaradırdı. 1724-cü il iyünün 12-də Rus hökuməti Türkiyə ilə sülh imzalamaqla, 1723-cü il 12 sentyabr tarixli Peterburq müqaviləsi şərtlərinin təsdiq edilməsinə və Dərbənd, Bakı, Salyan, Lənkəran, Rəşt, Ənzəli və s. Rusiyaya ilhaq edilməsi faktının qəbul olunmasına nail oldu.

1724-cü ilin avqustunda türk qoşunları Naxçıvan, 1725-ci ilin iyulunda isə Təbriz üzərində böyük qüvvə ilə həcüm edir. Təbriz şəhəri tutulduğundan sonra 1725-ci ilin dekabrında Ərdəbəl Türk ordusu tərofindən ələ keçirilir. Azərbaycanın işğal olunmuş torpaqlarında Türk inzibati idarələri yaradılaraq, çoxlu vergi və mükəlləfiyyotlər tövən edilir.

Əfşar tayfasından çıxmış möşhur sərkərdə Nadir İrandan əfqan tayflarını qovaraq II Təhmasibi taxtdan salmış və onun dörd aylıq oğlunu III Abbas adı ilə şah elan etmişdi. 1736-ci ilin fevralında Müğanda keçirilən qurultayda vəfat etmiş kiçik yaşlı III Şah Abbasın ye-

rinə Nadir şah seçilir. Beləliklə, Səfəvi sülaləsi hakimiyyətdən kənarlaşdırılır. 1747-ci ildə Nadir şahın ölümündən sonra ayrı-ayrı xan, sultan, məlik və bəylər öz müstəqilliyini qorumağa çalışır və qüvvələri birləşdirərək vahid Azərbaycan dövləti yaratmaq siyaseti aparan xanlara qarşı çıxış edirdilər.

Şimali Azərbaycan xanlıqları içərisindən ən qüvvətli Şəki, Qarabağ və Quba xanlığı idi. Cənubi Azərbaycan ərazisində isə Urmiya, Qaradağ, Xoy, Maku xanlıqları daha böyük əhəmiyyətli feodal dövlətləri olmuşdur. Daha kiçik dövlət birləşmələri olan Qəbələ, Ərəş, İlisu, Qazax və Şəmsəddil sultanlıqları, Dağılıq Qarabağ məlikləri xanlıqlarından asılı idilər.

XVIII əsrin II yarısında ictimai quruluş. Hakim feodal sinfinə xan, sultanlar, bəylər, məliklər, ağalar və yüksək rütbəli müsəlman ruhaniləri - şeyxler, axundlar və qazılardaxil idilər.

Feodal iyerarxiyasına xanlığın ali hakimi olan xan başçılıq edirdi. **Xan** dövlət başçısı kimi ən iri feodal idilər. Onun geniş əkin sahələri, səsiz-hesabsız mal-qarası, ilxısı, dəyirmanları, karvansarayı, kənd təsərrüf tələtləri, qoşqu heyvanları və s. var idi. Xandan sonra ikinci hakim silkə **sultanlar** və **məliklər** daxil idilər. Sultan tituluna nisbətən kiçik vilayətlərin hakimləri, o cümlədən Salyanın da hakimi məlik idi. Yuxarı Qarabağın hakimləri məlik titulunu daşıyırlırdılar.

Hakim silkin əsas hissəsini bəylər və ağalar təşkil edirdilər. Bəylər xanlıqda yüksək vəzifələr tutmaqla, xanlardan imtiyazlar əldə edərək, onlara həvalə edilmiş vəzifədən gəlir götürürdürlər. Həmçinin, xan onlara ömürlük sahib olmaq şərti ilə kəndlər bağışlayırdı. Azad zümrə kimi bəylər vergi ödəmədən torpaq əldə edə bilər, əkinçilik, ticarət və digər sonndlər üzrə məşğul ola bilərlər. Bununla belə, bəylər həmişə hərbi xidmətə hazırlı olmalıdır. Xanın çağırışı ilə onlar qoşunları ilə birlikdə orduda döyüşə çağırılırlırdılar. Bəylərin mülki hüquqları vərasətlik üzrə keçirildi. Vilayət və mahalların bəyləri öz rütbələrinə görə hər il novruz bayramında xan üçün peşkəş getirirdilər. Xan da öz növbəsində qoşunun bütün adlı-sanlı sərkərdələrinə və minbaşılara xələt, ənam, at və qılınc bağışlayırdı. Xan, səfərdə olduğu və yaxud ordu ilə getdiyi yerlərdə xidmətdə olan

minbaşıların, yüzbaşıların, böylerin, ağaların, həmçinin qoşun mirzələrinin, eşiqağaların, keşikçilərin və yasavulların bütün məxarici xanın xəzinəsindən verildirdi.

Böylərin iki qrupu fərqləndirilirdi: ırsı və xidmətdə olan böylər. Birinci qrupa daxil olanlar iri torpaq sahibliyino malik olmaqla, vaxtilə Səfəvi şahlarından bayılık titulu alanlar idilər. İkinci qrupu xanın yanında xidmətdə olanlar, tiyuldarlar və hərbi sərkordələr təşkil edirdilər.



Qazax, Şəmşəddin və Borçalı sultanlıqlarında kəndlərin idarəsinə im hüquq oılanlar ağa adlanırdı. Onlar da böylərin malik olduları im-

tiyazlar kimi vergi və mükəlləfiyyətlərdən azad idilər. Kəndlərdən gələn gəlirlərin bir hissəsini özləri üçün istifadə etməklə kənd əhalisi ağaların xidmətində durmağa borclu idi. Ağalara kəndlərin idarəsi bəzən ömürlük və vərəsəliklə verilirdi.

Hakim feodallar sıfına yüksək rütbəli müsəlman ruhaniləri də daxil idilər. Ruhanilar vergi və mükəlləfiyyətlər ödəməkdən azad idilər. Ruhanilərin əsas gəlir mənbəyini vəqf əmlakı və dini rüsumlar - zəkat, xüms, həmçinin təhsil almağa və ziyarətə göndərilənlərdən alınan rüsumlar təşkil edirdi. Bundan başqa, ölkə xanları ali rütbəli ruhanilərə imtiyaz kimi torpaqlar və kəndlər də bağışlayırdılar.

Xanlıqlarda xüsusi imtiyazlı silk olan **maaflar** fərqləndirilirdilər. Maaflar vergi və mükəlləfiyyətlərdən azad edilərək, bunun əvəzinə də xanın qoşununda xidmot etməli idilər. Onlar xanın qoşununun əsas hissəsini təşkil etməklə, inzibati vozifələr də daşıyırırdılar. Bəzən maaflar öz ictimai vəziyyətlərinə görə böylərdən sonra aşağı səviyyədə duran kiçik torpaq sahibləri idilər. Maafların üzərinə qoyulan vozifəni layiqincə yerinə yetirmək üçün xan onlara torpaq sahəsi də bağlı, 'yırıldı. Adoton maaflıq nəslə keçirdi.

Azərbaycan xanlıqları dövründə əhalinin osas kütləsini bir neçə qrupa bölünən kəndlilər təşkil edirdi. Kəndlilərin əksəriyyəti divan, xassə, sahibkar və vəqf torpaqlarında sakin olan **rəiyyətdən** ibarət idi. Rəiyyətlərin öz tosorrüfatı və torpaq sahəsi, əmək alətləri və iş heyvanları var idi. Lakin onlar feodalın xeyrində vergi verməli və mükəlləfiyyətlər yerinə yetirməye borclu idilər. Rəiyyətlərin iki kateqoriyası fərqləndirilirdi. Belə ki, dövlət (xəzinə) torpaqlarında və mülkədar torpaqlarında işləyən rəiyyətlər müxtəlif dərəcədə istismar olunurdu. Mülkədar kəndliləri həm xəzinəyə, həm də torpaq sahibi olan böylər üçün 35 sayıda müxtəlif vergi və mükəlləfiyyətlər verirdilər.

Rəiyyətlərdən fərqli olaraq **rəncbərlər** torpağı deyil, şəxsən feodalılla təhkim olunmuşdular. Onların xeyli hissəsi kənd icmalarına daxil deyildi. Daha ağır istismara məruz qalan rəncbərlərin öz torpaq payı, alətləri, tosorrüfatı yox idi. Böylər rəncbərləri hor cür iş görməyə məcbur edə bilərdilər. Rəncbərlər feodalların tosorrüfatında işləyir, ta-xil əkir, ipək və pambyiq istehsalı ilə məşğul olurdular. Hətta rəncbər-

lərə sahib olmaq haqqında bəylərə rəsmi vəsiqə – **taliqə** də verilirdi. 1811-ci ildə tərtib edilmiş Quba bəylərinə aid olan telimatda deyilirdi ki, on azı on evdən ibarət olan kəndlərin hər biri bəyə bir nəfər məhtər, bir nəfər nökrə və bir nəfər rəncəbər təhkim etməlidirlər.

Rəncəbərlər ayrı-ayrı xanlıqlarda müxtəlif öhdəlik funksiyalarını yerinə yetirirdilər. Talış xanlığında rəncəbər **əkər** adlanırdı. Onların əmeyindən əsas etibarilə çəltik becərilməsində istifadə olunurdu. Xanlar mahal naiblərinə, bəylərə, qazılara və hotta kəndxudalara rəncəbər paylayırdılar. Əvvəzindən katibdən tutmuş kəndxudalara qədər inizibati qulluqda olan şəxslərin çoxu öz xidmetinə görə xəzinədən pul almayıraq, rəncəbərlərin əmeyindən istifadə edirdilər.

Xanların əmri ilə hər bir rəiyyət rəncəbərə çevirilə bilərdi ki, bu da rəncəbərlərin sıralarının artmasına səbəb olurdu. Quba, Şəki, Qarabağ və başqa yerlərin xanları çoxlu kəndli torpağını tutub rəiyyəti rəncəbərlərə çevirirdilər. Quba və Qarabağ xanlarının fərمانları ilə xeyli kəndli rəncəbər kimi bəy və məmurların şəxsi ixtiyarına verilmişdi. Quba xanlarının dərc olunmuş 24 fərmanından 10-da belə hal-lara tosadüf edilir.

Rəncəbərlərin sayı təkcə rəsmi yolla deyil, digər formada da artırıldı. Belə ki, öz şəxsi təsərrüfatından məhrum olaraq, məhsuldan pay vermək şərtlə ilə feodalların torpaqlarını icarəyə götürməyə məcbur olan yoxsullaşmış rəiyyətlər rəncəbərə çevirilirdi. Belə hallarda feodallar məhsulun altında iki hissəsindən ikidə bir hissəsinə qədərini rəncəbərlərə verirdilər. Başqa xanlıqlardan gələn qaçqınlar və hərbi əsirler də rəncəbərlərin sıralarını artırırdılar. 1758-ci ildə Şirvan əyanları Quba xanlığının Beşbarmaq mahalına basqın edərək, oradan 200 ailə aparmışdı. Əsirler torpaq alıb rəiyyət kimi işləyir və yaxud rəncəbərlərə çevirilirdilər. Xanlar işçi qüvvəsinə ehtiyac hiss edərək, başqa xanlıqlardan gələn qaçqınları rəncəbərlərə çevirir və öz torpaqlarında yerlöşdirildilər.

Rəncəbərlər təhkim olunduları təsərrüfatı özbaşına törk etmək hüququndan məhrum idilər. Feodallar isə istədikləri kimi rəncəbərləri bir yerdən digər yərə köçürü bilərdilər. Feodallıqlarda rəncəbərlər institutunun meydana çıxması Azərbaycan kəndlilərinin daha da yoxsullaşması prosesinin nəticəsi idi.

Kənd əhalisinin tərkibinə köçəri elatlar adlanan **maldarlar** daxil idilər. Onlar köçəri tayfa əyanlarından asılı idilər. Elatlar tödricən oturaqlığa keçir, maldarlıqla yanaşı, əkinçiliklə də məşğul olmağa başlayırdılar. Lakin bir sıra vergi və mükəlləfiyyətlərdən azad olduğularına və əhalinin köçəri hissəsinin vəziyyəti nisbətən yaxşı olduğunu görə bu proses ləng inkişaf edirdi.

XVIII əsrđə **kənd icması** üzvlərinin də vəziyyəti yaxşı deyildi. Bir çox ailələr feodallardan şəxsən asılı idilər. İcməçilərin asılı kəndlilərə çevirilmə prosesi Azərbaycanın, demək olar ki, bütün xanlıqlarında baş verirdi. İcməçilərin nökərlərə çevirilməsi halları da olurdu.

XVIII əsrin ikinci yarısında Azərbaycanda şəhər əhalisinin əsas hissəsini tacirlər, sənətkarlar və şəhər yoxsulları təşkil edirdi. Şəhərlərdə həmçinin xan aristokratiyası xüsusi zümrəyo daxil idi. Ruhani-lərin saxlanması da xalq kütlələri üçün ağır bir yük idi.

Səfəvilər dövründə mövcud olmuş feodal torpaq mülkiyyəti formaları Azərbaycan xanlıqlarında daha da inkişaf etmişdi. Xanlığın ərazisində olan bütün torpaqlar xanların mülkiyyəti hesab olunurdu və rəsmi olaraq dövlət torpaqları xanların şəxsi torpaqlarından ayrılmırıldı. Divan torpaqları ilə şəxsi xassə torpaqları arasında formal fərqliğ olunmuşdu. Hər iki torpaq mülkiyyəti hüquqi cəhətdən xan torpaqları hesab edilirdi.

Xidmət əvəzinə verilən torpaqlar **tiyul** adlanırdı. Xan tiyul payla-yarkən xüsusi vəsiqə – **taliqə** verirdi. Tiyuldarın varislik hüququ xan tərəfindən formal olaraq təsdiq edilirdi. Qarabağ, Naxçıvan, Quba xanları və başqa xanların fərmanlarında tiyul mükafatı renta və ya onun bir hissəsinə almaq hüququ ilə bərabər, qışlaqlara və yaylaqlara, habelə qışlaq və yaylaqlarda sakın olan kəndlilərə də aid olurdu.

Quba xanlarının fərmanlarından aydın olur ki, tiyul sahiblərinin – tiyuldarların, onların şəxsi asılılığına verilən adamları öz ixtiyarında saxlamaq hüququ mövcud olmuşdur. Belə hüquqlara başqa dövrlərin tiyul vəsiqələrində də təsadüf edilir; bu hal feodal institutu tiyulun feodal-asılı münasibətlərin dərinləşməsinə doğru təkamülünü aydın sübut edirdi.

Bu dövrdə mülk torpaq sahibliyi olduğu kimi qalmışdır. Mülk sahibləri xana qulluq etməyə borclu deyildilər, lakin əksor hallarda aldiqları gəlirin bir hissesini vergi olaraq dövlətin xəzinəsinə verməli idilər. Mülk sahiblərinin çox az hissisi vergi verməkdən azad idi. Mülkədarın bu qrupu mülk xalisə **sahibləri** adlanırdılar. Xanlıqlarda mülk torpaq mülkiyyəti geniş yayılmışdı. Şəriət məhkəmələrinin qoşarlarında, bəzən isə xanların fərmanlarında və digər sənədlərdə çoxlu mülk alınıb-satılmasına rast gəlinirdi. Torpaqlarla bərabər, suvarma arxları və kəhrizlər də satılırdı.

Azərbaycan xanlıqlarında vəqf torpaqları və vəqf mülkiyyəti əvvəlki dövrlərdə olduğu kimi qalmaqdə davam edirdi. Belə ki, Şuşa məscidlərinin çoxlu torpağı, dükani və evi var idi. Bakı yaxınlığında - kı böyük torpaq sahələri Bibiheybət şeyxlerinin vəqf yerləri sayılırdı.

XVIII əsrde kənd icmalarına məxsus torpaqlar daha çox **camaat torpaqları** kimi tanınındı. Məmurlar və adlı-sanlı adamlar, köçəri tayfa başçıları, dövlət vergilərini icarəyə götürənlər, sormayçıçılar və tacirlər tərəfindən camaat torpaqlarının zorla tutulması halları olurdu. Bunun nəticəsində icma torpaqlarının, habelə ayrı-ayrı kəndlilərin mülkiyyətini təşkil edən torpaqların sahəsi getdikcə azalırdı.

Azərbaycan xanlıqlarında vergi və mükolləfiyyətlər, demək olar ki, əvvəlki əsrlərdə olduğu kimi qalırdı. Məhsul rentası ilə yanaşı, mükolləfiyyətə və pulla ödənilən vergi formaları da mövcud idi. Azərbaycan xanlarının saray, məmur, qoşun və başqa ehtiyacları küləli miqdarda xərc tələb edirdi ki, bunların əsas ağırlığı rəiyyətin üzərinə düşürdü.

Əsas məhsul vergisi **malcəhət** adlanırdı. Müxtəlif xanlıqlarda malcəhətin miqdarı məhsulun onda bir hissəsindən üçdə bir hissəsinə qədər idi. **Salyana** (yəni, "illik", "hər illik") vergisi Qarabağ xanlığında malcəhətin divan xeyrinə yiğilan hissəsini təşkil edirdi. Feodal dövlətlərdən istifadə etmək əvəzində raiyyətlərdən əlavə vergi - **çöpbaşı** alırdılar. Kəndlilərdən bağ məhsulunun onda bir hissəsinə bərabər **bağbaşı** adı ilə xüsusi vergi toplanırdı. Bayram günlərində raiyyətlər feodallara hədiyyə - **bayramlıq** götirməli idilər. Kəndlilərdən həm də toy pulu almındı.

Rəiyyət xanlara başqa vergilər verməli və məhsulla ödənilən mükkələfiyyət yerino yetirməli idi. O cümlədən darğalıq, töycü, manca-naq pulu, toxucu pulu, dəyirman pulu, dabbaq pulu, duz pulu, qapan pulu, xırdatav pulu, şiroxana pulu, İlxiçi, vəzirlik, at arpası, cizyə, otaq xərci, bağbaşı, dirnaqlıq, cütbaşı, peşkəş, zəkat, xüms, rüsum və s. alınırdı. Bunlardan başqa, şəhər əhalisindən bazar gözotçiləri və vergi yiğanlar üçün də müəyyən vergi toplanırdı. Kəndlilər torpaq sahiblərinin xeyrinə ilə üç gündən altı gün qədər biyar və iki gün ərvəz adlı işləyib ödəmə mükolləfiyyətlərini də icra edirdilər.

Dövlət və feodallardan torpaq icarə edən kəndlilərin vəziyyəti son dərəcəyə qədər idi. Belə ki, məhsulun ikidə birindən beşdə üç hissəsinə qədəri, bozı hallarda isə üçdə iki hissəsinə qədəri torpaq sahibinə verilirdi. İcarənin belə forması paydarlıq adlanırdı. İcarə haqqının həcmi müəyyən edildikdə, feodalın icaradarı toxum, inventar və iş heyvanı ilə nə dərəcədə təmin etməsi nəzərə alınırdı. Paydarlığın geniş yayılmış forması məhsulun ikidə birini vermək şərti ilə olan icarə idi. Bu cür icarədarlara **yarıkarlər** deyilirdi.

Azərbaycan xanlıqlarında elatlar da müxtəlif vergi ödəyir və mükkələfiyyətlər yerino yetirirdilər. Köçərilər bəylərin sürüşünü otarır, qoyunlarını qırıx, feodalın maldarlıq təsərrüfatında müxtəlif iş görürdüllər. Otlaqlardan istifadə etmək əvəzində elatlardan xan xəzinəsi xeyrinə vergilər alınırdı. Xanın qoşunu əsas etibarilə köçərilərdən toplanırdı. Lakin ümumiyyətən götürüldükdə, elatların vəziyyəti raiyyətin vəziyyətinə nisbətən yüngül idi. Hakim sinfin mühüm təbəqəsinə təşkil edən köçəri tayfa əyanları zəhmətəş elatları bilavasitə istismar etməkdən daha çox, onların ixtiyarına verilmiş roiyətlərdən **renta** almaq yolu ilə gəlir olda edirdilər. Feodal qoşunun əsas qüvvəsinə köçərilər təşkil etdiyindən, elatlar üzərinə daha ağır vergilər qoyulması onların bir əsgər kimi etibarsız edə bilərdi. Əsas vergi olan **çobanbayı** mal-qara, yağı, pendir və yun ilə alınırdı. Çobanbayının bir hissəsi pulla ödənilirdi.

XVIII əsrin II yarısında dövlət quruluşu. Azərbaycan xanlıqlarında dövlətə qeyri-mehdud hakimiyyətə malik olan **xan** başçılıq edirdi. Xanların hakimiyyəti irsi xarakter daşıyırıldı. Onların daxili və

xarici siyaseti hakim feodal-torpaq sahibləri sinfinin mənafeyini müdafiə edirdi. Xan qanunverici, icraedici və məhkəmə hakimiyyətinə malik idi. Onun cinayət işləri üzrə ölüm hökmü çıxartmaq və yaxud əvvəl etmək hüquq var idi.

Azərbaycan xanlıqlarında möşvərətçi statusuna malik olan **divani-sûra** fealiyyət göstərirdi. Divani-şuranın (dövlət şurası) tərkibi xan tərəfindən müəyyən edilirdi. Dövlət şurası xanın göstərişi ilə toplanırdı. Müzakirə edilən məsələlər – müharibə və sülh, vergilərin bölüşdürülməsi, mühüm cinayət işləri və s. məsələlər barəsində xan divan şurası üzvlərini dinləyirdi. Qorar qəbul edilməsində xanın rəyi osas götürüldür. Qarabağ xanlığında divani-şuranın tərkibinə İbrahim Xəlili xanın qohumları və adlı-sanlı bəylər daxil idi. Bunlardan hər biri “öz sərvəti, nökorlarının sayı və dəstgahı etibarı ilə başqa vilayətlərin xanlarına bərabər idi”.

Xanlıqların idarəetmə sistemində saray məmurları geniş yer tuturdu. Onların içərisində vezir xüsusi mövqeyə malik idi. Xanın ən yaxın köməkçisi olmaqla vəzir, bəzən xan səfərlərdə olarkən onu əvəz edirdi.

Xan sarayında vəzirdən başqa **sərkərəli** (maliyyə işlərinə baxan), **esikağası** (xanın şəxsi təsərrüfatının idarəcisi), **əmiraxur** (baş mehətər), **sandıqdar ağası** (xəzinədər), **anbardar ağası** və digər vozifələr də var idi. Xan esikağasının vasitəsilə şikayətlərə baxırdı. Naxçıvan xanlığında maliyyə işləri ilə 20 nəfər məmər məşğul olurdı. Əhalinin siyahıya alınması, yasavullar vasitəsilə vergilərin toplanması da maliyyə idarəsinə həvalə edilmişdi. Bu sahədə naiblər, kənxudalar və xüsusilə xan tərəfindən təyin olunan sərkərdələr əsas rol oynayırdılar. Natural vergilərin yiğilması ilə dərgələr məşğul olurdular. Onlar polis funksiyasını da icra edirdilər. Yüzbaşılardan kənd ağaqqalları hesab olunurdular.

Azərbaycan xanlıqları inzibati cəhətdən **mahallə** bölündürdü. Mahallələri naiblər idarə edirdilər. İrəvan xanlığında 14 (Qırxbulaq, Vedibasar, Şərur, Sürməli, Saatlı, Seyidli, Sərdarabad, Talin, Zəngibasar, Abaçan, Dərəçiçək, Dərəkənd, Gərnibasar, Göyçə), Şəki xanlığında 8, Gəncə xanlığında 5, Qarabağ xanlığında 21, Quba xanlığında 7, Talış xanlığında 6, Naxçıvan xanlığında 5, Xoy xanlığında 11, Urmiya xanlığında 14 mahal var idi. Mahallələr öz növbəsində kəndlərə bölündürdü. Kəndlər yüzbaşı və ya kəndxuda, şəhərlər isə **kələntərlər** və yaxud **qalabəyi** tərəfindən idarə olunurdu.

Azərbaycan xanlıqlarının özünün **pul sistemi** mövcud olmuşdur. Onlar zərbəxanalar açıb öz adlarından pul buraxırdılar. Naxçıvanda, Təbrizdə, Gəncədə, Pənahabadda, Şəkidə, Şamaxıda, Bakıda və Dərbənddə zərbəxanalar var idi. Hər bir xan mis və gümüşdən abbasılar kəsməyə başlamışdılar.

Azərbaycan xanlarının hər birinin müstəqil qoşunu var idi. Xanlar muzdlu qoşuna da üstünlük verirdilər. Digər hallarda isə xan qoşunu maaflar və bəylər - tiyuldarlar tərəfindən göndərilən silahlı dəstələrdən toplanırdı. Naxçıvan xanlığında hərbi işlərə səxsən xan özü nəzarot edirdi. Xanlığın bütün ordusu 1000 nəfər idi. Bunlardan 800 piyada, 200 atlı idi. Bütün bu orduya bir səhəng, 8 sultan, 16 naib və bir neçə yüzbaşı başçılıq edirdi. 800 nəfərlik piyada **sərbəz** adlanırdı. Orduda möhkəm intizam var idi. Sərbəzələr hər hansı bir xəta üstündə dərhal coşaldırırdılar. Daxili asayışın qorunmasında tüfəngçilərdən istifadə edilirdi. Qarabağ xanlığında elatlar süvari qoşuna daxil idilər. Şirvan xanlığında isə köçəri xançobanı tayfası mühüm bir hərbi qüvvə idi. Şirvan qoşunlarının sayı 6 min nəfərə catırıldı. Şəki xanlığında piyadaların sayı 12 min nəfər idi. Xan qoşununda maaflar da mühüm yer tuturdu. Onlar etibarlı hərbi qüvvə sayılırdılar.

Hüququn inkişaf xüsusiyyətləri. Şəki xanı Məhəmməd Həsən xanın dövründə “**Dəstür-ül-əmal**” adı qanunlar məcəlləsi tərtib edilmişdi. Məcəllədə xanlıqla mövcud olan feodal asılı münasibətlər, silki quruluş, əhalini istismar edən və istismar olunan təbəqələrin hüquq və vəzifələri təsbit edirdi. Xanlıqlardakı qanunvericilik sistemi daha çox patriarchal-feodal münasibətlərinə uyğunlaşdırılmışdı. Məhkəmə işlərinə şəriət və xan tərəfindən verilən ayrı-ayrı qanunlar, əhəmcinin yerli adətlər əsasında baxılırdı. Ruhani hakimlər – **qazılər** məhkəmə işlərini aparırdılar. Onlar həm mülki, həm də cinayət işləri üzrə hökm çıxarmaq selahiyətinə malik idilər. Xanlıqlar dövründə Azərbaycanda qadınların mülki hüquq sahəsində heç

bir hüuqları mövcud olmamışdır. Bu dövrde Car-Balakən camaatının özünəməxsus idarəetmə quruluşu mövcud idi. Camaatın əsasını təşkil edən **toxumlara** ən möhtərəm və nüfuzlu şəxslər başlıq edir. Bütün kişilər toxumun bərabər hüuqlu üzvləri sayılırdı. Toxum başçıları onun üzvləri tərəfindən seçilirdilər. Bir neçə toxum birləşib kənd icmalarını təşkil edirdi. Kənd icmalarına onun üzvləri tərəfindən seçilən ağsaqqallar – **koxalar** başlıq edirdi. **Tabunbaşı** adlanan şəxslər onların birbaşa köməkçiləri idilər. Koxa polis və məhkəmə funksiyalarını, tabunbaşı ise təsərrüfat işlərinin yerinə yetirilməsinə nəzarət edirdi. İnzibati idarəetmə funksiyaları camaat tərkibindən seçilən koxaya, kənd ağsaqqalına, qaziya və maliyyə başçısına məxsus olmuşdur. Müharibə və sülh, vergilərin bölünməsi camaatların ümumi yiğincalarının səlahiyyətlərinə aid idi.

Car-Balakən mahalının hüuq sistemini öyrənilməsində “**Car-Tala Qanunnaməsi**” xüsusi əhəmiyyət kəsb edirdi. Qanunnamə 1751-ci il dekabrın 20-də Ağdam (Zaqatala rayonunun Ağdam kəndi) məclisində qəbul edilmişdi. “Car-Tala Qanunnaməsi” 24 maddədən ibarətdir. Şəriət və yerli adət hüuqu normalarının macəmusundan ibarət olan Qanunnamə hər iki hüuq sistemini özündə birləşdirirdi.

“Car-Tala Qanunnaməsi” patriarxal-nəslisi quruluşun normalarını özündə saxlayırdı. Digər tərəfdən, yerli əyanların soyi və maraqları baxımından Qanunnaməyə yeni hüuq normaları da daxil edilmişdi.

“Car-Tala Qanunnaməsi”nin 24 maddəsindən 21-i cinayət hüuq normalarından bəhs edirdi. Cinayətlərin təsnifatında qəsdən törədilən və qəsdən olmadan törədilən cinayətlər forqləndirilir, qətlə yetirilmiş şəxsin qohumlarının məlum olan qatili mühakimə etmək hüuqu təsbit edilirdi. Qanunnamənin digər maddələrində başqasının arvadının və ya qızının oğurlanması, ərinə xəyanət etmiş qadının daş-qalaq edilməklə öldürüləməsi, öz ağasını öldürmüş şəxsin gizlədilməsi, basqın, oğurluq, qəsdən və ya qəsdən olmadan yanğın törətmək, hakimləri pul ilə elə almaq, hərbçi sirləri düşmənə xəber vermək kimi cinayətlər təsnif edilirdi. “Car-Tala Qanunnaməsi”nin qalan 3 maddəsinə nikah və boşanma məsələləri, əsir düşməş şəxsin azad edilməsi qaydası, vəfat etmiş şəxsin daşınar əmlakına iddia və qazının qərarından şikayət edilməsinə dair məsələlər daxil idi.

Qanunnamədə cinayət, mülki, ailə və prosessual hüuq normalarına dair məsələlər dəqiq sistemləşdirilməmiş və qarışdırılmışdır. Konkret cinayətlərə görə cəzaların müəyyən edilməsində müxtəliflik mövcud idi. Məsələn, üçüncü maddədə mömin müsəlmanın qəlli və ya dava-dalaş zamanı adam öldürmə, təqsirin növündən asılı olmayaraq eyni dərəcədə cəzaalanırlırdı. Cərimələrin müəyyən edilməsində də ziddiyiyətlər özünü göstərirdi. Qanunnamədə and içməkdən geniş istifadə edilirdi.

Məhkəmə və proses. Xanlığın idarə olunmasında **məhkəmə** orqanlarının rolü mühüm idi. Ən mühüm məhkəmə işlərinə xan özü baxırırdı. Məhkəmə sistemində başlıca yeri şəriət məhkəməsi tuturdu. Bəzən məhkəmə funksiyasını mahal bəyləri də icra edirdilər. İştirak zamanı müttəhiplərə işgəncə verilirdi. Müttəhiplər falaqqaya salır, çubuqla döyür, onların gözlerini çıxarıır, əllərini, qulaqlarını, burunlarını kəsir və s. cəza növləri tətbiq edirdilər. Edam və cisməni cəzalar xan cəlladları tərəfindən icra edilirdi.

XVIII əsrde Azərbaycan xanlıqlarının mərkəzi şəhərlərində əsən 3 pilləli məhkəmələr fəaliyyət göstərirdi: a) xüsusi ağır cinayətlərə baxan ali məhkəmə; b) nikah, vərəsəlik və daha az əhəmiyyətli cinayətləri araşdırın dini-şəriət məhkəmələri; c) şagirdlərlər usta-lar arasındakı mübahisələri, həmçinin əhalii tərəfindən ustalardan və sənətkarlardan edilən şikayətləri araşdırın əsnaf (sex) məhkəmələri. Əsnaf məhkəmələrinin çıxardığı qərarlardan apellasiya qaydasında şəriət məhkəməsinə şikayət edilirdi. Bütün məhkəmələrdə işlər şəriət (müsəlman hüuqu) qanunları əsasında araşdırılır və hökm çıxırlırdı. Cəza sistemi qeyd edildiyi kimi, öz qəddarlığı ilə forqlənirdi. Günahkarın gözü çıxarılır, əl və ya ayağı kəsilir, onlar vəhi heyvanların pəncəsinə verilir və s. kimi ağır cəzalar tətbiq edilirdi.

Sənəd

1751-ci il dekabrın 20-də Car Tala bölgəsinin səlahiyyətli Ağdam məclisi aşağıda göstərilən maddələrlə təsbiq olunmuş “Qanunnamə” qəbul etmişdi:

I. Kim qəsdən və ya qəsdən olmadan mömin müsəlmanı öldürsə, onun evi yandırılacaq, meyvə ağacları və üzüm bağları kəsiləcək və məhv ediləcək, o, yaşadığı yurdundan qovulacaq və ona geri qayıtmışa icazə verilənə və o, vilayətdə qəbul edilmiş adət (yerli) və ürəfə (ümmumi-müsəlman) görə barışanadək (öldürülenin qohumları ilə), yəni 12 təmən qan bahası ödəyənədək qəriblikdə qalacaq.

Əgər qatil qan bahasını (diyə) ödəməmiş vəfat edərsə, onun qohumları qan bahasını ödədikdən sonra doğma yurda qayıda bilərdilər. Lakin əger qan pulu alınana qədər qatil mərhumun qohumları tərəfindən öldürülsə, onda qatilin qohumları qan pulu ödəməkdən azad edilir və istədiyi vaxt geri qayıda bilərdilər.

2. Qətlə yetirilmiş mərhumun qatili məlum olmadıqda onun qohumları mərhumun düşmənlərindən hər hansı birini öz arzularına görə şübhəli qatil kimi göstərmək hüququna malik idilər. Bundan sonra mərhumun qohumları, şübhəli bilinən qatilin qohumlarından olan 12 nəfər ağsaqqalın iştirakı ilə 6 nəfər ana, 6 nəfər ata qohumlarından olmaqla şübhəli bilinən şəxsin günahkar olmadığını sübut etmək üçün qohumlardan təharət etməyi (qüsüllənib su ilə tömizlənmək) və müqəddəs Qurana and içmələrini tələb etmək hüququna malik idilər. Bundan əlavə, cinsindən asılı olmayaraq daha 28 nəfər and içməli idi ki, onların sayı 40 nəfər olsun (yerli adətə görə bu mərasim tatxir adlanırdı).

Əgər mövcud adətlərə görə and içənlərdən 12 nəfər əvvəlcə Qurana, sonra isə üç qat talağa (fiqhə görə üç dəfə talağa deməkdən sonra boyn, mübarə və s. boşanmalardan fərqli olaraq kişi arvadı ilə qötü boşanır və bir daha kəbin keşdirə bilməzdi, digər tərəfdən talağa and içmək namusa and içmək demək idi), digər qalan 28 nəfər Qurana and içdikdən sonra şübhəli şəxs pak və günahsız hesab edildi.

Əgər dava-dalaş (ehtimal ki, tərəflərdən birinə sataşmaqla başlanan məbahisə) zamanı əllərin, daş və ya dəyənəyin işo salınması nəticəsində bir, iki və ya üç nəfər qətlə yetirilərsə, bu zaman qatil məlum olardısa, onda qatil haqqında yiğincığın qəbul etdiyi qərar qüvvəyə minirdi (birinci maddə üzrə); əgər qatili müəyyən etmək mümkün olmazsa və bunu ürf əsasında sübut etmək mümkün deyildirse, onda yaxın qohumlar şübhəli bildikləri şəxsi elan etmək və ona qar-

şı qan intiqamını tətbiq etmək hüquqı əldə edirdilər. Əgər açıq dava-dalaşda (ehtimal ki, adı məbahisə zamanı) kimsə qəsdən və ya qəsdsiz qətlə yetirilərdi, digər tərəfdən günahkarın özünün etirafı və ya şahid tərəfindən qatilin adı və atasının adını göstərilərdi, onda qatil heç bir məsuliyyət daşıymırı.

4. Bir dam altında yaşayan, uşaqları, qardaşları və digər qohumları ilə birlikdə ümumi daşınar və daşınmaz əmlaka malik olan şəxslər dən hər hansı biri kimisə qətlə yetirərdi, onların hamısı məsuliyyət daşıyırı, yəni ümumi ev yandırılmalı və hamı doğma yurdundan sür-gün edilməli idi.

Əgər onlardan hər hansı birinin qatıldan ayrıldıqda daşınar və daşınmaz əmlaki olardısa və onların ümumi evlərinə və tüstüsünə heç bir aidiyyəti olmazdırsa, o halda həmin şəxs yalnız bir il müddətinə sürgün edilir və evi isə dağıdılmırı. Əgər onun evi yandırıldırısa, ağacları və üzüm bağları kəsilərdi (qatilin qohumu kimi), bunu edən şəxs vurduğu ziyanı ödəməli idi.

5. Əgər hər hansı bir kəs özgəsinin arvadını və ya qızını oğurlayırdısa və ya zorla əlindən alırdısa və ya xainəsinə örpeyini və ya başqa əşyasını oğurlayırdısa, ona qarşı ölüm cəzasına aid edilən cəza qərarı çıxarılır; o çubuq cəzasına məruz qalır, üzü qara rənglə boyanır və bir il müddətinə doğma yurddan qovulurdu; eyni zamanda oğurlanmış qadın və ya qız öz qohumlarına qaytarılır. Vuruşma zamanı öldürülmüş oğrunun qanı bahasının alınması nəzərdə tutulmurdu. Əgər vilayət nümayəndələrinin qərarı ilə qətlə yetirilmiş oğrunun əvəzinə ödənc vermək lazım gələrdi, onun qohumlarının və digər tərəfin əmlak vəziyyəti nəzərə alınmaqla hər bir kəs üç təmən ödəməli idi.

6. Əgər kişi ismətli qadınla zina edərdi (zorlama) və ya qadın namuslu kişi ilə zina edərdi, qadın daş-qalaq edilməklə cümbə günü günorta namazından sonra Cardakı məscidin və ya vilayət divanxanasının qarşısında öldürüldü, subay qadın və ya kişi 100 qamçı cəzası ilə cezalandırılır, onun üzünə qara rong yaxmaqla ullaq üstündə tersinə otuzdurub bütün xalq qarşısında bir neçə dəfə gəzdirildilər.

7. Kəbin kəsilməsi dörd məzħəbdən biri üzrə kənd qazısı tərəfin-dən aparılırdı, əgər özgə məzħəblər üzrə bağlanan kəbinlərdən tə-rəflərin hər hansı birinin narazılılığı və ya etirazı olardısa, nikah pozulur və onun bağlanması ədavət, nifaq salmamaq üçün qadağan edilir. Özgə məzħəblərdən olanlar arasında kəbin kəsən qazı və ya digər şəxsər üç tūmən cərimə pulu verməli idi.

8. Öz ağasını öldürən adamı gizlədən şəxs 12 tūmən cərimə ödə-məli idi.

9. Oğurlanmış əşyanı tapan və ya oğurluq edən və ya kimsəni qa-rət edən şəxs üç tūmən cərimə ödəməli idi; həmin məbləğdə cəri-məni oğrunu gizlədən, ona qonaqpərvərlik göstərən, ona çorək və ya yol göstərən şəxs ödəməli idi.

10. Öz itmiş əşyاسını axtarmaq məqsədilə kəndə gələn şəxsdən işkil (peşkəs, müştuluq) alan üç tūmən məbləğində cərimə ödəməli və tapılmış əşyanı sahibinə qaytarmalı idi. Tapılmış əşyani qaytar-maqdan imtina edən bütöv kənd isə 12 tūmən cərimə verməli idi.

11. Şəriət qanunları və yerli adətlərə görə azmiş mal-qarasını, oğurlanmış və ya digər şəraitdə itmiş əşyاسını təmən şəxs dərhal onu tapan şəxsdən geri almaq hüququna malik idi. Əgər şəxs itmiş mal-qaransı öz sahibinə qaytarmaqdən imtina edərdi, onda onun də-yörəni ödəməli idi.

12. Hər kəs, kimliyindən asılı olmayaraq, xırda və ya iriliyindən asılı olmadan özgə əmlakını oğurlayıb və ya qarət edib gizlədərsə, o, sonra müştuluqcu tərəfindən verilən xəbərlə və ya camaat tərəfindən aşkar edilərsə, əşyani saxlayan şəxs oğru kimi oğurlanmış və ya qa-rət edilmiş əşyənin üç qatı dəyərini sahibinə ödəməli idi. Əgər oğru carçı vasitəsilə əşyani tapıldığı və ya müəyyən vacib məqsədə onu saxladığını bəyan edərdi, öz təqsirini səmimi etiraf etmiş kimi şə-riət və ya adətə görə ona cərimə teyin ediləcəkdi.

Əgər hər hansı bir kəsədə oğurlanmış əşyənin, türklərin dilində de-yildiyi kimi, nişanı tapıldığında, onda tapılmış xalatın, köynəyin, kə-mərin və digər tikilmiş şeylərin, həmçinin silahın və qosqu heyvan-larının dərisinin olması sübut edilərdi, onda əşyaların sahibi mül-kiyyətini dərhal geri ala bilər və oğru həmin əşyaların "muştuluğu-

" və üç qat dəyərini ödəməli idi. Əgər əşyanın bir parçası və ya iş-lənmış köhnə materialı və ya dərinin və kəsilmiş mal-qaransı ətinin bir parçası tapıldığında və onun oğurlanmasını sübut etmək mümkün olmazda, əşyani saxlayan şəxs məsuliyyət daşıyır və o, şəriət və adətin müəyyən etdiyi qaydada cərimə ödəməli idi. Əgər oğru muş-tuluqçunun verdiyi xəbərə görə oğurlanmış əşyani könüllü qaytar-maqdan imtina edərdi, hökumət divanı oğurlanmış əşyani tapıb və oğrunu ifşa edərdi, oğru üç tūmən cərimə ödəməli və yuxarıda göstərilənlərdən də çox cəzalandırılmalıdır, eks halda isə o, yuxarıda göstərilən adətə görə cərimə ödəməli idi.

13. Əgər kimdəsə oğurlanmış və ya itirilmiş əşya tapıldığında, o, kiminsə oğlunun onunla birlikdə oğurluqda iştirakçı olduğunu bəyan edərdi, əgər göstərilən şəxs şübhəli və etibarsız olardısa, yəni hə-min adamda əvvəller hərdən bir və ya heç olmazsa bir dəfə oğurlanmış əşya tapıldığında, bu əvvəlcə müqəddəs Qurana and içməklə, son-ra üçqat talağ deməklə həm şübhəli bilinən şəxs, həm də digərləri bi-rinciyə bərabər (sosial vəziyyətlərinə görə) və türkçə deyildiyi kimi "şıspapaq" (burada dələduz) olardısa, onda göstərilən şəxsin oğur-luqda iştirakçı sayılır (və qanuna cavab verməli idi). Əgər şübhəli (oğurluqda iştirakda) vicdanlı, etibarlı və ədalətli şəxs kimi tanınırda-sa, oğurluqda, xəyanətdən heç vaxt günahlandırılmamışdır, onda tə-harət etməli və and içməli (təzgi üzrə), digərlərində belə şübhəli bilinərdi və onu sübut etmək mümkün olmazda, onlarda oğru olma-diqlarını sübut etmək üçün vilayət adət hüququna (təzgi üzrə) müva-fiq olaraq and içməli idilər.

14. Əgər hər hansı bir kənddə oğurluq edilərdi və oğru başqa kəndə qaçardısa və oğurlanmış əşyani qaytarmaq məqsədilə oğrunu təqib edənlər və izləyənlər qaçırlan əşyənin kəndə çatana qədər iz-loyərək oğrularдан axırıncı qaçanın oğurlanmış əşyani kəndin görü-nən küçələrindən birinə atlığıını görərdi, və əgər əşya təqibçilər tə-rəfindən götürüldərsə, oğurluq edənlər vilayətdə qəbul olunmuş qaydaya görə təharet və adət üzrə təzgi etməli idilər. Əgər oğurlanmış əşya dalana (çıxışı olmayan küçəyə) atıldırsa, oğrular oğurlanmış əşyaya görə məsuliyyət daşıyır, cərimə kimi bir qosqu heyvanı

artıqlaması ilə ödəyirdilər. Eyni cür məsuliyyəti oğurlanmış əşyamı hasardan evin həyətinə və ya bağa atanlar da daşıyırı.

15. Əgər hər hansı yaşayış binasında və ya hər hansı bir pəyədə oğurlanmış əşya tapılardisa, onun sahibi əşyani götürərək onun üç qat dəyərinin ödəməyi tələb etmək hüququna malik idi, lakin o öz iddiasını təmin etməkdən ötrü bir şahidin iştirakı ilə ürf məhkəməsi və hökumət divanında and içməyə borclu idi.

16. Əgər kiminsə dustaq saxladığı yeniyetmə və sağlam adam varırsa, həmin əsirin ağasından (qeyri-müsəlman olandan) onun azad edilməsi və öz vətəninə qaytarılması üçün əvəz alardisa və həmin əsir ikinci dəfə yenidən kiməsə əsir düşərdisə o, axırınca sahibino moxsus idil və birinci ağası onun üçün əvəz aldığına görə yenidən ona sahib olmaq hüququnu itirirdi.

17. Əgər iki mübahisə edən tərof şəriət məhkəməsinə şikayətlə şikayət edərdisə və hakimiyət orqanları iddiaçıya özünün doğruluğunu sübut etmək ömrini verir, cavabdehdən isə and içməyə tələb edirdi, lakin iddiaçı bir ay müddətindən gec olmayıaraq əssəsiz yubandırmaq, yəni şahid götirməyi gecikdirmək qadağan edilirdi.

Əgər cavabdeh bir ay keçidkən sonra sübut təqdim edərdisə, hətta şeyx və ya fəqih (hüquqsunas) gətirsəydi belə, sübut qəbul olunmurdu. Eyni zamanda iddiaçı da bir aydan gec olmayıaraq and içməyi yubandırma bilməzdidi.

18. Vəfat edəninin ilinə qədər mərhumdan qalan daşınar əmlaka da ir iddia dinihmək və müzakirə etmək üçün qəbul edilmirdi.

Eyni zamanda nə şikayət, nə ərizə və nə də xahiş əmlakan bölməsinə aid olan iddia kimi göstərilən müddətindən sonra qəbul edilmirdi. Daşınmaz əmlaka dair iddiaya göldikdə isə 60 il müddət (miras qoyanın vəfatından başlayaraq) keçəndən sonra qəbul edilmirdi. Əgər yeni mirasın olduğu məlum olardisa, varislər yenidən mirasın bölməsini tələb etmək hüququna malik idilər və bu zaman şəriət və vilayətdə qəbul edilmiş adetlərə müvafiq tədbirlər görülməli idi.

19. Əgər oğurluqda və ya digər işlərdə şübhəli bilinən şəxsin qohumlarından ürf və vilayətdə qəbul olunmuş adətə müvafiq olaraq bir ay müddətindən sonra şahid götirərdilərse, tələbələri qəbul olunma yacaqdır (onlar işə yenidən baxmayı toləb edəcəklər).

20. Birinin digərinə qarşı olan iddiasına da baxılmayacaq, çünki əgor onların mübahisəsi kənd qazısı tərofindən baxılaraq həll edilmiş və imzalanaraq möhürlənmiş və rəsmi sənədləşdirilmişdir, qalmış əmlaka dair mübahisənin dayandırılmasının motivləri göstəriləməklə təroflar arasında anlaşılmazlıq aradan qaldırılmış, nüfuzlu həkimlərin rövləri nəzərə alınmış, qazının çıxardığı qərarın şəriət qanunları və qədim ürfe aşkar zidd olmadığı, lakin qərarın satın alınmaqla, dostluq və ya qərəzliliklə qəbul olunduğu məlum olardısa, onda qazının qərarı ləğv edilir, rəsmi sənədin heç bir hüquqi hüvəsi olmur və yandırılır, qazi və belo sənədləri hazırlayanlar öz cinayətlərinə görə üç təmən cərimə ödəyirdilər.

21. Əgər kiminsə evi naməlum şoxs tərofindən yandırıldığa, lakin sonra yanğıн törədən tapılardısa, ona qarşı qətlə bərabər olan qərar çıxarılr, döymiş zərər onun tərofindən ödənilir, bundan başqa təqsirkar 5 təmən cərimə verirdi. Əgər təqsirkar məlum olmazdısa, lakin kiməsə şübhəli bilinərdisə, yandırılmış evin sahibinə şübhəli şoxsdən toharət və tatxir tələb etmək hüquq verilirdi.

22. Əgər kiməsə özgə evinə lağım atardısa və ya qapını və divarı sındırardısa və ya sökürdisə, ona qarşı qətlə bərabər olan qərar çıxarılrı, əgor müqəssir öldürülərdisə onun qətlinə görə qisas almaq qadağan edilirdi (haladır).

23. Əgər mühərribə vaxtı kiməsə möimin olmayan və ya müsəlmanların düşməni olan tərəfə gizlice olaraq ordunun və ya xalq qoşunun hücumu barədə xəbor çatdırardısa və o, ordu tərofindən ələ keçirilərdisə, dərhal öldürülür və onun qəqli cəzasız qalırı. Lakin əgor o, evə qayıtmaga macal tapardısa və ordu tərofindən tutulmazdısa, onda 12 təmən cərimə ödəməli idi.

24. Əgər kiməsə kolluqlarda, tərəldə, çəmənlilikdə və ya evin həyətində ocaq qalayardısa və alov yayılıraq kiminsə mülkiyyətinə ziyan vurardısa, ocağı yandıran orda yanın mülkiyyətin dəyərini ödəməli və ya onu bərpa etməli idi. Əgər ocağı dəstədən biri yandırardısa və digərləri odun götirməklə alovu gücləndirib onun ətrafına toplaşaraq söhbət etməkə möşğül olardırsa, digər tərofdən əvvəlcədən onların alovda qızınmaq fikirləri olmazdısa, onların hamisi vilayətdə mövcud olan ürfə müvafiq olaraq dəymmiş ziyanı ödəməli idilər.

X FƏSİL

XIX əsrдə Azərbaycanın dövlət və hüquq tarixi

Şimali Azərbaycanın Rusiya tərəfindən ilhaq edilməsi. XVIII əsrin sonu XIX əsrin əvvəllərində Rusiya imperiyası Cənubi Qafqazda daha faal siyaset yeritməyə başladı. 1801-ci ildə Şərqi Gürcüstan Rusiyaya birləşdirildi. Rus çarı Gürcüstanın ardınca Azərbaycanı ələ keçirmək niyyətində idi. Qafqazda rus qoşunlarının baş komandanı olan general Sisianov Azərbaycanı işgal etmək üçün hərbi plan tutmağa başladı. İlk hədəfi böyük hərbi-strateji əhəmiyyətə malik Car-Balakon oldu. 1803-cü ildə rus qoşunları Car-Balakon camaatinin müqavimətini qrdı. 1803-cü ilin aprel ayının 12-də onların nümayəndəsi Tiflisdə rus hökuməti nümayəndələri ilə müqavilə imzaladılar. Müqavilənin şərtlərinə görə Car-Balaken camaati Rusyanın ali hakimiyyətini qəbul etməli, hər il çar xəzinəsinə 220 pud ipək vermeli və rus qoşunlarının orada yerləşdirilməsinə şərait yaratmalı idi. Rusiya hökuməti öz növbəsində Car-Balakonın daxili işlərinə qarışmamalı idi. 1804-cü ildə Gəncə xanlığının ciddi müqavimətinə baxmayaraq şəhər rus qoşunları tərəfindən zəbt edilib inzibati dairəyə çevrildi.

1805-ci il mayın 14-də Gəncə yaxınlığında Kürəkçay adlı yerdə Sisianovla Qarabağ xanı İbrahimxəlil xan arasında andlı öhdəlik imzalandı. Müqaviləyə görə, Qarabağ xanı Rusiya çarının vassalı olur, xarici dövlətlərlə müstəqil münasibətlər saxlamaq hüququndan Rusiya çarının xeyrinə imtiyənə edirdi. Öz növbəsində müqavilənin ikinci maddəsində çar Qarabağ xanlığının və onun varislərinin ölkəsinin bütövlüyünün saxlanılmasına zəmanət verirdi.

1806-ci ildə Bakı və Quba, 1809-cu ildə isə Talış xanlığı Rusiya ya qatılır. Müstəmləkəciler 1805-ci ildə Şirvan xanlığını, 1806-ci ildə isə Bakını işgal etmişdilər. Azərbaycanın şimal orazisində üşyanlar yatırıldıqdan sonra Quba və Dərbənd oraziləri də Rusiyaya qatıldı.

1804-cü ildə başlamış Rusiya-İran müharibəsi 1813-cü ilin oktyabr ayının 12-də Qarabağın Gülüstan kəndində sülh müqaviləsi imzalanması ilə başa çatdı. Gülüstan müqaviləsi Azərbaycanın Rusiya və İran tərəfindən iki yerə bölünməsinin başlangıcı oldu.



1826-ci ildə yeni Rusiya-İran müharibəsi başladı. Rus qoşunları İrəvan və Naxçıvan xanlıqlarını işgal edilib, 1827-ci ilin sonlarında Azərbaycanın cənub torpaqlarına da hücumu keçdi. Onlar tezliklə

Urmiya və Ərdəbili tutdular. 1828-ci ilin fevral ayının 10-da Təbrizdən cənubda yerləşən Türkmençay kəndində Rusiya ilə müqavilə imzalandı. Müqavilənin şərtlərinə görə Naxçıvan və İrəvan xanlıqları da daxil olmaqla Cənubi Qafqaz qotu şəkildə Rusiyaya birləşdirildi. Müqavilə cəmi 16 maddədən ibarət idi. 15-ci maddə İranda yaşayan ermənilərin Azərbaycana köçürülməsini nəzərdə tutdu.

İctimai quruluş. Şimali Azərbaycan Rusiya imperiyasının tərkibinə qatıldıqdan sonra xanların, həmçinin Rusiya tərəfinə keçməkdən imtina edib İrana və Türkiyəyə qaçmış feodalların torpaqları dövlət xəzinəsinin ixtiyarına keçmişdi. Bu torpaqlarda yaşayan və onu becərən kəndlilər dövlət xəzinəsinin ixtiyarına keçmişdilər. Belə kəndliləri **dövlət kəndliləri** adlandırdılar. Dövlət torpaqları ilə yanaşı, mülk sahibi olan feodal və bəy torpaqları da var idi. Feodallardan hüquqi cəhətdən asılı olan həmin torpaqları becərən kəndlilər isə **sahibkar kəndliləri** hesab olunurdular. Çar Rusiyası torpaqları əsasən dövlətin ixtiyarında cəmləşdirildiyinə görə, say etibarilə sahibkar kəndlilər dövlət kəndlilərindən töxminən üç dəfə az idi. Sahibkar və dövlət kəndliləri rəiyyətlərə və rəncbərlərə bölündürdülər. Xanlıqlar dövründə olduğu kimi rəiyyətlər xəzinə və bəy torpaqlarını öz əmək alətləri ilə becərir, götürdükləri məhsulun bir hissəsini xəzinəyə, yaxud feodala verirdilər. Rəncbərlərin isə tamamilə asılı təbəqə kimi nə torpağı, nə də əmək aləti var idi. Onlar hüquqi cəhətdən də rəiyyətlərdən fərqlənir, daha ağır vəziyyətdə yaşayırdılar. Rəncbərlər öz ağalarına xidmət edir, onların təsərrüfatında çalışırlar. Rəncbərlərin bir qismının xəzinədən, yaxud bəylər tərəfindən toxum, əmək aləti, qoşqu heyvani verilir, bunun müqabilində rəncbərlər becərdikləri məhsulun yarısını alırlar. İstor dövlət kəndliləri, isə tərsə də sahibkar kəndliləri torpaqdan elliklə istifadə edirdilər. Yəni kəndin ümumi istifadəsində müyyəyn qədər torpaq olur və kəndlilər vergiləri icmaliqla ödəyirdilər. İcma torpaqları hər 4-5 ildən bir icmaların 15 yaşına çatmış kişiləri arasında bölündürdü. Kənd icması onun payına düşən vergiləri kənddə yaşayan ailələr arasında, bu ailələrdə olan kişilərin sayına, yaxud istifadə etdiyi torpağın miqdarına uyğun olaraq bərabərləşdirirdi. Ruhanilərin və ruhani idarəlerinin

də sərəncamında torpaqlar var idi. Vəqf mülkiyyəti (əmlakı) və vəqf torpaqları dini idarələrin əsas gəlir mənbəyi idi.

XIX əsrin birinci rübüün sonlarında Zaqafqaziyadakı rus qoşunlarının baş komandanı İ.F. Raskeviç, habelə Zaqafqaziyaya yoxlama aparmaq üçün göndərilən senatorlar P.İ. Kutaysov və Y.İ. Meçnikov Azərbaycanda tiyul torpaqlarının leğv edilməsi haqqında hökumətə layihə təqdim etmişdilər. Lakin gözlonilmədən, bunun əksinə olaraq çar I Nikolay 13 iyul 1830-cu il qanunu ("Əlahəzrət buyruğu") imzaladı. Bundan əvvəl isə A.P. Yermolovun 1818-ci ildə verdiyi "Ağalar haqqında əsasname" üzrə yerli feodallar tiyul torpaqlarının sahibi deyil, yalnız yerlərdə inzibati xidmətdə olan və bu torpaqlar üzündə idarəetmə hüququ olan şəxslər sayılırlıdalar. Əlahəzrət buyruğunda deyildi ki, Qafqaz vilayətinə bu gün Ali Senata verdiyimiz fərmanda şəhər edilmiş xüsusi mərhəmət bəxş etməklə, biz orada yaşayanlar arasında Rusiya hökumətinə kortobii düşməncilik yoluna düşənlərə və ya başqalarına uyaraq xəyanətdə əli olanlara öz diqqətimizi yetirib onların islah olunacaqlarına ümidi bağlayaraq və gələcəkdə onları Rusiyanın sadıq övladlarına çevirməyi arzulayaraq, onları lütfən bağışlayıb əmr edirəm:

1. Xəyanət, eləcə də Rusiya hökumətinə qarşı bədxahlıq üstündə və siyasi mülahizələrə görə bu ölkədən Sibirə və ya başqa yerlərə məhkəməsiz sürgün edilənlərin hamısı əvvəlki yaşayış yerlərinə qaytarılsınlar və Əlahəzrətin iltifatlı əvfi ilə onların müsadirə edilmiş malikanələri indi olduqları vəziyyətdə, ötüb keçən illər üçün heç bir əvəz ödənilmədən onlara qaytarılsın, onlara bu malikanələrdən, keçmişdəki qanun-qayda əsasında, ancaq yerli ölkənin ümumi iradəsinə zidd olan her cür siyasi idarəetmə hüquqları çıxılmaqla, istifadə etmək icazəsi verilsin.

2. Xaricə qaçanların və xəyanətdən sonra edam olunanların və ya sürgündə ölünlərin xəzinəyə keçmiş malikanələri onların ailələrinə və ya yaxın varislərinə indi olduqları vəziyyətdə və hazırda nə qədər varsa, ötən dövrlər üçün heç bir ödənc təlob edilmədən, ancaq sahiblərinə heç bir siyasi idarəetmə hüquqları verilmədən geriye qaytarılsın. Haqqında artıq ali göstəriş verilmiş şəxslər və malikanələr, yəni

bu və ya digər feodalın edam, yaxud sürgün edilməsi və onun mali-kanələrinin müsadirəsi haqqında birbaşa çarın göstərişi olmuşdursa, bu buyruqdan istisna edilirlər. Çar buyruğunu (fərmanını) icra etmək general İ.F. Raskeviçə həvalə edilirdi.

Ancaq 13 iyul 1830-cu il qanunu tiyul torpağı ilə bağlı siyasi çəkişmələrə son qoya bilmədi. Belə ki, 10 aprel 1840-cı il qanunu ilə çar hökuməti Zaqafqaziyada xan və bəyləri dövlət qulluğundan kənar etdi. 1841-ci il qanunu ilə onların tiyul torpaqlarını leğv etməyə çalışdı. Yalnız 6 dekabr 1846-cı il qanunu qəti olaraq tiyul torpaqlarını feodalların mülkü kimi tanıdı.

Azərbaycan kəndlilərinin istifadəsində olan torpaqlar onun ailəsinin ehtiyaclarını ödəmirdi. Digər tərəfdən isə çar hökuməti erməniləri və Rusiyanın müxtəlif yerlərindən əhalini Azərbaycana köçürür, on yaxşı torpaqları onların istifadəsinə verirdi. Bəzən isə elə hallar olurdu ki, yerli kəndlilərin istifadəsindəki torpaqların bir qismi onlardan alınıb gəlmələrə verilirdi. Bu isə Azərbaycan kəndində aztorpaqlı və tamamilə torpaqsız kəndlilərin sayının artmasına səbəb olurdu.

Rusiya imperiyası Azərbaycanı öz imperiyasına qatıldıqdan sonra yerli şəraiti, iqtisadi siyasətlə bağlı olaraq, buranın istehsal və maliyyə imkanlarını dəqiq öyrənməyə başladı. Bu məqsədlə maliyyə naziri Y.F. Kankrin öz məmurlarını Qafqaza göndərmişdi. Məhz bu məlumatlar əsasında vergi və mükəlləfiyyətlər və onların həcmi müəyyən edilirdi. Kəndlilər istifadə etdikləri torpaqların müqabilində dövlət xəzinəsinə və bəylərə vergiler verir, mükəlləfiyyətlər daşıydırlar. Vergilər əsasən natura ilə ödənilirdi. Lakin bəzi yerlərdə natura ilə ödənilən vergilər pulla əvəz olunmuşdu. Əvvəllər olduğu kimi on geniş yayılmış vergi – **malcəhat** idi. XIX əsrin 30-cu illərində Azərbaycanda vergi sisteminin yoxlanışı keçirilmiş və müəyyənləşdirilmişdi ki, kəndlilərin ödədikləri vergilər və yerinə yetirdikləri mükəlləfiyyətlər əvvəlki əsrlərdə olduğu kimi çox müxtəlifdir.

Azərbaycanın Rusiya tərəfindən işgalindən sonra ölkədə sənətkarlıq və ticarət öz inkişafını davam etdirmiş, manufakturalar yaranmışdı. Rəsmi məlumatata görə sənətkarların sayı 8 min nəfərə çatırdı.

Sənətkarların böyük əksəriyyəti tək, yaxud ailə üzvləri ilə birlikdə işləyir, artıq bəzi sənət sahələrində isə muzdlu fəhlə əməyindən də istifadə edilirdi. Azərbaycanda istehsal olunan ipək mallar Qafqazın digər sahələrinə və rus quberniyalarına ixrac olunurdu.

Qədim dövrlərdən öz nefti ilə məşhur olan Bakıda neft sənayesi ləng də olsa, inkisaf edirdi. Bakı ətrafi kəndlərdəki 120-dən çox neft quyuşusundan ildə 200-220 min pud neft çıxarıldı. Azərbaycan Rusiya tərəfindən işğal edildikdən sonra bütün neft quyuşuları çar hökumətinin ixtiyarına keçmişdi. Bu dövrdən etibarən neft sənayesində iltizam (ot-kup) sistemi başlamışdı. Belə ki, çar hökuməti hər dörd ildən bir bütün neft quyuşlarını müəyyən məbləğ müqabilində bir nəfərin – iltizamçıının istifadəsinə verirdi. İltizamçıdan başqa heç kim həmin neft quyuşunu istismar etmək hüququna malik deyildi. Belə hüquq yalnız iltizamçıya verilirdi. İltizamçının bu inhisar hüququ neft istehsalının artmasına mane olurdu. Neft mədənlərində oraya təhkim edilmiş feodal - asılı kəndlilərin əməyindən istifadə olunurdu. Mədənlərdə işləyən kəndlilər vergilərden azad edilsələr də çox cüzi əmək haqqı alırdılar.

1830-cu il 13 iyul qanunu (buyruğu) olmasına baxmayaraq 30-cu illərin sonuna kimi Azərbaycan feodallarının silki imtiyaz və hüquqları həll olunmamış qalırıldı. Quba bəyləri haqqında çar komendantlarından polkovnik Ponomaryovun 1812-ci il və general Tixanovskinin 1817-ci il serəncamları və "Ağalar haqqında" general A.P. Yermolovun 1818-ci il Əsasnaməsində Azərbaycan feodalları dövlət xidmət məmurları kimi təqdim edilirdi. Zaqafqaziyada keçiriləcək islahatlar da bu əraziləri ruslaşdırmaq planlarına uyğun olaraq, çarızm köçürülecek rus zadəganlarını öz müstəmləkə siyasətinin əsas aparıcı qüvvəsi, içtimai dayağı hesab edirdi. Ona görə də yerli bəylərə tiyul hüququnda verilmiş torpaqların onların əllərindən alıb rus zadəganlarına verilməsi nəzərdə tutulurdu. Çar hökuməti bu təklifi bəyənib XIX əsrin 40-ci illərinin əvvəllərində onu həyata keçirmək üçün islahat planını hazırladı. İlk olaraq Qazax, Şəmsəddil və Borçalı ərazilərində yaşayan ağaların onlara verilmiş torpaq və həmin torpaqları bəcərən kəndlilər üzərindəki hüququ leğv edildi. Çarın 25 aprel 1841-ci il fərmanı ilə Azərbaycan ağaları feodallıqdan məhrum edilir, hə-

min torpaqlar eyni zamanda kəndlilərin əllərindən alınır, əvəzində isə onlar üçün "ömürlük ödənc" tömin edilirdi.

25 aprel 1841-ci il çar fərmanı bütün Kaspi vilayəti bəylərinə də şamil etdirilməli idi. Lakin rus zadəganlarında bu yerlərə köçüb gəlmək həvəsinin olmaması, Kaspi vilayəti bəylərinin böyük narazılığı, Zaqafqaziyada vəziyyətin gənginliyi I Nikolaya fərmanı həyata keçirilməyə mane oldu, 1840-1841-ci illərin çar "islahatları"nın həyata keçirilməsində bütün siyasi səriştəsizlik məlum oldu, çünki yerli feodalların köməyi olmadan Zaqafqaziyada çarızmın möhkəmlənməsinin qeyri-mümkünlüyü aydınlaşdı.

Məhz bu baxımdan çar I Nikolay Azərbaycan feodallarının imtiyaz və hüquqlarını tanımaq və rəsmiləşdirmək mövqeyinə qayıdaraq 6 dekabr 1846-ci il fərmanını verdi. Fərman bəy və ağaların xüsusi mülkiyyət hüququnu təsdiq edərək, onlara edilmiş bəzi güzəştərə görə Azərbaycan feodalları ilə münasibətləri möhkəmləndirdi. 1846-ci il 6 dekabr fərmanına əlavə olaraq 1847-ci il aprelin 20-də və həmin il dekabrın 28-də noşr olunmuş "Kəndli əsasnamələri"nə görə bəy və ağa torpaqlarında yaşayan müxtəlif kateqoriyalı kəndlilər – rəncəbərlər, rəyyiyətlər vahid ad – mülkədar tabeliyi adı alır, 15 yaşına çatmış kişilərin hər birinə 5 desyatın pay torpağı almaq hüququ verilirdi.

Qafqaz canişini knyz M.S. Vorontsovun adına göndərilmiş 1846-ci il 6 dekabr tarixli çar fərmanında deyilirdi ki, "Zaqafqaziya ölkəsinin xanlarına, bəylərinə, ağalarına və ali müsəlman sülkinənən olan digər şəxslərinə və habelə erməni məliklərinə bizim xüsusi mərhamət və iltifatımız əlaməti olaraq onların taleyini qəti həll edib və bununla da onların hökumətə yararlı olmalarına şərait yaratmaqla biz, sizin təqdimatınıza uyğun olaraq, lütfən əmr edirik:

1. Xüsusi xidmət və rəşadətlərinə görə xanlara, bəylərə, erməni məliklərinə və bəzi şəxslərə bizim bəxşış etdiyimiz torpaqlarla bərabər müsəlman oyalətlərinin Rusiyaya birləşdirilməsi dövründə onların nəsillərinin sahib olduğu və indi də onların şəksiz ixtiyarlarında olan bütün torpaqlar onların irsi mülkiyyəti kimi təsdiq olunsun.

2. Bəzi sahibkarlardan 1840-ci ildən sonra cinayətə görə və ya məhkəmə yolu ilə deyil, yalnız inzibati qaydada müsadirə edilmiş

əhali yaşayın və əhali yaşamayan torpaqlar kimin əlindən alınmışdısa, onlara və ya onların varislərinə qaytarılsın və 1-ci maddəyə əsasən onların mülkiyyəti sayılsın.

3. Gürcüstanın keçmiş tatar distansiyaları ağalarına və onların varislərinə qabaqlar istifadələrində olan və 1841-ci ildə müsadiro edilmiş əhali yaşayın və yaşamayan torpaqlar bizim onlara xüsusi iltifatımız kimi geri qaytarılsın və bu fərmanın 1-ci maddəsinə uyğun olaraq onların xüsusi mülkiyyəti kimi təsdiq edilsin.

4. 2-ci və 3-cü maddələrdə qeyd edilən sahibkarlara torpaqların qaytarılması və onların mülkiyyəti kimi təsdiq edilməsi ilə onlardan bəzilərinə pul ödənişləri verilməsi dayandırılsın, ancaq xüsusi xidmətlərə görə verilən təqaüdlərə bu qayda şamil edilməsin.

5. Sahiblərinin cinayətinə görə xəzinənin ixtiyarına keçmiş torpaqlar bizim xüsusi icazəmiz olmadan nə onların özlərinə, nə də varislərinə qaytarılmasın.

6. Bizim hakimiyyətimiz dövründə bəy və məliklərdən bəzilərinə xüsusi xidmətlərinə görə yalnız ömürlük və müvəqqəti verilmiş torpaqlara gəldikdə isə, onlar barədə bizi xüsusi təqdimatla müraciət edə bilərsiniz: onlardan məhz kimlərə xidmətləri müqabilində torpaqları ırsı mülkiyyətdə təsdiq etmək və kimlərin müvəqqəti istifadəsində saxlamaq fikrindəsinzsə, ancaq artıq varislərin ixtiyarına keçmiş və geri qaytarılması üçün indiya kimi tödbit görülməmiş torpaqlar onların ırsı mülkiyyətində saxlanılsın.

7. Ayrı-ayrı şəxslərə indi mülkiyyət hüququnda bağışlanan və ya onlarındakı kimi təsdiq edilmiş torpaqlarda sakin olan kəndlilər indiki yaşayış yerlərində saxlanılsınlar. İctimai vəziyyət haqqında qanunlar möcəlləsinin 1842-ci ildə çap edilmiş IX cildinin 628-632-ci maddələrinə əsasən onlar dövlət kəndliləri zümrəsinə aid edilsinlər. Rəiyətə rəncər, xalisə, nökər və i.a. kimi müxtəlif adların yerinə kəndlilərə ümumi bi ad – **mülkədar təbeçi** adı verilsin.

8. Bu kəndlilər torpaq sahibinə onun torpağından istifadə etdikləri üçün əvəz olaraq ayrı-ayrı mükəlləfiyyətlər yerinə yetirməyə borcludurlar. Bundan başqa torpaq sahibinə kəndlilər arasında qayda-qanun və sakitliyə nezarət və onlar üzərində polis idarəsi hüququ verilir.

Torpaq sahibləri ilə kəndlilər arasında qarşılıqlı münasibətlər bizim təqdir edəcəyimiz xüsusi əsasnamo ilə müəyyənləşdiriləcəkdir.

9. Bu fərmana əsasən sahiblərinə ırsı hüquqda təsbit edilən torpaqlar bütün ləvazimatı və təsərrüfat yeri ilə birlikdə sahibkarın tam mülkiyyətini təşkil edir və sahibkarlar ümumi qanun əsasında onlar üzərində mülkiyyət hüquqlarını tətbiq edə bilərlər. Bu torpaqlar ırsın keçə bilər, bəxşis edilə, satılı və ya hər hansı şökildə alqisatqıya qoyula bilər, lakin bir şortlə ki, bu yolla malikanəni mülkiyyətinə keçirəcək şəxs ya Zaqafqaziya ali müsəlman silkinə mənsub olmalı, ya da ümumi imperiya qanunları üzrə məskunlaşmış malikanələrə sahiblik üçün zəruri keyfiyyətlərə malik olmalıdır. Torpağın alqisatqısı zamanı orada məskun olan kəndlilər yeni sahibkara münasibətdə köhnə sahibkarla olan münasibətləri saxlayırlar.

10. Öz malikanələrini varislər arasında bölgəkən torpaq sahiblərinə rus qanunları ilə yanaşı, şəriət və habelə adət və ya yerli qaydanın rəhbər tutmağa icazə verilir.

11. Vəfat etmiş sahibkarın varislərinə mərhumdan qalmış malikanəni şəriət və ya adətə görə bölməyə yalnız o zaman icazə verilir ki, varislər arasında bu məsələ haqda həmrəylilik olsun, ancaq bu halda da adət üzrə bölgü yalnız münasiflər vasitəsilə həyata keçirilməlidir; münasiflərin qərarından şikayət qəbul edilməsinə icazə verilmir.

12. Torpaqların təsbitində onun bu və ya başqa sahibkara və ya xəzinəyə mənsub olması haqda ortaya çıxan münaqişələr ümumi əsaslarla məhkəmədə ayırd edilməlidir.

Zaqafqaziya ölkəsinin ali müsəlman silkinə təşkil edən xan, bəy, ağa və erməni məliklərinin torpaq üzərində sahiblik hüququnun əsas cəhətlərini bu cür müəyyən etməklə biz onlara olan iltifatımızın ali təzahürü kimi sizə onların şəxsi hüquqlarının imkan daxilində nəcib rus zadəganlığına məxsus hüquqları nəzərə almaqla müəyyən edilməsi ilə məşğul olmayı həvalə edirik. Biz möhkəm əminik ki, Zaqafqaziya ölkəsinin ali müsəlman silki indi istifadələrində olan torpaqlar üzərində hüquqlarının təsbit olunması ilə yaşayışları bərqərər edildiyindən yaşlarından və vəziyyətlərdən asılı olmayaraq ilk çəğrişla bizim iğid döyüşçülərimizin sıralarına daxil olmağa və həmin

silkə həvalə edilmiş vəzifələri can-başla və qeyrətlə yerinə yetirməyə həmişə hazır olacaqdır.

Bələliklə, çar hökuməti bu fərmanla Azərbaycanda öz dayaqlarını möhkəmləndirirdi.

Torpaq sahibləri ilə kəndlilər arasında qarşılıqlı münasibətlər çar hökumətinin 1847-ci ildə verdiyi "Kəndli əsasnamələri" ilə rəsmilosıldı.

Azərbaycanda kəndlilərin idarə olunması Rusiyanın mərkəzi quberniyalarından xeyli fərqlənirdi. Müsəlman əyalətlərində kənd əhalisini mütləqiyət - polis sistemindən daha çox asılı etməyə çalışılırdı. Belə ki, Qafqaz canişinliyi tərəfindən 11 avqust 1865-ci il "Tiflis və Kutaisi quberniyalarının kənd cəmiyyətləri əsasnaməsi" və 23 avqust 1866-ci ildə verilmiş "Bakı quberniyasının kənd cəmiyyətləri əsasnaməsi" 1870-ci ilin aprel ayından Yelizavetpol (Gəncə) quberniyasına şamil edildi. 1870-ci il 14 may kəndli "Əsasname"sinin tətbiq edilməsi ilə əlaqədar olaraq 1865-66-ci illər "Kənd cəmiyyətləri haqqında" əsasnamənin bəzi maddələrində dəyişiklik edilir. 1865-66-ci illər Zaqafqaziyada kəndli əsasnamələrinin qəbul edilməsi öz tərkibində müxtəlif kəndli qruplarını birləşdirən əhaliyə şamil edildi. Bu tərkibə dövlət, mülkədar, vəqf, xəzinə (xanədan), icma kəndliləri daxil idilər. Kiçik kəndlər canışının icazəsi ilə bir kənd cəmiyyətində və yaxud daha da böyük kənd cəmiyyətlərində birləşdirilər. Bütövlükdə Bakı quberniyası üzrə 423, Yelizavetpol quberniyası üzrə isə 335 kənd cəmiyyəti yaradılmışdı. Müxtəlif sosial qruplardan olan kəndlilərin bir cəmiyyətdə birləşdirilməsi, onları inzibati-məhkəmə vahidində asılı edirdi. Polis dövlətin maliyyə ehtiyaclarını ödəmək üçün kəndliləri asanlıqla mükəlləfiyyətə cəlb edə bilirdi.

Kəndli cəmiyyətlərinin idarə orqanları kənd yığıncaqlarından və kənd ağsaqqallarından ibarət idi. "Əsasname"yə uyğun olaraq kəndlərin ümumi yığıncağında yeniyetmə yaşında olan hər bir ailə başçısı iştirak etmək hüququna malik idi. "Əsasname" ciddi olaraq kənd yığıncaqlarında baxılacaq məsələlərin tərkibini müəyyən edirdi. Məhz 11-ci maddədə ümumi yığıncağın səlahiyyətində olan məsələlərə aydınlıq gotirilirdi: kənd üzrə vəzifəli şəxslərin seçiləməsi; kəndli cəmiyyəti üzvlüyündə "ziyankar və əxlaqsız" şəxslərin çıxarılması

bəredə hökm verilməsi; qəyyumların və himayədarların müəyyən edilməsi; çəmənliklərin və digər ictimai mülklərin bölüşdürülməsi; xəzinə və zəmstvo mükəlləfiyyətlərinin və vergilərinin bölüşdürülməsi və digər məsələlər şərh edilirdi. "Əsasname"də daha sonra qeyd edilirdi ki, kəndli cəmiyyətləri yalnız 11-ci maddədə göstərilən məsələlər üzrə hökm çıxarmaq səlahiyyətinə malikdir. Əgər hər hansı bir hökmədə 11-ci maddədən kənarlaşma olarsa, işin əhəmiyyəti nəzərə alınaraq hökmün tərtib edilməsində iştirak edən şəxs quberniya rəisi tərəfindən cərimə olunmaq və yaxud məhkəmə orqanları tərəfindən məsuliyyətə alınmaq təhlükəsi ilə qarşılaşa bilərdi.

Kəndli cəmiyyətləri üzvləri bir neçə yüz, bəzən isə minə qədər ev sahiblərini birləşdirirdi və çox zaman kənd evləri bir-birindən uzaq məsafədə yerləşdiklərinə görə yığıncaqları toplamaq heç də asan olmurdu. Belə ki, Elizavetpol quberniyasının Qazax qəzasının Quşçu kəndli cəmiyyətində bir-birindən bir neçə on verstlikdə yerləşən yaşayış məntəqələri: Ocaqlı, Düz, Əsrlik, Axundlu, Kərbalayı-Əsgər və digər kəndləri də öz növbəsində çox azsaylı, 2-3 tüstüdən (evdən) ibarət olmaqla bir-birindən uzaq məsafədə yerləşirdilər. Məhz bu baxımdan rəsmi olaraq tərtib edilmiş sənəddə - bu məsələlərə aydınlıq gotirməkdən ötrü Qafqazın mülki işlər üzrə baş rəisi knyaz Qolisinin göstərişi ilə hazırlanmış arayışda göstərilirdi ki, kəndlilərin təşbbüsü ilə kənd yığıncaqları: demək olar ki, çağrılmır və bütün məsələlər bir qrup varlı və adlı-sanlı şəxslər tərəfindən həll edilir, sonra imza toplamaq üçün kəndlilər arasında iş aparılır, bəzən isə əhalinin savadsızlığından istifadə edərək eyni adam bütün sənədə imza edirdi. Əlbəttə, kəndli cəmiyyətlərinin yığıncaqlarının keçirilməsi Azərbaycan kəndlilərinin problemlərini heç də həll etmirdi, çünki arxivlərdə saxlanılan bir çox sənədlər həmin dövrdə baş vermiş özbaşınlıqları bir dəha təsdiq edirdi.

Zaqafqaziyada kəndli islahatını hazırlamaq məqsədilə 1861-ci ildə Zaqafqaziya Mərkəzi İslahat Komitəsi yaradıldı. İslahatı hazırlamaq üçün ilk növbədə dövlət, sahibkar torpaqlarının və kəndlilərin pay torpaqlarının sərhədləri dəqiq müəyyənləşdirilməli idi. Bu məqsədilə 1861-ci il iyunun 29-da Zaqafqaziya ölkəsinin mərkəzləşdiril-

məsi haqqında Əsasnamə təsdiq edilmiş və 1862-ci il yanvarın 1-dən torpaqların bilavasitə mərkəzləşdirilməsi işinə başlanmışdı. İslahatın hazırlanması yolunda ikinci mühüm addımlardan biri 1866-ci ildə Qafqaz canişini Baş İdarəsi Şurasının qorarı ilə Bakı, Şuşa, Tiflis və İrəvan bəy komissiyalarının yaradılması oldu. Həmin komissiyalar Azerbaycanın ali müsəlman silkinin tərkibini və hüququnu müəyyən etməli idi. Onların işi Azərbaycanda 188 irsi və şəxsi bəy nəslinin, 3 xan nəslinin - Şirvan, Talış, Bakı xan nəsillərinin imtiyazlarını tanımaq, 1048 ailənin isə iddialarını rədd etməklə başa çatdı. Beləliklə, çar hökuməti “kəndli” islahatına hazırlıq adı altında əslində yerli mülkədarların mənafeyini qabaqcadan “həll etmişdi”.

Azərbaycanda “kəndli” islahati. Kəndli islahatı çarın imzaladığı 1870-ci il 14 may Əsasnaməsi üzrə tənzimləndi. Əvvələ, islahat keçmiş xan nəslindən olanların, boylərin və ağaların 1846-ci il 6 dekabr, 1847-ci il 20 aprel və 28 dekabr və 1851-ci il 8 iyun fərmanlarına müvafiq olaraq onların torpaq üzərində mülkiyyət hüququnu bir daha təsbit edirdi. Digər tərəfdən, ali silkdən olanlar pay torpağı almaq hüququnu saxlayırdılar. Kəndlilərin istifadəsində olan pay torpaqları üzərində mülkiyyət hüququ mülkədarların hüququ kimi təsbit edildi.

Əsasnaməyə görə hər bir malikanədə adları olan istər ailələrin, istərsə də subay kəndlilərin həmin malikanədə pay torpağı almaq hüququ təsbit edildi. Həyətyanı sahələr, meyvə, üzüm və tut bağları, əkin sahələri (əkin və biçənəklər) kəndlilərin mülkiyyəti kimi müəyyən edildi. 5 desyatindən artıq kəndli pay torpağından sahibkar kəsik tələb etmək hüququna malik idi. Lakin ümumən kəndli icmanın pay torpağı hər bir kəndli kişi üçün 5 desyatindən az olarsa, onda kəndli cəmiyyətinin sahibkardan torpağın çatışmayan hissəsini tələb etmək hüququ vardır və sahibkar çatışmayan torpağı kəsib verməyə borcludur. Meşələr boylərin mülkiyyəti kimi təsbit olunur və kəndlilər əvvəller birgə, elliklə istifadə etdikləri meşələr üçün indi ayrıca pul verməli idilər.

Kəndlilər üçün pay torpağı kimi müəyyən edilmiş torpaqlar kəndlilər tərəfindən mükəlləfiyyətlər icra edilib qurtardıqdan sonra

kəndlilinin daimi istifadəsinə (mülkiyyətinə yox) verilirdi. Kəndlilinin evi, həyətyanı sahəsi həmin tüstülerin (evin) irsi istifadəsində qalırıldı. Kəndli əkin sahəsinin irsən keçməsi qaydası və onların bölünməsi yerli adət hüquq əsasında aparılırdı. Kəndli həyətyanı torpağını və əkin yerini kəndli cəmiyyətinə mənsub olan kəndliliyə verə bilərdi. Bağları isə həftə kənar şəxsə vermək hüququna malik idi. Kəndli başqa silkə keçidkə tərk etdiyi icmanın kəndli torpağından istifadə hüququnu itirirdi.

Nizamlama qaydaları qurtarana qədər kəndli sahibkar üçün mükəlləfiyyətləri yerinə yetirirdi. Mükəlləfiyyətlərin ödənilməsində cavabdehlik üçün məsuliyyət müəyyən edilirdi.

Əsasnamə elan olunduğu gündən 2 il keçənədək nizamlama qaydaları hər bir malikanə üzrə başlamalı idi. Həm sahibkar, həm də kəndli nizamlama qaydalarının hazırlanmasında iştirak edirdi. Barışqı münsifi torofların iştirakını bildirən çağırış vərəqəsini 15 gün əvvəlcədən töqdim edirdi. Kəndli öz pay torpağını barışqı münsifinin müəyyən etdiyi qaydada heç bir məhdudiyyət qoyulmadan ala bilərdi. Hər evə 15 desyatindən artıq torpaq payı almağa icazə verilmirdi.

1870-ci il kəndli islahatı kəndlilərin eksəriyyətini təşkil edən dövlət kəndlilərinə şamil edilmirdi. İslahatın əhatə etdiyi sahibkar kəndliləri isə Azərbaycan kəndlərinin yalnız beşdə bir hissəsindən bir qədər artığını təşkil edirdi. Bununla belə, ümumilikdə bütün kəndlilərin şəxsən azad edilməsi, torpaqların alqı-satqısı kənddə kapitalist münasibətlərinin inkişafına zəmin yaradırdı.

Çar hökuməti 1852-ci ildə Azərbaycanda yeni vergi sistemi tətbiq edilməsi barosində səroncam verdi. Yeni vergi sisteminin mahiyyəti əsasən ondan ibarət idi ki, əvvəllər natura ilə ödənilən vergilərə nisbətən yeni sistemdə vergilərin pulla ödənilməsi əsas götürüldür. Çünkü vergiləri məhsulla toplamaq çətinlik tərəfdir, həmin mallar tez xarab olurdu. Yeni vergi sistemi kəndlilərin vəziyyətini ağırlaşdırıda, Azərbaycanın sosial-iqtisadi inkişafı üçün əhəmiyyətli idi. Vergilərin pulla toplanması təsərrüfat qapalığına ciddi zərbə vurur, kəndliləri əmtəə - pul münasibətlərinə cəlb edirdi.

Kəndlilər. Azərbaycan kəndliləri iki qrupa: **sahibkar və dövlət kəndlilərinə** bölündü. Dövlət kəndliləri torpaqlardan yenə də icmaliqla istifadə edirdilər. Lakin artıq əvvəllərdə olduğu kimi, icma torpaqlarının müəyyən müddətdən sonra icma üzvlərinin 15 yaşdan yuxarı kişi üzvləri arasında bölünməsi həyata keçirildi. Torpaqların çoxu hər kəndin – icmanın varlı üzvlərinin əllərində cəmləşmişdi, kəndlilərin böyük əksəriyyəti isə aztorpaqlı, yaxud torpaqsız idi. Bakı quberniyasında 2-5 desyatın torpaq payı olan dövlət kəndliləri bütün dövlət kəndlilərinin cəmi 4 faizini təşkil edirdilər. Kəndlilərin böyük əksəriyyətinin pay torpağının sahəsi 1-2 desyatindən çox deyildi. Dövlət kəndində yaranmış belə vəziyyətin əsas səbəbi bir tərəfdən kəndlilər arasında gedən sinfi təbəqələşmə, digər tərəfdən isə boylərin dövlət kəndlilərinin istifadəsində olan torpaqları zəbt etmələri və çar hökumətinin XIX yüzülliyin son 30 ilində rus kəndlilərinin Qafqaza, o cümlədən Azərbaycana köçürülməsinin xeyli artması idi. Rusiyadan köçürülmüş kəndlilər ən yaxşı torpaqlardan istədikləri qədər ala bilirdilər. Belə torpaq ehtiyatı isə yerli kəndlilərin istifadəsində olan torpaqların zorla onların əlindən alınması, hesabına yaradıldı. Belə bir vəziyyətdə olan dövlət kəndlilərinin güzəranı ağır vergilər hesabına daha da dözülməz vəziyyətə düşürdü. Vergilər o dərəcədə çox idi ki, kəndlilər əsasən onu ödəyə bilmir və borclu qalırlılar. Belə ki, 1886-ci ilin sonunda təkcə Bakı quberniyası üzrə dövlət kəndlilərinin ödəyə bilmədiyi vergi borcu 2 mln. manatdan artıq idi.

Sahibkar kəndlilərinin vəziyyəti daha ağır idi. Onların istifadəsində olan torpaqlar 1870-ci il islahatından sonra da boylərin mülkiyyətində qalırıldı. Beylərin mülkiyyətində istifadədə olmayan boş torpaqlar da var idi. Onlar bu torpaqları ağır şortlrlə icarəyə verirdilər. Sahibkar kəndlilərinin istifadəsində olan adambاشına düşən pay torpaqlarının sahəsi ilə böil azalırdı. Tutaq ki, 1870-ci il islahatı zamanı bir kəndli ailəsinin istifadəsində 15 desyatın torpaq sahəsi var idi və bu ailənin kişi üzvlərinin sayı 5 nəfərə çatırdı. Yüzülliyin sonunda da həmin ailənin torpaq sahəsi 15 desyatın olaraq qalırıldı. Halbuki keçən otuz il ərzində belə ailələr xeyli böyümüş, onların hər birinin tərk-

bindən 2-3, bəlkə də daha çox ailə ayrılmışdı. Deməli, hər ailəyə, onun hər kişi üzvünə artıq əvvəlki kimi 3 desyatın deyil, xeyli az - 1 və 1,5 desyatın, bəlkə də daha az torpaq payı düşürdü. XX yüzülliyin lap əvvəllerinə dair molumata görə, Bakı quberniyasında adambاشına düşən torpaq payının sahəsi bir desyatindən az, Yelizavetpol quberniyasının Cavanşir, Cəbrayıl, Zəngəzur və Şuşa qəzalarında isə 0,5 desyatindən bir az çox idi. Sahibkar kəndlilərin üzərinə düşən vergilər dövlət kəndlilərinkindən də ağır idi. Çünkü onlar öz feodallarına – torpaq sahiblərinin verilən məhsuldan dövlət vergilərini də ödəməli, mükəlləfiyyətlər də icra etməli olurdular.

Torpaqların az olmasından əziyyət çəkən istər dövlət kəndlilərinin, istərsə də sahibkar kəndlilərinin vəziyyətini suvarma suyunun çatışması da pisləşdirirdi. Azərbaycanın əksər bölgələrinin iqlim şəraiti elə idi ki, sünü suvarma olmadan məhsul yetişdirmək mümkün deyildi. Kəndlilər, xüsusən sahibkar kəndliləri öz sahələrini suvarmaq üçün su arxlarının sahiblərinə – boylərə məhsullarının xeyli hissəsini verməli olurdular. Dövlət kəndlərində vəziyyət nisbətən yaxşı idi, o...ur sudan icmaliqla növbə ilə istifadə edə bilirdilər. Lakin burada da mirabların özbaşınlığı vəziyyəti ağırlaşdırıldı. Belə ki, varlı kəndli təsərrüfatlarına qeyri-qanuni su verməkdən çəkinmir və şübhəsiz ki, bunun müqabilində rüşvət alırdılar.

XIX yüzülliyin sonlarında Azərbaycan kəndinin siması xeyli dəyişmiş, artıq kənd əhalisi yeni – kapitalist comiyyətinin siniflərinə parçalanmışdı. Bu siniflərdən biri torpaqların xeyli hissəsinə əllərinə də cəmləşdirmiş kənd varlıları, öz torpaqlarını muzdlu əmək tətbiq etməklə bacəron qołçomaqlar, həmçinin təsərrüfatla məşğul olub, bu təsərrüfatda muzdlu əmək tətbiq etməklə kapitalistə çevrilmiş boylər idi. Digər sinfi isə torpaqsız və ya aztorpaqlı kəndlilər təşkil edirdilər. Doğrudur, hələ boylərin hamısı öz təsərrüfatı ilə məşğul olmuşdu, kəndlilərin də əksəriyyəti öz təsərrüfatı ilə ailə üzvlərinin qüvvəsi ilə məşğul olur, öz feodallarına, yaxud dövlət xəzinəsinə istifadə etdiyi torpaqların müqabilində vergi ödəyirdilər. Çünkü hələ onlar feodallar və dövlət xəzinəsi ilə feodal - asılı münasibətdə idilər. Lakin bu münasibətləri tedricən yeni yaranan kapitalist münas-

bətləri əvəz edirdi. Bu isə uzun çəkən proses olmuş, XX yüzillikdə də davam etmişdi.

Burjuaziya. XIX yüzilliyin ikinci yarısında Azərbaycanda kapitalist sənayesinin inkişafı, bir çox sonət sahələrinin manufaktura səviyyəsinə yüksəlməsi, kənd təsərrüfatında, kəndli sahibkarlar arasında baş verən sosial dəyişikliklər kənd təsərrüfatının bir çox sahələrinə muzdalu əməyin daxil olması, cəmiyyətin tərkibində əsaslı dəyişikliklərin baş verən yeni kapitalist cəmiyyətinin sinifləri olan burjuaziya və fəhlə sinfinin təşəkkül tapmasına şərait yaratdı. Azərbaycan burjuaziyası neft sənayeçilərindən – fabrik, zavod və manufaktura səviyyəsində olan sənətkar emalatxanalarının sahiblərindən, tacirlərdən, ev sahiblərindən, qolçomaqlardan, təsərrüfatlarını muzdalu əmək üzərində quraraq kapitalisto çevrilmiş böylərdən və b. ibarət idi. Azərbaycan burjuaziyasının XIX yüzilliyin ikinci yarısında başlamış təşəkkül prosesi XIX yüzilliyin əvvəllərində də davam etmişdi. Büyük sənaye mərkəzinə çevrilmiş Bakı şəhəri Azərbaycan burjuaziyasının təşəkkül taplığı on mühüm mərkəz id. Ən güclü hissəsi bu şəhərdə cəmləşmiş Azərbaycan burjuaziyası müstəmləkə vəziyyətində olan ölkənin iqtisadi inkişafının xüsusiyyətləri ilə əlaqədar olaraq öz təşəkkülünün lap başlangıcından çoxmillətli olmuşdur. Çünkü neft sənayesinin kapitalist inkişafının ilk illərindən erməni kapitalı burada üstünlük qazanmış, daha sonra isə bu sənaye sahəsinə rus kapitalı axıb gəlmişdi. Ticarət sahəsində də erməni və rus kapitalının rolü az deyildi. Azərbaycanlı sahibkarlar da əsasən Bakının yüngül sənaye, neft emalı sahələrində, gəmiçilikdə, Azərbaycan qəzalarındaki sənaye müəssisələrində üstünlük təşkil edirdi. Özünün təşəkkül dövründə çoxmillətli burjuaziya sinfinin tərkibində azlıq təşkil edən Azərbaycan burjuaziyası sonrakı illərdə nisbətən qüvvətəndi. Məsələn, XX yüzilliyin lap ilk ilində neft sənayesində olan 167 firmadan 49-u milli kapital nümayəndələrinə məxsus idi. Neft sənayesində 55 firması olan erməni burjuaziyasından sonra ikinci yeri tutan Azərbaycan milli burjuaziyası XIX yüzilliyin sonlarında say etibarilə xeyli artsa da, onun sənayedə xüsusi çəkisi həmin sayıla uyğun gəlmirdi. Belə ki, burjuaziya nümayəndələrinin böyük əksəriyyəti-

nin kapitallarının miqdarına, iqtisadiyyatda tutduqları mövqelərinə görə xüsusi çəkisi bir çox iri kapitalistlərə nisbətən xeyli aşağı idi. Ancaq Azərbaycan milli burjuaziyası nümayəndələri arasında çox varlı, sənaye və ticarətdə yüksək xüsusi çəkili kapitalistlər də var idi. Öz kapitalını xalqın maariflənməsinə və xeyriyyə işlərinə sərf edən Hacı Zeynalabdinin adını xüsusi ilə göstərmək lazımdır.

H.Ə. Tağıyev öz kapitalını təkcə neft sənayesine deyil, yeyinti, ti-kinti sənaye sahələrinə, hətta kənd təsərrüfatına da qoyurdu. H.Z. Tağıyev Azərbaycan burjuaziyası nümayəndələri arasında Azərbaycan iqtisadiyyatının müstəmləkə xarakterinə zərbə vuran kapitalist olmuşdur. Məlumdur ki, müstəmləkə metropoliya sənayesi üçün xammal verməli, onun özündə bu xammalı əşyaya çevirən sənaye sahələri və eyni zamanda rus sənayecilərinin dönya və Rusiya bazarlarında rəqib olmamalı idi. Bu iqtisadiyyat müstəmləkə iqtisadiyyatı adlanır. Azərbaycan iqtisadiyyatı da belə idi. Tağıyev böyük zəhmətlə, uzun illərin mübarizəsindən sonra öz toxuculuq fabrikini açmaqla Azərbaycan iqtisadiyyatının yüngül sənaye sahəsini və digər istehsal sahələrini inkişaf etdirə bilmişdi.

H.Z. Tağıyevlə yanaşı Azərbaycan milli burjuaziyasını neft sənayesində Şəmsi Əsədullayev, Musa Nağıyev, Murtuza Muxtarov, Manafov, yeyinti sənayesində Ağabala Quliyev, Zülfüqarovlar, Səttar Kərimov, ipək emalı sənayesində Hacı Kərim Vahab oğlu, Hacı Əbdül Rəhimov, Muradov, balıqçılıqda Əhməd Mustafa oğlu, gəmiçilikdə Hüseynovlar, Dadaşovlar və onlarla başqları layiqli təmsil etmişlər.

Fəhlələr. Azərbaycanda kapitalizmin inkişafı burjuaziya ilə eyni vaxtda fəhlə sinfinin meydana çıxıb təşəkkül tapmasına səbəb oldu. Bakıda və Azərbaycanın digər qəzalarında sənaye ocaqları yarandıqca, var-yoxdan çıxmış kəndlilər bu şəhərlərə axışındı. Bakıya iş dəlinca təkcə Azərbaycan qəzalarının müflisləşmiş kəndliləri deyil, Rusiyadan, qonşu Gürcüstandan, Ermənistandan, həmçinin İran Azərbaycanından da gəlirdilər. Lakin iş dəlinca gələn kəndlilərin hamısı daimi olaraq Bakıda və digər şəhərlərdə qalmır, fəhlə sinfinin təşəkkülündə iştirak etmirdi. Onlara mövsümü fəhlələr deyirdilər. Bakıya və başqa sənaye ocaqlarına iş tapmaq üçün gələnlərin digər

qismi isə təsərrüfatla əlaqəsini tamamilə kəsir, sənaye müəssisələrində muzdla işləyən daimi fəhləyə çevrilirdi. Məhz onların hesabına Azərbaycan fəhlə sinfi təşəkkül tapırdı. Bakı neft sənayesi kapitalist əsasları üzərində inkişafə başlayanda burada çalışan fəhlələrin böyük əksəriyyətini Abşeron kəndliləri təşkil edirdi. Lakin neft sənayesi genişləndikcə, Abşeron kəndliləri azlıq edirdi və başqa yerlərdən gələn kəndlilər hesabına genişlənirdi.

Dövlət quruluşu. XVIII əsrin sonu XIX əsrin əvvəllərində Rusiya Cənubi Qafqazı öz imperiyasına birləşdirildikdən sonra Azərbaycanın, həmçinin bütöv bu ərazilərin dövlət quruluşunda dəyişiklik edilir. Hələ 1801-ci ilin sentyabr ayında Şərqi Gürcüstan Rusiyaya qatıldıqdan sonra imperator I Aleksandr Zaqqafqaziyanın ali və yerli idarəetmə orqanları haqqında “Əsasnamə”ni təsdiq etmişdir. “Əsasnamə”yə uyğun olaraq Azərbaycan xanlıqları tədricən imperiyaya qatıldıqdan sonra hüquqi cəhətdən “Əsasnamə” xanlıqlara da şamil edildi. Hərbi və mülki işlər üzrə bütün hakimiyət Zaqqafqaziyada yerləşən rus qoşunlarının ali baş komandanlığına həvalə edildi. I Aleksandr 1803-cü ilin mart ayının 7-də Zaqqafqaziyada rus qoşunlarının baş komandanı general-leytenant P.L. Sisanova göndərdiyi məktubda Qafqazın idarə olunmasında onun tam sərbəst olduğunu bir daha təsdiq edirdi.

Gürcüstandan fərqli olaraq Azərbaycanda əvvəlki idarəetmə orqanlarının ləğv edilməsi və yeni orqanların yaranması nisbəton uzun müddət davam etmişdir. 1783-cü il Georgiyevski müqaviləsinə müvafiq olaraq Gürcüstan könüllü olaraq Rusiyaya birləşdiyi halda, Azərbaycan xanlıqları öz daxili müstəqilliklərini və dövlət quruluşlarını saxlamaqla vassal asılılığını qəbul etmişdir. Lakin çar hökuməti müxtəlif bəhanələrlə bağlanmış müqavilələri pozmağa və xanlıqları ləğv etməyə çalışırdı. Belə ki, 1822-ci ildə Qarabağ xani Mehdiqulu xana qarşı cinayət işi açılaraq o, mənşəcə erməni olan general Mədətova qarşı yalançı sui-qəsddə ittiham edildi. Xanlıqlar tədricən ləğv edilərek özündə əyalətləri birləşdiən dairələrə çevrilidilər. Əvvəlcə iki böyük dairə – Müsəlman və Dağıstan dairələri yaradılır. Birinci dairoyə Talyş, Şəki, Qarabağ və Şirvan əyalətləri, ikinciyə isə

Bakı, Dərbənd və Quba əyalətləri daxil idilər. Dairələrə ali baş komandan tərəfindən təyin edilən və ona tabe olan hərbi-dairə rəisləri başçılıq edirdilər. Əyalətlərin inzibati idarələri hərbi-dairə rəislərinə tabe idilər. Əyalətlərin inzibati idarələrinə 1828-ci ilə qədər səlahiyyətləri heç bir qanunla tənzimlənməyən hərbi komendantlar başçılıq edirdilər. Onlar əsasən rus ordusunda xidmət edən polkovniklər və generallar arasından təyin edilirdilər.

1828-ci ildə Tiflis hərbi qubernatoru tərəfindən hazırlanmış məxfi təlimat Şəki və Qarabağ komendantlarının səlahiyyətlərini müəyyən edirdi. Komendant idarə sisteminin funksiyasına təsərrüfat, məhkəmə, polis və məxfi işlər daxil idi. Azərbaycan xanlıqları Rusyanın tərkibinə daxil edildikcə komendant sisteminin əhəmiyyəti artırdı. Onların köməyi ilə çar xəzinəsinə xan və bəylərdən müsadiro edilmiş torpaqlar qatılırdı. Neft, duz, balıq vətəngələri də xəzinə mülkiyyətinə toplanırdı. Təbii sərvətlərin istismar olunması vaxtaşırı olaraq dövlət və iltizamçılar tərəfindən həyata keçirilirdi.

Komendantlar neft quyularından, duz, balıq və digər müəssisələrən gələn gelirlərə istədikləri kimi sərəncam vermək hüququna malik idilər. Həmçinin onlar feodaldan asılı olan kəndləri istədikləri kimi bağışlamaq və yaxud feodaldan müsadiro etmək hüququnu da əldə etmişdilər. Məsələn, Quba dairəsinin komendantı general Lisaneviç Riza bəy Əlibəyova Leci kəndini 39 raiyyət və 2 rəncəbərlə birlikdə bağışlamışdı. 1810-cu ildən 1824-cü ilə qədər qısa müddətdə Quba komendantı yerli feodallara 89 kənd vermişdi.

Kəndləri öz istədikləri kimi təkcə komendantlar deyil, daha yüksək vəzifəli çar məmurları, o cümlədən çarın özü də paylayırdı. Belə ki, general Yermolovun təqdimatı ilə I Aleksandr Şirvan xanı olmuş Qasim xana 329 kəndli həyəti olan 16 kənd bağışlamışdı. Lakin çarızm tərəfindən bağışlanılan kəndlərin sahibləri hakimiyət orqanlarına düşmənçilik göstərdikdə, həmin bağışlanılan mülkiyyət geri alınırı.

Komendantlar pul vergilərini və digər xəzinəyə daxil olacaq gəlirləri toplayır, qazıları vəzifələrinə təsdiq edir, mahal naiblərini və məmurları təyin edir, yolların və körpüllerin yararlı vəziyyətdə olmasına görə cavabdehlik daşıyırlar. Onlar məxfi işlərə aid olan sahə

üzrə fəaliyyət göstərərək, yerli əhali içərisindən cəlb etməklə, əhalinin Rusiya hakimiyyət orqanlarına münasibəti barədə məlumat toplayırdılar. Beləliklə, komendantlar maliyyə, polis və digər sahələr üzrə geniş idarəetmə səlahiyyətinə malik idilər.

Komendant idarə sistemində komendant ştatı ilə yanaşı, komendant köməkçisi, polismeyster, təsərrüfat işlərinə baxan, əyalət xəzinə idarəsi başçısı və digər ştatlar mövcud olmuşdur. Belə ki, Bakı əyaləti komendantının sərəncamında komendant köməkçisi, polismeyster (qalabəyi), polismeyter köməkçisi (o, yerli əhali içərisində təyin edilirdi), katib, tərcüməçi, mırzə, yasavul və s. vəzifələr ştatı olmuşdur. Digər əyalətlərdə də təxminən belə məmurlar ştatı mövcud idi.

1826-cı ildə Talış xanı Mir Həsən xan İrana qaçıqlıdan sonra xanlıqda idarə sistemi rus komendantının səlahiyyətinə keçir. 1828-ci ilin aprel ayının 23-də general Paskeviç Talış xanlığında baş qororgah-zabitli, iki ober-zabit və iki nəfər yerli nüfuzlu şəxslərdən ibarət olmaqla müvəqqəti idarə təsis edilməsi barədə sərəncam verir.

Naxçıvan xanlığının və Ordubad dairələrinin idarə olunması Ehsan xan və onun qardaşı Şixəli bəyə tapşırılır. Onların köməkçiləri olan pristavlar isə rus məmurları arasından təyin edilirdilər. Her iki naibo rus hakimiyyət orqanlarının belə etimadı onunla izah edilirdi ki, onlar 1826-1828-ci il Rus-İran müharibəsində rus ordusuna xidmət etmişdilər. İdarəetmə məsələləri rus məmurları və onlar arasında həll edilməli idi. Lakin Ehsan xan və Şixəli bəy idarəetmə işlərində tez-tez öz köməkçiləri olan rus məmurları ilə razılıq əldə edə bilmirdilər. Lakin həmin dövrə onların deyişdirilməsi arzuolunmaz olduğu üçün hələlik güzəştərə daha çox üstünlük verilirdi. Naxçıvan xanlığında pristavlara polisin işlərinə qarışmaq qadağan edilirdi. Rus məmurları yalnız naiblərin fealiyyətinə nəzarət edir, sui-istifadə barədə yuxarı orqanlara məlumat verirdilər. 1833-cü il iyun ayının 23-də verilmiş İrəvan vilayətinin idarə olunmasına dair Əsasnamədə Naxçıvan və Ordubad əyalətlərinin idarəetmə sistemi əvvəlki kimi saxlanılsa da, polismeysterlər Ehsan xan və Şixəli bəy birbaşa İrəvan vilayətinin rəsisi təbe edilirdilər.

Qazax və Şəmsəddil sultanlıqları Rusiya imperiyasına qatıldıqdan sonra sultaniq **tatar distansiyası** adlandıırıldı. Distansiyalara birbaşa Gürcüstanın baş idarəsinə təbe edilən pristav (və ya mourav) rəhbərlik edirdi. Pristavlar polis, maliyyə və məhkəmə funksiyalarını yeri-nə yetirməklə vergilərin toplanması, hətta cinayət işlərinin araşdırılması ilə məşğul olurdular.

Əyalətlərdə xanlıqlar dövründə qalma inzibati-ərazi vahidi – **mahallar** saxlanılırdı. Rus hakimiyyət orqanlarında mahallar rəsmi olaraq uçastoklar (sahələr) adlandırılırdı. Qarabağ əyaləti 1832-ci ilde 14 mahala, Quba əyaləti isə 10 mahala bölünürdü. Mahallara **naiblər** başçılıq edirdi. Əyalətlərin mahallara bölgüsü çox vaxt ərazi vahidi üzrə deyil, sülalə (nəsil) principinə əsaslanır. Ona görə də mahallar bu və ya digər nəslin adı ilə adlanırırdı.

Mahalların idarə olunması naiblərə həvalə edilirdi. Onlar çar hökumətinə sadıq bəylər arasından komendantlar tərəfindən təyin edilir və Gürcüstanın baş hakimi tərəfindən təsdiq edilirdi. Mahal naiblərinin hüquq və vəzifələri hər hansı bir dövlət aktı üzrə müəyyən edilmirdi. Faktiki olaraq onların səlahiyyətləri müxtəlif olaraq hər əyalətdə ayrı-ayrı tənzimlənirdi. Mahal naibləri komendantlar tərəfindən müəyyən edilən vergi və mükəlləfiyyətləri əhali arasında bölüsdüründürdülər. Əhalinin vergini vaxtında ödəməsinə nəzarət etmək, sakinlər arasındaki mübahisələri həll etmək, məhkəmə qorarlarının yerinə yetirilməsi və s. məsələlər mahal naiblərinin səlahiyyətləri daxilində idi.

Mahali idarə edənlər dövlət xəzinəsindən məvəcib almir, topladıqları vergilər hesabına dolanırdılar. Öz növbəsində mahal bəylərinin bu ödəniş təmin edirdi. Belə ki, Qarabağ əyalətində naiblər kəndlərdən toplanan verginin onda bir hissəsinə mənimsəyirdilər. Kənd əhalisi mahal bəylərinin torpaqlarının becərilməsində iştirak edir, taxıl biçinində və döyülməsində ona kömək edirdilər. Bəzi kəndlər onun üçün rəncborlər ayırdılar. Bundan əlavə, mahal bəyləri toy payı, mübahisə edilən mülkiyyətin onda bir hissəsinə (mübahisəni həll etdiyinə görə), oğurlanmış əmlakın aşkar edilməsində xidmətinə görə də onun 10 faizini almaq hüququna malik idi.

Komendant üsul - idarəsi dövründə vahid pul, ölçü və çeki sistemi tətbiq edilmişdir. Bununla belə, komendant idarəsi dövründə feodal-patriarxal qaydalar qalmadı davam edirdi.

Komendant idarə - üsulundan əhalinin narazılılığını ifadə edən çoxlu faktlar məlumdur. Belə ki, komendantlar, dairə rəisi ləri, mahal naibləri və digər məmurlar xalqı amansızcasına soyur, onu yeni vergi və mükəlləfiyyətlər yerinə yetirməyə məcbur edirdilər. Hərbi-dairə rəisi general-major Krabbenin 27 yanvar 1834-cü il məlumatında deyildi ki, Şəki komendantı qanunsuz olaraq əhalidən ipəksarına müəssisəsinin gözətcisi üçün vəsait toplamasını, qonaq gəlmış rus məmurları üçün mənzil ayrılmamasını, onların özlerinin və atlarının saxlanılmasını, aşağı rütbəli məmurların taxillərinin dəyirmanlarda pulsuz üyüdülməsini, əsgər kazarmalarını təmir etmələrini, xəzinəyə məxsus çəltiyin daşınması üçün 20 at verilməsini və s. tələb edirdi. Yelizavetpolda dairə rəisi təkcə 1829-cu ilin yanvar-iyul ayında nəzərdə tutulan vergimin möbləğindən 13301 rubl çox gümüş pul toplamış və əhaliyə heç bir qəbz və ya imzalanmış sənəd verməmişdir. Şəmşəddil distansiyasında isə pristav atların nallanması üçün əhalidən qanunsuz pul toplayırdı. Bundan əlavə pristav və məmurların saxlanılmasına görə xalq gündə bir qoyun, beş funt yağı, dörd çanaq buğda unu, şam üçün beş funt piyi, beş funt duz və beş funt düyü verməli idilər. Bu növ töycülər digər distansiyalarda da toplanırdı.

Talış komendantı İllinski noinki rüşvətxorluq və töycü yiğmaqla məşğul olur, həm də izi itirmək məqsədilə cinayət törədirdi. Onun əmri ilə məhkəməsiz və istintaqsız 20 nəfər dənizdə boğdurulmuşdu.

Digər ərazilərin mahal naibləri və çar məmurları əhalidən qanunsuz olaraq töycü toplayır və onları müxtəlif mükəlləfiyyətlərə məcbur edirdilər.

Rusyanın daxili quberniyalarından və Tiflisdən fərqli olaraq Azərbaycan şəhərlərində hər hansı bir inzibati idarələr yaradılmışdır. Baxmayaq ki, Gürcüstanda baş idarənin rəisi general Rtişyev çar I Aleksandra hazırladığı məruzədə Yelizavetpol üçün Tiflis şəhərində mövcud olan idarə sisteminə oxşayan bir layihənin hazırlanğını bildirmişdi, lakin bu layihənin həyata keçməsi üçün heç bir təd-

bir görülməmişdi. 1803-cü ildə Yelizavetpolda şəhər idarəsi və digər funksiyaları yerinə yetirən polis yaradılır. Şəhər polisinin tərkibinə xüsusi pristavlər, məhəllə nəzarətçiləri və onbaşı daxil idi. Polisin tərkibində 50 nəfərdən ibarət gözətçi dəstəsi həbs edilənlərə nəzarət edir, şəhərdə gecələr gözətçi funksiyasını yerinə yetirirdilər. Şəhər polisinin saxlanılmasına xərclənən gündəlik 3700 rubl şəhər əhalisindən toplanan xüsusi vergi hesabına ödənilirdi.

Polis faaliyyətində “ictimaiyyətin nümayəndəsi” kimi iki nəfər – biri azərbaycanlı, digəri isə erməni olan “deputat” bir növ nəzarət funksiyasını yerinə yetirirdi. Onlar şəhər polisinin təqdimatı ilə hər il Gürcüstanın mülki hissə üzrə qubernatoru tərəfindən təsdiq edilirdilər. Deputatlar xüsusi olaraq pristavlارla birlikdə şəhərdə mövcud olan evlərin, dükənlərin, karvansaraların, emalatxanaların, hamamların, dəyirmanların, həmçinin mənzil kirayə verənlərin siyahısını tərtib edir və əldə olunan gəlirlərin dəqiq uşutunu aparırdılar. Deputatlar əhalidən körpülərin və yolların təmiri, şəhərin işçiləndirilməsi və s. işlər üçün də ödənc toplayırdılar. Ödəncin toplanması və bölgüsürlülməsi pristavlərin, deputatların və polismeysterin iştirakı ilə həyata keçirilir və qubernator tərəfindən təsdiq edilirdi.

Əhalinin, eyni zamanda sənətkarlığın və ticarətin artması ilə əlaqədar olaraq 1824-cü ildə Yelizavetpol şəhər polisinin ştatı genişləndirilir və onun saxlanılmasına çəkilən xərclər il ərzində 4040 rubl gümüş pula bərabər olur. Nəticədə əhalidən əlavə olaraq hər nəfər üçün 60 qəpik pul toplanıllı.

Şəmaxı şəhər polisi, polismeysterdən (qalabəyi) və iki nəfər yerli əhalidən olmaqla pristavlardan (yüzbaşılardan) təşkil olunmuşdur. Onlar da ödənclərin bölgüsürlülməsinə və toplanmasına məsul idilər. General Krabbe 1832-ci ildə yuxarı orqanlara göndərdiyi məruzədə şəhər polisinin üzvlərinin öz funksiyaları barədə heç bir tolimatları olmadığını bildirirdi. Digər Azərbaycan şəhərlərində, demək olar ki, eyni polis sistemi mövcud idi.

Əyalətlər, qəzalar və distansiyalarda ən kiçik inzibati-ərazi vahidləri kəndlər sayılırdı. Onlar əhalisinin sayına görə və idarəetmə quruluşuna görə bir-birindən fərqlənirdi. Kəndlilərin çox hissəsi bəylər

terəfindən idarə edilirdi. Həmin kəndlərin bir hissəsi çar hakimiyyəti orqanları tərəfindən, digərləri isə hələ xanlıqlar dövründən bəylərin “idarəsinə” verilmişdi. Belə ki, 1838-ci ildə Bakı əyalətində 32 kənd bəylərə məxsus idi. Onlardan 5 kənd xanların verdiyi sənədlərə görə, qalanlar isə çar inzibati orqanları tərəfindən verilmiş kəndlər olmuşdur. Bəylərə bağışlanmış və yaxud imtiyaz olaraq verilmiş kəndlərdə bəylər polis, məhkəmə hakimiyyəti ilə yanaşı vergi toplamaq, həm də məhsul və ya pul vergisinin bir hissəsini mənimsemək hüququna malik idilər.

Kəndlilərin istismar edilməsi həddən artıq çoxaldığı üçün, çar hakimiyyət orqanları vergi və mükəlləfiyyətlərin tənzim olunması barədə xüsusi sərəncam vermişdi. Belə ki, Quba əyalətinin komendantı general Tixanovski bəylərdən edilən şikayətləri nəzərə alaraq 1817-ci ildə iyul ayının 18-də sərəncamlı vergi və mükəlləfiyyətlərin miqdarını müəyyən etmişdi: istənilən buğda, arpa, çəltik və digər əkinlərin onda bir hissəsi; hər bir kişidən bir ruba arpa; hər bir xırmandan bir ruba buğda, yalnız kişilərdən; hər bir həyat 2 araba odun; hər bir iki həyat il ərzində bir araba saman və ya ot verməli; iş mövsumundə 10 ev bir nəfər işçi verməli; bəylərə bağışlanılan kəndlərin əhalisi ona çar hakimiyyət orqanlarının icazəsi ilə bir nəfər rəncər, mehtər və nökər verməli; bəy özüne kənddə və yaxud şəhərdə ev tikdirməli olsa, ona hərtərəfli kömək edilməli, lakin hər bir nəfər 6 gündən çox olmayaraq körnək etməli; bəy hərbi yürüşə çağırıldıqda, kənddə ona biryük atı verməli, döyüş başa çatdıqdan sonra isə at kəndə qaytarılmalı idi; sünbüllə döyülməsi üçün do at verməli, taxıl döyülməsi başa çatdıqdan sonra qaytarılmalı idi; bəylər bayram günlərində kəndliləri işə cəlb edə bilməzdi; və nəhayət əgər boyin əvəzinə kimsə həvalo edilmiş şəxs kimi vergi və töycüleri toplayırdısa, həmin şəxsin özü və atı kənd camaatı tərəfindən yedizdirilməli idi. Beləliklə, bəylərə müləyim münasibət göstərən çar hökuməti öz tərəfinə çəkməkdən ötrü onlara böyük imtiyazlar verdi.

Məhkəmə sistemi. Şimali Azərbaycanın Rusiya tərəfindən ilhaq edilməsindən sonra xüsusi məhkəmə orqanları, ilk növbədə ağır cinayət işləri üzrə məhkəmələr yaradılmasına başlanıldı. Mülki işlər

və xırda cinayətlər üzrə işləri xeyli müddət dini məhkəmələr aparır- di. 1805-ci ildin mayından Yelizavetpol qəzasının müsəlman ruhani məhkəməsinin funksiyaları məhdudlaşdırılır. Şəriət məhkəmələrinə yalnız boşanma və vərəsəlik işlərinə baxılması həvalə edilir. Digər qalan işlər, əgər onlar soyğunçuluq, uğurluq, xəsarət yetirmə və ölüm işləri deyildirsə, qazilar həmin işləri münsiflər məhkəməsi kimi arasdırmaq hüququna malik idilər. Şəriət məhkəmələri hökmələri yerli adətlər və şəriət normaları əsasında çıxarırdı.

1806-ci ildə Yelizavetpol qəza məhkəməsi təşkil edilir. Əhalinin çox az müraciət etməsinə görə qəza məhkəmə orqanı tezliklə leğv edilir. Lakin 1814-cü ildə Yelizavetpol qəzasının dairəyə çevriləməsi ilə əlaqədar olaraq, tərkibinə qala komendantı, xəzinədar və iki nəfor iclasının daxil olduğu müvəqqəti dairə məhkəməsi yaradılır. Dairə məhkəməsinə təkcə məhkəmə funksiyası deyil, həm də zəmstvo polisi səlahiyyətlərini yerine yetirmək həvalə edilmişdi.

1812-ci ildin mart ayında Bakı və Quba şəhər məhkəmələri yaradılır. Qafqaz inzibati idarəsinin xüsusi aktı ilə məhkəmənin tərkibi və fəaliyyət dairəsi müəyyən edilmişdi. Məhkəmənin sədri əyalət komendantı idi və onun tərkibinə yerli imtiyazlı təbəqələrdən olan iki nəfər bəy və iki nəfər şəhərli daxil edildi. Məhkəmələrin tərkibi hər il Qafqaz baş idarəsi tərəfindən təsdiq edilirdi. Şəhər məhkəmələri eyni zamanda inzibati orqanlar kimi də fəaliyyət göstərirdi. Belə ki, kiçik əhəmiyyətli cinayət və mülki işlərlə yanaşı, şəhər məhkəmələrinə şəhər smetasının tutulması, şəhər və zəmstvo mükəlləfiyyətlərinin müəyyən edilməsi, qəyyumlar və himayəcilerin təyin edilməsi, qoşunlar üçün mənzillərin ayrılması və s. də həvalə edilmişdi.

Azərbaycanın bəzi əyalətlərində şəhər məhkəmələri deyil, əyalət məhkəmələri yaradılır. Şəki əyalətində 1819-cu ildin avqust ayının 25-də, Şirvanda 12 sentyabr 1820-ci və Qarabağda 1822-ci ildə kabrində əyalət məhkəmələri yaradılır. Məhkəmələrin tərkibi şəhər məhkəmələrindəki kimi idi. Fərq yalnız ondan ibarət idi ki, mülki şəxslərdən (bəylərdən) seçilən məhkəmə heyəti şəhər məhkəmələrindəki kimi bir il müddətinə deyil, üç il müddətinə seçiliirdi.

1827-ci ildən 1833-cü ilə qədər Naxçıvanda şəhər məhkəməsi fəaliyyət göstərməmişdir. Məhkəmənin sədri Ehsan xan olmaqla, onun

rus məmurlarından olan üzvləri, xəzinədar və iki açıq səsə malik olan nümayəndələri var idi. Ölüm işlərinə xan özü baxırdı. Digər işlərə əsasən şəhər naibinin daxil olduğu heyətdə baxılırdı. Mülki işlər və xırda cinayət işlərinə baxılarkən müstəsna olaraq Rusiya qoşunlarında olan iclasçılardan istifadə edildi. 1833-cü ildə Naxçıvan əyalət məhkəməsi yaradıldı. Əvvəlki Naxçıvan şəhər məhkəməsinin dən fərqli olaraq onun tərkibi tamamilə rus məmurlarından ibarət idi. Yalnız mülki işləri araşdırmaq səlahiyyətində olan Naxçıvan əyalət məhkəməsinin funksiyaları məhdudlaşdırılmışdı. İrəvan vilayət rəisinin səlahiyyətləri genişləndirilərək mülkiyyətin özgəninkiləşdirilməsinə aid olan məhkəmə işləri ona həvalə edilmişdi.

1831-ci ildə Qafqaz inzibati idarəsinin təqdimatı ilə Rusiya Dövlət Şurası “Məhkəmə və cəzalar haqqında, keçmiş tatar distansiyası, Yelizavetpol dairəsi, müsəlman əyalətləri və dağlı xalqları sakinlərinin cinayətləri və xətaları barədə Qaydaları” təsdiq etmişdir. Qaydalar müxtəlif kateqoriyalı cinayətləri və xətaları müəyyən edirdi. Cinayət xətalara firıldaqçılıq, sərənəşlilik, ictimai qaydaların pozulması, həmçinin 5 rubl gümüş pul məbləğinə qədər olan oğurluqlar aid edildi. Cinayət xətaları etmiş şəxsləri mühakimə etmək səlahiyyəti bəylərə, ağalara və moliklərə həvələ edildi. Xırda cinayətlərə oğurluq, 5 rubldan 100 rubla qədər gümüş pul məbləğində olan firıldaqçılıq, qarət etmək daxil edildi. Belə cinayətlər sübut edildikdən sonra qubernatorun və ya daire-hərbi reisinin təsdiqi ilə 100 qamçı cəzası verilir və oğurlanmış əşya sahibinə qaytarılır. Əgər oğurlanmış əşyani geri qaytarmaq mümkün olmazsa, əvəzi pulla ödənilirdi.

Nəhayət, ağır cinayətlərə oğurluq və 5 rubldan 100 rubla qədər gümüş pul məbləğində olan üçüncü dəfə təkrar edilən, həmçinin 100 rubldan çox olan, habelə soyğunuluq, ölüm və digər cinayətlər şəmil edildi. Cinayət törətmış şəxslər ümumi qanunlar əsasında mühakimə edilirdilər.

Yerli idarəciliyik. Komendant idarəciliyik sistemi çar imperiyasının yerlərdəki hakimlərinin mövqelərinin möhkəmləndirilməsində ümidi lərini tam doğrultmadı. Komendantların yerlərdəki özbaşınlığı təkcə geniş xalq kütłələrinin deyil, bəylərin də narazılığına səbəb olmuşdu.

1840-ci ilin aprel ayının 10-da çar I Nikolay “Zaqafqaziya diyarının idarə edilməsinin təsis olunması” haqqında layihəni təsdiq edir. 1841-ci ilin yanvar ayının 1-dən islahatın həyata keçirilməsinə başlanılır.

Zaqafqaziyanın idarə olunmasına dair keçirilən inzibati islahat görə onun ərazisində **quberniya** (vilayət), **qəza** (dairə) və **nahiyələr** yaradılırdı. Abxaziya, Minqreliya və Svaneti idarə əvvəlki feodal mülkü saxlanıldığına görə islahat bu ərazilərə şamil edildi. Zaqafqaziyada bir quberniya - paytaxtı Tiflis olmaqla Gürcü-İmeretiya və paytaxtı Şamaxı olmaqla Kaspi vilayəti yaradılırdı. Azərbaycan ərazisinin əsas hissəsinin daxil olduğu Kaspi vilayətində 7 qəza: Şuşa (köhnə Qarabağ əyaləti), Nuxa (Şəki əyaləti), Lənkəran (Talış əyaləti), Bakı, Şamaxı (Şirvan əyaləti və Salyan) təşkil edilir. Öz müstəqillikləri üçün çar hökuməti ilə mübarizə aparan Dərbənd qəzası (Dərbənd, Tabasaran və Qaraqayıq əyalətləri), Quba qəzası (Quba əyaləti və Samur dairəsi) və Dağıstanla sərhəd olan ərazilərdə xüsusi hərbi idarə yaradılır.

Qəzalar öz növbəsində köhnə mahalların sərhədlərinə uyğun olan nahiyələrə bölündürdü. Bütləvlükdə Zaqafqaziyada 72, o cümlədən Azərbaycanda 32 nahiyə yaradılır. Yelizavetpol qəzasında 4 nahiyə: Qazax, Şəmsəddil, Yelizavetpol və Ayrım; Şamaxı qəzasında 6 nahiyə: Bərguşat, Salyan, Kəbristan, Lahic, Xançobanı və Qoşun; Şuşa qəzasında həmçinin, 6 nahiyə: Miqrin, Kəbirli, Zəngəzur, Cavanşir, Çiləbörd və Vərəndə; Nuxa qəzasında 4 nahiyə; Nuxa, Qəbələ, Xəcmaz və Əroş; Lənkəran qəzasında 3 ərazi: Səbidac, Lənkəran və Ərkivan, həmçinin Muğan pristavlığı; Quba qəzasında 4 nahiyə: Quba, Şabran, Xəzri və Buduq; Naxçıvan qəzasında 3 nahiyə: Naxçıvan, Ordubad və Dərəlyəz və Balakən qəzasında 2 nahiyə: Balakən və Yenikənd inzibati nahiyə vahidləri təşkil edildi.

Quberniya idarə sistemine mülki qubernator, qubernator idarəsi, xəzinə palatası, dövlət əmlak palatası, ictimai himayə prikazi (xeyriyyəcilik işləri ilə məşğul olan idarə) və zadəgan deputat yığıncağı, quruculuq komissiyası, zemstvo mülkəlliyyət komitesi, statistika və peyvənd komitəsi (çıçəkdən peyvənd edən komitə) daxil idi. Qubernator imperatorun fərmanı ilə təyin edilir və birbaşa Qafqazın baş

idarəsi rəhbərinə tabe edilirdi. O, quberniya ərazisində daxil olan bütün dövlət orqanlarına, silki və ictimai təşkilatlara nəzarət edirdi.

Kaspı vilayətinin dövlət orqanlarına isə vilayət rəisi, vilayət idarəsi, xəzinə palatası və dövlət əmlakı palatası daxil idi. Zemstvo mükellefliyət və peyvənd komitəsi də vilayət idarə orqanlarına aid edildi. Dövlət idarələri ümumrusiya imperiya qanunları əsasında idarə edildi.

Kaspı vilayətində qəza idarə orqanları yaradıldı ki, onun tərkibinə qəza rəisi və köməkçisi, qəza xəzinəsi, sahə iclaşçıları və şəhər polisi daxil edilmişdi. Qəza rəisi qəzada ali nəzarət funksiyasını yerinə yetirirdi. Onun vəzifəsinə aşağıdakılardaxil idi: şəhər polisinə nəzarət, xəzinə əmlakının qeydiyyatına alınması, vergi qalıqlarının yığılması, polis və sahə rəislərinin işlərini təftiş etmək, ticarət və tədrük işlərinə nəzarət etmək. Qəza rəisi şəhər və zemstvo mükellefliyətlərini bölüşdürür, yuxarı hakimiyyət orqanları üçün müxtəlif sənədlər hazırlayıv və onları təsdiqə göndərirdi. Qəza rəisi olmadıqda onun vəzifəsini köməkçisi həyata keçirirdi.

Zaqafqaziya diyarının şəhərləri əhalisinin sayından asılı olaraq 4 dərcəyə ayrıldı: çoxsaylı, ortasayılı, azsaylı və qəza mərkəzindən çıxmış şəhərlər. Azərbaycan şəhərlərində hər hansı bir özünüidarə orqanı yaradılmamışdır. Şəhər təsərrüfatı əvvəlki kimi polis orqanlarının nəzarəti altında idi. Yalnız Yelizavetpol və Şamaxı şəhərlərində “çox əhalisi olan şəhər” kimi xüsusi polis idarə orqanı mövcud olmuşdur. Belə ki, Yelizavetpol şəhər polisi polis rəisindən, iki nəfər pristavdan, 4 nəfər məhəllə nəzarətçilərindən, iki nəfər deputatdan və 16 nəfər sıravi polis işçilərindən təşkil edilmişdi. Orta saylı şəhərlərdə polis funksiyasını qalabəyi (şəhər polis rəisi), xüsusi pristav və deputatlar, azsaylı şəhərlərdə isə qalabəyi, məhəllə nəzarətçiləri və deputatlar, Salyanda sahə iclaşçıları və məhəllə nəzarətçiləri, Zaqtalada isə qəza rəisi və polis komissarları yerinə yetirirdilər.

1840-ci il inzibati-məhkəmə islahatı. İslahata görə qəza məhkəmələri, həmçinin quberniya və vilayət cinayət və mülki məhkəmə palataları yaradıldı. Qəza məhkəmələri bütün qəzalarda yaradıldı. Onların tərkibinə hakimlər, hakimiyyət orqanlarını təmsil edən icla-

çılars və vergi ödəyən silkin nümayəndəsi daxil edildi. Belə ki, Yelizavetpol qəza məhkəməsinin tərkibinə hakim, hakimiyyəti təmsil edən iki iclaçı, kənd və şəhərlərdən seçilən iki nəfər imtiyazlı silkin nümayəndəsi daxil idi.

Gürcü-İmeretiya quberniyasında və Kaspı vilayətində mülki və cinayət işləri üzrə məhkəmə palatası, həmçinin uyğun olaraq prokurorluq hissəsi yaradıldı. Qəza polis idarələrində və məhkəmə orqanlarının icratında olan işlərə nəzarət etməkdən ötrü qəza prokuroru vəzifəsi təsis edilir. Qəza prokurorları quberniya və vilayət prokurorlarının təqdimatı ilə Qafqazın baş hakimi tərəfindən vəzifəyə təyin edilir və yaxud azad edilirdilər.

1840-ci il islahatından sonra cinayət işlərinə hərbi məhkəmələrdə deyil, ümummülkə məhkəmələrdə baxılırdı. Bununla belə, islahatın əsas ideyasını təşkil edən məhkəmə orqanlarının inzibati hakimiyyətdən ayrılmazı prinsipi həyata keçirilmirdi. Məhkəmə səlahiyyətlərinin bəzi hissəsini inzibati orqanlar mənimsəyirdilər. Belə ki, sahə rəisi və ya qalabəyi birinci və ikinci dəfə edilmiş 10 rubla qədərki oğurluq və fırıldaqçılıq işlərini aşasdırmaq, 5 rubl gümüş pul məbləğindəki iddiaya baxıb hökm çıxarmaq hüququna malik idilər. Qəza rəisi isə 100 rubla qədər olan mübahisələri və xırda cinayət işlərini, o cümlədən birinci və ikinci dəfə edilmiş 10 rubldan 25 rubla qədər gümüş pul məbləğindəki oğurluq və fırıldaqçılıq işlərini aşasdırıb bədən cəzası tətbiq edə bilərdi.

1840-ci il 10 aprel qanunu məhkəmə iddialarının reqlamentləşdirilməsi qaydalarını müəyyən edirdi. Məhkəmə hökmərindən şikayət edilən birinci instansiya qəza məhkəməsi, ikincisi quberniya və ya vilayət cinayət və mülki işləri palatası və en ali məhkəmə instansiyası Senat departamenti idi. Qanun şəriət məhkəmələrinə də mühüm yer ayırdı. Belə ki, ailə və nikah, vərəsəlik üzrə əmlakın bölünməsi haqqında, o cümlədən valideynlərlə övladlar arasındaki mübahisələrə dini məhkəmələrdə baxılırdı.

XIX əsrin 40-ci illərində idarəetmə sistemində keçirilən islahat. 1842-ci ildə Zaqafqaziyanın idarə sisteminde dəyişiklik edilir, Qafqaz işləri üzrə ümumimperiya orqanı – imperator dəftərxanasının

6-ci şöbəsi və Xüsusi Komitə yaradılır. Komitəyə hərbi nazir başçılıq edirdi. Onun tərkibinə Dövlət Şurasının Qanunvericilik Departamentinin sədri, maliyyə, dövlət əmlak, daxili işlər, ədliyyə nazirləri və imperator dəftərxanasının 6-ci şöbəsinin baş roisi daxil idi. Nazirlər və idarələr Xüsusi Komitə vasitəsilə bütün məsələlər üzrə "Əlahəzər icazəsi" almaqdan ötrü öz təkliflərini verə bilərlər. Imperator dəftərxanasında toplanmış və həmin məsələlər üçün qanunvericilik aktlarının verilməsini nəzərdə tutan işlər çarın göstərişi ilə Dövlət Şurasının müzakirəsinə çıxarıldı.

Qafqazın dağlı xalqları ilə müharibəni tezliklə başa çatdırmaq, inzibati idarəciliyi gücləndirmək məqsədilə çar hökuməti Qafqazda Rusyanın inzibati idarəsini gücləndirmək qorarına gəlir və 1844-cü ildə Qafqaz canişini vəzifəsini təsis edir. Əvvəllər mövcud olmuş Qafqazın Baş hakimi vəzifəsi isə ləğv edilir. Qafqazın ilk canişini 63 yaşlı general - qubernator qraf M.S. Voronsov təyin edilir. Çar I Nikolayın etimadını qazanmış Voronsovun böyük hərbi, inzibati və diplomatik təcrübəsi nəzəro alınmışdır. Məhz bu baxımdan imperiya tərəfdarı olan yeni canişin çarızmın Qafqazdakı işgalçılıq siyasətini həyata keçirən ən yaxşı mütəxəssis sayılırdı.

Canişin mülki və hərbi hakimiyyəti öz elində cəmləşdirmişdi. O, birbaşa çara tabe idi. Qafqazın əvvəlki Baş hakimdən fərqli olaraq, ayrı-ayrı nazirlərin səlahiyyətlərində olan işləri indi tamamilə yəni canişinin ixtiyarına verilirdi. Mərkəzi hakimiyyət orqanlarına canişinin səlahiyyətlərinə qarışmaq qadağan edilirdi və ona birbaşa çarın özünə müraciət etmək hüququ verilirdi.

Qafqaz canişininə məmurların vəzifəyə təyin edilməsi və ya kənarlaşdırılmasında tam səlahiyyət verilmişdi. Quberniya və vilayət prokurorları da ona tabe edilmişdi. Onlar Ədliyyə Nazirliyinə deyil, birbaşa canişinə hesabat verirdilər.

M.S. Voronsovun təqdimatı ilə 1846-ci il 14 dekabr fərmanı ilə Zaqqafqaziyanın inzibati-ərazi bölgüsündə dəyişiklik edilir. Bütün ölkədə 4 quberniya təşkil edilir: Tiflis, Kutaisi, Şamaxı və Dərbənd. 1849-cu ilin iyulundan isə İrəvan quberniyası yaradılır. Lakin yeni inzibati-ərazi bölgüsü əhalinin etnik-milli tərkibini nəzərə almırı.

Belə ki, azərbaycanlıların yaşadığı ərazilər Kuatisi quberniyası istisna olmaqla, digər quberniyalara qatıldı. Belə ki, Yelizavetpol qəzası Qazax və Şəmşəddil də daxil olmaqla Tiflis quberniyasına, Naxçıvan və Ordubad qozaları isə İrəvan quberniyasına daxil edilmişdi. Quba qəzası Dərbənd quberniyasına tabe edilmişdi. Car-Balakən torpaqları, keçmiş İlisu sultانlığı ilə birlikdə ayrıca yaradılmış Car-Balakən hərbi dairəsinə daxil edilir. 1849-cu ilin 21 dekabrunda Zaqqafqaziya diyarında dövlət əmlakının idarə olunması üzrə ali idarə orqanı yaradılır. Tiflis və Şamaxı quberniyalarındaki dövlət əmlakı palataları ləğv-edilərək, əvəzinə quberniyalar yanında təsərrüfat şöbələri təşkil olunur. Təsərrüfat palatalarına rəhbərlik qubernatorlara, qəzalarda isə qəza rəislərinə həvalə edilir. Dövlət əmlakına ümumi nəzarət orqanı Tiflis şəhərində yaradılan və canişinə tabe edilən dövlət əmlak ekspedisiyası idi. Ekspedisiyaya Rusiya məskənlərinin və alman koloniyalarının yerləşdirilməsi, həmçinin Zaqqafqaziyada xəzine meşələrinə nəzarət etmək həvalə edildi.

1846-ci ilin yanvar ayının 6-da Qafqaz canişininin hüquqları barədə xüsusi qaydalar təsdiq edildi. Xüsusi qaydalara uyğun olaraq mühüm əhəmiyyətli işlər üçün canişin birbaşa çara müraciət edirdi. Digər hallarda isə o, 1845-ci ilin fevralında yaradılmış Zaqqafqaziya diyarı və Qafqaz vilayəti üzrə qanun layihələrini hazırlayan Qafqaz Komitəsinin sədrinə müraciət etmək hüququna malik idi. Bununla əlaqədar olaraq ümumimperiya orqanının Qafqaz işləri üzrə 6-ci dəfə tərəxanası ləğv olunur.

Azərbaycanda 1870-ci və 1892-ci illər şəhər islahatları. Təhkimcilik hüququnun ləğv edilməsindən sonra sənaye, nəqliyyat və ticarətin inkişafı ilə əlaqədar olaraq şəhərlər sürətlə inkişaf etmiş, əhalinin sayı çoxalmışdı. Əhalinin artması ilə şəhər büdcəsi də artmışdı.

Şəhər əsasnaməsi 1870-ci ilin iyun ayının 16-da təsdiq edilir. Əvvəlcə islahat Rusyanın daxili quberniya şəhərlərinə şəmil olunmuşdur. Çar hökuməti onun Zaqqafqaziyada həyata keçirilməsinə maneçilik töredirdi. Qafqaz canişininin sorğusuna cavab olaraq Bakı şəhər qubernatoru Kolyubyakin sübut etməyə çalışırdı ki, islahatın tətbiq edilməsi vaxtı mümkün qədər uzadılmalıdır, çünki "yerli əhali kifa-

yət qədər inkişaf etməmişdir". Yelizavetpol qubernatoru da "əhalinin geridə qaldığını və inkişaf etmədiyini" bildirərək Yelizavetpol, Nuxa və Şuşa şəhərlərində 1870-ci il şəhər əsasnaməsinin tətbiq edilməsinin qotı əleyhinə çıxırı. Qafqazın dağlıq hissəsinin idarəsinin rəisi general-leytenant Geyman Zaqtala şəhərində şəhər islahatının keçirilməsi əleyhinə çıxaraq onu "əhalinin azsaylı olması" və "vergi toplanmasında şəhərin kasib olması" ilə əlaqələndirirdi.

Bakı və Yelizavetpol qubernatorlarının və Qafqazın dağlıq idarəsinin rəisinin mövqelərini Qafqaz canisini də təsdiq edərək 1873-cü il mart ayının 9-da Qafqaz Komitəsinin sədrinə göndərdiyi məktubda bildirirdi ki, şəhər əsasnaməsinin göstərilən şəhərlərə şamil edilməsi islahati özünün mövqeyinin zəifləməsinə gətirib çıxara bilərdi.

Canişin şəhər əsasnaməsinin tətbiq edilməsinin vaxtını daha əlverişli bir şəraitdə aparılmasını təklif edirdi. Qafqaz inzibati idarəsinin canişinin təklifi nəzərə alınır və 1874-cü il 28 oktyabr fərmanı ilə şəhər islahatının keçirilməsi vaxtı və ardıcılığı ona həvalə edilir.

1870-ci il şəhər islahati yalnız 8 il keçdikdən sonra Bakıda tətbiq edilir. Şəhər özünüidarəetmə orqanlarının solahiyətləri yerli təsərrüfat məsələləri ilə möhdudlaşdırıldı. Belə ki, vergi və rüsumların toplanması, küçələrdə qayda-qanunun yaradılması, meydan və körpülərin salınması, bazarların təşkil edilməsi, yanğından təhlükəsizliyin qorunması və s. digər işlər ona həvalo edildi. Əslində isə təsərrüfat işlərindəki müsteqillikdən özünüidarəor orqanları istifadə edə bilmirdilər. Belə ki, onlar istədikləri kimi vergiləri müəyyən edə və toplanan vasaitdən istifadə etmək hüququndan məhrum edilirdilər.

Şəhər duması tamamilə yerli polisdən asılı idi. Şəhər təsərrüfatı ilə bağlı bütün məsələlər polis idarələri ilə razılışdırıldıqdan sonra icra edilirdi.

1870-ci il şəhər əsasnaməsinə uyğun olaraq müəyyən edilmiş əmlak senzi və vergi rüsumu ödəyən şəxslərin seçki hüquq tanınırı. Bu hüquqa əsasən seçki siyahısı hazırlanırdı. Birinci dərəcəyə en yüksek vergi ödəyən sahibkarlar, ikinci dərəcəyə iri vergi ödəyənlər və nəhayət, sonuncu yero xırda tacirlər və məmurlar daxil edilmişdi. Bütün seçicilər də üç dərəcəyə ayrılaraq, hər biri vergi rüsumlarını ödəyən-

lərin üçdə bir hissəsinə uyğunlaşdırılırdı. Birinci dərəcə bir neçə və ya on nəfər, ikinci dərəcə 100 nəfər orta, üçüncü dərəcə isə 1000 nəfər xırda vergi ödəyənləri birləşdirirdi. Hər bir dərəcə xüsusi seçici yığıncağı təşkil etməklə üçdə bir qlasını seçirdi. Bu sistem bir qrup varlı şəxslərə, 100 və 1000 nəfər xırda tacir, sənətkar və ev sahibləri kimi eyni sayıda qlasını seçmək imkanı verirdi. Belə ki, 1877-ci il 6-7 dekabrında ilk Bakı şəhər dumasına birinci dərəcədən olan 10 nəfər, ikinci dərəcədən olan 155 nəfər və üçüncü dərəcədən olan 3234 nəfər seçicilərin hər biri 24 nəfər qlasını seçmişdi. Beləliklə, birinci dərəcə seçiciləri öz sıralarından da çox (24 nəfər) qlasını seçmişdilər.

Şəhər əsasnaməsi oturaqlıq senzi müəyyən edirdi. Belə ki, zavod və fabrik fohlələri, müəllimlər və həkimlər, xırda qulluqçular və sənətkarlar evlərinin olmamasına görə və deməli vergi ödəmədikləri üçün seçkilərə buraxılmırdılar. Qadınlar, həmçinin 25 yaşa çatmamış kişilər seçki hüququndan məhrum edilirdi. Seçki hüququnun müxtəlif formalarda məhdudlaşdırılması şəhər əhalisinin yalnız 2-3 faiziñ qlasını seçkilərində iştirakına imkan verirdi.

Çar hökuməti seçkilərə iri vergi ödəyən sənayeçilərin və tacirlərin iştirakını təmin etməklə yanaşı, milli bərabərsizliyi də möhkəmləndirirdi. Duma xristianların nümayəndəsinin qlaslarının yarısından çox ola bilməməsini nəzərdə tutsa da, 1877-ci il Bakı dumasına seçkilərdə 2900 nəfər yerli əhali "başqa dindən" olduqları üçün 499 xristianın seçdiyi sayıda dumaya qlasını seçmişdi. 1886-1889-cu illərin duma seçkilərində 3541 azərbaycanlı və comi 732 rus və erməni bərabər sayıda qlasını seçməli idilər. Beləliklə, çar mütləqiyətinin yerli əhaliyə etdiyi "güzəşt" 1870-ci il Şəhər əsasnaməsi ilə belə "mühakimə edilirdi".

Şəhər əsasnaməsinə uyğun olaraq səslərin eksoriyyətini toplayan şəxs deputat seçilirdi. Əger qanunda nəzərdə tutulmuş saydan az deputat seçildikdə, yerdə qalan boş yerləre nisbi səs çoxluğu ilə seçkilər keçirilirdi. Qlaslarının ümumi sayı 30 nəfərdən 72 nəfərə qədər müəyyən edilirdi. 300 nəfər seçicisi olan şəhərlərdə 30 nəfər qlasını seçilirdi. Göstərilən saydan çox olan şəhərlərdə hər bir 150 nəfərə da ha 6 qlasını əlavə edilirdi, bir şərtlə ki, qlaslarının ümumi sayı 72 nə-

fördən çox olmamalı idi. Müstəsna hal kimi Moskva və Peterburq şəhərləri üçün müvafiq olaraq 180 və 240 qlasını üçün yer ayrılmışdır.

Şəhər Dumasının qlasnları seçiciləri qarşısında heç bir məsuliyyət daşımadılar. Əsasnamənin 40-ci maddəsində deyildi ki, seçicilər qlasnlara heç bir “təlimat” vermək hüququna malik deyillər. Qlasnların əksəriyyəti yerli özünüidarə orqanlarının fəaliyyətinə etinəsiz münasibət bəsləyirdilər.

Şəhər Dumasının icraedici orqanına şəhər başçısı və onun rəhbərlik etdiyi idarə daxil idi. Şəhər başçısının, idarə üzvlərinin və katibliliyin seçilməsi iki mərhələdə aparılırdı. **Birinci mərhələdə** namizədlərin irəli sürülməsi, **ikincidə** isə konkret şəxslərin seçilməsi. Dumanın tərkibi qubernator tərəfindən təsdiq edilməli idi. Boş qalmış vəzifələrə qubernator və ya daxili işlər naziri tərəfindən təyinatlar aparılırdı.

Şəhər başçısının təyin edilməsi çox vaxt dumadan kənardı, nüfuzlu yerli burjuaziya və inzibati orqanların rəhbərlərinin gizli danişığı nəticəsində həll edilirdi. Bakı qubernatoru 1886-ci il aprel ayında Qafqazın mülki hissəsi rəisino göndərdiyi məktubda Despot-Zinoviçin təkrar şəhər başçısı seçilməsinin məxfi sövdələşmənin nəticəsi olduğunu təsdiq edirdi. Maraqlıdır ki, Despot-Zinoviç 1891-ci ildə Paris bankarı Rotşild məxsus olan Kaspi-Cərnomorski neft sənayesi və ticarət cəmiyyətinin direktorlarından biri idi.

Şəhər başçısı Dumanın iclaslarında özünü hakimi-mütləq kimi aparırdı. Belə ki, onun təklifi ilə gündəlikdən istənilən məsələ çıxarırla və ya gündəliyə daxil edilə bilinirdi. Gündəliyə daxil edilmiş məsələlərin səsverməsi və onun təklifi müəyyən iradalarla ya qəbul edilə və ya səsvermə tamamilə dayandırıla bilordi.

Göstərilən çatışmaqlıqlarla yanaşı 1870-ci il Şəhər əsasnaməsi müəyyən mənada mütərəqqi akt olmaqla şəhərlərdə kapitalist münasibətlərinin inkişafına kömək edirdi. Şəhər təsərrüfatının inkişafında şəhər islahati mütərəqqi əhəmiyyət kəsb edirdi.

1892-ci ildə çar III Aleksandr yeni Şəhər əsasnaməsini təsdiq etdi. Yeni islahat onsuza da məhdud hüquqları olan özünüidarə orqanlarının şəhər işlərində fəal iştirakının qarşısını alırdı. Bu mənada yeni islahat “şəhər əksisislahati” adını almışdır.

1892-ci il Şəhər əsasnaməsi qubernatorun şəhərin ictimai özünüidarə orqanlarının işlərinə müdaxiləsini, o cümlədən inzibati cəza tətbiq etmək, vəzifədən konarlaşmaq da daxil olmaqla, hüquqlarını qanuniləşdirirdi. Şəhər dumasına nəzarət indi yalnız qanunçuluq nöqtəyi-nözərində deyil, şəhər dumasının və başçısının hərəkətərinin məqsədə uyğun olub-olmaması baxımından həyata keçirilirdi. Quberniya idarəsi şəhər dumasının istənilən qorarının və özünüidarə orqanlarının sərəncamlarını qanunçuluq baxımından müzakirə etmək hüquq əldə edirdi. Hətta şəhər əmlakı və kapitalının istifadə olunması, daşınar əmlakın özgəninkiləşdirilməsi və s. bu kimi aktlar qubernatorun təsdiqindən sonra qanuni qüvvəyə minirdi.

Yeni 1892-ci il Şəhər əsasnaməsi digər qəzalardaki böyük şəhərlər də şamil edilirdi. Əvvəlki, 1870-ci il şəhər islahati müxtəlif bəhanələrlə həmin şəhərlərə tətbiq olunmamışdır. Hətta şəhər özünüidarə orqanlarının yeni islahata uyğun olaraq möhdudlaşdırılmış hüquqlarının tətbiq edilməsi belə yaradıldı. Yelizavetpolda Şəhər əsasnaməsi 1897-ci ildə qüvvəyə mindi və həmin vaxtda məhdud ictimai özünüidarə orqanları Lənkəranda, Nuxada, Qubada, Şamaxıda və Azərbaycanın digər qəza şəhərlərində yaradıldı.

Sadələşdirilmiş şəhər özünüidarə orqanları şəhər dumalarından onunla forqlənirdi ki, 10-20 qlasını şəhərin səlahiyyəti nümayəndələrinin 12-15 nəfərinin iştirakı ilə təşkilat məclisi yaradırdı. Şəhərin icraedici orqanı isə şəhər idarəsi və şəhər başçısı ilə birlikdə şəhər ağısaqqalı və onun iki köməkçisindən ibarət idi. Ağısaqqal və onun köməkçiləri müəyyən miqdard əmlak senzi ödəməli idilər. Şəhər dumalarına nisbətən şəhər ictimai orqanları çox məhdud idi. Belə ki, bu orqanların şəhər planının dəyişdirilməsi və yerinə yetirilməsi kimi vacib olan qorarlar vermək səlahiyyətləri belə mövcud olmamışdır. Hətta belə bir şəraitdə məhdud özünüidarə orqanları Azərbaycanın Cavad və Göyçay qəzalarında tətbiq edilmirdi. Salyan və Göyçayda şəhər təsərrüfatı polis orqanlarının nəzarətində idi.

1892-ci il Şəhər əsasnaməsi seçicilərin sayını demək olar ki, tamamilə möhdudlaşdırıldı. Seçki hüquqу yalnız hakimiyət strukturunda təmsil olunanlara, xeyriyyəçi, tədris və elm sahəsi ilə məşğul

olan şəxslərə verilirdi. Öz növbəsində həmin seçicilərin daşınmaz əmlakı 300-dən 3000 rubla qədər qiymətləndirilməli idi. 1897-ci il-də Quba şəhərinin 15363 nəfər sakinindən yalnız 217 nəfəri (1,4%), Şamaxının 20 min nəfər sakininin 630 nəfəri (3,1%) seçkidiə iştirak etmək hüququna malik idi.

1892-ci il Şəhər əsasnaməsi 1870-ci il Şəhər əsasnaməsinə nisbətən milli qeyri-bərabərliyi daha da qanuniləşdirdi və yerli xalqların hüquqlarının pozulmasını daha da artırdı. Belə ki, Bakı dumasında xristian olmayan qlasnların (əsasən, azərbaycanlıların) sayı bütün deputatların üçdə bir hissəsini təşkil edirdi. 1893 və 1897-ci illər Duma seçkiliində də bu qaydadən istifadə edilmişdir. Yalnız 1900-cü il dekabrın 14-də Şəhər əsasnaməsinin 44-cü maddəsində dəyişiklik edilərək müsəlman deputatlarının sayı nisbəti dumada yenə də 50%-ə qədər artırılmışdır.

1892-ci il Şəhər əsasnaməsi seçicilərin əmlak dərcələrinə bölünməsi qaydasını ləğv edirdi. Seçki günü seçicilərin yığıncağı çağrılırdı. Yığıncaq səlahiyyətli olmaqla orada istənilən sayıda seçci iştirak edə bilərdi və onların sayı seçiləcək qlasnların səsindən mütləq çox olmalı idi. Namızedlər on aži beş nefər tərəfindən irəli sürüləməli və namızed özü şəxsən razılığını bildirməli, həmcinin istənilən şəxsin seçkidiə öz namızədliyini irəli sürmək səlahiyyətinə malik olmaqla iştirak etməsini bildirmək hüququna malik idi. Səsvermə hər bir namızəd üçün ayrılmış qutuya şarların atılması ilə başlayırdı. Seçki qutusu iki hissəyə bölündürdü. Şar (bülleten) qutunun sağ tərəfinə (ağ qutu) salınırdısa, namızədin lehino, sol qutuya (qara qutu) salınırdısa, əleyhinə səs verilmiş sayılırdı. Nisbi səs çoxluğu əldə etmiş namızəd deputat seçilirdi. Səslər bərabər olduqda isə püşkatma ilə məsəloni həll edildilər. Qlası üçün nəzərdə tutulmuş yerlərdən daha çox deputat seçilidikdə, onlar qlasnlığa namızədlər sırasına daxil edilirdilər.

1892-ci ilin Şəhər əsasnamesində nəzərdə tutulurdu ki, qlasnların sayı qanunda göstərildikdən az olduqda, əlavə seçkilər keçirilməli idi. Əgər əlavə seçkilər də lazımı nəticələr vermirdisə, boş yerlərə əvvəlki dumanın qlasnları daxil edilirdilər.

Əks islahatlar. “Dövlət qaydalarını və ictimai sabitliyi saxlamaq tədbirləri haqqında” 1881-ci il Əsasnaməsi 1881-ci ildə çar II Aleksandrın öldürüləməsi ilə dövləti əlavə mühafizə tədbirlərinin görülməsinə vadə edirdi. 1881-ci il “Dövlət qaydalarını və ictimai sabitliyi saxlamaq tədbirləri haqqında” Əsasnamə jandarmalar korpusunun özbaşınlığının artmasına səbəb oldu. Əsasnaməyə uyğun olaraq imperiyanın istənilən ərazisində gücləndirilmiş və ya fövqəladə mühafizə vəziyyəti elan edile bilərdi. Əsasnamə daxili işlər nazirinə və general-qubernatora geniş səlahiyyət verirdi. Fövqəladə mühafizə vəziyyətinə görə yerli inzibati orqanların və fərdi şəxslərin, o cümlədən digər hakimiyyət orqanlarının ona həvalə edilmiş vəzifələrin yerinə yetirilməsində məsuliyyətləri dəha da artırdı. Xüsusi gücləndirilmiş mühafizə elan edilmiş yerlərdə general-qubernator, qubernator və şəhər rəislərinə yerinə yetirilməsi məcburi olan qərar vermək səlahiyyəti, məhkəməsiz cərimə etmək, bütün növ yığıncaqları qadağan etmək, ticarət və sənaye müəssisələrini bağlamaq, ayrı-ayrı şəxsləri sürgün etmək, hərbi məhkəmələrə (tribunallara) baxılmaq üçün müxtəlif işlər tökləf etmək və s. hüquqlar verilirdi. Aşağı inzibati orqanların da məsuliyyəti artırıldı.

Fövqəladə mühafizə vəziyyəti elan edildikdə inzibati orqanların səlahiyyəti dəha da genişləndirilirdi. İnzibati orqanlara istədikləri məmurları xidmətdən kənarlaşdırmaq və tədris müəssisələrini bağlamaq hüququ verilirdi. Fövqəladə mühafizə repressiya orqanlarını dəha da gücləndirmək hüququ verir və işlər inzibati orqanlara və ya hərbi tribunallara təqdim edilirdi. 1892-ci il qanunu ilə Rusiya imperiyasının istənilən ərazisində fövqəladə vəziyyət elan etmək olardı.

Hüqüqun inkişafı. XIX əsrin II yarısında mülki hüquq sahəsində burjua münasibətləri özünü təsdiq edirdi. Anadan olmuş hər bir şəxs mülki hüququn subyekti hesab olunurdu. 21 yaşından isə şəxs tam mülki hüquqlara malik olurdu. Mülkiyyətçiye ona məxsus əmlakdan öz istədiyi kimi istifadə etmək, sərəncam vermək, mülkiyyətdən əbədi, vərəsəliklə istifadə hüququ verilirdi. Yerin təki də mülkiyyətçiye məxsus idi. Əmlak daşınar və daşınmaz mülkiyyətə bölündürdü. Daşınmaz əmlaka evlər, fabrik, zavod, dəmir yolları və s. daxil edilirdi.

Daşınar əmlaka qiymətli kağız, kapital və s. aid olunurdu. Daşınmaz əmlak qanunla ciddi qorunurdu. Rusiya imperiyasının torpaqları “heç kəsə məxsus olmayan” dövlət mülkiyyəti elan edildi. Bu əmlaka xəzinə torpaqları, göllər, çaylar, meşələr, ictimai binalar və s. aid olundu. Həmçinin saray, xanadan və digər əmlaklar da mövcud idi.

1864-cü il məhkəmə islahatı və onun Azərbaycanda həyata keçirilməsi. Islahatın məhkəmə quruluşuna və məhkəmə prosesinə gətirdiyi dəyişikliklər, islahatdan qabaqkı məhkəmə ənənələrindən və təcrübəsindən kəskin surətdə ferqliyəndi. Yeni məhkəmə burju Hüquq prinsipləri: qanun qarşısında bütün silklərin formal bərabərliyi, məhkəmənin açıq keçirilməsi, hakimlərin müstəqilliliyi, ittihامının və müdafiəçinin çəkişməsi, məhkəmə orqanlarının sadələşdirilməsi prinsipləri əsasında qurulurdu. Məhkəmə nizamnamələri haqqında qanunda məhkəmə hakimiyyəti icra orqanlarından ayrıldı. Bununla belə, məhkəmə nizamnamələri qubernatorlara seçiləcək ədalət məhkəmələrinin və andlı iclasçıların siyahısını tələb etmək hüquq verirdi. Hakimiyyət orqanları əvvəlki kimi yenə də xidməti cinayətlərin ibtidai istintaqını aparmaq və vəzifəli şəxsləri məhkəməyə vermek hüququnu özlərində saxlayırdılar.

Məhkəmə islahatının Zaqafqaziyada həyata keçirilməsi üçün canışın 1865-ci ildə xüsusi komissiya yaratılmışdır. Çarizmin müstəmləkə siyasetinə uyğun olaraq, yerli xalqların guya “inkişaf etməməsin” söyləyon çar momurları məhkəmə quruluşu və məhkəmə icraati-na aid olan bəzi qaydalarда dəyişiklik edir. Belə ki, çar məmurları guya ki, oğurluq, quldurluq, yanğın, ölüm və digər ağır cinayətləri adı məisət ənənələrindən irəli gələn əməller kimi qələm verərək andlı məhkəmələrin yaradılmasını lüzumsuz hesab edirdilər. Lakin həqiqətdə statistika başqa fikir yürütməyə əsas verirdi. Məssələn, 1879-cu ildə Yelizavetpol guberniyasında 315 nəferin, İrəvan guberniyasında 484 nəferin, Tiflis guberniyasında 322 nəferin Peterburq dairəsində 344 nəferin, Odessa dairəsində isə 416 nəferin ağır cinayət törətdiyi qeydə alımılsıdır ki, bu da, demək olar ki, Qafqaz quberniyalarında olduğu kimi idi.

1866-ci ilin yanvar ayının 1-dən yeni məhkəmə nizamnamələri Tiflis, Bakı, Yelizavetpol və İrəvan guberniyalarında tətbiq edilir.

Daha sonra imperator Zaqatala dairəsində Dövlət Şurasının töklifini nəzərə alaraq Tiflis dairə məhkəməsinə tabe etdirilən xüsusi ədalet məhkəməsi şöbəsi yaradır. 1875-ci ilin 4 fevralından Bakı dairə məhkəməsinə daxil edilmiş Dağıstan vilayətində də məhkəmə ni-zamnamələri qüvvəyə minir.

Zaqafqaziyada üçpilləli məhkəmə sistemi yaradıldı. Ən aşağı instansiya olan ədalət məhkəmələri quberniya mərkəzlərində, vilayətlərde, dairələrde və qəzalarda yaradıldı. İkinci instansiya quberniyalar üzrə yaradılan dairə məhkəmələri idi. Nəhayət, yuxarı instansiya kimi Tiflisdə məhkəmə palatası yaradılmışdı. 1868-ci il fevral ayının 19-da Azərbaycan ərazisində yeni məhkəmə orqanlarının yaradılmasına başlanıldı. Bakı quberniyasında Bakı dairə məhkəməsi; Bakı, Şamaxı, Quba, Lənkəran, Cavad və Göyçayda ədalət məhkəmələri; Yelizavetpol guberniyasında Yelizavetpol dairə məhkəməsi; Yelizavetpol, Qazax, Nuxa, Şuşa və Zəngəzürda ədalət məhkəmələri şöbələri; Naxçıvanda İrəvan quberniyasının ədalət məhkəməsinin şöbəsi yaradıldı. 1869-cu ildə Zaqatala dairəsində ədalət məhkəməsi şöbəsi təşkil olundu.

Cənubi Azərbaycan XIX əsrin sonlarında

XIX əsrдə Cənubi Azərbaycanın ictimai quruluşu. Bu dövrdə feudal münasibətləri irdəndə, o cümlədən onun en iri əyalətlərindən olan Cənubi Azərbaycanda qalmaqla davam edirdi. İqtisadiyyatın inkişafına natural təsərrüfatın qalması maneqilik törədirdi. Ticarət zəif, sənaye isə yalnız XIX əsrin sonlarında inkişaf etməyə başlamışdı. Cənubi Azərbaycan əhalisi fars hakimlərinin və yerli feodalların ağır istismarına məruz qalırdı. Ağır vergi və mükəlləfiyyətlər əhalinin yoxsullaşmasının əsas səbəblərindən biri idi.

Feodal sahibkarlar xarici bazarın tələbatına uyğun olaraq kəndli-ləri pambıq və tütün əkməyə məcbur edirdilər. XIX əsrдə də Cənubi Azərbaycanda en iri ticarət mərkəzləri əvvəlki əsrlərdə olduğu kimi Təbriz, Ərdəbil, Zəncan, Urmiya və Marağa kimi iri şəhərlər idi. Tacir gildiyaları qalmaqdə davam edirdi.

XIX əsrde feodal torpaq sahibliyi əsasən şah, iri feodallar və ruhanilərin əlində cəmləşmişdi. Şah xəzinəsinə daxil olan torpaqlar “xaliso” adlanırdı. Şah özü ən iri torpaq sahibi idi. XIX əsrin birinci yarısında Cənubi Azərbaycan xanlarına məxsus torpaqların müsadi-rə edilməsi hesabına şah xəzinə torpaqları xeyli artmışdı. Müsadirə edilmiş torpaqlar bilavasitə şah məmurlarının idarəciliyinə və ya il-tizama (otcup) verilirdi. Belə torpaqlarda yaşayan kəndlilər tez bir vaxtda müflis olurdu.

Xaliso torpaqlarından başqa, xan və digər titullu iri feodallara məxsus latifundiylar da mövcud olmaqdə davam edirdi. Nisbətən kiçik feodallara məxsus olan torpaq mülkiyyəti formaları mülk və “ərbəbi” (“ərbab” sözündən olub, mülkədar deməkdir) daha geniş yayılmışdı. Belə torpaq sahibləri olan feodallar, məmurlar və ruhanilər torpaqdan istifadəyə görə dövlət xəzinəsinə vergi ödəyirdilər.

Cənubi Azərbaycan ərazisində xidmət mütqabilində verilən şərti torpaq mülkiyyəti – **tiyul** qalmaqdə davam edirdi. Şah fərmanı ilə məmurluq və hərbi xidmətə görə verilən tiyul torpaqları istənilən vaxt hər hansı narazılıq yarandıqda onun tərəfindən geri alınırırdı.

Cənubi Azərbaycan torpaqlarında vəqf mülkiyyəti əvvəlki əsrlər-də olduğu kimi, XIX əsrde də geniş yayılmışdı. Vəqflor şah xəzinəsinə daxil edilməli olan vergilərdən azad edilirdilər.

XIX əsrde Cənubi Azərbaycan kəndlilərinə məxsus olan “rəiyyəti” və “xırdamalıq” adlanan kiçik torpaq mülkləri də mövcud olmuşdur. “Rəiyyət”i torpaqları kənd icmasının mülkiyyətinin bir hissəsini təşkil edirdi. “Xırdamalıq” sahibləri mülkədar vergilərindən azad olmaqla, müstəqil olaraq təsərrüfatlarını idarə edir, feodahın xeyrinə heç bir mükəlləfiyyət daşımir, bəzən isə kəndlərdə sələmçi-yə və xirdavatçıya çevrilirdilər. Bu dövrə köçürü elatlar otaqlardan istifadəyə görə şah xəzinəsinə heç bir vergi ödəməsələr də, şahın tə-ləbi ilə müəyyən sayıda süvari qoşun verməyə borclu idilər.

XIX ərin sonlarında Cənubi Azərbaycanda iri feodal mülklərinin sayı xeyli artmışdı. Belə ki, Ərdəbil ərazisində 210 kənddən 174-ü mülkədlərlərə məxsus torpaqlarda yerləşirdi. Xanlara məxsus torpaqların bir hissəsi mülkədlərlər tərəfindən alınırırdı. Tədricon kapitalist

münasibətlərinin yaranması ilə pula ehtiyacı olan xanlar öz torpaqlarını sələmçilərə, tacirlərə, ruhanilərə satır və ya borca qoyurdular. Beləliklə, feodal **len torpaqlarının** böhrəni başlamış olurdu. Şah özü də dövlət xəzinəsini doldurmaq məqsədilə torpaqların bir hissəsini satırırdı. 1894-cü ildə Nəsrəddin şah xalisə torpaqlarını satmaq üçün fərman vermişdi. Bununla belə, İranın digər vilayətlərindən fərqli olaraq, Cənubi Azərbaycanda şah rejiminin mövqelərinin zəifləməsindən ehtiyat edən dövlət xalisə torpaqlarının saxlanmasına daim üstünlük verirdi.

XIX əsrde Cənubi Azərbaycan əhalisinin əksəriyyətini kəndlilər təşkil edirdi. Hakim feodal sinfinə daxil olan mülkədarlar, ərbablar və digərləri kənd əhalisinin istismar edilməsində öz mənafələri ba-xımdan maraqlı idilər. Feodal torpaq sahibliyi əmtə-pul münasibətlərinin inkişafını daim ləngidirdi. Bununla belə, XIX ərin əvvəl-lərində məhsul rentası üstünlük təşkil edirdi, sonlarında **pul rentası** yayılmağa başlamışdı.

Cənubi Azərbaycanda kəndlilərin özləri də bir neçə qrupa bölüñürdü. Əmək alətləri, iş heyvanları olan kəndlilər “**hampa**” adlanırdı. Mülkədarlardan torpaq icarə edən hampalar həm dövlət, həm də mülkədar tərəfindən ikiqat istismara məruz qalırdılar.

XIX ərin sonu XX ərin əvvəllərində heç bir əmək aləti olmayan, yalnız öz iş qüvvəsini satmaqla məşğul olan kəndlilər “**qara**” adlanırdı. İran şah rejiminin apardığı siyasetin nəticəsi olaraq, Cənubi Azərbaycan kəndliləri mövsümi işçilərə çevirilərək iş dalınca bir çox yer-lərə, əsasən də Bakı neft mədənlərinə golməyə məcbur olurdular.

Cənubi Azərbaycan kəndlərində əhalinin çox az hissəsi nisbətən varlı kəndli təbəqəsini təşkil edirdi. Buraya kənd ağsaqqalı sayılan və mülkədar tərəfindən təyin edilən **kəndxuda**, əkin sularının bölliş-dürüləməsinə məsul olan **mirab**, mülkədarların vergi və mükəlləfiyyətləri barədə əhaliyə məlumat verən **carçı** daxil idi. Kəndxudalar xırda mülki və cinayət işləri üzrə məhkəmə səlahiyyətinə malik olmaqla icma daxilində iddiaları aşaşdırıldı. Onlar dövlətdən məvacib almır, toplanan vergilərin bir qismini mənimşəyirdilər. Kəndlilər hər günlük sudan istifadəyə görə miraba “**şabanəruz**” adlanan xüsusi ödənc verməli idilər.

“Xırdamalıq” adlanan kəndlilərə məxsus dəyirmanlar, kiçik emalatxanalar onların maddi cəhətdən təmin olunmalarında əsas şərtlərdən idi. Vərli kəndli təbəqəsinə qoşqu vasisitəsi yükləri daşıyan “çarvadər”lara (sarvanlara) ticarət yollarının kəsişdiyi Ərdobil və Təbriz ərazilərində daha çox rast gəlinirdi.

Cənubi Azərbaycanın idarəcilik sistemi. XIX əsrin ortalarında İran dövləti 29 əyalətə bölündürdü. Hər bir əyalətə şah tərəfindən təyin edilən hakim (qubernator) başçılıq edirdi. Şah rejimi zəngin Azərbaycan əyalətinin strateji əhəmiyyətini dərk edərək buraya öz vəliəhdin hakim təyin etmişdi. XIX əsrin 30-cu illərinə qədər Cənubi Azərbaycanı şahın vəliəhdisi Abbas Mirzə idarə etmişdi. Fars həkimləri Cənubi Azərbaycana öz mülkləri kimi baxaraq əhalinin istismarı hesabına şah xəzinəsini doldururdular. Cənubi Azərbaycandakı vergi sistemi əhalinin açıq-aydın qarət olunmasına çevrilmişdi. Belə ki, XIX əsrin birinci yarısında əhalidən toplanan pul vergisi 550 min təmənə olduğu halda, 60-cı illərdə 620 min təmənə çatdırılmışdı. Dövlət Cənubi Azərbaycan ərazilisindən natura ilə də vergi topladığı halda XIX əsrin birinci yarısında əsasən farsların yaşadığı Xorasan kimi böyük əyalət şah xəzinəsinə vergi verməmişdi. Münbit Azərbaycan ərazilərindən isə xəzina üçün digər məhsullarla yanaşı, 1173275 pud buğda və apra toplanmışdı.

Şah vəliəhdinin və fars əyanlarının Cənubi Azərbaycana səfərləri əhali üçün ən ağır günlərdən biri idi. Ümumiyyətə isə əhalidən toplanan vergilərin əvəzində onun cüzi hissəsi belə yerli tələbatın ödənilməsinə sərf edilmirdi.

XIX əsrin ortalarında şah rejiminin Cənubi Azərbaycanda apardığı siyasetə qarşı ilk çıxışlar başladı. 1847-ci ildə Zəncan şəhərində şah qubernatoru Əşrəfin öz vəzifəsindən sui-istifadə etməsi sənətkarların və yoxsulların qəzəbinə səbəb oldu. Şah məməru əhali tərəfindən döyürlək, bütün şəhərdə gözdirildi. XIX əsrin ortalarından Cənubi Azərbaycanda babilər ideyası yayılmağa başladı. Bu hərəkat da şah məmurlarının və feodalların özbaşinalığına qarşı çevrilmişdi.

1850-ci ildə Zəncanda yeniden xalq kütłələrinin çıxışı başladı. 15 min sənətkar və kəndlilin iştirak etdiyi üşyan 6 ay davam etdi. Ordu və jandarm üşyanı yalnız 1850-ci ilin dekabr ayında yatara bildi.

XIX əsrin ikinci yarısında da əhalinin narazılığı davam edirdi. Hətta 70-ci illərdə Təbriz qarnizonu polkunun əsgərləri (sərbəzərli) üşyan edərək komandirləri qovub hökumətə tabe olmadıqlarını bildirdilər. Lakin üşyan amansızcasına yatırıldı.

XIX əsrin 80-ci illərində Təbriz əhalisinin yeni vergilərin tətbiqi əleyhino çıxışları başladı. Hakimiyət orqanları vergiləri artırmasalar da, üşyan başçılarını sonradan xəyanətkarcasına edam etdilər.

XIX əsrin ikinci yarısında Qaradağ kəndliləri başda kiçik torpaq sahibi İsmayılm olmaqla şah rejimini qarşı 11 il silahlı müqavimət göstərmİŞdilər. XIX əsrin sonlarında üşyanılara onun oğlu Səttar xan başçılıq etməyə başladı.

Sənəd

1870-ci il mayın 14-də çar tərəfindən imzalanmış “Kəndli islahatının Əsasnaməsi”

1. Bu Əsasnamə ilə Yelizavetpol, Bakı və İrəvan quberniyaları və Tiflis quberniyasının Tiflis və Axaltsix qəzalarının ali müsəlman silkinin: keçmiş xan nəsillərindən olanların, bəylərin və ağaların və həbələ erməni məliklərinin torpaqlarında sakın olan dövlət kəndlilərinin torpaq işləri müəyyən olunur.

2. Ali müsəlman silkinin və həbələ erməni məliklərinin torpaqlarında sakın olan dövlət kəndliləri (maddə 1) mövcud fərmanlar üzrə (1846-ci il 6 dekabr, 1847-ci il 20 aprel və 28 dekabr və 1851-ci il 8 iyun) pay torpağı almaq hüququnu saxlayırlar və sakın olduları maliyənlərdə pay torpaqları aşağıdakı 7-70-ci maddələrdə göstərilən şərtlərlə onların daimi istifadəsinə verilir. Kəndlilərin istifadəsinə verilmiş pay torpaqları üzərində mülkiyyət hüquq həmin fərmanla-ra əsasən bu torpaqların sahiblərinə (mülkədarlara) məxsusdur.

3. Kəndlilər pay torpağı müqabilində sahibkarın xeyrine bu Əsasnamənin (71-99-cu maddələrinin) müəyyən etdiyi mükəlləfiyyətləri yerine yetirməyə borcludurlar.

4. Torpaq sahiblərinin və onların torpağında sakın olan kəndlilər arasında torpaq münasibətləri bu Əsasnamənin 100-132-ci maddələrində göstərildiyi qaydada, nizamlama qaydaları ilə müəyyən edilir.

Kəndlilərin əkin və başqa təsərrüfat torpaqları ilə təmin olunması və onlardan istifadə qaydaları barədə

I Bölme

Torpaq və digər təsərrüfat yerləri ilə təminat haqda

7. Bu Əsasnamədə göstərilmiş qayda üzrə hər bir malikanədə adları olan istor ailəli, iştərsə də subay kəndlilərin həmin malikanədə pay torpağı almaq hüququ var.

8. Bu əsasla (m.7) mövcud Əsasnamənin verilməsinə qədər kəndlilərin istifadəsində olan həyətyanı sahələr, meyvə, üzüm və tut bağları, əkin sahələri (əkin və biçənək) kəndlilərin daimi istifadəsinə saxlanılır.

Qeyd: 1. Kəndlilərin daimi istifadəsində olacaq əkin və başqa torpaq sahələri kəndlinin pay torpağı adlanır.

Qeyd: 2. Sahibkarın kəndlilərə daimi pay torpağından əlavə, mövcud mükolləfiyyətlərdən başqa, xüsusi pul və ya məhsul ödənişi hesabına muzdla müvəqqəti verdiyi torpaqlar və olaqlar kəndlinin pay torpağı sayılmır.

9. 8-ci maddəyə uyğun olaraq, kəndlilərin istifadəsində onların indiki pay torpaqları saxlanılmaqla, ümumən kəndli icmasının pay torpağı hər bir kəndli kişi üçün 5 desyatindən artıq olarsa və sahibkarın öz ixtiyarında isə malikanədəki əkin yararlı torpaqların üçdə birindən aza qalarsa, onda sahibkar öz elində malikanədəki bütün torpaqların üçdə birini saxlamaq üçün artıq torpaqlardan **kəsik** tələb etmək hüququna malikdir.

10. 8-ci maddəyə uyğun olaraq, kəndlilərin istifadəsində onların indiki pay torpaqları saxlanılmaqla, ümumən kəndli icmasının pay torpağı hər bir kəndli kişi üçün 5 desyatindən az olarsa, onda kəndli cəmiyyətinin sahibkaridan torpağın çatışmayan hissəsini tələb etmək hüququ vardır və sahibkar çatışmayan torpağı kəsib verməyə borcludur. Ancaq kəsik üçün tələb olunan torpağın verilməsi ilə sahibkarın istifadəsində malikanədəki (m.9) yararlı torpaqların üçdə birindən

aza qalarsa, onda yalnız göstərilən üçdə birdən artıq olan miqdarı kəsilib verilir.

11. Sahibkar bu Əsasnamə üzrə kəndlilərin daimi istifadəsinə verilmiş pay torpaqlarını sonralar heç bir halda artırmağa borclu deyil, eyni zamanda azaltmağa da ixtiyarı yoxdur.

12. Bu Əsasnaməyə görə kəndli pay torpağının tərkibinə yalnız öküno yararlı sahələr ayrılmalıdır (8-18-ci maddələr).

15. Meşələr hər yerdə kəndli pay torpağının tərkibinə salınır. Meşəsi olan malikanələrdə kəndlilər meşə nemətlərindən sahibkarın könülli razılığı ilə istifadə edə bilərlər.

16. Kəndli əkinlərindəki və biçənəklərindəki kolluqlar kəndlilərin istifadəsində saxlanılır və onların bitdiyi torpaqlar da kəndlinin pay torpağının içində sayılır. Bu Əsasnamə verilənə qədər kəndlilərin daimi istifadəsində olan və qamışlı basmış yerlər də pay torpağı sayılır.

17. Mal-qarancı suvarmaq üçün kəndlilərin istifadəsində olan naxır bulaqları onların istifadəsində saxlanılır. Əgər naxır bulaqları sahibkarla kəndlilərin ümumi istifadəsindədirsa, onda bulaq elə ümumi istifadədə qalır. Sahibkar isteyərsə, kəndlilərlə qarşılıqlı razılıq üzrə ümumi suvat yerinə onlara ayrıca suvat ayıra bilər, yox əgər razılaşma baş tutmazsa, onda məsələ barışqı hakiminin qorarı ilə həll olunmalıdır.

1. İstifadə hüququ haqqında

41. Nizamlama qaydaları əsasında kəndlilərə pay torpağı kimi təsdiq edilmiş torpaqlar müəyyən edilmiş mükolləfiyyətlər müqabilində kəndlilərin daimi istifadəsinə verilir.

42. Ayrı-ayrı kəndli tüstülərinin (həyət, ev) pay torpaqlarının tərkibindəki kəndli sahələri – həyətyanı və əkin sahələri həmin tüstülərin irsi istifadəsində qalır. Kəndli əkin sahələrinin ırsən keçməsi qaydası və onların bölünməsi qaydası yerli qayda-qanunla müəyyən olunur.

46. Hər bir kəndli öz sahəsini – həyətyanı torpağını və əkin yerini onunla bir kənd cəmiyyətinə mənsub olan kəndliyə verə bilər; bağlar, həmçinin başqa sənaye və ticarət müəssisələri ilə hətta kənar şəxslərə verilə bilər.

47. Kəndli başqa silkə keçməklə tərk etdiyi icmanın kəndli torpağından istifadə etmək hüququnu itirir.

49. Kendlilər, nə qədər ki, mükəlləfiyyətləri məhsulla ödəyirlər, onlara pay torpağı kimi verilmiş əkin sahələrində adət üzrə müəyyən edilmiş qaydada, yaridan az olmayaraq, müxtəlif taxıl və ya başqa bitkilər əkməlidirlər; sahibkar kendlilərin bilərkədən və ya tənbəlliğin üzündən torpağı lazımi qaydada becərməməsindən ona dəymış zərərin əvəzini barışqı hakiminin müəyyən etdiyi miqdarda tələb etmək hüququna malikdir.

55. Hər bir kendli öz təsərrüfatında başqa azad kənd sakinləri ilə eyni hüquqda nə sahibkardan, nə də cəmiyyətdən xüsusi icazə almadan karvansara (içki satmamaq şərti ilə), fabrik, sənaye və ticarət müəssisələri aça bılər.

2. Torpaq sahiblərinin xeyrinə ödəniləcək kendli mükəlləfiyyətləri haqqında

71. Bu Əsasnamənin elan edildiyi gündən nizamlama qaydalarının həyata keçirilməsinə kimi kendlilər istifadələrində olan əkin sahələri və təsərrüfat yerlərindən istifadə etməkdə davam edir, həmin əkin sahələri və təsərrüfat yerləri üçün sahibkarlara qabaqlı mükəlləfiyyətlərini ödəyirlər.

72. Nizamlama qaydalarının həyata keçirilməsi ilə kendlilər onlar üçün təsbit edilmiş kendli pay torpağı əvəzində sahibkarın xeyrinə bütün əkinçilik məhsullarından malcəhət və ya bəhrə adlı mükəlləfiyyət və bundan əlavə məcburi iş günləri əvəzinə pul vergisi verməlidirlər.

3. Mükəlləfiyyətlərin miqdarı haqqında

76. Kendlilər sahibkara veriləcək malcəhət və ya bəhrə mükəlləfiyyətinə bütün əkinçilik məhsullarını daxil etməlidirlər:

1) Bakı və Yelizavetpol, Tiflis qəzasının xan, bəy, ağalar və məlik malikanələrində 1/10 hissə.

77. Kendlilər məcburi iş günlərinin əvəzinə istifadələrində olan istor həyətyanı, istərsə də əkin yerlərinin hər desyatını üçün verməlidirlər:

1) Bakı və Yelizavetpol quberniyasının (Qazax qəzası çıxılmaqla) xan, bəy və məlik malikanələri üzrə 30 qəpik;

2) Yelizavetpol quberniyasının Qazax qəzasında ağa və məlik malikanələri üzrə 15 qəpik.

4. Mükəlləfiyyətlərin ödənilməsi qaydası haqqında

79. İstər malcəhət və ya bəhrə, istərsə də pul mükəlləfiyyətlərinin vaxtı kendlilərə torpaq sahibinin qarşılıqlı razılığı əsasında müəyyənləşdirilir və nizamlama qaydalarına daxil edilir.

82. Kendlilərin hər biri öz üzərinə düşən mükəlləfiyyəti yalnız birbaşa torpaq sahibinə və ya onun vəkil etdiyi şəxsə ödəməlidir.

85. Hər bir ev ayrı-ayrılıqda istifadəsində olan sahə üçün torpaq sahibinə çatası mükəlləfiyyətlərin vaxtında ödənilməsinə cavabdehdir.

86. Hər hansı bir səbəb üzündən ləğv edilmiş və 59-cu maddəyə uyğun olaraq, kənd icmasının ixtiyarına keçmiş sahədən torpaq sahibinə çatası mükəlləfiyyətlər üçün bütövlükdə kənd icması bütün üzvlərinin elliklə zəmanəti ilə sahibkar qarşısında, 96-ci maddəyə əsasən, kənd yığıncağının qərarı ilə bu sahənin yeni ev sahibinin öhdəsinə ərilənə və ya torpaq sahibinin ixtiyarına keçənə kimi məsuliyət daşıyır.

88. Torpaq sahibinə çatası mükəlləfiyyətlər dövlət vergi rüsumları kimi bütün ciddiliyi ilə tələb olunmalıdır.

91. Kendlilərin malcəhət və ya bəhrədən qalan borçları torpaq sahibi və ya onun müvəkkilinin tələbi və göstərişi üzrə dərhal ödənilməlidir. Əgər malcəhət və ya bəhrə barışdırıcı münsifin təyin etdiyi müddətdə ödənilməzsə, onda o, quberniya kendli işləri idarəsinin müəyyən etdiyi tariflə pul borcuna çevrilir.

92. Ödənilmiş malcəhət və ya bəhrə üzrə pul borcu (m.91) və həmçinin bu Əsasnamənin (m. 72) müəyyən etdiyi pul mükəlləfiyyətinin özü üzrə borcdan ayda hər manatdan bir qəpik faiz alınır.

95. Torpaq sahibinin tələbi üzrə mükəlləfiyyəti vaxtında ödəməyən kendlidən borcu kənd rəhbərliyi 92-ci maddə üzrə müəyyən edilmiş faizlə alb verməyə borcludur, bunun üçün o barışqı münsifinin icazəsi və razılığı ilə:

1) Borclunun mülkiyyətində olan daşınmaz əmlakın gəlirini vergi qalığının ödənilməsinə sərf edə bılər.

2) Vergi borclusunun özünü və ya onun ailə üzvlərindən birini kəndlinin həmkəndlilisinin və ya torpaq sahibinin yanına muzdla işləməyə göndərə bilər; lakin kəndlini torpaq sahibinin yanına öz iradəsinin ziddinə və sahibkarın razılığı olmadan göndərmək olmaz.

3) Vergi borclusunu və ya onun ailə üzvlərindən birini vergi qalığının ödənilməsinə qədər kənara, kəndlinin yaşadıığı və ya qonşu qəzaya, əgər ev yeganə işcidiən mohrum olmursa, kəsbkarlığa göndərə bilər: uzaq olmayan başqa quberniyalara isə kəsbkarlığa yalnız kənd yığincığının barışiq münsifi təsdiq edilmiş qərarı ilə, özündə yalnız mükəlləfiyyəti inadla, tənbəlliyi və ya pozğunluğu üzündən ödəməyən daimi vergi borclularını göndərmək olar.

4) Vergini ödəməyənlərə qəyyum qoya və sonuncunun icazəsi olmadan təsərrüfatçıya (kəndliyə) vergi qalığı ödənilənə kimi öz əmlakından və ya gölirlərindən heç bir şeyi alqı-satçıya çıxarmağa icazə verməyə bilər və ya borcunu ödəyə bilməyən təsərrüfatçının yərində, onu və ailəsini öz təsərrüfatından çıxarmamaq şərti ilə, yeni təsərrüfatçı tövkinə edə bilər.

5) Vergi borclusuna şəxsən moxsus olan daşınmaz əmlaklı siyahıya alındırb satdırıa bilər.

6) Vergi borclusunun tərəfənməz əmlakının və tikililərinin təsərrüfat üçün zəruri olmayan hissəsinin satılmasına sərəncam verə bilər.

96. Əgər 95-ci maddədə nəzərdə tutulmuş bütün cəza tədbirləri kifayət etməzsə və borc mükəlləfiyyətin birillik məbləğinə kimi artarsa, onda torpaq sahibi barışiq münsifinin icazəsi ilə vergi borclusuna daimi istifadə hüququnda verilmiş sahəni, həmin sahəyə moxsus olan həyətyanı təsərrüfatla birlikdə (əkinçi) silkindən olan başqa bir şəxsə hərracla vərilməsini tələb edə bilər.

5. Nizamlama qaydalarının hazırlanması

100. Mövcud Əsasnamənin yerlərdə elan edilməsindən iki ay sonra nizamlama qaydalarının hazırlanmasına başlanmalıdır.

101. Nizamlama qaydaları hər bir malikanə üzrə Əsasnamənin elan edilməsindən 2 il keçənədək hazırlanmalı və qəti olaraq həyata keçirilməlidir.

111. Barışiq münsifi nizamlama qaydalarının hazırlanmasına başlamazdan on azı 15 gün qabaq malikanəyə: həm sahibkara, həm də kəndlilərə çağırış vərəqəsi göndərməlidir (m. 100). İster sahibkar, isterse də kəndlilər nizamlama qaydalarının hazırlanmasında ya şəxsən iştirak etməyə və ya 103-cü maddəyə (qeyd) uyğun olaraq, öz müvəkkillərini göndərməyə borcludurlar, lakin tərəflərdən bu və ya başqasının çağırış vərəqəsində müəyyən edilmiş vaxtda gölməməsi heç bir halda münsifin fəaliyyətini dayandırmamalıdır.

6. Kəndlilərin öz pay torpaqlarını mülkiyyətə almaları haqqında

133. Kəndlilər öz pay torpaqlarını ya bütövlükdə, ya da onun bir hissəsini sahibkarla qarşılıqlı razılıq əsasında, barışiq münsifinin müəyyən etdiyi qaydada hər bir zaman və heç bir məhdudiyyət qoyulmadan ala bilərlər.

134. Kəndlilərin öz pay torpaqlarını satın alması üçün qarşılıqlı razılıq əldə edilmədikdə, kəndlilər ya ayrı-ayrılıqda, ya da bütün kənd icması ilə birləşdə öz pay torpaqlarını sahibkarın icazəsi olmadan satın ala bilərlər, ancaq bu halda aşağıdakı məhdudiyyətlər nəzərdə tutulur:

1) Kəndlilərin hər bir evə 15 desyatindən artıq torpaq almaq hüququ yoxdur.

2) Kəndlilər 7,5 desyatindən az pay torpağına malikdirlərsə, onda hər bir ev bundan az az torpaq satın almamalıdır.

136. Kəndlilər pay torpaqlarını satın almaq haqda barışiq münsifi no yazılı surətdə müraciət edirlər, o, ödənc məbləğinə kəndlilərin satın almaq istədikləri pay torpağı üçün pul, həm də məhsulla ödədikləri mükəlləfiyyətlərin pulla qiymətinin 6 faiz kapitallaşması yolu ilə hesablayır, həm də müəyyən edilmiş ödənc məbləğinin kəndlilər tərəfindən ödənilmə vaxtnı müəyyən edir və tərəflərə öz qərarını bildirməklə, müəyyən edilmiş müddətdə narazı tərəfə kəndli işləri üzrə Quberniya idarəsinə şikayət etmək hüququ verildiyini elan edir.

138. Kəndlilərin öz pay torpaqlarını sahibkarlarla könüllü saziş əsasında və ya öz tələbləri ilə (m. 133 və 137) mülkiyyətə keçirmələri hökumət tərəfindən heç cür yardım edilmədən həyata keçirilir, lakin bu halda 1861-ci il 19 fevralda imperator tərəfindən təsdiq edil-

miş ödənc haqqında Əsasnamənin 6-cı maddəsində nəzərdə tutulmuş imtiyazlardan istifadə oluna biler.

139. Kəndlilər ister könüllü saziş üzrə (m. 133), isterse də öz tələbləri (m. 134) ilə pay torpaqlarını mülkiyyətlərinə keçirməklə mülkiyyətçilər zümrəsinə keçirərsə, kəndli-mülkiyyətçilər üçün ödənc haqqında Əsasnamənin 159-179-cu maddələrində nəzərdə tutulmuş qaydalarla təbe olurlar.

XI FƏSİL

Azərbaycanın dövlət və hüquq tarixi XX əsrin əvvəllərində (1900-1917-ci illər)

Azərbaycanda kapitalizmin inkişafı. XX əsrin əvvəllərindən kapitalist münasibətləri daha sürətlə inkişaf etməyə başlamışdı. Zəngin yeraltı sərvətlər, ucuz işçi qüvvəsinin olması kapitalistlərə təkçə nefti ixrac etmək yox, həm də Bakıda sənaye istehsalımı təşkil etməyə imkan verirdi. Azərbaycan milli burjuaziyası yaranmış kapitalist münasibətlərini daha da inkişaf etdirmək, yeni texnikaya yiyələnmək, rəqabət meydanında təkçə neft sənayesi deyil, digər sahələrin də yaradılmasına üstünlük verilməsinə çalışırı. Bakı - Batumi demir yolu və neft kəməri Azərbaycanın Qərbi Avropa ilə iqtisadi münasibətlərinin inkişaf etdirilməsində böyük əhəmiyyətə malik idi. Rusiya müstəmləkəsi olan Azərbaycanda çar hökuməti rus kapitalistlərin və mülkədarların mənafeyini güdərək, milli ucqarların uguz xammal bazası kimi saxlamağa çalışırdı.

1900-1903-cü illərin iqtisadi böhranı Azərbaycanın neft sənayesini əhatə etmişdi. Neft istehsalı aşağı düşmüş, orada çalışan fəhlə və qulluqquların sayı xeyli azalmışdı. Böhran illərində bir çox kiçik və orta müəssisə müflisləşib aradan çıxdı. 1901-ci ildə 171 neft şirkətinə yalnız 146-sı, 1903-cü ildə isə 136-sı qaldı.

1907-ci ilin martında istifadəyə verilmiş, dünyada on uzun Bakı-Batumi neft kəməri ildə 60 milyon pud neft nəql etməyə imkan verirdi.

Neft sənayesində xarici kapital səhmdar cəmiyyətinin səhmlərini almaq, həmçinin xırda şirkətləri satın almaqla məşğul olurdu. Birinci dünya müharibəsi ərəfəsində Azərbaycanda 112,6 milyon manat mebleğində xarici kapital vardi. Bunun 54,3 milyon manatı ingilislərə, 48,3 milyon manatı fransızlara, 10 milyon manatı almanlara məxsus idi. Ümumilikdə neft sənayesində xarici kapital 42% təşkil edirdi.

Neft sənayesində şirkətlərarası mübarizə inhisar birliklərinin yanmasına səbəb oldu. 1900-cü ildə "Nobel qardaşları" şirkəti ilə Rotşildin "Mazut" şirkəti arasında "Nobmazut" adlı kardel sazişi bağlanmışdı. Saziş neft şirkətləri arasında satış bazarını müoyyən edirdi. Artıq Birinci Dünya müharibəsi ərofəsində və müharibə illərində neft sonayesində osasən üç inhisar birliyi - "Nobel qardaşları", "Şel" və "Rusiya Baş Korparasiyası" (qusaca olaraq "OYL") aparıcı mövqeyi tutdu.

Azərbaycanda sənayenin digər sahələri, xüsusilə dağ-mədən, elektrik enerjisi yüngül sənaye, yeyinti sahələri sürətli inkişaf edirdi. Alman kapitalistləri Simens qardaşlarına məxsus Gədəbəy mis filizi mədənlərində 3,5 milyon pud xammal çıxardılar ki, bu da Rusiyadakı mis filizi hasilatının 6,1 hissəsini təşkil edirdi. Gədəbəy və Balakən misoritimi zavodlarında 1901-ci ildə 120 min pud xalis mis istehsal edilmişdi. Birinci dünya müharibəsi illərində Gədəbəy mis sənayesi cəbhənin ehtiyaclarını ödəyirdi.

Sənayenin inkişafı elektrik enerjisində tələbatı artırmışdı. "Elektriçeskaya sila" sohmdar cəmiyyətinin istehsal etdiyi enerjinin 95%-i neft mədənlərində işlənirdi.

Yüngül sənayedə ipək emalı müəssisələri Nuxa-Zaqatala, Qarabağ və Naxçıvan ərazilərində comloşmışdı. Azərbaycan Cənubi Qafqazda xam ipoyin yaridən çoxunu verirdi. Ordubad sonayecisi L.K. Babayevin müəssisəsi ola keyfiyyətli xam ipək istehsal etdiyi üçün 13 dəfə qızıl medal almışdı. 1900-cü ildə Bakı - Petrovsk (Mahaçqala) dəmir yoluğun işo düşməsi Xəzərsahili ərazilərdə balıq sənayesinin inkişafına güclü tokan verdi. Əgər bu ərazilərdə əvvəllər 9 vətənə gərəkdi, 1906-cı idə onların sayı 200-də çatdı. H.Z. Tağıyev və M. Nağıyev kimi azərbaycanlı kapitalistlər əvvəllər osasən rus kapitalistlərinin sahib olduğu vətəngələrə hərraclar zamanı yüksək qiymot qoyaraq onları xeyli hissəsini öz əllərinə keçirdilər. Tağıyev Dəvəçi - Yalama sahələrindəki vətəngələrin əksəriyyətinə sahib oldu.

XX əsrin əvvələrində Azərbaycanın ictimai-siyasi həyatında milli şüurun oyanması, azadlıq ideyalarının yaranması çar rejiminin maneələri ilə mübarizə şəraitində formalaşdı. Azərbaycan ziyalıları xalqın

maariflənməsinə çalışır, onun maddi və mənəvi inkişaf yolunda mədəniyyətin oynayacağı rolü görürdürlər. Milli burjuaziyanın yaranması zəhəmtəkəs təbəqənin sosial həyatında əhəmiyyətli rol oynayırdı.

Cüntki milli burjuaziya öz müəssisələrinə ilk növbədə müsəlmanları işe götürürdü ki, bu da Azərbaycanlı fəhlələrin güzəranının nisbətən yaxşılaşmasına səbəb olmuşdu.

XX əsrin əvvələrində və xüsusilə 1905-1907-ci il burjua demokratik inqilabi dövründə özlərinin siyasi partiyalarını yaratmış rus burjuaziyasından fərqli olaraq, Azərbaycan milli burjuaziyasının siyasi partiyası yaradılmadı. Milli burjuaziya sahibkarlıq fəaliyyətində ayrı-seçkiliyin olmasından, Azərbaycanlı sahibkarlarla digər kapitalistlərə eyni hüquq verilməsindən, şəhər özünüdürəsində müsəlman nümayəndəliyinə say senzinin tətbiq edilməsinə özünün etirazını bildirdi, əcizə qarşı münasibətdə siyasi iradəsizlik göstərirdi.

Rus imperiyası Azərbaycanda ali və orta təhsil müəssisələrinin açılmasına icazə vermirdi. Azərbaycanlı gənclər ali təhsil almaq üçün Rusiya və digər xarici dövlətlərə getməyə məcbur idi.

XX əsrin əvvəllerində Rusiya imperiyasında baş verən siyasi, iqtisadi və hərbi böhranın təsiri ilə Azərbaycanın da ictimai-siyasi həyatında döyişikliklər yaranır, milli tərəqqi, demokratiya və azadlıq ideyaları formalaşdırıldı. Azərbaycanın ziyalıları xalqın maariflənməsi no daha çox çalışır, xalqın öz azadlığı uğurunda mübarizə aparacağına inam yaradırdılar.

1901-ci ildə Bakıda ilk rus sosial-demokratik dörnəyi yaradılır. Bakıda sürgündə olan ruslar, Tiflisin qeyri-leqləl sosial-demokratik toşkilatından olan gürcülər rus sosial-demokrat partiyasının Bakı Komitəsinin yaradılmasında fəal iştirak etmişlər. İstismar olunan fəhlələri kapitalistlər əleyhina mübarizəyə cəlb etməyə qismən müvəffəq olan sosial-demokratlar onların rəğbatinə nail ola bilmişdilər. Azərbaycan milli-azadlıq hərəkatının görkəmli xadimi olmuş ziyalılar, o cümlədən Məmməd Əmin Rəsulzadə özlərinin ilk ictimai-siyasi fəaliyyətinə sosial-demokrat qrupundan başlamışdılar. Azərbaycanlı ziyalılar rus sosial-demokrat partiyası nəzdində 1904-cü ildə "Hümmət" adlı socialist partiyasını yaradılar. 1905-ci ilden yarım müstəqil

partiya kimi fealiyyət göstərən bu təşkilat 1917-ci il inqilabından sonra Azərbaycan Kommunist Partiyası adlandı. Azərbaycanlı vətənpərvərləri sosial-demokrat partiyasında iştirak etməyə sövq edən səbəb birincisi RSDFR-in Rusiyada çar hakimiyətinə qarşı açıq mübarizəsi, ikincisi isə 1903-cü ildən bu partianın II qurultayında milletlərə öz müqəddərətini təyin etmək hüququ verən qərarın qəbul edilməsi səbəb olmuşdur.

Qafqazda ermənilərin azərbaycanlılara və digər müsəlmanlara qarşı törətdikləri qırğın dövründə, 1905-ci ilin dekabr ayında Gəncə şəhərində Əhməd bəy Ağayev və Məmmədhəsən Hacınskinin təşbbüsü ilə "Difai" partiyası təsis edildi. "Difai" partiyası Azərbaycanın dövlət tarixində xalqın ermənilərin soyqırımlarından müdafiə olunmasında əvəzsiz xidmətlər göstərmişdir. "Difai" partiyasının bəyannaməsində erməni "Daşnak" partiyasının tecavüzkar siyaseti və çarizmin riyakarlığı pislənilirdi.

1905-ci ildə İsmayıllı xan Ziyadxanovun rəhbərliyi ilə Gəncədə daha bir siyasi qurum - "Müdafia" partiyası yaradıldı. Liberal ruhlu milli mülkədar-burjuua nümayəndələrini özündə birləşdirən partiya çarizmin müstəmləkə siyasetinə və ermənilərin azərbaycanlılara qarşı apardığı soyqırımın qarşısının alınmasına yönəldilmişdir.

XX əsrin əvvəllərində Rusiya imperiyasının əhalisində liberal və sosial demokratiya ideyaları Azərbaycanda milli şürur formallaşmasına öz təsirini göstərirdi. 1902-ci ilin mart-avqust aylarında Bakı fəhlələrinin tətil və çıxışları başlamışdı. Belə ki, mart ayının 21-də Bartford zavodunun fəhlələri əmək haqlarını almadıqlarına görə tətil etmişdilər. 1902-ci ildə Bakı fəhlələri 1 may bayramını qeyd etdilər. 1903-cü ilin martın 2-de Bakı proletariatının böyük nümayişi oldu. Nümayişçilər çarizme qarşı mübarizəyə qalxdılar. Hökumət qoşunları, kazaklar və polislər nümayışı yatırdılar. 1903-cü ilin martında RS DFP-nin Qafqaz Komitəsi yaradıldı. 1903-cü ilin iyunun 4-də ümumi Bakı tətili keçirildi. Fəhlələr tərefindən seçilmiş tətil komitəsi öz tələblərini sahibkarlara verdi. Onların tələbləri redd edildi. 1903-cü ilin iyulun 22-de tətil yatrıldı.

1904-cü il dekabrın 13-də Bakı fəhlələrinin ikinci ümumi tətili başladı. 34 maddədən ibarət tələblər içerisinde sekiz saatlıq iş günü, həftəlik məcburi istirahət günləri verilməsi, fəhlə və sahibkarlardan ibarət mədən münaqişə komitələri yaradılması, ictimai siyorta və s. nəzərdə tutulurdu. Tətili yatrmaq üçün daşnakların köməyi ilə milli nifaq salmağa cəhd göstərildi, lakin tətili inadla davam etdirən fəhlələr çar hökumətini və sahibkarları bir sıra güzəştlərə getməyə məcbur etdilər.

Beləliklə, 1904-cü il dekabrın 30-də fəhlələrlə sahibkarlar arasındakı ilk müştərok müqavilə imzalandı. Fəhlələr bu müqaviləni "Mazut konstitusiyası" adlandırdılar. Müqavilənin şərtlərinə görə əmək haqqı 20% artı, 9 saat iş günü müəyyən edildi, fəhlələrin tətil etdiyi günlərin maaşı ödənildi, müəssisələrdə fəhlələrin mənafeyini müdafiə etmek üçün moden-zavod komisiyalarının təşkilinə başlanıldı və s.

1905-1907-ci illər rus inqilabının təsiri ilə Azərbaycanda milli hərəkat canlandı. 1905-ci ilin yazında milli burjuaziyanın, liberal mülkədarlar və ziyanlılar adından həmin ildən bərpa edilmiş Qafqazın canişini Voronsov-Daşkova bütün Qafqaz müsəlmanlarının adından ərz-hal (petisiya) göndərildi. Sənəddə müsəlmanların dövlət idarələrində xidmətə qəbul edilməsi və irəli çəkilməsində, onların şəhər özünüidarəsində iştirak etməsində mövcud məhdudiyyətlərin aradan qaldırılması, andlı iclaslar məhkəməsinin müsəlmanlar yaşayış ərazilərdə tətbiq edilməsi, məhkəmə işlərinin xalqın anlaya biləcəyi dilde aparılması, müsəlmanlara yiğincəq, ittifaq, vicdan, söz, rus və ana dillərində təhsil, mətbuat azadlıqları verilməsi, hökumətin yardımçı və pay torpaqlarının kəndlilər tərifindən məcburi surətdə satın alınması, boş qalan xəzinə torpaqlarından torpaqsız və az torpaqlı kəndlilərə pay verilməsi, dövlətin ixtiyarına keçmiş vəqf torpaqlarının müsəlman ruhanilərinə qaytarılması və din xadimlərinin hüquqlarının genişləndirilməsi, rus kəndlilərinin Azərbaycana köçürülməsinin dayandırılması və başqa tələblər vardi.

Ə.M. Topçubaşovun təşbbüsü ilə 1905-ci ilin avqustunda Nijni-Novqorodda gizli-surətdə Rusiya müsəlmanlarının birinci qurultayı toplandı. 150 nümayəndənin iştirak etdiyi qurultay qətnaməsində

Rusya müsəlmanlarının bütün siyasi və mədəni məsələlərdə və yanmış şəraitdə həmçölliyi bildirilirdi.

1906-ci ilin yanvarın 13-dən 23-dək Peterburqda gizli surətdə çəgirilmiş ikinci Ümumrusiya müsəlman qurultayı “İttifaqı - müslimin” partiyasının Ə.M. Topçubaşov tərəfindən hazırlanmış 23 maddədən ibarət Nizamnaməsinə qəbul etdi. Nizamnamədə Rusiya müsəlmanlarının vahid siyasi ittifaqını yaratmaq və onun yerlərdə şöbələrini təşkil etmək, Ümumrusiya müsəlmanları qurultayını hər il çağırmaq, qurultaylararası dövrə “İttifaq”ın daimi fəaliyyət göstərən Ali Şurasını yaratmaq və s. haqqında maddələr vardi. Ə.M. Topçubaşov İttifaqın mərkəzi komitəsinin sədri seçildi. Avqust ayında Nijni-Novgorodda onun rəhbərliyi ilə açıq surətdə keçirilən III qurultayda Topçubaşovu yenidən mərkəzi komitənin sədri seçdilər.

Azərbaycanda inqilabın qarşısına almaqdan ötrü çar hökuməti ermənilər vasitəsi ilə erməni-müsəlman qırğını törfəti. 1905-ci ilin fevral ayının 15-də Bakıda müvəqqəti olaraq general-qubernator vəzifəsi təsis edildi. Çarın fərmanı ilə fevralın 18-də Bakıda və Bakı quberniyasında hərbi vəziyyət elan olundu. 1905-ci ilin fevral ayının 26-da Qafqazın Baş rəisi vəzifəsi ixtisar edildi, əvvəzində hələ 1882-ci ildə ləğv edilmiş Qafqaz canişinliyi bərpa edildi. Canişin Vorontsov-Daşkova fövqəladə solahiyətlər verildi.

1905-ci ilin avqustun 16-da Bakıda şəhərin əksər müəssisələri siyasi tətilə başladı. Daşnakların köməyi ilə gizli polis tərəfindən erməni müsəlman qırğını təşkil edildi və avqustun 22-də Bakıda mühasirə vəziyyəti elan olundu. Hərbi hissələr tətilçilərə divan tuturdular. Bakıda hərbi səhra məhkəmələri yaradıldı.

1905-ci ilin noyabrın 25-də mədən-zavod komissiyaları tərəfindən göndərilmiş nümayəndlərin yığıncağında 226 nəfərdən ibarət ilk Bakı Fəhlə Deputatları Soveti seçildi. Sovet fəhlələrin iqtisadi tələblərinin ödənilməsi, tətil mübarizəsinin təşkilii və digər məsələlər üzrə bir səra tədbirləri həyata keçirdi.

Erməni-müsəlman münaqişəsi və onun səbəbləri. Azərbaycan milli azadlıq hərəkatı dövründə xalq erməni daşnak tohlükəsi ilə üzüldə. “Daşnaksütün” partiyası “Böyük Ermənistən” uğrunda mübarizədi.

zə aparmağı qarşısına məqsəd qoyaraq Türkiyə, Gürcüstan, İran və Azərbaycan ərazilərinin hesabına erməni dövləti yaratmaq kimi təhlükəli bir xəyala düşdü. Bakıda iqtisadi-maliyyə cəhətdən çox varlı ermənilər bu işə rəvac verir və daşnak partiyasına geniş maliyyə yaradımı göstəriridilər.

Erməni müsəlman düşmənciliyinin artmasında Eçmiodzindəki (Üç kilsədəki) kilsə xadimləri böyük canfəşanlıq göstərir, nifaqı da-ha da qızışdırırlar. Daşnakların məqsədi azərbaycanlıları yaşadıqları doğma torpaqlarından zorla qovub çıxartmaq və həmin yerlərə erməni əhalisi yerləşdirilməkdən ibarət idi.

1905-ci ilin fevralında Bakıda iki azərbaycanlı qətlə yetirildi. Fevral ayının 6-dan 9-dək davam edən qırğında yüzlərə adam öldürdü. Çar hökuməti qırğının qarşısını almir, yeri gələndə daşnaklara kömək edirdi. İrəvan və Eçmiodzində minlərlə azərbaycanlı qətlə yetirildi. Həmin ilin avqustunda Şuşa şəhərində də belə hadisələr töredildi. Çarızm tərəfindən qızışdırılan qırğın 1905-ci ilin sentyabr ayında Bakıda Qafqaz canişini Vorontsov-Daşkovun rəhbərliyi ilə ermənilər və azərbaycanlılar arasında sülhün bağlanması ilə nəticələndi. Sonrakı illerde Azərbaycanın digər ərazilərində də erməni xəyanəti davam etdirilmişdir.

İtemai quruluş. Fəhlələr. Çar Rusyasının müstəmləkəsi olan Azərbaycanda sosial-iqtisadi vəziyyət birinci rus inqilabı dövründə daha dözlüməz olmuşdur. Torpağın 3/4 hissəsi, dəmir yolları, magistral neft kəməri və s. Rusiya imperiyasına məxsus olmuşdur. Əsərin əvvəllərində baş verən iqtisadi böhran fəhlələrin vəziyyətini da-ha da ağırlaşdırılmışdı. Bakının zavod və fabriklarında iş vaxtı orta hesabla 10,5-11 saat davam edirdi. Neft və dağ-mədən sahəsində rus, erməni və digər xarici kapitalistlər əmək haqlarının təyin edilməsində milli ayrı-seçkilik edir, əsasən azərbaycanlılardan ibarət ixtisassız fəhlələrə xeyli aşağı maaş verirdilər. Müəssisələrdə qadm, yeniyetmə və uşaq əməyindən geniş istifadə edilirdi. İngilab illərində qanunsuz corimələrin sayı çoxalmışdı. Fəhlələrin iş şəraiti, təhlükəsizlik texnikası çox aşağı səviyyədə olmuşdur. Bakıda hər bir quyu qazılıb istifadəyə verildikdən sonra orta hesabla 10 adamdan biri ölü və ya şikəst olurdu.

Sosial qanunvericiliyin, xüsusilə də sığorta qanununun olmaması (bu qanun yalnız 1912-ci ildə qəbul edilmişdi) əsrin əvvəllərində bədbəxt hadisələrin sayını artırırı. Çünkü müəssisə sahibləri heç bir maddi və mənəvi məsuliyyət daşılmırdılar. Xəstəliyə tutulmuş və şikət olmuş fəhlə yaşamaq vəsítələrindən məhrum edildi.

Sahibkarların qanunsuz hərəkətləri və özbaşınalıqları, fəhlələrlə kobud rəftar edilməsi, onların döyülməsi, xəstəliyə görə işe çıxmamaq üstündə işdən qovulmaq adı hala çevrilmişdi. Mövsümi fəhlələr daha dözləməz iş şəraitində çalışır, çox cüzi maaş alırlılar. Azərbaycan fəhlələri rus hökumətinin qanunları ilə idarə olunur, milli xüsusiyyətlər nəzərə alınmadı. Rusiya imperiyasında əhalinin hər yüz nəfərinə düşən fəhlənin sayına görə Bakı quberniyası Moskva, Peterburq və Vladimir quberniyalarından sonra dördüncü yeri tuturdu. Bakı sənaye rayonu isə Azərbaycanın ümumi gelirinin yarısını, bütün sənaye məhsulunun isə 71%-dən çoxunu verirdi. Azərbaycan fəhlələri ümumi fəhlələrin sayının 41%-ni təşkil edirdi.

Kəndlilər. XX əsrin əvvəllərində Azərbaycan kəndlilərinin vəziyyəti daha da ağır idi. Onlar torpaqsızlıqdan və aztorpaqlılıqdan da-ha böyük eziyyət çəkirdilər. Torpaqların 3/4 hissəsində çoxu xəzinənin (dövlətin) ixtiyarında idi. Ümumi əhalinin 80%-i kəndlərdə yaşayırırdı. Onların isə 70%-ni xəzine torpaqlarında yaşayan **dövlət və xanədan kəndliləri** təşkil edirdi. Kəndli şəxslən azad olmaqla öz pay torpağından istifadəyə görə dövlətə tövü verirdi. Dövlət kəndliləri nisbətən geniş hüquqlara malik idi.

Şəxsən azad olan kəndli pay torpaqlarından istifadəyə görə dövlətə tövü verirdi. Kəndli torpağı sata, bağışlaya, icarəyə verə bilərdi. Ümumi vətəndaşlıq hüquqları əldə etmiş kəndli hüquqi şəxs kimi çıxış etmək – saziş bağlamaq, iddia irəli sürmək, daşınar və daşınmaz əmlaka sahib olmaq hüququna malik idi.

Kəndlilərin ikinci böyük qrupunu bəy, mülkədar və yaranmaqdə olan qolçomaq torpaqlarında yaşayan **sahibkar kəndliləri** təşkil edirdi. İqtisadi cəhətdən mülkədarlardan asılı olan kəndli ödənc müqaviləsi bağlanana qədər hələ də müvəqqəti mülkəlfiyyyəti hesab olunurdu. Sahibkar kəndliləri dövlət kəndlilərinə nisbətən torpaqla pis təmin olunmuş, əsasən möhsuldar olmayan torpaqlara malik idilər.

Torpağın daimi mülkiyyətçisi olmuş **icma kəndliləri** arasında təbəqələşmə getdikcə qüvvətlənməşdi. İcmada vergi verməkdə, dövlət və mülkədar mülkəlfiyyyətlərini yerinə yetirməkdə ellikə zəmanət saxlanılırdı. Tədricən icma torpaqlarının çox hissəsini ələ keçirmiş qolçomaqlar və varlı kəndlilər pay torpaqlarının vaxtaşırı bölüşdürülməsi qaydasını daim pozurdular.

1901-ci il yanvarın 1-dən qüvvəyə minən yeni torpaq qanunu bütün kateqoriyalarda olan kəndlilərin dövlət və sahibkar qarşısında vergi və mülkəlfiyyyətlərini dəqiq müəyyən edirdi. Belə ki, dövlət kəndliləri özlərinin həmisişlik istifadəsində olan pay torpaqlarına görə xəzinəyə həyətbaşı (tüstü) adlanan vergi əvəzinə, gəlirlər 10-12 faizini təşkil edən dövlət töycüsü, istifadə etdiyi digər torpaqlara görə torpaq vergisi və bütün kateqoriyalardan olan torpaqlara aid olunan zemski rüsumu ödəməli idilər. Zemski rüsumi yerli xörclərin -təhsil, səhiyyə, baytarlıq, əsasən də yerli inzibati idarəetmə aparatının saxlanması üçün alınırırdı.

Mülkədar kəndliləri öz ağasının xeyrinə mülkəlfiyyyətlər yerinə yetirir, malcəhot, yaxud bəhər, qışlaqda saxlanılan heyvanlar üçün ot pulu, tüstü pulu, bağ pulu və s. ödəyirdilər.

Rusiya imperiyası köçürmə siyasəti apararaq Azərbaycanın münbit ərazilərinə etnik rusları köçürürdü.

Azərbaycanda kişi əhalisinin orduya çağırılmamasına görə hərbi vergi tətbiq edilmişdi.

Milli burjuaziya. Azərbaycanda XX əsrin əvvəllərində formalasılmış milli burjuaziya xalqın sosial-iqtisadi həyatında müsbət rol oynamışdı. Milli burjuaziyanın iqtisadi cəhətdən qüvvətlənməsi digər millətlərdən olan burjuaziyyaya qarşı güclü rəqabət aparmağa imkan vermiş, qeyri-azərbaycanlılardan ibarət kapitalistlərin fəhlələrə qarşı ayrı-seçkililik siyasətinə güclü zərbə vurmuşdu.

Azərbaycan burjuaziyasının nümayəndələri sahibkarlıq fəaliyyətində ayrı-seçkililiyin olmasından, azərbaycanlı kapitalistlərə ruslarla bərabər hüququn verilməməsindən, şəhər özünüidarəəsində milli nümayəndəliyə say məhdudiyyəti qoyulmasından, ümumiyyətlə müsəlmanların dirçəliş və tərəqqi etməsinə törədilən əngellərdən nara-

ziliqlarını bildirsə də, rus imperializminə qarşı münasibətdə loyal mövqədə dayanır, siyasi yetkinlik göstərmirdilər. Milli burjuaziya siyasi partiya və ictimai təşkilat yaratmaq, xalqın və milli kapitalın qorunmasında səylərini birləşdirmək baxımından heç bir iş görməmişdir. Belə ki, milli sahibkarlar Bakı Neft Sənayeçiləri Qurultayı Şurası (BNSQS) və birinci dünya müharibəsi dövründə təşkil edilmiş Bakı Hərbi-Sənaye Komitəsi (BHSK) tərkibinə daxil edilməmişdir. Tacirlərin yarıya qədərinin azərbaycanlı olmasına baxmayaraq, Bakı sənaye rayonunun Birja cəmiyyətinin daimi seckili orqanı olan Birja Komitəsində milli burjuaziyanın nümayəndə yox idi.

Azərbaycanda fealiyyət göstərən bankların demək olar ki, hamisının sahibi qeyri-azərbaycanlılar idı. Yalnız 1914-cü ildə Bakıda H.Z. Tağıyev və M.Nağıyev tərəfindən ilk milli bank ("Tacir" bank) təsis edilmişdir.

Rus hökuməti rus kapitalistlərinin mənafeyini güdərək milli ucşarlıarda sənaye müəssisələrinin yaradılmasına çalışmadı, həmin əraziləri Rusyanın xammal mənbəyi kimi görmək istəmişdir. H.Z. Tağıyev Bakıda toxuculuq fabrikini açmaq üçün soy göstərmiş, çar məmurlarına "hədiyyələr" verməyə məcbur olmuşdur.

XX əsrin əvvəllərində Rusiya Sosial-Demokrat Fehlə Partiyası (RSDFP) Azərbaycanda təşkilatlarını yaradıb yerli xalq arasında təbliğatı genişləndirmiş, imperiya maraqlarına xidmət edən siyaset aparmışdır. Azərbaycan burjuaziyasının isə çarizmə, müstəmləkəciliyə qarşı mübarizə aparacaq siyasi feallığı olmadıqından bu işin aparılması ziyalıların öhdəsinə düşmüştür. Ziyalıların bir hissəsinin, xüsusi şəxslər də Rusiyada, Qərbi Avropada təhsil alanların arasında liberalizm baxışları möhkəmlənirdi. Bakı kimi inkişaf etmiş şəhərdə ali məktəblər açmaq barədə çar hökuməti heç bir soy göstərmirdi. Azərbaycanlı ziyalılar müstəmləkə zülmündən qurtarmaq üçün xalqın milli özünü dərk etməsinin vacibliyini anlayırdılar.

Milli azadlıq hərəkatına rəhbərlik etmək üçün siyasi partiya yaradılması ən aktual məsələ kimi qarşıda durardı. Keçmiş hümmətçilərdən ibarət qrup 1911-ci il oktyabrın 11-də Müsəlman demokrat "Müsavat partiyasının" əsasını qoydular. Romanovlar sülaləsinin 300

illiyi münasibəti ilə çar tərəfindən verilmiş əfv olunmadan sonra Bakıya qaydan M.Ə. Rəsulzadə "Müsavat" ("Bərabərlik") partiyasına daxil olur. "Müsavat" partiyası bütün müsəlman xalqlarının müstəqillik və tərəqqisi uğrunda mübarizə aparmaq ideyasını əsas məqsəd hesab edirdi.

Dövlət quruluşu. XX əsrin əvvəllərində Azərbaycan Rusyanın tərkibinə daxil olmaqla imperiya qanunları ilə idarə edilirdi. Birinci rus inqilabı çar hakimiyyyət orqanlarından imperiya quruluşunda bəzi dəyişikliklər keçirilməsinə hökuməti vadar edirdi. Həmin dövrdə imperiya qanunlarına edilmiş dəyişikliklər Azərbaycana da şamil olunurdu.

1905-ci il avqust ayının 6-da Dövlət Dumasının təsis olunması barədə çar manifesti verilir. Əsasnamənin birinci maddəsində göstərilir ki, Dövlət Duması məşvərətçi orqan kimi təsis edilir. Duma Dövlət Şurasına və çara göndəriləcək əsas qanunları işləyib və müzakirə etdikdən sonra onlara təqdim etməli idı. Dövlət Şurasından asılı vəziyyətdə olan Dumanın qəbul etdiyi qərarların imperator üçün heç bir əhəmiyyəti mövcud olmamışdır. Belə ki, çar Dumanın qərarlarını istədiyi vaxt imzalamaya bilərdi. Dövlət Dumasına seckiləri quberniyalar, vilayətlər və iri şəhərlər üzrə keçirmək nəzərdə tutulurdu.

Dövlət Dumasına seckilər keçirilməsi qaydası 1905-ci il dekabrın 11-də çarın verdiyi seckili qanununa əsasən müəyyən edilmişdir. Seckili qanunu elə tərtib edilmişdir ki, Dumada deputatların əksəriyyəti mülkədar və burjua nümayəndələrindən ibarət olmalı idi. Seçicilər əmlak və silki vəziyyətdən asılı olaraq dörd dərəcəyə bölündürdü. Seckilər çoxdərəcəli, yəni mülkədarlar və burjuaziya üçün ikidərəcəli, fəhlələr üçün üçdərəcəli və kəndlilər üçün dördərəcəli idi. Seçilər qeyri-bərabər idi. Belə ki, mülkədarlardan 2 min nəfərə, burjuaziyanın 4 min nəfərə, kəndlilərdən 30 min nəfərə, fəhlələrdən 90 min nəfərə bir seçici seçilirdi. 1905-ci il 11 dekabr qanununda seckili senzi qadınları, 25 yaşına çatmayan şəxsləri, orduda qulluq edənləri və köçəri həyat keçirən kiçik xalqları seckili hüququndan məhrum edirdi.

Hökumət birinci Dumaya seckiləri 1906-ci ilin fevralın axırı - martın əvvəllərində keçirməyi nəzərdə tutmuşdur.

1906-ci il fevralın 20-də çar “Dövlət Dumasının təsis edilməsi haqqında” Əsasnaməni elan etdi, eyni zamanda elə həmin gün Dövlət Şurasının yenidən qurulması haqqında fərman verdi. Faktiki olaraq Dövlət Şurası parlamentin yuxarı palatası kimi Dumada qəbul olunmuş qanunları təsdiq etmək hüquq aldı. Dövlət Şurasının solahiyətləri genişləndirilməklə onun üzvlərinin yarısını şəxsən çar özü təyin edir, qalan hissəsi isə seçilirdi. “Fövqəladə hallarda” imperatorun razılığı ilə qanunvericilik hüquq Nazirlər Şurasına verildi.

Dövlət Şurasının üzvləri 9 il müddətinə seçilməklə hər üç ildən bir onun tərkibinin üçdə biri növbə ilə yenidən seçilirdi. Dövlət Şurasının təyin edilən hissəsi üçün 40 yaş senzi və orta təhsilin olması və ya ona uyğun sınaqdan keçməsi müəyyən edilirdi.

Şuranın seçilen hissəsi aşağıda göstərilən qaydada müəyyən edilirdi: Senatdan 6 nəfər, hər bir quberniyadan bir nəfər iri torpaq sahibi, zadəgan cəmiyyətlərindən 18 nəfər, Akademiyadan 6 nəfər, sənaye və ticarət nümayəndələrinin hər birindən 6 nəfər seçilirdi.

Dövlət Şurasının solahiyətləri ilə Dövlət Dumasının solahiyətləri arasında böyük fərqli mövcud olmamışdı. Fərq yalnız onda ididir ki, Şura daha çox siyasi təsir etmə qüvvəsinə malik olmaqla çar tərəfindən həmişə müdafiə olundurdu.

Dövlət Şurasına çar tərəfindən təyin olunan sədr və sədr müavini başçılıq edirdi. Şuranın toplanma müddətlərini çar müəyyən edirdi. Komissiyaların yaradılması Şuranın solahiyətində idi.

I Dövlət Duması 1906-ci il aprelin 27-də işə başladı. İclasın keçirilməsinə dörd gün qalmış “Əsas dövlət qanunları məcəlləsi” yeni redaksiyada dərc olundu. Qanunvericilik solahiyəti əsasən çarın ixtiyarında saxlanılmış, Dövlət Dumasının və Dövlət Şurasının bu sahədə hüquqları azaldılmışdı.

Dumanın Birləşmiş Zadəganlar Şurasının mülkədar torpaqlarının müsadirə edilməsinə yönəlmış aqrar məsələ ilə bağlı təklifi hökuməti qorxuya saldı. Nəticədə 1906-ci il iyunun 9-da çar manifestinə əsasən I Duma buraxıldı.

1907-ci ilin yanvar - fevral ayında II Duma seçkilər keçirildi. 1907-ci il fevralın 20-də Duma işə başladı. Yenə də Dumanın müzə-

kirəsinə 4 aqrar qanun verildi. Stolipin hökuməti aqrar məsələdə heç bir güzəz etmək istəmirdi. 1907-ci il iyunun 3-də çar II Dumanın buraxılması haqqında fərman verdi.

1907-ci il iyunun 3-də III Duma seçkilərə dair yeni qanun imzalandı. Yeni qanun çarızmə silki seçkilər təşkil etmək imkanı verirdi. Belə ki, əvvəlki qanunda quberniya seçki məclislerinə seçkilər torpaq sahibliyi, birinci və ikinci şəhər, kəndli və fəhlə kuriyaları üzrə keçirilirdi. Yeni əsasnaməyə görə isə hökumət mülkədarlardan və ticarət-sənaye burjuaziyasının yuxarı təbəqələrindən ibarət seçicilərin sayını artırırdı. Yeni seçki qanunu, əvvellər olduğu kimi, yenə də qadınları, toləbə-gəncləri, yoxsulları, muzdurları seçkiyə buraxmırıldı. Yalnız kəndli təsərrüfatının başçısı olan kəndlilər seçkilərdə iştirak edə bilərlər. Duma seçkilərdə, həmçinin, bütün hərbi qulluqçulara seçki hüquq verilmədi. Qeyri-rus milletlərin hüquqları daha da məhdudlaşdırıldı. Bakı və Yelizavetpol qızalarından Ə. Topçubاشov, İ. Ziyadhanov, F. Xoyski, X. Xasməmmədov, Ə. Haqverdiyev və başqları Dövlət Dumasının deputatları olmuş, müsəlman fraksiyasını yətə atmışdır.

Stolipin hökuməti 1907-ci il iyunun 3-də dövlət çevrilişi etdikdən sonra ölkənin quberniyalarının 70 faizindən çoxunda “fövqəladə” və “güclü” mühafizə vəziyyəti elan etdi.

1906-ci il avqustun 19-da hökumət fövqəladə qanunvericilik qaydasında hərbi səhra məhkəmələrinin əsasnaməsini dərc etdirdi. Əsasnaməyə görə, fövqəladə və hərbi vəziyyət elan olunmuş ərazilərdə hərbi səhra məhkəmələrinin yaradılması nəzərdə tutulurdu. Siyasi xarakter kəsb edən bütün işlərə səhra məhkəmələrində baxılması nəzərdə tutulurdu. Əsasnaməyə görə siyasi işlərə ibtidai istintaq aparılmadan bir gün ərzində baxılmalı idi.

1906-1909-cu illər ərzində müxtəlif çar məhkəmələri 5 mindən artıq ölüm hökmü çıxarmış, bu hökmərin 3 mini icra edilmişdi. Hərbi səhra məhkəmələri əsasnaməsi Duma tərəfindən təsdiq edilmədiyindən 1907-ci ildə onların fəaliyyəti dayandırıldı.

1912-ci ildə III Duma buraxıldı. Həmin ilin payızında IV Dövlət Dumasına keçirilmiş seçkilər deputatlar arasında qüvvələr nisbətin-

də cüzi döyişiklik etdi. Sağ oktyabristlər (17 oktyabr 1905-ci il Mənifesti tərəfdarları) 284 yer, oktyabrist-kadetlər (konstitusiyalı monarxiya tərəfdarları) isə 258 yer aldılar.

Rusiyada çarizmin devrilməsi. 1917-ci il fevralın 14-də Dövlət Dumasının növbəti sessiyasının açılışı günü kütlövi nümayişlər keçirildi. Petroqrad Sovetində eksoriyyət təşkil edən menşevik və eserlər çar II Nikolayın razılığı ilə martin 2-də Müvəqqəti burjua hökuməti yaratıldılar. 1917-ci il martin 5-də daxili işlər naziri knyaz Lvov bütün qubernatorları və qubernator müavinlərini hakimiyyətdən kənar etdi və zemstvo idarələrinin sədrlərinə təklif etdi ki, onların vezifelerini icra etsinlər. Martin 12-də hökumət çara məxsus olmuş torpaqları alıb xəzinəyə verir. Martin 16-da udel (xanədan) torpaqları barəsində cəni cür sərəncam verilir. Beləliklə, 304 il davam etmiş Romanovlar sülalösünün hakimiyyəti ikinci rus inqilabı ilə devrilir və Müvəqqəti hökumət yaradılır.

Rusiya imperiyasını saxlamağa çalışan Müvəqqəti hökumət yerdə öz hakimiyyət orqanlarını yaradırdı. 1917-ci il mart ayının 9-da Qafqaz canişinliyi Xüsusi Zaqaqzaziya Komitəsi ilə, qubernatorlar isə quberniya komissarları ilə əvəz olundu. Yaranmış şəraitdə martin 29-da Bakıda toplanan milli qüvvələr "Müsəlman Milli Şurası" təşkil etdirilər. Şurunun müvəqqəti icariyyə komitəsi yaradıldı. Məmmədhəson Hacinski komitenin sədri, M.Ə. Rəsulzadə isə müavin təyin olundu.

1917-ci il aprelin 15-dən 20-dək Bakıda Qafqaz müsəlmanlarının qurultayı keçirildi. Qurultaya milli ərazi müxtariyyəti ideyası irəli sürüldü. Ümumiyyətlə isə bütün Rusiya müsəlmanları arasında iki cərəyan – **unitaristlər** və **federalistlər** mövcud idi. Unitaristlər müsəlmanlara Rusiya dövləti tərkibində yalnız milli-mədəni muxtarıyyət, federalistlər isə Rusiya federativ burjua respublikası daxilində müsəlmanlara ərazi muxtarıyyəti verilməsi ideyası ilə çıxış edirdilər.

1917-ci il mayın 1-dən 11-dək Moskvada Ümumrusiya müsəlmanları qurultayında federalistlər 271 səsə qarşı 446 səs çoxluğu ilə qətnamə qəbul olunmasına nail oldular.

1917-ci ilin sentyabrında Azərbaycanda yeni siyasi qüvvə, əvvəlcə "Rusiyada müsəlmanlıq", sonralar isə "İttihad" adlanan partiya

yaradıldı. Müsəlman Milli Şurasında "Müsəvət", sosialist "Hümmət" və "Ədalət" təşkilatları ilə yanaşı, "İttihad" da fəal iştirak edirdi.

1917-ci oktyabrın 22-də Bakı Sovetinə seçkilərdə "Müsəvət" partiyası qələbə çaldı. Partiyanın qələbə çalışmasında radikal tələblərin: müharibəni dərhal dayandırmaq, təzminatsız və ilhaqsız sülh bağlanması, bütün torpaqların müsadirə edilib pulsuz kəndlilərə verilməsi, zəhmətkeşlərin tələblərinin ödənilməsi və s. tələblərin böyük rolu olmuşdur. Lakin seçkilərdə qələbə qazanmış "Müsəvət" çox böyük taktiki səhv etdi - Bakı Sovetinə və onun İcariyyə Komitəsinə daxil olmadı. Bundan istifadə edən Ş. Şaumyan gələcəkdə öz mövqelərini Bakı Sovetində möhkəmləndirdi.

1917-ci ilin yaz ve yayında Bakının neft mədən və zavodlarında totillər, yiğincəqlər keçirildi. Fəhlələrin mənafeyini müdafiə edən mədən-zavod komissiyaları yaradıldı. 1917-ci il iyulun 16-da keçirilen konfransda onlar daimi fealiyyət göstərən orqana çevrildilər. Sentyabrın 17-də mədən-zavod komissiyaları konfransının növbəti iclasında Müvəqqəti hökumətin siyaseti pisləndi və sahibkarlara mədən-zavod komissiyalarının danişqısz tanınmasını, fəhlələrin iş götürüməsi və işdən çıxarılmasında bu komissiyaların iştirakını, müstərək müqavilənin bağlanılmasını tələb edən ultimatum verildi. Fəhlələrin ultimatumu rədd edildi. Lakin ümumbakı tətilindən sonra oktyabrın 2-də müstərək müqavilə bağlanıldı.

Oktyabrın 13-də Bakı Sovetinin İcraiyyə Komitəsi istefa verdi. Ş. Şaumyanın rəhbərliyi ilə Müvəqqəti İcraiyyə Komitəsi seçildi.

1917-ci ilin oktyabrın 25-də Petroqradda bolşevik silahlı çevrilişi edildi və Rusiya Sovet Respublikası yaradıldı. Noyabrın 2-də isə Bakı Sovet İcraiyyə Komitəsi Bakı şəhərində və Bakı rayonunda ali hakimiyyət orqanı elan edildi. Bakı Soveti İcraiyyə Komitəsinin yeni tərkibi seçildi. Bakı fəhlə deputatları Soveti ilə Bakı hərbi deputatları Soveti birləşdirildi və onu Bakı Fəhlə və Əsgər Deputatları Soveti adlandırmaq qərara alındı.

1917-ci ilin dekabrında Sovetin yeni tərkibinə 190 deputat, o cümlədən "Müsəvət" partiyasından 18 deputat seçildi.

Rusiyada Müvəqqəti hökumət dövründə hakimiyət torpaq, 8 saatlıq iş günü və digər məsələləri həll etmək üçün seçkili Müəssislər Məclisini çağırmaq və bu işləri orada həll etmək qərarına gəlmişdi. 1917-ci ilin noyabrında keçmiş Rusiya imperiyası ərazisində Müəssislər Məclisinə seçkilər keçirildi.

1918-ci ilin yanvarın 5-də işə başlayan Müəssislər Məclisi ertəsi gün Sovet hökuməti tərəfindən qovuldu. Milli ərazilərin muxtarıyyət qazanması ümidi heçə endirildi.

Müəssislər Məclisində Cənubi Qafqazdan seçilmiş nümayəndələr fevralın 23-də Tiflisdə toplanaraq özlərinin qanunvericiliyi – Zaqqafqaziya Seymini (parlamentini) yaratdılar. Azərbaycan fraksiyası seymdə 44 nümayəndə ilə təmsil olunmuşdu. Hər fraksiyadan bir nəfər olmaqla idarə heyəti yaradıldı.

1918-ci il martın 18-də Bakıda qırğın törətmış ermənilərə etiraz olaməti olaraq Azərbaycan (müsəlman) fraksiyası seymin tərkibində çıxdığını elan etdi. Seymin müsəlman fraksiyası Cənubi Qafqazda müstəqil respublikaların yaradılması tələbi ilə çıxış edirdi.

1918-ci il aprelin 22-də Cənubi Qafqaz seymi Zaqqafqaziya Demokratik Federativ Respublikasının yaradıldığını elan etdi. Gürcüstan, Azərbaycan və Ermənistən müstəqil respublikalar kimi federasiya tərkibinə daxil edildilər. Lakin respublikalararası ziddiyətlər tezliklə Federasiyanın dağılması ilə nəticələndi.

Yeni dövlət orqanlarının təşkili. 1918-ci il aprelin 25-də Bakı quberniya Xalq Komissarları Soveti yaradıldı. Onun sədri Ş. Şaumyan seçildi. Yeni hökumət orqanının tərkibinə iki nəfər azərbaycanlı – N. Nərimanov və M. Vəzirov daxil idi. Xalq Komissarları Sovetində komissarların yarıya qədəri ermənilərdən təşkil edilmişdi.

1918-ci il mayın 1-də Bakı Xalq Komissarları Sovetinin bəyannaməsi elan edildi. Bəyannamədə yeni hökumətin Sovet Ümumrusiya Mərkəzi hökuməti ilə six əlaqə saxlayacaqı və ónun qəbul etdiyi bütün dekret və qərarları özü üçün vacib hesab etdiyi bildirlərdi.

Bəyannamədən dərhal sonra banklar, neft sənayesi, ticarət donanması, nəqliyyat və digər sahələr milliləşdirildi. Həmin müəssisələrə dövlət tərəfindən komissarlar təyin edildi.

XKS-i quberniya məhkəmə sistemini ləğv edərək, qəza və mahal məhkəmələrini təşkil etdi. Məhkəmənin tərkibi hakimdən və iki nəfər islasçıdan ibarət idi. Məhkəmə iclası iki dildə – Azərbaycan və rus dilində aparılırdı.

Bakı Xalq Komissarları Soveti yanında Fövqəladə Komissiya da təsis edildi. Fövqəladə Komissiyanın sədri erməni təyin edildi. Daxili İşlər Komissarlığı yanında hərbi tribunal yaradıldı.

Əthalinin bir hissəsini orduya çağırmaq qərara alınmışdı. Bakı quberniyasında mülkədar torpaqlarının, iri malikanələrin, mülkədarların mal-qara, at və kənd təsərrüfatı alətlərinin bir qismi müsadirə edilərək kəndlilər arasında bölüşdürüldü.

Hüququn inkişaf xüsusiyətləri. XX əsrin əvvəllərində Rusiya imperiyasının qanunları əsas dövlət qanunları kimi Azərbaycan ərazisində tətbiq edilirdi. İnqilabi yüksəliş dövründə çar hökuməti qanunvericilikdə bir sıra yeniliklər etməyə məcbur olmuşdur.

1905-ci il 17 oktyabr manifestindən sonra çar hökuməti vətəndaş azadlıqlarının təmin olunmasında və qorunmasında elə bir ciddi dəyişiklik etməmiş, yalnız bəzi müvəqqəti qaydaların tətbiq olunmasına dair forman imzalamışdır. Digər tərəfdən isə müvəqqəti qaydalar çarın vətəndiyi söz azadlığı, mətbuat, ittifaqlar, vicedan və s. hüquqların təmin olunmasına xidmet etmirdi.

Mətbuat haqqında müvəqqəti qaydalar. Bu qaydalar 1905-ci il noyabrın 24-də verilmişdir. Qaydalara uyğun olaraq dövri mətbuat üzərində ilkin və ümumi senzura götürüldürdü. Dövri mətbuatın tətbiq olunan inzibati cərimələr də ləğv edilirdi. Lakin bu qayda yerlərdəki mətbuatı deyil, yalnız şəhər mətbuatına aid edilirdi. Qaydaların 9-cu maddəsinə müvafiq olaraq hökumət mətbuatının hər bir nömrəsinə həbs qoyula bilərdi. İnzibati orqanlar tərəfindən qoyulmuş həbs məhkəmə istintaqının köməyi ilə günahkarları müəyyən etməli idi.

Mətbuatdakı cinayət əməlinə görə müvəqqəti qaydalar çox ağır cəzalar müəyyən edirdi.

Məhkəmənin qərarı ilə nəşriyyat müvəqqəti dayandırıla və ya tamamilə qadağan oluna bilərdi. Beləliklə, müvəqqəti qaydalar nəinki mətbuat azadlığını təmin edir, eksinə redaktor və müəlliflər əleyhinə repressiyani daha da gücləndirirdi.

1906-cı ilin 18 martında müvəqqəti qaydalara əlavələr və dəyişikliklər edildi. Dövri mətbuat üçün edilmiş dəyişikliklərdə məqsəd mətbuatı daha da sıxışdırmaq, mətbuat işçilərinin qarşı təzyiqləri artırmak idi.

1906-cı il aprelin 26-da qeyri-dövri mətbuat barəsində müvəqqəti qaydalar müəyyən edildi. Bu qaydalar da ilkin və ümumi senzurəni ləğv edirdi. Mətbuat üzrə yerli komitə və ya təlimatçı nəşre həbs qoya bilərdi. Həbs üçün bəhanə cinayət qanunvericiliyində nəzərdə tutulmuş qaydaların pozulmasının əlamətləri və ya cinayətin özü ola bilərdi. Broşura və kitabların çap edilməsində günahkar olan şəxslər 26 aprel qaydalarına uyğun olaraq il yarıma qədər həbsxana cəzasına məruz qalırdılar.

Cəmiyyətlər və ittifaqlar haqqında müvəqqəti qaydalar. 1906-cı il martın 4-də cəmiyyətlər və ittifaqlar haqqında müvəqqəti qaydalar dərc edildi. Müvəqqəti qaydalara görə hakimiyyət orqanlarının icazəsi ilə cəmiyyətlər və ittifaqlar yaradıla bilərdi. Lakin bu ümumi prinsip çoxlu məhdudiyyətlərlə tənzimləndiyindən cəmiyyət və ittifaqların azadlığından danişmaq əbəs idi. İstənilən cəmiyyəti hakim sinfin iradəsindən asılı olaraq ictimai sakitliyi pozmağa görə ittihəm etmək çox asan idi. Bu məsələdə ali instansiya daxili işlər naziri idi. O, öz istədiyi kimi istənilən ictimai cəmiyyəti bağlaya bilərdi. Cəmiyyət və ya ittifaq yaratmaq isteyən şəxs cəmiyyətin nizamnaməsinin layihəsini müvafiq nazirliyə təqdim etməli idi.

Yeniyetmələr, ali və orta ixtisas məktəblərində oxuyanlar cəmiyyətin yaradılmasına və onun fəaliyyətində iştirak etməyə buraxılmırdılar. Ali məktəblərdə təhsil alanlar yalnız öz təhsil müəssisələrinin nizamnaməsinə uyğun yaradılmış cəmiyyətlərdə iştirak edə bilərdilər.

Hökumət müəssisələrində xidmət edən, dövlət və şəxsi dəmiryollarında, ümumi istifadə olunan telefon-rabito müəssisələrində çalışanlar maddi və mənəvi tələbatlarını ödəmək üçün öz müəssisə rəhbərliyinin razılığı ilə xeyriyyə cəmiyyətləri yaratmaq hüququna malik idilər. Nazirlər istədiyi vaxt həmin cəmiyyətləri nizamnamədən kənarlaşmalar adı ilə bağlaya bilərdilər.

Cəmiyyət və ittifaqların təşkil edilməsi, qeydiyyata alınması, qadağan olunması və ya bağlanması quberniya, vilayət və şəhərlərdə

dövlət idarələri yanında yaradılmış xüsusi orqanlar vasitəsilə həyata keçirilirdi.

Qubernator və ya şəhər rəisi cəmiyyətin fəaliyyətində ictimai səkitliyi və təhlükəsizliyi hər hansı bir təhlükə müəyyən edərdi, dərhal həmin cəmiyyəti bağlaya bilərdi. Quberniya idarəsi yanındaki ictimai işlər üzrə idarə həmin məsələyə baxıb son qərar verirdi.

Müvəqqəti qaydaların ikinci hissəsi həmkarlar təşkilatlarının fəaliyyəti ilə bağlı məsələləri nizamlayırırdı. Qaydalara görə, həmkarlar ittifaqlarının əsas vəzifələri müəssisələrə əməkçilərin iş şəraitini yaxşılaşdırmaq, müəssisə sahibləri ilə fəhlələr arasında “iqtisadi məraqları tənzimləyib” son nəticədə əmək məhsuldarlığına nail olmaq idi. Xarakterik cəhətlərdən biri də bundan ibarət idi ki, hökumət sahibkarlar ittifaqını da həmkarlar ittifaqına aid edirdi.

Çarızın bütün söylərini həmkarlar ittifaqlarının güclü bir təşkilata çevrilməsinin qarşısının alınmasına yönoltmışdı. 1906-cı il 4 mart qaydaları iki və ya bir neçə həmkarlar təşkilatı və ittifaqların birləşməsini qadağan edirdi. Xarici dövlətdə yaşayan şəxslər və təşkilatlar tərəfindən həmkarlar ittifaqının təsis edilməsi qadağan olunurdu. Diğer tərəfdən, istehsal əlamətlərinə görə həmkarlar ittifaqının yaradılmasına qotu yol verilmirdi. 4 mart qaydalarına görə, bir peşə və ya bir-biri ilə əlaqədar olan istehsal sahələri üzrə işləyən fəhlələr həmkarlar ittifaqına daxil ola bilərdilər. Dövlət qulluğunda olanlara həmkarlar ittifaqını təsis etmek qadağan edilirdi. Cəmiyyət ittifaqlarının və ya cəmiyyətlərin yaradılmasında müəyyən edilmiş qaydaların pozulmasında günahkar olan şəxslər üç ay müddətində həbs cəzasına məhkum edilir, siyasi məqsəd daşıyan və ya xaricdə yaşayan şəxs və təşkilat tərəfindən yaradılan cəmiyyət və ittifaq sədri bir il müddətinə qədər qalaya və ya həbsxanaya salınırdı.

Yığıncaqlar barəsində müvəqqəti qaydalar. 1906-cı il martın 4-də yığıncaqlar barəsində müvəqqəti qaydalar dərc edilir. 17 oktyabr manifestində irolu gələn “azadlıqlar” Müvəqqəti qaydalar da eks olunmuşdu. Belə ki, qaydalar azad yığıncaq anlayışını minimuma endirirdi. Təhsil müəssisələrində toplantıları yalnız dərs və tədris prosesi üzrə keçirmək olardı. Həm də belə toplantılar tədris

müəssisələrinin nizamnaməsinə uyğunlaşdırıldı. Küçə və meydanlarda yiğincalar qubernatorun və ya şəhər rəisinin icazəsi ilə keçirilməli idi. Hətta çar sarayının, Dövlət Duması və Şurasının yerleşdiyi ərazilərdən yarım verst məsafədə, bina daxilində iclas keçirmək qadağan edildi. Açıq havada isə bu iki verstlik (1,06 km.) məsafədə nəzərdə tutuldu. Kütłəvi yiğincaları mehmanxana, restoran, ictimai yeməkxanalarda və s. yerlərdə keçirmək qadağan olunurdu.

Kütłəvi yiğincalara silahlı şəxslər, azyaşlılar, o cümlədən aşağı və orta təhsil müəssisələrində oxuyanlar buraxılmırı.

Kütłəvi toplantı keçirmək istəyən şəxslər on gecə üç gün müddətində yerli polis rəisi müraciət etməli idilər. Polis rəisi tödbirin ictimai sakitlik və təhlükəsizliyin və ya cinayət qanunvericiliyinin tələblərinə uyğun olmaması bəhanəsi ilə onun keçirilməsini qadağan edə bilərdi. Yiğincaya icazə verildiyi şəraitdə qubernator və ya yerli polis rəisi tərəfindən xüsusi təyin edilmiş məmər iclasın keçirilməsinə nəzarət hüququna malik olur. Çox zaman pıstav iki dəfə xəbərdarlıqlıdan sonra iclası bağlaya bilərdi. "Qaydalar" polis nümayəndələrinə də özbaşına səlahiyyətlər verirdi.

Polis nəfəri "toplantının mövzudan kənara çıxdığını" müəyyən edərdi, iclası bağlaya bilərdi. Bu isə guya iclasda əhalinin bir hissəsini digər hissəsinə qarşı düşmən mövqeyi tutmaqdə günahlandırılmışdan ibarət ola bilərdi. İclasda pul ianəsi toplamaq qadağan edildi. Hər hansı kənar şəxsin iclas zalına daxil olması onun dayandırılması ilə nəticələnə bilordi.

"Qaydalar"ı pozanlara qarşı cəzalar da müəyyən edildi. "Münasib" olmayan bəyanatlarla çıxış edən şoxs üç ay müddətinə həbs edilir və ya pul ceriməsi ödəyirdi. Silahlı iclasa daxil olan şəxsi də belə cəza gözləyirdi.

XX əsrin əvvəllərində aqrar islahatlar və qanunlar. 1906-ci ilin iyundan çar hökuməti kəndlə icmasının ləğv edilməsi və icma torpaqlarının kəndlilərin şəxsi mülkiyyətinə verilməsi barədə öz tekliflərini baxılmaq üçün I Dövlət Dumasının müzakirəsinə verdi. Lakin Duma buraxıldığından icma kəndlə torpaq sahibliyindən xüsusi torpaq sahibliyinə keçmək haqqında qanun 1906-ci il noyabrın 9-da Dövlət Dumasında müzakirə olunmadan elan edildi.

1906-ci il 9 noyabr qanununa əsasən, icma torpaqlarına sahib olan hər bir kəndlilikə icma torpağından ona düşən payı xüsusi mülkiyyət kimi almaq hüququ verildi. 24 il ərzində torpaqların yenidən dövraşırı bölünmədiyi kəndliliklərində kəndlilər bu vaxta qədər istifadə etdikləri torpaq sahələrinin mülkiyyətçisi ola bilərdi. Fərman mülkiyyətçi kəndlərə köhnə yerde yaşamaqda davam etmək, yaxud onlara mülkiyyət kimi ayrılmış torpaq sahəsinə keçmək hüququ verirdi. Birinci haldə onlar oturaq kəndlilər, ikinci haldə xutor sahibləri adlanırdılar.

Aqrar qanun təşəbbüsüsü olan zadəganlar onu böyük ruh yüksəkliyi ilə qarşıladılar. Oktyabristlər və burjuaziya çar aqrar qanunu na tamamilə tərəfdar çıxdı. Kadetlər əslində Stolipin fermanına etiraz etməyərək, kəndlilərin narazılığının qarşısını almaq məqsədi ilə dövlət mülklərindən torpaq fondu yaratmaq və onu kəndlilərə ödənc mürqəbilində vermək təklifini irəli sürdürlər.

Aqrar islahatı həm zadəganları, həm də burjuaziyanı tamamilə təmin edirdi. Onlar əsas kəndliliklərini yenidən qarət etmək platformasında birləşdilər. Çünkü Stolipin islahatı kəndlilərə bir qarış da olsun mülkədar torpağı vermirdi. Hökumət bir şeyə ümidi edirdi ki, kəndlilərin xeyli hissəsi və on əvvəl yoxsullar qəti surətdə var-yoxdan çıxacaq və öz torpaqlarını qolçomaqlara satacaqlar. Beləliklə də, qolçomaqlar torpağı alaraq, xüsusi torpaq sahiblərinə çəvriləcək, mülkədarların labüb müttəfiqləri olacaq və inqilabi kəndliliklərə qarşı bir növ səddə çəvriləcəkdir. Hökumət qolçomaqlara açıq surətdə belə bir çağırışlarla müraciət etdi: "Varlanın, icmanın qarət edin, xüsusi mülkiyyəti möhkəmləndirin".

1910-cu il iyunun 14-də II Nikolay Dumanın və Dövlət Şurasının qəbul etdiyi "kəndlilik torpaq sahibliyinə dair" qanun layihəsini təsdiq etdi. Yeni aqrar qanun 1906-ci il 9 noyabr fərmanının prinsiplərini bərəqərar edir və icma torpaq sahibliyinin ləğv edilməsi üçün daha böyük imkanlar yaradırı. 1910-cu il qanunu ilə artıq məcburi qaydada bütün icma kəndliliklər, əger onların yaşadığı icmalarda ödəncə keçildiyi vaxtdan icma torpağı yenidən dövraşırı bölünməyiblər, xüsusi mülkiyyətçilər vəziyyətinə keçirilirdilər. 1911-ci il 19 may qa-

nununa görə kəndlilörin icmadan çıxması üçün kəndli yığıncağının razılığını almaq işi də xeyli asanlaşdırdı. İndi bu iş kəndli yığıncağında səslərin 2/3 hissəsinə əsasən deyil, sadəcə olaraq səs çoxluğuna əsasən mümkün idi.

Hökumət yer quruluşu komissiyalarından (38 quberniya və 411 qəza komissiyası) istifadə edərək, məcburi qaydada icma kəndli torpaq sahibliyini dağıtmağa və kəndliləri torpaqdan yeni “azad etmə” işinə başladı. 1906-1916-cı illər ərzində hökumət 16 milyon kəndli həyətindən yalnız 2,1-2,3 milyon həyəti, yəni bu həyətlərin hamısının təqribən 14,4 faizini icma sahibliyindən xüsusi mülkiyyətə keçirə bildi. Xüsusi mülklərdə isə bu vaxt ərzində təxminən 16 milyon desyatın torpaq, yaxud kəndlilörin əlində olan torpaq fondunun 14,4 faizi qədər torpaq var idi.

Kəndlilər çar aqrar qanununa qarşı qətiyyətə mübarizə aparırdılar. Onlar öz nümayəndələrini yer quruluşu komissiyalarına göndərməkdən imtina edir, kəndlilərin icmadan ayrılması üçün cəmiyyətin razılığını vermir, torpağın öz xüsusi mülkiyyətinə keçirilməsi barədə orizo verən kəndliləri toqib edir və onları öz ərizələrindən imtina etməyə məcbur edir, **xutorlara və ortabablara** ayrılan qolçomaq kəndlilərlə mübarizə aparırdılar.

Stolipin aqrar qanunericiliyinə qarşı yönəldilmiş belə açıq-aşkar kəndli “hökumətləri” çox idi. Kəndlilər Stolipinin yer quruluşunu heç də əbəs yerdə “kəndli yer pozğunluğu” adlandırmamışdır. Stolipinin aqrar siyaseti bütövlükde hökumətin və mülkədarların gözlödikləri nəticələri vermədi. Qolçomaqlığın bir qədər artması, mülkədar təsərrüfatında burjuva münasibətlərinin güclənməsi, bazzarnın və onunla əlaqədar olaraq kənd təsərrüfatının genişlənməsi bütövlükdə ölkənin iqtisadi inkişafının əsas ziddiyətini – inkişaf edən kapitalizmə saxlanmaqdə olan feodalizm qalıqları arasında ziddiyəti aradan qaldıra bilmədi.

Mülkədarlarla kəndlilər arasında torpaq uğrunda mübarizə Stolipinin aqrar siyaseti nəticəsində neinki zeifləmədi, əksinə daha da gücləndi. Rusiyada mülkədarların siyasi hökmərənlığı və kənd təsərrüfatında həlliədici iqtisadi mövqelərin onların əlində saxlanması ic-

timai inkişafın əsas tələbləri ilə bir araya siğmirdi. Sinf mübarizənin güclənməsi göstərdi ki, Stolipin öz vəzifələrini yerinə yetirmədi. Çünkü 1910-cu ildən 1914-cü ilədək bütün Rusiyada 13305 kəndli çıxışları olmuşdu. Mülkədar torpaq sahibliyinin tərəfdarı olan partiyalar (feserlər) öz liderindən məyus olmağa başladılar. “Yuxarı təbəqələr” Stolipini dəyişdirmək haqqında danışmağa başladılar. 1911-ci ilədə Stolipini onun öz cangudənlərindən biri öldürdü.

Birinci dünya müharibəsi illərində də kəndli məsələsi daim gündəlikdə olmuş, Rusyanın aqrar quruluşunun doğduğu bütün sinfi ziddiyətlər davam etmişdir. Bununla birləşdə Stolipinciliklə əlaqədar olaraq kəndlilər arasında artan ictimai təbəqələşmə yoxsullarla qolçomaqlar arasında toqquşmanı labüb surətdə gücləndirdi.

1912-ci il sığorta qanunu. Fəhlə hərəkatının qüdrətli yüksəlişinin tozyiqi altında 1912-ci ilin iyundan çar hökuməti xəsteliyə və bəzi bədbəxt hadisələrə görə sığorta haqqında qanun verdi. Sığorta haqqında qanun fəhlələri qane etmirdi. Bu qanun bütün Rusiya proletarlarının yalnız təqribən 1/5 hissəsi üçün qüvvədə idi. Qanun dövlət zavodlarının və müəssisələrinin fəhlələrinə, xırda sənaye müəssisələrinin fəhlələrinə, kənd təsərrüfatı proletariatına və ticarət-sənaye qulluqçularına aid edilmirdi. Milli ucqarların fəhlələri də sığortadan məhrum edilmişdi. Sığorta haqqında qanuna görə yalnız çox cüzi müavinen müoyyən edildi, həm də qanun əlliliyi, qocalığı və işsizliyi görə sığortanı qətiyyən nəzərdə tutmurdu.

Sığorta haqqında qanunda sığorta fondunun xeyli hissəsinin fəhlələrin özləri tərəfindən verilməsi nəzərdə tutulurdu. Lakin müavinətin verilməsi bir çox cəhətdən zavod sahiblərindən asılı olurdu, cünki sığorta idarələrində nümayəndələrin yarısı onların öz nümayəndələri idi. Bu qanuna görə fəhlələrə de sığorta orqanlarına öz müvəkkillərini seçmək hüquq verilirdi. Bolşeviklər partiyası sığorta nümayəndələri seçkisi kampaniyasından istifadə etdi. Fəhlələrin yığıncaqlarında, vərəqələrdə, Dövlət Dumasının tribunasında, hökumətin verdiyi qanunun “sənayeçilərin fəhlələrdən sığortalanması” qanunu olduğu xalqa bildirilirdi. Bolşevik partiyası fəhlələrin sığortalanması haqqında elə bir həqiqi qanun verilməsinə nail olmağı lazımlı bilirdi

ki, bu qanun Rusyanın bütün fehlələri üçün qüvvədə olsun, o, fehlələri nəinki bədbəxt hadisələrdən və xəstəliklərdən, həmçinin əlliliyə, qocalığa və işsizliyə qarşı sığortalasın və sığorta fondu yalnız kapitalistlərin mənfəətindən ayırmalar hesabına yaradılsın. Sığorta idarəsinin fehle qrupu öz tələblərinin yerinə yetirilməsi sahəsində kütłələr arasında izahat işini güclendirdilər.

Cinayət hüququ. Bəhs edilən dövrədə cinayət hüququ sahəsində verilmiş qanunlar inqilabçılarla, fehələrlə, kəndlilərlə qarşı repressiya xarakteri daşıyırıldı. Belə ki, 1905-ci il 10 aprel fərmanı ilə mülkədar malikanələrinin qarət edilməsinə görə kənd cəmiyyətləri omlak məsuliyyəti daşıyırdılar.

1905-ci il 2 dekabr qanunu ilə dövlət idarələrində, ictimai və dövlət əhəmiyyətli müəssisələrdə tətilə görə iştirakçıların təqib edilməsi gücləndirildi. Tətil keçirilməsində iştirak edən və günahkar olan şəxslər 4 aydan 1 ilə qədər həbsxanaya salınırdı. Eyni ilə belə cəza tətildə iştirak edən şəxs tərəfindən digərlərini tətilə məcbur etmək üstündə verilirdi. Bundan əlavə günahkar dövlət qulluğunda xidmətdə olan məmər olardısa, məhkəmə həbsxana cəzası ilə birlikdə onu vəzifədən kənarlaşdırmaq səlahiyyətinə malik idi.

Dövlət Şurası tərəfindən 1906-ci il fevralın 9-da təsdiq edilmiş sənədə görə partlayıcı maddənin hazırlanmasında, əldə edilməsində, saxlanılmasında, gəzdirilməsində, istifadə olunmasında günahkar olan şəxslər xüsusi hüquqlardan və imtiyazlardan məhrum edilməklə 4 ildən 5 ilə qədər azadlıqdan məhrum edilirdi. Digər tərəfdən, partlayıcı maddənin saxlanılmasında məqsəd dövlət əleyhinə her hansı bir cinayət törətmək olduğu məlum olardısa, müqəssiri bütün əmlakı müssadırə olunmaqla 15 ilə qədər katorqaya sürgün gözləyirdi.

Cinayət hüququ sahəsində Dövlət Şurasının 1906-ci il 13 fevral tarixli sənədində göstərilirdi ki, hökumətin və vəzifəli şəxslərin fealiyyəti barədə yalan şayıə yayanlar, həmçinin belə şayıələri ordu və ordu hissələri barəsində yayaraq əhalini onlara qarşı düşmənciliyə sövq etməyə, yalandan kütłəvi felakətin olacağı barədə əhali arasında həyəcan yaratmağa görə günahkar olanlar 8 ay və ya 1 ilə qədər həbsxana cəzasına məruz qalırdı.

Əhalinin müəyyən hissələri, silklər və ya sahibkarlarla fehələlər arasında düşməncilik yaradılanları həbsxana və ya islah cəzası gözləyirdi.

1905-ci il aprelin 15-də kənd fehələləri arasında tətilə görə qanun verildi. Bu qanuna görə tətilde iştirak edən kənd fehələləri 4 aydan bir ilə qədər həbs oluna bilərdilər. Tətilin təşkilatçıları isə bütün şəxsi və ona verilmiş imtiyazlardan məhrum edilməklə, eyni zamanda həbs olunan anda silahlı müqavimət göstərərdi, bütün əmlakı müsadirə olunmaqla 8 il müddətinə katorqaya gönderilirdi.

1906-ci il 23 aprel qanunu ilə dövlətin kredit ödəmək imkanları barədə əhalı arasında onun etibarının itirilməsinə yönəldilmiş yalan şayıələr yaymağa görə günahkar olanlar bəzi hüquqlardan məhrum edilməklə, 1 il 4 ay həbsxana cəzasına məruz qalırdılar.

Nazirlər Şurası barədə çarın imzaladığı 18 avqust 1906-ci il əsasnaməsinə görə, ordu hissələri arasında dövlət əleyhinə yönəlmış təlimatların və mühakimələrin yayılmasına görə günahkar olanlar hərbi və donanma məhkəmə tribunallarına verilməklə katorqa cəzasına məruz qalırdılar.

18 avqust 1906-ci il çar qanunu ilə nizami və qeyri-nizami ordu hissələrində xidmət etmək mükəlləfiyyətindən yayının şəxslər bəzi şəxsi və hüquqi vəziyyətində asılı olaraq ona verilmiş imtiyazlardan məhrum edilməklə 4 ildən 6 ilə qədər həbsxana və ya 4 ildən 6 ilə qədər sürgün edilməklə katorqa işlərinə cəlb edilirdi.

İnqilab dövründə yeni cinayət qanunlarının hazırlanması ilə yanaşı, 1903-cü il Cinayət qanunnaməsinin ayrı-ayrı fəsilləri və maddələri tətbiq edilirdi. Belə ki, orada cinayətin tərkibi hissələr üzrə verilmiş və bəzi hallarda isə repressiyən artırılması tam əks olunmuşdu. 1904-cü il aprelin 7-də siyasi cinayətlər üzrə bütün maddələr, 1906-ci il martın 14-də isə dini cinayətlər üzrə qanunun ikinci fəsli qüvvəyə mindi.

Məhkəmə və proses. Çar hökuməti Rusiya imperiyasının ayrı-ayrı hissələrində hərbi vəziyyət, fövqəladə və ya gücləndirilmiş mühafizə elan etdiyinə görə məhkəmə orqanlarının əsaslarında elə bir dəyişiklik edilməsini lüzum bilmirdi. Çar hökumət orqanları tərəfindən qarşıya qoyulmuş terroru məhkəmə orqanları, xüsusilə də hərbi

məhkəmələr çox müvəffəqiyətlə yerinə yetirirdi. Eyni zamanda, çar inqilabla mübarizə məqsədilə bir sıra prosessual qanunvericilik vermişdi.

1906-ci il martın 18-də Dövlət Şurası mühüm cinayot işləri aparılması müddətini qısaltmağı təklif edən prosessual qaydaları təsdiq etdi. Bu qanun güclənməkdə olan fəhlə və kəndli hərəkatına divan tutmaq məqsədi gündürdü.

Silk nümayəndələrinin iştirak etdiyi məhkəmə palatasının icraatında olan işlər onlardan alınaraq dairə məhkəmələrinə verildi. Dairə məhkəmələri isə dövlət hakimlərindən, yerli qəzanın zadəganlarından, yerli şəhər idarəsi başçısından və həmin qəzanın bir nəfər nahiyə starşinasından təşkil edilirdi.

1906-ci ilin aprelin 22-də yüksək rütbəli məmurların işi üzrə ali məhkəmə yaradıldı.

Çar tərəfindən toyin olunan Dövlət Şurası üzvlərindən birinin sədrliyi ilə ali cinayət məhkəməsi təşkil edildi. Onun tərkibinə Senat departamentinin cinayət işləri üzrə kassasiya, birinci departamentin cinayət kassasiya işləri üzrə üç senator və birinci departamentdən iki senator daxil edilirdi. Ali cinayət məhkəməsinin qərarından şikayət vermək olmazdı. Məhkum olunan şəxslər yalnız əfv olunmaları üçün çardan xahiş edə bilərdilər.

1906-ci ilin 19-20 avqustundan hərbi-səhra məhkəmələri təsis edildi. Hərbi-səhra məhkəmələri hərbi vəziyyət və fövqəladə mühafizə elan edilmiş ərazilərdə general-qubernator və ya ali rütbəli məmurlar tərəfindən yaradılırdı. Təlimatda deyilirdi ki, cinayət əməllərinin artdığı yerdə, açıq-aydın cinayət fəaliyyəti ilə möşgül olunduğu və həmin cinayət əməllərinin təhqiq və sübut edilməsinə heç bir lüzum olmadığına görə hərbi-səhra məhkəmələrinin yaradılması çox mühüm məsələlərdəndir. Hərbi-səhra məhkəmələri sərdən və dörd nəfər ordu və ya donanma zabitindən yaradılırdı. Cinayət əməlinə görə müqəssir dərhal, bir gün müddətinə mühakimə üçün hərbi-səhra məhkəməsinə verilirdi. Məhkəmə isə iki gün ərzində işə baxırırdı. Məhkəmə araşdırması bağlı qapı arasında aparılırdı. Hökm müharibə dövrünün qanunlarına uyğun olaraq dərhal, lakin on çoxu bir gün müddətinə qanuni qüvvəyə minir və icra edilirdi.

Hərbi-səhra məhkəmələrində mühakimə işləri ölüm hökmü mərasimlərini xaturladırdı. Məhkəmələrin fəaliyyəti ağlışımaz özbaşınalıqlar doğururdu. Bəzən isə qabaqcadan general-qubernator bu və ya digər iş barədə hansı hökmü çıxarmağı hərbi-səhra məhkəmələrinə birbaşa göstəriş verirdi. Hakimlərin gələcəkdə cəzasız qalmaları namına onların adları gizli saxlanılırdı. Hərbi-səhra məhkəmələrində işgəncədən geniş istifadə edilirdi. Bəzən isə işgəncələrdən yaxa qurtarmaqdan ötrü müttəhim bilərkədən öz ölümünə razılıq verir və tərtib olunmuş müvafiq protokolu imzalayırdı.

İnqilabi hərəkatla mübarizə üçün çar hökuməti tərəfindən yeni orqan – mühafizə şöbələri yaradılırdı. Çünkü jandarm idarəsi öz vəzifələrinin öhdəsindən gələ bilmədiklərinə görə polis departamenti 1902-ci ildə axtarış şöbəsi yaratmış, 1903-cü ildən isə adı dəyişdirilərək mühafizə şöbəsi adlandırılmışdı. Jandarm idarəsinə isə yalnız axtarış işləri həvalə edilirdi. Mühafizə şöbələrinə partiyalar içərisində agentura təşkil etmək barədə göstəriş verilmişdi. İğtişaş törətmək mühafizə şöbəsi üçün adı işə çevrilmişdi. Mühafizə şöbəsinin icra orqanı – **jandarm** öz əməkdaşlarını lazımı sənədlərlə tochiz edir, onların həbsxanadan qazmalarına kömək edirdi. Onlardan bəziləri hətta leqal fəaliyyətə keçirdi.

Cənubi Azərbaycanda 1905-1911-ci illər demokratik milli-azadlıq hərəkatı

İran rejimi Cənubi Azərbaycan ərazisini şah hakimiyyətinin aqrar xammal bazası əlavəsino çevirmiş, əvvəlki əsrlərdə olduğu kimi, XIX əsrin sonu XX əsrin əvvəllərində də kənd və icma torpaqlarının böyük hissəsi fars məmurlarının, iri mülkədarların və ali ruhaniyərin əsas gəlir mənbəyi olmuşdur. Fars hakimləri, yerli mülkədar-ərbablar Cənubi Azərbaycanda yüzər, bəzən isə minlərlə kəndə sahib idilər.

Şəhərlərdə sənətkarlı sahələri üstünlük təşkil edirdi. Təbriz şəhərində hər birində 50 nəfərdən 100 nəfərə qədər fəhlə çalışan kiçik müəssisələr mövcud olmuşdur.

Cənubi Azərbaycan əhalisi, zəhmətkeş kəndlilər hüquqsuz təbəqə kimi tamamilə fars satraplarının və mülkədarların hakimiyyətin-

dən əzab çəkirdi. Hətta kəndlilər öz ağalarının icazəsi olmadan oğlunu evləndirə, qızını əra vera bilməzdi. Mülkədar kəndlini döyə, həbs edə və yaşıdagı yerden sürgün edə bilərdi.

Şah hökuməti Cənubi Azərbaycanda çoxsaylı vergilər toplayırdı. Kəndlilər 50-yə qədər müxtəlif vergilər və renta ödəməli olurdular.

Cənubi Azərbaycanın 1896-ci ildən 1906-ci ilə qədər canışını olmuş şah taxt-tacının vəliəhdii Məhəmmədəli Mirzə yerli ehaliyə qarşısı soyğunçu siyaset apardı və onları adı hüquqlardan belə məhrum edirdi. Xalq Cənubi Azərbaycanı tərk edərək işləmək üçün yer axtarırdı. Şimali Azərbaycana məcburiyyət üzündən gəlmis mövsümi işçilər Bakı neft sənayesində çalışıcların 22%-ni təşkil edirdilər.

1905-ci ildə xalq şah rejimini, qacarlar sülaləsinin zülmünü, ümumiyyətdə despotizmə qarşı mübarizəyə qalxdı. Cənubi Azərbaycan, onun paytaxtı Təbriz Azərbaycan xalqının öz müqəddərətinin müəyyən etmək hüququnun mərkəzinə çevrildi. Bu mübarizəyə İranın demokratik təbəqəsi də qoşuldu. Artıq silahlı mübarizə yetişirdi.

Şah hökuməti 1906-ci il avqustun 5-də bəzi güzəştlər etməyə məcbur olur. Belə ki, məclisin çağırılması və konstitusiyanın qəbul edilməsi barədə qanun verilir.

Cənubi Azərbaycanda olan deputatlar məclisdə demokratik qrupda tomsil olunmuşdular. Onlar despotizmin ləğv edilməsi və yeni islahatlarla ölkənin dövlət quruluşunun demokratikləşdirilməsinə çalışırdılar. Tacirlər, ruhanilar və digər yuxarı silkdən olanlar məclisin çağırılması və konstitusiyanın qəbul edilməsi ilə əlaqədar olaraq inqilabın dayandırılmasını və inkişaf etdirilməsinin qarşısını almağı tələb edirdilər. Lakin xalq hərəkatı öz inkişafı ilə davam edirdi.

Təbrizdə özünüidarəetmə orqanı – əncümənin yaranması. 1906-ci ilin sentyabrında Təbrizdə Azərbaycan dövlət tarixində özü-nəməxsus idarəetmə orqanı – **əncümənlər** yaranırdı. Hərəkata başçılıq etmək üçün yaranmış inqilabi-demokratik qurum olan əncümənlər Təbrizdən sonra Xoy, Salmas, Sərab, Culfa, Mərənd və digər şəhərlərdə təşkil edilərək hakimiyyəti öz əlinə alır.

Əncümənlər inzibati hakimiyyəti özlərində birləşdirərək, məhkəmə hakimiyyətini yaratırlar. Onlar Təbriz və digər şəhərlərdən gələn şikayətləri araşdırıb qərar çıxarırdı. Təbriz şəhər əncüməni özü-

nüidarə orqanı kimi şah hakimiyyəti orqanlarına tam nəzarət edirdi. Əncümənlər şəhərdəki qiymətləri tənzimləyir, çörək, ot və digər ərzəqaların qiymətini aşağı salaraq möhtəkirlərin və iri mülkədarların əmlakını müsadirə edirdi.

1907-ci ildən Təbriz əncüməni tədricən bütün Cənubi Azərbaycana nəzarət etməye başlayır. İran məclisinə daha çox təsir etməyə başlayan əncümən ölkədə demokratik dəyişikliklərin keçirilməsini, irticaçı memurların vezifələrindən kənarlaşdırılmasını, Cənubi Azərbaycana muxtarlıyyət verilməsini tələb edirdilər.

Əncümənlərdən başqa, Cənubi Azərbaycanda milli-azadlıq hərəkatının inqilabı orqanı – **mücahidlərin mübariz dəstəsi** yaradılmışdı. Təbriz mücahidləri Cənubi Azərbaycanın demokratik təbəqələrinin inqilabi mərkəzinə çevrilmişdi. Onlar səyələ xalq arasında inqilabi təbligat apardı, xalqın istək və arzularını ifadə edirdilər.

1906-ci ilin sonlarında vəfat etmiş Müzəffərəddin şahın yerinə hakimiyyətə oğlu Məhəmmədəli Mirzə keçir. Xalq hərəkatını yatırımağa cəhd edən şah ciddi müqavimətlə rastlaşır. 1907-ci ilin fevralında Təbrizdə tətil başlayır.

Cənubi Azərbaycanın Qaradağ mahalından olan kiçik torpaq məlük sahibinin oğlu Səttarxan demokratik hərəkatın öbündə gedirdi. 1907-ci ildən Təbrizdə könüllü **fədai** dəstələri yaradılır. Fədailər inqilabi hərəkatın əsas **harbi qüvvələrini** təşkil edirdilər.

1906-ci ilin oktyabrında Təbrizdə “Əncümən” adlı qəzet və “Azərbaycan” jurnalı nəşr edilir.

1907-ci ildə şah rejimi Qaradağ hakimi Rəhim xanı Təbrizin üzərinə göndərir. Fədailər düşməni möğlub edərək geri oturtular. 1907-ci ilin dekabrın 7-də Təbriz əncüməni vali Məhəmmədəli şahın hakimiyyətini tanımaqdan imtina edir və Təbrizdə bütün hakimiyyəti öz üzərinə götürür.

1908-ci ilin iyununda hakim Eynildövləni Cənubi Azərbaycana canışın tövfin edirlər. Səttarxanın başçılığı ilə Təbriz fədailəri Maku xanının və Rəhim xanın qoşunlarına ciddi müqavimət göstərir.


1908-ci ildə Maku və Ərdəbil istisna olmaqla, fədailər bütün Cənubi Azərbaycanı azad edirlər. Rəşt şəhərində üşyan etmiş xalq hakimiyyətə yiylələnir.

1909-cu ildə ingilis qoşunları İranın cənub limanlarına daxil olur. 1907-ci il Rusiya-İngilterə müqaviləsinə uyğun olaraq İranın şimalını öz təsir dairəsinə daxil etmiş Rusiya Təbriz şəhərini tutur. Çar qoşunları xalqdan qorxaraq fədailəri tərk-silah etməyə cürot etmirlər.

Rusiya və İngiltərinin təzyiqindən sonra 1910-cu ilin aprelində Səttarxan Təbrizi tərk edərək Tehrana gəlir. Tehran polisinin başçısı erməni-dəsnak Yefrem Səttarxandan iki gün ərzində silahları təhvil verməyi tələb edir. Lakin ovəzində fədailər 1910-cu ilin avqustunda Tehranin "Atabəy" parkında müdafiə istehkamı quraraq müqavimət göstərirlər. Hökumət qoşunları ağır döyüşdən sonra parkı ələ keçirir, fədailər və yaralanmış Səttarxanı həbs edirlər.

1911-ci ilin payızında Cənubi Azərbaycanın digər ərazilərində şah rejimi ilə fədailər arasında qanlı döyüşlər olur. Dekabrda isə hökumət qoşunları Təbrizi mühasirə edir. Canişin Şücaüddövlənin silahlı dəstələri yalnız 1912-ci ilin yanvarında fədailərin müqaviməti ni qura bilir.

1905-1911-ci il Cənubi Azərbaycan inqilabı Azərbaycan xalqının qohrəmanlıq mübarizəsi tarixinin ən şanlı səhifələrindən biridir. Təbrz əncüməni xalqın qələbəsini təmin edə bilməsə də, özünüidarə orqanlarının yaradılması, sosial sahədəki tədbirlər, xalqın özünüdərkətməsi, inqilabi şüurunun artması baxımından böyük əhəmiyyət kəsb edirdi.



XII FƏSİL

Azərbaycan Demokratik Respublikasının (I Respublika) dövlət və hüquq tarixi (1918-1920-ci illər)



XIX əsrin əvvəllərindən Rusiya imperiyasının tərkibində olan Azərbaycan 1918-ci il mayın 28-də müstəqilliyini elan edərək Şərqdə ilk demokratik respublikanı yaratdı. ADR-in yaranmasının bir sıra siyasi və hüquqi əsasları mövcud olmuşdur. Xalqın milli mənlik şüurunun artması, müstəmləkə əsarotindən qurtulmaq, öz milli dövləti yaratmaq, demokratik respublika idarəcilik formasına üstünlük vermək, az vaxt ərzində dövlət mexanizmini, qanunvericilik, idarəetmə və hüquq institutlarını təşkil etmək Azərbaycan xalqının XX əsrin əvvəllərində ən böyük nailiyyəti olmuşdur.

Rusiyada bolşevik çevrilişindən sonra dövlət aparatı tamamilə dağılır və yaranmış Zaqafqaziya Seymi də heç bir iş göra bilmirdi. Digər tərəfdən, 1918-ci il aprelin 25-də yaradılmış Bakı quberniya Xalq Komissarları Soveti ("Bakı Kommunası") Ümumrusiya Mərkəzi hökumətini Azərbaycanda təmsil edərək onun qəbul etdiyi bütün dekret və qərarları özü üçün vacib bilirdi. Bakı Sovetinin daşnak-bolşevik qüvvələri Bakıdakı mart soyqırımı hadisələrini Azərbaycanın digər ərazilərində davam etdiriyinə görə Zaqafqaziya Seymi Bakı Xalq Komissarları İcrayıyə Komitəsinin sədri S. Şaumyanla danışqlar aparmaq üçün nümayəndələrini Bakıya göndərdi. S. Şaumyan heç bir danışğa girməyərək azərbaycanlı nümayəndəni dərhal həbs etdirdi, Seym sədrinin müavini, erməni nümayəndəsini isə geriye - Tiflisə qaytardı. Zaqafqaziyada federativ dövlətin yaradılmasının perspektivsizliyi məlum oldu. 1918-ci il mayın 27-də Seymin müsəlman üzvləri fəvqələdə yığıncağa toplaşaraq Azərbaycan Milli Şurası yaratdıqlarını elan etdilər. Müsəlman fraksiyası bütövlükdə Milli Şuranın tərkibinə daxil olaraq M.Ə. Rəsulzadəni sədr seçdi.

Milli Şuranın yaranması və onun tərəfindən müstəqil Azərbaycan Demokratik Respublikasının (I Respublika) elan edilməsi hüquqi cəhətdən əsaslandırılmış proses idi, çünki 1917-ci il noyabrın 26-28-də Ümumrusiya Müəssisələr Məclisine keçirilmiş seckidə iştirak etmiş Azərbaycan xalqı öz səlahiyyətli nümayəndələrini ali orqana tam hüquqi əsaslarla seçmişdir. Həmin səlahiyyətli nümayəndələr Milli Şuranın Azərbaycanın idarə olunmasında tam məsuliyyəti üzərilərinə götürdüklərini bildirərək, 9 nefərdən ibarət icra orqanı – **İdarə Heyətinə** təşkil etməyə başladılar. İdarə Heyətinin icra orqanları yaradıldı. F.X. Xoyski icra orqanının sədri seçildi. Mayın 28-də Azərbaycan Milli Şurasının ilk iclası oldu. İclasda Zaqafqaziya Seyminin buraxılması və Gürcüstanın müstəqilliyinin elan olunmasından sonra Azərbaycanın vəzifyəti müzakirə edildi. Milli Şura 24 səslə Azərbaycanın dövlət müstəqilliyi haqqında qərar qəbul etdi və "İstiqlal bəyannaməsi"ni ("Milli and") elan etdi. Müstəqillik haqqındakı aktda deyilirdi ki, böyük Rusiya inqilabı gedişində Rusiyada dövlət organizminin ayrı-ayrı hissələrinin dağılması və rus ordusunun Zaqafqaziyani tərk etməsi ilə burada yeni siyasi vəzifyət yaranmışdır. Talelələri öz ixtiyarına buraxılmış Zaqafqaziya xalqları Zaqafqaziya Demokratik Federativ Respublikasını yaratdılar. Lakin siyasi hadisələrin sonrakı gedişində gürcü xalqı Zaqafqaziya Federativ Respublikasının tərkibində çıxmağı və müstəqil Gürcüstan Demokratik Respublikası yaratmayı münasib bildi. Rusiya və Osmanlı imperiyası arasındaki müharibənin davandırılması, eyni zamanda ölkə daxilindəki görünməmiş anarxiyanın ləğvi ilə bağlı olan Azərbaycanın mövcud siyasi durumu Azərbaycan xalqlarını düşükləri ağır vəziyyətdən çıxmaq üçün Şərqi və Cənubi Zaqafqaziyadan ibarət olan Azərbaycanın öz dövlət organizmini yaratmaq zorurətini qarşıya çıxarı.

Buna əsasən, xalq səsverməsi yolu ilə seçilmiş Azərbaycan Milli Şurası elan edir:

Bu gündən etibarən Azərbaycan xalqları suveren hüquqlara malikdirlər, Cənubi və Şərqi Zaqafqaziyadan ibarət olan Azərbaycan tamhüquqlu müstəqil dövlətdir.

Müstəqil Azərbaycanın siyasi quruluş forması demokratik respublikadır.

Azərbaycan Demokratik Respublikası bütün millətlər, xüsusiə qonşu xalqlar və dövlətlərlə məhrəban qonşuluq münasibətləri yaratmağa çalışır.

Azərbaycan Demokratik Respublikası öz sərhədləri daxilində mil- liyyətindən, dinindən, sosial vəziyyətindən və cinsindən asılı olma- yaraq. bütün vətəndaşlara vətəndaşlıq və siyasi hüquqlar tömin edir.

Azərbaycan Demokratik Respublikası öz ərazisi daxilində yaşa- yan bütün millətlərə azad inkişaf üçün geniş imkanlar verir.

Müəssisələr Məclisi çağırılan kimi bütün Azərbaycanın idarəsi başında xalq səsverməsi yolu ilə seçilmiş Milli Şura və onun qarşı- sında məsuliyyət daşıyan Müvəqqəti hökumət durur.

Milli Şura Müvəqqəti hökuməti təşkil etməyi F.X. Xoyskiyə tap- şırıdı. Həmin gün F.X. Xoyski Milli hökumətin tərkibini elan etdi. İlk hökumətin tərkibinə X. Xasməmmədovun başçılıq etdiyi Əddiyə Nazirliyi də daxil edilmişdi. Beləliklə, ilk Azərbaycan Demokrat Respublikasının (I Respublika) elan edilməsi Azərbaycan xalqının çoxdan arzusunda olduğu müstəqillik ideyasının gerçökələşməsi idi. 1918-ci ildə yaranmış Azərbaycan Demokratik Respublikasının varlığı (I Respublika), 1920-ci ildə ictimai quruluşu və dövlət idarə- cılık formasının dəyişdirilməsi ilə yeni Azərbaycan Sovet Sosialist Respublikası (II Respublika) və 1991-ci ildə isə müstəqil Azərbay- can Respublikasının (III Respublika) rosmi elan edilməsi ilə tamam- lanır. Azərbaycan xalqını və onun dövlətini tomsil etmək hüququ müvafiq olaraq göstərilən respublikaların (sovət rejimi dövründə is- tisnaların olmasına baxmayaraq) ali hakimiyət orqanlarına məxsus olmuş və hal-hazırda da məxsusdur.

İyunun 16-da Müvəqqəti hökumət Tiflisdən Gəncəyə köcdü. 4 iyun 1918-ci il hərbi yardım müqaviləsinə uyğun olaraq Azərbaycan- da olan Türkiyə qoşunlarının komandanı Nuru paşa Milli Şura üzvərini qəbul etməkdən imtina etdi. Milli Şuraya etimadsızlıq hökumət böhranına səbəb oldu. İyunun 17-də Milli Şura üç mühüm qətnamə ilə böhrandan çıxmışa çalışdı. Birinci qətnaməyə görə yeni yaradılmış ikinci hökumətə yenə də F.X. Xoyski başçılıq edirdi. İkinci qə- tnamə yeni Müvəqqəti hökumətin hüquqi vəzifələrinə aid idi. Qətna-

mədə göstərilirdi ki, Müvəqqəti hökumət dövlət müstəqilliyini və mövcud siyasi azadlıqları ləğv etmək, aqrar islahat və digər mühüm məsələlər barəsində qanunları dəyişmək səlahiyyətinə malik deyil- dir və yaxın 6 ay ərzində Müəssisələr Məclisinin çağırılmasını tömin etməlidir. İdarəetmənin digər məsələlərində isə hökumət tam sər- bəstdir. Üçüncü qətnamə Milli Şurənin buraxılması barədə idi. Qə- tnamədə deyilirdi ki, Azərbaycanın ağır daxili və xarici vəziyyətini nəzərə alaraq bütün hakimiyyyət F.X. Xoyskinin başçılığı ilə yeni ya- radılmış hökumətə verilir, hökumət isə hakimiyəti qısa müddətdə çağırılmalı olan Müəssisələr Məclisindən başqa heç bir orqana vero bilməzdii. Beləliklə, iyun böhranı aradan qaldırıldı. Müvəqqəti höku- mət bütün Azərbaycana nəzarət etmək üçün Bakı şəhərini daşnak- bolşevik işğalından qurtarmalı idi. İyunun əvvəllerində Azərbaycan- da hərbi-siyasi vəziyyət daha da mürəkkəbləşdi. Ayın 7-də Bakı Sovet qoşunları Gəncə istiqamətində hücuma başlıdlar. Bakı guberniya- sinə nəzarət edən Xalq Komissarları Soveti Moskvanın göstərişi ilə bütün Azərbaycanda bolşevik rejiminin qurulmasına çalışırı.

Azərbaycan Milli Şurasının “İstiqlal boyannamesi” Bakı fəhlə, əs- gər və matros deputatları Sovetinin 1918-ci il mayın 29-da keçirilmiş iclasında müzakirə edildi və qətnamə qəbul edilməsilə nəticələndi. Qətnamədə göstərilirdi ki, biz (Bakı Soveti) öz müqəddəratımızı in- qilabçı Rusiyanın müqəddərəti ilə bağlayır, Zaqafqaziyənin Rusiya- dan ayrılmاسını mümkün hesab etmir, belə qüvvələrə (ADR-ə) qarşı mübarizə aparacağımızı bildiririk.

1918-ci il mayın 28-də RSFSR Xalq Komissarları Soveti neft sə- nayesinin milliləşdirilməsi haqqında qərar qəbul etdi. Bakı Xalq Ko- missarları Soveti isə Sovet hökumətinin bu qərarına əsasən 1918-ci il iyunun 2-de Bakı neft sənayesinin milliləşdirilməsi haqqında dek- ret verdi. Neft sənayesinin milliləşdirilməsi haqqında dekretin ardın- ca iyunun 5-də Xəzər ticarət donanmasının milliləşdirilməsi haqqın- da dekret elan edildi. Hər iki dekret sahibkarlar tərəfindən müqavi- mətlə qarşılandı.

Bakı Xalq Təsərrüfatı Şurası yanında milliləşdirilmiş bütün neft istehsalı və emalı müəssisələrini idarə etmək üçün xüsusi kollegiya

təşkil edildi. Lakin bütövlükdə Bakı quberniyasında fabrik və zavodlar dayanmış və bu, işsizlərin sayının artmasına səbəb olmuşdu. Uzun sürən müharibə və orzaq çətinlikləri, mənətin məzənnəsinin aşağı düşməsi rusların və Cənubi Azərbaycandan gələn fəhlələrin istehsalatı tərk edib öz vətənlərinə qayıtmaları ilə nəticələnirdi.

Bakı Xalq Komissarları Soveti sənaye və nəqliyyat sahəsində sosialist dəyişikliklərini həyata keçirməklə yanaşı, sosial tədbirlərə diqqəti artırır, fəhlələri öz tərəfinə çökməyə çalışırı. Zavod və fabriklərdə əmək mühafizəsini tomin etmək, 8 saatlıq iş günü tətbiq etmək, mədən-zavod rayonlarında əmək komissarı vəzifəsini təsis etmək, onların rayon fəhlə deputatları sovetləri tərəfindən seçilməsi və həmkarlar ittifaqları ilə birlikdə müəssisələrdə təhlükəsizlik texnikasına, fəhlələrin mənzil-sanitariya vəziyyətinə nəzarət etməsi görürlən tədbirlərdən idi.

Bakı fəhlələrinin siğorta olunması işi yenidən qurulurdu. "Qafqaz dairə siğorta cəmiyyəti" özünün bütün daşınar və daşınmaz əmlakı ilə iyulun ortalarında əmək komissarlığının sərəncamına keçərək "Bakı rayonu fəhlələrinin ictimai siğorta kassası" adlandırıldı.

RSFSR Bakı bolşevikləri ilə birlikdə Sovet hakimiyətini bütün Cənubi Qafqazda yaymağa hazırlaşındı. Erənəni-daşnak hərbi hissələri həvəslə Bakı Soveti qoşunun tərkibinə daxil edildi. Komanda heyəti də vaxtıla çar ordusunda xidmət etmiş daşnak zabitlerinin təsiri altında idi.

Mərkəzdən Bakı bolşeviklərinə müntəzəm olaraq hərbi yardım göndərilirdi. Bakı Soveti qoşununa qısa müddətdə hərbi işdə səriştəsi olmayan 18 min nəfər cəlb edildi. Sovet Rusiyasının havadarlıq etdiyi Bakı Soveti Azərbaycan Demokratik Respublikasını məhv etmək üçün bütün qüvvələrini səforbər edirdi.

Azərbaycan hökuməti Azərbaycan dövlətini xilas etmək üçün 1918-ci il iyulun 19-da hərbi vəziyyət elan etdi. Müsəlman korpusu "əlahiddə Azərbaycan korpusu" adlandırıldı. İyulun 1-də Goyçay ətrafında möglüb edilən Bakı Soveti qoşunlarının Gəncəyə hücumunun qarşısı alındı. İyulun 20-də Şamaxı istiqamətində möglüb olan A.İ. Mikoyan teleqrafla Bakı Sovetinə bildirdi ki, briqadanın seyləri

nə baxmayaraq erməni daşnak Amazaspın piyadaları mövqelərini tərk edib geri çökülmüşdir. İyulun axırlarında isə Milli Ordu hissələrinin Bakı ətrafında mövqeleri möhkəmlənirdi.

1918-ci il iyulun 16-da Bakı Sovetinin fövqəladə iclası oldu. İclasda ingilislərin Bakıya çağırılmasını töklif edən qətnamə rədd edildi, Cəbhədəki veziyətə tamış olmaq üçün komissiya təşkil edildi. Bakı Xalq Komissarları Soveti Sovet Rusiyasına müraciət edərək, ordu gənderilməsini xahiş edirdi.

İyunun 25-də Bakı Sovetinin fövqəladə geniş iclası oldu. Yenidən ingilislərin Bakıya çağırılması məsələsi gündəlikdə idi. Ingilisləri Bakıya çağırmaq qərarı səs çoxluğu ilə qəbul edildi. M. Əzizbəyov doğrudan da Bakı Soveti hökumətinin yad bir qurum olduğunu ifadə edirdi: "Biz iki dildə danışırıq, buna görə də bir-birimizi anlamırıq. Birimiz federativ Sovet (Rusiya) Respublikası dilində danışır, dösmənlərimiz isə Müəssisələr Məclisi (Milli hökumət) dilində".

1918-ci il iyulun 31-də S. Şaumyan başda olmaqla Bakı Xalq Komissarları Soveti vəziyyəti müzakiro etdikdən sonra öz səlahiyyətlərinə üzərindən götürməyi qərara alaraq istəfa verdi.

1918-ci il avqustun 1-də Bakıda Sovetlərin Müvəqqəti İcraiyyə Komitəsi Rəyasət Heyətinin Direktoriyası (Sentrokaspi) adlanan hakimiyət orqanı yaradıldı. Sentrokaspi diktaturasının Müvəqqəti İcraiyyə Komitəsi esasən daşnak, eser və menşeviklərdən ibarət idi. Diktatura İrəndək ingilis hərbi hissələrini Bakıya dəvət etdi.

Sentrokaspi rejimi avqustun 28-də Bakı Sovetinə seckilər keçirdi. Seçkilər vəsitsəsile öz hakimiyətini möhkəmləndirməyə çalışın Müvəqqəti İcraiyyə Komitəsi heç bir müvəffəqiyət aldə edə bilmədi. Sentrokaspi diktaturasının əhali arasında dayağlı yox idi.

Sentyabrın 15-də Azərbaycan hərbi hissələri Bakıya daxil oldular. Bir gün əvvəl isə Denstervilin ingilis qoşun hissələri Bakıdan Ənzo-liyə yola düşmüdü. Onların ardınca Sentrokaspi diktatusası üzvləri və Bakı Soveti komissarları şəhəri tərk etdilər.

Sentyabrın 17-də Milli Hökumət Gəncədən Bakıya köcdü. Birinci dünya müharibəsinin sona yaxınlaşması, Türkiyənin möglüb tərəf kimi 30 oktyabr Mudros barışı imzalaması noyabrın 17-də türk qo-

şunlarının Bakını tərk etməsi ilə nəticələndi. Azərbaycanda ingilis ağlığı dövrü başladı. İngilis generalı Tomson bəyanatla çıxış edərək özünü general-qubernator elan etdi və şəhər idarəciliyini öz əlinə aldı. Azərbaycanın de-yure tanınması məsələsinin isə Paris sülh konfransında həll olunacağının bildirdi. Tomson hələ de Qafqazı ingilislerin müttəfiqi olan Rusiyadan bir hissəsi hesab edirdi. Gənclə, Şuşa və Naxçıvanda ingilis qoşun hissələri yerləşdirildi. Azərbaycan xalqının sərvəti olan neftə sahiblik ingilislərin əlinə keçdi. Onlar 30 milyon pud neft daşıyb apardılar.

Bununla belə Azərbaycan dövlətçiliyi tarixində əhəmiyyətli bir hadisə baş verdi. Beş aylıq fasılədən sonra toplanan Azərbaycan Milli Şurası yenidən işə başlayaraq parlamentin yaradılması haqqında qanun qəbul etdi.

Üçüncü F.X. Xoyski hökumətini tanıyan general Tomsonun bəyanatı "vahid və bələnəməz Rusiya" bayrağı altında çıxış edən qüvvələrin pozucu fəaliyyətini daha da gücləndirirdi. Belə ki, onlar 1919-cu ilin yanварında Bakıda oyuncaq "Qafqaz-Kaspi hökumətini" yaratdılar. Qafqazdakı müttəfiq qoşunların komandanı general Milton F.X. Xoyskini qəbul edərək Qafqazda yaradılacaq dövlətlərin daxili işlərinə qarışmayacağını bildirdi. Beləliklə, L.Biceraxovun oyuncaq "Qafqaz-Kaspi hökumətinin" taleyi həll edildi. 1919-cu il fevralın 28-də Biceraxovun qoşunları 24 saat ərzində Bakını tərk etdilər, erməni-daşnak dəstələri isə tərk-silah olundu.

1919-cu ilin avqustunda general Tomsonu əvəz etmiş general Körinin başçılığı ilə ingilis qoşunları Azərbaycanı tərk etdilər. 1920-ci ilin yazında Azərbaycanda xarici və daxili vəziyyət mürekkebələşdi. Sovet Rusyasının ADR-ə təzyiqi daha da güclənmişdi. Onlar öz hərəkətlərini daşnak Ermənistan ilə six əlaqələndirirdilər. Moskvanın təhribi ilə 1920-ci ilin martında ermənilər Qarabağ və Gəncəbasarda qiyam qaldırdılar. Azərbaycan hökuməti daşnakların tövətdiyi soyqırımin qarşısını almaq məqsədi ilə hərbi hissələri Qarabağa göndərməyə məcbur oldu. Şimal sərhədləri tamamilə müdafiəsiz qaldı.

Azərbaycan KP MK-si Azərbaycan parlamentinə hakimiyəti təhvil vermək barədə ultimatum verdi. Parlament aprelin 27-də top-

lanaraq hakimiyətin təhvil verilməsi haqqında qərar qəbul etdi.²³ Ay mövcud olmuş Azərbaycan Demokratik Respublikası süqut etdi. ADR-in ali və yərli hakimiyət və idarəetmə orqanları.

Azərbaycan Milli Şurası Azərbaycan xalqının iradəsinə ifadə edən ali orqan idi. "Orun" tərkibinə 1917-ci il noyabrın 26-28-də Ümumrusiya Müəssisələr Məclisinin Zaqafqaziyadən seçilmiş müsəlman (azərbaycanlı) nümayəndələri daxil edilmişdi. Ümumrusiya Müəssisələr Məclisində müsəlman (azərbaycanlı) deputatların sayı isə cəmi 14 nəfər olmuşdur. Qafqaz müsəlmanlarının 1917-ci il 6 iyul ümumi qurultayında yaradılmış Zaqafqaziya Müsəlmanlarının Mərkəzi Komitesino 1917-ci ilin noyabrında bir ay müddətinə Azərbaycan Müəssisələr Məclisino seçkilər keçirmək həvalə edilmişdi. Lakin yaranmış şəraitdə Müəssisələr Məclisino seçkilər keçirmək mümkün olmuşduguna görə Mərkəzi Komite müsəlmanların siyasi, mədəni-maərif və milli maraqlarını qorumağı Zaqafqaziya Seymündeki müsəlman fraksiyasına həvalə etdi. Zaqafqaziya Seymında isə müsəlman fraksiyasının sayı artırılaq 44 nəfərə çatdırıldı.

Azərbaycan Milli Şurası 1918-ci il il iyun böhranı dövründə fəaliyyətini müvəqqəti olaraq dayandırit. Noyabrın 16-da fəaliyyətini bərpa edən Milli Şura noyabrın 19-da "Azərbaycan Cümhuriyyətinin parlamentinin" yaradılmış haqqında qanun qəbul etdi. Yeni seçiləcək üzvlər hesabına Milli Şurahın tərkibinin 120 nəfərə çatdırılması və onu Azərbaycanın müvəqqəti parlamentinə çevirmək qərara alındı. Beləliklə, öz səlahiyyətlərini Azərbaycan parlamentinə verən Milli Şura fəaliyyətini başa çatdırı.

ADR-in fəaliyyəti dövründə 120 nəfər deputatdan ibarət ali qanunvericisi orqan – parliament xüsusi rol oynamışdır. 1918-ci il dekabrın 7-də Azərbaycan parlamentiinin təsis icəsi oldu. Milli Şura tərəfindən hələ 1918-ci il iyünün 18-də hökumətə verilən səlahiyyətləri öz təzərində götürən F.X. Xoyski bütün hakimiyəti parlamentə verdiyim elan etdi. Müvəqqəti ali qanunvericisi orqan ADR-in konstitusiyasının qəbul edilməsini Müəssisələr Məclisi toplanana qədər təxira salmışdı.

Parlamentin səlahiyyətlərinə qanunvericilik fəaliyyəti ilə yanaşı Azərbaycan dövlətinin müstəqilliyini möhkəmləndirmək, demokra-

tik kuruluşu inkişaf etdirmek, beynəlxalq aləmdə Azərbaycanın tanınmasına nail olmaq kimi məsələlər daxil idi. Azərbaycanın ali qanunverici orqanının sədri Ə. Topçubaşov ölkənin beynəlxalq aləmdə tanınması üçün misilsiz xidmət göstərmışdı. Məhz onun seyi ilə Azərbaycan Paris Sülh konfransıda müttəfiq dövlətlər tərəfindən tanındı. Qanunverici orqan 1919-cu il iyunun 21-də "Azərbaycan Respublikasının Müəssisələr Məclisine seçkiler haqqında Əsasnamə"ni təsdiq etdi. Seçki qanununa görə seçkiler bərabər, birbaşa və gizli səsvermə yolu ilə keçirilməli idi. Qadınlara kişilərlə bərabər seçki hüququ verilirdi. Məlumdur ki, qadınlara belə hüquq Qərb ölkələrində yenica verilirdi.

Azərbaycanın müvəqqəti parlamenti bir palatadan ibarət idi. Parlamentdə 11 komissiya, o cümlədən büdcə, təsərrüfat, fehlə, aqrar, hərbi məsələlər üzrə komissiyalar fəaliyyət göstərirdi. Dövlətdə qanunverici və icraedici hakimiyətin funksiyaları müəyyən edilmişdi. Yalnız nazirlərə istisna kimi parlament üzvü olmağa icazə verilmişdi.

Azərbaycan parlamentində "Müsavat" ən böyük partiya kimi təmsil olunmuşdur. Partiyalar dövlət istiqlalının möhkəmlənməsinə yönəlmış qanun layihələri və islahat proqramları ilə qanunvericilik hakimiyətinin fəaliyyətini istiqamətləndirirdilər. Onlar qüvvəli ordu yaradılması, torpaqların kəndlilər arasında pulsuz bölüşdürülməsi, 8 saatlıq iş günü, söz, mətbuat, ittifaq və digər demokratik azadlıqların bərinqərar edilməsinə çağırırlılar.

Parlamentin reqlamenti müəyyən edilmişdi. Qanun və qərarlar səs çoxluğu ilə qəbul olundurdu. Səsvermədən keçməyən qanun layihələri yeniden komissiyalara qaytarılırdı. Bütün sənədlər Azərbaycan dǐlində tərtib edilirdi.

Azərbaycan Demokratik Respublikasının fəaliyyəti dövründə **beş hökumət** yaradılmışdır. **İcraedici** hakimiyət olan **Nazirlər Şurası** hökumətin fəaliyyətini istiqamətləndirirdi. Azərbaycan hökumətinin ilk qərarı İstanbula göndəriləcək nümayəndə heyətinin tərkibi haqqında olmuşdur. Nazirlər Şurası fəaliyyəti dövründə müxtalif sahələr üzrə 636 qərar və sərəncam vermişdir.

İlk müvəqqəti hökumətə başçılıq edən F.X. Xoyski, ikinci və üçüncü hökuməti də təşkil etmişdir. 1919-cu ilin martında istəfa ve-

rən Xoyskinin əvəzinə aprelin 14-də N. Yusifbəylinin başçılığı ilə dördüncü hökumət kabinetə yaradılır. 1919-cu il dekabrın 24-də beşinci hökumət yenə də N. Yusifbəyli tərəfindən təşkil edilir. 1920-ci ilin aprel ayında N. Yusifbəyli kabinet istəfa verir. Sayca altıncı hökuməti yaratmaq M.H. Hacinskiyə həvalə edilir. Lakin bolşevik işgali yeni və sonuncu hökumətin fəaliyyətə başlamasına imkan vermır.

Azərbaycan Cümhuriyyəti hökuməti son dərəcə mürəkkəb bir dövrə bəzi çox vacib tədbirlər həyata keçirdi. İlk növbədə daxili asayışı bərpa edə bildi. Yerli idarə orqanlarının fəaliyyəti üçün şərait təmin etdi. Dağlımış təsərrüfat berpa edildi, poçt, rabitə, maliyyə işləri sahəmənə salındı. Əhalinin yoxsul təbəqəsinə, işsizlərə, eləcə də erməni-dəsnak zülmündən qurtulan insanlara yardım edildi.

Nazirlər Kabinetinin 1918-ci il 27 iyun tarixli qərarı ilə "Hökumət Xəbərləri" məcmuəsinin nəşr edilməsinə rəhbərlik etmək Xalq Mərisi Nazirliyinə həvalə edildi.

1919-cu il yanvarın 18-də Nazirlər Şurası parlamentə göndərilən qanun layihələrinin təqdim edilməsi qaydasını təsdiq etdi. Qaydalar görə:

- 1) heç bir iş və ya əsasnameni Nazirlər Şurasında müzakirə etmədən birbaşa parlamentin müzakirəsinə təqdim etmək olmazdı;
- 2) buna görə də bu və ya digər nazrlik tərəfindən hazırlanmış layihə barəsində Nazirlər Şurasının sədrinə məlumat verilərək, onun hazırlanmasına səbəb olmuş amillər yazılı suretdə göstəriləməlidir;
- 3) hazırlanmış qanun layihələri barədə baş nazirə məlumat verildikdən sonra idarə rəisi və idarə hissəsi layihə barəsində lazımı izahat və məlumatı təqdim etməli idi;
- 4) Nazirlər Şurasının sədri ona təqdim edilmiş qanun layihəsini müzakirəyə çıxarıır. Qanun layihələrinin müzakirəsi zamanı aidiyyəti nazirin və ya onun müavininin iştirakı mütləq tələb edilir;
- 5) təqdim edilmiş qanun layihəsində dəyişiklik etmək və ya yenidən işləmək lüzumu yaranlığı halda layihə sədr tərəfindən aidiyyəti nazirliyə qaytarılır və düzəlişlərdən sonra Nazirlər Şurasının müzakirəsinə verilir;
- 6) əgər Nazirlər Şurası qanun layihəsində əhəmiyyətsiz dəyişiklik edilməsini hesab edərsə, onda həmin dəyişiklik Nazirlər Şurası-

nin növbəti iclasında edildi və bu barədə iclas jurnalının protokolunda qeydiyyat olundurdu.

7) Nazirlər Şurası qanun layihəsinin parlament müzakirəsinə görə dərilməsi barədə qərar qəbul edərdi, qanun layihəsi iki dildə - rus və türk (Azərbaycan) dillərində tərtib edilərək, iclasın qəbul etdiyi qərarın jurnalda daxil edilmiş nüsxəsi ilə birlikdə aidiyyəti nazirliyə qaytarılırdı;

8) göstərilmiş bənd üzrə (7-ci maddə) jurnal qərarını almış aidiyyəti nazir və ya idarə dərhələ iki dildə tərtib edilmiş jurnal qərarını və nüsxəsi ilə birlikdə qanun layihəsinə şəxşən və ya müavini vəsitsi ilə parlamentə təqdim edərək layihənin müdafiə edilməsini təşkil etməli idi;

9) parlament tərəfindən qəbul edilərək Nazirlər Şurasına qaytarılmış layihələr rəsmi dövlət qəzeti olan "Azərbaycan" və "Azərbaycan" hökumətinin qanun və sərəncamları xəbərləri"ndə dörç edilməli idi;

10) qeyd olunan məsələlər sədo səs çoxluğu ilə həll edildi. Əgər hər hansı bir fikir ayrılığı yaranardısa və səsələr bərabər bölüşdürüldərsə onda sədrin müdafiə etdiyi layihə qəbul edildi.

Nəhayət, qaydaların sonuncu bəndində qanun layihələrinin müzakiro edilməsi, qəbul olunması və iki dildə parlamentə təqdim olunması Nazirlər Şurasının işlər idarəsinə həvalə edildi. Nazirlər Kabinetin təşkil olunduğu gündən qanunvericiliğ fəaliyyətini daimi inkişaf etdirmiş, kabinetin rolü həmişə yüksək olmuş və bütün bülşər dövlətdə Nazirlər Kabinetinin güclənməsinə, parlamentə təsirin artmasına, onşuz da səlahiyyətləri yüksək olan hökumətin rolünün daha da yüksəlməsinə xidmət etmişdir. Nazirlər Şurasının 1919-cu il 18 yanvar "Qanun layihəlerinin parlamentə təqdim olunması qaydaları" haqqındaki qərarı göstərilən məsələlərə xidmət edirdi. Digər tərəfdən ADR-in dövlət quruluşunda hökumət və ya Nazirlər Şurasının həmişə mühüm rol oynaması xarakterik bir cəhətdir. Milli Şura müvəqqəti fəaliyyətini dayandırıldıqdan sonra və səlahiyyətlərinin Nazirlər Kabinetinə verdiyi dövrden başlayaraq dövlət hökumiyəti faktiki olaraq hökumət məxsus olmuşdur. Nazirlər Kabinetinin qanunvericilik təşəbbüsü ilə çıxış etməsini, on mühüm qanun layihələrini hazırlanmasını, maliyyə məsələlərinə dair qanun layihələrini tərtib

edib parlamentin təsdiqinə verməsini, bir sıra qərarları və qətnamələri qanunvericilik aktlarına bərabər tutaraq parlamentin təsdiqinə vermədən qəbul etməsini ADR hökumətinin səlahiyyətlərinin geniş olmasına ilə izah etmək olardı.

1919-cu il 18 yanvar "Qaydalar"ma müvafiq olaraq, hökumət üzvlərinin hor biri qanunvericilik təşəbbüsü ilə çıxış edə bilərdi. Hökumətin üzvlərinə parlamentdə deputat kimi təmsil olunmaq səlahiyyəti də verilirdi. Ali icraedici hakimiyət funksiyasını həyata keçirən hökumət müvafiq qanun qüvvəli aktlar da vermək hüquq əldə etmişdi.

1918-ci il iyunun 25-də Nazirlər Kabinetinin qərarı ilə rəsmi dövlət qəzeti yaradıldı. Xalq maarifi naziri A. Ağayev Yelizavetpol şəhərində (Gəncə) mətbəə üçün avadanlıq əldə etmək və smeta hazırlayıb hökumətin təsdiqinə vermək tapşırıldı.

Iyunun 27-də türk (Azərbaycan) dili dövlət dili elan edildi. Bu dilə bütün məhkəmə, inzibati və digər işlərin aparılması üçün savadlı kadrların yetişməsinə qədər dövlət idarələrində rus dilindən müvəqqəti istifadə etməyə icazə verilirdi. Milli hökumət elə həmin gün digər qərarla cümlə gününü bazar günü əvəzina istirahət günü elan etdi. İyulun 12-də Azərbaycan Respublikası daxilində təqvim Bakı vaxtı ilə hesablanırdı.

1919-cu il yanvarın 18-də Nazirlər Kabineti verdiyi qərar və sərəncamların dərc edilməsi qaydalarına dair talimat verdi. Belə ki, "Azərbaycan Respublikasının Xəbərləri" adlı rəsmi məcməə təsis edildi. Parlamentin, Nazirlər Şurasının, ayrı-ayrı nazirliklərin qanun, qərar və sərəncamlarının hökumətin işlər idarəsinin nəzarəti ilə "Xəbərlər"də dərc olunmasına göstəriş verildi. İşlər idarəsi mətnləri korrektə edərək əsl ilə dəqiqləşdirməli idi. Hökumət gələcəkdə bütün idarələrə göndərmək üçün məcməənin sayını artırmağı nəzərdə tuturdu.

Nazirlər Kabineti maliyyə vəziyyətini möhkəmləndirməkdən ötrü 1918-ci il sentyabrın 22-də Bakı Soveti dövründə buraxılmış bonların ümumdövlət pulları ilə bərabər olması barədə qərar verdi.

Noyabrın 9-da Azərbaycan Demokratik Respublikasının dövlət bayraqı təsdiq edildi. Bayraqın üzərində aypatı və səkkizgüsəli ulduz mavi, qırmızı və yaşıl rönglərdə verilirdi.

1919-cu il martın 3-də Azərbaycan teleqraf agentliyinin yaradılması barədə Nazirlər Kabinetin qərar verdi.

Milli hökumət Bakının azad edilməsinin ildönümü münasibəti ilə 1919-cu il sentyabrın 12-də xüsusi qərarla 15 sentyabrı bayram günü elan etdi.

Sentyabr ayında Azərbaycan Dövlət Bankının yaradılması haqqında qanun verildi. Azərbaycan Respublikasının pul və poçt markaları dövriyyəyə buraxıldı.

Azərbaycan Demokratik Respublikasının əraziyi təxminən 114 min kv. km. olmuşdur. Respublikanın ərazi-inzibati quruluşunda əvvəlki kimi çar Rusiyası dövründə mövcud olmuş ərazi vahidləri qalmadqa davam etirdi. Quberniya, qəza, dairə və nahiyə bölgüsü saxlanılmışdı. Bakı, Gəncə və İrəvan quberniyaları, Zaqatala dairesi ən iyi inzibati vahidlər idi. İrəvan quberniyasının birinci və ikinci polis sahəsi; Şəhur-Dərələyəz qəzası, Naxçıvan qəzasının birinci, ikinci, üçüncü və dördüncü polis sahəsi və Yenibəyazıt qəzasının birinci və ikinci polis sahəsi mübahisəli ərazilərə daxil deyildi. Həmin quberniyanın mübahisəli ərazilərinə isə birinci, üçüncü, dördüncü polis sahəsinin bir hissəsi, Eçmədzin (Üçkilsə) qəzasının birinci, ikinci və üçüncü polis sahəsi, Sürməli qəzasının birinci, ikinci və üçüncü polis sahəsi, Yenibəyazıt qəzasının üçüncü polis sahəsi daxil idi. Tiflis quberniyasının mübahisəli ərazilərinə Tiflis qəzasının ikinci və üçüncü polis sahəsi, Sığnaqski qəzasının beşinci sahəsi, Borçalı qəzasının birinci və ikinci sahəsi və üçüncü və dördüncü polis sahəsinin bir hissəsi aid edildi.

Quberniyalara hökumət tərəfindən təyin edilən general-qubernator başçılığı edirdi. 1919-cu il 5 fevral tarixli hökumət qərarı ilə R. Axundzadə Bakı qubernatoru təyin edildi. Digər fərmanla isə rotmistr Quda Qudiyev Zəngəzur, Şuşa, Cəbrayıllı və Cavanşir qəzaları üzrə general-qubernator müavini vəzifəsinə göndərildi.

Nazirlər Kabinetinin 1918-ci il 30 iyun tarixli qərarı ilə Zaqatala dairesi Azərbaycana birləşdirildi. Qərarda göstərilirdi ki, yerli əhalinin Milli Komitəsinin 28 may 1918-ci il teleqramında xalqın birləşmək istəyi nəzərə alınmış və dairə Azərbaycan Respublikasının tərkibinə qatılmışdır.

1919-cu ilin əvvəllerinə qədər Dərbənd şəhəri və onun ətraf rayonları Azərbaycan hökumətinin qərar və sərvətcamları ilə işləyirdi. Azərbaycanın ayılmaz tərkib hissəsi olmuş Dərbənd əyaləti Denikinin qoşunları tərəfindən işğal edildi. Azərbaycan hökuməti işğal barədə Paris sülh konfransına məlumat göndərmiş və zəbt edilmiş ərazinin geri qaytarılması barədə tədbirlər görülməsini tələb etmişdi.

Quberniyalar qəzalara, qəzalar nahiyələrə, nahiyələr isə kəndlərə bölündürdü. Quberniyalarda inzibati və yerli idarəcilik orqanlarına ümumi rəhbərliyi qubernator heyata keçirirdi. General-qubernatorun funksiyasına hökumətin qərarlarını icra etmək, quberniya daxilində müdafiə işini təşkil etmək, həmcinin hərbi vəziyyət elan etmək, asayışı qorumaq, xalq maarifi, səhiyyə və ticarət işlərinə nəzarət etmək daxil idi. Yerli sahə polismeystri vəzifələrinə təyinatı general-qubernator apardı.

1919-cu il fevralın 28-də Nazirlər Şurası yerli idarəcilikdə çox mühüm bir tədbir heyata keçirdi. Hökumətin qərarı ilə Cənub-Qərbi Azərbaycanda general-qubernatorluq idarə sistemi yaradıldı. Fərmana göre Naxçıvan, Ordubad, Culfa qəzası və İrəvan quberniyasının azərbaycanlılar yaşıyan ərazilərini ehətə edən qubernatorluq erməni daşnaklar tərəfindən törədilən cinayətlərin və soyqırımlının qarşısını almalı idi. Behram xan Naxçıvanski Cənub-Qərbi Azərbaycanın general-qubernatoru, Kərim xan İrəvanski hərbi məsələlər, Hacı Mehdi Bağırov isə mülki sahə üzrə müavin təyin edildi. General-qubernator yanında 7 nəfərdən ibarət Şura yaradıldı. Onun tərkibinə qubernatorluq idarəsi üzvlərindən başqa iki nəfər Naxçıvan qəzasından, bir nəfər Sürməli, bir nəfər Ordubad və bir nəfər İrəvan qəzasından nümayəndə daxil edildi. Qubernatorluğa Şuranın tərkibi, ştat vahidi, dəftərxana və digər yerli idarəciliklə bağlı öz təkliflərini hökumət təqdim etmək tapşırıldı. Milli hökumət Cənub-Qərbi Azərbaycana xüsusi diqqət yetirdiyindən Daxili İşlər Nazirliyinə qubernatorluqda yerli hakimiyətin dərhal fəaliyyətə başlanması üçün fonddan 500 min manat vəsait ayırdı.

General-qubernatora 4 min 500, müavinlərə 3 min 500 manat, Şura üzvlərinə isə 3 min manat məbləğində maaş müəyyən edildi.

1918-ci il dekabrin 6-da Azərbaycanın Ermənistan Respublikasında kə nümayəndəliyinə ayrılmış bir milyon 150 min manat vəsaitdən 850 min manatı qəçqınlara kömək etmək məqsədilə Cənub-Qərbi Azərbaycan qubernatorluğunun sərəncamına verildi. Yeni qubernatorluğun yaradılması ilə eləqədar olaraq Sosial Təminat Nazirliyinə qəçqınlara yardım göstərilməsi məqsədilə öz tokliflərini hökumətə təqdim etmək tapşırıldı. Ərzaq Nazirliyinə də öz yerlərini tərk edənlərə ərzaq və digər sosial yardımalar göstərmək həvalə edilirdi.

Ümumiyyətlə, Cənub-Qərbi Azərbaycan qubernatorluğunun əraziyi keçmiş çar inzibati ərazi bölgüsünə əsasən İravan quberniyasına daxil edilmişdi. 1918-ci il noyabrın sonlarında müvəqqəti müstəqilliyini elan etmiş Araz Respublikası (paytaxtı Kəmərlə, sonra isə Naxçıvan olmuşdu) yaradıldı. Onun ərazisinə Cənub-Qərbi Azərbaycanın müsəlmanlar yaşayan Naxçıvan, Şərur, Dərələyəz, Sərdarabad, Vedibasar, Mehri, Kəmərlə və s. bölgələri daxil edilmişdi. Naxçıvan şəhəri müvəqqəti respublikanın paytaxtı idi. 1918-ci ilin dekabrında daha bir yeni Respublika Cənub-Qərbi Qafqaz Demokratik Respublikası (paytaxtı Qars şəhəri id) yaradıldıqdan sonra Araz Respublikası yeni qurumun tərkibinə daxil olur. Azərbaycan hökumətinin 1919-cu il 28. fevral fərmanı isə dövlətçiliyi və yerli idarəciliyi möhkəmləndirmək, hərc-mərcliyin qarşısını almaq, qəçqınlara kömək etmək, daxili ziddiyətlərlə dolu olan yeni respublikanı bu bələlərdən qurtarmaq və nəhayət vahid dövlət kimi Azərbaycanın təməsil olunmasına nail olmaq; Qafqazdakı mübahisəli ərazilərin ADR-ə birləşməsinə təmin etmək məqsədini güdürdü. Məhz Azərbaycan hökuməti Naxçıvan və İravan quberniyası əhalisinin Azərbaycana birləşmək arzusunu nəzərə alaraq, Naxçıvana və bütövlükdə Cənub-Qərbi Azərbaycana general-qubernator təyin etmişdi.

Azərbaycan hökuməti Cənub-Qərbi Azərbaycan əhalisinin iradəsinə uyğun olaraq, bu ərazilərin Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğunu bildirirdi.

Cənub-Qərbi Qafqaz Respublikasının yaranması zəruroti isə Türkiyənin birinci dünya müharibəsində möglüb tərəf kimi Azərbaycan-dan və Qafqazın digər ərazilərindən, o cümlədən Qərbi Azərbaycan

torpaqlarından öz qoşunlarını çıxarması ilə bağlı idi. Artıq 1919-cu il yanvarın 16-dan türk qoşunları tamamilə Cənub-Qərbi Azərbaycanı tərk etdi.

Britaniya hərbi hakimiyyətinin ermənilərin təsiri ilə Naxçıvan torpaqlarını Azərbaycandan zorla ayırmək cəhdləri Azərbaycan hökumətinin söyleyi nəticəsində boşça çıxdı.

Azərbaycan Demokratik Respublikasının ərazi bütövlüyü üçün diğər təhlükə Cənub-Şərqi Azərbaycan ərazisində Moskvadan və erməni daşnaklarının əli ilə yaradılmış və Muğanda Sovet hakimiyyəti qurmağa çalışan oyuncaq qurumun yaradılması oldu. 1919-cu il mayın 15-də Lənkəranda kəndli deputatları sovetinin qurultayı Sovet hakimiyyətini elan etdi. Daşnak A.İ. Mikoyan RK (b) PMK-ya dərhal məktub göndərərək "qurultayın bizim yoldaşların (bolşevik-ermənilərin) rəhbərliyi altında keçdiyini" bildirmiş və kömək göstərməyi xahiş etmişdi. Lənkərana gəmilərlə bir qrup partiya və hərbi işçi, həmçinin 9 milyon manat pul və çoxlu silah götürilmişdi. İran vəsitəsilə sovet hakimiyyətinə kömək göstərilirdi. Lakin 1919-cu il iyulun 16-də Azərbaycan hökuməti ərazi bütövlüyünü bərpa edərək yerli idarəetmə orqanlarının təşkil olunmasına başladı. Polkovnik İl-yiševiçin əsasən ermənilərdən ibarət 400 nəfərlik dəstəsi tərk-silah edildi. Hökumətin 8 sentyabr qərarı Lənkəran qəzasının bolşevik hakimiyyətindən zərər çəkmiş əhalisine yardım göstərilməsini nəzərdə tuturdu. 29 sentyabrda Astara və Lənkəran gömrük idarələrinin fəaliyyəti bərpa edildi. Sovet hakimiyyəti dövründə milliləşdirilmiş müəssisələr müvafiq nazirliklərə qaytarıldı.

Bələliklə, Cənub-Qərbi Qafqaz Demokratik Respublikası (Qars və Araz respublikaları) Azərbaycanın dövlət tarixində azərbaycanlıların (müsəlmanların) erməni-bolşevik təcavüzündən qorunması və s. məsələlər üzrə mütərəqqi rol oynamışdır, erməni-bolşeviklərin köməyi ilə yaradılmış Muğanda sovet rejimi Azərbaycan Demokratik Respublikası üçün böyük təhlükə törətmüş, onun daha da möhkəmlənməsinə və qüdrətlənməsinə mənfi təsir göstərmişdir.

Ordu quruculuğu. Azərbaycan Demokratik Respublikasında bütün çətinliklərə baxmayaraq ordu quruculuğuna xüsusi diqqət verilir-

di. 1918-ci il 4 iyun Türkiye-Azərbaycan dostluq və qarşılıqlı yardım haqqında müqaviləyə uyğun olaraq türk qoşunları yüksək döyüş qabiliyyətinə malik Azərbaycan ordusunun yaradılması üçün əvəzsiz kömək göstərirdi. Çarızın dövründə müsəlmanların hərbi xidmətə çağırılmaması səbəbindən azərbaycanlılar arasında zabit kadrların çatışmaması da özünü bürüzə verirdi.

Milli Şuramın 28 may 1918-ci il tarixli hökumətin tərkibi haqqında qərarı ilə hərbi nazirlik də yaradıldı. Xosrov bəy Sultanov ilk hərbi nazir kimi hökumətə daxil edilmişdi.

1918-ci il iyunun 19-da bütün Azərbaycan ərazisində hərbi vəziyyət elan edildi. İyunun 26-da keçmiş müsəlman korpusu "Əlahiddə Azərbaycan korpusu"na çevrildi. Göyçay etrafındaki döyüşlərdən qələbə ilə çıxan "Əlahiddə Azərbaycan korpusu"nun komandanlığının təqdimatına əsasən rütbələrin verilməsi və ordenlə təltif üçün Nazirlər Kabinetinin sədrinə göndərilən müraciət iyulun 8-de təsdiq edildi.

1918-ci il iyunun 11-də Gence şəhər hərbi mükəlləfiyyət idarəsi hökumətin qərarı ilə Azərbaycan hərbi mükəlləfiyyət idarəsinə çevrildi. Həmin gün 1894, 1895, 1896, 1897, 1898 və 1899-cu illərdə anadan olmuş müsəlmanları orduya cəlb etmək üçün səfərbərlik elan edildi. Hökumət qərarında Azərbaycan hərbi mükəlləfiyyət idarəsinə çağırışçıların toplanış məntəqəsinin yerini və çağırış vaxtını müəyyən etmək tapşırıldı. Baş nazir F.X. Xoyski və hərbi idarə işləri üzrə səfahiyətli İ. Ziyadxanovun imzaladığı sənəddə hərbi mükəlləfiyyətdən yayının şəxslər barəsində hərbi vəziyyət dövrünün qanunlarına uyğun olaraq cəza verilmesi nəzərdə tutulurdu.

1918-ci il noyabrın 1-də hərbi nazirlik yaradıldı. Hələ birinci hökumətin tərkibində yaradılması nəzərdə tutulan hərbi nazirlik, iyun böhranı dövründə ikinci hökumətə daxil edilməmişdi. Hökumət qərarında noyabrın 1-dən baş nazir eyni zamanda Hərbi Nazirliyə də başçılıq edirdi. General S. Mehmandarov isə nazir müavini təyin olundu. Noyabr ayından Bakını işğal edən ingilis qoşunları və onlara başçılıq edən general Tomson Azərbaycan hökumətinə Bakıda ordu saxlamağı qadağan etmişdi. Buna görə də 1918-ci ilin noyabından 1919-cu ilin aprelinədək Azərbaycan Respublikasının Hərbi Nazirliyi Gence'də fəaliyyət göstərməli oldu.

1918-ci ilin dekabrın axırlarında artilleriya generalı Səməd bəy Mehmandarov hərbi nazir, general Əliağa Şıxlinski onun müavini, general Süleyman Sulkeviç qərargah rəisi təyin edildi. Ordunu ixtisaslı kadrlarla təmin etmək üçün yeni təcrübəli mütəxəssislər cəlb edildi. Hərbi Nazirlik əsgər və zabitlərin döyüş qabiliyyətini artırmaqla yanaşı, onların vətənpərvərlik ruhunun yüksək olmasına da xüsusi diqqət verirdi.

Ordunun hərbi tibbi xidmətini yaxşı təşkil etmək üçün parlament tərəfindən 1919-cu il iyunun 16-da qanun verildi. Qanuna görə 45 yaşına çatmış və axırıncı 5 ili Azərbaycanda yaşayış bütün kişi həkimlər üç illik hərbi xidmətə çağırılırdu. Hərbi Nazirliyə və Daxili İşlər Nazirliyinə tapşırıldı ki, yerli hərbi idarələr bütün həkimləri, o cümlədən axırıncı 5 ili Azərbaycanda işləyənləri təcili olaraq qeydiyyatdan keçirsinlər. Xidmətə çağırılan həkimlərin yaşı, yaşadığı yer, ailə və xidməti vəziyyəti, hərbi xidmət keçib-kecməməsi, sağlamlığı, universiteti qurtardığı il, həkimlik stajı və ixtisası qeydiyyata alınırıdı. Qanunla Hərbi Nazirliyə hüquq verilirdi ki, daxili işlər və Səhiyyə Nazirliyi ilə birlikdə təcrübəsi, yaşı, sağlamlığı, ailə vəziyyəti və verilecek vəzifə maaşlarını nəzəro almaqla ilk növbədə müsəlman həkimləri orduya çağırılsınlar. Qeyri-müsəlman həkimlər isə ehtiyatda saxlanılır və təlobat olan kimi onları da orduya cəlb etmək nəzərdə tutulurdu. Daimi iş yerlərində təlobat olardısa, hərbi nazirlik, daxili işlər və sehiyyə nazirliklerinin birlikdə razılığı ilə həkimlərə möhlət verilə bilərdi. Səyyar hərbi xəstəxananın (lazaret) qurulması, hərbi qatar, aptek, tibb ləvaziməti əldə edilməsi və s. mühüm işlərin görülməsi ordunun döyüş qabiliyyətini və təchizatını xeyli yaxşılaşdırırdı.

1919-cu il yanvarın 15-də Hərbi Nazirliyin nəzdində bas qərargah təsis edildi. Baş qərargaha general-major Əbdülhəmid bəy başçılıq edirdi. Qərargahın nəzdində növbətçi general idarəsi, ümumi şöbə, ordunu atla təmin edən şöbə, nəşriyyat şöbəsi, hərbi xidmətdə olmayanlar şöbəsi, xəzinə, istehsalat işləri şöbəsi, Baş qərargahın poçt stolu və onun jurnalist şöbəsi, yerli briqadalar idarəsi, yerli briqadalar tabe olan zabit qərargahı və b. idarə və şöbələr yaradıldı.

Baş qərargahın baş idarəsi Azərbaycanın bütün döyüşən piyada, süvari, dəmiryol, dəniz donanması, ehtiyat mühafizəsi və b. hərbi hissələrinə rəhbərlik edir, onlar üçün döyüş planları hazırlanır, Azərbaycanın hərbi roislərinə, hərbi prokurorluğa, hərbi məhkəməyə, komendantlıq nəzarət edir, hərbi mühəndislik, xəritoçılık, hərbi xəstəxana, hərbi tibb qatarı, ərzaq mağazaları, hərbi məməkulatlar anbarı və b. şöbələrin işlərini təşkil edir, hərbi məktəblər üçün şagirdlər toplayırdı.

1919-cu il yanvarın 18-də Hərbi Nazirliyin təkliflərini nəzərə alan hökumət xalq müəllimlərinin və aifonin tək övladlarının hərbi xidmətdən azad olunması barədə qərar verdi.

1919-cu ilin aprelində Hərbi Nazirlik, ordu qərargahı və qoşun hissələri təntənəli surətdə yenidən Bakıya daxil oldu.

1919-cu il mayın 26-da parlamentin qəbul etdiyi qanunla hərbi idarənin təşkil olunmasına dair sənəd qəbul edildi. Qanunla baş hərbi idarəyə əhalinin hərbi xidmətə çağırılması və natura mükəlləfiyyətlərinin yerinə yetirilməsi vəzifəsi həvalə edilirdi. Hərbi idarə çağırışla yanaşı, hərbi-süvari yüksəklerin daşınması və digər natura mükəlləfiyyətlərinin icra edilməsi, yerli hərbi idarələrin hesabatının alınması, qəza, dairo və şöhor idarələri arasındaki mövcud ola biləcək anlaşılmazlıqların həll edilməsi tapşırıldı.

Baş hərbi idarəyə sədrlik daxili işlər nazirinin müaviniనə həvalə edilirdi. İdarənin üzvləri isə Hərbi və Ədliyyə Nazirliyinin nümayəndələrindən və dəftərxananın işçilərindən ibarət idi. Dəftərxana isə bir katibdən, iki nəfər iş icraçısından, qeydiyyat və dəftərxana məməurlarından təşkil edilirdi.

Yerlərdə qəza, dairo və şəhər hərbi mükəlləfiyyət idarələrinə çağırışçıların siyahısını tərtib etmek, onları yoxlamaq, toplantı yerlərinə gəlməyi təmin etmək, xidmət barədə məlumat vermək, kimin hərisi qaydada xidmət ədəcəyini, həm xidmətdən əvvəl, həm də xidmətdən sonra vətəndaşın xidmətə yararlı olub-olmamasını müəyyən etmək və yeni çağırışları təmin etmək həvalə edilirdi.

Yerli hərbi idarələrdən çağırış kompaniyası başa çatdıqdan sonra baş hərbi idarəyə müfəssəl hesabat vermələri tələb olunurdu.

26 may qanunu hərbi idarələrə xidmətdən yayının şəxslər barədə polis orqanlarını xəbərdar etmək və belələrini intizam mosuliyətinə cəlb etmək hüquq verirdi.

Yerli hərbi idarələr ordunu atlarla, döyüş arabaları və digər ləvazimatla təmin etməkdən ötrü əhalidə olan atların və digər ləvazimatın qeydiyyatını aparmağa icazə almışdı.

Qanuna görə döyüşlər zamanı yaralanmış və əmək qabiliyyətini itirmiş şəxslər üçün pensiya müəyyən edildi.

Qəza, dairo və şəhər hərbi idarələrində ştat təsdiq edildi. İdarə katibdən, iki nəfər iş icraçısından, qeydiyyat və dəftərxana məmərundan ibarət idi. İdarələrə sədrliyi qəza, dairo və ya şəhər üzrə müvafiq olaraq təyin edilən rəislər höyata keçirirdi.

Bu təyinatı daxili işlər naziri aparırdı. Qəza hərbi idarələri bütün qəza mərkəzləri üzrə yaradılırdı. Eyni zamanda belə idarələri Gəncə, Qazax, Nuxa, Tərtər, Cəbrayıł, Bakı, Göyçay, Salyan, Şəki, Zaqatala və Şuşa istisna olmaqla digər ərazilərdə də tədricən yaratmaq nəzərdə tutulurdu.

1919-cu ilin 9 iyununda hökumətin qərarı ile dövlətin müdafiəsi ni təşkil etməkdən ötrü xüsusi orqan olan "Dövlət Müdafiə Komitəsi" təsis edildi. Dövlət Müdafiə Komitəsinə 5 nəfər, o cümlədən Nazirlər Şurasının sədri, hərbi nazir, yollar naziri, xarici işlər naziri və ədliyyə naziri daxil edildi. Komitenin iclasında üç nəfər üzvün iştirakı onun səlahiyyətliliyini (kvorum) təmin edirdi. Sədrin iştirak etmədiyi iclasda onun üzvlərinin hər hansı biri sədrlik funksiyasını yerinə yetirə bilərdi. Komitenin reglamentinin belə qaydası dövlətin müdafiəsi üçün zəruri anda onun toplanmasının təmin olunmasına yönəlmışdı.

1919-cu il iyunun 16-da Azərbaycan-Gürcüstan paktı imzalandı. Tərəflər xarici müdaxilə olduğu halda bir-birlərinə kömək göstərməli idilər. Neft məhsulları əvəzinə Azərbaycan ordusuna silah, top və digər hərbi ləvazimat verilməsi, Azərbaycan ordusuna gürcü zabitlərin göndərilməsi, Azərbaycan üçün zabitlər hazırlamaqdən ötrü Gürcüstanın hərbi məktəblərinə müdavimlərin göndərilməsi və s. haqqında gizli müqavilə bağlandı.

Azərbaycan Hərbi Nazirliyi Bakıya köçürüldükdən sonra, Gəncədəki hərbi məktəb də Bakıya köçürülür və yenidən təşkil edilir. Hərbi istehkamçılar məktəbi, hərbi ləvazimat istehsal edən zavodlar, dəmiryol üçün zabitlər hazırlayan hərbi-dəmiryol məktəbi, Şuşada hərbi feldşer məktəbi açıldı. Ali rütbəli yüze yaxın general, polkovnik və polkovnik-leytinantlar Azərbaycan ordusunda xidmət edirdi.

Azərbaycanın hərbi dəniz donanmasını da təşkil etmək nəzərdə tutuldu. Donanma iki hərbi gəmi və bir sualtı qayıq ilə təchiz edilmişdi.

Hərbi Nazirlik hərbi hava qüvvələrini yaratmaq üçün 1920-ci ildə 12 hidroplan və 6 aeroplan almağı nəzərdə tuturdu.

1919-cu il sentyabrın 15-də Bakının ingilislərdən və sentrokaspçılardən geri alınmasının ildönümü münasibəti ilə hərbi parad keçirildi.

1919-cu ilin yayında milli ordu oyuncaq Muğan Sovet Respublikasını tərk-silah etdi. Daha sonra ordumuz payızda Ermonistanla sərhəddə əmin-amanlıq bərpa etdi.

Azərbaycan parlamenti və hökuməti ordu quruculuğuna həmişə xüsusi diqqət yetirirdi. Həmin dövrə hərbi bütçə ümumi bütçənin 27,7 faizini təşkil edirdi. 1920-ci ildən isə hərbi bütçəni artırmaq nəzərdə tutulmuşdu.

ADR-in məhkəmə sistemi. Azərbaycan Respublikası Nazirlər Şurası 1918-ci il 17 iyun tarixli müraciətdə digər dövlət idarələri ilə yanaşı, məhkəmələrin də milliləşdirilməsini elan etdi. Dövlət yeni yaranmış respublikanın ilk milli hökumətinin tərkibine Ədliyyə Nazirliyini de daxil etməklə məhkəmə və hüquq sistemine böyük diqqət verdiyini və bu sahədə demokratik isləhatların keçirilməsinin vacibliyini bildirdi. İkinci hökumətin tərkibində baş nazir F.X. Xoyski eyni zamanda ədliyyə naziri idi. Azərbaycan parlamentinin 1918-ci il dekabr ayında keçirilmiş ilk iclaslarının birində yeni hökumətin program çıxışında baş nazir F.X. Xoyski digər məsələlərlə yanaşı ədliyyə sistemində də aparılacaq isləhatları bəresində hökumətin platformasını elan etdi. Hökumətin ədliyyə sistemini xüsusi diqqət yetirdiyini bildirən baş nazir heç bir dövlət organının məhkəməni əvəz edə bilmədiyini və buna görə də ədliyyə sisteminin təşkil edilməsinin dövlətin ən vacib vəzifəsi olduğunu bildirdi. Ədalət məhkə-

məsi qarşısında hamının bərabərliyi elan edildi. Ədalət mühakiməsi isə yalnız məhkəmə tərofündə həyata keçirilirdi. Hakimlər müstəqildir və yalnız qanuna tabe olmalıdırlar.

1918-ci il iyunun 27-də hökumətin qərarı ilə Teymur bəy Maksinski ədliyyə nazirinin müavini təyin edilir. Nazirliyin işinin yaxşı təşkil edilməsi üçün iyunun 30-dan katiblik, iş icraçısı, mirzə və kur-yer şatları müəyyən edildi.

Azərbaycanda hərbi vəziyyət elan olunması ilə əlaqədar Ədliyyə Nazirliyinə qanundan irali gələn bir sıra tədbirləri həyata keçirmək həvalə edilir. “Əlahiddə Azərbaycan korpusu” və digər daxili və hərbi birləşmələr üzrə Korpus Məhkəməsi yaradıldı. Azərbaycan Korpus Məhkəməsi 1914-cü il 30 iyun tarixli hərbi məhkəmə nizamnaməsi qaydaları əsasında məhkəmə işini təşkil edirdi. Dövlət həkimiyəti əleyhinə, ictimai quruluş əleyhinə, dövlət xəyanət, həyat üçün tehlükə tərədən soyğunçuluq və s. əməllərə görə ümumi məhkəmə ilə yanaşı hərbi vəziyyətin qanunlarına uyğun olaraq cəza verilməsi hərbi məhkəmələrə həvalə edilirdi. Rusiya Müvəqqəti hökumətinin 28 may 1917-ci il qərarı ilə korpus məhkəmələrində hərbi andlı iclasçıların iştirakı ləğv edilirdi. Korpus Məhkəməsinin qərarı dərhal “Əlahiddə Azərbaycan korpusu” komandanlığına təsdiq edilmək üçün verilirdi. Bir gün müddətində komandanlıq məhkəmə qərarının yüngülləşdirilməsi və ya ağırlaşdırılması barəsində rəsmi töqdimat verməli idi. Korpus Məhkəməsinin hökmü Azərbaycan Respublikası adından verilirdi.

Azərbaycan ordusunun 1918-ci il iyun-sentyabr qələbələrindən sonra hökumət ədalət məhkəmələrinin bərpa olunması barədə sentyabrın 14-də xüsusi qərar verdi. Ədliyyə Nazirliyinə ədalət məhkəmələri üçün dövlət bütçəsindən 10 min rubl ayrılrıdı.

Noyabrın 14-də Ədliyyə Nazirliyi tərofündə töqdim edilmiş Azərbaycan Respublikasının məhkəmə palatasının əsasnaməsi hökumət tərofündən təsdiq edildi.

Parlamentin 1919-cu il 14 aprel qanunu ilə hərbi dairə və alaylar üzrə hərbi məhkəmələr yaradılırdı. Qanuna görə hər bir alay və digər hərbi hissələr üzrə (bütün respublika üçün) hərbi məhkəmələr təsis edilirdi.

Alay hərbi məhkəmələri 1896-cı il hərbi qərarların hesabatının 4-cü nəşrinin 24-cü kitabının 8-23-cü maddələri və hərbi idarənin 1896-cı il 319 sayılı (1914-cü il 30 iyuldan sonra edilmiş dəyişiklikləri daxil etmədən) alay hərbi məhkəmələrinin telimati haqqındaki əmri əsasında təsis edildirdi.

Alay hərbi məhkəmələri öz fəaliyyətlərini (məhkəmə işlərində), xüsusilə də mühakimə icraatını hərbi qərarların hesabatının 1896-cı il 4-cü nəşrinin 24-cü kitabı əsasında, lakin 1914-cü il 30 iyulundan sonra edilmiş dəyişikliklər nəzəre alınmadan təşkil edirdi.

Azərbaycan Respublikasının hərbi məhkəmələri Hərbi Nazirliyin tabeliyində olmaqla səlahiyyətlərini bütün respublika ərazisində yerinə yetirmək hüququna malik idi. Hərbi məhkəmələr daimi və müvəqqəti üzvlərdən təşkil olunurdu. Daimi üzvlər sərdən və iki nəfər hərbi məhkəmə üzvündən ibarət idi.

Hərbi məhkəmənin müvəqqəti üzvləri hərbi nazirin sərəncamı ilə 6 ay müddətinə hərbi hissələrdən olmaqla iki nəfər qərargahdan, iki nəfər isə bölmələrdən olan ober-zabitlərdən təyin edildirdi.

Hərbi məhkəmənin sədri hərbi nazirin təqdimatı ilə hərbi-məhkəmə idarəsində ən azı hərbi prokuror və ya hərbi dairə məhkəməsində həkim işləmiş (dairə məhkəməsində prokuror və hərbi məhkəmənin daimi üzvü olan) şəxslərdən Nazirlər Şurasının qərarı ilə təyin edildirdi.

Hərbi məhkəmənin prokuroru və daimi üzvləri hərbi nazirin əmri ilə, hərbi-məhkəmə idarələrində qulluq edənlərdən vəzifəsi, ən azı dairə prokurorunun köməkçisi, müavini, məhkəmə və ya hərbi müstəntiq, alay məhkəməsinin istintaq hissəsinin raisi olan şəxslərdən, həmçinin andlı iclasçılardan, digər səlahiyyətli nümayəndələrdən və onların köməkçilərindən təyin edildirdi.

Prokuror köməkçisi və hərbi müstəntiq hərbi nazirin əmri ilə ali hüquq tohsili almış və ya fəaliyyətində kifayət qədər məhkəmə təc-rübəsinə yiyeñənmiş şəxslərdən seçilirdi.

İşin məhkəməyə aid hissəsi Rusiya Müvəqqəti hökumətinin hərbi idarə haqqındaki 6 iyul 1917-ci il tarixli 396 sayılı əmri ilə, üçüncü bölmənin 1-9-cu maddələri üzrə olan qaydalar əsasında aparılırdı.

Azərbaycanın hərbi məhkəmələri, onların daxili quruluşu, mühabkimə qaydaları və onun vəzifəli şəxslərinin səlahiyyətləri Hərbi məhkəmə Nizamnaməsi (hərbi qərarlar hesabatı, 1868-ci il, XXIV, 4-cü nəşr) və ona edilmiş 30 iyul 1914-cü il dəyişiklikləri, həmçinin 17-24-cü maddələr üzrə edilmiş dəyişikliklər əsasında tənzimlənirdi.

Qanun hərbi vəzifəli şəxslərin hərbi qulluqçular baresində cinayət işi qaldırmasını qadağan edirdi. Qanuna əsasən hərbi istintaq aşağıdakı hallarda müəyyən edildirdi: a) hərbi rəislərin məlumatı əsasında; b) hərbi prokurorun təqdimatı ilə; c) məhkəmə və inzibati orqanların məlumatı ilə; ç) hərbi qulluqda xidmət edənlərin və fordi şəxslərin şikayəti əsasında, d) cinayətkarın özünün etirafı ilə. Hərbi məhkəmələrin nizamnaməsində nəzərdə tutulmuş 364-366-ci maddələr uyğun olaraq ibtidai istintaqa zabitlərin cəlb edilməsi qaydası läğy edildirdi.

Məhkəməyə təqdim edilmiş iş dövlət ittihamçısı olan prokuror tərəfindən müdafiə edildirdi.

Istintaq işi hərbi məhkəmənin qərarı ilə dayandırıldı.

Ayri-ayrı şəxslərin etdikləri şikayətlər əsasında başlayan istintaq, həmçinin hərbi rəislerin təqdimatı ilə aparılan işlərin dayandırılması barədə hərbi prokurorluğun nəzarəti ilə 7 gün ərzində hərbi idarə yanındakı məhkəmə orqanına şikayət verile bilərdi.

Hərbi məhkəmələrə ayrı-ayrı işlər üzrə yüngülləşdirici (Hərbi məhkəmə qərarlarının 2-ci kitabının 1896-cı il 4-cü nəşri istisna olunmaqla) halların tətbiq edilməsinə imkan verildi. Məhkəmənin təqdimatı və müttəhimin bağışlanması barədə məhkəmə qərarı baxılmaq üçün Nazirlər Şurasına göndərilirdi. Nazirlər Şurası günahkarın cəzasını yüngülləşdirmək və ya onu tamamilə əfv etmək hüququna malik idi.

Azərbaycan hərbi məhkəmə orqanlarının tam formallaşmamasını nəzərə alaraq hökmələrdən kassasiya qaydasında şikayət vermək nəzərdə tutulmurdu. Hərbi cinayətlər üzrə müttəhim və ya onun müdafiəçisi, həmçinin mülki iddiaçı məhkəmə qərarından hərbi nazirə şikayət etmək hüququna malik idi. Gələcəkdə yaradılacaq kassasiya məhkəmələri tam formalşdırıqdan sonra göstərilən məsələlərin ümumi qaydalar əsasında həll edilməsi nəzərdə tutulurdu.

Hərbi məhkəmə qərarları Azərbaycan hökuməti adından verilirdi. 1918-ci il dekabrın 5-də Gəncə dairə məhkəməsi nəzdində hərbi məhkəmə təşkil edildi. Hərbi məhkəmənin tərkibinə sədr, iki üzvü, bir prokuror, bir prokuror müavini, bir katib, iki katib köməkçisi və dörd nəfər deftərxana işçisi daxil edildi.

Nazirlərin hazırladıqları qanun layihələri və digər normativ aktların hüquqi əsaslandırılması üçün 1919-cu il 14 yanvardan iki nazirliyə bir nəfər hüquq məsləhətçisi şəhəri ayrıldı.

1919-cu il mayın 14-də Nazirlər Kabinetinin qərarı ilə İrəvan dairə məhkəməsinin üzvü olmuş Abbasəli bəy Ağababəyov Gəncə dairə məhkəməsinin sədri təyin edildi.

Milli hökumət hərbi məhkəmələrin təşkil edilməsinə, mövcud siyasi-hərbi durumu nəzərə alaraq xüsusi diqqət yetirirdi.

İyulun 7-də hökumətin qərarı ilə ədliyyə nazirinin müavini T. Makinski Azərbaycan Respublikası hərbi məhkəməsinin sədri vəzifəsinə təyin edildi. Azərbaycan Məhkəmə Palatasının üzvü Olqerd Kriçinski isə ədliyyə nazirinin müavini vəzifəsinə irəli çəkildi.

Həbsxanaların Ədliyyə Nazirliyinə verilməsi və həbsxana nəzarətini gücləndirməkdən ötrü vəsait ayrılması barədə hökumətin 11 avqust 1919-cu il qərarı verildi. Həmin dövra qədər Daxili İşlər Nazirliyinin tabeliyində olan həbsxanalar Ədliyyə Nazirliyinə verildi. Məhbusların saxlanıldığı şəraitin yaxşılaşdırılması üçün Ədliyyə Nazirliyindən tədbirlər görülməsi tələb edildi.

Qanunçuluğu məhkəmləndirmək, müstəqillik qazanıldıqdan sonra ədliyyə orqanlarında islahatlar keçirmək, rus imperiyası dövründən qalma qanun və məcəllələri yeni formaya salmaq və məhkəmləndirmək, bütün respublika üçün qanunun vəhdətini təmin etmek üçün Ədliyyə Nazirliyinin üzərinə böyük vəzifələr düşündü. Dövlət məhkəmə idarələrinin işini milli deyərləri de nəzərə almaqla, həmçinin Ədliyyə Nazirliyinin işini yüksək səviyyəyə qaldırmak üçün hələ çox işlər görməli idi. Nazirlər Kabineti 1919-cu il iyulun 19-da verdiyi qərarla hüquq kitabxanasını yaratmaq üçün Ədliyyə Nazirliyinin fonduna 50 min rubl vəsait ayırdı.

ADR-də müstəqil prokurorluq orqanı hələ yaradılmamışdı. Prokurorluğun funksiyalarını bu və ya digər dərəcədə ədliyyə orqanları yerinə yetirirdi. Müstəqil Azərbaycan Respublikasında vahid qanunçuluğu, idarəetmə orqanlarının fəaliyyətinin qanuniliyini, təhqiqat və ibtidai istintaqın aparılmasına nəzarəti təmin etmək və məhkəmədə ittihəmi müdafiə etmək üçün prokurorluq orqanlarının funksiyalarını və vəzifələrini müəyyən etmək zəruri idi. Hökumətin 1919-cu il 10 may qərarı ilə O. Kriçinski Azərbaycan Respublikası Məhkəmə Palatasında prokuror vəzifəsinə təyin edilir. Prokurorluq şəhəri Ədliyyə Nazirliyi, nəzdində idi.

ADR dövründə xüsusi vəkillik institutu mövcud olmamışdı. Vəkillik funksiyalarını ayrı-ayrı hüquqşunaslar və dövlət təşkilatları yerinə yetirirdi.

Bakı Sovetinin bolşevik hökuməti, Sentyorkaspi diktaturası və çar Rusiyası dövründə yerli əhalinin incidilməsi, qanunsuz həbslər Milli Hökuməti həmin məhkəmə hökmərinə yenidən baxmağa məcbur edirdi. Bu məqsədlə ədliyyə naziri A. Səfiyərski 1919-cu ilin 28 noyabrında amnistiya haqqında qanun layihəsini hazırlayıb parlamentin təsdiqinə verdi. Layihədə göstərilirdi ki, müstəqil respublikanın yaranmasının ilyarımı münasibəti ilə və bütün vətəndaşların yeni respublikaya xidmət etmələrini və onun qurulmasında berabər sərətdə iştirak etmələrini təmin etmək məqsədilə 1918-ci ilin 28 mayına qədər edilmiş cinayətlərə görə ümumi amnistiya elan edilir. Amnistiya Azərbaycanda yaşayan xarici vətəndaşlara da şamil edilirdi.

ADR-in qanunvericilik fəaliyyəti

Hüququn mənbələri. ADR-də hüququn mənbələri Milli Şuranın qərarları, Azərbaycan parlamentinin qanunları, Nazirlər Kabinetinin qanun qüvvəli aktları, qərar və sərəncamları, Bakı Soveti və çar Rusiyası dövründə qəbul edilmiş qanun, qərar, sərəncam və müxtəlif məcəllələrin yeni şəraitə uyğunlaşdırılmış formaları olmuşdur. Lakin cəmi 23 ay mövcud olmuş ADR, təəssüf ki, müstəqil olaraq mülki, cinayət, inzibati, prosessual, ən əsası isə konstitusiya quruculuğu sa-

həsində nəzərdə tutulan işləri yerine yetirə bilmədi. Hal-hazırda bu vəzifələri ADR-in varisi olan və 1991-ci il konstitusiya aktı ilə müstəqilliyini təsdiq edən Azərbaycan Respublikası dövləti və hökuməti həyata keçirir.

1919-cu il iyulun 21-də Azərbaycan Demokratik Respublikasının parlamenti **Müəssislər Məclisinə seçkilər haqqında "Ösasnaməni"** təsdiq etdi. "Ösasname" 10 fəsildən və 116 maddədən ibarət idi. Məclis cinsindən asılı olmayaraq 20 yaşına çatmış bütün respublika vətəndaşlarının bərabər, birbaşa və gizli səsvermə yolù iştirak etdiyi seçkilər vasitəsi ilə seçilməli idi. Hərbi qulluqda olanlar yalnız passiv seçki hüququna malik idilər. İnzibati vəzifədə olan şəxslər, pereftlər, qəza rəislərinin köməkçiləri, polismeyster köməkçiləri, qubernator və onların köməkçiləri aktiv seçki hüququndan istifadə edə bilərlər.

Qəyyumuğu da olanlar, anlaqsız adamlar seçkidə iştirak edə bilməzdi. Həmçinin məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə azadlıqdan məhrum edilənlər, 10 illik katorqa işlərinə cəlb edilmiş şəxslər cəza müddətləri başa çatana qədər, yaşıyış yerlərindən sür-gün edilmişlər, islah evlərində icbari işə cəlb edilmiş, zindana və ya qalaya salınmış şəxslər, hüquqlardan qismən və ya tamamilə məhrum edilmiş şəxslər də 5 il müddətinə seçkidə iştirak hüququndan məhrum olunurdular.

"Ösasname" oğurluq, firildaqcılıq, mənimsəmə, israfçılıq, saxta-karlıq, sələmçilik və rüşvətxorluğa görə azadlıqdan məhrum edilmiş şəxslərə 3 il müddətdən sonra seçkidə iştirak etmək hüququ verirdi.

Məhkəmənin qanuni qərarı ilə borca düşmələri təsdiq olunmuş borca düşmüş və müflis olmuş fiziki şəxslərə 3 il müddətinə seçki senzi tətbiq edilirdi. Seçki senzi ordu sıralarını özbaşına tərk etmiş şəxslərə də tətbiq edilirdi.

Qanunla seçki məntəqələrinin siyahısına daxil edilmiş şəxslər seçkidə bilavasito iştirak edə bilərdi.

Müəssislər Məclisinə seçkilər haqqındaki qanunla seçki keçirmək hüququ mərkəzi (respublika), qəza, şəhər orazisi, kənd cəmiyyəti və kiçik kənd seçki komissiyalarına həvalə edilirdi.

Azərbaycan parlamenti Mərkəzi (respublika) Seçki Komissiyasının tərkibinə 21 nəfəri seçirdi. Komissiya üzvləri öz aralarından sədr, sədr müavini katibi və xəzinədarı müəyyən edirdilər. Mərkəzi Komissiyaya namizədlərin siyahısı daxil olduqdan sonra, qeydiyyata alınmış siyasi partiyanın və ya birliyin bir nəfər nümayəndəsi Mərkəzi Komissiyanın üzvü siyahısına daxil olmaq hüququna malik idi.

"Ösasnaməyə" görə Mərkəzi (respublika) Seçki Komissiyasına Müəssislər Məclisinə seçkilər üzrə aşağıdakı vəzifələr həvalə edilirdi: Müəssislər Məclisinə seçkilərin gedişinə ümumi nəzarət və seçkiləri daha da sürətləndirmək baresində tədbirləri müzakirə etmək; Müəssislər Məclisinə seçkilər üzrə statistik və digər məlumatları toplamaq, qəza və şəhər seçki komissiyalarının vaxtında təşkil olunmasına nəzarət etmək, dairələr üzrə səslerin hesablanması, onun nəticələrinin müəyyən edilməsi, ümumi məlumatın verilməsi və s.

Qəzalarda seçki komissiyaları şəhər idarəetmə orqanları tərefindən təşkil edilirdi. Şəhər idarəsi (uprava) olmayan yerlərdə isə qəza komissiyaları adələt məhkəməsi hakimlərindən, qəza hakimindən və Xalq Maarifi Nazirliyinin nümayəndəsindən (axırıncı iki nəfer nümayəndə olmadıqda isə onlar vergi müfəttişi və meşəbəyi ilə əvəz oluna bilərdi) ibarət olmaqla yaradılırdı. Komissiyanın razılığı ilə yerli əhali arasından iki nəfər nümayəndə onun tərkibinə daxil ola bilərdi. Qəza komissiyaları öz üzvləri arasından sədr, sədr müavini, xəzinədar və katib seçirdi.

Mərkəzi Seçki Komissiyasında olduğu kimi, qəza komissiyalarında da namizədlərin siyahısı daxil olduqdan sonra siyasi partiyaların və birliliklərin hərəsindən bir nəfər olmaqla komissiyanın tərkibinə daxil edilirdi.

Qəza komissiyalarının vəzifəlinə daxil idi: kənd və kiçik kənd seçki komissiyalarını yaratmaq, şəhər sahə komissiyalarını təşkil etmək, Mərkəzi Seçki Komissiyasına kənd cəmiyyətlərinin, kənd və şəhər seçki sahələrinin böülüdürlülməsi layihəsini təqdim etmək, seçki siyahılarını tərtib etmək və ümumi olaraq ictimaiyyətə çatdırmaq, seçki qutularını hazırlayıb məntəqələrə göndərmək, şəhər, sahə, kənd cəmiyyətləri və kiçik kənd komissiyalarından daxil olan şika-

yətlərə baxmaq, əhalini namizədlərin siyahısı ilə təmin etmək, hesablanmış səsləri Mərkəzi Seçki Komissiyasına təqdim etmək.

“Ösasnamə”yə görə Bakı qəza seçki komissiyası 9 nəfərdən ibarət idi. Gəncə, Nuxa və Şuşa seçki komissiyasının hər biri 7 nəfər, yerdə qalan şəhərlərdə isə hər biri 5 nəfər üzvdən təşkil edilirdi. Bakı, Gəncə, Nuxa və Şuşa istisna olmaqla, digər komissiyalarda sədr müavini seçilməsi vacib hesab olunurdu.

Şəhər sahə seçki komissiyasının sədrı qəza komissiyasının rəyasəti heyəti tərefindən təyin edilirdi. Sədr siyasi partiya və qrup arasından seçilmiş nümayəndələrin iştirakı ilə komissiya yaradırı. Siyasi partiya və qrupların hər birində yalnız bir nümayəndə seçki komissiyasına daxil edilirdi.

Şəhər seçki komissiyasına aşağıdakılardan həvələ edilirdi: seçki bülletenlərinin yiğilması, səslərin hesablanması, sahə komissiyalarından toplanan səslərin qəza komissiyalarına təqdim olunması.

Kənd cəmiyyətləri 5 nəfərin daxil olduğu seçki komissiyasını yaradırlar. Siyasi qüvvələrin nisbəti nəzərə alınmaqla əlavə edilmiş nümayəndələr öz aralarından komissiya sədrini, katibi və xəzinədəri seçirdilər.

Kənd cəmiyyətlərinin seçki komissiyalarının solahiyətlərinə aid edilirdi: kiçik kənd vahidlərinə seçki bülletenləri və seçki qutuları vermək, cəmiyyətin kiçik seçki vahidlərinə bölməsi layihəsinə həzırlamaq və qəza komissiyasına təqdim etmək, seçicilərin siyahıya alınmasına və seçki siyahılarının düzgün tərtib olunmasına nəzarət etmək, bütün əhalini siyahıya daxil etməyə diqqəti artırmaq, seçki bülletenlərinin ilkin hesablanması təmin etmək, şikayətləri qəbul etmək və onları qəza komissiyalarına göndərmək və nehayət nəticələri qəza komissiyasına təqdim etmək.

Kiçik kənd üzrə seçki komissiyaları qəza komissiyalarının kənd cəmiyyətlərindən olan nümayəndələrinin nəzarəti ilə təşkil edilirdi. Yuxarıda göstərilən böyük komissiyalarda olan prinsip üzrə təşkil olunan kiçik kənd seçki komissiyaları da 5 nəfərdən ibarət olmalı idi. Kiçik kəndlər üzrə seçki komissiyasının mərkəzi bir-birindən aralı olan cəmi bir neçə tüstündən ibarət kəndlər üçün bərabər olmaqdır.

Ötrü 2-3 verst radiusunda yerləşirdi. Kiçik kənd seçki komissiyasına siyasi partiya və birlik nümayəndələri daxil edilirdi.

Kiçik kənd seçki komissiyasının vəzifəsinə daxil edilirdi: seçicilərin siyahısını tərtib etmək, kənd seçki cəmiyyəti komissiyasından vaxtla-vaxtında seçki materiallarını və seçki qutularını əldə etmək, qutudan çıxarılan (açmamaq şartılı) zərflər işlədilməmiş zərflərin say nisbətini müəyyən edib sənədləşdirmək və bütün lazımi materialları kənd cəmiyyəti üzrə seçki komissiyasına təqdim etmək.

Müəssislər Məclisinə seçkilərin “Ösasnamə”sinə görə seçkilər üçün işlədiləcək bütün sənədləşmələr və onlara çökilən xərclər, yəni dövlət, məhkəmə, inzibati və ictimai təşkilatlara göndərilən sənədlər və ya alınan sənədlər gerb rüsumundan (dövlət rüsumu) və digər vergilərdən tamamilə azad edilirdi.

“Ösasnamə”nin dördüncü fəslində Müəssislər Məclisinə keçiriləcək seçkilərdə iştirak edən vətəndaşların siyahısının tərtib olunması qaydası müəyyən edilirdi. Seçki senzi tətbiq olunmayan şəxs yalnız bir montəqə (sahə) siyahısına daxil edilirdi. Ümumi siyahının tərtib olunması qəza seçki komissiyasına həvələ edilirdi.

Mərkəzi Seçki Komissiyasının elan etdiyi gündən başlayaraq bütün respublikada əhalini xəbərdar etməklə siyahıların tərtib olunmasına başlanıldı. Siyahı tərtib edilən günə qədər həmin sahədə yaşayın, lakin siyahı tərtib olunanda müəyyən müddətə öz ərazisini tərk edən şəxslər yaşadıqları ünvanlarda seçki siyahısına daxil edilirdi.

Seçki siyahısı hazırlanıqdan sonra yeni seçki sahəsinə köçüb gələn şəxslər ərizə ilə seçki komissiyasına müraciət etdikdən sonra yeni sahədə siyahıya daxil edilirdilər. Ümumi seçki siyahısı elan olunduğu gündən keçən 5 gün ərzində belə müraciət edilməli idi. Bununla birləşdə ərizə verən şəxslər ərizəsində əvvəlki ünvan yerində daxil olduğu siyahıdan xaric olunması göstərilməli və müvafiq seçki komissiyasına bu barədə məlumat göndərilməli idi.

“Ösasnamə”də bir çox demokratik idəyalarla yanaşı, vətəndaşın dinî mənşəbiyyəti, savadlı olub-olmaması, ali təhsil alması, peşəsi, mili mənşəbiyyəti və s. barədə anket məlumatı vermesi tələb olunurdu.

Əhalinin siyahısı əlifba sırası ilə yazılırdı. Bu siyahı ən gec seçkilərə 50 gün qalmış ümumi olaraq elan edilirdi. Ümumi seçki siyahısı elan edildikdən 10 gün sonra yerli inzibati hakimiyyət orqanları və ayrı-ayrı şəxslər siyahı barədə öz etirazlarını bildirmək hüququna malik idilər. Qeyd olunan etirazlar qəza seçki komissiyasına verilirdi.

Qəza komissiyası üç gün ərzində şikayətlərə baxıb bu barədə Mərkəzi Seçki Komissiyasına məlumat verirdi. Şikayətləri həll edilmiş şəxslər siyahıya əlavə edilirdilər.

Mərkəzi seçki komissiyasının qərarı ilə şikayetləri qəbul edilməyən şəxslərin işlərinə dairə məhkəməsində Mərkəzi Seçki Komissiyasının iştirakı ilə baxılırdı. Dairə məhkəməsinin inzibati şöbəsi 5 gün müddətində şikayətə baxıb qərar çıxarmalı idi.

Müəssislər Məclisinə seçkilər üzrə "Ösasnamo"nin beşinci fəsli namizədlərin siyahısını tənzimləyirdi. Məclisə namizədliyi göstərilən şəxslərin ərizəsi Mərkəzi Seçki Komissiyasına seçki qrupu tərəfindən ən gec seçkilərə 3 gün qalmış təqdim edilirdi. Seçkidi iştirak etmək hüququna olan şəxslərin ən azı 100 nəfərinin şəxsi imzası ilə təsdiqlənmiş namizəd komissiyaya təqdim olunurdu. Siyahılara namizədliyi irəli sürülən şəxsin ərizəsi əlavə edilirdi.

Hər bir seçici yalnız bir nəfər namizədə imza verə bilərdi. Əgər şəxs bir neçə siyahıya imza verəndə, Mərkəzi Seçki Komissiyasında ilk təqdim olunmuş siyahıdakı imza məqbul sayılırdı. Digər siyahıdakı imzalar isə qanunsuz hesab edilirdi.

Seçki qrupu tərəfindən təqdim olunmuş namizədlik siyahısı Mərkəzi Seçki Komissiyasında qəbul olunmurdu, bu barədə nümayəndəyə üç gün ərzində məlumat verilirdi. Bir namizədin müxtəlif siyahılara daxil edilməsi qanunsuz hesab olunurdu.

Qeydiyyata alınmış namizəd seçkilərə ən gec 23 gün qalmış Mərkəzi Seçki Komissiyası tərəfindən qəza seçki komissiyalarının da seçici (passiv) siyahısına daxil edilirdi. Bu barədə qəza komissiyası seçkiləri məlumatlandırırırdı.

Seçici blokları seçkiyə 15 gün qalmış digər qruplarla birləşmələri barədə Mərkəzi Seçki Komissiyasına ərizə ilə müraciət edə bilərdilər. Belə ərizə bütün qrupların (blokların) nümayəndələri tərəfindən

imzalanmalı idi. Mərkəzi Seçki Komissiyası yeni birləşmə barədə bir gün müddətində seçkilərə məlumat verirdi.

Müəssislər Məclisinə seçkilərin "Ösasnamo"nın altinci fəsli səsvermə prosesini və səslerin hesablanması qaydasını da müəyyən edirdi.

Səsvermə şəxsən seçci tərəfindən yerinə yetirilirdi. Səsvermə kəndlərdə səhər saat 9-dan axşam saat 9-a qədər, səhərlərdə isə səhər saat 8-dən axşam saat 8-ə qədər davam edirdi. Seçkilərə üç gün ərzində səs vermək hüquq verilirdi.

Seçki bülletenlərinin vahid forması müəyyən edilirdi. Mərkəzi Seçki Komissiyası seçkilərə 40 gün qalmış həmin formanı möhürülsə təsdiq edib ictimaiyyətə çatdırırırdı.

Seçki bülletenləri türk (Azərbaycan) dilində tərtib edilirdi. Türk dili ilə yanaşı digər hər hansı bir dildə yazılmış üçün seçki blokunun ərizəsi daxil olduqda bülletenin tərcüməsi həmin dildə verilirdi.

Seçki bülletenləri və digər zərfələr Mərkəzi Seçki Komissiyasında hazırlanırdan sonra qəza komissiyalarına göndərilirdi.

Qəza, kənd və kiçik kənd seçki komissiyaları seçkiyə 7 gün qalmış çağrı şəvəqələrini seçkilərə çatdırırırdı.

Səhər duması (uprava) və kənd cəmiyyətləri təşkilatları seçki komissiyaları üçün müvafiq bina ayırmalı idilər. Bina daxilində gizli səsvermə üçün müvafiq yerlər hazırlanırdı. Komissiyanın sədri seçki qutularının bütöv və boş olmasını müəyyən etdikdən sonra qutunu bağlayıb möhürləməli idi.

Seçki məntəqələrində yalnız səsvermə keçirilirdi, seçki təbliğatı aparmaq qadağan edilirdi. Seçki məntəqəsinə silahlı şəxslərin və sərxaş adamların daxil olması qəti qadağan idi.

Seçki komissiyasının sədri lazımlı olduqda, komissiyanın qərarı ilə inzibati və hərbi hissələrin qüvvələrindən istifadə etmək hüququna malik idi. Yüksək rütbeli milis və hərbi komandanlıq yalnız sədrin göstərişlərini yerinə yetirirdilər.

Seçkilərin birinci və ikinci günü axşamlar səhərlərdə saat 8-də, kənd yerlərində isə 9-da seçki məntəqələrinin qapıları bağlanır və möhürlənirdi. Üçüncü gün axşam seçkilər qurtardıqdan sonra sədr seçkilərin qurtardığını elan edirdi. Sonra komissiya zərfələri açmadan

bülletenləri sayırdı. Zərflerin sayı ilə seçicilərin siyahidakı sayıları arasında uyğunsuzluq olduqda bu barədə müvafiq protokol tərtib edilirdi. Nəhayət zərflər açılır və seçki bülletenləri hesablanırı.

Komissiya tərəfindən etibarsız sayılan bülletenlər müəyyən edilirdi. Mübahisəli bülletenlər isə komissiyanın qərarı ilə səsvermə keçirilməklə həll edilirdi. Səslər bərabər olduqda sədrin çıxardığı qərar əsas götürüldür.

Seçkilərin nöticələri barədə son olaraq komissiya protokol tərtib edirdi. Protokol sədr, katib, komissiya üzvləri və bütün iştirakçılar tərəfindən imzalanırı.

Protokollar qəza komissiyasına göndərilirdi. Protokolla yanaşı ayrıca məktubla aşağıdakı sənədlər təqdim edilirdi: a) komissiyanın etibarlı hesab etdiyi bülletenlər; b) komissiya tərəfindən etibarlı hesab olunan, lakin komissiya üzvlərindən hər hansı birinin etiraz etdiyi bülletenlər; c) etibarlı, lakin komissiya üzvlərinin hər hansı birinin etiraz etdiyi bülletenlər; ç) komissiya tərəfindən yekdilliklə etibarsız sayılan bülletenlər.

Qəza seçki komissiyası yerlərdən golən bülletenlərin protokollarını araşdıraraq müvafiq qərar qəbul edirdi.

Qəza komissiyalarının protokolları sahə seçki komissiyalarının protokolları ilə birləşdə Mərkəzi Seçki Komissiyasına göndərilirdi. Komissiyaların protokolları türk dilində hazırlanırı. Lakin rus dilində protokollar tərtib etməyə də icazə verilirdi.

“Ösasnamə”nin VII fəsli seçkilərin nöticələrindən və təkrar seçki keçirilməsi qaydasından bəhs edirdi. Belə ki, 83-cü maddədə seçkilər günü bir və ya bir neçə seçki sahəsində, həmçinin ümumi respublika seçicilərinin 1/10 hissəsinə borabər olmayan sayda seçicilərin iştirak etmədiyi seçki məntəqələrində ikinci dəfə seçkilər keçirilməsi nəzərdə tutulurdu. Lakin belə məntəqələrin sayı göstərilən nisbətdən yuxarı olmazsa, Mərkəzi Seçki Komissiyası belə məntəqələrin səsvermə sayını ümumi səsverməyə daxil edərək təkrar səsvermə keçirmirdi.

Müəssisələr Məclisinə seçkilərin “Ösasnamə”sinin VIII fəsli məclis üzvlüyündə çıxan nümayəndələrin yerinə (vakant yerlərə) digərlərinin daxil edilməsi qaydasını müəyyən edirdi. Belə ki, seçki birlilikləri-

nə daxil olaraq birləşmiş qrupların siyahıya daxil edilmiş nümayəndəsi vakant yeri tuta bilərdi. Belə siyahıya daxil edilmiş nümayəndə olmadıqda Müəssisələr Məclisində boş (vakant) yer tutulmaya bilərdi.

“Ösasnamə”nin IX fəsli seçkilərin azad və ədalətli keçirilməsi üçün qaydaları müəyyən edirdi. X fəsildə Müəssisələr Məclisinə keçiriləcək seçkilərdə xərclərin ödənilməsi qaydası şorh edilirdi. Seçkilər üçün itirdikləri vaxta və yol xərcinə görə heç bir əvəz nəzərdə tutulmurdu.

Şəhərlərdə seçci siyahılarının hazırlanması və digər xərclərə görə vəsaitin ödənilməsi şəhər özünüdürə orqanları hesabına, digər ərazilərdə isə respublika xəzinəsi hesabına ödənilirdi. Şəhər idarəəlinin ödədikləri xərclərin 75 faizi sonradan respublika xəzinəsindən qaytarılırdı.

Karguzarlıq və digər xərclərə görə seçki komissiyalarına ayrılmış Müəssisələr Məclisinə seçkilər üzrə xüsusi kreditin məbləği parlament tərəfindən Mərkəzi Seçki Komissiyasının hesabına daxil edilirdi.

Seçki komissiyalarının hər bir üzvü hər gün seçkilərin keçirilməsine aid olan işlərə görə və yol xərcinə görə mükafatlandırılırdı. Lakin namizədin nümayəndəsi kimi seçki komissiyasına daxil edilmiş komissiya üzvlərinə göstərilən mükafatlandırma tətbiq edilmirdi.

Seçki komissiyaları üçün bina daxilində aparılan işlərə görə xərclər, o cümlədən istilik, işıqlandırma və s. xərclər şəhər özünüdürə orqanları, digər ərazi seçki komissiyalarında isə respublika xəzinəsi hesabına ödənilirdi.

Azərbaycan Demokratik Respublikası Konstitusiyasının qəbul edilməsində, dövlət quruculuğunda, onun möhkəmlənməsində, qanunçuluğun inkişafında, hüquq institutlarının təşəkkülündə böyük əhəmiyyət kəsb edə biləcək Müəssisələr Məclisində seçkilər 1920-ci il aprelin 20-nə təyin edilmişdi. Lakin 1920-ci ilin yazından başlayaraq yaranmış böhran seçkilər keçirilməsinə imkan vermedi.

Mülki hüquq. Azərbaycan Respublikası mülki hüquq və mülki münasibətlər sahəsində çar Rusiyası dövründə mövcud olmuş qanunvericilik normalarından istifadə etməkdə davam etsə də, parlament yeni mülki hüquq institutlarının bazasını hazırlayıb möhkəm-

ləndirməkdən ötrü bir sıra qanunları qəbul etməyə çalışırdı. Bunun üçün parlament komissiyalarında müxtəlif qanun layihələri, o cümlədən torpaq islahatlarının keçirilməsi ilə əlaqədar olaraq "Aqrar qanun" layihəsi müzakirə olunurdu. Yeni qanunların hazırlanması və qəbulu xeyli vaxt apardığından parlament ən vacib, təsərrüfatın bütün sahələrində icrası məcburi olan qanun və qərarlar qəbul edirdi.

Azərbaycan parlamentində "Azərbaycan vətəndaşlığı haqqında qanun"un qəbul edilməsi hüquqi islahatlarının və dövlətçiliyin möhkəmləndirilməsində mühüm əhəmiyyət kəsb edirdi. Milli hökumət hələ 1918-ci il avqustun 23-də Azərbaycan təbəəliyi haqqında "Əsasnamə"ni təsdiq etmişdi. "Əsasnamə"ye görə 1914-cü ilin 19 iyuluna qədər respublika orazisinə daxil olan hər hansı inzibati-ərazi vahidinin və ya silik cəmiyyətinin qeydiyyatında olanlar, azərbaycanlı təbəəden həm respublika, həm də kənarda doğulanlar, 5 il respublikada daimi (oturaq) yaşayan əcnəbi təbəələrin övladları **Azərbaycan təbəələri** sayılırdı.

Azərbaycanlı təbəə ilə nikah bağlayan əcnəbi vətəndaşlar respublika təbəəliyinə daxil edilirdilər.

Azərbaycan təbəələri eyni zamanda digər dövlətin təbəələri ola biləmdənilər.

Azərbaycan Respublikasının təbəələri olanlar bütün siyasi hüquqlardan, aktiv və passiv seçki hüququndan, mərkəzi və yerli idarəetmə orqanlarında iştirak etmek və s. hüquqlardan istifadə edə bilərlər.

"Əsasnamə"nin sonunda xarici vətəndaşların təbəəliyə qəbul edilməsi və ya Azərbaycan təbəəliyinin itirilməsi qaydasını xüsusi qanunuñ tənzimləmək nəzərdə tutulurdu.

Məhz belə qanun parlament tərəfindən 1919-cu il avqustun 11-də qəbul edildi. Qanuna görə millətindən, dinindən, irqindən asılı olma-yaraq keçmiş Rusiya imperiyasının təbəələri olmuş, Azərbaycan Respublikası ərazisində yaşayan şəxslərin özləri və övladları Azərbaycanın vətəndaşları hesab edilirdi.

Azərbaycan vətəndaşlığını qəbul etmək istəməyən Rusiya imperiyası vətəndaşları qanun dorc edildikdən sonra üç ay müddətində yerli qubernatora ərizə ilə müraciət etməli idilər. Qubernator yerli hakimiyy-

yət orqanları ilə birlikdə şəxsin hərbi mükəlləfiyyəti olub-olmasını dəqiqləşdirirdikdən sonra ona Azərbaycan Respublikasında müvəqqəti yaşamaq üçün 6 ay müddətinə şəhadətnamə verildi. Həmin müddət qurtarana qədər təbəələr tam hüquqlardan istifadə edə bilərlər.

Qanunun ikinci bölməsində vətəndaşlığın müəyyən edilməsi prinsipi göstərilirdi. Vətəndaşlıq ilk növbədə aşağıdakı şəxslərə verilirdi: Azərbaycan vətəndaşlarının övladlarına; azərbaycanlıya əre getmiş əcnəbi vətəndaşlara; övladlığı götürülən əcnəbi vətəndaşlara (17 yaşa qədər); əcnəbi vətəndaşa əre getməklə nikahdan töreyən 17 yaşına çatmış uşaqlara; Azərbaycana öz istedədi, elmi biliyi ilə xidmət edən və Azərbaycanda məskunlaşmış əcnəbilərə. Azərbaycanda hərbi və ya mülki xidmətdə olan və ictimai təşkilata daxil olan xarici ölkə vətəndaşları da öz arzusundan asılı olaraq vətəndaşlığa qəbul edilirdilər. Əcnəbi vətəndaşa əre getmiş azərbaycanlı boşandığı halda Azərbaycan vətəndaşlığına bərpa olunurdu. Azərbaycanda dəimi yaşayan əcnəbilərə aşağıdakı hallarda vətəndaşlıq verilirdi: şəxsin müəyyən hüquq qabiliyyəti olduqda, şəxsin məhkəmə cəzası və mənəvi cəhdədən qeyri-sağlamlığı müəyyən edilmədikdə; şəxsin özünü və ailəsini öz əməyi ilə saxlamaq imkanı olduqda.

Əcnəbilərin yenidən Azərbaycan vətəndaşlığına bərpa edilməsi (əgər həmin şəxsin məhkəmə cəzası və mənəvi cəhdədən qeyri-sağlamlığı aşkar olunmamışdırsa) 2 il müddətindən sonra onun Azərbaycanda məskunlaşması və bu barədə səlahiyyətli orqanlara ərizə ilə müraciət etməsi ilə ola bilərdi.

Azərbaycan vətəndaşlığına bərpa olunmanın qaydasına görə, vətəndaşlığa bərpa olunmaq istəyən şəxs qəza rəisini və ya polis-meystrə yaşadığı ərazi üzrə ərizə ilə müraciət etməli idi. Yerli hakimiyyət orqanları toqdimatla daxili işlər nazirinə müraciət edir və ona şəhadətnamə verirdi. Şəxso şəhadətnamə verildikdən sonra o, Azərbaycanda məskunlaşmış hesab edilirdi, lakin vətəndaşlığa qəbul olunana qədər əcnəbi vətəndaş sayılırdı.

Göstərilən qayda 1918-ci il mayın 28-nə qədər, yəni dövlət müstəqilliyi elan olunana qədər Azərbaycanda yaşamış, lakin üç ay müddətində ərizə ilə vətəndaşlığı qəbul olunmaları barədə müraciət etmiş şəxslərə şəmil edilmirdi.

Azərbaycan vətəndaşlığını qəbul etməyi arzu edən digər şəxslər yaşadıqları ərazi üzrə qeydiyyatda olduları qəza polis rəisinə və ya polis meystrə ərizə verərək onun vasitəsilə daxili işlər nazirinə müraciət etməli idilər. Daxili işlər naziri isə ədliyyə və xarici işlər nazirinin razılığı əsasında ərizə ilə müraciət etmiş şəxsə Azərbaycan vətəndaşlığı vera bilərdi.

Ərizə ilə Azərbaycan vətəndaşlığını qəbul olunmaq istəyənlər Azərbaycanın hansı ərazisində yaşadıqları və hansı peşə ilə məsələlərdən, həmçinin əmlak vəziyyətləri barədə akt təqdim etməli idilər.

Xarici ölkə vətəndaşı olmuş qadınlar da yuxarıda göstərilən sərtlərlə Azərbaycan vətəndaşı ola bilərdilər.

Azərbaycan vətəndaşlığını könlüllü qəbul edən hər bir şəxs dövlətə sədaqətli olacağrı barədə and içməli idi.

Vətəndaşlıq haqqında qanunda vətəndaşlığın itirilməsi və ya vətəndaşlıqdan məhrum etmə qaydaları göstərilirdi.

Xarici təbəəliyi qəbul edən Azərbaycan vətəndaşı vətəndaşlıq hüququnu dərhal itirirdi.

Azərbaycan vətəndaşlığından imtina edən şəxslər ərizə ilə daire məhkəməsinin inzibati idarəsinə hansı ölkənin təbəəliyini qəbul edəcəkləri barədə məlumat verirdilər. Müraciət etmiş şəxsin hərbi mükəlləfiyyəti yerinə yetirməsi və ya xidmətdən azad olması barədə, həmçinin hər hansı bir digər anlaşılmazlığın (məhkəmə, əmlak və s.) olması müyyəyən edilməzdəsə, ərizəsi təmin edilirdi.

Azərbaycan vətəndaşlığından imtina edən şəxsin yenidən vətəndaşlığa qəbul olunması xahişi yalnız 5 ildən sonra təmin edilirdi.

Rəsmi dövlət organlarının və daxili işlər nazirinin xüsusi icazəsi olmadan xarici ölkənin vətəndaşlığını qəbul etmiş şəxs Azərbaycanı tərk edə bilməzdi.

Azərbaycan gömrüyünün yaradılması haqqında parlamentin 18 avqust 1919-cu il qanunu. Müstəqil Azərbaycan Respublikasının gömrük orqanlarının yaradılması Milli hökumətin qarşısında duran ən vacib məsələlərdən biri idi. Hökumətin 18 avqust 1918-ci il qərarı ilə Azərbaycan gömrüyü təşkil olundu. Azərbaycan gömrüyünün statutu təsdiq edilir və zorurət olan ərazilərdə gömrük orqanları yaradıldı.

1919-cu il iyunun 25-də Azərbaycanda quru və dəniz sərhədlərində gömrük işini yaxşı təşkil etməkdən ötrü vergi və rüsumların toplanması qaydası barədə hökumətin sərəncamı imzalandı. İyunun 10-da Poylu dəmiryolu stansiyasında gömrük məntəqəsi yaradıldı. Həmin gün hökumətin digər sərəncamı ilə Akstafa gömrük məntəqəsi Gürcüstanla olan sərhəddə yerləşdirildi.

Parlamentin 18 avqust qanununda Azərbaycan Respublikası sərhədlərində yaradılmış gömrük məntəqələri hüquqi cəhətdən tənzimlənirdi. Azərbaycan sərhədlərində qeyri-qanuni ticarət və qaçaq malçıqla mübarizə məqsədilə sərhəd məntəqələrində gömrük orqanları təşkil edilirdi. Sərhəd məntəqələrində respublika sərhəd mühafizə dəstəsi yaradılırdı. Gömrük nəzarətçi funksiyasını yerinə yetirən keşikçilər könlüllü olaraq özlərinə məxsus silahdan, geyimdən və öz atlarından xidmət zamanı istifadə edə bilərdilər. Yerli sakinlərdən seçilməsi nəzərdə tutulan gömrük işçiləri yerli hakimiyyət orqanlarının etibarını qazanmış adamlardan ibarət olmalı idi.

Azərbaycanda cəmi 99 gömrük məntəqəsi yaradıldı. Məntəqələrin işinin yaxşı təşkil olunması üçün aşağıdakı vəzifələr təsis olunurdu: a) hər birində dörd məntəqə olmaqla iki sərhəd dəstəsi rəisi və baş zabitin də daxil olduğu 25 nəfərlik gömrük qarovulucusu; b) hər birində bir nəfər rəis və 5 nəfər zabit olmaqla Zaqatala, Gəncə və Bakı rayonları, eyni zamanda həmin saya bərabər olmaqla müvəqqəti general-qubernatorluq olan Cavanşir, Zəngəzur, Şuşa, Cəbrayıl və Lənkəran qəzası üzrə sərhəd gömrük dəstələri təşkil edilirdi.

Sərhəd gömrük işini daha da yaxşı təşkil etməkdən ötrü Maliyyə Nazirliyinin dəftərxanasında sərhəd mühafizəsi şöbəsi yaradıldı. Şöbə bütün respublika üzrə gömrük mühafizə işinə rəhbərlik etməli idi. Rayon sərhəd dəstələri üçün müvafiq kommunikasiya işlərini aparmaqdan ötrü maliyyə vəsaiti ayrıldı. Gömrük işçiləri üçün maaşlar təyin edildi. Könlüllü olaraq sərhəd mühafizəsinə qoşulara maaş verilmirdi.

Azərbaycan gömrüyü haqqında qanunda göstərilirdi ki, hələlik ixrac və idxlə olunan mallardan tutulan gömrük rüsumları Rusiya imperiyasının Gömrük Nizamnaməsi və Rusiya sərhəd mühafizə rəisiinin 1912-ci il 7 dekabr telimatı ilə nizamlanır.

Azərbaycan Dövlət Bankı. Azərbaycan hökumətinin 1919-cu il 7 mart qərarı ilə Dövlət Bankının yaradılması haqqında layihə bəyənildi. Qərarda Maliyyə Nazirliyinə Bankın Nizamnaməsini hazırlamaq tapşırıldı.

1919-cu il mayın 26-da Nazirlər Kabinetinin qərarı ilə Dövlət Bankının Nizamnaməsinin layihəsi təsdiq edilərək parlament müzakirəsinə göndərildi. Hökumət Dövlət Bankı haqqında qanun layihəsi parlamentdə təsdiq olunana qədər Maliyyə Nazirliyinə təşkilati işləri görmək üçün mütəxəssislər cəlb etməkə hazırlıq aparmaq barədə göstəriş verdi.

1919-cu il iyunun 9-da Azərbaycan hökumətinin qərarı ilə ingilis komandanlığının nəzarətində olan Dövlət Bankının Azərbaycan dövlətinə verilməsi barədə danışıqlar aparıldı. İngilis komandanlığı Bankı tohvıl verməyə hazırlaşa da, onlara məxsus borc Azərbaycan Respublikası Maliyyə Nazirliyi hesabına silinirdi.

Azərbaycan Bankı Rusiya Dövlət Bankı ilə danışıqlar apararaq pul nişanlarını dövriyyəyə buraxdı. Respublikanın ilk poçt markaları nəşr edildi.

Azərbaycan parlamenti 1919-cu ilin sentyabrında Dövlət Bankının yaradılması haqqında qanun qəbul etdi.

Aqrar islahatlar və aqrar qanunvericilik. Azərbaycan hökuməti torpaq islahatlarına xüsusi diqqət verirdi. 1918-ci il iyunun 22-də Azərbaycan hökuməti Zaqafqaziya Seyminin torpaq islahatları haqqında qəbul etdiyi qanunun icra olunmasını dayandırdı. Qərara görə, Müəssislər Məclisi çağırıla qədər torpaq islahatları keçirilmirdi. Qərar verilənə qədər tutulmuş torpaqlar müvafiq strukturlara qaytarılırdı. Əkinçilik naziri X. Sultanova Müəssislər Məclisinin müzakirəsinə çıxarılaçاق aqrar məsələlərlə bağlı materialları toplamaq, torpaq komitələrinin yenidən qurulması və ya ləğv edilməsi təkliflərini hazırlamaq tapşırıldı.

1919-cu il fevralın 24-də hökumət Əkinçilik Nazirliyində aqrar islahatlar və su təsərrüfatı üzrə şöbənin yaradılması barədə qərar qəbul etdi. Eyni zamanda aqrar islahat şöbəsi müdürü və su təsərrüfatı müfəttişçi müavini vəzifələri yaradıldı.

1919-cu il iyunun 6-da hökumət aqrar islahatları süretləndirmek məqsədilə Əkinçilik Nazirliyinə hətərəfli yardım göstəriləməsi barədə qərar verdi. Əkinçilik Nazirliyinə iyunun sonlarına qədər aqrar islahatlar layihəsini Nazirlər Kabinetinin müzakirəsinə çıxarmaq tapşırığı verildi.

Parlamentin ən böyük fraksiyalarından olan "Müsavat" partiyası aqrar islahatlar "Ösasnaməsi"nin layihəsini hazırlayıb Azərbaycan Respublikası parlamentinə teqdim etmişdi. İslahat programı parlamentin digər komissiyalarında da müzakirə edildi. Layihəyə görə, hüquqi və fiziki şəxslər üçün müəyyən edilmiş normadan artıq olan torpaq sahələri alınaraq dövlət xəzinəsi fonduna daxil edilirdi.

Torpaqsız və aztorpaqlı oturaq əhaliyə, həmçinin onlara bərabər fiziki və hüquqi şəxslərə dövlət xəzinəsi fondu hesabından müəyyən edilmiş normaya uyğun torpaq ayrıldı.

Ösasnamənin layihəsində respublikanın köçəri maldar əhalisinə verilecek torpaq payları da tənzimlənirdi.

Dövlət tərəfindən normadan torpaq mülkü olan fiziki və hüquqi şəxslərdən kəsilib götürülmüş fonddan torpaqsız və ya aztorpaqlı əhaliyə verilmiş ərazilərin yeraltı sərvətləri (yerin təki) yalnız dövlət məxsus hesab edilirdi.

Respublika su ehtiyatlarından istifadə, suvarma sistemləri, qurğular və s. yeni qanunvericilik qəbul edilənə qədər əvvəlki qaydada saxlanılırdı. Ösasnaməyə görə respublika əhalisi üçün ayrılan torpaq fonduna həm kond, həm də şəhərətrafi yaşayış yerlərinin sahələri daxil edilirdi. Şəhər ətrafında yerləşən lakin şəhər mülkiyyətinə daxil edilməyen torpaqlardan istifadəyə icazə verilirdi.

Torpaq islahatına görə, bu vaxta qədər fiziki və hüquqi şəxslərə məxsus olmuş normadan artıq torpaqlar, həmçinin digər fondlardan kəsilib götürülen və aşağıda göstərilən torpaqlar yenidən bölüşdürülməyərək həmişəlik dövlət xəzinəsinə daxil edilirdi: a) məşələr; b) yaylaqlar və qışlaqlar; c) qurutmaq üçün meliorasiya və digər texniki üsullardan istifadə edilən, habelə yararsız olan torpaqlar; ç) məscid və kilsəyə məxsus vəqf torpaq mülkiyyəti; d) aqrakimyövi idarələrin istifadəsində olan torpaqlar, həmçinin tehsil müəssisələrinə,

mədəni-maarif, xeyriyyə, xəstəxana, hərbi idarələr və digər ümum-dövlət əhəmiyyəti kəsb edən ictimai təşkilatlara məxsus torpaqlar; e) dağ-mədən sənayesi üçün istifadə edilən torpaqlar; ə) mineral sular və müälice əhəmiyyətli torpaqlar belə ərazilərin sanitariya cəhətdən qorunması üçün və kurort təsərrüfatının yaradılması məqsədilə ətraf ərazilər məxsus olan torpaqlarla birlikdə; f) təbiət və qoruq abidələrinə daxil olan torpaqlar; g) tarixi və arxeoloji əhəmiyyətli şəhər məskənləri, yaşayış yerləri, qazıntı aparılan sahələr, məscid, kilsə və digər abidələrə yaxın ərazilər, qalalar və onlara bərabər tarixi abidələrin əraziləri, kənd təsərrüfatı təcrübəsi aparmaq və digər ictimai əhəmiyyət kəsb edən torpaqlar.

Əhaliyə verilmədən, dövlət xəzinəsinə daxil edilmiş meşələrdən, otlaqlardan, tikinti materialı hasil etmək və s. işlər üçün əhalinin istifadəsini təmin etmək məqsədi ilə xüsusi "Qaydalar" hazırlamaq nəzərdə tutulurdu.

Fərdi sahibkara məxsus həyətyanı sahələrin və bağların aşağıda göstərilən normalardan çox olan hissələri dövlət tərefindən özgənin-kileşdirilirdi: kənd yerləri üçün 25 desyatından 75 desyatınə qədər olan bağlar və həyətyanı sahələr, şəhər ərazilərində isə 5 desyatından 7,5 desyatınə qədər olan sahələr.

Sahibkarlar üçün saxlanılmış torpaqların ölçüləri qəza komissiyaları tərefindən müəyyən edilir və təsdiq edilmək üçün Əkinçilik Nazirliyi nəzdindəki Şuraya göndərilirdi.

Layihəyə görə birlikdə istifadə edilən torpaq və digər fondlardan tutulan ərazilər yenidən bölgündürülərək hər bir şəxslə normada nəzərdə tutulan qədər ayrı-ayrılıqda mülkiyyətə verilirdi. Eyni zamanda göstərilirdi ki, kimliyindən asılı olmayaraq heç kəs 75 desyatından artıq torpağa sahib ola bilməz. 75 desyatın maksimum hədd müəyyən edildi.

Aqrar islahatın keçirilməsi Əkinçilik və Əmlak Nazirliyinə və onların yerlərdə təşkil etdikləri qəza və rayon komissiyalarına həvalə edildi. Qəza komissiyaları qəza idarə orqanları tərefindən hər kənd cəmiyyətindən iki nəfər olmaq şərtiylə çağırılan qəza yiğincədən seçilmiş 10 nəfərdən ibarət tərkibdə olurdu. Rayon komissiyaları isə

Əkinçilik Nazirliyi tərefindən müəyyən edilmiş ərazilər üzrə bölüşdürülərək hər birindən bir nəfər olmaq şərtiylə kəndlərdən seçiliirdi.

Bu komissiyaların tərkibinə rayon üzrə keçirilmiş yiğincədən seçilən 6 nəfər nümayəndə də daxil edildi.

Aqrar komissiyaların tərkibi hər bir rayon üzrə əhaliyə elan olunaraq ictimaiyyətin nəzərinə çatdırıldı.

Qəza müşavirələrinə yerli ədəlet möhkəməsi hakimi sədrlik edirdi. Rayon müşavirələrinə isə Daxili İşlər Nazirliyinin razılığı ilə əmlak naziri tərefindən bir nəfər xüsusi şəxs təyin edildi. Qəza və rayon aqrar komissiyalarının sədrleri əmək naziri tərefindən torpaq işini yaxşı bishən şəxslərdən müəyyən edildi. Komissiyaların tərkibinə sədrdən başqa əkinçilik naziri tərefindən təyin edilən katib və bir nəçər torpaqlənən nümayəndə daxil idi.

Şəhər məskənlərinə yaxın ərazilərdə fərdi sahibkarların və hüquqi şəxslərin torpaqla bağlı işləri araşdırılarkən komissiyaların tərkibinə tam üzvlük hüququnda şəhər upravasının təyin etdiyi şəhər özü-nüydəre orqanlarının nümayəndələri daxil olurdu. Sahibkar torpaqları xozina nəşfinə özgən-kileşdirilərkən komissiyaların tərkibinə tam üzvlük hüququnda nəzarət naziri tərefindən təyin edilən dövlət nəzarəti nümayəndəsi iştirak edirdi.

Parlamentin aqrar komissiyaların qərarı ilə Zaqqafqaziya Komissarlığının 16 dekabr 1917-ci il Əsasnaməsində nəzərdə tutulan xəzinə, xanədan, kilsə, monastr, həmçinin hüquqi şəxslər və sahibkarlara məxsus torpaqların torpaq komitələrinə verilməsi və Zaqqafqaziya Seyminin 7 mart 1918-ci il torpaq normalarının müəyyən edilməsi haqqında islahat programının icra edilməsi Azərbaycan Respublikası ərazisində dayandırılırdı.

"Mətbuat haqqında" 30 oktyabr 1919-cu il qanunu. Azərbaycan parlamenti mətbuat haqqında "Əsasname" ni təsdiq etdi. Əsasnaməyə görə fiziki və hüquqi şəxslər hakimiyyət orqanlarından heç bir icazə olmadan mətbəə, litoqrafiya, metalloqrafiya və digər bu növ dənən olan nəşriyyat orqanlarını yarada bilərdilər. Həmçinin bu nəşriyyat orqanlarında dərc edilmiş bədii və elmi əsərlər və digər mətbuat, fiziki şəxslərin xüsusi olaraq açıqları kitabxanalarda ictimaiyyə-

tin istifadəsinə verilirdi. Əsərlərin sərbəst satışına heç bir məhdudiyyət qoyulmurdı.

Mətbuat orqanları yalnız cinayət mühakimə nizamnaməsinin müyyən etdiyi əsaslarla və mövcud cinayət hüququnda nəzərdə tutulmuş normaların pozulmasına görə məsuliyyətə cəlb oluna və məhkəmə orqanlarında mühakimə edilə bilərdilər.

Mətbuat və nəşriyyat orqanlarına ümumi rəhbərlik hökumət yanındakı mətbuat orqanlarına nəzarət baş məfəttiliyinə həvəl edildi.

Nəşriyyat üzrə baş məfəttis nəşr olunan mətbuat orqanlarında mövcud qanunvericilikdə nəzərdə tutulmuş və qanunla qadağan edilmiş xətalar və ya cinayət hərəkəti aşkar etdikdə, həmçinin şikayətçi və dəymış maddi və mənəvi ziyanın ödənilməsi üçün yerli prokurorluq orqanlarının nəzarət şöbəsinə cinayət xətalarının olduğu müəyyən olmuş nəşrin əşlini təqdim etməli idi.

Dövlət orqanları, vəzifəli şəxslər və digər vətəndaşlar onlara qarşı mətbuat orqanlarında və nəşrlərdə edilmiş qərəzli, böhtan xarakterli, həmçinin cinayət xətalarına görə yerli prokurorluq orqanlarına göstərilən əməllərə görə mətbuat və nəşriyyatı cinayət məsuliyyətinə cəlb etmək barədə müraciət edə bilərdilər.

Mətbuat orqanlarından prokurorluğa edilmiş şikayətlərə görə prokurorluq orqanları 7 gün ərzində cinayət mühakiməsi Nizamnaməsinin qaydaları əsasında zərərçəkmişin iddiasına baxmalı idi.

Azərbaycan hökuməti mətbuat üzərində ümumi nəzarəti saxlaşda, mətbuat və nəşriyyatların sərbəst və azad fəaliyyəti üçün kifayət qədər geniş imkanlar yaradırdı. Yeni respublika üçün çətin dövrlərin olduğuna baxmayaraq, mətbuatın, azad fikirliliyin, demokratianın möhkəmlənməsi üçün bu “Əsasnamə” şərait yaradır, hakimiyət strukturlarının özbaşnalıq etməsinin qarşısını alırdı.

Sosial qanunvericilik. Milli hökumət iqtisadi isləhatlarla yanaşı fəhlələrin, kəndlilərin və bütün əhalinin sosial-iqtisadi problemləri ni həll etməyə çalışırı. 1918-ci il dekabrın 26-da hökumət programı ilə çıxış edən baş nazir F.X. Xoyski göstərirdi ki, fəhlə və kəndlilərin tələblərini ödəmək başlıca vəzifələrdən biridir. Əmək Nazirliyi nəzdində Məsləhət Komissiyalarının yaradılması sosial-iqtisadi sahə-

də mübahisəli məsələlərin həll edilməsində, istehsalda baş vermiş münaqişələrin aradan qaldırılması yolunda əhəmiyyətli addım idi.

1919-cu il martın 10-da parlamentin qanunu ilə Əmək Nazirliyi yanında Fəhlə Məsələləri üzrə Xüsusi Məsləhət (Müşavirə) Komissiyası yaradıldı. Qanuna görə, zəhmətkeş siniflərin əmək mühafizəsinin, əmək şəraitinin və məişətinin yaxşılaşdırılması, baş verə biləcək mübahisələrin ilkin olaraq baxılması üçün əmək nazirinin sədrliyi ilə fehlə məsələləri üzrə müvəqqəti xüsusi Məsləhət Komissiya-sı təsis edildi.

Məsləhət Komissiyasına 10 nəfər (5 nəfəri sahibkarlardan, 5 nəfəri isə fəhlələrdən olmaqla) solahiyətli nümayəndə daxil edildi. Komissiya üzvləri xüsusi əsasname üzrə müəyyən edildilər.

Məsləhət komissiyasının Əsasnaməsi qəbul edilənə qədər onun üzvləri Əmək Nazirliyi tərəfindən davət ediləcək sənaye-ticarət və fəhlə təşkilatlarının solahiyətli nümayəndələrindən ibarət olacaqdı.

Qanuna görə Məsləhət Komissiyasının iclaslarında sədrin dəvəti ilə məşvərətçi səsle fabrik məfəttiliyinin, dağ-mədən nəzarətinin nümayəndələri və başqa müvafiq nümayəndələr iştirak edə bilərdi.

Məsləhət Komissiyasının sədri ehtiyac yarandığı vaxtda onun iclasını təyin edirdi.

Əmək naziri komissiyanın iclasında baxılacaq məsələləri müəyyən edir və onun baxılması qaydasını tənzimləyirdi.

Əmək mübahisələri Məsləhət Komissiyasının üzvlərinə dövlət xəzinəsi hesabına Əmək Nazirliyi tərəfindən əmək haqqı müəyyən edilmişdi.

Milli hökumət əhalinin pensiya təminatını yaxşılaşdırmaqdən ötrü 1919-cu il avqustun 27-de Pensiya Nizamnamesini hazırlanmaq üçün komissiya yaradılması haqqında sərəncam verdi. Sərəncama görə maliyyə, yollar, hərbi və digər idarələrin nümayəndəlerinin daxil olduğu solahiyətli komissiya təşkil edildi.

Sentyabr ayında Pensiya Nizamnamesini Nazirlər Şurasına təqdim etmək üçün Maliyyə Nazirliyi nozdindəki mülki və hərbi idarələrin də iştirak etdiyi komissiya öz təkliflərini hazırlamalı idi. Milli hökumət pensiya təminatını yaxşılaşdırmaq üçün ciddi səylər göstərirdi.

Azərbaycan parlamenti strateji əhəmiyyət kəsb edən dəmiryol işçilərinin sosial vəziyyətini yaxşılaşdırmaq üçün 1919-cu il fevralın 4-də qanun qəbul etdi. Qanuna görə yaradılmış fehlə komissiyası dəmiryol qulluqçularını 14 kateqoriyaya bölgərək maaşların yeni dərcəsini müəyyən edirdi.

1919-cu il mayın 9-da hökumətin qərarı ile tətil edən Bakı fehlələri ilə danışqlar aparmaq üçün Əmək Nazirliyinə xüsusi tapşırıq verildi. Neft sənayesi işçiləri üçün Maliyyə Nazirliyi tərəfindən vəsait ayrıldı. Milli hökumət bütün çətinliklərə baxmayaraq fehlələrin sosial vəziyyətini yüngülləşdirmək üçün tədbirlər görməkdə davam edirdi.

Cinayət hüququ. Azərbaycan hökumətinin cinayət hüququ sahəsində qəbul etdiyi ilk aktlar cinayətkarlıqla mübarizəyə yönəlmışdı. Xüsusi tohlükəli cinayətlər, vəzifə cinayətləri (rüşvetxorluq, süründürməçilik və s.) və digər hallar üzrə Rusiya imperiyasının Azərbaycan Respublikasında qanuni qüvvədə olan məcəllələrinə hökumət tərəfindən əlavələr və düzəlişlər edildi.

Hökumət 1918-ci il iyunun 23-də ümumi məhkəmələrə aidiyəti olan cinayət işlerinin hərbi vəziyyət dövrünün qanunları ilə mühakimə edilməsi haqqında qərar verdi. Bütün respublika ərazisində hərbi vəziyyətin elan edilməsi ilə əlaqədar olaraq hökumət qərarı ilə aşağıda göstərilən cinayət əməllərinə görə hərbi vəziyyət dövrünün qanunları tətbiq edilirdi: qətl, quldurluq, soyğunçuluq, hakimiyyət orqanlarına silahlı müqavimət, qadının oğurlanması və zorlanması, həmçinin tikililərin və zəmilərin yandırılması, dəmiryollarını, telegraf, telefon xətlərini və qurğularını zədələmə əməllərinə görə ifşa olunmuş şəxslər Hərbi-İştintaq Komissiyası tərəfindən dərhal məsuliyyətə cəlb edilərək təhqiqtə ilə birlikdə hərbi məhkəməyə göndərilirdi. Hərbi məhkəmənin hökmü Qafqaz məsələman ordusunun komandanlığının razılığı ilə 24 saat ərzində icra edilirdi.

Aşağıda göstərilən əməller qadağan edilir və inzibati qaydada cəzalandırılır: a) millətlərarası münaqışlərlə səbəb ola biləcək və ya siniflərarası ziddiyyətləri kəskinləşdirəcək yalan məlumatların və şaiyələrin kütləvi surətdə yayılaraq elan edilməsi, hərbi hissələrin

döyüş əməliyyatları barədə və kütləvi bedbəxt və fəlakətli hadisələrə dair hökumət məlumatlarının düzgün olmayaraq yayılması; b) həkimiyyət orqanlarının icazəsi olmadan mitinq və toplantıların keçirilməsi; c) hərbçilər və polis orqanları istisna olmaqla göstərilən qaydalar qüvvəyə mindiyi andan odlu silah, patron, döyüş sursatı, partlayıcı maddələr gəzdirilməsi, saxlanılması və ticarəti. Silah gəzdirirən şəxslər qaydalar elan olunduğu gündən iki həftəyə qədər müddətde bütün növ odlu silah və sursatları qəbz almaq şərtilə hərbi hissələrə və milis idarəsinə təhvil verməli idi. İki həftəlik müddət qurtardıqdan sonra, bütün şübhəli şəxslərin evlərində hərbi dəstənin köməyi ilə axtarış aparılacaq və tapılmış silahlar müsadirə olunmaqla onların sahiblərinə on yüksək cəza veriləcəkdir. Yuxarıda göstərilən şaiyələrin və digər yalan məlumatların yayılmasına görə müqəssir olan şəxslər inzibati qaydada 10 min rubl və ya 6 ay həbsxana cəzasına, yaxud Azərbaycan Respublikasından sürgün edilmək cəzasına məruz qalacaqdır. Qərar dərc olunduğu andan qüvvəyə minir və hərbi vəziyyət ləğv edilənə qədər qüvvədə qalırı.

İnzibati cəzaların bütün növlərinin tətbiqi daxili işlər naziri tərəfindən edilə bilərdi. Qubernatora isə üç ay müddətində qədər həbs və 5 min rubla qədər cərimə almaq səlahiyyəti verilirdi. Qəza reisləri bir ay müddətində qədər həbsxana cəzası, bir min rubl cərimə tətbiq etmək hüququna malik idi.

Respublikanın bütövlüyünü təmin etmək, hərbi hissələrdə və daixidə intizamı bərpa etmək məqsədilə 1918-ci il avqustun 12-də hökumətin qərarı ilə müvəqqəti olaraq ölüm cəzası bərpa edildi. Qanuna görə 1917-ci il martın 12-ə qədər qüvvədə olmuş hərbi və hərbidənəz donanması üzrə hərbi cinayət nizamnaməsi ilə, həmçinin mülki qanunvericiliklə nəzərdə tutulmuş ağır cinayət əməllərinə görə ölüm cəzası verilirdi. Qanun dərc edildiyi andan qüvvəyə minirdi.

1919-cu il aprelin 25-də hökumət əlavə olaraq yalan şaiyələrin yaşılmasına görə məhkəmə məsuliyyətinin müəyyən edilməsi haqqında qərar verdi. Daxili işlər nazirinin məruzəsini nəzərə alan hökumət Bakı şəhər polismeystrinə şayiə yayanların müəyyən edilib məhkəmə məsuliyyətinə cəlb edilməsi üçün tədbirlər görülməsini tapşırı.

Azərbaycan Müəssislər Məclisinə seçkilər haqqında qanuna görə seçkilər dövründə hər hansı bir pozuntu baş verdiyi halda müqəssir olan şəxslər barədə inzibati və cinayət məsuliyyəti müəyyən edildi. Belə ki, Müəssislər Məclisinə seçkilərde öz namizədliyini iрeli sürmüs şəxslərə təbliğat materiallarını, siyahıları çıxarmağa və məhv etməyə görə bir aydan üç aya qədər həbs cəzası verilirdi.

Seçici qruplarının sərəncamında olan, təbliğat üçün nəzərdə tutulmuş binalara özbaşına daxil olaraq təbliğat materiallarını və ədəbiyyatı korlamaya və ya məhv etməyə görə, həmçinin namizədləri və onların səlahiyyətli nümayəndələrini fiziki güc tətbiq etməklə hədələməyə görə günahkar olan şəxslər 6 aydan az olmayıaraq həbsxana cəzasına məruz qalırdılar.

Namizədin şəxsiyyəti barədə yalan məlumat yayaraq onu etibar dan salan, həmçinin deputatlığa namizədin mənsub olduğu təşkilatın nüfuzuna xələl gətirməklə digər namizədləri təbliğ edən təqsirkarla ra bir aydan 6 aya qədər həbsxana cəzası verilirdi.

Namizədin şəxsi orizəsində saxtakarlıq və düzəliş edilməsində gü nahkar olanlar barosində islah evlərinə həbs cəzası təyin edildi. Həmçinin belə cəza növü Mərkəzi Seçki Komissiyasına saxta və düzəliş edilmiş ərizə ilə müraciət etmiş şəxs barəsində də tətbiq edildi.

Seçki komissiyalarına düzgün olmayan namizəd siyahıları və se ciyi siyahıları təqdim etmiş şəxslər həbsxana cəzasına məruz qalırdı.

Seçkiqabağı təbliğat aparan namizədlərə və ya onların seçki qruplarına və komissiyanın özünün foaliyyətinə zor tətbiq etməklə hədə göstərən günahkarlar həbsxana cozasına məruz qalırdılar. Əger belə hərəkətlər bir dəstə adamın iştirakı ilə baş verərdi və yiğincəgın və ya komissiyanın fəaliyyəti pozulardısa, təqsirkarlar islah evlərinə salınırdılar.

Məscidlərdə, məbədlərdə və digər ibadət yerlərində həm şifahi, həm də yazılı surətdə seçkiqabağı təbliğatla çıxış etmək qadağan edildi. Göstərilən qaydani pozan təqsirkarlar 6 aydan çox olmamaqla həbsxana cəzasına məruz qalırdı.

Seçkilərdə iştirak etmək hüququnda olan şəxslərin sərbəst surətdə öz fikirlərini söyləməsinə və təbliğatlarını aparmasına qarşı yō-

nəlmiş bütün hallara – şəxsə fiziki güc tətbiq edilməsinə, onun alda dılmasına, hədələnməsinə, hakimiyətdən sui-istifadəyə və ya iqtisadi cəhətdən asılı olmasından istifadə olunmasına görə təqsirkarlar həbsxana cəzasına məruz qalırdılar.

Seçki prosesinin keçirilməsinə müdaxilə, yəni komissiya üzvləri nə qarşı zor tətbiq edilməsinə, seçki binası daxilində hədələməyə, iqtisad törətməyə, seçici siyahılarını cirib korlamağa, seçki bülleten lərini məhv etməyə, seçki qutularını sindirmağa görə təqsirkarlar islah evlərinə salınırdı.

Seçki günlərində iqtisad salan, seçkilərin dayandırıldığı barədə ohaliyə yalan məlumatlar yayan şəxslər üç aydan az olmayıaraq islah cəzasına məruz qalırdılar.

Seçki günlərində məntəqələrə qanunsuz daxil olaraq təbliğat apar an şəxslər və komissiya sədrinə itaət göstərməyən digər belə qanunsuz hərəkətlər edən təqsirkarlar həbs edilirdilər.

Seçki günü seçicilərin səslərini əldə etmək məqsədilə onlara süfrə qonaqlığı verən şəxslər də həbs edilirdi.

Seçki nüququndan məhrum edilmiş şəxslər qanunsuz olaraq Müəssislər Məclisinə seçkide iştiraka görə həbs edilirdilər.

Seçki prosesinin davam etdiyi üç gün ərzində bir dəfədən artıq səs vermiş şəxslər həbs cəzasına məruz qalırdılar.

Müəssislər Məclisinə seçkilər prosesini təşkil edən komissiya üzvlərinin də məsuliyyəti müəyyən edildi. Belə ki, seçkilərin nəticələrini qəsdən olaraq saxtalaşdırın, seçki siyahısını və səsləri düzgün saymayan və ya siyahını və bülleteni qəsdən korlayan, seçci siyahısını və ya bülleteni artırmağa və ya azaltmağa görə təqsirkar olan komissiya üzvləri üç ildən az olmayıaraq islah evlərinə salınırdı.

Qanunda göstərilən telimatlara uyğun olmayıaraq gizli surətdə Müəssislər Məclisinə seçkilərin nəticələrini elan edən şəxslər həbsxana cəzasına məruz qalırdılar.

Müəssislər Məclisinə seçkilərin "Ösəsnamə"sinə uyğun olmayaraq seçkilərin nəticələrini bu və ya digər namizədin xeyrinə dəyişdirən vəzifəli şəxsin və ya komissiya üzvlərinin bilərək dən və ya qəs dən olaraq törətdikləri əməllər həbslə cəzalandırıldı.

Müəssislər Məclisinə seçkilər haqqında qanuna görə yuxarıda göstərilən qanunsuz əməllərdən başqa, məhkəmə orqanları günahkarlara qarşı aşağıda göstərilən maddələr üzrə də cəza tətbiq edirdi:

1) Müəssislər Məclisinə seçkilər üzrə qüvvədə olan qanunvericiliyin 91, 93, 95, 98, 102, 103 və 104-cü maddələri üzrə təqsirkar olanlar yerli idarəetmə orqanlarına və digər qanunverici orqanlara seçkilərdə istirakdan 5 il müddətində məhrum edilirdilər;

2) Müəssislər Məclisinə seçkilər üzrə qüvvədə olan qanunvericiliyin 92, 98, 102, 103 və 105-ci maddələri üzrə təqsirkar olanlara məhkəmə orqanları 3 min rubldan artıq olmayan pul cəriməsi müəyyən edə bilərdilər;

3) seçkilər üzrə qüvvədə olan qanunvericiliyin 91, 94, 95, 98, 102, 103 və 106-ci maddələri üzrə təqsirkar olan vəzifəli şəxslər olardısa, onlar öz tutduqları vəzifələrdən kənarlaşdırılırlırdılar.

1919-cu il iyulun 11-də Azərbaycan Respublikasında hərbi vəziyyətin elan edilməsi ilə əlaqədar olaraq Dövlət Müdafiə Komitəsinin sədri N. Yusifbəylinin əmri ilə komitənin məcburi yerinə yetirilməli olan qərarı dərc edildi.

Ümumi məhkəmələrə aidiyyəti olan aşağıdakı cinayət işləri hərbi dövrün qanunlarına uyğun olaraq hərbi məhkəmələrə verilərək hərbi məhkəmə nizamnamələri ilə mühakimə edilirdi:

a) Azərbaycan Respublikasının hakimiyyət orqanları əleyhinə iğtişaş salmaq;

b) Respublikaya qarşı xəyanət etmək;

c) Azərbaycan Respublikası parlamentinin sədrinin, hökumətin sədrinin və üzvlərinin həyat və azadlıqlarına qəsd;

ç) hərbi hissələr və hərbi gözətçilərə hücum etmək;

d) hakimiyyət orqanlarına silahlı müqavimət göstərmək;

e) xidməti vəzifələrini həyata keçirən vəzifəli şəxslərin həyatına sui-qəsd;

ə) dəmir yollarının, körpülərin, yolların və digər qurğuların, həmçinin su mənbələrinin və digər dövlət əhəmiyyətli tikililərin zədələnməsi və ya məhv edilməsi;

f) tikililəri, taxil və taxil mehsullarını yandırmaq və s.;

g) hərbi xidmətin pozulmasına yönəlmış təbliğatın aparılması.

Dövlət Müdafiə Komitəsinin həmin qərarında aşağıda göstərilən bəzi cinayət əməlləri də ümumi məhkəmələrdən götürülərək onlara görə inzibati qaydada məsuliyyət müəyyən edildi:

a) məllətlərə münəaqişlərlə nöticələnə bilecek və siniflərərə münasibətləri kəskinləşdirəcək sayılırların yayılması;

b) hökumətin və hərbi hissələrin fəaliyyəti barədə yalan sayılırin yayılması;

ç) ərzaq və digər zəruri malların qiymətlərinin qalxmasına görə tətil keçirmə, həmçinin səbəbsiz olaraq ərzaq və digər malların satılmasını dayandırma.

Dövlət müdafiə komitəsinin əmri ilə qadağan edildi:

a) siyasi xarakter daşıyan mitinq və yiğincəqləri hakimiyyət orqanlarının icazəsi olmadan keçirmək;

b) odlu silah, patron və partlayıcı maddələrin gəzdirilməsi, saxlanılması və satılması.

Azərbaycan ordusunun və müvafiq qoşunların hərbi qulluqçularının tabe silahlarına göstərilən qadağalar şamil edilmirdi.

Müdafia komitəsinin qərarına görə silahların verilməsi və onun gəzdirilməsi hüququnu müəyyən etmək quberniya daxilində qubernatorlara həvalə edildi.

Dövlət müdafiə komitəsinin əmrinə görə Daxili İşlər Nazirliyinin icazəsi olmadan yerli inzibati hakimiyyət orqanlarının hər hansı qərar verməsi qadağan edildi.

1919-cu il iyulun 27-də hökumət hakimiyyət strukturlarının işini yaxşılaşdırmaq, həmçinin müxtəlif dövlət idarələrinə cinayət xarakterli və sui-istifadə əməllərinin qarşısını almaq məqsədilə parlament tərəfindən xüsuslu Təftiş-İştintaq Komissiyası yaratıldı. Komissiyaya aşağıdakı səlahiyyətlər verildi:

a) bütün dövlət idarələrindən, vəzifəli şəxslərdən, o cümlədən məhkəmə orqanlarından, nəzarət və poçt-teleqraf, həmçinin ictimai təşkilatlardan lazımı məlumat və arayışları almaq;

b) hökumətdən, hüquqi və fiziki şəxslərdən kredit mənbələrinin əldə edilməsi barədə yuxarıda göstərilən məlumatları öyrənmək hüququ;

c) şəxsi izahat və ifadə vermek məqsədilə bütün vəzifəli və fərdi şəxslərin komissiyaya gəlməsini tələb etmək hüququ;

ç) bütün vəzifəli və fərdi şəxsləri cinayət məsuliyyətinə cəlb etmək və komissiyanın ayrı-ayrı üzvlərinin iştirakı ilə Cinayət Mühəkiməsi Nizamnaməsinin 315-482-ci maddələri üzrə (IV-X fəsillər) ibtidai istintaq hüquq qüvvəsinə bərabər tutulan təhqiqat aparmaq;

d) polis orqanlarına və dəmiryol mühafizəsi idarəsinə ayrı-ayrı istintaq hərkətlərini aparmağı və digər işləri həvalə etmək;

e) işin az əhəmiyyətli olması və ayrıca təhqiqat aparılmasına zərurət olduğu üçün həmin işlərin komissiya tərəfindən məhkəmə orqanlarına həvələ edilməsi;

ə) bütün hakimiyyət strukturlarından İstintaq-Təftiş Komissiyasına hərtərəfli kömək göstərməyi tələb etmək hüququnun olması;

f) vəzifəli şəxslərin 5-ci dərəcəsinə qədər olanları istintaq-təhqiqat dövründə vəzifədən kənarlaşdırmaq, eyni zamanda komissiya sədri vasitəsilə daha yüksək vəzifəli şəxslərin müvəqqəti olaraq səlahiyyətlərdən məhrum edilməsi üçün Nazirlər Şurası qarşısında vəsatət qaldırmaq.

İstintaq-Təftiş Komissiyası təhqiqat qurtardıqdan sonra işlərin mövcud qanunvericiliklə aparılması üçün prokuror nəzarətinin təmin edilməsi şərtlərə işi istintaqa göndərirdi. Cinayət tərkibi aşkar edilməmiş təhqiqat işlərinin aparılması isə komissiyanın qərarı ilə dayandırılır və hökumətin işlər idarəsinə təhlil verilirdi.

Parlament Xüsusi Təftiş-İstintaq Komissiyası ədliyyə nazirinin təqdimatı ilə hökumət tərəfindən təsdiq edilmiş sədrdən və 8 nəfər üzvdən ibarət olmuşdur.

1919-cu il sentyabrın 29-da parlamentin verdiyi qanunla Cinayət və İslah Cəzaları Qanunnaməsinə və Cinayət Mühəkiməsi Nizamnaməsinə dəyişikliklər və əlavələr edildi. Rusiya imperiyasının 1885-ci il XV cild üzrə Cinayət və İslah Cəzaları Qanunnaməsinin 372, 373, 378-ci maddələri və onun davamı kimi 1912-ci il, 1913-cü il və 1914-cü illərdə edilmiş dəyişikliklər və nəhayət, Cinayət Mühəkiməsi Nizamnaməsinin 268-ci maddəsinə edilən dəyişiklik və əlavələr nəzərə alınmaqla parlamentin verdiyi qanun qüvvəyə minirdi.

Cinayət Qanunnaməsinin 372-ci maddəsinə edilən dəyişikliyə görə, dövlət və ya ictimai xidmətdə olan məmər və ya başqa qulluq-

çu pul, əşya və digər formada hədiyyə almağa görə və bu barədə öz rəisiñə heç bir məlumat verməyərək, eyni zamanda hədiyyənin alınması barədə ilkin razılıq olmadığı, lakin onu qəbul edərək hədiyyənin verilməsi şortunu icra etdiyinə görə vəzifədən çıxarırlaraq 4 aydan 8 ayə qədər həbsxana cəzasına məruz qalırıdı.

Əger hədiyyə alınması barədə ilkin sövdələşmə edilərək onun qəbul edən məmər hədiyyənin “əvəzin” təyinatı üzrə icra edordus, onu 8 aydan bir il 4 aya qədər həbsxana cəzası və vəzifədən kənar edilmə cozası gözleyirdi.

372-ci maddə ilə müqəssir olanları həbs cəzasından əlavə alınmış hədiyyənin 10 misli miqdardında pul cəriməsi gözleyirdi. Əger əşyanın qiymətini müəyyən etmək mümkün olmazsa, 10 min rubla qədər cərimə nəzərdə tutulurdu. Digər tərəfdən, hədiyyə məmərə bila vasita deyil, digər şəxslər vasitəsilə və ya onun arvadı, uşaqları, qohumları tərəfindən çatdırıldıqda da yuxarıda göstərilən cəza olduğu kimi qalırıdı.

Cinayət Qanunnaməsinin 373-cü maddəsilə xidməti dövründə qanunsuz hərokot edərək miqdarının az olmasına baxmayaraq pul və ya digər qiyməti əşyalar alımı məməurlar öz rəisiñən etibarından və vəzifəsindən sui-istifade etməyə görə, bu Qanunnamənin 31-ci maddəsinin birinci, ikinci və üçüncü dərəcələri üzrə xüsusi fərdi hüquq və imtiyazlarını itirərək 4 ildən 5 ilə qədər həbs cəzasına məruz qalırıdlar.

Əger göstərilən rüşvəti alaraq peşman olan məməurlar bu barədə öz rəisiñən məlumat verərdilərə, məhkəmə orqanları peşman olmasına və səmimiyyətini nəzərə alaraq müqəssiri vəzifədən kənarlaşdırılmaqla 8 aydan bir il 4 aya qədər azadlıqlandı məhrum edirdilər. Onların alındıqları rüşvət yerli sosial təminat prikazına və ya ona bərabər təşkilata göndərilirdi.

Qanunnamənin 378-ci maddəsinə görə, hədələməkə cinayət törlərmiş müqəssirlər bütün şəxsi və əmlak hüquqlarından məhrum edilərək 4 ildən 6 ilə qədər sürgün və katorqa işlərinə cəlb edilirdilər. Əger hədələmək zorla və ya digər güc tətbiq etmək üsulları ilə edilərdi, sürgün və katorqa işləri 4 ildən 8 ilə qədər nəzərdə tutulurdu. Müqəssirlərdən alınmış pul vəsaiti və digər hədiyyələr ictimai təşkilatların sosial fonduna verilirdi.

Məhkəmə Mühakiməsi Nizamnaməsinin 286-cı maddəsinə edilən əlavələr Cinayət Qanunnaməsinin 372-ci maddəsində nəzərdə tutulan dəyişiklikləri nəzərə almaqla məhkəmə müstəntiqinin pul cəriməsi təyin etmək üçün dairə məhkəməsinə vəsatətlə müraciət edə bilməsini müəyyən etmişdi.

Məhkəmə və proses. Azərbaycan Demokratik Respublikasında məhkəmə sisteminin yenidən qurulması üçün bir sıra tədbirlər həyata keçirildi. Bununla belə, köhnə Rusiya imperiyası dövründə mövcud olmuş məhkəmə sistemi əsasında ədalət mühakiməsi aparılmaqda davam edilirdi. Məhkəmə sistemi andlı məhkəmələrə, ədalət məhkəmələrinə və ümumi məhkəmələrə – dairə və məhkəmə palatalarına bölündürdü.

Ədalət məhkəmələri seçkili orqan kimi qəzalarda yerli qəza nümayəndələrinin yığıncağında, şəhərlərdə isə şəhər nümayəndələrinin yığıncağında seçilirdilər. Ədalət məhkəmələri sədrdən və istonilən sayda üzvlərdən ibarət idi. Sədr ədalət məhkəməsi üzvləri arasından seçilirdi.

Dairə məhkəmələri sədrdən və üzvlərdən ibarət idi. Dairə məhkəmələri mülki və cinayət işləri üzrə palatalara bölündürdü.

1918-ci il noyabrın 14-də ədliyyə nazirinin təqdimatı ilə hökumət Azərbaycan Respublikası "Məhkəmə palatası haqqında" Əsasnaməni təsdiq etdi.

Dekabrin 5-də hökumət Ədliyyə Nazirliyinə Gəncə dairə məhkəməsi nəzdində hərbi məhkəmə təsis etməyi təsdirir. Hərbi məhkəmənin tərkibinə sədr, iki nəfər üzv, bir nəfər prokuror, bir nəfər katib, iki nəfər katib köməkçisi və dörd nəfər kuryer daxil edilir.

Parlament 1919-cu il avqustun 18-də özgə emlakı əleyhinə yönəlmış cinayətlərə görə cəza verilməsi üçün ədalət məhkəməsinin səlahiyyətlərinin artırılması barədə qanun verdi. Qanunda göstərilirdi ki, Rusiya imperiyası qanunvericiliyində nəzərdə tutulmuş cinayət əməllərinə görə tətbiq edilən pul cərimələri rublun kursunun aşağı düşüyüna görə ədalət məhkəmələrinin səlahiyyətlərini möhdudlaşdırılmışdır. Firıldaqçılıq, mənimmsəmə, israfçılıq, öz əmlakını oğurlamaq və s. əməllərə görə müəyyən edilən 300 rubl cərimə təyin et-

mək hüququnda olan ədalət məhkəmələrinin səlahiyyətlərini artırmaq məqsədilə göstərilən cinayətlərə görə tutulan cərimələr 300 rubldan 10 min rubla qədər artırılır və dairə məhkəməsinə aid bəzi xırda cinayət əməllərinə baxmaq da onlara həvalə edilirdi.

Azərbaycan parlamenti 1919-cu il aprelin 14-də hərbi məhkəmə hissəsinin quruluşu haqqında qanun verdi. 26 bənddən ibarət qanunda hərbi məhkəmələrin səlahiyyətləri müəyyən edilirdi. Hərbi məhkəmələr Azərbaycan Respublikası ərazisindəki bütün hərbi alaylarda yaradılırdı.

Alay hərbi məhkəmələri 1914-cü il 30 iyula qədər edilmiş dəyişikliklə hərbi məhkəmə qərarlarının hesabatının 24 kitabı üzrə 4-cü nöşrin 1896-ci il və alay məhkəmələrinin təlimatı olan Hərb İdarəsinin 1896-ci il 319 sayılı əmri üzrə təsis edildi.

Alay hərbi məhkəmələri öz fəaliyyətlərində 1914-cü il 30 iyula qədər edilmiş dəyişiklikləri nəzərə alaraq, hərbi məhkəmə qərarlarının hesabatlarının 24 kitabı üzrə 4-cü nöşrin 1896-ci il təlimatları üzrə cinayət işlərinin aparılması qaydasını rəhbər tuturdu.

Azərbaycan Hərbi Məhkəməsi Hərbi Nazirliyin nəzdində olmaqla fəaliyyətini bütün respublikada icra edirdi. Hərbi məhkəmənin daimi və müvəqqəti üzvləri mövcud idi. Daimi üzvlərə sədr və iki nəfər hərbçi daxil idi. Müvəqqəti üzvlər isə hərbi hissələrdən olan iki qərargah və iki baş zabitdən ibarət olmaqla 6 ay müddətinə hərbi nazirin sərəncamı ilə təyin edilirdi.

Hərbi məhkəmənin nəzdində prokuror, bir nəfər prokuror köməkçisi, iki müstəntiq və iki nəfər hərbi-məhkəmə idarəsindən olan namizəd fəaliyyət göstərirdi.

Hərbi məhkəmənin prokuroru və daimi üzvləri hərbi nazirin əmri ilə hərbi məhkəmə orqanlarında hərbi prokurorun köməkçisi, dairə məhkəməsində prokuror müavini, məhkəmə və ya hərbi müstəntiq, alay məhkəməsinin istintaq hissəsi üzrə köməkçi işləmiş, həmcinin andlılardan və səlahiyyətli nümayəndələrdən olan peşəkarlar dan təyin edilirdi.

Prokuror köməkçisi və hərbi müstəntiq hərbi nazirin əmri ilə ali hüquq təhsili almış şəxslərdən və ya çalışdıqları peşələr üzrə öz fə-

aliyyətində kifayət qədər bilik və təcrübə əldə etmiş, məhkəmə işini öyrənmiş şəxslərdən seçilirdi.

Hərbi məhkəmələrə aidiyyəti olan işlər müvəqqəti hökumətin qərarına əsasən Rusiya hərbi nazirinin 1917-ci il 6 iyun 1936 sayılı əmrinin III bölməsinin 1-9-cu maddələri üzrə müəyyən edilirdi.

Qanuna görə, hərbi komandanlığın ayrı-ayrı hərbçilər barəsində cinayət işi qaldırmaları kimi müstəsna hüquqları ləğv edilirdi. Hərbi müstəntiqlər tərəfindən aşağıda göstərilənlər cinayət məsuliyyətinə cəlb etmək üçün qanuni əsas sayılırdı:

a) hərbi komandanlığın məlumatı; b) hərbi prokurorun toqdimatı; c) məhkəmə və inzibati orqanların vəzifəli şəxslərinin məlumatları; ç) fərdi şəxslərin və hərbi xidmətdə qulluq edənlərin şikayətləri, günahkarın etirafı.

Mülki işlərin aparılmasına hərbi müstəntiqlərin cəlb edilmesi qadağan edilirdi. İstintaqın dayandırılması hərbi məhkəmənin qərarı ilə müəyyən edilirdi.

Azərbaycan Respublikasında hərbi məhkəmə quruluşunun tam formallaşmasını nəzərə alaraq dairə hərbi məhkəmələrinin qərarlarından edilən şikayətlərin kassasiyaya qaydasında baxılması müvəqqəti ləğv edilirdi. Müttəhim, onun müdafiəçisi və iddiaçı şikayət ərizəsi ilə hərbi nazirə müraciət edə bilərdilər. İşin digər hərbi məhkəmədə baxılması hərbi nazir tərəfindən müəyyən edilirdi.

Cənubi Azərbaycan 1917-1920-ci illərdə

1917-ci il fevral burjua-demokratik inqilabının Rusiyada çarizmi devirməsi Cənubi Azərbaycanda milli-azadlıq hərəkatının yüksəlişinə öz təsirini göstərdi. 1917-ci ilin aprelində Təbrizdə demokratik yönümlü qızetlər neşr olunmağa başladı.

İyun ayında Təbriz şəhərində 1905-1911-ci illər milli-azadlıq hərəkatında qəhrəmanlıqla helak olmuşların şərəfinə böyük izdihamlı mitinq oldu. Nümayişçilər "Azad Azərbaycan", "Azad İran" şəhəri ilə şəhidlərin qəbirlərini yad etdilər.

Bütün Əranda demokratik hərəkat başlandı. Cənubi Azərbaycanda Şeyx Məhəmməd Xiyabanının başçılıq etdiyi milli-azadlıq hərəkatı xüsusilə böyük əhəmiyyət kəsb edirdi.

Cənubi Azərbaycan milli-azadlıq hərəkatının lideri Xiyabani 1880-ci ildə Təbriz yaxınlığında Xamnə kəndində tacir ailəsində doğulmuşdur. Dini təhsil alan Xiyabani rus və fransız dillerini müükəmməl bilirdi, fəlsəfə, riyaziyyat və astronomiya elmlərini yaxşı mənimsemişdi. Şeyx Məhəmməd Xiyabani Rusiya imperiyasında bir müddət yaşamış, 1905-1911-ci illər Cənubi Azərbaycan milli hərəkatında fəal iştirak etmiş və təqiblərə məruz qalmışdır. İran məclisinin 1909-1911-ci illərdə deputatı olmuş Xiyabani öz xalqının milli hüquqlarının müdafiə olunmasına çalışmışdır.

1917-ci ilin may ayında Xiyabani Tiflisə gelmiş və Qafqazdakı inqilabi hadisələrlə yaxından tanış olmuşdur.

İyunun ortalarından başlayaraq Təbriz şəhərində şah rejimi əleyhinə çıxışlar başlamışdır. Təbriz qubernatoru Tehrana qaçmağa məcbur olur. Azərbaycanın digər şəhərləri də azadlıq hərəkatına qoşulur. Ərdəbil şəhərinin inqilab komitəsi Azərbaycan xalqını sılahlı mübarizəyə çağırırdı.

1917-ci ilin avqustunda İran rejiminə və fars zülmünə qarşı mübarizə aparmaq məqsədilə 480 nəfərin iştirak etdiyi demokratik təşkilatların konfransı çağırıldı. Cənubi Azərbaycanın bütün şəhərlərinin iştirak etdiyi konfransda vilayət komitəsi seçilərək demokratik hərəkatın inkişaf perspektivini müəyyən etdi. Konfransın qərarı ilə Xiyabaniın başçılıq etdiyi Azərbaycan demokratik partiyası yaradıldı. "Təcəddüd" ("Yeniləşmə") qəzeti partiyanın mərkəzi orqanı oldu.

Azərbaycan Demokratik Partiyası Cənubi Azərbaycanı azad etmək və demokratik dövlət qurmağı əsas məqsəd hesab edirdi. Partiya xırda və orta burjuaziyanın, sənətkarların, kəndlilərin və ziyalilərin maraqlarını ifadə edirdi.

Cənubi Azərbaycan milli-azadlıq hərəkatına kömək məqsədilə 1917-ci ilin yazında Bakıda "Ədalət" təşkilatı yaradıldı.

1917-ci ilin payızında Cənubi Azərbaycanın şərqi rayonlarında hərəkat güclənir. Burjuaziya və mülkədarların mənafeyini ifadə edən

Kiçik xanın başçılığı ile “İttihadi islam” təşkilatı yaradıldı: Şah rejimi Kiçik xana qarşı dəfələrlə hökumət qoşunları göndərsə də, hər dəfə məğlub edildi.

İngilis komandanlığının 1918-ci ilde İranda öz mövqelərini möhkəmləndirə bilməsi. 1919-cu il avqustun 9-da Vüsuquddövlət hökuməti Britaniya ilə sazış bağladı. Müqavilə İran möclisində təsdiq edilməsə də, ingilis qoşunları ölkədə qalmadı davam edirdi. Avqust müqaviləsi Cənubi Azərbaycanda da ciddi müqavimətlə qarşılandı. Vüsuquddövlət hökumətindən müqavilənin ləğv edilməsi tələb edildi.

1919-cu ilin oktyabr-dekabr aylarında ingilis imperialistlərinə qarşı Təbriz şəhərində üşyan başladı. Təbrizdən və digər Azərbaycan şəhərlərindən şah məmurları qovuldu.

1920-ci il Təbriz üşyani və Milli hökumətin yaranması.

1920-ci il aprelin 7-də Azərbaycanın demokratik qüvvələrinin imperialistlərə qarşı yönəlmış üşyani bütün Cənubi Azərbaycanı əhatə edirdi.

Üşyana rəhbərlik etməkdən ötrü Xiyabani və demokratik hərəkatın digər nümayəndələrindən ibarət olan İctimai Komissiya yaradıldı. İctimai Komissiya xalqa müraciət edərək başlanmış mübarizəni axıra qədər davam etdirməyə çağırıldı.

Silahlı üşyançı dəstələr Təbrizdəki dövlət idarələrini tutaraq şah rejimi məmurlarını qovdular. Azərbaycanın demokratik qüvvələri ingilis imperialistlərini ölkədən qovmayı, demokratik islahatlar keçirməyi, xalq qoşununu təşkil etməyi, demokratik hökumət yaratmayı, xalqın inkişafı üçün maarifçilik ideyalarını artırmayı əsas məqsəd hesab edirdilər.

Xiyabani və onun tərəfdarları müstəqil burjuva-demokratik respublikası yaradılması ideyasını təbliğ edirdilər.

Təbrizdə hakimiyyətə gəlmış demokratik qüvvələr yaratdıqları hökuməti “Azadistan” adlandırdılar. 5 aydan artıq bir müddətdə demokratik qüvvələr Cənubi Azərbaycanda hakimiyyəti qoruyub saxlayıbilmisdilər.

Dövlət hakimiyyətini qurmağa başlayan demokratik qüvvələr hökumət idarələrinə rəhbərlik etmək üçün əhalinin bütün təbəqələrini

əhatə edən kollegiya yaradılar. Təbriz şəhərinin ətraf rayonlarında, Ərdəbil, Qaradağ, Marağa, Urmiya, Sərab və başqa ərazilərdə demokratik partiyasının görkəmli xadimləri hakimiyyət strukturlarının təşkil edilməsinə başladılar. Təbrizdə və digər şəhərlərdə qayda-qanunun təmin edilməsi üçün milli qvardiya hissələri yaradıldı.

1920-ci il iyunun 24-de İctimai komissiyanın Milli hökumətə çevrilidiyi elan edildi. Daxili islahatlar keçirmək üçün 5 nəfərin daxil olduğu komissiya təşkil edildi. Komissiya torpaq, maliyyə, hərbi, məarif və digər sahələr üzrə layihələr işləyib hazırladı. Milli hökumət Təbriz əhalisinin sosial-iqtisadi vəziyyətini yaxşılaşdırmaqdan ötrü ərzaq qiymətlərini xeyli aşağı saldı. Əhaliyə tibbi xidməti yaxşılaşdırmaqdan ötrü müalicəxanalar açıldı. Təbriz şəhərində milli dildə üç məktəb təşkil edildi. Milli hökumət bank təsis etdi.

Azərbaycan demokratik hərəkatı İranda siyasi proseslərə ciddi təsir göstərirdi. 1920-ci ilin iyununda Vüsuquddövlət hökuməti istəfa verdi. Fars şovinisti Mürşüddövlə yenisi hökumət kabinetinə başçılıq edir.

İran rejimi demokratik hərəkatı boğmaqdan ötrü bütün seylərini birləşdirirdi. Yeni hökumət ingilis hərbi məsləhətçilərinin daxil olduğu silahlı qüvvələri Təbriz üzərinə göndərdi.

Millətçi rejim yenidən hiyləyə əl ataraq general-qubernator Müxbirüssəltənəti Təbriz hökumətilə danişqaparmağa göndərir. Danişqıların vaxtını uzadan Müxbirüssəltənət hərbi qüvvələrin şəhərə yaxınlaşmasını təmin etdi. Azərbaycan Milli Hökumət müqaviməti təşkil etsa də, sayca üstün olan İran rejimi qoşunları sentyabr ayında Təbrizi tutu bildilər. Şeyx Mehəmməd Xiyabani və 300 nəfərdən çox demokratik edam edildi, minlərlə azərbaycanlı hebsxanalarla salındı. Cənubi Azərbaycan milli-azadlıq hərəkatı müvəqqəti məğlubiyətə uğrasa da, bu hərəkat 1945-46-cı illərde davam etdirildi. Xalqın azad demokratik dövlət qurmaq ideyasını tamamilə məhv etmək İran rejiminə nəsib olmadı.

XIII FƏSİL

1920-1936-cı illərdə Azərbaycan Sovet Sosialist Respublikasının (II Respublika) dövlət və hüquq tarixi

Azərbaycanda Sovet Sosialist Respublikası elan edilməsi. 1920-ci il fevralın 11-12-də Bakıda Azərbaycan Kommunist (bolşevik) Partiyasının qurultayı keçirildi. Qurultayda Rusiyanın maliyyə və silahlı yardımını ilə tezliklə çəvriliş həyata keçirmək qərara alındı. Moskva təcrübəli kadrlarını, ilk növbədə daşnak-bolşevik Mikoyanı bu işə cəlb etdi. Mart ayında bolşeviklər ermənilərin vasitəsi ilə Qarabağda qiyam qaldırmağa cəhd etdilər.

Bolşevik işğalı ərəfəsində Azərbaycanda hökumət böhranı yaranmışdı. İstəfa vermiş N. Yusifbəyli hökumətini əvəz etmiş M. Hacınski, koalisyon hökumət yaratmaq barədə kommunistlər də daxil olmaqla sol qüvvələrlə danişqıllar aparırdı. Bolşeviklər çəvrilişə həzırlaşdıqlarından Milli hökumətin tərkibinə daxil olmaqdan imtina etdilər. Aprelin 22-də yeni hökumətin yaradılmasının qeyri-mümkünülüyü barədə Hacınski parlamente məlumat verdi. N. Yusifbəyli hökuməti müvəqqəti olaraq hökumətin fəaliyyətini bərpa etdi. Lakin artıq böhran yaranmışdı.

Yaranmış vəziyyətdən istifadə edən bolşeviklər xalqa müxtəlif vədlər verir, əhalini öz tərefinə colb etməyə çalışırı. 1920-ci il aprelin 22-də XI Qızıl Ordu nümayəndələrinin iştirakı ilə RK(b)P Qafqaz Diyar Komitəsi Bakı bürosunun fövqəladə müşaviri oldu. Müşavirədə Milli hökumətə hakimiyyəti təhvil vermək haqqında ultimatum verilməsi qərara alındı. Aprelin 26-da çəvriliş yolu ilə hakimiyyətin ələ alınması planı müəyyən edildi. Çəvrilişə rəhbərlik etmək üçün N. Nərimanov, D. Bünyadzadə, A. Əlişov, M.D. Hüseynov, Ə.H. Qarayev, Q. Musabəyov, V.H. Sultanovdan ibarət müvəqqəti Azərbaycan İnqilab Komitəsi yaradıldı.

Azərbaycan Milli hökuməti Zəngəzurda və digər sərhəd ərazilərində daşnak ordularını möglub etdikdən sonra Ermənistan hökuməti aprelin 26-da barışqı imzalamaq xahişilə çıxış etməyə məcbur oldu. Lakin Qızıl Ordu dəstələri şimaldan artıq Azərbaycan Respublikası sərhədlərinə daxil olmuşdular.

Aprelin 27-də H. Sultanov başda olmaqla bolşeviklər hakimiyyətin yaxın 12 saat ərzində tohvil verilməsi barədə milli hökumət ultimatum verdilər. Parlamentdə M.Ə. Rəsulzadə və Ş. Rüstəmbəyovun kəskin etirazlarına baxmayaraq hakimiyyətin bolşeviklərə verilməsi qərara alındı. Dinc yolla hakimiyyəti təhvil verən milli hökumət bir sıra tələblərlə çıxış edirdi. Azərbaycanın müstəqilliyinin qorunub saxlanılması, yeni yaranan hökumətin müvəqqəti orqan olması, hökumət və parlament üzvlərinin toxunulmazlığı və s. şərtlərlə hakimiyyət müsəlman bolşeviklərə verildi. Aprelin 28-də dörd zirehli qatarda A. Mikoyan, P. Musabəyov və başqalarından ibarət heyət Bakıya daxil oldu. Bolşeviklər bütün dövlət idarələrini zəbt etdilər.

Azərbaycan Hərbi İnqilab Komitəsi Azərbaycanı müstəqil Sovet Sosialist Respublikası elan etdi. Azərbaycan Hərbi İnqilab Komitəsi Azərbaycanı Müstəqil Sovet Sosialist Respublika (II Respublika) elan etdi. Mövcud ictimai quruluş və dövlət idarəcilik formasının dəyişdirilməsi yeni II Respublikanın yarandığını söyləməyə əsas verirdi. II Respublikanın yaranması və onun müstəqil olması müvəqqəti xarakter daşıyırı. Bolşeviklərin lideri Lenin, Stalinin təqdim etdiyi vaxtilə, Rusiya imperiyasına daxil olmuş xalqların muxtar qurum kimi gələcəkdə SSRİ-in tərkibinə daxil edilməsi ideyasına etiraz etməsinə baxmayaraq, həmin xalqlar o cümlədən Azərbaycan 1922-ci ilə də başqa formada yaradılmış “könüllü” Sovet Sosialist Respublikaları İttifaqına - “könüllü” imperiyaya daxil edildi.

Müvəqqəti Hərbi-İnqilab Komitesi Azərbaycan SSR Xalq Komisarları Sovetinin təşkilinə başlıdı. Hökumətin sədri və xarici işlər naziri N. Nərimanov, daxili işlər komissarı H. Sultanov, ədliyyə və əmək komissarı Ə.H. Qarayev, həmçinin Q. Müsabəyov, M.D. Hüseynov, C. İldirim, D. Bünyadzadə, C. Vəzirov və A. Əlimovun daxil olduğu milli tərkibli müstəqil Azərbaycan SSR hökuməti yaradıldı. Lakin real

olaraq Moskvadan göndərilən dekretlərlə idarə olunan Azərbaycan dövlətinin müstəqilliyi və milliliyi müvəqqəti idi. Sovet Rusiyası ilə gələcək əməkdaşlığı qurmaq üçün Azərbaycan İnqilab Komitəsi ədliyyə naziri B. Şahtaxtinskinin rəhbərliyi altında fəvqələdə selahiyətli nümayəndə heyətini danışqları aparmaq üçün Moskvaya göndərir. Nümayəndə heyəti RSFSR hökuməti tərəfindən yaradılmış komissiya ilə birlikdə müqavilə hazırladı. 1920-ci il sentyabrın 30-da Moskvada RSFSR və Azərbaycan SSR arasında hərbi-iqtisadi ittifaq haqqında müqavilə bağlandı. Müqavilədə göstərilirdi:

1) Rusiya və Azərbaycan bir-biri ilə six hərbi və maliyyə-iqtisadi ittifaq bağlayırlar;

2) RSFSR hökuməti ilə Azərbaycan Respublikası hökuməti ən qısa müddətde aşağıdakıları birləşdirirlər: a) hərbi teşkilatı və hərbi komandanlığı; b) xalq təserrüfatını və xarici ticarəti idarə edən orqanları; ç) təchizat orqanlarını; c) dəmiryolu nəqliyyatını və su nəqliyyatını, habelə poçt və teleqraf idarəsini; d) maliyyə işini.

RSFSR və Azərbaycan SSR arasında bağlanmış hərbi və hərbi-dəniz donanması üzrə müqavilənin şərtlərinə görə Azərbaycan SSR-də bir ədəd tam silahlanmış diviziya və xüsusi sazişə sayıları müəyyən ediləcək hərbi gəmilərdən ibarət hərbi donanma qüvvəlerinin yerləşdirilməsi nəzərdə tutulurdu. Hərbi və hərbi-donanma üzrə Azərbaycan SSR Xalq Komissarlığı təşkil edildi. Quberniya və qəzalarda isə komissarlıqlar fəaliyyət göstərirdi. Qərara alındı ki, hərbi əməliyyatların davam etdiyi dövrə Azərbaycan SSR hərbi idarəcilikdə Qafqaz Cəbhəsinin Hərbi İnqilab Şurasına və RSFSR ordusuna komandanlığına tabe etdirilsin.

Hərbi-dəniz donanması da RSFSR hərbi donanması komandanlığının sərəncamına verildi. Qafqaz Cəbhəsi ləğv edildikdən sonra RSFSR və Azərbaycan SSR arasında hərbi əməkdaşlığın inkişafını sonrakı müqavilələr üzrə müəyyən etmək nəzərdə tutulurdu. RSFSR-in Xəzər dənizi donanmasının komandanı eyni zaimanda Azərbaycan donanmasının da komandanı idi. Azərbaycan SSR-in hərbi donanması komandanlığının təyin edilməsi və ya vəzifədən kənarlaşdırılması RSFSR Hərbi İnqilab Şurasına həvalə edildi.

RSFSR hökuməti ilə Azərbaycan SSR hökuməti arasında ərzaq siyasetinin birləşdirilməsi haqqında da saziş imzalandı. Sazişdə Azərbaycan SSR Xalq Ərzaq Komissarlığı RSFSR-in ərzaq siyaseti prinsipi nümunəsində Azərbaycanda da çörək və digər ərzaq məhsullarının dövlət inhisarına alınması təcrübəsinin tətbiq edilməsini nəzərdə tuturdu. RSFSR Xalq Ərzaq Komissarlığı Azərbaycanı ərzaq və digər çox işlənən mallarla təmin etmək barədə bütün tədbirləri görəcəyini öhdəsinə götürdü. Təbii olaraq Azərbaycan nefti də təmənnəsiz Həştərxana daşıınırdı. Belə ki, təkcə 1920-ci il iyun ayında 21,2 milyon pud neft və neft məhsulları göndərildi. Sazişlə həmçinin Azərbaycanda ərzaq məhsullarının qiymətinin RSFSR-in Xalq Ərzaq Komissarlığı tərəfindən müəyyən edilməsi nəzərdə tutulurdu. Azərbaycan SSR Xalq Ərzaq Komissarlığında RSFSR Ərzaq Komissarlığının səlahiyyətli nümayəndəsi temsil olunurdu. Səlahiyyətli nümayəndə iki ölkə arasında ərzaq siyasetini birləşdirməkədə səyər göstərməli idi. 1920-ci il avqustun 20-də RSFSR və Azərbaycan SSR-in dəmir yolları xidmetlerinin birləşdirilməsi haqqında razılıq əldə olunmuşdu. Ümumi ittifaq Mərkəzi İcraiyyə Komitəsi Azərbaycanla əldə edilmiş razılığa uyğun olaraq həmin gün Azərbaycan SSR və RSFSR dəmir yolları idarələrinin vəzifəli şəxsləri tərəfindən imzalanmış “Azərbaycan Sovet Sosialist Respublikasının dəmir yollarının idarə olunmasına dair” dekreti təsdiq etdi. Azərbaycan dəmir yolları RSFSR-in dəmir yolları qovşağına daxil edildi. Azərbaycan SSR Dəmir Yolları üzrə Xalq Komissarlığına respublikanın mənafeyinə cavab verə biləcək ümumi nəzarəti həyata keçirəmək həvalə olundu. 1920-ci il 30 sentyabr müqaviləsində iki ölkə arasında əməkdaşlığı daha da dərinləşdirmək nəzərdə tutulurdu. 1920-ci il avqustun 21-də bağlanmış RSFSR və Azərbaycan SSR poçt, teleqraf, telefon və radioteleqraf sistemlərinin birləşdirilməsi haqqında dair razılıq sənədi 1920-ci il 30 sentyabr müqaviləsinə əlavə edilməklə xüsusi müqavilə ilə bir daha təsdiq edildi. Xalq Komissarları Şurasının poçt idarəsi hər iki respublika ərazisində əsas poçt, teleqraf və telefon rabitəsinin, həmçinin güclü radiostansiyaların yaradılmasını, beynəlxalq poçt-teleqraf əlaqələrinin inkişaf etdirilməsini nəzərdə tuturdu.

RSFSR və Azərbaycan SSR arasında bağlanmış 1920-ci il 30 sentyabr müqaviləsində göstərilirdi ki, iki respublikanın hökuməti Azərbaycanın dövlət mədaxili və məxarici smetasını xüsusi komissiyanın, RSFSR Maliyyə Komissarlığının Azərbaycan SSR hökuməti nəzdində təşkil ediləcək səlahiyyətli nümayəndəsinin iştirakı ilə hazırlanacağı və bu, RSFSR və Azərbaycan SSR Xalq Maliyyə komissarlıqları tərəfindən təsdiq ediləcəkdir. Maliyyə məsələlərinin digər sahələri üzrə Azərbaycan SSR xalq maliyyə Komissarlığı tam sərbəst qərarlar qəbul etmək hüququna malik idi. Bütün idarələr üzrə maliyyə xərclərinin icra edilməsinə nəzarət Azərbaycan SSR fəhlə-Kəndli Təftiş Komissiyasına həvalə edildi. Azərbaycanın məxaric xərclərini RSFSR-in hesabına ödəmək nəzərdə tutulurdu. Azərbaycanın pul nişanları yalnız respublika ərazisində və Zaqafqaziya, İran və Türkiyə ilə ticarət hesablaşmalarında istifadə edile bilərdi. Beləliklə, 1920-ci il 30 sentyabr RSFSR və Azərbaycan SSR arasındaki məhrəban əməkdaşlığı əsaslanan müqavilənin nəticəsi olaraq, Azərbaycan SSR Xalq Komissarları Şurasının sədri N. Nərimanovun qeyd etdiyi kimi, Bakı nefti bütövlükdə Rusiya proletariyatına verilirdi. Əvvəzində Azərbaycan Rusiya bolşeviklərinin apardıqları siyasetlə erməni daşnaklarının Azərbaycana qarşı, onun ərazi bütövlüyünə qəsd edən təcavüzü ilə “mükafatlandırılırdı”.

1920-ci ilin yayında yaranmış şəraitdə istifadə edən ermənilər Azərbaycanın tərkib hissəsi olan Zəngəzur, Goyçə, Qarabağ və Naxçıvanı işgal etməyə cəhd göstərdilər. İyun ayının sonlarında daşnaklar Zəngəzuru işgal edib, Naxçıvanı istiqamətində irəlilədirilər. Yaranmış təhlükənin qarşısını almaqdan ötrü türk qoşunları Naxçıvanı nəzarət altına aldı. Öz maraqlarından çıxış edən bolşeviklər Qızıl Ordu-nu erməni təcavüzünün qarşısını almaqdan ötrü Zəngəzur istiqamətinə göndərir. İyunun 6-da Görüşə tutan Qızıl Ordu hissələri ermənilərin hücumlarının qarşısını alır. Bolşeviklər Ermənistəndəki daşnak hökumətini devirmək, Sovet respublikası yaratmaq məqsədilə bu ərazilərdə daha fəal siyaset yeritməyə məcbur idi. Bu məqsədlə Ermənistən ərazisində daşnak hökumətinə qarşı silahlı çıxışlar təşkil etməyə çalışırdı. Üşyanın baş tutması isə Azərbaycan üçün ağır nəti-

cələrə gətirib çıxardı. Belə ki, üşyanı yatırın daşnak hökuməti üşyançıları təqib edə-edə Qazax və Şəmkir qəzalarına soxularaq talanlar töredti. Digər tərəfdən isə avqustun əvvəllərində müqavimətsiz Zəngəzur qəzasının bir hissəsinə işğal etdi. Azərbaycanlı əhalil erməni qoşun hissələri tərəfindən məcburi surətdə deportasiya edildi. Azərbaycan bolşevik hökumətinin fəaliyyətsizliyindən istifadə edən daşnak hökuməti Karyagin qozaşı və Qarabağda erməni qiyamı qaldırılmasına nail ola bildilər. Azərbaycanın milli müqavimət hərəkatını qəddarcasına yatırılmış Qızıl Ordu erməni separatizmini açıq-aşkar dəstekleyirdi. Ermənilərin zəbt etdikləri torpaqlar onların nəzarətində qalırıldı. Azərbaycan Milli hökumətindən hakimiyyəti qəbul etmiş bolşevik hökuməti Moskvadan vədlərinə inanaraq, “beynəlmiləl” mövqedən çıxış edir, qəti tədbirlər görmürdü. 1921-ci il martın 16-da Moskvada RSFSR və Türkiyə arasında dostluq müqaviləsi bağlanılır. Müqaviləyə görə Türkiyənin şimal-şərq sərhədləri Ərdahan və Kars dairələri Türkiyə ərazisine daxil edilməklə müyyəyen edildi. Müqavilənin ikinci maddəsinə görə Batum şəhəri ətraf ərazi-zillerle birtlikdə Gürcüstana, Naxçıvan vilayəti isə muxtar ərazi vahidi kimi suveren Sovet Azərbaycanının tərkibinə daxil edilirdi. Sovet-Türkiyə müqaviləsinə görə türk qoşunları aprel ayında Naxçıvan ərazisini türk etdi. Sovet Rusiyası Türkiyə ilə Zaqafqaziya sovet respublikaları arasında müqavilə bağlanmasına fəal kömək edəcəyini öhdəsinə götürdü. Rusyanın təsir dairəsində olan Gürcüstan, Azərbaycan və Ermənistən iştirakı ilə 1921-ci ilin sentyabrından Qarsda RSFSR nümayəndəsinin iştirakı ilə danışqlara başladı. Danışqlar 1921-ci il oktyabrın 13-də Qars müqaviləsinin bağlanması ilə nəticələndi. Türkiyə və Zaqafqaziya sovet respublikaları arasında bağlanmış Qars müqaviləsi 16 mart Moskva müqaviləsinə uyğun tərtib edilmişdi. Naxçıvan və digər ərazilərlə bağlı sərhəd məsələləri bir daha təsdiq edildi.

1920-ci il 28 aprel çevrilişindən sonra sovet dövlət aparatının yaradılması. Bolşevik çevrilişindən sonra Azərbaycanın ictimai və dövlət quruluşunda mövcud olmuş qaydalar ləğv edilir və yeni sovet rejiminin formalasdırılmasına başlanılır. Azərbaycan İncilab Komisi-

təsinin 12 may dekreti ilə silki və mülki rütbələr ləğv edilirdi. Dekretdə göstərilirdi ki, bütün adlar – zadəgan, tacir, meşşan, kəndli, həmçinin titullar – bəy, xan, knyaz, qraf və mülki rütbələr – gizli müşavirlər, mülki müşavirlər və s. ləğv edilir və bütün əhaliyə Azərbaycan Respublikası vətəndaşı adı verilir. Vətəndaşlar arasında müraciət forması “yoldaş” ifadəsi ilə müyyəyen edilirdi.

Dini imtiyazlar ləğv edilir, məscid və kilsə dövlətdən ayrılrıdı. Mayın 15-də Azərbaycan SSR Xalq Maarif Komissarlığının verdiyi dekretlə vicdan azadlığı elan edildi. DİN xidmət etməmək məcburi, dini etiqadı seçmək isə könüllü vəzifə sayılırdı. Dövlət məktəblərində və pullu məktəblərdə şəriət dərsləri, həmçinin məktəb daxilində hər cür dini ayınlər qadağan edilirdi.

Azərbaycan SSR-də ilk dövlət hakimiyyəti aparıcı AK (b) P MK-nin elan etdiyi Müvəqqəti Hərbi İnqilab Komitəsi olmuşdur. Komitə Fəhlə, Kəndli və Əsgər Deputatları Sovetləri çağırılan qədər ali hakimiyyət funksiyasını yerinə yetirməli idi. Azərbaycan Müvəqqəti Hərbi İnqilab Komitəsinin sədri N. Nərimanov təyin edilmişdir. Azərbaycan Müvəqqəti Hərbi İnqilab Komitəsi eyni zamanda ali icraedici hakimiyyəti də özündə birləşdirirdi. Hərbi İnqilab Komitəsinin yaradılması haqqında aktda göstərilirdi ki, Azərbaycan “proletariati” və “qabaqcıl kəndlilər ölkədə bütün hakimiyyəti bizə (Azərbaycan Müvəqqəti Hərbi İnqilab Komitəsinə) həvalə edir.

1920-ci il aprelin 28-də Azərbaycan Müvəqqəti Hərbi İnqilab Komitəsinin respublika əhalisinə müraciəti Komitenin vəzifələrini də müyyəyen edirdi. Buraya Azərbaycanın fəhlə və kəndlilərini imtiyazlı siniflərin istismarından azad etmək; respublikada sosialist dəyişiklikləri etmək; Azərbaycan Sovet Respublikasını Qorbi Avropa imperialistlərinin Qazqazdakı agentlərindən qurtarmaq; Rusiya fəhlə və kəndliləri ilə dostluq və qardaşlıq əlaqlərini möhkəmləndirmək daxil edilirdi. Hərbi İnqilab Komitəsinin yarandığı vaxt onun cəmi 7 nəfər üzvü var idi. Sonralara Komitənin üzvlərinin sayı artırılaraq bütün xalq komissarları və Bakı Şəhər Soveti nümayəndələri onun tərkibinə daxil edildi. İnqilab Komitəsi bütün respublikada, ali hüquqi qüvvəyə malik olan dövlət orqanları, ictimai toşkilatlar və vəzifə-

li şəxslər tərəfindən yerinə yetirilməsi məcburi olan dekretlər və qərarlar verirdi. Dekret və qərarlar dərc olunduğu və ya aktda göstərilən vaxtda qüvvəyə minirdi. Komitenin fəaliyyətində sovet quruculuğu, mərkəzi və yerli idarəetmə orqanlarının təşkili əsas yer tuturdu. Təsərrüfatın, mədəniyyətin və inzibati-siyasi hakimiyyətin müxtəlif sahələri üzrə **icraedici orqanlar** – xalq komissarlıqları təşkil edilirdi. Azərbaycan İnqilab Komitəsinin 28 may 1920-ci il dekreti ile xarici işlər, hərbi-dəniz donanması işləri, daxili işlər, əmək, ədliyyə, torpaq, ticarət, sənaye və ərzaq, maliyyə, maarif, səhiyyə, dövlət nəzarəti, poçt və telegraf və yollar üzrə xalq komissarlıqları yaradıldı. Sonralar isə xarici ticarət və xalq təsərrüfatı komissarlıqları təşkil edildi. Dövlət Nəzarəti Komissarlığı iyunun 9-dan Fəhlə-kəndli müfəttişliyinə çevrildi. Milliləşdirilmiş sənaye və iqtisadiyyatın digər sahələri üzrə respublikada **ali idarəciliyik** orqanı olan **Xalq Təsərrüfatı Şurası** yaradıldı. Neft sənayesi müəssisələrini idarə etmək üçün Azərbaycan neft komitəsi təşkil edildi. Xalq komissarlıqlarının fəaliyyətinə rəhbərlik ali qanunverici və icraedici hakimiyyətə malik olan Azərbaycan İnqilab Komitəsinə məxsus idi. 1920-ci il avqustun 27-də yaradılmış Xalq Komissarları Sovetinin Kiçik Şurası Hərbi İnqilab Komitəsində müzakirə ediləcək məsələləri qabaqcada hazırlayaraq töqdim edirdi. Kiçik Şuranın sədri onun üzvləri tərəfindən seçilir və Hərbi İnqilab Komitəsi tərəfindən təsdiq edilirdi. Xalq Komissarları Sovetinin Kiçik Şurasının sədri, Fövqəladə Komissiya, Ali İnqilab Tribunalı və respublikanın hərbi-səhra məhkəməsi İnqilab Tribunalına daxil idi. Kiçik Şuranın iclasında bütün maliyyə məsələləri və İnqilab Komitəsinə töqdim ediləcək digər mühüm məsələlər müzakirə edilirdi. Onun qəbul etdiyi qərarlar aidiyəti komissarlığın razılığı ilə təsdiq edilmək üçün Azərbaycan Hərbi İnqilab Komitəsinə göndərilirdi. Komitənin təsdiqindən sonra qərar akt qüvvəsində Hərbi İnqilab Komitəsi adından dərc edilirdi. Mərkəzi idarəciliyik orqanlarında Daxili İşlər Komissarlığının (XDİK) xüsusi yeri var idi. Hərbi İnqilab Komitəsi Daxili İşlər Komissarlığı vasitəsilə bütün respublikada inzibati idarəciliyi yerinə yetirirdi. XDİK-in şəhər və qəzalarda yerli orqanları mövcud olmuşdur. Onun

vəzifoloruna yerlərdəki hakimiyəti təşkil etmək, idarəcilik aparatını mərkəzləşdirmək və onlara nəzarət etmək daxil idi. Tədricən Azərbaycan iqtisadiyyatının bu və ya digər sahələrinin idarə olunması bila vasitə Moskvadan nəzarəti ilə həyata keçirilirdi. Belə ki, 1920-ci ilin 30 sentyabrında RSFSR və Azərbaycan SSR arasında bağlanmış müqaviləyə görə idarə etmədə birləşdirmə siyaseti həyata keçirilmiş və birləşdirilmiş orqanların fəaliyyətinə nəzarət etmək Ümumrusiya Sovetlər qurultayına və Ümumittifaq Mərkəzi İcraiyyə Komitəsinə tapşırılmışdı. 1921-ci ilin əvvəllerindən yaradılmış Ali İqtisadi Şura Moskva ilə birlərkən respublika ərazisində iqtisadiyyati koordinasiya edirdi. Ali İqtisadi Şuranın tərkibinə Xalq Təsərrüfatı Şurası və Neft Komitəsinin sədri, xarici ticaret, yollar, ərzaq, torpaq işləri komissarları, həmkarlar təşkilatı nümayəndəsi, əmək komitəsi və sənaye müşaviri sadrları, Cənub-Sərqi Rusiya sənaye bürosumun nümayəndəsi və RSFSR xarici ticarət komissarlığının selahiyətli nümayəndəsi daxil idi. Azərbaycan Hərbi İnqilab Komitəsinin sədri Ali İqtisadi Şuranın sədrini, iki müavinini təyin edir və Şuranın təqdimatı ilə aidiyəti orqanların selahiyətli nümayəndələrini təsdiq edirdi. Azərbaycan SSR Xalq Komissarları Soveti RSFSR-in təcrübəsindən istifadə edərək mülkədar torpaq sahibliyini ləğv etdi, onların siyasi və iqtisadi hakimiyətini mənimsədikdən sonra nisbətən varlı kondilər olan qolçomaqların bir qüvvə kimi mövcud olmasına bərk narahat olmaqla alternativ olaraq kənddə inqilab komitələrini əvəz edən, müvəqqəti hakimiyət orqanları olan yoxsul komitələri ni yaratmaq vəzifəsini irəli sürdü.

28 aprel çevrilişindən sonra Sovet hakimiyətinin **yerli orqanları kənd, nahiya və qəza inqilab komitəleri** olmuşdu. Kənd inqilab komitələri 300 nəfərdən az əhalisi olmayan kəndlərdə, nahiya inqilab komitələrinin təqdimatı ilə qəza komitəsi tərəfindən təsdiq edilmiş sədrən və iki nəfər üzvdən ibarət olmaqla yaradılırdı. Kənd inqilab komitələri öz ərazilərində tam hakimiyət orqanı kimi fəaliyyət göstərirdi. Onlar yuxarı hakimiyət orqanlarının qərar və göstərişlərini icra edir, kənddə sovetləşmə işini təşkil edirdi. Kənd inqilab komitələrinin öz şöbələri mövcud olmamışdır. Lakin zəruret yaran-

dıqda, onlara bu və ya digər təsərrüfat məsələlərini həll etmək üçün komissiya yaratmağa icazə verilirdi. Nahiya inqilab komitələri qəza inqilab komitələrinin təqdimatı ilə daxili işlər xalq komissarlığı tərəfindən təsdiq edilən sədrən və iki nəfər üzvdən ibarət idi. Qəza inqilab komitəsinin nəzarəti və razılığı ilə nahiya inqilab komitələri yerli əhəmiyyət kəsb edən bütün məsələləri həll edirdi. Nahiya inqilab komitəsi inzibati şöbədən, xalq maarifi, torpaq, təminat və hərbi bölmələrdən ibarət idi.

Azərbaycan Hərbi İnqilab Komitəsi tərəfindən təyin edilən qəza inqilab komitələrinin üzvləri sədrən, sədr müavinindən və bir nəfər katibdən təşkil edildi. Qəza inqilab komitəsinin tərkibinə qəza hərbi komissarı və inqilab şurasının siyasi şöbəsinin rəisi daxil idi. Qəza inqilab komitələri qəzalarda tam hakimiyət malik olmaqla nahiye və kənd inqilab komitələrinə rəhbərlik edir, təsərrüfat və mədəni qurculuğu həyata keçirirdi. Qəza şöbələri inzibati, torpaq, ərzaq, əmək, xalq maarifi, sohiyyə və digər sahələr üzrə fəaliyyət göstərirdi.

Azərbaycan Hərbi İnqilab Komitəsi 1920-ci il sentyabrın 23-də **kənd yoxsul komitələrinin** təsis edilməsi haqqında dekret verdi. Özünəməxsus **idarəetmə orqanı** olan kənd yoxsul komitələri sədrən və dörd nəfər üzvdən təşkil edildi. Kənd sovetlərinin mövcud olduğu Bakı qəzası təsisə olmaqla, 2-3 ay ərzində yoxsul komitələri bütün Azərbaycan kəndlərində yaradılmalı idi. Kənd və nahiya yoxsul komitələri yaradıldıqdan sonra **yerli inqilab komitələri** ləğv olunurdu. Lakin qəzalarda inqilab komitələri saxlanılmışdı. Kənddə dövlət aparıcı vəzifəsini icra edən yoxsul komitələri proletar diktatürası orqanı kimi hökumətin ərzaq və torpaq proqramlarını həyata keçirirdi. 1920-ci il 29 noyabr dekreti ilə Azərbaycan Hərbi İnqilab Komitəsi yoxsul komitələrinə seçilmək və seçkidiə iştirak etmək hüququnu yalnız kənd yoxsullarına və ortabablara verilən müstəsna hüquq kimi müəyyən olunurdu. Azərbaycan kəndlərində sovetlərin möhkəmlənməsində yoxsul komitələrinin böyük rolu olmuşdur.

1920-ci il aprelin 28-də hakimiyətə yiyələnmiş bolşeviklər legitim strukturların yaradılmasına çalışaraq Bakı Sovetinə seçkilər keçirməyi qərara aldılar. Seçkiləri keçirmək üçün mərkəzi və rayon

seçki komissiyaları yaradıldı. Belə komissiyalar hərbi hissələrdə, hərbi dəniz və ticarət donanmalarında təşkil edildi. 1920-ci il mayın 13-də Mərkəzi Seçki Komissiyası Bakıda fəhlə, Qızıl Ordu və Matros Deputatları Sovetinə seçkiliər üzrə təlimatı dərc etdi. Təlimatın görə dinindən, milliyyətindən, cinsindən, təbəəliyindən, peşəsindən asılı olmayaraq 18 yaşına çatmış Bakı və onun rayonlarının seçiciləri, həmcinin hərbi hissə, dəniz və ticarət donanması matros və qulluqçuları seçkiliərda iştirak etmək hüquq əldə edirdilər. Bolşevik hökuməti əhalinin müəyyən qrupunu seçki hüququndan məhrum edirdi. Qeyri-demokratik seçki sistemi zəhmətkeş olmayan “ünsürlərin” adı vətəndaşlıq hüquqlarının yerinə yetirilməsinə mane olaraq onları seçkiliədə iştirak etməkdən məhrum etməyə yol verirdi. Maddi gəlir əldə etmək möqsədi ilə muzdulu əməkələ məşğul olanlar, zəhmətsiz gəlir hesabına yaşayan şəxslər, xüsusi alverçilər, ticarət və kommersiya vasitəçiləri və s. zəhmətkeş olmayan ünsürlər seçki hüququndan məhrum edilirdi.

Bakı Sovetinə seçkiliər birbaşa keçirilirdi. Açıq səsvermə ilə keçirilən seçkiliərin qaydalarına görə 50 nəfərdən 100 nəfərə qədər olan müössisələr bir nəfər deputat, 100 nəfərdən çox işçiləri olan müössisələr hər 100 nəfərə bir deputat; hər 200 nəfər əsgər və matrosa bir nəfər deputat, dəniz ticarət donanması üzrə 50 nəfərdən 100 nəfərə qədər qulluqçusu olan donanma bir nəfər deputat müəyyən etmeli idi. 50 nəfərdən az işçisi olan müössisələr birloşmuş yığıncaqlarda öz nümayəndələrini seçirdilər. Bakı Fəhlə, Əsgər və Matros Deputatları Sovetinə seçkiliər 1920-ci il mayın 25-29-da keçirildi. Bakı Sovetinin tərkibinə cəmi 455 deputat seçildi. Onlardan 85,3%-ni fəhlə və qulluqçular, 8,7%-ni Qızıl Ordu qulluqçuları, 6%-ni isə matroslar təşkil edirdi. Bakı Soveti tərkibinə 11 nəfər qadın da seçildi. Bakının mədən-zavod ərazilərində Balaxani, Suraxani, Biləcəri, Ağşəhər, Qaraşəhər, Liman-dəniz, Zavağzal, Bayıl-Bibileybat və Zığ rayon sovetləri yarandı. Bakı Sovetinin ilk sessiyası 1920-ci il iyunun 13-də keçirildi. Sessiyada Fəhlə, Əsgər və Matros Deputatları sovetinin 50 nəfərdən ibarət İcraiyyə Komitəsi və onun 9 nəfərdən ibarət Reyasət Heyəti müəyyən edildi. Bakı şəhər İcraiyyə Komitəsinin sədri

A.H. Qarayev seçildi. Bakı şəhər İcraiyyə Komitəsinin tövərəfətin və medəniyyətin müxtəlif sahələri üzrə 13 şöbəsi, o cümlədən əmək və sosial təminat, sehiyyə, mənzil, maarif, fəhlə-kəndli müfəttişliyi şöbələri yaradıldı. Rayon şöbələri öz fəaliyyətlərində icraiyyə komitəsinə və reyaset heyətinə, eyni zamanda Bakı Soveti icraiyyə və ya xalq komissarlığına təbe etdirilmişdi. Bolşevik rejiminin dayaqları olan sovetlər “sinfi düşmənlərinə” qarşı mübarizədə zəhmətkeşlərin qüvvələrini birləşdirməli, dövlət quruculuğuna fəal yardım göstərməli idi. Proletar diktaturasının dövlət orqanı kimi Bakı Soveti Azərbaycanda dövlət hakimiyəti strukturlarında xüsusi yeri tuturdu. Fəhlə sinfinin və ictimai-siyasi həyatın fəaliyyətində rəhbər rola malik Bakı Sovetinin çox geniş səlahiyyətləri mövcud olmuşdur. Belə ki, AKP MK-nin 1920-ci il 4 iyul sovet quruculuğu məsələlərinə dair qətnaməsində göstərilirdi ki, Azərbaycan SSR xalq komissarları öz fəaliyyətlərində inqilab komitəsi ilə yanaşı, Bakı Soveti və onun İcraiyyə Komitəsi qarşısında məsuliyyət daşıyır və hesabat verməyə borcludurlar. Bakı Soveti xalq komissarlarının fəaliyyətinə nəzarət edir, onların hesabatını qəbul edirdi. Belə ki, oktyabr ayında Torpaq Məsələləri üzrə Xalq Komissarlığının hesabatını dinləyən Bakı Soveti dərhal kənddə de aqrar islahatları gücləndirməyi tələb etdi. Həmin ay Bakı Soveti Xarici İşlər Xalq Komissarlığının moruzasını dinləyərək Azərbaycan SSR xarici siyaset kursunu bəyəndiyini bildirdi. 1920-ci ilin dekabrında Bakı Soveti və Bakı Mədən-Zavod rayon Sovetinə ikinci çağırış seçkiliər keçirildi. Eyni zamanda Respublika qəzalarında inqilab komitələrini və yoxsul komitələrini əvəz edəcək legitim orqanlar olan kənd sovetlərinə seçkiliər təyin edilmişdir.

Seçkiliər “Fəhlə, Əsgər, Matros və Kəndli Deputatları Sovetinə Bakı şəhəri və Bakı qəzası üzrə seçki təlimati”na uyğun aparılırdı. “Təlimat” aşağıdakı nümayəndəliyi müəyyən edirdi: Bakı Sovetinə 250-500 seçici bir deputat, mədən-zavod rayonları 100 nəfər seçiciyə bir deputat, lakin 50 deputatdan çox olmayaraq, mədən-zavod seçiciləri ilə birləşmək istəyən Bakı kəndləri fəhlələri 50 nəfərə bir deputat, kəndlilər isə 100 nəfərə bir deputat seçə bilərdilər. Bakı Sovetinə ikinci çağırış üzrə keçirilmiş seçkiliərdən sonra ilk sessiya

1920-ci ilin 7 dekabırında toplandı. Yeni çağrıların ilk iclasında 34 nəfərdən ibarət İcraiyyə Komitəsi və 9 nəfər Rəyasət Heyəti təsdiq edildi. Eyni zamanda Bakı şəhəri Rəyasət Heyətinin üzvü olan 15 nəfər üzv və iki namizəd müəyyən olundu. **Bakı Sovetinin 1920-ci il 25 dekabr iclasında konstitusiya** qəbul edildi. Konstitusiya Bakı şəhərinin və Bakı rayon sovetlərinin hüquqi statusunu müəyyən edirdi. Konstitusiyaya görə Bakı Soveti kütłəvi nəzarət orqanı kimi fəaliyyət göstərirdi. Bütün xalq komissarları ona hesabat verməli idilər. Bakı Soveti Bakı və keçmiş Bakı qəzasında yegane hakimiyət orqanı idi. Konstitusiya Bakı Sovetinin respublikanın digər hakimiyyyət strukturları ilə əlaqələrini də müəyyən edirdi. Konstitusiyaya görə, Bakı şəhəri və fəhlə rayon sovetlərinin əsas fəaliyyətinin toşkilatı forması deputatların ümumi yiğincəgi olan **plenumlar** olmuşdur. Plenumlarda təsərrüfatın və siyasetin ən mühüm məsələləri həll edilir, İcraiyyə və Rəyasət Heyətinin hesabatları dinlənilirdi. Bakı Sovetinin plenumları arasındaki dövrə İcraiyyə Komitəsi bütünlükə hakimiyət strukturlarına rəhbərlik edirdi. İcraiyyə komitələri Bakı Sovetinə və Rəyasət Heyətinə tabe idilər. İcraiyyə orqanları təsərrüfatın və mədəniyyətin ayrı-ayrı sahələrinə rəhbərlik edirdilər. Müvafiq komissarlar onun qarşısında hesabat verirdi.

Qəzalarda yoxsul komitələrini əvəz edə biləcək sovetlərə seçkilər 1921-ci ilin yanварında keçmiş Bakı qəzasının Xızı, Saray, Kallinin və Məştağa nahiyyələrində keçirildi. Qurultaya toplaşan nümayəndələr 60 nəfər nümayəndəni Bakı Sovetinə, 6 nəfəri isə İcraiyyə Komitəsinə seçdi. Qurultaydan sonra seçilmiş nümayəndələrin də iştirakı ilə Bakı Sovetinin birləşmiş plenumu keçirildi.

1921-ci ilin yazından başlayaraq artıq Azərbaycan qəzalarında fəhlə və kəndli deputatları sovetlərinə kütłəvi keçmək üçün tədbirlər nəzərdə tutulurdu. Bolşevik rejimi kənddə öz dayaqlarını yaratmaq üçün kənd əhalisini sovet quruculuğu adlanan tədbirə cəlb etməklə kütłəvi hüquq pozuntularına səbəb olan sinfi mübarizə adı ilə əhalinin varlı hissəsindən əmlakı müsadirə etməyə hazırlaşdı. Fövqəladə orqanlar kimi yaradılmış kənd və yoxsul komitələrindən əhalinin narazılığı daim artmaqdı idi. Ərzaq dikturasının yaradılması, yox-

sul komitələrinin vasitəsi ilə ekspedisiyaların göndərilməsi, ərzaq saplaşımının tətbiqi və bütün bu kimi tədbirlər kənd əhalisinin əmlakının talanması ilə nəticələnirdi. İnqilab Komitəsi vəziyyətdən çıxmışdan ötrü müxtəlif üsullar axtarırdı.

Rusiya Kommunist (bolşevik) Partiyasının tapşırığı əsasında fəaliyyət göstərən AK (b) MK 700 nəfərə qədər nümayəndəsini kənd sovetinə seçkilərə hazırlıq görmək məqsədilə qəzalara göndərdi. Kənd əhalisi arasında təbligat aparan bolşeviklər əhaliyə yağlı vədlər verir, dövlətin idarə olunmasında sovetlər vasitəsi ilə onların yaxından iştirak edəcəklərini, iqtisadi sabitiyyə nail olmaqla isə kəndlilərin güzərənini yaxşılaşdıracaqlarını bildirdilər.

1921-ci ilin mayından başlayaraq 30 min deputati əhatə edən 1400-ə yaxın kənd soveti seçildi. Naxçıvanda isə yerli çətinliklə nəzərə alınmaqla seçkilər 1921-ci ilin sonlarında keçirildi. Kənd sovetlərinə seçilənlərin 50-60 faizini yoxsullar, 20-30 faizini isə ortabablar təşkil edirdilər.

Azərbaycan SSR-in ilk konstitusiyası. Dövlət quruculuğunun konstitusion əsasları. Azərbaycanın qəzalarında kənd sovetlərinə seçki kompaniyası başa çatdıqdan sonra bolşevik rejimi Sovetlər qurultayı keçirməyə hazırlaşdı. 1921-ci il mayın 6-da Bakıda Azərbaycan SSR-in Fəhlə, Kendli, Əsgər və Matroslar Sovetinin birinci qurultayı keçirildi. I Sovetlər qurultayında 582 nümayəndə həllədici, 8 nümayəndə məşvərətçi səsle iştirak edirdi. Qurultay zəhmətkeşlərin tam səlahiyyəti orqanı idi. Nümayəndələrin 321 nəfəri azərbaycanlı, 75 nəfəri rus, 21 nəfəri erməni və digər millətləri təmsil edirdi. Qurultayın ilk iclasında N. Nərimanov hökumətin fəaliyyəti və beynəlxalq vəziyyəti haqqında məruzə etdi. RSFSR nümunəsi əsasında hazırlanmış Azərbaycan SSR-in ilk konstitusiyası qurultayın müzakiresine verildi. 1921-ci il mayın 19-da I Sovetlər qurultayı Azərbaycan SSR-in ilk konstitusiyasını təsdiq etdi. Xalq daxili işlər komissarı H. Sultanov Azərbaycan SSR Konstitusiyasının layihəsini qurultay iştirakçılarına təqdim etdi. Bolşevik rejimi tərəfindən qəbul edilməsinə baxmayaraq, ilk konstitusiya Azərbaycan xalqının tarixində əlamətdar bir hadisə idi. Azərbaycan SSR-in 1921-ci il konsti-

tusiyası V bölmədən, 15 fəsildən və 104 maddədən ibarət idi. Birinci bölmə 14 maddədən ibarət olmaqla Azərbaycan SSR Konstitusiyasının ümumi əsaslarını müəyyən edirdi. Sovet quruculuğu məsələlərini özündə birləşdirən ikinci bölmə (15-78-ci maddələr) 9 fəsildən ibarət idi. Bu bölmənin II fəslə Azərbaycan Sovetlər qurultayından, III fəslə Azərbaycan Mərkəzi İcraiyyə Komitəsindən, IV fəslə Mərkəzi İcraiyyə Komitəsinin Rəyasət Heyətindən, V fəslə Azərbaycan Sovetlər qurultayının və Mərkəzi İcraiyyə Komitəsinin səlahiyyətlərindən, VI fəslə Xalq Komissarları Sovetinin səlahiyyətlərindən, VII fəslə Sovetlər qurultayından, VIII fəslə İcraiyyə Komitəsinin Rəyasət Heyətindən, IX fəslə icraiyyə komitələrindən, X fəslə yerli sovet orqanlarından bəhs edirdi. Üçüncü bölmənin (79-93-cü maddələr) XI fəslə aktiv və passiv seçki hüququndan, XII fəslə seçkilərin keçirilməsindən, XIII fəslə seçkilərə nəzarət və deputatların geri çağırılmasından, dördüncü bölmə (94-102-ci maddələr) büdcədən (XIV fəsil) və nəhayət beşinci bölmə (103-104-cü maddələr) Azərbaycan SSR-in (XV fəsil) gerb və bayraqdan bəhs edirdi.

Konstitusiyaya görə ləğv edilmiş Azərbaycan Hərbi İnqilab Komitəsi əvəzinə yeni hakimiyyət strukturları yaradıldı. Azərbaycan Sovet Sosialist Respublikasında **ali qanunverici** orqan Fəhlə, Kəndli, Əsgər və Matros Deputatları Sovetinin qurultayı idi. Qurultaylararası dövrə qurultay tərəfindən seçilmiş Azərbaycan Mərkəzi İcraiyyə Komitəsi **ali qanunverici** və nəzarət orqanı kimi fəaliyyət göstərirdi. Azərbaycan MİK 73 nəfər üzvdən və 26 nəfər namizəddən təşkil edildi. I Azərbaycan Sovetlər qurultayında MİK sədri M. Hacıyev, onun müavini isə S. Ağamalı oğlu seçildi. Azərbaycan MİK Rəyasət Heyətinin tərkibinə N. Nərimanov, M. Hacıyev, S. Ağamalı oğlu, T. Hüseynov, Ə.H. Qarayev, M.B. Qasimov, M. Pleşakov, İ. Konuşkin daxil oldu.

Azərbaycan SSR Konstitusiyasına görə **ali icraedici** hakimiyyət orqanı Xalq Komissarları Soveti idi. İcraedici orqan olan XKS Sovetlər qurultayı və Azərbaycan MİK qarşısında məsul olmaqla ona hesabat verirdi. Azərbaycan SSR Xalq Komissarları Sovetinin tərkibinə 17 nəfər xalq komissarı daxil idi. Qurultayda Xalq Komissarları

Sovetinin sədrliyinə N. Nərimanov, xarici işlər komissarı vəzifəsinə M.D. Hüseynov, hərbi və dəniz işləri komissarı vəzifəsinə Ə.H. Qarayev, torpaq komissarı vəzifəsinə S.M. Əfəndiyev, daxili işlər komissarı vəzifəsinə H. Sultanov, maarif komissarı vəzifəsinə D. Bünyadzadə seçildi.

1921-ci il konstitusiyasına görə ali qanunverici və icraedici orqanların səlahiyyətləri. Azərbaycan Konstitusiyasının 15-ci madəsindən görə Ümumazərbaycan Sovetlər qurultayına nümayəndələr, bütün şəhər sovetləri üzrə hər 1000 nəfər bir nümayəndə, qəza sovetləri üzrə isə 5000 nəfər bir nümayəndə olmaqla seçilirdi. Azərbaycan MİK Heyətinin 1924-cü il 11 oktyabr qərarı ilə Ümumazərbaycan Sovetlər qurultayı üçün yeni nümayəndəlik müəyyən edildi. Belə ki, fəhlələr arasından hər 1250 nəfər, kəndlilərden isə 7500 nəfər bir nümayəndə seçilirdi.

1921-ci il mayın 6-dan 19-na qədər davam etmiş birinci Ümumazərbaycan Sovetlər qurultayında 562 nümayəndə, 1922-ci il aprelin 28-dən mayın 5-ə qədər davam etmiş ikinci qurultayından 590, 1923-cü il 25 noyabrından dekabrın 1-nə qədər davam etmiş üçüncü qurultayında 402, 1925-ci il martın 10-dan 16-dək davam etmiş dördüncü qurultayında isə 655 nümayəndə iştirak etmişdir.

Ümumazərbaycan sovetlər qurultayına seçkilər əhalinin xeyli hissəsini seçki hüququndan məhrum edirdi. Belə ki, zəhmətkeş əhalinin iştirakını nəzərdə tutan seçki təlimatı əsasən fəhlə və kəndlilərin nümayəndə seçilməsinə şərait yaradırdı. IV Ümumazərbaycan Sovetlər qurultayında 223 fəhlə, 180 kəndli və 252 qulluqçu təmsil olumuşdu.

Seçki sisteminə görə qadınlara seçki hüququ verildi. I Ümumazərbaycan Sovetlər qurultayında 3 nəfər qadın, üçüncü qurultayda 25, dördüncü qurultayda isə 59 qadın nümayəndə iştirak edirdi.

Konstitusiya **ali qanunverici** orqan olan Ümumazərbaycan Sovetlər qurultayının çağrılmasını 17-ci maddə ilə tənzim edirdi. Ali qanunverici orqan ilə iki dəfədən az olmayıaraq toplanmalı idi. Lakin qurultayları yaranmış şəraitlə əlaqədar olaraq ilə iki dəfə çağırmaq mümkün olmamışdır. Konstitusiyanın 18-ci maddəsi respublika əhalisinin üçdə birinə bərabər sayda olan sovetlərin tələbi və ya Azə-

baycan MİK təşəbbüsü ilə fəvqəladə Ümumazərbaycan Sovetlər qurultayını çağırmağı mümkün hesab edirdi. Birinci konstitusiyanın qüvvədə olduğu 1921-1925-ci illər ərzində fəvqəladə qurultay çağrılmışdır.

Ali qurultayın iclaslarını aparmaq üçün seçilmiş Rəyasət Heyəti müəyyən edilirdi. Nümayəndələrin səlahiyyətli olmasını müəyyən etmək üçün qurultay mandat komissiyasını seçirdi. Qurultayın reqlamenti iclasın müddətini, məruzə və çıxışların, növbədən kənar sorğu və bayanatların verilməsinin qaydasını müəyyən edirdi.

Qətnamə və qərarlar açıq səsvermə yolu ilə keçirilirdi. Sovetlər qurultayının son qətnaməsini hazırlayıb qəbul etmək üçün redaksiya komissiyası yaradıldı. Bolşevik qurultayları ilk mərhələlərdə çox fəal keçirilir, nümayəndələr müzakirələrde fikirlərini sərbəst söyləyə bildirlər. Kommunist fraksiyası qurultayın işinə böyük təsir edə bilirdi.

1921-ci il Konstitusiyasının 19-cu maddəsi Azərbaycan SSR MİK üzvlərinin və namizədlərin sayını müəyyən edirdi. İkinci Ümumazərbaycan Sovetlər qurultayında MİK tərkibi artırılaraq 95 üzv və 35 namizəd, üçüncü qurultayda 115 üzv və 37 namizəd və dördüncü qurultayda 159 üzv və 27 namizədən çatdırılmışdı.

Azərbaycan SSR MİK sədri hər çağrıda yenidən seçilir və ya təsdiq edilirdi. 1922-ci ildən 1929-cu ilə qədər MİK sədri bolşevik partiyasının nümayəndəsi S.A. Ağamali oğlu olmuşdur. Azərbaycan MİK öz işini sessiyalarla aparırdı. MİK hər iki aydan bir Həyasət Heyətinin çağrıdaşı iclaslara toplanırdı. Lakin reqlamentdə nəzərdə tutuldugundan az toplanan MİK birinci çağrılarından sonra cəmi 3 dəfə, ikinci çağrılarından sonra 4 dəfə, üçüncü çağrılarından sonra 5 dəfə iclas etmişdi.

IV Ümumazərbaycan Sovetlər qurultayında MİK iclaslarını hər 3 aydan bir keçirmək qərara alındı. MİK fəvqəladə iclasları Rəyasət Heyətinin təşəbbüsü ilə onun üzvlərinin üçdə birinin tələbi və ya Xalq Komissarlar Sovetinin təklifi ilə çağrılırdı.

Azərbaycan MİK-in sessiyasının iclaslarında səsvermə açıq və sadə səs çıxluğu ilə keçirilirdi. MİK-in sessiyasında iştirak etməyən üzvləri iclasın keçirildiyi müddətdə üzvlüyü namizədlər əvəz edirdi. MİK-in üzvlərinin yaridan çıxunun iştirak etdiyi iclaslar səlahiyyətlə sayılırdı.

Qanun layihələrinin ilkin müzakirəsi və baxılması üçün, habelə respublika idarəciliyinin ayrı-ayrı sahələri üzrə yaranmış vəziyyətlə tanış olmaqdan ötrü MİK öz üzvləri arasından komissiya təşkil edirdi. Azərbaycan SSR müstəqil olan dövrlərdə, yəni ZSFSR-in və SSRİ-nin tərkibinə daxil olana qədər MİK-in aşağıdakı komissiyaları mövcud olmuşdur: 1) xarici işlər üzrə; 2) hərbi və hərbi-dəniz do-nanması işləri; 3) daxili işlər; 4) ədliyyə və qanunvericilik işləri; 5) əmək və sosial təminat; 6) maarif; 7) maliyyə; 8) torpaq; 9) daxili və xarici ticarət; 10) ərzaq və nəhayət; 11) xalq təsərrüfatı.

Azərbaycan SSR ZSFSR-in tərkibinə daxil olduqdan sonra respublikanın səlahiyyətlərində, o cümlədən komissiyalarda deyişiklik edildi. ZSFSR tərkibində SSRİ-yə daxil olan Azərbaycan SSR-in xarici ticarət, müdafiq və xarici siyaset sahəsindəki səlahiyyətləri müstəsna olaraq İttifaqın səlahiyyətlərinə daxil edilirdi.

Komissiyaların səlahiyyətlərinə aidiyyəti üzrə qanun layihələrini müzakirə etmek, müvafiq komissarlıqların işləri ilə tanış olmaq, mərkəzi və yerli orqanlarla iş aparmaq daxil idi. Komissiyalar öz aralarından sədri, onun müavini və katibi seçirdilər.

Azərbaycan Mərkəzi İcraiyyə Komitəsi haqqında "Əsasnamə" də onun üzvlərinin vəzifə və hüquqları tənzim edilirdi. Üç dəfədən artıq MİK iclaslarında üzrsüz səbəbdən iştirak etməyənlər onun sıralarından kənarlaşdırılırdı.

MİK-in üzvlərinin hüquqları çox geniş idi. Onlar şəxsi toxunulma-mazlıq statusuna malik idilər. Yalnız MİK sədri və ya Rəyasət Heyətinin qərarı ilə üzvləri höbs etmək olardı. Sovet hakimiyyətinin yerli orqanlarının və ictimai təşkilatların iclaslarında məşvərəçi səs-lə iştirak edən MİK üzvləri qeyri-qanuni hesab etdikləri qərarlara və işləre yenidən baxılması barədə yuxarı instansiyalar qarşısında mə-sələ qaldıra bilər, həmçinin bütün idarələr və ictimai təşkilatlardan lazımi məlumat və arayış tələb edə bilərlər.

Azərbaycan SSR-in 1921-ci il Konstitusiyasının V fəsli Ümumazərbaycan Sovetlər qurultayının səlahiyyətlərini müəyyən edirdi. Konstitusiyanın 32-ci maddəsi qurultayın və MİK-in səlahiyyətlərinə daxil olan ümumdüvlət əhəmiyyətli məsələləri göstərirdi: Azə-

baycan SSR Konstitusiyasını təsdiq etmək; onda dəyişiklik və əlavələr etmək; daxili və xarici siyasetə rəhbərlik etmək; xarici dövlətlərlə əlaqələr yaratmaq; müharibə elan etmək və sülh bağlamaq; sərhədləri müəyyən etmək və dəyişdirmək; respublikanın inzibati ərazi-vahidlərini müəyyən etmək.

Ümumazərbaycan Sovetlər qurultayının və MİK-in səlahiyyətlərinə təsərrüfat xarakteri aşağıdakı məsələlər də daxil edildi: respublika ərazisində xalq təsərrüfatının və onun müxtəlif sahələrinin əsas və ümumi inkişafının istiqamətlərini müəyyən etmək, Azərbaycan SSR büdcəsinə təsdiq etmək; ümumdüvəlt vergi və mükəlləfiyyətləri təyin etmək; ölçü, çəki sistemini və pul nişanlarını müəyyən etmək və ya dəyişdirmək; maliyyə, gömrük, ticarət və borc müqavilələri bağlamaq; hərbi qüvvələrin tərkibini müəyyən etmək.

Azərbaycanın ali qanunverici orqanı olan Ümumazərbaycan Sovetlər qurultayı məhkəmə və məhkəmə quruluşunu təşkil etmək, mülki və cinayət qanunvericiliyini təsdiq etmək, ümumi qərarlarla vətəndaşlığı oldu etmək və ya itirmək qaydasını təyin etmək, respublika ərazisində yaşayan əcnəbilerin hüquqi statusunu müəyyən etmək, ümumi və fərdi amnistiya tətbiq etmək hüququna malik idi.

Ali qanunverici orqan olan qurultay Xalq Komissarları Sovetinin tərkibini təsdiq edir və ya ayrı-ayrı komissarları vəzifədən kənarlaşdırır. Konstitusiyanın 33-cü maddəsi Ümumazərbaycan Sovetlər qurultayının müstəsna hüququna konstitusiya əsaslarında dəyişiklik etməyi və sülh müqavilələrini təsdiq etməyi aid edirdi. Digər məsələlərdə Ümumazərbaycan qurultayını çağırmaq mümkün olmadıqda, səlahiyyətlər Azərbaycan SSR MİK-nə verilirdi. Sərhədlərin müəyyən edilməsi və dəyişdirilməsi, respublika ərazisini özgəninkiləşdirmək, xarici dövlətlərlə əlaqələr yaratmaq, müharibə elan etmək və sülh bağlamaq MİK-e həvalə edildi.

Siyasi və iqtisadi sahədə ümumi normalar müəyyən etmək, həmçinin dövlət orqanlarının strukturunda əsaslı dəyişikliklərə səbəb olan bütün dekretləri hazırlanmaq MİK-in səlahiyyətlərinə daxil idi. Xalq Komissarları Sovetinin ümumi siyasi əhəmiyyət kəsb edən qərarları MİK tərəfindən təsdiq olunmalı idi.

Azərbaycan MİK Xalq Komissarları Sovetinin, ayrı-ayrı komissarların, yerli Sovetlər qurultayının, onların icraiyyə komitələrinin və rəyasət heyətlərinin qərar və sərəncamlarını dayandırıva və ləğv edə bilərdi. MİK birbaşa yerli orqanların icraiyyə komitələrinə və rəyasət heyətlərinə göstəriş vermək səlahiyyətinə malik idi.

Ali mərkəzi icraedici orqan olan Xalq Komissarları Sovetinin ilk sədri N. Nərimanov olmuşdur. ZSFSR yaradıldıqdan sonra irəli çıxılı N. Nərimanov 1922-1928-ci illərdə Q. Musabəyov əvəz etmişdi. Azərbaycan SSR XKS respublika büdcəsini hazırlayaraq MİK-ə təqdim edirdi. Onun səlahiyyətlərinə qərar və sərəncamlar vermək, müxtəlif təlimatlar və normalar hazırlanmaq daxil idi.

Azərbaycan SSR MİK-in Rəyasət Heyətinin 1921-ci il 18 iyun qərarı ilə XKS-in səlahiyyətlərinə daxil olan məsələləri müəyyən edildi. XKS dövlət idarəciliyi aktları ilə yanaşı, qanunverici aktlar da vermək hüququna malik idi. Xalq Komissarları Soveti Ali İqtisadi Şuranın qərarlarından edilən şikayət və təklifləri, ayrı-ayrı xalq komissarlarından daxil olan etirazları, xalq komissarlıqlarının öz aralarında tərənan mübahiseli məsələləri aydınlaşdırırı.

MİK-in Rəyasət Heyətinin 18 iyun qərarında göstərilirdi ki, XKS-İ ümumdüvəlt əhəmiyyətli dekret vermək, öz tabeliyində olan ayrı-ayrı idarələri telimatlandırmaq üçün müxtəlif qərar və sərəncam hazırlanmaq hüququna malik idi. Lakin bütün dekret, qərar və sərəncamların surəti Azərbaycan SSR MİK-ə göndərilməli idi. Daha əhəmiyyətli dekretləri isə Azərbaycan SSR MİK təsdiq edirdi.

Bütün fəaliyyəti dövründə XKS Ümumazərbaycan Sovetlər qurultayı və Mərkəzi İcraiyyə Komitəsi qarşısında məsuliyyət daşıyır. Azərbaycan SSR-in 1921-ci il Konstitusiyasına göre respublikada 17 xalq komissarlığı təşkil edildi. Buraya xarici işlər, hərbi və hərbi-dəniz işləri, daxili işlər, ədliyyə, əmək, sosial teminat, maarif, poçt və telegraf, maliyyə, yollar, torpaq, xarici ticarət, ərzaq, sehiyyə, fəhlə-kəndlə müfettişliyi, Xalq Təsərrüfatı Şurası və Neft Komitəsi daxil idi.

Komissarlıqlara hökumətin üzvləri olan xalq komissarları başçılıq edirdi. Komissarlıqlarda vacib məsələlərin həllində kollegiallıqdan

istifadə edilirdi. Kollegiya üzvləri XKS-in sədri tərəfindən təyin edilir, MİK Rəyasət Heyəti tərəfindən təsdiq edilirdi. Kollegiyada müüm məsələlər – partiya və hökumətin qərarları, müəssisə və ictimai təşkilatların hesabatları, kadrların yerləşdirilməsi və irəli sürülməsi və s. müzakiro edilirdi. XKS sədrinin müvafiq əmrindən sonra kollegiyanın qərarları qanuni qüvvəyə minirdi. Əgər XKS-in sədri ilə kollegiya üzvləri arasında fikir ayrılığı yaranardısa, kollegiya üzvləri MİK Rəyasət Heyətinə şikayət edə bilərdilər.

Xalq Komissarları müntəzəm olaraq Ümumazərbaycan Sovetlər qurultayında, MİK sessiyalarında, MİK iclaslarında və XKS-yığıncaqlarında hesabat məruzələri ilə çıxış edirdilər.

1921-ci ildə Azərbaycan XKS-in nezdində yaradılmış Dövlət Plan Komissiyası və Ali İqtisadi Şura xalq təsərrüfatının bərpa edilməsində mühüm əhəmiyyət kəsb edirdi. AİŞ iqtisadi siyaseti istiqamətləndirir, təsərrüfat komissarlıqlarının və idarələrin işinə rəhbərlik edirdi.

Azərbaycan SSR ZSFSR-ə daxil olduqdan sonra xalq komissarlıqları səlahiyyətlərinə görə üç qrupa böldündülər.

Birinci qrup xalq komissarlıqlarına maliyyə, əmək, poçt və teleqraf, xarici ticarət, nəqliyyat idarəesi daxil idi. Gösterilən sahələr üzrə idarəcilik bütün Zaqafqaziya ərazisində həyata keçirilməklə hər üç respublikanın səlahiyyətli nümayəndələrinin iştirakı ilə icra edilirdi. Xarici işlər komissarlıqlarının funksiyaları isə ZSFSR-in Rəyasət Heyəti tərəfindən yerinə yetirilirdi.

İkinci qrup komissarlıqlar respublika Xalq Komissarları Sovetinə tabe olanlar və eyni zamanda ZSFSR tabeliyində olanlar idilər. Buraya fohlə-kəndlə müfəttişliyi və əksinqilabçılarla mübarizə fəvqələdə komissiyası aid edilirdi.

Üçüncü qrup isə maarif, səhiyyə, torpaq, sosial təminat, daxili işlər, ədliyyə və Neft Komitəsi kimi muxtar komissarlıqlardan ibarət idi.

Yerli dövlət hakimiyyəti və idarəcilik orqanları. Azərbaycan SSR Konstitusiyasına görə yerli dövlət hakimiyyəti və dövlət idarəciliyi orqanlarına qəza və nahiyyə sovetlər qurultayları, şəhər və kənd sovetləri, qəza və nahiyyə qurultayının icraiyyə komitəsi, Bakı şəhər soveti və kənd sovetləri, qəza icraiyyə komitəsinin Rəyasət Heyəti

və Bakı şəhər icraiyyə komitəsi, Bakı şəhər icraiyyə komitəsinin şöbələri, qəza və nahiyyə icraiyyə komitələri daxil idi.

Yerli idarəcilik orqanlarına 18 yaşı tamam olan dinindən, milliyətindən, cinsindən və s. asılı olmayaraq bütün Azərbaycan vətəndaşları seçmək və seçiləmək hüququna malik idilər. Şəhər və kənd sovetləri istisna edilməklə digər yerli orqanlara seçkilər çoxpillerli müəyyən edilmişdi. Azərbaycanın kənd əhalisinə çox da etibar etməyən bolşevik hökuməti yerli orqanlara seçkilərdə şəhər və kənd əhalisi arasında fərqli qoyurdu.

Konstitusiyaya görə nahiyyə qurultayında seçilmiş **qəza kənd soveti** nümayəndələri qəza sovetlər qurultayını təşkil edirdi. Qəza (şəhər) soveti qəza nümayəndələrdən ibarət olmaqla nümayəndələrin seçilməsinin aşağıdakı qaydasını müəyyən edirdi: kənd sovetlərindən 500 nəfər bir deputat, homçının hər sovetdən, fabrik-zavod qəsəbələrindən, kənd ərazilərindən kənarda yerləşən fabrik və zavodlardan və nəhayət, sovetləri olmayan şəhərlərdən 100 nəfər bir deputat, lakin bütün qəza üzrə 300-dən çox olmayan nümayənde deputat seçiliydi. Yerli kənd sovetləri 500 nəfərdən az olmayaraq əhalisi olan yerlərdən birleşərək qəza sovetinə deputat seçirdilər.

Nahiyyə soveti qurultayı nahiyyə üzrə bütün kənd sovetlərindən olan nümayəndələrdən hər 10 nəfər sovet üzvünə bir deputat seçiləməsinə müəyyən edirdi. 10 nəfərdən az üzvü olan kənd sovetləri, nahiyyə qurultay sovetinə bir nəfər nümayəndə göndərməli idi. Qəza və nahiyyə sovetlər qurultayı müvafiq rayonun ərazisinin üçdə birinə bərabər olan əhalini təmsil edən deputatların tələbi ilə və ya qəza və nahiyyə icraiyyə komitələrinin isteyi ilə 6 ayda bir dəfə çağırılırdı.

Qəza və nahiyyə üzrə növbədənəkənar sovetlər qurultayları Azərbaycan SSR MİK-in razılığı ilə qəza və ya nahiyyə icraiyyə komitəsinin qərarı əsasında toplanırı.

Sovetlər qurultayı müvafiq ərazidə ali hakimiyyət orqanı idi. Onlar öz ərazilərində bütün yerli məsələlərə baxır və onu həll edir, yerli orqanlara rəhbərlik edir, yerli büdcəni və vergiləri müəyyənləşdirir, Ümumazərbaycan Sovetlər qurultayına nümayəndələr seçilir və s. məsələləri yerinə yetirirdilər.

Qəza və nahiyyə sovetləri müvafiq olaraq 21 və 5 nəfər üzvdən çox olmayan icraiyyə komitələrini seçirdilər. Qəza və nahiyyə icraiyyə komitələri müvafiq sovetlər qurultayı, yuxarı icraiyyə komitələri, XKS və Azərbaycan SSR MİK qarşısında məsuliyyət daşıyırırdılar.

Konstitusiya qəza və nahiyyə sovetlər qurultayı və onların icraiyyə komitələrinin selahiyətlərinə mərkəzi və müvafiq orqanların göstəriş və tapşırıqlarını yerinə yetirməyi, yerli təsərrüfat və mədəni qu-ruculuğa rəhbərlik etməyi, yerli xarakterli mübahisələri həll etməyi, aşağı sovet orqanlarının fəaliyyətini əlaqələndirməyi aid edirdi.

Sovet hakimiyyətinin yuxarı orqanlarını xəbərdar etməklə, qəza sovetlər qurultayı və icraiyyə komitəsi qəza ərazilərində qüvvədə olan qərarları ləğv etmək hüququna malik idi. Yalnız qəza sovetlər qurultayı şəhər sovetlərinin fəaliyyətinə nəzarət edə bilərdi.

Sahib idarəetmə orqanlarına və aşağı icraiyyə komitələrinə rəhbərlik etməkdən ötrü qəza icraiyyə komitəsi 3-5 nəfərdən ibarət rəyasət heyəti seçirdi. Qəza və nahiyyə icraiyyə komitələri mərkəzi və yerli hakimiyyət orqanlarının qərarlarını icra etmək üçün icraiyyə komitələrinin şöbələrini yaradırdılar.

Qəza icraiyyə komitələri nəzdində aşağıdakı şöbələr yaradılırdı: hərbi, torpaq, ərzaq, maliyyə, xalq təhsili, əmək, sosial təminat, səhiyyə, fehlə-kəndli müfəttişliyi, kommunal təsərrüfat, ədliliyyə, xalq təsərrüfatı. Nahiyyə komitələri nəzdində hərbi, torpaq, xalq təhsili, ərzaq və digər şöbələr təşkil edilirdi.

Konstitusiyaya görə Bakıda və əhalisi 10 min nəfərdən çox olan digər şəhərlərdə şəhər sovetləri seçildi. Hər 500 nəfərə bir deputat seçilməklə deputatların ümumi sayı 800 nəfərdən çox olmamalı idi.

10 min nəfərdən az əhalisi olan şəhərlərdə sovetlər yaradılmırdı. Bu şəhərlər müvafiq qəza sovetlər qurultayının və qəza icraiyyə komitəsinin hakimiyyəti nəzarətinə daxil edilirdi.

Bakı şəhər Sovetinin icraiyyə komitəsi 40 nəfər tərkibdə müəyyən edildi. Azərbaycanın digər şəhərlərində də icraiyyə komitələri seçildi. İcraiyyə komitələrinin funksiyalarını müvafiq qəza icraiyyə komitəsi və ya onun rəyasət heyəti yerinə yetirirdi.

Bakı şəhər icraiyyə komitəsi sədrdən, sədr müavinindən, katibdən və üzvlərdən ibarət reyasət heyətini seçirdi. Bakı şəhər icraiyyə komitəsinin rəyasət heyəti icraiyyə komitəsinin şöbələrinə, habelə aşağı instansiyalı icraiyyə komitələrinə rəhbərlik və nəzarət edirdi. Bakı şəhər icraiyyə komitəsi müvafiq vəzifələri daha yaxşı icra etmək üçün rəyasət heyəti nəzdində plan və nəzarət komissiyaları yaradırdı. Bakı şəhər Soveti nəzdində inzibati, kommunal təsərrüfat, maliyyə, su təchizatı, şəhər sənayesi, xalq təhsili, səhiyyə, torpaq, statistika bürosu və hüquq məsləhətxanası hissəsi təşkil edilmişdi.

Kənd sovetləri əhalisi 300 nəfərdən az olmayan kəndlərdə 25 nəfərə bir deputat olmaqla, bütünlükdə hər kənd üzrə cəmi 50 deputatdan çox olmamaq şərti ilə yaradıldı. Kənd ərazilərdə bir-birinə yaxın olan az sayılı kəndlər üzrə birləşmiş bir kənd soveti təşkil edildi. 300 nəfərdən az əhalisi olan kənddə isə kənd soveti yaradılmır-dı. Belə kəndlər müstəqil kənd sovetləri təşkil etmək hüququnda olan qonşu kənddə, öz ümumi yiğincəqləri tərəfindən seçilmiş nümayəndələrini həmin kənd sovetinə göndərməklə hüquqlarını və məraqlarını təmin edirdilər. Kənd sovetləri 6 ay müddətinə seçilirdi. Onların icraiyyə komitələri seçilədən, icraiyyə komitələri nəzdində şöbələr yaradılmır-dı.

Bolşeviklərin siyasi hakimiyyətinin möhkəmləndirilməsi və ZSFSR-in təşkil edilməsi. Fövqəladə və sərt tədbirlərdən ol çəkən bolşeviklər 1921-ci il Konstitusiyası əsasında legitim hakimiyyət strukturlarını yaradırdılar. Bununla belə, Azərbaycan SSR-də hakimiyyət faktiki olaraq kommunistlərin əlinde idi. İlk dövrlərdə əhali arasında o qədər də nüfuzu olmayan AK(b)P tədricən mövqeyini möhkəmləndirməyə çalışırdı. Xüsusilə birinci konstitusiyanın qəbul edilməsi və yeni hakimiyyət strukturlarında seçkili vəzifələrə əsasən kommunistlərin “seçilməsi” nə üstünlük verilməsi əhalinin bolşevik partiyasına daxil olmasına “marağı” artırımlı idi. Bəzən isə zorla partiyaya qəbul aparılırdı.

1921-ci ildə S.M. Kirov AK(b)P MK-nin katibi təyin olundu. Moskvanın maraqlarını ifadə edən Kirov tez bir vaxtda bütün hakimiyyəti mənimşədi. Daha çox milli mövqedən çıxış edən, başda N.

Nərimanov olmaqla bir çox kommunist “solçular” təzyiqlərə məruz qaldılar. Hətta S. Əfəndiyev, M. İsrafilbəyov, D. Bünyadzadə, Ç. İldirim kimi bolşeviklər cəzalandırılaraq partiyadan çıxarıldılar.

Moskvanın təyin etdiyi kadrlar çox vaxt milli respublikanın ehtiyac ve tələblərinə etinəz yanaşır, böyük dövlot, “velikorus” şovinizmi mövqeyindən çıxış edirdilər. Azərbaycan SSR-in dövlət idarələrində karguzarlıq işinin Azərbaycan dilində aparılmasına qarşı çıxan şovinistlər bunu guya rus fəhle kadrlarının respublikanı tərk edəcəkləri ilə əsaslandırmışa çalışırdılar.

Mərkezin apardığı siyasetin mahiyyətini anlayan milli kadrlardan olan bəzi partiya işçiləri öz haqlı narazılıqlarını bildirdilər. Lakin həmin milli kadrlar burjua-millətçi damğası ilə Moskva tərəfindən tez bir zamanda “zərərsizləşdirilirdilər”. 1924-cü ildə Ə. Xanbudaqovun Azərbaycanın iqtisadi və mədəni geriliyini aradan qaldırmış, milli fəhle kadrları hazırlamaq, ilk növbədə azərbaycanlı işsizləri işe qəbul etmək, milli sərvətimiz olan neft sənayesində çalışan azərbaycanlı fəhlələrin əmək haqqlarını digər qeyri-milletdən olanlarla bərabərşədirmək kimi təklifləri XIII Bakı partiya konfransında keskin etirazla qarşılandı. Beynəlmiləlcilik adı ilə Azərbaycan xalqının hüquqları tapdanır, əksinə “millətçi”lik adı ilə vətənpərvər kadrlara qarşı represiyalar təşkil edildi.

Sovet hakimiyyəti kənddə dayaqlarını möhkəmləndirməkdən ötrü, narazılıqların qarşısını almaq üçün yeni **iqtisadi siyaset** yeritməli idi. Hərbi kommunizm adlanan ərzaq sapalağının ləğv edilməsi vaxtı çatmışdı. Kənd əhalisi ərzaq sapalağı siyasetindən çox əziyyət çəkirdi. Belə ki, əvvəzine çox cüzi sənaye məhsulları verməklə əhalidə guya artıq olan kənd təsərrüfatı məhsulları zorla alınırdı.

1921-ci il mayın 17-də “Bütün növ məhsul inhisarının ləğv edilməsi haqqında” Azərbaycan İnqilabı Komitəsinin dekreti verildi. Dekretə görə ərzaq sapalağı ləğv edilir, könüllü toplanan “çanaq” vergisi tətbiq edildi. Yeni vergiyə görə hər bir kəndli təsərrüfatından 20 girvənkə taxil vergisi alınmadı. Yeni iqtisadi siyaset adı almış dekretin mahiyyəti kəndlilərin torpaq üzərində xüsusi mülkiyyətini saxlamaqla onlara geniş iqtisadi fəaliyyət imkanı verməkdən ibarət

idi. Eyni zamanda kəndlilər artıq məhsulu sərbəst surətdə satmaq hüququ oldu edirdilər.

Fövqələde tədbirlərlə istədiyi nəticəni almayıan İnqilab Komitəsi Azərbaycanda yeni iqtisadi siyaseti aparmaqla istər-istəməz xüsusi mülkiyyətin inkişafına kömək edirdi. Varlı kəndlilər təbəqəsi olan **qolçomaqlar** üçün fəaliyyət imkanı genişlənirdi. Həmçinin çoxlu xüsusi ticarət müəssisələri təşkil edildi. Müvəqqəti tədbirlərdən olan YİS-in tətbiqi sosialist bölməsinin gələcəkdə inkişaf etdirilib möhkəmləndirilməsi üçün bir mərhələ kimi istifadə olunurdu. 1920-ci illərin əvvəllərində respublikada milli müqavimət hərəkatı davam edirdi. Xalqın dini görüşlərinə, adət və ənənələrinə münasibet, kəndlilərin mülkiyyətinin, əmlakının mənimsənilməsi, yerli kadrların sixidiriləməsi əhalinin böyük və ciddi narazılığını doğururdu. Xalq öz etirazını həmin dövrədə qacaqlıq hərəkatının geniş vüsət alması ilə bildirirdi. Bolşevik hökuməti qacaqlıq hərəkatı ilə mübarizənin aparılmasının mənasız olduğunu görərək onlara qarşı müqaviməti dayandırmışdı. Xaricə mühacirət etmiş bir qrup azərbaycanlı da bolşevik diktatusuna qarşı mübarizəni davam etdirməyə səy göstərirdi.

Azərbaycan SSR-de bolşevik diktatusunu möhkəmləndirdikdən sonra respublikanı milli müstəqillikdən məhrum etmək üçün Moskva öz planlarını ardıcıl həyata keçirməyə başlamışdı. Beynəlxalq statusu saxlayan Azərbaycan SSR müstəqil qurum kimi ilk dövrlərde RSFSR tərəfindən də bərabər hüquqlu tərəf kimi tanınırı. Əslində isə Moskva bolşevikləri Azərbaycanı Şərqdə kommunist ideyalarını yayan bir məkan kimi təsəvvür edir, onun müstəqilliyini müvəqqəti sayırdı. Hələ 1920-ci il sentyabrın 1-də Bakıda keçirilən Şərq xalqlarının I qurultayı Şərq ölkələrində kommunist ideyalarını yaymaq, onları öz tərəfinə calb etmək məqsədi güdürdü. Qurultayda 38 ölkənin nümayəndəsi təmsil olunurdu. Şərq xalqlarının qurultayı daimi orqan olan Şərq xalqlarının toблиqat və fəaliyyət Şurasını seçdi. Şuranın həyətinə N. Nərimanov, V. Maxaradze, Heydərxan Əli oğlu, S.M. Kirov və başçıları seçildilər. Toibliqat və fəaliyyət Şurası Bakını özünün daimi mərkəzi seçdi.

Ermənistanda (1920-ci il 29 noyabr) və Gürcüstanda (1921-ci il 25 fevral) bolşevik hakimiyyəti yaradıldıqdan sonra Moskva vahid SSRİ təşkil etməyin yollarından biri kimi üç Cənubi Qafqaz Respublikasının birləşdirilməsi təklifi ilə çıxış edirdi. RK(b)P MK-nin göstərişlərini rəhbər tutan Azərbaycan kommunistləri beynəlmiləçilik nümayiş etdirərək respublikanın neft və neft məhsulları sərvətini təmənnasız Gürcüstan və Ermənistana göndərərək Moskvanın rəğbətini qazanırdı. V.I. Lenin 1921-ci il aprelin 9-da Zaqqafqaziyanın vahid Təsərrüfat orqanının yaradılması haqqında direktiv vermişdi.

1921-ci ilin aprelin 11-də Bakı Soveti Zaqqafqaziya Sovet respublikalarının dəmir yollarını və xarici ticarət orqanlarını birləşdirməyə tərəfdar çıxdı. Bu planın həyata keçirilməsi üçün 1921-ci il aprelin 14-də Bakıda və aprelin 16-da Tiflisdə Azərbaycan, Gürcüstan, Ermənistən və RSFSR nümayəndələrinin iştirakı ilə Zaqqafqaziya dəmir yolu idarələrinin birləşdirilməsi haqqında saziş imzalandı. Hər üç respublikanın dəmir yolları vahid şəbəkəyə qoşulurdu. RSFSR Nəqliyyat Xalq Komissarlığına tabe etdirilmiş Zaqqafqaziya dəmir yolları idarəsi yaradıldı. RSFSR Dəmir Yol Nəqliyyatı Komissarlığı Zaqqafqaziya dəmir yollarını lazımi material, təchizat, vəsait və s. ilə təmin etməyi öhdəsinə götürürdü. Zaqqafqaziya dəmir yol idarəsi nəzdində Xəzər və Qara dəniz arasında dəniz yükdaşımاسını tənzim etmək üçün xüsusi Zaqqafqaziya Bürosu yaradıldı.

1921-ci il iyunun 2-də Zaqqafqaziya respublikaları xarici ticarət orqanlarını birləşdirmək haqqında saziş imzaladılar. Üs respublika nümayəndələrindən ibarət kollegiyanın başçılıq etdiyi Xarici Ticarət İdarəsi yaradıldı. Azərbaycan MIK 26 sentyabr 1921-ci il dekreti ilə Xalq Xarici Ticarət Komissarlığını ləğv etdi.

1921-ci il iyunun 11-də Azərbaycan SSR-in Ermənistən, Gürcüstan, Dağıstan və RSFSR-lə olan bütün gömrük sərhəd müdafiə xətləri aradan götürüldü.

1922-ci ilin avqust ayında Zaqqafqaziya sovet respublikaları arasındakı bütün gömrük sistemi ləğv edildi.

1922-ci il mayın 14-də Azərbaycan Xalq Komissarları Soveti bütün Qafqaz sovet respublikalarında diplomatik nümayəndəliklərin

ləğv edilməsi, Batumda konsulluğun isə Ali Təsərrüfat Şurası nəzdində yaradılacaq nümayəndəliyə verilmesi barədə qərar qəbul etdi. 1921-ci il noyabrın 3-də RK(b)P MK Qafqaz Bürosunun plenumu Azərbaycan, Ermənistən və Gürcüstan sovet sosialist respublikaları arasında federasiya ittifaqı bağlamağa tərəfdar çıxdı. Noyabrın 29-da RK(b)P MK Siyasi Bürosu Zaqqafqaziya Federasiyası yaradılması barədə qətnamə qəbul etdi.

1922-ci il martın 12-də Azərbaycan, Ermənistən və Gürcüstan mərkəzi icraiyyə komitələrinin səlahiyyəti konfransı **ittifaq müqaviləsinə** təsdiq etdi. Müqaviləyə görə Zaqqafqaziya Sovet Sosialist Respublikaları Federativ İttifaq yaradıldı. Həmin müqavilə əsasında İttifaq Soveti və Ali İqtisadi Şurası təşkil edilirdi. Zaqqafqaziya respublikalarında hərbi işlər, maliyyə, xarici siyaset, xarici ticarət, rabiṭə yolları, rabiṭə vasitələri, eksesinqilabla mübarizə və iqtisadi siyasetə rəhbərlik İttifaq Sovetinin səlahiyyətlərinə verildi. İttifaq Sovetinin Rəyasət Heyətinə respublikalardan hər birinin nümayəndələri daxil oldular. Onlar İttifaq Sovetinin iclaslarında növbə ilə sədrlik edirdilər. Səlahiyyəti konfransın seçdiyi 10 xalq komissarından dörd nəfəri Azərbaycanı, hərəsindən üç nümayəndə isə Ermənistən və Gürcüstanı təmsil edirdi.

1922-ci il mayın 13-də İttifaq Soveti ayrı-ayrı respublikaların xalq xarici işlər komissarlıqlarının ləğv edilməsi haqqında qərar qəbul etdi.

Moskvanın planına əsasən 1922-ci il mayın 12-də yaradılmış Federativ İttifaq (Fİ) tezliklə vahid federativ respublikaya çevriləməli idi. Buna görə də 1922-ci il dekabrın 10-da Bakıda **Zaqafqaziyanın I Sovetlər qurultayı** toplandı. Qurultayda həllədici səslə 535 nümayənde və məşvərətçi səslə 25 nümayəndə iştirak edirdi. Qurultayın iclasına ZSFSR Konstitusiyası layihəsi çıxarılmışdı. Konstitusiyanın layihəsi qurultay tərəfindən dekabrın 13-də təsdiq edildi və onun ali orqanı – 150 üzvdən və 50 namizəddən ibarət olan Zaqqafqaziya Mərkəzi İcraiyyə Komitəsi seçildi.

1922-ci il dekabrın 13-də qəbul edilmiş ZSFSR birinci konstitusiyası 6 bölmə, 9 fəsil və 47 maddədən ibarət idi. 4 maddədən və 1 fəsildən ibarət olan birinci bölmə “İnqilab və Zaqqafqaziya zəhmət-

keşlörinin birliyi” adlanırdı. Bu bölmədə Zaqafqaziya Federasiyasının yaranması məsələlərindən bəhs olunurdu. 5-33-cü maddələri əhatə edən ikinci bölmə 4 fəsildən ibarət olmaqla, Zaqafqaziya Sovetlər qurultayından (ikinci fəsil), Zaqafqaziya Mərkəzi İcraiyyə Komitəsinən (üçüncü fəsil), Zaqafqaziya Xalq Komissarları Sovetindən (dördüncü fəsil), Zaqafqaziya Sovetlər qurultayı və Zaqafqaziya Mərkəzi İcraiyyə Komitəsinin səlahiyyətlərindən (beşinci fəsil) bəhs edirdi. Zaqafqaziya Federasiyasında mərkəzələ subyektlər arasında münasi-bətlərən, həmçinin Sovet quruculuğundan bəhs edən üçüncü bölmə altıncı fəsl (34-37-ci maddələr) əhatə edirdi. Dördüncü bölmə 38-44-cü maddələri əhatə etməklə bündəcə hüququndan (yedinci fəsil), beşinci bölmə 45-46-ci maddələri özündə birləşdirməklə ZSFSR-in gerb və bayraqından (səkkizinci fəsil) danişirdi. Axırıncı – altıncı bölmə 47-ci maddəni (doqquzuncu fəsil) əhatə etməklə ZSFSR-in dövlət orqanlarının rezidensiyasını müəyyən edirdi.

ZSFSR Konstitusiyası xalq xarici işlər, hərbi və dəniz, rabitə, maliyyə, xarici ticarət komissarlıqlarının birləşdirilməsini qanuni şəhərəndi. Mərkəz Azərbaycanın hesabına Zaqafqaziyanın digər respublikalarının təsərrüfatını dırçəltməyə çalışırıdı. Buna görə də maliyyə və xarici ticarət işlərinə baxan xalq komissarlıqları birləşdirildi. Xalq daxili işlər, maarif, səhiyyə, torpaq komissarlıqları və digər komis-sarlıqlar birləşdirilmir və muxtarıyyətlərini saxlayırdı. 1923-cü il yanvarın 10-da vahid **Zaqafqaziya pul nişanı** haqqında ZSFSR hökumətinin dekreti çıxdı, bununla da respublikaların maliyyə ayrılığı ləğv edildi və onların vahid bütçəsini yaratmaq mümkün oldu. Za-qafqaziya Sovetlər qurultayı, ZSFSR-in yaradılması və onun Konstitusiyasının qəbul edilməsi SSRİ-nin yaradılmasında mühüm mərhə-lə oldu. 1922-ci il dekabrın 30-da Moskvada SSRİ-nin I Sovetlər qurultayı toplandı. Qurultayda RSFSR-dən 1727, Ukrayna SSR-dən 364, ZSFSR-dən 91 və Belarusiyadan 33 nümayəndə iştirak edirdi. Qurultay böyannamə qəbul etdi və SSRİ-nin təşkili həqqında müqaviləni təsdiq etdi.

SSRİ-nin ilk konstitusiyası isə 1924-cü il yanvarın 31-də II Ümu-mittifaq Sovetlər qurultayında təsdiq edildi.

ZSFSR Konstitusiyasında nəzərdə tutulmuş hakimiyət struktur-larının yaradılması Zaqafqaziya MİK 15 yanvar 1923-cü il birinci sessiyasında mühüm tedbirlər həyata keçirdi. Sessiyada ZSFSR MİK Rəyasət Heyəti və XKS seçildi. SSRİ-nin yaranması ilə Zaqafqaziya respublikalarının hüquqi statusunda dəyişiklik edildi. Çünkü İttifaq dövlətinin bir sıra mühüm məsələlər həvalə edilirdi. SSRİ-nin digər müttəfiq respublikalarından fərqli olaraq Azərbaycan və digər Za-qafqaziya respublikalarının ZSFSR vasitəsilə SSRİ-yə daxil olması dövlət quruluşlarında daha çox dəyişikliklərə səbəb oldu.

ZSFSR Konstitusiyası Zaqafqaziya Sovetlər qurultayının, MİK-in, MİK Rəyasət Heyətinin və XKS-nin səlahiyyətini müəyyən edirdi. **ZSFSR ali qanunverici** orqanı Federasiya müqaviləsində iştirak edən respublikaların əhalisinin say nisbətinə uyğun olaraq seçilmiş şəhər və qəza sovetlərinin nümayəndələrindən ibarət olan Fəhlə, Kəndli, Əsgər və Matros Deputatları Sovetlərinin **Zaqafqaziya Sovetlər qurultayı** idi. Hər il çağırılan Ümməzəqafqaziya Sovetlər qurultayından başqa, ZSFSR MİK və ya respublikaların MİK-lərinin tə-ləbi ilə fəvqələdə qurultayları çağırmaq da konstitusiya ilə müəyyən olunurdu. Qurultaylararası dövrələrdə ali hakimiyət qurultay tərəfin-dən seçilmiş ZSFSR MİK-ə həvalə edilirdi. MİK-ə qurultay qarşısında məsul olmaqla ona hesabat verirdi. ZSFSR MİK-in səlahiyyətlə-rine ZSFSR Konstitusiyasında dəyişikliklər və elavələr etməklə onu təsdiq etmək, digər dövlət qurumlarının onun tərkibinə daxil olması və ya federasiyanın ayrı-ayrı hissələrinin onun tərkibindən çıxmazı haqqında qərar qəbul etmək, ZSFSR ərazisində təsərrüfatın ümumi və ayrı-ayrı hissələrinin əsas planını müəyyən etmək və konsessiya (icarə) müqaviləsini müzakirə etmək, ümumfederal və respublikala-rın bütçəsini təsdiq etmək, vergiləri müəyyən etmək, federal Dövlət Bankını təsis etmək, federal Ali Məhkəməni təşkil etmək, torpaq qu-ruculuğunu, torpaqdan və yerin təkindən istifadə etməyi müəyyən-leşdirmək ZSFSR Konstitusiyasına zidd olan respublika sovetlər qurultayı, MİK və XKS qərarlarını ləğv etmək, ZSFSR XKS-in bütün tərkibini və ya onun ayrı-ayrı üzvlərini vəzifədən kənarlaşdırmaq və vəzifəyə təyin etmək, amnistiya elan etmək, federal statistikani təş-

kil etmək, məhkəmə və məhkəmə quruculuğunu təşkil etmək, mülk və cinayət qanunvericiliyi hazırlamaq, yerli xarakterli xarici borc müqavilələri bağlamaq və s. daxil idi.

ZSFSR Konstitusiyasına əlavə və düzəlişlər etmək müstəsna olaraq Zaqqafqaziya Sovetlər qurultayının, qurultayı toplamaq mümkün olmadıqda isə ZSFSR MİK-in səlahiyyətlərinə daxil idi. MİK və onun rəyasət heyəti hər dörd aydan bir növbəti sessiyaları toplayırdı. Fövqəladə sessiyalar isə ZSFSR XKS və ya ZSFSR MİK üzvlərinin üçdə birinin təşəbbüsü ilə çağırılırdı. MİK sessiyalarında dekretlərin layihələri və digər vacib məsələlər, o cümlədən xarici əlaqələr, əvvəl olunmaq barədə təqdimat, Qırmızı Bayraq ordeni ilə təltif olunmanın təsdiq edilməsi, XKS qərarlarının bəyənilməsi və ya ZSFSR MİK növbəti sessiyalarında baxılması barələ qərarlar verilirdi.

ZSFSR XKS sədrdən, iki müavindən, xarici işlər, hərbi-dəniz işləri, xarici ticarət, nəqliyyat, ərzaq, maliyyə, fəhlə-kəndli müfəttişliyi, əmək, poçt və təleqraf, əksinqilaba, möhtəkirliy və vəzifə cinayətlərinə qarşı mübarizə idarələrində və komissarlardan ibarət idi. XKS nəzdində iqtisadi siyaseti həyata keçirmək və respublika xalq komissarlıqlarının və iqtisadi şuraların fəaliyyətini tənzim etmək üçün Ali İqtisadi Şura yaradıldı. Zaqqafqaziya XKS-nin səlahiyyətlərinə dekretlər, səroncamlar və telimatlар vermek, həmçinin ən vacib todbirləri müəyyən etmək aid edildi. Zaqqafqaziya XKS tərkibinə məşvərətçi səsle Azərbaycan SSR və digər Zaqqafqaziya respublikalarının daxili işlər, maarif, torpaq, səhiyyə və sosial təminat nazirlikləri və həmçinin onların səlahiyyətli nümayəndələri daxil idi. Səlahiyyətli nümayəndələr respublika MİK-in razılığı ilə ZSFSR-in müvafiq xalq komissarı torəfindən təyin edildi. Onlar ZSFSR-in müvafiq komissarlıqlarına tabe edilməklə öz respublikalarının XKS qarşısında da hesabat verirdilər. Konstitusiyaya görə Zaqqafqaziya Federasiyasının federal, respublika və yerli orqanlarının bündə məsələlərinin əsas prinsipləri Zaqqafqaziya Sovetlər qurultayının və MİK-in səlahiyyətlərinə daxil edildi. ZSFSR ali qanunverici orqanları torəfindən vergilərin növü və həcmi müəyyən edildi. Vergilərin müəyyən edilməsi infilyasiyanın və böhranın qarşısının alınmasında həllədici amillərdən idi.

1923-cü ildə sənaye məhsullarının qiymətinin qalxması, eyni zamanda kənd təsərrüfatı məhsullarının qiymətlərinin aşağı düşməsi böhrana səbəb oldu. Qiymətlər arasındaki uyğunsuzluq “qayıcı” adı almışdı. Azərbaycan kənd ohalisi bu uyğunsuzluqdan çox əziyyət çəkirdi. Bir pud əvəzinə cəmi 16 gırvonkə duz və iki gırvonkə şəkər almaq mümkün idi. 1923-cü ildə Azərbaycan SSR XKS neft məhsullarının, parçanın, şəkərin, şüşə məmulatlarının qiymətlərini aşağı saldı.

Vergi sistemində də deyişiklik edildi, 1923-cü ildən ərzaq vergisi əvəzinə pulla alınan **vahid kənd təsərrüfatı vergisi** tətbiq edildi. 1924-cü ilin əvvəllerində dövlət bazar qiymətlərini tənzimləmək məqsədilə Azərbaycan SSR Ali İqtisadi Şurası nəzdində daxili ticarəti tənzim edən komissiya təşkil etdi. 1924-cü il aprelin 24-də Zaqqafqaziya MİK və ZSFSR Xalq Komissarları Soveti vahid kənd təsərrüfatı vergisi haqqında dekret verdilər.

Azərbaycan SSR tərkibində DQMV və Naxçıvan MSSR-in yaradılması. Ermənistan SSR-də sovetleşme prosesi Azərbaycanın hökumət dairələrində “beynəlmiləçilik” əhvali-ruhiyəsinin güclənməsi, əzəli Azərbaycan torpaqlarının – Zəngəzur, Göyçə, Dərələyəz və digər torpaqların Sovet Ermənistanına güzəşt edilməsi ilə nəticələndi. Şirnikləmiş erməni “bolşevikləri” Moskvadan və AK(b)P-nin köməyi ilə Qarabağ Ermənistana birləşdirməyə yönəlmış planlarla çıxış edirdilər.

1922-ci il dekabrın 1-də, yəni Ermənistanda bolşevik hökuməti qurulduğandan iki il sonra Azərbaycan inqilab komitəsinin bəyanatı ilə çıxış edən N. Nərimanov iki sovet respublikası arasında sərhədlərin mövcudluğunu inkar edərək yalnız azərbaycanlıların yaşadığı Zəngəzur mahalının bir hissəsində “təntənəli” olaraq imtina etdi. “Dağlıq Qarabağın zəhmətkeş kəndlilərinə isə öz müqəddərətini təyin etmək üçün tam hüquq” verildi. Vahid sovet məkanından bəhs edən bolşevik rejimi düşünülmüş şəkildə Azərbaycanın torpaqlarının Ermənistana verilməsinə çalışırı. Erməni bolşeviklerinin Azərbaycan torpaqlarını “beynəlmiləçilik” adı ilə öz torpaqlarına birləşdirmək planlarını hiss edən milliyyətçə azərbaycanlı olan kommunistlər 1921-ci il iyunun 27-də AK(b)P MK-nin Bürosunda Ermənistandan iddialarını rədd etdi-

lər. Əvvellər “beynəlmiləl” mövqedən çıxış edən, lakin ermənilərin əsl məqsədini bilən N. Nərimanovun tutduğu mövqə Qarabağın Azərbaycan tərkibində qalmasında xüsusi rol oynamışdır.

RK(b)P Qafqaz bürosu 1921-ci il 4 iyun plenumunda Qarabağın dağlıq hissəsinin Ermənistana verilməsi barədə qərar qəbul etmişdi. Plenumda əslində tek qalmış N. Nərimanov bu qərara qəti etirazını bildirmişdi. Tutarlı tarixi sübutlarla çıxış edən N. Nərimanov RK(b)P Qafqaz bürosunu iyunun 5-də yenidən qərарını dəyişərək Dağlıq Qarabağı Azərbaycan SSR tərkibində saxlanılmasını təsdiq etməyə sövq etdi.

1923-cü ilin iyununda RK(b)P Qafqaz bürosunda Dağlıq Qarabağda muxtariyyət yaradılması Azərbaycan dövlətinə tövsiyə edildi. 1923-cü il iyunun 7-də Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin dekreti ilə Qarabağın dağlıq hissəsinə Azərbaycan SSR tərkibində muxtar vilayət statusu verilir. Xankəndi ərazi vahidinin adı dəyişdirilərək Stepanakert adlandırılmaqla muxtar vilayətin inzibati mərkəzi müəyyən edildi. 1923-cü il noyabrın 24-də Azərbaycan SSR MİK Plenumu və XKS “Dağlıq Qarabağ Muxtar Vilayətinin əsasnaməsini” təsdiq etdi. DQMV tərkibinə Şuşa, Cəvansıh, Karyagin və Qubadlı qəzalarının dağlıq hissələri daxil edildi. “Əsasnamə”yə görə Dağlıq Qarabağ Muxtar Vilayətində ali hakimiyyət ərazinin Sovetlər qurultayına, Mərkəzi İcraiyyə Komitəsinə və yerli sovetlərə həvalə edildi”.

Muxtar vilayətin ali hakimiyyət orqanı ildə bir dəfədən az olmayaq çağrılan Sovetlər qurultayı idi. Qurultaylararası dövrədə ali hakimiyyət Mərkəzi İcraiyyə Komitəsinə həvalə edilirdi.

Vilayətdə yerli idarəcilik hakimiyyəti MİK tərəfindən seçilən Xalq Komissarları Sovetinə məxsus idi. Vilayət Xalq Komissarları Soveti MİK-in Rəyasət Heyəti hüquqlarına malik olduğu üçün Muxtar Vilayət Mərkəzi İcraiyyə Komitəsinin sədri eyni zamanda XKS sədri olurdı. XKS özündə daxili işlər, ədliyyə, maarif, səhiyyə, torpaq, mərkəzi statistika idarəsi və xalq təsərrüfatı şurasını birləşdirirdi.

Azərbaycan SSR XKS DQMV XKS-nin razılığı ilə əmək, maliyyə və fohlə-kəndlə müfəttişliyi komissarlıqlarına öz səlahiyyətli nümayəndəsini təyin edirdi. Xalq komissarları DQMV MİK qarşısında məsuliyyət daşıyırırdı.

Yerli hakimiyyət orqanlarına kənd və şəhər Fəhlə, Kəndli və Əsər Deputatları Sovetinin qurultayı və qurultay tərəfindən seçilən icraiyyə komitəsi, həmçinin qəza sovetlər qurultayı və onun Rəyasət Heyəti daxil idi.

1923-cü il dekabrın 27-də DQMV-nin birinci sovetlər qurultayı çağrıldı. Qurultay Dağlıq Qarabağ İnqilab Komitəsinin hesabatını dinləyərək Vilayət İcraiyyə Komitəsini və Rəyasət Heyətini seçdi.

DQMV-nin qanunvericilik təşəbbüsü ilə çıxış etmək səlahiyyəti mövcud idi. Belə ki, Azərbaycan MİK-in müzakirəsinə Muxtar Vilayətə aid dekrətlərin və qərarların layihəsini çıxara bilərdi. DQMV MİK-in sədri Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin iclasında iştirak etməklə muxtar vilayətə aid məsələlərdə məşvərətçi səs hüququna malik idi.

Bolşevik rejimi Bakıda və Azərbaycanın digər ərazilərində möhkəmləndikdən sonra 1920-ci il iyunun 28-də Qızıl Ordu hissələri Naxçıvana daxil olaraq sovet hakimiyyətini elan etdi. 1921-ci il yanvarın 21-də Naxçıvan Ölkü Hərbi İnqilab Komitəsi – ölkənin ali hakimiyyət orqanı yaradıldı. 1921-ci ilin yayında XKS sədri R. Nərimanov Naxçıvanın təsərrüfat və mədəni quruluğu üçün 5,5 mlrd. rubl ayırmışdı.

1921-ci ilin sentyabrında Naxçıvanda xalq komissarlıqları yaradıldı. XKS Naxçıvan Hərbi İnqilab Komitəsi qarşısında məsuliyyət daşıyan *icraedici orqan* idi. 1921-ci ilin sonlarında Naxçıvanla sovetlərə seçkilərin keçirilməsi ilə əlaqədar olaraq inqilab komitəleri və yoxsul komitələri buraxılır.

1922-ci il yanvarın 25-də birinci Ümmənaxçıvan Sovetlər qurultayı keçirildi. Qurultay Naxçıvan İnqilab Komitəsinə ləğv etdi və Naxçıvan SSR-in Mərkəzi İcraiyyə Komitəsini seçdi.

1922-ci ilin sonlarında RK(b)P MK siyasi bürosu AK(b)P MK-nin təşəbbüsünü bəyənərək Azərbaycan SSR tərkibində Naxçıvan Muxtar Respublikasının yaradılmasını tövsiyə etdi. Həmin vaxtda Zaqqafqaziya Sovetlər qurultayı Naxçıvanın Azərbaycanın tərkibində muxtar qurum hüququnda ayrılmaz hissə olduğunu bildirən qərar qəbul etdi.

1923-cü il fevralın 23-də III Ümumnaxçıvan Sovetlər qurultayı Naxçıvan ölkəsinin muxtar qurum kimi Azərbaycan SSR-in tərkibinə daxil olması barədə qətnamə qəbul etdi. Qətnamədə göstərilirdi:

1. Naxçıvan Azərbaycan SSR-in ayrılmaz tərkib hissesidir.
2. Naxçıvan MİK, XKS və bütün komissarlıqlar buraxılır.
3. Naxçıvanın idarə olunması üçün 17 nəfor üzvdən və 7 nəfor namizəddən ibarət Ölək İcraiyyə Komitəsi seçilir.
4. Naxçıvan ölkəsi bütün dövlət aparatı ilə birlikdə muxtar ölkə statusunda Azərbaycan SSR tərkibinə daxil olur.

Azərbaycanın tərkibinə muxtar qurum kimi daxil olmasında Naxçıvan ölkəsinin siyasi vəziyyətinin xüsusiyyətləri, Moskva və Qars müqavilələrinin şərtləri, Türkiyə və İran dövlətləri ilə sərhəddə olması nəzərə alınmışdır.

1923-cü ilin iyununda Azərbaycan SSR MİK ikinci çağırış üçüncü sessiyası Naxçıvan SSR-in Naxçıvan muxtar ölkəsinə çevrilmesi və Azərbaycanın tərkibinə daxil olması haqqında qərarı təsdiq etdi.

1923-cü il dekabrın 31-də isə Azərbaycan SSR MİK Naxçıvan muxtar ölkəsinin Azərbaycan SSR-in tərkibində Naxçıvan Respublikası elan edilməsinin Zaqqafqaziya MİK tərəfindən rəsmiləşdirilməsi xahişi ilə çıxış etdi. Zaqqafqaziya MİK Azərbaycan SSR-in xahişini təsdiq etdi.

1924-cü il fevralın 9-da Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsi Naxçıvan Muxtar Respublikası barədə əsasnamə hazırlamaq üçün komissiya təşkil etdi. Aprel ayında Azərbaycan SSR MİK Naxçıvan MSSR barədə konstitusiya aktı qüvvəsində olan “Əsasnamə”ni təsdiq etdi. “Əsasnamə”yə görə Naxçıvan, Şərur, Ordubad qəzalarından ibarət olan və Naxçıvan Muxtar Soviet Sosialist Respublikası adlanan qurum Azərbaycan SSR-in tərkibinə daxil edildi.

SSRİ-nin təşkilindən sonra Azərbaycan SSR-in konstitusiyasında dəyişikliklər və ZSFSR-in ikinci konstitusiyasının qəbul edilməsi. Azərbaycan SSR Konstitusiyasında dəyişikliklər və əlavələr edilməsi üçün 1924-cü ilin sentyabrında XKS sədri Q.M. Musabəyov, AK(b)MK katibi A.Q. Qarayev, ədliyyə komissarı B.K. Vəlibəyov, MİK katibi T.A. Şahbazov və MİK üzvü A. Axundovun daxil

olduğu Konstitusiya Komissiyası yaradıldı. 1924-cü il dekabrın 8-də Azərbaycan SSR MİK III sessiyasının müzakirəsindən sonra Azərbaycan SSR Konstitusiyasında əlavə və düzəlişləri qəbul etməklə onu Sovetlər qurultayının müzakirəsinə çıxardı.

1925-ci il martın 14-də IV Ümumazərbaycan Sovetlər qurultayı Azərbaycan SSR Konstitusiyasında edilmiş düzəlişləri təsdiq etdi. Konstitusiyanın ikinci maddəsi Naxçıvan MSSR-in və DQMV-nin Azərbaycanın tərkibinə daxil edilməsini təsbit edirdi. Bununla da unitar Azərbaycan SSR dövlətinin tərkibinə iki muxtar qurum daxil edildi. Həmin maddənin sonunda SSRİ-nin, ZSFSR-in və Azərbaycan SSR-in bərabər vətəndaşlığı prinsipi təsbit olunurdu. 1925-ci il Konstitusiyasının 3-cü maddəsinə görə Azərbaycan SSR-in suverenliyi təsdiq edildi. Lakin SSRİ-nin və ZSFSR-in konstitusiyalarında nəzərə tutulan məhdudiyyətlər Azərbaycan konstitusiyasında nəzərə alınmadı. Dəyişikliklərdən sonra (17-ci maddə) əvvəller olduğu kimi Ümumrespublika Sovetlər qurultayı ildə iki dəfə deyil, bir dəfə çağırmaq nəzərdə tutulurdu, Azərbaycan SSR MİK-in üzvlərinin sayı artırılaraq 135 nəfərə çatdırıldı, Azərbaycan SSR MİK sessiyaları 3 ayda bir dəfə çağırılırdı. MİK fəvqələdə sessiyaları Rəyasət Heyətinin təşəbbüsü ilə, XKS və ya MİK üzvlərinin üçdə birinin tələbi ilə toplanardı (28-ci maddə).

Konstitusiyanın 30-cu maddəsinə görə Azərbaycan MİK XKS-nin qərarlarını təsdiq etmək, dayandırmaq və ya ləğv etmək səlahiyyətinə malikdir. Azərbaycan SSR-in bir sıra səlahiyyətləri ZSFSR və SSRİ-yə verildiyi üçün bəzi maddələr, o cümlədən xarici siyaset, xərici əlaqələr, müharibə elan etmək, sülh bağlamaq, borc krediti almaq, gömrük, silahlı qüvvələr və s. haqqında maddələr konstitusiyaya daxil edilməmişdi.

1924-cü il oktyabrın 25-də Azərbaycan SSR MİK-in qərarı respublikanın gerb və bayraqı barədə 1921-ci il Konstitusiyasında olan boşluqlara dair məsələləri aydınlaşdırıldı. Azərbaycan SSR-in 1924-cü il iyulun 1-den latin qrafikasına keçməsi ilə əlaqədar olaraq dövlət gerb və bayrağının da yeni qrafika ilə yazılması qanuniləşdirildi. 1925-ci il Konstitusiyasının 104-cü maddəsində gerb və bayraqı müəyyən edən normalar təsbit edilmişdi.

Beləliklə, SSRİ-nin və ZSFSR-in yaranması və Azərbaycan SSR-in yeni federasiyalara daxil olması, respublikanın hüquqi statusunda edilən dəyişikliklər və s. əlavələr Azərbaycan SSR-in 1925-ci il Konstitusiyasında öz əksini tapdı.

1924-cü il yanvarın 31-də SSRİ-nin birinci Konstitusiyası qəbul edildikdən sonra ZSFSR-in Konstitusiyasında dəyişikliklər edilməsi zorureti yaranmışdı. 1925-ci il aprelin 14-də III Ümumzaqafqaziya Sovetlər qurultayı ZSFSR Konstitusiyasının mətnində edilmiş dəyişiklikləri təsdiq etdi.

Sovet bolşevik rejiminin möhkəmlənməsi, ZSFSR-in 1925-ci il ikinci Konstitusiyasının qəbul edilməsi, sosial-iqtisadi həyatda dəyişikliklər, təsərrüfat orqanlarına rəhbərlikdə yeni strukturların yaranması, yerli hakimiyyət orqanlarının fəaliyyət dairəsinin genişlənməsi, Azərbaycan SSR Konstitusiyasında dəyişiklik edilməsi Konstitusiyanın yenidən təsdiq edilməsini zəruri edirdi. Buna görə də 1925-ci il oktyabrın 10-da Konstitusiya Komissiyası yaradıldı. Komissiyanın tərkibinə Azərbaycan SSR MİK-in sədri S.A. Ağamalı oğlu (sədr), AK(b)P MK-nin nümayəndələri A.Q. Qarayev və R.A. Axundov, XKS-dən Q.M. Musabəyov, Xalq Ədliyyə Komissarlığından Q.M. Talibli və Qabernkorn, Bakı Sovetindən İ.M. Konişkin daxil oldular.

1926-ci il yanvarın 26-da MİK-in dördüncü çağırış üçüncü sessiyasında Konstitusiyada edilmiş bəzi dəyişiklik və əlavələri nəzəre alaraq, onun təsdiq edilmək üçün Sovetlər qurultayına verilməsi tövsiyə edildi.

1927-ci il martın 26-da V Ümumazərbaycan Sovetlər qurultayı Azərbaycan SSR-in Konstitusiyasını müzakirə edərək (mətni dəyişdirilmiş ikinci) onu təsdiq etdi.

Azərbaycan SSR-in 1927-ci il Konstitusiyası RSFSR-in 1925-ci il Konstitusiyası əsasında qurulmuşdu. Konstitusiya 5 bölmə, 9 fəsil və 101 maddədən ibarət idi. Birinci bölmə bir fəsildən ibarət olmaqla Konstitusiyanın ümumi əsaslarını müəyyən edirdi (cəmi 17 maddə), Konstitusiyanın 3-cü maddəsində ZSFSR və SSRİ tərkibində. Azərbaycan SSR-in hüquqi statusu müəyyən edilirdi. Burada Azərbaycan SSR-in ZSFSR tərkibindən sərbəst çıxməq hüququ göstərilirdi. 15-ci

maddə qurultaylarda, məhkəmələrdə, idarəcilikdə və respublikanın ictimai həyatı ilə bağlı məsələlərdə Azərbaycan SSR-in ana dilindən sərbəst istifadə hüququnu müəyyən edirdi.

İkinci bölmə 18-21-ci maddələri əhatə etməklə bir fəsildən ibarət idi. İkinci fəsle respublika sərhədlərinin təsdiq edilməsi, həmçinin vətəndaşlıqla bağlı məsələlər daxil edilmişdi.

Üçüncü bölməyə III-VIII fəsillər daxil idi. III fəsil mərkəzi hakimiyyətə, IV fəsil Azərbaycan SSR Ali Məhkəməsinə, V fəsil Naxçıvan MSSR və DQMV-yə, VI fəsil yerli hakimiyyət orqanlarına, VIII fəsil sovetlərə seçkilərə aid idi.

Dördüncü bölmə (VIII fəsil) respublika bütçesini tənzim edirdi. Burada göstərilirdi ki, ZSFSR-in tərkib hissəsi olduğu üçün Azərbaycan SSR-in bütçəsi onun vasitəsilə vahid SSRİ-nin bütçəsinə daxil olur.

Beşinci bölmə və sonuncu doqquz fəsil Azərbaycan SSR-in gerb və bayrağını təsdiq edirdi.

Azərbaycan SSR-in 1927-ci il Konstitusiyasının yeni mətnində təsərrüfat orqanlarının işinə rəhbərlik etmək üçün Xalq Komissarları Soveti nəzdində iqtisadi müşavirə yaratmaq nəzərdə tutulurdu. Eyni zamanda əvvəller ləğv edilmiş Xalq Maliyyə Komissarlığı bərpa edildi və Azərbaycan SSR Mərkəzi Statistika İdarəsi təsis olundu.

Yerli idarəcilik. Konstitusiyaya görə yerli hakimiyyət orqanları fəaliyyət dairələrini genişləndirməli, sovet hakimiyyətinin ali orqanların qərarlarını həyata keçirməli, qanun-qaydanın və ictimai təhlükəsizliyin qorunmasını təmin etməli idilər.

Dairələrin əraziləri Bakı qəzası istisna edilməklə genişləndirildiyi üçün onların sayı 108-ə qədər azaldıldı, kənd sovetlərinin sayı 1416 oldu.

1928-ci ilin oktyabr ayında Azərbaycan SSR XKS qəzaların ləğv edilməsi və **okruqların** yaradılmasına tövəfdar oldu. XKS-in rayonlaşdırma üzrə komissiyasında iqtisadi prinsip ilə yanaşı, tipografik xüsusiyyətlər, idarəetmənin əlverişli olması və rabitə yollarının olması nəzəro alınırdı.

1929-cu ilin martında Zaqafqaziya Ölkə Komitəsi “ZSFSR-in rəyonaşdırılması haqqında” qərar qəbul etdi. Zaqafqaziyada, o cümlədən Azərbaycan SSR-də **okruq, rayon və kənd sovetləri** bölgüsü yaradılması nəzərdə tutulurdu.

1929-cu il aprelin 8-də VI Ümumazərbaycan Sovetlər qurultayı Azərbaycan SSR-in yeni **inzibati-tasarrufat bölgüsü** haqqında qərar qəbul etdi. Qərara görə Naxçıvan MSSR-in və DQMV-nin sərhəd və hüquqlarını pozmadan, respublikanın okruq, dairə və kənd sovetləri inzibati-ərazi bölgüsünün həyata keçirilməsinə başlanıldı.

1929-cu ilin birinci yarısında 13 qəza lağv olundu və (Naxçıvan MSSR-dən başqa) 8 okruq: Bakı, Quba, Lənkəran, Şirvan, Muğan (Salyan), Zaqatala-Nuxa, Gəncə və Qarabağ okruqları təşkil edildi. Dairələrin sayı isə azaldılıb 108-dən 59 dairəyə çatdırıldı.

Lakin 1930-cu il iyulun 23-də SSRİ XKS MİK “Dairələrin ləğv ediləsi barədə” qərar qəbul etdi. Azərbaycan SSR XKS MİK İttifaq XKS-nin qərarına uyğun olaraq dairələri ləğv etdi və rayon inzibati-ərazi vahidlerinin yaradılmasına başladı. Neticədə Naxçıvan MSSR və DQMV-də daxil olmaqla rayonların sayı 63-ə çatdırıldı. Beləliklə, Azərbaycan SSR-də inzibati-ərazi bölgüsündə aparılan dəyişikliklərə görə 8 okruq, 63 rayon yaradıldı. Naxçıvan MSSR və DQMV istisna edilməkən yeni inzibati bölgüyə görə Azərbaycan SSR tərkibində heç bir muxtar qurum və ya rayon mövcud olmamışdır. Bir müddət sonra 1932-ci ildə rayonların əraziləri genişləndirilərək onların sayı (Naxçıvan MSSR və DQMV-dən başqa) 47-yə qədər azaldıldı.

1930-cu ildə kənddə kollektivləşmə programına uyğun olaraq “Kənd sovetlərinin təşkil olunmasına dair” Əsasnaməni SSRİ MİK Rəyasət Heyəti təsdiq etdi. Sovetlərə seçkili hazırlanmaq və keçirmək üçün Bakıdan 200 sovet işçisi və 150 Bakı fehləsi kəndlərə göndərildi. Seçkilərdə kənd sovetlərinə ümumilikdə 43883 nəfər seçilmişdi.

Respublika mərkəzi və yerli inzibati-ərazi vahidlərində edilmiş dəyişikliklər və digər əlavələr nəzərə alınaraq VII Ümumazərbaycan Sovetlər qurultayı 1931-ci il fevralın 14-də Azərbaycan SSR Konstitusiyasını (mətni dəyişdirilmiş üçüncü) təsdiq etdi. 1930-cu il

martın 21-də MİK və XKS-nin birgə qərarı ilə respublika daxili işlər və ədliyyə xalq komissarlıqları ləğv edildi. Ədliyyə Komissarlığının funksiyaları XKS-nin qanunçuluq şöbəsinə, inzibati idarə orqanının funksiyası isə Respublika Ali Məhkəməsinə verildi. Azərbaycan Dövlət Siyasi İdarəsinə isə baş milis və cinayət axtarışı idarələri təbə edildi. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı (VVAQ) idarəsi Azərbaycan SSR MİK təşkilat işləri idarəsinə verildi. Həmçinin yerlərdə VVAQ idarələrinə ümumi rəhbərliyi Respublika Ali Məhkəməsi heyata keçirirdi.

1930-cu il mayın 5-də Mərkəzi Statistika İdarəsi müstəqil komissarlıq kimi ləğv edil və onun funksiyaları Dövlət Plan Komitəsinə verildi. Eyni zamanda müstəqil Maddi Təchizat Komissarlığı da yaradıldı.

1931-ci il Konstitusiyasına prokurorluğa dair maddələr də daxil edilmişdi. IV fəsil “Azərbaycan SSR Ali Məhkəməsi və Prokurorluğu haqqında” maddələri özündə birləşdirirdi. Konstitusiya görə Ali Məhkəmə və Prokurorluq Azərbaycan MİK tərəfindən təsis edildi. Ali Məhkəmənin sədri və respublika prokuroru XKS-in iclaslarında həllədici səslə iştirak edirdi.

1931-ci il Konstitusiyasına görə komissarlıqların sayı 11-dən 9-a qədər azaldıldı. Ümumazərbaycan Sovetlər qurultayı isə iki ildə bir dəfə, Azərbaycan MİK-i və onun Rəyasət Heyəti qurultalararası dövrde 3 dəfədən az olmayaraq sessiyaya toplaşmalı idi.

Konstitusiyanın 64-cü maddəsinə görə rayon icraiyyə komitələrinin rəyasət heyəti yaradıldı. Onların sayı respublika MİK tərəfindən müəyyən edilirdi. Rayon icraiyyə Komitəsinin Rəyasət Heyəti üzvlərinin səlahiyyətləri keçmiş qəza komitələrinin səlahiyyətlərinə uyğunlaşdırılmışdı. Yerli sovetlərin səlahiyyətləri 2 il müəyyən edilirdi.

1930-cu il martın 14-də Azərbaycan SSR MİK-i dövlət gerbinin yeni təsvirini təsdiq etdi. Konstitusiyanın 99-cu maddəsində gerbin yeni təsviri, 100-cü maddəsində isə dövlət bayraqı latin qrafikasında verilirdi. 1935-ci il yanvarın 14-də VIII Ümumazərbaycan Sovetlər qurultayı Azərbaycan SSR Konstitusiyasında (mətni dəyişdirilmiş dördüncü) əlavələr və düzəlişlər etdi. Konstitusiyanın yeni mətninin 68-ci maddəsində göstərilirdi ki, Azərbaycan SSR ərazisində yara-

dilmiş şəhər, qəsəbə və kənd sovetləri deputatları seçicilərin sayına uyğun olaraq MİK tərəfindən müəyyən edilən əsaslarla qanunverici hakimiyətdə təmsil olunurlar. 13-cü maddə Azərbaycan SSR vətəndaşlığının verilməsi hüquqlarından bəhs edirdi. 51 və 52-ci maddələr birləşdirilərək Ali Məhkəmə və Prokurorluq orqanlarının hüquqi əsasını və solahiyətlərini müəyyən edirdi. Əvvəlki Konstitusiya mətnlərində olan "Azərbaycan Sovetlər qurultayı" və "Azərbaycan mərkəzi icraiyyə komitələri" ifadələri, "Ümumazərbaycan Sovetlər qurultayı" və "Ümumazərbaycan Mərkəzi İcraiyyə Komitəsi" ilə əvəz edildi. 3-cü maddənin sonunda "Azərbaycan SSR-in ZSFSR tərkibindən sərbəst çıxmazı" sözünə "SSRİ tərkibindən ZSFSR Konstitusiyasında nəzərdə tutulan qaydalar əsasında çıxa bilməsi" ifadəsi əlavə edildi. Konstitusiyaya görə Ümumazərbaycan Sovetlər qurultayı Naxçıvan MSSR və DQMV nümayəndələrini də öz tərkibində birləşdirirdi. 34-cü maddə Ümumazərbaycan MİK-in SSRİ MİK-in təsdiqinə Zaqafqaziya MİK vasitəsilə SSRİ orden və medalları ilə təltif olunma barədə təqdimat verə bilməsini nəzərdə tuturdu. Beləliklə, 1931-ci il Konstitusiyasının 101 maddəsindən 47-nə əlavələr və düzəlişlər edilmişdi.

Məhkəmə sistemi. Azərbaycanda bolşevik çevrilişindən sonra məhkəmə sistemində əvvəller mövcud olmuş məhkəmə aparıcı leğv edildi. 1920-ci il mayın 2-də Azərbaycan SSR Xalq Ədliyyə komissarlığı keçmiş hökumətin bütün ədliyyə orqanı işçilərinə məlki və cinayet işləri üzrə işləri dərhal dayandırmaq barədə göstəriş verdi. Mayın 13-də isə Azərbaycan Hərbi İnqilab Komitəsi məhkəmə palatasının, Bakı və Gəncə dairə məhkəmələrinin, prokuror və istintaq orqanlarının, andlılar və fərdi vekillik orqanlarının leğv edilməsi haqqında dekret imzalandı. "Xalq məhkəmələri haqqında" verilmiş dekretdə xalq məhkəmələri yaradılması nəzərdə tutulmuşdu. Xalq Ədliyyə Komissarlığı yeni məhkəmələrin təşkil olunmasını tənzimləməli idi. Məhkəmə orqanlarının təşkilində RSFSR-in məhkəmə sistemi təcrübəsindən istifadə edildi.

Xalq məhkəmələrinin təşkili haqqında dekreto uyğun olaraq hakimlər sovetlər tərəfindən seçilməli və ədliyyə komissarlığının təq-

dimati ilə XKS tərəfindən geri çağırılmalı idi. Lakin yaranmış şəraitdə seçkili hakimiyət olan sovetlər təşkil edilmədiyinə görə hakimlər inqilab komitələri tərəfindən toyn edildi.

1920-ci il may-sentyabr aylarında, demək olar ki, bütün Azərbaycan SSR ərazisində xalq məhkəmələri yaradıldı. Bakı və Bakı qəzasında 1920-ci ilin iyununda 12 xalq məhkəməsi və mühüm cinayet işləri üzrə dörd məhkəmə təşkil edildi. 1920-ci ilin dekabrında Naxçıvanda xalq məhkəmələri yaradıldı.

Azərbaycan SSR ərazisində yaradılmış xalq məhkəmələri, xüsusi cinayətlər yə əksinqilabi işlər istisna olmaqla, bütün cinayet və mülki işlərə baxırdı. Cinayet işlərinin əhəmiyyətliyi nəzərə alınaraq onlar yalnız iki və ya altı nəfər iclasının iştirakı ilə baxılırdı.

İnqilab Komitəsinin dekretinə əsasən kassasiya instansiyası respublikanın bütün hakimləri tərəfindən seçilmiş Xalq Hakimləri Soveti idi. 1920-cü il iyunun 1-də Ədliyyə Komissarlığının təqdimatı ilə İnqilab Komitəsi tərəfindən təsdiq edilmiş 4 nəfər üzvdən ibarət Müvəqqəti Xalq Hakimləri Soveti yaradıldı. Xalq Hakimləri Soveti iki səbədən – cinayət və mülki səbədən ibarət idi.

Xalq məhkəmələri nəzdində yaradılmış istintaq komissiyası ibtidai istintaq funksiyasını yerinə yetirirdi. İstintaq komissiyası sədrən və iki nəfər üzvdən ibarət idi.

1920-ci il noyabrın 5-də Azərbaycan İnqilab Komitəsi "Xalq müstəntiqlərinin "Ösasname" sini təsdiq etdi. "Ösasname" yə görə istintaq komissiyalarının əvəzinə vahid əsaslarla fəaliyyət göstərən xalq müstəntiqləri institutu yaradıldı.

Bolşevik rejimi hakimiyətə gəldikdən dərhal sonra Hərbi İnqilab Komitəsi "əksinqilablə" mübarizə adı ilə Müvəqqəti Hərbi İnqilab Tribunalını təsis etdi. 1920-ci il mayın 20-də isə Hərbi İnqilab Tribunalının "Ösasnaməsi" təsdiq edildi. Sovet quruluşuna qarşı təhlükə törədənlər, "inqilab" və onun nailiyyətlərini pozmağa çalışanlar, həmçinin Qızıl Ordunun zəifləməsinə yönəlmış hərəkətlər hərbi tribunallarda mühakimə edildi.

Hərbi Tribunalın tərkibinə Azərbaycan SSR İnqilab Komitəsi tərəfindən təyin edilən sədr, müavin, iki nəfər daimi üzv və onların

müavinləri daxil idi. Ali hərbi tribunallardan başqa Azərbaycan SSR ərazisində hərbi-səhra tribunalları və Xəzər donanma hərbi tribunalı təşkil edilmişdi.

Azərbaycan SSR-də fəaliyyət göstərən məhkəmə institutları Xalq Ədliyyə Komissarlığının nazaretində idi. Yerlərdə əvvəller qəza təlimatçıları, sonralar isə qəza icraiyyə komitələri nözdündə fəaliyyət göstərən ədliyyə şöbələri ümumi nəzarəti həyata keçirirdi.

Əmək intizamını möhkəmləndirmək, əmək mehsuldarlığını artırmaq məqsədi ilə İnqilab Komitəsi 1920-ci il 28 iyul dekreti ilə intizam-yoldaşlıq möhkəmələrini yaradırdı. Dekretin 2-ci maddəsinə əsasən intizam-yoldaşlıq möhkəmələri müəssisələrə, idarələrə və qəza istehsalat şöbələrinin həmkarlar ittifaqlarında təsis edildi. İntizam-yoldaşlıq möhkəmələrinin tərkibinə bir nəfər müəssisə və ya idarə, bir nəfər həmkarlar təşkilatı və bir nəfər mühakimə ediləcək müəssisənin ümumi yığıncağı tərəfindən seçilmiş səlahiyyətli nümayəndə daxil edildi. Möhkəmələrin çıxardığı qərarlardan şikayət etmək üçün 1920-ci il oktyabrın 23-də ali intizam-yoldaşlıq kassasiya möhkəməsi təsis edildi. Onun tərkibinə həmkarlar təşkilatı, Əmək Komissarlığı və KKS-in hərəsindən bir nümayəndə daxil edildi. Ali intizam-yoldaşlıq möhkəməsi Azərbaycan İnqilab Komitəsi tərəfindən təsdiq edildi. Ali intizam-yoldaşlıq möhkəməsinin yekun iclaslarına Xalq Ədliyyə Komissarlığının nümayəndəsi dəvət edildi.

1920-ci il iyulun 12-də Azərbaycan Hərbi İnqilab Komitəsinin dekreti ilə münsiflər möhkəməsi yaradıldı. Əmək qanunvericiliyinə aid edilən işlər istisna olunmaqla, münsiflər möhkəməsi mülki işlərə dair mübahisələrə baxırdı. Münsiflər möhkəməsində kassasiya instansiyası Xalq Hakimlər Soveti idi.

1920-ci il avqustun 8-də verilmiş Xalq Ədliyyə Komissarlığına dair "Təlimat" a görə hüquqi yardım bürosu yaradıldı. Bakıda 8 nəfərdən ibarət müttəhim, 28 nəfərdən ibarət müdafiə bölməsi kollegiaları təşkil edildi.

Xalq möhkəmələrinə dair Əsasnamənin 42 və 43-cü maddələrinə görə ictimai ittihamçı və ictimai müdafiə institutları təsis edildi.

Ordu. Bolşevik rejimi XI Qızıl Orduya arxalansa da, öz hərəkət-

lərinə milli çalarlar vermək üçün 1920-ci il mayın 7-də Azərbaycan SSR-in Qızıl Ordu və Donanmasını yaratmaq barədə dekret imzalandı. Partiya və həmkarlar ittifaqlarına gəncləri "könlüllü" olaraq orduya cəlb etmək tapşırılırdı. Qızıl Ordu üçün yerli kadrlar hazırlamaq məqsədilə xüsusi hərbi məktəblər və kurslar təşkil edildi. "Əksinqilabla" mübarizə üçün Azərbaycan Hərbi İnqilab Komitəsinin 1920-ci il 28 aprel dekreti ilə Fövqəladə Komissiya (FK) yaradıldı. Daxili "düşmənlərə" qarşı mübarizədə Fövqəladə Komissiya xüsusi-lə fəallıq göstərirdi.

Azərbaycanda sovet hüququnun yaranması və onun əsas cəhətləri

Hüququn mənbələri. Azərbaycan SSR-də hüququn əsas mənbələrinə Fəhlə, Kəndli, Əsgər və Matros Deputatları Sovetlərinin quṛultaylarının qərarları, həmçinin Xalq Komissarları Sovetinin dekretləri, qərarları və qətnamələri daxil idi. Qanunverici və icraedici orqanların normativ aktları hüquq normalarına daxil olmaqla hüquq yaradımda əhəmiyyət kəsb edirdi. Normativ aktlar arasında əsas yeri qanun və hökumətin normativ sərəncamları tuturdu. Qanunlar əhəmiyyətinə görə iki növə ayrılır: a) əsas və ya konstitusiya əhəmiyyətli qanunlar; b) cari və ya adi qanunlar. Əsas qanuna Azərbaycan SSR Konstitusiyası, ZFSR-in Konstitusiyası, SSRİ Konstitusiyası və Naxçıvan MSSR Konstitusiyası aid edildi. Azərbaycan SSR qanunvericiliyinin hüquqi bazası olan Konstitusiya Fəhlə, Kəndli, Əsgər və Matros Sovetləri qurultayı tərəfindən təsdiq olunurdu. Adi qanunlar isə Azərbaycan SSR MİK və ya MİK Rəyasət Heyəti tərəfindən iqtisadi, ictimai və dövlət quruculuğunu ayrı-ayrı məsələləri üzrə qəbul edildi.

Sovet hüququnun mənbələrindən olan, hökumətin kollegial qaydada qəbul etdiyi ümumi xarakterli qərar və sərəncamlar əsasən dövlət idarəciliyi məsələlərini nizamlayırırdı. Yerli dövlət hakimiyəti və dövlət idarəsi orqanlarının normativ aktları da hüquq mənbəyinə daxil edilir. Yerli sovetlərin və onların icraiyyə komitələrinin qərarları

normatif akt hesab olunurdu. Həmkarlar ittifaqlarının, kooperativ təşkilatlarının və digər ictimai birliklərin hökumət tərəfindən sanksiyyalaşdırılmış normativ aktlarını da hüququn mənbələrinə daxil etmək olar. Azərbaycan SSR elan olunduqdan sonra dərhal hüquq sisteminin yaradılmasının mümkün olmamasına görə, bolşevik rejimi sovet qanunları ilə yanaşı ADR və çar Rusiyası dövründə mövcud olmuş köhnə hüquqlardan da müvəqqəti istifadə edirdi. Yeni qanunvericiliyi yaratmaq və sistemləşdirmək prosesində isə sovet rejiminin köhnəlmış hesab etdiyi hüquq aktları çıxarılır, ziddiyətli maddələr ləğv edilir, yeni hüquq münasibətlərini tənzimləyən normalar məcəllələrə daxil edildi.

SSRİ təşkil edildikdən sonra mərkəzi hökumət qanunvericiliyin sistemləşdirilməsi prosesini sürətləndirərək İttifaq miqyasında və müttəfiq respublikalar üçün hüquqi mənbə olan qanunvericilik sistemi yaratdı. Belə ki, yeni sovet ictimai və dövlət quruluşunun tələblərinə cavab verən, məzmunca və mahiyyətcə iri qanunvericilik aktlarının məcəlləşdirilməsi prosesi və qüvvədə olan qanunvericilik aktlarını mahiyyətcə, məzmunca dəyişiklik edilmədən inkorporasiyası, yoni sadəcə olaraq sistemləşdirilməsi prosesi başa çatdırıldı.

Mülki hüquq. Azərbaycanda sovet hakimiyyətinin mülki hüquq sahəsində keçirdiyi ilk tədbirlərdən biri İnqilab Komitəsinin 5 may 1920-ci il dekreti ilə torpaq üzərində xüsusi mülkiyyətin loqı edilməsi olmuşdur. Dekretə görə xan, bəy, mülkədar, həmçinin məscid, monastır, kilsə torpaqları və onlara məxsus əmlaklar “əməkçi xalqa” verilirdi.

İnqilab Komitəsinin 1920-ci il 27 may dekreti ilə Azərbaycanın neft sənayesi xalqın ümumi sərvəti elan edildi. İyunun 11-də digər dekretlə bank sistemi dövlətin inhisarına verilirdi.

Mayın 19-da Xalq Daxili İşlər Komissarlığının əmrilə respublikada vətəndaşlıq veziyəti aktları qeydiyyata alınırdı. Avqust ayında XDİK-nin verdiyi təlimatla sovetlər təşkil edilənə qədər VVAQ idarəsi yerli inqilab komitələrinə həvalo edildi. XKS-in dekabrın 21-də verdiği qərarla 18 yaşına çatmış hər vətəndaş öz adını və soyadını dəyişdirmək hüququna malik idi.

Hərbi kommunizm siyasetindən imtina edilməsi ilə əlaqədar olaraq Azərbaycan İnqilab Komitəsi “Bütün növ ərzaq üzərində inhisarın” ləğv edilməsi barədə dekret verdi. Əmtəə mübadiləsini nəzərdə tutan **hərbi kommunizm (ərzaq sapalığı)** əhali tərəfində bütün ərzağın hökmən təhvil verilməsi prinsipini müəyyən edirdi. Ərzaq Komissarlığı təhvil verilmiş məhsulları dövlət və kooperativ dükanları vasitəsi ilə əhali arasında bölgündürdü. Xüsusi ticarət mütəşəkkil dövlət bölgüsü ilə əvəz edildi. İstehlak kooperasiyası ərzağın əhali arasında bölgündürməsinə cəlb olunmuşdu. Kooperasiyaya üzv olmaq bütün əhali üçün məcburi elan edilmişdi. Əhaliyə əvəzsiz dövlət xidmətləri göstərildiyindən, bazarın iştirakı olmadan ərzaq mübadiləsi həyata keçirildiyindən və əmtəələr pulsuz olduğundan dövlətin belə siyaseti “hərbi kommunizm” adını almışdı. Yeni iqtisadi siyasetə keçməklə dövlət azad ticarətə icazə verdi. Kooperasiyanın bütün sadə formalarının – istehlak, kənd təsərrüfatı, kredit, sənət və başqa formalarının inkişafına şərait yarandı. Müəssisələrin konsessiyaya (icarəyə) verilməsi praktikasından daha geniş istifadə olunmağa başlandı.

Mülki qanunvericilikdə kustar sənaye və kooperasiyaya xüsusi diqqət verilirdi. Azərbaycan SSR XKS 1921-ci il iyunun 27-də “kooperasiya tələbatı haqqında”, sentyabrın 18-də “Kustar sənayesi və sənaye kooperasiyası haqqında hakimiyyət orqanlarına istiqamətverici göstəriş”, 1922-ci il martın 10-da “Azərbaycanda kənd təsərrüfatı kooperasiyası haqqında”, aprelin 20-də “Kənd təsərrüfatı kooperativləri və onların ittifaqının qeydiyyata alınması haqqında” mülki aktları qəbul etdi. Mülki qanunvericilik dövlət mülkiyyəti ilə yanaşı kooperativ sosialist mülkiyyətinin inkişafına da xüsusi diqqət verirdi. Kooperativ mülkiyyət kooperativ təşkilata məxsus olan qrup mülkiyyəti idi. Belə mülkiyyətə yalnız kooperativ təşkilatı sərəncam vermək hüququna malik idi.

Bolşevik rejimi fohlörlərin mənzil şəraitini yaxşılaşdırmaq üçün 1920-ci ilin mayında Hərbi İnqilab Komitəsinin qərarı ilə burjuaziyaya məxsus evlərin müsadiro edilməsinə başlandı. Yaşayış sahəsi üçün norma Bakı Şəhər İcraiyyə Komitəsinin qərarı ilə 15 kv. arşın müəyyən edildi. Şəhərdə bələdiyyələşdirilmiş kiçik həcmli evlər

sakinlər kollektivlərinə verilirdi. Sovet hakimiyyəti dağıdıığı iqtisadiyyatı tez bir zamanda bərpə edə bilməyəcəyini anlayaraq dövlət əhəmiyyətli olmayan xırda müəssisələri kooperativ və xüsusi şəxslərə icarəyə verməyi qorara aldı. Xüsusi şəxslərə kustar istehsalı ilə məşğul olmağa, səhmdar və qarşılıqlı kredit cəmiyyətləri yaratmağa icazə verildi. Mülki qanunvericilik şəxsi sahibkara tam təminat hüququ vəd edirdi.

1921-ci il oktyabrın 27-də Azərbaycan SSR MİK-in sərəncamı ilə dövlət müəssisələrinin istehsal etdikləri məhsulun əvəzinə pul sistemi ilə ödəniş keçirilməsi ilə əlaqədar olaraq sovet müəssisələrinin təchiz edilməsində dövlət təminatı ləğv edildi. Respublika ərazisində mövcud olan müəssisələr bündən maliyyələşdirilməsində təsərrüfat hesablı maliyyələşdirilmə sistemində keçirdilər.

Yeni iqtisadi siyasetə kecid **öhdəlik hüququnun** tətbiq edilməsi dairəsini genişləndirirdi. Öhdəlik müqavilələrindən alqı-satçı müqavilesi daha böyük əhəmiyyət kəsb edirdi. Belə ki, sovet dövlət müəssisələrində təsərrüfat hesablı pullu ödəniş sistemine keçilməsi ilə əlaqədar istehsal edilən məhsulların alqı-satqısında öhdəlik hüquq münasibətləri dövlət müəssisələri və təsərrüfat təşkilatları arasında istifadə edilən əsas müqavilə forması idi. Dövlət müəssisələrinə lazımlı olan xammal, material, yanacaq və s. istehsalına və onların alqı-satqısına tam sərbəstlik hüququ verilirdi. 1921-ci il noyabrın 15-də Ali İqtisadi Şura “Dövlət istehsalı olan əmlakın və ya məhsulların satışına dair” Əsasnaməni qəbul etdi.

RSFSR və Zaqafqaziya respublikaları arasında əmlak alqı-satqısını yaxşılaşdırmaq üçün bütün gömrük və ərzəq məhdudiyyətləri Ali İqtisadi Şuramın 1921-ci il 13 iyun qorarı ilə ləğv edildi. İdxal və ixrac edilən məhsulların Azərbaycan SSR gömrük orqanlarında tənzim edilməsinin yeni qaydaları müəyyən olunurdu. RSFSR Mülki Məcəlləsinin qəbul edilməsindən sonra Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsinin qorarı ilə Ədliyyə Komissarlığının Rusiya qanunvericiliyi esasında respublikanın Mülki Məcəlləsini hazırlanmaq tapşırıldı.

1923-cü il iyunun 16-da Azərbaycan SSR MİK ikinci çağırış üçüncü sessiyasında RSFSR Mülki Məcəlləsinin bir sıra mövcud

bölmələri ilə yanaşı Azərbaycan SSR Ədliyyə Komissarlığı tərefindən hazırlanmış nikah, ailə və qeyyumuqla bağlı bölmələr də maddələr üzrə müzakirə edilərək məcəlləyə daxil edildi.

Azərbaycan SSR MİK **Mülki Məcəlləni** təsdiq edərək onun dərc olunduğu gündən qüvvəyə mindiyini elan etdi. 1923-cü il sentyabrın 8-də Mülki Məcəllə “Bakinskiy rabociy” qəzetində dərc edildi.

Mülki Məcəllə haqqında MİK-in qararında göstərilirdi ki, 1920-ci il aprelin 28-dən Mülki Məcəllənin qüvvəyə mindiyi tarixə qədərki dövrə mövcud olmuş mülki münasibətlərdəki mübahisələr hadisənin baş verdiyi vaxtda qüvvədə olan qanunvericiliklə tənzim edilir, lakin həmin dövrə mövcud qanunvericilikdəki boşluqları nəzərə alan MİK Azərbaycan SSR-in yeni Mülki Məcəlləsindən də istifadə etməyi tövsiyə edirdi.

Azərbaycan SSR Mülki Məcəlləsi əvvəlki dövrlər üçün yalnız sovet dövlətinin mənafeyinə cavab verdikdə tətbiq edilirdi. Devrilmiş Azərbaycan Demokratik Respublikası hökumətinin ve “zəhmətkeş” olmayan təbəqələrinin xeyrində Məcəllənin təfsir edilməsi qadağan edilirdi.

Mülki Məcəllə bütün Azərbaycan SSR ərazisində qüvvədə idi. Mülki Məcəllə 524 maddədən ibarət olmaqla onlardan yalnız 83-ü şərhə verilirdi.

Digər Sovet respublikalarından fərqli olaraq, Azərbaycan SSR-in Mülki Məcəlləsinə əlavə olaraq üç bölmə – nikah, ailə və qeyyumuqla haqqında 88 maddə (436-524-cü maddələr) daxil edilmişdir. Yeni iqtisadi münasibətləri tənzim edən Mülki Məcəllə əmlak münasibətlərini sosializm quruculuğunun mənafeyinə uyğun nizamlayırdı. Mülki Məcəllənin yarandığı vaxtdan onun müvəqqəti olması və kecid mərhələsində istifadə olunması zəruri bir proses kimi göstərilirdi. Tezliklə yeni mülki məcəlləni hazırlanmaq zərurəti yarandı. Belə ki, Mərkəzi İcraiyyə Komitəsinin sessiyalarında və sessiyalararası dövrə MİK-in Rəyasət Heyəti Mülki Məcəllədə çoxsaylı əlavələr və düzəlişlər edirdi.

Kənd təsərrüfatında kooperasiyanın inkişaf etdirilməsinin tərəfdarı olan Azərbaycan SSR MİK və Xalq Komissarları Soveti kənd

əməkçilərini sosializm quruculuğuna cəlb etmək üçün 13 sentyabr 1924-cü ildə “Kənd təsərrüfatı kooperasiyası haqqında” birgə qərar qəbul etdi. 1925-ci il noyabrın 14-də Azərbaycan İstehlakçılar Cəmiyyətinin (Azərittifaqın) Nizamnaməsi təsdiq edildi. Qanunvericiliklə təsdiq olunmuş belə tədbirlər kooperativ mülkiyyotinin sosial təbiətini, onun keyfiyyətə dəyişməsi prosesini sürətləndirdi.

1927-ci ilin oktyabrından başlayaraq birinci beşillik planlı təsərrüfat keçilməsi, çoxsaylı müəssisələrin tikilib istifadəyə verilməsi, yeni təsərrüfat forması olan kollektiv təsərrüfatların (kolxozların) yaranması qanunvericilikdə plan və təsərrüfat hesabının əlaqələndirilməsini zəruri edirdi.

Qanunvericilik aktlarında təsərrüfatlar arasında müqavilə əlaqələrinin formalı, müqavilələrin konkret məzmunu, şərtləri, o cümlədən tədarük olunan məhsulların keyfiyyətinə əmol edilməsi xüsusi-lə qeyd edilirdi. Şərtləri yerinə yetirməmiş tərəf üçün aşağıdakı sanksiyalar növündə tutulurdu: cərimə, dəbbə pulu, dəymış zərərin ödənilməsi. Müxtəlif səbəblərə görə bu və ya digər tərəfin müqaviləni icra etməkdən azad olunması barədə müqavilələrə bənd daxil etmək qadağan idi. Hətta cəriməni vermiş və digər tərəfə dəymış zərəri ödəmiş olduğu halda belə, tərəf müqavilənin icrasından azad edilmirdi. Müqavilə bağlanmış təşkilat müqaviləni yerinə yetirməkdən birtərəfli imtiya etmək və ya onun şərtlərini dəyişdirmək hüququna malik deyildi.

İttifaqın səlahiyyətinə daxil olan kredit sistemini təkmilləşdirmək üçün SSRİ MİK və XKS 1930-cu il yanvarın 30-da “Kredit islahatı haqqında” qərar qəbul etdilər. Kredit islahatına qədər kommersiya kredit vermə sistemi mövcud idi. Kommersiya krediti, yeni iqtisadi siyasetin ilk illərində iqtisadiyyatın dirçəlməsinə kömək etsə də, sonradan təsərrüfat orqanlarının fealiyyətində geriləməyə səbəb olurdu. Tədarük planını yerinə yetirməmiş müəssisə və ya bank kreditdən məhrum edilirdi. Yenidən kreditə ehtiyacı yarandıqda təsərrüfat orqanı digər təsərrüfatlara müraciət edərək gələcək tədarük hesabına onlardan zəruri dövriyyə vəsaiti alırdu.

1930-cu il kredit islahatı kommersiya kreditini ləğv edirdi. Kom-

mersiya krediti bank tərəfindən verilən birbaşa kreditlərlə əvəz edilirdi. Eyni zamanda bütün pul hesablamalarını bir təsərrüfat hesabından başqasının hesabına köçürmək yolu ilə bankın vasitəsilə aparmaq zəruri idi. Bir müəssisəsinin digərinə bilavasitə kreditlə mal buraxması, avans verməsi və ümumiyyətlə, hər hansı pul vəsaiti verməsi qadağan edilirdi. Bununla əlaqədar olaraq veksel (qiymətlə banknot) tətbiq etmək imkani aradan qalxdı.

1931-ci il aprelin 9-da SSRİ MİK-in qəbul etdiyi “İxtiraçılıqla və texniki təkmilləşdirmələr” haqqında əsasnamə qüvvəyə mindi. İxtiraçılıqdə daha feal iştirak etmək və ixtiraları sovet dövlətinin möhkəmənlənməsinə cəlb etmək üçün geniş imkanlar yaradıldı. Patent sistemi əvvələr də mövcud olmuşdur və bu sistem patent verməklə ixtiraçının öz ixtirasına hüququnu möhkəmənləndirirdi. Əsasnamənin qəbulundan sonra ixtiranın müəllifi öz istəyinə görə patent və ya müəllif şəhadətnaməsi ala bilərdi. İxtira dövlət mükafatına da təqdim edilə bilərdi.

Aile hüququ. 1920-ci il mayın 22-də Azərbaycan Xalq Daxili İşlər Komissarlığının əmri ilə doğum, ölüm, nikahın bağlanması, adın, familiyanın dəyişdirilməsi faktının qeydiyyatı inqilab komitələri yanında fealiyyət göstərən VVAQ səbəllerinə həvalə edilirdi. Mayın 25-də isə Hərbi İnqilab Komitəsi “Notariat haqqında” dekretində göstərirdi ki, vətəndaşlıq vəziyyəti aktları – uşağın doğulması və ona ad, ata adı və familiyası verilməsi, nikahın bağlanması, onun pozulması, övladlığı götürmə, atanın müəyyənləşdirilməsi, ölüm haqqında məlumatlar müstəsna olaraq Daxili İşlər Komissarlığına təbe edilmiş orqanlar tərəfindən qeydiyyata alınmalıdır.

1920-ci il iyulun 20-de Azərbaycan SSR-in Ədliyyə Komissarlığı “Mülki nikah, uşaqlar və vətəndaşlıq vəziyyəti akti kitablari haqqında” dekret hazırladı. Dekretdə nikah yaşı qafqazlı qadınlar üçün 14 il, digər qadınlar üçün isə 16 il, kişilər üçün isə 18 il müəyyən edilirdi. Lakin Hərbi İnqilab Komitəsi dekreti imzalamadı.

1920-ci il avqustun 27-də Daxili İşlər Komissarlığı tərəfindən “Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı” idarələri üçün “Təlimat” hazırlanırdı. “Təlimat”da nikah, uşaqlar və vətəndaşlıq vəziyyə-

ti akti kitabları haqqında sənədin əsas müddəalarının izahı verilirdi.

“Təlimat”in birinci maddəsində deyilirdi ki, vətəndaşlıq vəziyyəti aktları müstəsna olaraq mülki hakimiyyət tərəfindən aparılır. İkinci maddə aktları qeydiyyata alan idarələrə Xalq Daxili İşlər Komissarlığı səbəsi nəzdində fəaliyyət göstərən mərkəzi, şəhər və qəza sovetləri nəzdində fəaliyyət göstərən yerli səbələri daxil edirdi. Lakin qeyd edilirdi ki, deputat sovetləri və icraiyyə komitələri yaradılana qədər vətəndaşlıq vəziyyəti aktları müvafiq şəhər inqilab komitələrində, kənd yerlərində isə kənd inqilab komitələrində qeydiyyata alınmalıdır.

“Təlimat” VVAQ orqanlarında qeydiyyata alınmış nikahı hüquqi hüvəyə malik hesab edilirdi. Məscid nikahı qanunla mühafizə edilirdi. Qeydiyyatdan keçmiş nikah ər və arvadın qarşılıqlı hüquqlarını müəyyən edirdi. Ər-arvaddan hər biri öz əmlakına olan hüququnu saxlayırdı, çünki kəbin kəsilməsi əmlak ümumiliyi yaratmadı.

Azərbaycan SSR MİK-in 9 fevral 1923-cü il “1920-ci il aprelin 28-nə qədər kəsilmiş kəbin aktlarına dair” dekretinin mühüm əhəmiyyəti var idi. Dekretdə göstərilirdi ki, 1920-ci il aprelin 28-dən sonra Sovet hakimiyyəti orqanlarında deyil, şəriət qaydaları ilə bağlanmış kəbin aktları mülki qaydada iddialar üçün əsas və sübut ola bilməzdi. Eyni zamanda 1920-ci il aprelin 28-e qədər bağlanmış kəbin hüquqi qüvvəsini saxlayırdı.

Müsəlman hüququna görə kişilərin hökmranlığını qoruyan, qadınların hüquqsuzluğunu təsbit edən nikah formaları dövlət tərəfindən qadağan edilir və qanunla mühafizə olunmurdur. Sovet hökuməti təknikahlıq və ya monoqamija, yəni evlənənlərin eyni vaxtda ancaq bir qeydiyyatlı nikahda olmasının prinsipini əsas götürərək nikaha daxil olmağı azad və könüllüyünü təsbit edirdi.

Keçmişə mübarizə aparan sovet hakimiyyəti Azərbaycan SSR MİK-in 10 iyun 1923-cü il üçüncü sessiyasında Cinayət Məcəlləsinin (1922-ci il) 96-ci maddəsində dəyişiklik etmək barədə qərar qəbul etdi. Dəyişikliyə görə eyni zamanda iki və daha çox nikahda olmaq (çoxarvadlılıq) bir ildən az olmayıraq icbari işlərlə, belə hərəkətin təkrar edilməsi isə iki il azadlıqdan məhrumetmə ilə cəzalandırılmışdır.

Ailəni möhkəmləndirmək, çoxarvadlıqla mübarizədə qadınların hüququnu müdafiə etmək məqsədilə Azərbaycan MİK 1925-ci il 26 dekabr qərarı ilə müəyyən edirdi ki, boşanmadan ikinci nikaha, hətta şəriət qaydası ilə bağlanmış kəbinə görə günahkar olanlar 5 il müddətinə azadlıqdan məhrum edilir. Qərarla, nikahı rəsmi olaraq pozulmamış və ya nikah yaşına çatmamış vətəndaşlar arasında kəbin kəsən dini idarələrin nümayəndələrinə qarşı sanksiya tətbiq edilirdi. Azərbaycan SSR Cinayət Məcəlləsinin 96/b maddəsinə görə nikah yaşına çatmamış qadınlarla kəbin kəsdirən və nikaha daxil olan şəxslər qarşı, 159/a maddəsinə görə valideynlər və digər şəxslər tərəfindən öz iradəsinin əleyhinə olaraq qadınları nikaha məcbur edən şəxslər qarşı, 159/b maddəsinə görə qadınların iradəsinin əleyhinə olaraq nikaha daxil olmaq məqsədilə onları oğurlayan şəxslər qarşı, 159-cu maddəyə görə maddi çətinliklər və ya hər hansı digər səbəblər üzündən övladlarını satan şəxslər qarşı, 159/q maddəsinə görə aldatma yolu ilə qadınları oğurlayıb satan şəxslər qarşı, 159/d maddəsinə görə qadınları təhkimliliyə (köləliyə) məcbur edən və ya onları ələ başçısı hüququndan istifadə edərək qətlə yetirən şəxslər qarşı cinayət məsuliyyəti nəzərdə tutulurdu.

1923-cü il iyunun 16-da Azərbaycan SSR MİK-in üçüncü sessiyasında ilk dəfə olaraq Azərbaycan SSR Mülki Məcəlləsində ailə və nikah hüququ xüsusi olaraq məcəllələşdirilmişdi. Azərbaycan SSR MİK-in 9 fevral 1923-cü il tarixli nikah münasibətlərini tənzimləyən dekretini tamamlayan, yeni ailə normalarını özündə birləşdirən Mülki Məcəllə bir daha müsəlman hüququ (şəriət) əsasında bağlanmış nikahları qeyri-qanuni hesab edərək mülki qaydada VVAQ idarələrində kəsilen kəbinleri etibarlı sayırdı. Mülki Məcəllənin 436-461-ci maddələri nikah hüququndan, 462-491-ci maddələri ailə hüququndan və 492-524-cü maddələri isə qəyyumluq hüququndan bəhs edirdi.

Mülki Məcəllə nikaha daxil olanları bərabərhüquqlu təsbit edərək, nikah qeydiyyatını könüllü, məcburiyyət və hədəf olmadan aparmağı kəbinin bağlanması səbələrinə həvalə edirdi. Yalnız VVAQ orqanlarında qeydiyyata alınmış nikah ər-arvad arasında qarşılıqlı hüquqi münasibətləri əmələ gətirirdi. Bununla da MM nikahının bağlan-

ması, onun etibarlı olması və pozulmasının çox ciddi şərtlərini və qaydasını müəyyən edirdi.

436-ci maddədə göstərilirdi ki, 1923-cü il MM qəbul edilənə qədər müsəlman şəriət qaydaları əsasında kəsilmiş kəbəh hüquqi qüvvəyə malikdir. Keçmiş islam dini və kilsə normaları əsasında kəsilmiş kəbinlərin VVAQ orqanlarında bağlanan nikahlarla bərabərhüquqlu müəyyən edilməsində məqsəd ər-arvadın hüquq bərabərliyini, onların ümumi birgə mülkiyyəti və ya birinin özünə məxsus olan şəxsi əmlakdan sərbəst istifadəsini, uşaqların tərbiyə olunmasını və ailənin möhkəmlənməsini təmin etmək idi.

Mülki Məcəllənin 441-ci maddəsi nikaha daxil olanların könüllüyü prinzipinə xüsusi diqqət verirdi. Qanunla müəyyən edilmiş nikah yaşına çatmış evlənən şəxslərin hər ikisi öz iradəsini heç bir məcburiyyət, təzyiq, hədə-qorxu olmadan, sərbəst və şüurlu olaraq ifadə etməli, qarşılıqlı razılığını bildirməli idi. Nikah münasibətinə daxil olmaqdə məcburiyyət göstərməyə, yaxud maneçilik törətməyə görə cinayot məsuliyyəti müəyyən edildi.

MM nikaha daxil olma yaşını qadınlar üçün 16, kişilər üçün isə 18 müəyyən etməklə gələcək ailənin və uşaqların sahələndirilməsi qayğısına qalırdı. 1923-cü ilin Mülki Məcəlləsinin 438-ci maddəsinə görə əvvəlcə nikaha daxil olanların fiziki və əqli cəhətdən sağlam olmaları müəyyən edildi. Bir müddət sonra 1924-cü ildə Azerbaycan SSR MİK-in dekreti ilə 438-ci maddəyə dəyişiklik edilərək yeni redaksiyada verildi: "Nikaha daxil olanlar əqli və fiziki cəhətdən sağlam olmalıdır. Əvvəlcədən sağlam olması barədə bir-birinə yazılı iltizam verən nikaha daxil olanlar yalan məlumatlara görə Cinayət Məcəlləsinin 118-ci maddəsi ilə məsuliyyət nəzərdə tutulması barədə xəbərdir edilirlər".

439-cu maddəyə görə eyni zamanda iki nikaha daxil olmaq qadağan edildi və ya qeydiyyata alınmış nikah müqaviləsi faktiki olaraq pozulmadıqda şəxs digər faktiki nikaha daxil ola bilməzdi. 440-ci maddə yaxın qohumların nikahını qadağan edirdi.

1923-cü il MM-in 449 və 450-ci maddələrinə görə ərin və arvadın vəfat etməsi, yaxud möhkəmə orqanları tərəfindən rəsmi olaraq

elan edilmiş qərar boşanmanın müəyyən edirdi. Qanun fəaliyyətdə olan MM-ə və 1923-cü ilə qədər bağlanmış şəriət və kilsə kəbinlərinə də şamil edildi.

Nikahın pozulması tərəflərin qarşılıqlı razılığı olduqda, onların VVAQ orqanlarına verdikləri ərizə əsasında vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabında müvafiq qeydiyyat aparmaq yolu ilə rəsmiləşdirildi. Nikah ər-arvadın hər ikisinin və ya tərəflərdən birenin xahişi ilə pozula bilərdi. Boşanmanın möhkəmə orqanları tərəfindən aparılmasında əsas məqsəd ər-arvadın məsuliyyətini daha da artırmaq və ya ər və arvadın barışmasına çalışmaq, həddi-bülügü çatmamış uşaqların mənafeyini müdafiə etmək idi. Möhkəmə orqanları boşanma haqqında qətnamə çıxarmamışdan əvvəl ər-arvadı və onların yaxın qohumlarını möhkəmə prosesinə cəlb etməli və boşanmanın əsl səbəblərini aydınlaşdırmağa çalışmalı idilər. Boşanma haqqında yalnız bir tərəfin ərizəsi möhkəməyə daxil olduqda uşaqların taleyi haqqında, onların saxlanılması üçün aliment verilməsi, yaxud tərəflərin hər hansı birinə yardım göstərilməsi haqqında məsələlər həll edilməli idi.

1923-cü il MM nikaha daxil olanların soyadları ilə bağlı məsələləri də həll edirdi. Nikaha daxil olan tərəflər soyadlarını qəbul etməkdə tam bərabərhüquqlu idilər (452-ci maddə). Əvvəllər həm çar Rusiyası, həm də müsəlman qanunvericiliyi yalnız ərin soyadını qəbul etməyi qadınlar üçün məcburi sayırdı.

Boşanma zamanı ər və ya arvada nikaha qədərki soyadlarının qaytarılması hüququ verilirdi.

453-cü maddəyə ehtiyac olan və əmək qabiliyyəti olmayan ər (arvad) boşanma zamanı maddi yardım göstərmək imkanı olan arvaddan (ordən) aliment tələb etmək hüququna malik idi. Valideynlər özlərinin həddi-bülügü çatmamış, habelə əmək qabiliyyəti olmayan, ehtiyacı olan uşaqlarını saxlamaqə borclu idilər. Həm də bu qayda nikahsız və nikahdan doğulan uşaqlara da aid edilirdi. Mülki Məcəllənin 470 və 477-ci maddələrinə görə hər iki valideyn həddi-bülügü çatmamış uşaqlar üzərində hüquqi münasibətdə bərabərliyə malik idilər. Mübahisə uşaqların rifahı naminə həll edilirdi. Göstərilen hima-

yeçilik qaydasından kənara çıxılardısa, məhkəmələr valideynləri belə hüquqlardan mehrum edə bilərdi. Valideynlik hüquqlarından məhrumetmə uşaqların saxlanması üçün valideynləri məsuliyyətdən azad etmirdi. 1923-cü il Mülki Məcəlləsində qəyyumluq hüququndan bəhs edilirdi. Məcəllənin 492-ci maddəsinə görə qəyyumluq yeniyetmə yaşına çatmayan uşaqlar, ruhi xəstəliyi və ya ağıl zoifliyi olan, sərxoşluq edən və ailəyə maddi zərər vuran, buna görə də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti məhdud hesab edilən şəxslər üzərində təyin edilirdi. Qəyyum uşaqların qanuni nümayəndəsi olmaqla onların əmlakını idarə edirdi. Yeniyetmə yaş dövrü başa çatdıqdan sonra onların üzərindən qəyyumluq götürülürdü. Xəstə şəxslər üzərində isə onların fəaliyyət qabiliyyəti tam bərpa edildikdən sonra qəyyumluq səlahiyyətləri ləğv edilirdi. Mülki Məcəllə himayəçiliyi də nəzərdə tutdurdu. Məcəllənin 505-ci maddəsi himayəçinin müəyyən edilməsini himayəyə verilənin atasına, anasına, onlar olmadıqda isə yaxın qohumlara həvalə edirdi. Himayəçilik etmə səlahiyyətləri qəyyumluq etmə səlahiyyətlərinə oxşar idi. Himayəçi himayəsində olanlara öz hüquqlarından istifadə etməkdə və vəzifələrini yerinə yetirməkdə kömək edir, üçüncü şəxslərin onlardan istifadə etmələrini yol vermirdi.

1928-ci il mayın 29-da **Azərbaycan SSR MİK-in beşinci çağırış üçüncü sessiyasında nikah, ailə, qəyyumluq və vətəndaş vəziyyəti aktları haqqında yeni məcəllə** təsdiq edildi və 1928-ci il iyulun 15-dən qüvvəyə mindi. Azərbaycan SSR-in 1928-ci il Aile-Nikah Məcəlləsi ilə 1923-cü il Mülki Məcəlləsi arasında əlaqəlik və ardıcılıq mövcud idi. Eyni zamanda yeni Məcəlləyə aile-nikah münasibətlərinə dair yeni müddəalar daxil edilmişdi. Məcəllə sovet ailə-nikah münasibətlərinin əsas prinsiplərini saxlamaqla ona yeni əlavələr və dəyişikliklər edilməsini nəzərdə tutdurdu. Belə ki, əger 1923-cü il Mülki Məcəlləsinə görə boşanma yalnız məhkəmə qaydasında həyata keçirilirdi, 1928-ci il Aile-Nikah Məcəlləsində nikahın pozulması hər iki tərəfin razılığı ilə VVAQ orqanlarında icra edilirdi.

1928-ci il Məcəlləsinə övdaldığa görürmə ilə bağlı maddələr də ilk dəfə olaraq daxil edilmişdi (67-74-cü maddələr). Valideynlik qay-

ğışından məhrum olmuş uşaqların təbiyə olunmasında, həddi-bülüağ çatmamış uşaqların mənafeyini qorumaqla övladlığa götürmə çox əhəmiyyətli idi.

1928-ci il Aile-Nikah Məcəlləsi beş fəsildən ibarət olmaqla, birinci fəsil (1-5-ci maddələr) nikah hüququndan bəhs edirdi. Birinci maddəyə əsasən müəyyən edilmiş qaydada bağlanmış kəbinlərin hüquqi qüvvəsi təsbit edilirdi. İkinci fəsil (6-11-ci maddələr) nikaha daxil olmanın şərtlərini müəyyən edirdi. Üçüncü fəsilde (maddə 12) qeyri-qanuni nikahın, dördüncü fəsilde (13-19/1-ci maddələr) nikahın xitam edilməsi və nəhayət, beşinci fəsilde ər-arvadın hüquq və vəzifələri tənzim edilirdi. 1928-ci il Məcəlləsinin ikinci bölməsi ailə hüququna həsr edilmişdi. Üç fəsildən ibarət olan ikinci bölmənin birinci fəsil ümumi qaydalarından (31-33-cü maddələr), ikinci fəsil qohumluq münasibətində olanların hüquq və vəzifələrindən (39-63-cü maddələr), üçüncü fəsil övladlığa götürülmənin həlli məsələlərindən (64-74-cü maddələr) bəhs edirdi.

Qəyyumluq ve himayəçiliklə bağlı hüquqi məsələlərə 4 fəsildən ibarət olan üçüncü bölmədə baxılındı. Birinci fəsil qəyyumluqla bağlı ümumi qaydaları (75-92-ci maddələr); ikinci fəsil qəyyum və himayəçilərin vezifələrini (93-101-ci maddələr); üçüncü fəsil qəyyum və himayəçilərin vezifələrinin icra edilməsini (102-111-ci maddələr); dördüncü fəsil ruhi xəstəlik və ağıl zoifliyi nəticəsində fəaliyyət qabiliyyəti olmayan şəxslərlə bağlı məsələləri (112-119-cu maddələr) şərh edirdi. 1928-ci il Aile-Nikah Məcəlləsinin dördüncü bölməsi itkin düşmüş hesab edilən şəxslərin şəxsi və əmlak hüquqları və mənafələrinin müdafiəsini temin etmək məqsədi ilə qəyyumluq və himayəçiliklə bağlı məsələləri (120-194-cü maddələr) müəyyən edirdi. Beşinci bölmənin birinci, ikinci, üçüncü, dördüncü və altıncı fəsilləri (135-167-ci maddələr) doğum, ölüm, övladlığa götürmə, boşanma aktının qeydiyyata alınması və digər məsələləri tənzim edirdi.

Nəhayət, 1928-ci il Aile-Nikah Məcəlləsinin altıncı bölməsi vətəndaşların ad və familiyalarının deyidirilməsi məsələlərini (168-174-cü maddələr) müəyyən edirdi. Aile-nikah hüququnun tənzimlənməsində 1928-ci il Məcəlləsi böyük əhəmiyyət kəsb etə də, bə-

zi bununla bağlı məsələlərin həlli məcəllədə tam əks olunmamışdı. Yaranmış boşluq Azərbaycan SSR MIK-in qərarı və Xalq Komissarları sovetinin 26 oktyabr 1929-cu il sərəncamı ilə tamamlanmışdı. Sərəncama görə Azərbaycan SSR Ailə-Nikah Məcəlləsinin 49-1, 49-2, 49-3-cü maddələrində ögey ata-ana və ögey oğul-qız məsələləri qanunla tənzim edildi. Azərbaycan SSR ailə, nikah, qəyyumluq və vətəndaşlıq vəziyyəti aktlarının 1928-ci il Məcəlləsinin 49-1-ci maddəsinin yeni redaksiyasında göstərilirdi ki, həddi-bülügü çatma-mış, habelə həddi-bülügü çatmış, lakin müəyyən səbəblərdən fəaliyyət qabiliyyətini itirmiş uşaq ögey ata və ögey ana himayəsinə aşağıdakı hallarda verilir: a) əgor onların valideynləri vəfat etmişdir; b) əgor onların valideynlərinin uşaqları saxlamağa vəsaiti yoxdur. 49-1-ci maddənin 3-cü hissəsi əks tərofin, yəni ögey oğul və qızın vəzifələrini müəyyən edirdi. Belə ki, on azı 10 il müddətində himayəçilikdə olmuş ögey oğul və ögey qız əmək qabiliyyətini itirmiş ögey at və ögey ananı ehtiyac yarandıqda saxlamağa borclu idilər.

Əmək hüququ. Azərbaycanda sovet hakimiyyəti orqanları yaradıldıqdan sonra əmək hüququnun sosialistəsinə qurulması haqqında ilk dekretlərdən biri Azərbaycan SSR Xalq Əmək Komissarlığı tərefindən 1920-ci il mayın 4-də verilmişdir. Dekretə görə fəhələ və qulluqçuların işə qəbul edilməsi müstəsna olaraq əmək birjaları vasitəsi ilə həyata keçirilməli idi. Bütün milliəşdirilmiş, həmcinin xüsusi idarə və müəssisələrə göstərilən dekretə ciddi əməl etmek tövsiyə edilirdi. Həmin qaydaları pozan şəxslərin çox ciddi məsuliyyətə cəlb edilecəklər bildirilirdi. Əmək birjalarında işsizlərin uçotu, ixtisasları və ixtisas dərcələri müəyyən edilərək Əmək Komissarlığının təqdim edildi. Azərbaycan İnqilab Komitəsinin 23 sentyabr 1920-ci il dekreti ilə ümumi əmək mülkəlləfiyyəti elan edildi. Onun həyata keçirilməsi isə qəza və şəhər ümumi əmək mülkəlləfiyyəti komitələrinə həvalə edildi. Baş Əmək Komitəsi birbaşa İnqilab Komitəsinə tabe edildi. 1920-ci il oktyabrın 5-də Baş Əmək Komitəsi kollegiyasının tərkibi təsdiq edildi.

1920-ci ilin dekabrında işçi qüvvəsinin bölüşdürülməsi, və uçota alınmasının Mərkəzi idarəsi təsis edildi. Bununla əlaqədar olaraq

Bakı şəhəri əmək birjasının Balaxanı agentliyi istisna olunmaqla bütün Bakı ərazisi üzrə əmək birjalarının fəaliyyəti dayandırıldı. Dövlət idarələrində və ya müəssisələrində işləyən vətəndaşlar və başqa şəxslərə Mərkəzi Əmək Komitəsi tərəfindən təklif edilmiş müxtəlif peşələr üzrə işlərdən imtina etmek qadağan edildi. Əməkdon yayınlarına qarşı çox ciddi cəzalar verilməsi nəzərdə tutuldu. Müəssisələrdə çalışan fəhlələr üçün iş günü müddəti 8 saat müəyyəyen edilmişdi. 16 yaşından 18 yaşına qədər olan yeniyetmələr, həmcinin əqli əməklə və idarə kərgüzarlığı ilə məşğul olanlar üçün 6 saatlıq, 16 yaşından az olanlar üçün isə 4 saatlıq iş müddəti elan edildi. Əmək mühafizəsi şöbələrinin icazəsi ilə zororlu peşələrdə iş günü müddəti 7 saat təyin olundu. Qanunvericilik üzrə gecə növbələrində iş saatı qısalındı.

Azərbaycan SSR-in müstəqil olduğu ilk illərdə hər il qeyd edilən 28 aprel bayram gündündən başqa iki gün Novruz bayramı, Qurban bayramı, Orucluq bayramı, Aşura günü, Mövlud bayramı hər biri bir gün qeyri-iş günü hesab olundur. 1920-ci il mayın 4-də Xalq Əmək Komissarlığının dekreti ilə müvəqqəti olaraq məzuniyyətlərin verilməsi dayandırıldı. Müstəsna olaraq xəstəliklə bağlı məzuniyyətlər həmkarlar təşkilatının və həkimlərin təqdimati ilə bir ay müddətinə müəyyən edildi. Yalnız 1921-ci il aprelin 12-də Xalq Əmək Komissarlığı və Azərbaycan həmkarlar təşkilatının birlikdə “Məzuniyyətlərin verilməsi qaydasi haqqında” qərarından sonra fasiləsiz işləyən fəhələ və qulluqçular üçün iki həftəlik, həmcinin müəssisədə çalışan fəhələ və qulluqçuların ümumi sayının 5 faizindən çox olmayaq məzuniyyətlər verilirdi.

Sovet hakimiyyəti əmək haqlarının ödənilməsi ilə bağlı bir sıra qanunvericilik aktları qəbul etmişdi. Xalq Əmək Komissarlığının 5 may 1920-ci il dekretinə görə Qızıl Ordu sıralarına səfərbər edilmiş fəhələ və qulluqçuların iş yerlərində əmək haqları olduğu kimi saxlanılmışdı. Xalq Əmək Komissarlığının və Azərbaycan SSR Həmkarlar Təşkilatının 1920-ci il iyunun 16-da dərc etdirildikləri birgə qərarə görə sovet və xüsusi müəssisələrdə 50 nəfərdən az olmayan fəhələ və qulluqçulara malik müəssisələrdə tarif-qiyət komissiyaları

yaradıldırdı. 50 nəfərdən az işçisi olan müəssisələrdə isə tarif-qiyomatlar həmkarlar ittifaqı komitələri tərəfindən müəyyən edildi. Əmək haqlarının ödənilməsində tarif-qiyomat normalarından kənara da çıxılırdı. Belə ki, bəzi yüksək ixtisaslı mütexəssislərə xüsusi, tarifdən kənar normalar təyin edildi. Əməyin mühafizəsi, texniki təhlükəsizliyin və istehsalatda sanitər normaların qorunmasına dair bəzi tədbirlər həyata keçirildi. Belə ki, Xalq Əmək Komissarlığının 1920-ci il 10 may qərarı ilə müəssisə sahiblərindən istehsalatda baş verən bədbəxt hadisələr barədə döhrələşsələr təminat şöbelərinə məlumat vermələri tələb edildi. Gösterilən teblərlərə əmək etməyən müəssisələrə qarşı cərimə tətbiq olunacağı bildirildi. Zavod komitələri dekretə əmək olunmasına nəzarəti həyata keçirir, pozuntular barədə Əmək Komissarlığına məlumat verirdilər. Xalq Əmək Komissarlığının 30 iyun 1920-ci il əmrinə görə isə üç gün müddətində istehsalda baş vermiş bədbəxt hadisələrə görə məlumat verməyənləri hərbi tribunala vermək də nəzərdə tutulurdu. Azərbaycan Hərbi İnqilab Komitəsinin 19 dekabr 1920-ci il dekreti ilə əmək mühafizəsi üzrə xüsusi orqan – **texniki və sanitər əmək müfəttişliyi** yaradıldı. Əmək müfəttişliyinin səlahiyyətlərinə hakimiyət orqanlarının əmək mühafizəsinə dair dekret, qərar və digər aktlarının həyata keçirilməsi həvalə edildi. Texniki müfəttişliyə isə müəssisə və idarələrdə, habelə işdə texniki təhlükəsizliyə əmək olunmasına nəzarət etmək tapşırıldı. Sanitar müfəttişliyinin səlahiyyətlərinə yaşayış binalarında, idarə və müəssisələrdə sanitər-gigiyena qaydalarına əmək olunmasına nəzarət həvalə edildi. Müfəttişlərin monitorinq nəzarət-yoxlama işlərinin aparılmasına mane olanlara qarşı məhkəmə məsuliyyəti müəyyən olundurdu. Xalq Əmək Komissarlığının "Qadın əməyi barədə" 13 dekabr 1920-ci il qərarına görə qadın əməyindən ağır işlər, gecə növbələrində, yeraltı işlərdə, bir sırə təhlükəli və insan orqanizminə zərərli işlərdə istifadə olunması qadağan edildi. Hamilə qadınlara və südəmər körpəsi olan analara isə bir sıra güzəştlər müəyyən olunmuşdu. Belə ki, hamilə qadınlara doğuşdan evvəl 8 həftə və sonra 8 həftə məzuniyyət (onlardan 6 həftə doğuşdan sonra əmək haqları və ərəzaq payları saxlanılmaqla) təyin edildi. Südəmər kör-

pələri olan qadınlara isə hər üç saatdan bir yarımla saatlıq veriliirdi. Xalq Əmək Komissarlığının 21 yanvar 1921-ci il qərarına görə hamile qadınlarda razılığı olmadan onları daimi iş yerlərini tərk etməklə ezamiyətə göndərmək qadağan edildi. Fiziki əməklə məşğul olan qadınlara hamiləliyin beşinci ayından başlayaraq iş müddətindən artıq və gecə növbəsində işləməyə icazə verilmirdi.

Əmək Komissarlığının qərarı ilə həkimlər tərəfindən müəyyən edilmiş hamiləliyin ilk dövründə başlayaraq və uşağın əmizdirildiyi vaxt ərzində, lakin bir ildən çox olmayıaraq qadınlara üçün xüsusi ərəzaq payı müəyyən edildi.

14 yaşına qədər olan uşaqların işə qəbulu qadağan edildi, 14-16 yaşında olan uşaqlar isə müstəsna hallarda, dörd saat işləmək, lakin tam iş gününün haqqının ödənilməsi şərti ilə işə qəbul edilirdilər. Ey ni zamanda onları gecə işlərinə və ağır fiziki əməyə cəlb etmək qadağan idi. Sovet hakimiyyəti öz maraqlarından çıxış edərək əmək intizamını möhkəməndirmək məqsədilə 28 iyun 1920-ci ildə Hərbi İnqilab Komitəsinin dekreti ilə müəssisə həmkarlar ittifaqı yanında intizam-yoldaşlıq məhkəmələrini yaradırdı. İntizam - yoldaşlıq məhkəmələrinin səlahiyyətlərinə müvəqqəti olaraq bir ay müddətində aşağı vəzifələrə keçirmək, daha ağır işlərə göndərmək, inzibati cərimələr təyin etmək hüququ verilirdi. Əmək intizamını şüurlu surətdə artırmaq, intizamı pozamlara təsir etmək məqsədi ilə həmkarlar ittifaqlarının ümumi yığıncağında onların əməlləri müzakirə edildi. Əmək intizamının artırılması vasitəsi kimi müxtəlif maddi və mənəvi mükaflandırımdan da istifadə edildi. Azərbaycan SSR Həmkarlar İttifaqının və Xalq Əmək Komissarlığının 6 yanvar 1921-ci il birgə qərarı əmək münaqişələrini üç qrupa böldürdü. **Birinci** qrupa əmək haqqının ödənilməsi ilə bağlı qiyamət münaqişələri aid edildi. Mübəhisələri həll etmək üçün birinci instansiya yerli, ikinci instansiya müvafiq şöbənin həmkarlar təşkilatı və sonuncu instansiya Həmkarlar İttifaqının tarif-norma şöbələri idi. **İkinci** qrup münaqişələrə müəyyən edilmiş hüquq normalarının pozulması, məsələn, qanunsuz işdən çıxarma və ya iş yerinin dəyişdirilməsi aid edildi. Bu qrupa daxil olan münaqişələr üçün birinci instansiya yerli, ikinci instansiya müvafiq həmkar-

lar teşkilatının nümayəndəsi ilə birlikdə əmək müfəttişliyinin nümayəndəsi, üçüncü instansiya isə Həmkarlar İttifaqının tarif-norma şöbəsinin və Xalq Əmək Komissarlığının əmək mühafizəsi şöbəsi kollegiyasının nümayəndəsinin iştirakı ilə baxılan instansiya idi. **Üçüncü** qrup münəaqişlərə təchizatla bağlı olan məsələlər daxil idi. Münəaqışları həll etmək üçün birinci instansiya yerli, ikinci instansiya müvafiq şöbənin həmkarlar teşkilatının nümayəndəsi, üçüncü isə Həmkarlar İttifaqının təchizat şöbəsi nezərdə tutulurdu.

Xalq Əmək Komissarlığının 10 may 1920-ci il dekreti ilə Qafqaz dairə siğorta yoldaşlıq idarəsi ləğv edilir və onun əvəzinə sosial kassa yaradılır. Məzuniyyət dövründə xəstəliyə görə yardım verilirdi. Xüsusi komissiyanın qərarı ilə xəstələr üçün pəhriz yeməkləri və sanatoriya-kurort istirahəti verilməsi nəzərdə tutulurdu. 1922-ci il noyabrın 25-dən RSFSR-ın Əmək Qanunları Məcəlləsi qüvvəyə minir. 1923-cü il yanvarın 1-dən RSFSR Əmək Qanunları ZSFSR hökumətinin qərarı ilə Zaqqafqaziya ərazisində, o cümlədən Azərbaycanda hüquqi qüvvəyə malik olur. Yeni iqtisadi siyasetə keçməklə əlaqədar olaraq onun tələblorinə zidd olan bəzi əmək institutları ləğv edilir. Belə ki, əmək səfərberliyi və hərbi mükəlləfiyyətlərə cəlb edilmək aradan qaldırılır, yalnız müstəsna hallarda, o cümlədən töbii fəlakətə mübarizədə əmək mükəlləfiyyətinə yol verilirdi. Yeni Əmək Qanunları Məcəlləsi 17 fosilden və 192 maddədən ibarət idi. Məcəllə ictimai təminatdan ictimai siğortaya keçilməsini möhkəmənləndirir. İctimai siğorta isə dövlət müəssisə və idarələrindən, həmçinin xüsusi sahibkarlardan alınan pul hesabına yaradılan dövlət siğorta fondu hesabına həyata keçirilirdi. Xüsusi sahibkarların ictimai siğortaya cəlb edilməsi müxtəlif ehtiyaclarla vəsaitin cəlb olunmasına şərait yaradır. Azərbaycan SSR Xalq Əmək Komissarlığının 21 aprel 1925-ci il qərarı Əmək Qanunları Məcəlləsinin tətbiqi qaydasına göra inqilabla və digər mərasimlərlə bağlı bayram günlərini müəyyən edirdi. Respublika ərazisində 14 bayram günü töyin edilirdi. Onlardan 6 günü RSFSR Əmək Qanunları Məcəlləsinə, digərləri respublika inqilab hadisələrinə uyğun olaraq (bir gün 26 Bakı komissarları, bir gün Azərbaycanda Sovet hakimiyyətinin qələbəsi, qalan günlər

isə milli-dini adətlərlə əlaqədar) müəyyən edilirdi.

Torpaq və kolxoz hüququ. 1920-ci il mayın 5-də Azərbaycan İnkılab Komitəsi torpaq haqqında dekret qəbul etdi. Dekretə görə bəy, xan və vəqf torpaqları müsadirə edilib heç bir ödənc alınmadan zəhmətkeş kəndlilərin istifadəsinə verilirdi. Respublika ərazisində bütün torpaqlar dövlət mülkiyyətinə daxil edilərək ümumxalq mülkiyyəti elan edildi. Torpaqdan istifadə etmək hər vətəndaşın hüququ idi. Arzu edənlər şəxsən və ya ailəliklə birlikdə torpağı əkib-becərə bilərdi. Dekreti həyata keçirmək üçün qəza və kənd ictimai torpaq komitələri yaradıldı. Azərbaycan SSR Xalq Torpaq Komissarlığı 1920-ci il mayın 20-də “Müvəqqəti qəza və kənd-ictimai torpaq komitələrinin Əsasnaməsi” müəyyən etdi. Əsasnaməyə görə qəza və kənd ictimai torpaq komitələri bütün mülkədər, vəqf, məscid, monastır və kilsə torpaqlarını, həmçinin kənd təsərrüfatı avadanlığı və iş heyvanları derhal xüsusi şəxslərdən müsadirə etməli idi. 1920-ci il martın 15-də respublikanın ərazisində meşələrin, suların və yeraltı sərvətlərin milliləşdirilməsi elan edildi. 1920-ci ilin yay üçün kommunalar və kənd təsərrüfatı artelleri kimi kollektiv təsərrüfatlar yaranırdı. Artellərdə əsasən yoxsulların cəlb edilməsi və könüllülük principinə əməl olunması tələb olundurdu. Azərbaycan Hərbi İnkılab Komitəsinin “Kənd təsərrüfatının inkişafına yardım göstərilməsi üçün fondun yaradılması” haqqındaki dekretinə uyğun olaraq “400 milyonluq fond” təşkil edilirdi. Kollektiv təsərrüfatların yaradılmasında toləskənliyə yol verməmək məqsədilə Xalq Əmək Komissarlığı 1920-ci il iyulun 20-də “Kənd təsərrüfatının birləşdirilməsi tədbirləri haqqında” xüsusi əmr verdi. Əmrə görə orta təbəqəli kəndli təsərrüfatlarından iş heyvanları və əmək alətlərinin müsadirə olunması qəti qadağan edilirdi.

1922-ci il dekabrın 9-da Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin qərarı ilə “Azərbaycan SSR-də torpaqlardan əməkçilərin istifadə etməsi haqqında Əsasname” təsdiq edilir. “Əsasnamə” qismən dəyişikliklərə Azərbaycan MİK-in 15 iyul 1923-cü il Plenumu tərəfindən təsdiq edilən və oktyabrın 1-dən qüvvəyə minən “Torpaq Məcəlləsinə” daxil edilir. 1923-cü il Torpaq Məcəlləsində göstərilir-

di ki, Azərbaycan SSR ərazisində bütün torpaqlar fəhlə-kəndli dövlətin mülkiyyətidir. Torpaq Məcəlləsinin bütün əsas qaydaları torpağın milliləşdirilməsi ilə bağlı idi. Torpağın milliləşdirilməsilə bağlı normalart pozan bütün formadan olan müqavilələr (alqı-satqı, bağışlama, girov və vəsiyyət) 27-ci maddə üzrə etibarsız sayılırdı. Göstərilən tələbləri pozan şəxsləri nəinki hüquqi məsuliyyət, həmçinin sərvəncamlarında olan torpaqdan məhrum olunma gözleyirdi. 1923-cü il Torpaq Məcəlləsinin birinci bölməsi torpaqdan əməkçilərin istifadə etməsini təsbit edirdi. Bu hüquqdan bütün respublika vətəndaşları, cinsindən, dini baxışlarından və milliyyətindən asılı olmayaraq əkib-becərmək istəyən bütün şəxslər istifadə edə bilərdi. 10-cu maddəyə görə torpaqdan istifadə edən şəxs torpağı birlikdə hər hansı bir cəmiyyət vasitəsilə və ya tək istifadə hüququna malik idi. Məcəllə kəndlilərə torpaqdan öz təsərrüfatlarında müddətsiz istifadə etmək və bu hüququn dayandırılması yollarını da müəyyən edirdi: buraya torpaqdan istifadədən könüllü imtina etmək, məhkəmə qaydasında torpağa sahiblik hüququndan məhrum edilmək, dövlət və ictimai tələbatlar üçün qəbul olunmuş qaydaya uyğun olaraq torpağın alınması daxil idi. Eyni zamanda dövlət və ictimai tələbatlar üçün alınan torpaqların əvəzinə digər ərazilərdən torpaq ayrıldı. Məcəllə torpaqdan istifadə edənlərə qanun daxilində tıkıntı və müxtəlif qurğular quraşdırımağa hüquq verirdi. Lakin bu hüquq digər torpaq mülkiyyətçilərinin mənafelərini möhdudlaşdırılmamalı idi. Azərbaycan SSR-in 1922-ci il may ayında keçirilmiş II Sovetlər qurultayı kəndli təsərrüfatlarına işçi qüvvəsinin çatışmaması, ailənin əmək qəbiliyyəti olan üzvlərinin xəstələnməsi və digər səbəblərə görə öz torpağını becərmək imkanına malik olmadıqda, onu müstəsna hallarda icarəyə vermək hüquq verirdi. Torpaq Məcəlləsi icarə institutunun qolçomaq təsərrüfatının çıxəklənməsinə kömək edəcəyini nəzərə alaraq 31-ci maddədə icarə müddətinin bir ildən çox olmamasını, qeyri-məhsuldar olan yerlərdə isə 3 ildən çox olmamasını nəzərdə tuturdu. Müstəsna hallarda yerli icraiyə şöbələrinin icazəsi ilə icarə müddəti məhsuldar torpaqlarda iki məsul müddəti, qeyri-məhsuldar torpaqlarda isə 6 il müəyyən edilirdi. Bağların, üzümlüklerin və digər plantasiyaların

bərpası üçün isə Xalq Torpaq Komissarlığının razılığı ilə icarə müdətə 12 ilə qədər artırıldı. Torpağı icarəyə götürən onu öz əməyi ilə, muzdlu işçi qüvvəsi tətbiq etmədən becərməyi öhdəsinə götürdü. Məcəllənin 36-ci maddəsinə görə icarəçi tərəfindən öhdəliyin yerinə yetirilməməsi vaxtından əvvəl icarə müqaviləsinin pozulması ilə nəticələnirdi. İcarə müqaviləsindən əmələ gələn bütün mübahisəli məsələlər, torpaq cəmiyyətlərinin (torpaq cəmiyyətləri kənd icmaları əsasında idi), köləlik xarakteri almış icarə müqavilələrinin pozulması ilə torpaq komissiyalarının səlahiyyətlərinə aid edilirdi. Kənd torpaq cəmiyyətləri torpaqdan icmaliqla (torpaqların icma üzvləri arasında vaxtaşırı bölüşdürülməsi), ayrı-ayrı (hər bir kəndli təsərrüfatı daimi eyni torpaq sahəsindən istifadə etmək şəntilə), şirkət (kənd təsərrüfatı kommunası, artel və ya torpağın müştərək becərilməsi) və müxtəlif qarşıq formalarda istifadə edirdi. Azərbaycan SSR MİK Rəyasət Heyəti 26 aprel 1922-ci il “Torpaqdan istifadə və mübahisələrin torpaq məhkəmələrində həll olunması Əsasnaməsi”ni təsdiq etdi. “Əsasnaməyə” görə torpaqdan istifadə, torpaq quruculuğu məsələləri müstəsna olaraq Xalq Əmək Komissarlığının səlahiyyətlərinə aid edilirdi. Qəzalardakı torpaq şöbələri birinci instansiya kimi yaranmış mübahisələrə baxırdı. Onun tərkibinə torpaq şöbəsinin sədri və ya müavini, xalq hakimi, katib və bir nəfər mütəxəssis (torpaq ölçən, aqrnom, məşəbəyi) daxil edilirdi. Xalq torpaq komissarı ikinci instansiya kimi yaranmış mübahisələri həll edirdi. Onun tərkibinə XTK sədrinin özü və ya toyin etdiyi nümayəndə, torpaq quruculuğu üzrə mütəxəssis, torpaq quruculuğu üzrə idarə rəisi və onun müavini, Xalq Ədliyyə Komissarlığının nümayəndəsi və Xalq Hakimləri Şurasının nümayəndəsi və katibi daxil edilirdi. Birinci instansiya tərəfindən çıxarılmış qərardan razı olmayan tərəflər bir ay müddətində Xalq Torpaq Komissarlığına şikayət edə bilərdi. Şikayət şəxsən və ya qəza torpaq şöbəsi vasitəsilə və üç gün müddətində təyin olunan yerə çatdırılmaqla verilirdi. 1923-cü il Torpaq Məcəlləsinin qəbul edilməsi ilə əlaqədar olaraq torpaq mübahisələrinin həll edilməsi qaydalarında da dönüş baş verir. Çünkü Torpaq Məcəlləsi yaranmış mübahisələrin həllini da-ha müfəssəl normalarla tənzimləyirdi.

1922-ci il martın 10-da Azərbaycan SSR XKS-i "Azərbaycanda kənd təsərrüfatı kooperasiyasının Əsasnaməsi" haqqında dekret verdi. Sovet hökuməti kənd təsərrüfatı kooperasiyasının daha da inkişaf etdirilməsinə böyük əhəmiyyət verirdi. 1924-cü ilin oktyabr ayında Azərbaycan kənd təsərrüfatı kooperasiyası ittifaqı – "Göybirliyi" yaradıldı. İttifaq kənd təsərrüfatı kooperasiyası əsasında birləşərək, kəndlilərin ehtiyacını ödəməyə, kənd təsərrüfatını avadanlıqla təchiz etməyə, texniki bitkilər və heyvandarlıq məhsulları istehsalını genişləndirməyə kömək, edirdi. 1926-cı ilin martında dağla bir birlik – pambıqcılıq təsərrüfatına bilavasitə rəhbərlik edən xüsusi təşkilat – "Pambıq birliyi" ("Pambıq kooperasiyası ittifaqı") yaradıldı. Buna nüfuz 1928-ci ildə kənd təsərrüfatı kooperasiyasının əsas forması kənd təsərrüfatı arteli deyil, torpağı birləikdə becərmə şirkətləri, maşın şirkətləri və digərləri olmuşdu. 1928-ci ilin martında Azərbaycan Mərkəzi Kolxozi İdarəsi yaradıldı. Kənd təsərrüfatının kollektivləşməsi dörd sahə – **pambıqcılıq, taxılçılıq, heyvandarlıq və bağçılıq** üzrə həyata keçirilirdi. "Kollektivləşmənin sürətləndirilməsi və kolxozi quruculuğuna dövlət tərəfindən yardım edilməsi tədbirləri haqqında" ÜİK(b)P MK-nin 1930-cu il 5 yanvar qərarı isə ölkənin ayrı-ayrı rayonları üçün kollektivləşmə müddəti müəyyən edirdi. Kolxozi quruculuğuna keçidə əlaqədar olaraq Azərbaycan SSR MİK-in və XKS-in 17 fevral 1930-cu il qərarı ilə "Göybirliyi" kənd təsərrüfatı kooperasiyası ləğv edildi. Maşın-traktor stansiyalarının yaradılması kolxozi quruculuğunda mühüm bir mərhələ olmuşdur. SSRİ MİK və XKS 1930-cu il martın 1-də SSRİ Kolxozi Mərkəzi tərəfindən hazırlanmış və SSRİ Xalq Torpaq Komissarlığı tərəfindən boyonılmış Kənd Təsərrüfatı artelinin nümunəvi nizamnaməsini təsdiq etdi. Nizamnamənin 2-ci maddosuna əsasən artel üzvlərinin torpaq paylarını ayıran mərzlər ləğv edilir və bütün sahə pay torpaqları artelin kollektiv istifadəsində olan vahid torpaq massivində birləşdirilirdi. 4-cü maddə müəyyən edirdi ki, artel təsərrüfatının idarə edilməsi üçün zəruri olan bütün iş heyvanları, toxum ehtiyatı və təsərrüfat tikililəri ictimailəşdirilir.

Həyətyanı torpaqlar ictimailəşdirilmir, fərdi istifadədə qalır və onun becəriləməsi üçün şəxsi mülkiyyət saxlanılır. Artel, qolçomaqlardan və seçki hüquqlarından məhrum edilmiş şəxslərdən başqa, bütün zəhmətkeşlər daxil ola bilərdilər. Yoxsullar və muzdurlar kolxoza daxil olarkən onlar üçün müəyyən güzəştlər nəzərdə tutulurdu. Qolçomaqların müsadiro olunmuş əmlakı muzdur və yoxsulların üzvlük haqqı kimi kolxoza keçirilirdi. Nizamnaməyə görə artelin **ali idarəetmə orqanı** kolxoçuların **ümumi yiğincəgi** idi. Artelin fəaliyyətinin bütün mühüm məsələlərinin həlli onun müstəsnə səlahiyyətinə aid idi. Kənd təsərrüfatı artelinin fəaliyyətinə dövlət rehbərliyi rayon kolxozlar ittifaqı vasitəsilə həyata keçirilirdi. Nizamnaməyə görə kolxozların rayon kolxozlar ittifaqına daxil olmaları məcburi idi. Kənd təsərrüfatı artelinin nümunəvi nizamnaməsi kənd təsərrüfatının kollektivləşdirilməsində kolxozi quruculuğunda böyük töcrübə idi.

ÜİK(b)P MK və SSRİ XKS 1935-ci il fevralın 17-də kənd təsərrüfatı artelinin yeni nümunəvi nizamnaməsini təsdiq etdi. Kənd təsərrüfatı artelinin 1930-cu il Nizamnaməsində kolxozlarda əmeyin təşkiləti (brigadalar), gəlinin əmək günlərinə bölmənməsi, kolxozi torpaqlarından istifadə qaydaları kimi mühüm məsələlər öz əksini tapmamış, kolxoçuların həyətyanı sahələrinin ölçüsü, mal-qara üzərində şəxsi mülkiyyətin həddi və s. müəyyən edilməmişdi. Yeni nizamnamə bütün kənd təsərrüfatı artellərinə üç ay müddətində Kənd Təsərrüfatı artelinin nümunəvi nizamnaməsi əsasında öz artellərinin nizamnamələrini işləyib hazırlamağı və artel üzvlərinin ümumi yiğincəində müzakirə və təsdiq etdikdən sonra onu rayon icraiyyə komisində qeydiyyatdan keçirməyi təklif etdi.

Nizamnaməyə görə kolxoçuların becərdikləri torpaqlar dövlət mülkiyyəti olub, həmisişlik istifadə üçün onlara təhkim olunurdu. Artel üzvlərinin bütün pay torpaqları artelin kollektiv istifadəsində olan vahid torpaq sahəsinə çevrilir. Artelin torpağı müddətsiz, yəni əbədi olaraq onların ixtiyarına verilir. Torpaqdan müddətsiz istifadə üçün hər bir artelə dövlət akti toqdim olunurdu. Kolxoçu öz iş vaxtının, əmeyinin böyük hissəsini artelə sərf edir, əvəzində artelin gəlirindən öz əmək günlərinin miqdarına uyğun olaraq pay alırkı ki, bu da onun ailəsinin əsas yaşayış mənbəyi idi.

Nizamnamə kolxoçulara kiçik şəxsi yardımçı təsərrüfatını yaratmağa da imkan verirdi. Kolxozlarda briqadaların təşkili də nəzərdə tutulurdu. Kolxoçu qadınlar hamiləlik və doğuş dövründə, doğuşa qədər bir aylıq və doğuşdan sonra bir aylıq əmək haqqı saxlanılmaqla isdən azad edildi.

1935-ci il kənd təsərrüfatı artelinin nümunəvi nizamnaməsinə görə kolxoçuların ümumi yüksəcəyi artelin həyatında həllədici rol oynayırdı. Belə ki, o, artelin idarə heyetini və sədrini seçir, istehsal planlarını, illik smetanı, gəlir bölgüsünü, artelə yeni üzvlərin qəbulunu və s. təsdiq edirdi.

Cinayət hüququ. Sovet cinayət hüququ sosialist ictimai mülkiyyətinə, sosialist istehsal münasibətlərinə əsaslanaraq, onların müdafiəsinə və möhkəmlənməsinə xidmət etmişdir. Azərbaycan SSR cinayət hüququnun əsası 1920-ci il 12 may tarixli "Xalq məhkəməsi haqqında" verilmiş dekretlə qoyulmuşdur. Dekret bütün inqilaba qədər mövcud olmuş qanunvericiliyi, o cümlədən ADR-in verdiyi cinayət hüquq normalarını etibarsız hesab edirdi. Digər tərəfdən isə Azərbaycan SSR-in cinayət hüququ RSFSR-in cinayət hüquq normalarının bilavasitə təsiri ilə yaranıb inkişaf edirdi. 1919-cu il dekabrın 12-də qəbul edilmiş RSFSR cinayət hüququ sovet cinayət hüququnun mühüm prinsiplərini əks etdirirdi. Sovet cinayət hüququnda cinayət dedikdə cinayət hüququ ilə mühafizə olunan ictimai münasibətlərin pozulması, cəza isə həmin münasibətləri xətalardan qorumaq üçün dövlətin istifadə etdiyi məcburi təsir tədbiri kimi izah edildi. 1920-ci il iyulun 9-da Azərbaycan Hərbi İngilab Komitəsi tərəfindən RSFSR-in 1919-cu il cinayət hüququ bəzi dəyişiklik və əlavələrlə Azərbaycan SSR-də tətbiq edilir. Dekret cinayət əməllərini 2 kateqoriyyaya - 1) əksinqilab və daha tehlükəli cinayətlərə və 2) digər cinayətlərə ayırrırdı. Cəza tədbiri müəyyən edilərkən hər bir konkret halda cinayət etmiş şəxsin sinfi mənsubiyəti, anlaqlı olmasına, habelə cinayətin peşəkar cinayətkar tərəfindən edilib-edilməməsi, zor tətbiq edilməsi, cinayəti törədən səbəblər və s. nəzərə alınır. Həddi-bülügü çatmamışlar (14 yaşa qədər) məhkəmədə mühakimə edilmir, onlara cəza tətbiq olunmur və onlara qarşı yalnız tərbiyə

tədbirləri görüldürdü. Bəzi mümkün hallarda da 14 yaşdan 18 yaşa qədər olan yeniyetmələr barəsində də bu cür tədbirlər görüldürdü. 1920-ci il 11 iyul dekretlə "Yeniyetmələrin işləri üzrə komissiya" ya töre dilən cinayətləri aşasdırmaq həvalə edilirdi. Rəhbər başlangıclar aşağıdakı cəza tədbirlərini nəzərdə tuturdular: siyasi hüquqlardan mohrum etmə, inqilabin və xalqın düşməni elan etmə, məcburi iş, azadlıqdan məhrum etmə, qanundan kənar etmə, güllələmə və s. Rəhbər başlangıclar haqqında Azərbaycan Hərbi İngilab Komitəsinin 1920-ci il 31 avqustda dərc edilmiş xüsusi dekretinin 25-ci maddəsində əsas müdədlər verilirdi: Rəhbər başlangıclar elə bir vaxtda qəbul edilmişdi ki, sovet cinayət hüququ "devrilmiş" hakimiyətin müqavimətini qırmağa çalışırırdı.

1920-ci il Azərbaycan SSR Ali Hərbi Tribunalı barosunda Əsasnamədə onun səlahiyyətində olan əksinqilabi cinayətlərin siyahısı göstərilirdi. Əksinqilabi cinayətlərin aşağıdakı növləri fərqləndirilirdi: a) sovet sosialist quruluşunu devirmək məqsədilə sui-qəsd və üşyan; b) sovet respublikasına xəyanət; c) casusluq; c) fehlə-kəndli hökumətinə və ya onun tərəfindən təyin olunmuş yerli hökumətə qarşı üşyan; d) sovet hakimiyətinin həyata keçirmək istədiyi qərar və sərəncamlara müqavimət göstərmək; e) təbligat və təxribat törətmək; ə) məxfi sənədləri və məlumatları yaymaq; f) sovet orduyu bareədə yalan məlumatlar vermək; g) plan və digər məxfi sənədləri oğurlayıb məhv etmək; g) dəmir yollarını, körpüleri, teleqraf, telefon və digər xəzina anbarlarını qəsədən məhv etmək və ya zədələmək.

Ən ağır cinayət əməllərindən biri banditizm hesab edilirdi. Sovet cinayət hüququ üzrə sovet hakimiyətini dağıtmək məqsədi ilə himayə edilən banditizm çox ağır cəzalandırılırdı. Azərbaycan SSR-in 1923-cü il ilk Cinayət Məcəlləsinin qəbuluna qədər bir sıra cinayət hüquq münasibətlərini tənzimləyən normativ dekretlər verilmişdi. Belə ki, 1921-ci il noyabrın 14-də "Azadlıqdan məhrum etmə və məhkumların vaxtından qabaq şərti azad edilməsi qaydaları" barədə dekret verilmişdi. Dekret qədər azadlıqdan məhrum etmənin ən yuxarı həddi müəyyən edilməmişdi. Məhkəmə praktikasında əsasən 20 ilə qədər müddət tətbiq edilirdi. Lakin dekrete görə maksimal azad-

hıqdan məhrumetmə və məcburi əmək tətbiq edilməsinin həddi 5 ilə qədər müyyəyən edilirdi.

Dekret vaxtından əvvəl şərti olaraq cəzadan azad etmə qaydasını da müyyəyən edirdi. Vaxtından əvvəl təqdimat-xahiş ərizəsi ilə müraçət ümumi müddətin yarıya qədəri çatdıqdan sonra tətbiq olunurdu. 1921-ci il dekabrin 25-də “Fərdi və ictimai şəxslərin əmlaklarının rekvizisiyası və müsadirə edilməsi qaydaları” barədə dekret verilmişdi. Müsadirə edilmə yeni iqtisadi siyasetə uyğun olaraq aparılırdı. Dekretdə görə əvəzi ödonilən və ödənilməyən əmlakların siyahısı müyyəyən edilirdi. 1923-cü il Cinayət Məcəlləsinə qədər banditizm, rüşvətxorluq, dövlət və ictimai əmlakin talan edilməsi, alver və s. haqqında coxsayılı fəvqəladə dekretlər verilmişdi. 1921-ci il oktyabrın 12-də “Rüşvətxorluqla mübarizə haqqında” dekret imzalanır. Dekretdə müfəssəl olaraq rüşvət alınanın anlayışı və ona görə məsuliyyət müyyəyən edilirdi. Rüşvət almada iştirakçılıq, rüşvət almani gizlətmək, həmçinin yaranmış şəraitden asılı olaraq rüşvət verən şəxsin məsuliyyətdən azad olunması tənzimləndirdi. Coxsayılı dekretlərin verilməsinə baxmayaraq ayrıca Cinayət Məcəlləsinin hazırlanması zərurəti gündəlikdə duran ən vacib məsələlərdən biri olaraq qalırdı.

RSFSR-in geniş qanunvericilik bazasından istifadə etməklə 1922-ci il dekabrin 23-də Azerbaycan SSR MİK-in ikinci sessiyasında ilk Cinayət Məcəlləsinin təsdiq edilərək 1923-cü il fevralın 1-dən qüvvəyə minməsi barədə qərar qəbul edildi. Azerbaycan SSR-in ilk Cinayət Məcəlləsinin ümumi və xüsusi hissələrində cinayətkarlıqla mübarizə məsələləri kifayət qədər dəqiq tənzim edilirdi. Cinayət Məcəlləsinin ümumi hissəsi aşağıdakı bölmələrdən ibarət idi: Cinayət Məcəlləsinin tətbiqi dairəsi, cəza tətbiqinin ümumi əsasları, cəzanın müyyəyən edilməsi, cəzanın növləri və sosial müdafiənin digər halları və nəhayət, cəza çökəmənin qaydaları. 14 yaşa qədər olan həddi-bülügü çatmamışlar cinayətin subyekti hesab olunmurdur. 14-16 yaşa çatanlara qarşı isə tibbi-pedaqoji cəza təsirləri tətbiq olunurdu. Lakin müstəsna hal kimi məhkəmə göstərilən yaşıda olanlara qarşı müvafiq maddələrin yüngülləşdirici cəzalarını verə bilərdi. İlk Cinayət Məcəlləsində ümumi cəza siyahlarında ölüm cəzası göstərilməmişdir.

Lakin inqilabi tribunalların icraatında olan işlər üzrə xüsusi hissənin sanksiyası əsasında ölüm cəzası tətbiq olunurdu. Azadlıqdan məhrumetmənin maksimal həddi 10 il, minimum həddi isə 6 ay müyyəyən edilmişdi. Azadlıqdan məhrumetmə məcburi əmək tətbiq olunması ilə müşayiət olunurdu. Əsas və əlavə cəza kimi əmlakın müsadirə olunması da nəzərdə tutulurdu.

1923-cü il ilk Cinayət Məcəlləsinin xüsusi hissəsinin birinci fəsli “Dövləti cinayətlər”ə həsr olunmuşdur. 57-ci maddədə əksinqiləbə dövleti cinayətlər göstərilmişdi. Sovet hakimiyətini devirmək üçün sui-qəsdər və qiyamlar, vətənə xəyanət, terror aktları və s. cinayətlərə görə ağır cəza nəzərdə tutulurdu. Xüsusile təhlükəli cinayətlər tez-tez əksinqiləbə cinayətlərlə ilə birləşən talançılıq, oğurluq, banditizm, ehtikarlıq, xuliqanlıq hesab olunurdu. İqtisadi təxribatçılıqla mübarizəyə və cəsusluğa qarşı da ciddi mübarizə aparılırdı. İlk Cinayət Məcəlləsinin ikinci fəsli vəzifə cinayətlərinə, üçüncü fəsli kilsənin (məscidin) dövlətdən ayrılması qaydasının pozulmasına, dördüncü fəsli təsərrüfat cinayətlərinə, beşinci fəsli şəxsiyyət əleyhinə edilən cinayətlərə, altıncı fəsli əmlak əleyhinə edilən cinayətlərə, yedinci fəsli hərbi cinayətlərə və nəhayət, səkkizinci fəsli ictimai qaydalara və təhlükəsizliyə qarşı edilən cinayətlərə həsr olunmuşdu. Məcəlle vəzifə və təsərrüfat cinayətlərinin cəzalanmalı olduğunu müyyəyən edirdi. Vətəndaşların şəxsiyyəti, həyatı və səhhatinin mühafizəsinin cinayət-hüquqi tədbirlərinə böyük diqqət verilirdi. Hərbi cinayətlərə aid maddələr orduda intizam möhkəmləndirməyə, hərbi mütəxəssislərin öz vəzifələrindən əksinqiləbə sui-qəsdərə kömək etmək, satqınlıq, daxili və xarici düşmənlər ilə xəyanətkar əlaqədə olmaq və s. halların qarşısını almağa yönəlmüşdi. Hərbi əmlakı oğurlamaq, qaret etmək, soyğunçuluq və əhaliyə təzyiq göstərməyə görə de cinayət məsuliyyəti müyyəyən edilirdi. Cinayət Məcəlləsi təsərrüfat-teşkilat və mədəni-sağlamlıq işini sarsıtmaya yönəldilmiş cinayətlər ilə qəti mübarizə aparırıldı. Dövlətin taxıl inhisarını pozan, ərzaq və sənaye mallarla təminatını zəiflədən, dövlət anbarlarından oğurluq edən, saxtakarlıq və s. sui-istifadə hallarına qarşı ciddi tədbirlər görüldürdü. Cinayət Məcəlləsində aşağıdakı cəzalar tətbiq edi-

lirdi: respublika hüdudlarından kənara çıxma; azadlıqdan məhrum etmək, dustaqlı etmədən icbari iş; şərti məhkumluq; əmlakin müsadirəsi; cərimə; hüquqlarından məhrum etmə; vəzifədən azaadetmə, ictimai məzəmmət; vurulmuş zərəri ödəmək və ən yüksək cəza tədbiri kimi güllələnmə.

SSRİ-nin 1924-cü il Konstitusiyasına əsasən ali hakimiyət orqanlarının İttifaq cinayət qanunvericiliyinin əsaslarını, yəni səsialist cinayət hüququnun bütün sovet respublikaları üçün vahid prinsipləri ni müəyyən etmək hüququ var idi. Sovet cinayət hüququnun bu müüm prinsipləri SSRİ Mərkəzi İcariyyə Komitəsinin 1924-cü il oktyabrın 31-də qəbul etdiyi "SSRİ və müttəfiq respublikaların cinayət qanunvericiliyinin başlangıcında" öz ifadəsini tapdı. "Əsas başlangıclar" iki növ cinayəti fərqləndirdi: a) sovet quruluşunun əsasları əleyhinə yönəldilmiş və ona görə də daha tohrukəli sayılan; b) yerdə qalan cinayətlər. Birinci növ cinayətlər üçün hədd müəyyən edilmişdi və məhkəmə həmin həddən aşağı cəza təyin edə bilməzdii; yerdə qalan cinayətlər üzrə isə qanun ən yüksək həddi müəyyən edirdi. "Əsas başlangıclar" "cəza" terminindən imtina etdi. Cinayət məsuliyyətini ifadə edən ümumi termin kimi "ictimai müdafiə tədbirləri" termini tətbiq edilməyə başladı. Həmin tədbirlər məhkəmə-islah, tibbi və tibbi-pedaqoji xarakterli tədbirlərə ayrıldı. Məhkəmə-islah xarakterli ictimai müdafiə tədbirlərinə SSR İttifaqı vətəndaşlığından məhrum etməklə və SSR ittifaqı hüdudlarından həmişəlik olaraq çıxarmaqla zəhmətkeşlərin düşməni elan etmək, azadlıqdan məhrum etmək, icbari iş və s., tibbi müdafiə xarakterli ictimai tədbirləre məcburi müälice və tibbi-təcrid müəssisələrində yerləşdirmə, tibbi-pedaqoji tədbirləre isə həddi-bülüga çatmayanları valideynlərin, qohumların, yaxud başqa şəxslərin, müəssisələrin və təşkilatların himayəsinə və ya xüsusi müəssisələrə vermək aid idi. 1917-ci il çevrilişinin 10 illiyinə münasibəti ilə Azərbaycan SSR MİK-in "Oktyabr inqilabının 10 illiyinə dair Beyannamə"ndə göstərilirdi ki, Cinayət Məcəlləsində dövləti cinayətlər istisna olmaqla, digər cinayətlərə görə tətbiq olunan ən yüksək sanksiya ləğv edilir.

1927-ci ilin dekabrında Azərbaycan SSR-in Cinayət Məcəlləsi-nin yeni redaksiyası qəbul edilir. Yeni Cinayət Məcəlləsi RSFSR-in 1926-ci il Cinayət Məcəlləsi əsasında hazırlanmışdı. 1927-ci il Məcəlləsinin xarakterik cəhəti xüsusi hissədə mövcud cəzaların azaldılmasında idi. Belə ki, dövləti və hərbi cinayətlər istisna olmaqla, 1927-ci il Məcəlləsinin yalnız 15 maddəsində ən yüksək cəzalar saxlanılırdı. Ciddi rejimli təcrid olunma ilə müşayiət olunan cəzalar da azaldılmışdı. Məcburi işlər cəlb etmə və cərimə olunmaqla verilən sanksiyalar artırılmışdı. Belə ki, xüsusi hissənin 80 maddəsində məcburi işlər, 76 maddəsində isə cərimə tətbiqini nəzərdə tutan sanksiyalar daxil edilmişdi.

Cinayət Məcəlləsinin ümumi hissəsinə aid "Əsas başlangıclar"da respublikaya verilmiş hüquqlardan kifayət qədər istifadə edilirdi. RSFSR CM-dən fərqli olaraq Azərbaycan SSR CM-də istintaq hərəkətləri anlaqsızlara və sərəxşlara aid edilirdi. Azərbaycan SSR CM-i "Əsas başlangıclar"ın və digər müttəfiq respublikaların CM-dən fərqli olaraq, cinayətə hazırlığa görə (madde 20) cinayət məsuliyyətini müəyyən etmirdi. "Əsas başlangıclar" minimal azadlıqdan məhrum etmə cəzası və məcburi işlər cəlb edilmənin həddini göstərməyərək, onun müəyyən olunmasını müttəfiq respublikaların öhdəsinə buraxırdı. Azərbaycan SSR CM-də isə azadlıqdan məhrum etmənin və məcburi işlərə cəlb olunmanın minimal müddəti bir gün göstərilirdi.

"Əsas başlangıclar"da cəza tətbiq olunduğu halda əlavə cəza barəsində heç ne göstərilmir və bu barədə müttəfiq respublikalara əlavə hüquqlar verilmirdi. Azərbaycan SSR-in 1927-ci il CM-də isə şərti cəza əmlakin müsadirəsi və pul cəriməsi ilə müşayiət olunurdu.

1927-ci il CM qəbulundan sonrakı dövrədə cinayət qanunvericiliyində dövlət, kooperativ və həmkarlar ittifaqı təşkilatlarının əmlakını oğurlamağa, həmcinin kənd əməkçilərinin mal-qarasını oğurlayıb kəsməklə meşğul olmağa görə məsuliyyət nəzərdə tutan aktlar qəbul edilirdi. Yalançı kooperativ təşkilatlarla mübarizə aparmağa böyük əhəmiyyət verilirdi. Yalançı kooperativlər qanunla verilən güzəşt və üstünlüklərdən istifadə etmək məqsədi ilə gizlənən xüsusi mülkiyyətçi müəssisələrdən ibarət idi. SSRİ XKS-nin 1928-ci il 28

dekabr tarixli "Yalançı kooperativlərə mübarizə tədbirləri haqqında" qərarına əsasən yalançı kooperativlər təşkil etməkdə müşəssir olanlar əmlakları bütünlükdə və ya qismən müsadirə edilməklə 5 il müddətinə azadlıqdan məhrum edilirdilər. Bilərəkdon saxta kooperativlərdə işləyən şəxsləri də cinayət məsuliyyəti gözləyirdi. 1932-ci il avqustun 7-də SSRİ MİK və XKS "Dövlət müəssisələrinin, kolxozlar və kooperativlərinin əmlakının mühafizəsi və ictimai (sosialist) mülkiyyətinin möhkəmləndirilməsi haqqında" qərar qəbul etdi. Qanun sosialist mülkiyyətinə qəsd edənləri xalq düşməni elan edirdi. 1932-ci il 7 avqust qanunu mühafizə olunmaq cəhətdən kolxozi mülkiyyətini dövlət mülkiyyətinə bərabər tutur və müqəssirlərə qarşı on yüksək cəza tədbiri müəyyən edirdi. Vəziyyəti yüngülləşdirən hal kimi güllələnmə cəzası əmlakı müsadirə edilməklə 10 ildən az olmayan müddətə azadlıqdan məhrum etmə ilə əvəz oluna bilerdi. Kolxozähləri dağıtmaya və pozmağa yönəldilmiş hərəkətlər 5 ildən 10 ilə qədər müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılırdı. Qolçomoqların hədə və zorla kolxoçuları kolxozdan çıxmaya məcbur etmələri isə qanuna görə dövləti cinayət hesab olunurdu. Qanuna görə bu kimi cinayətlərə amnistiya şamil olunmurdu. Həmin ilin 22 avqustunda "Ehtikarlıqla mübarizə haqqında" qanun qəbul edildi. Qanunun qəbulu ehtikarlıq halları, xüsusi təsərrüfat məhsulları və geniş istehlak malları ehtikarlığı ilə əlaqədar olaraq verilmişdir. Müştəriləri aldatmaq, dövlət standartlarına uyğun olmayan tərəzi, daş, metr və s. ölçü vahidlərində istifadə etmək, aşağı növdən olan malları yuxarı növ mal qiyməti ilə satmaq, habelə müəyyən edilmiş satış qiymətlərini pozmaq üstündə ticarət işçilərinin məsuliyyəti artırıldı. 1932-ci il 22 avqust qanunu keyfiyyətsiz məhsul buraxmamaq üçün məsuliyyəti gücləndirirdi. "Ehtikarlıqla mübarizə haqqında" qanuna görə müşəssir olan şəxslərə amnistiya tətbiq olunmamaqla 5 ildən 10 ilə qədər həbs düsərgəsi müəyyən edilirdi.

Sovet hakimiyyəti istismarçı ünsürləri ləğv etmək zərurətini və yeni müharibə təhlükəsinin yarandığını nozərə alaraq dövləti cinayətlər haqqında qanunvericilikdə dəyişiklik etdi. Bu məqsədlə 1934-cü il iyunun 8-də "Vətənə xəyanət üstündə məsuliyyət haqqında"

qanun verildi. SSRİ MİK-in qanununa görə casusluq, hərbi sirrin və ya dövlət sirrinin verilməsi, düşmən tərəfinə keçmə, xaricə qaçma vətənə xəyanət hesab olunurdu. Gösterilən bu kimi ağır cinayətlərə görə müşəssir olanlar on yüksək cəzaya – bütün əmlakı müsadirə olunmaqla güllələnməyə, yüngülləşdirici hallarda isə yenə də əmlakı müsadirə olunmaqla 10 il müddətinə azadlıqdan məhrum etməyə məhkum edilirdilər. Hərbi xidmətdə olan vətən xainlərinə isə bütün əmlakı müsadirə olunmaqla yalnız güllələnmə tətbiq edilirdi.

"Vətənə xəyanət üstündə məsuliyyət haqqında" 1934-cü il qanununda cinayətlə bilavasitə əlaqəsi olmayan şəxslər barəsində də cəza təbirlərinin müəyyən edilməsi ədalətsizliyə yol verilməsi ilə nöticələnirdi. Belə ki, cinayət edilən vaxtda xəyanətkarlıqla birlikdə yaşamış və ya onun himayəsində olmuş həddi-bülügü çatmış bütün ailə üzvləri onun niyyəti barədə heç nə bilməsələr də, seçki hüquqlarından məhrum edilir və 5 il müddətinə Sibirə sürgün edilirdi.

Cinayət-prosessual hüquq. Cinayət prosesinə aid olan ilk qanunvericiliyə 1920-ci il mayın 12-də verilmiş "Xalq məhkəməsi haqqında" dekreti və mayın 20-də imzallanmış "Azərbaycan SSR Ali Hərbi Tribunalının Əsasnaməsi haqqında" aktları daxil etmək olar. "Xalq məhkəməsi haqqında" olan dekretdə "çar" və "müsavat" hökumətlərinin qəbul etdikləri qanunlardan məhkəmə prosesində istifadə etmək qadağan edilirdi. Dekretin 21-ci maddəsində məhkəmələrdə Azərbaycan dilindən istifadə olunmasına icazə verilirdi. 24-cü maddədə isə sübut növü kimi and içmədən istifadə etmə qadağan edilir. Şahid ifadəleri and içilmədən verilirdi.

Dekretdə cinayət işinin qaldırılması, təhqiqatı və qərar verilməsi prosesinin forma və qaydaları müəyyən olunmuşdu. İbtidai istintaqın icraati xalq məhkəməsi nəzdində fəaliyyət göstərən istintaq komissiyası tərəfindən aparılırdı. İstintaq başa çatdıqdan sonra iş baxılmaq üçün 6 nəfər iclaçılardan ibarət hakimə təqdim edilirdi. 36 və 39-cu maddələrə görə istintaq komissiyasının istintaqı dayandırmaq barədəki qərarları müttəhimə və onun müdafiəcisinə elan edilməlidir. Eyni zamanda bu qərarın motivləri əsaslandırılmaqla göstərilirdi. İki həftə ərzində istintaq komissiyasının qərarından cinayət baş vermiş

yerin xalq məhkəməsindən şikayət ərizəsinə baxıldı. Əgər məhkəmə heyəti istintaqın dayandırılması motivini əsassız hesab edərdiə isə yenidən təhqiq edilmək üçün istintaq komissiyasına qaytarıldı. 1920-ci il 12 may dekretinə görə xalq məhkəməsi milis orqanları və həbsxana yerləri üzərində nəzarət etmək funksiyasına malik idi. Məhkəmə prosesində çəkişmə, şifahilik, açıqlıq, vəsitəsizlik, müdafiə hüquq kimi prinsiplərdən istifadə edilirdi. Sovet məhkəmə sistemi xalq iclaçularına çox geniş hüquqlar vermişdir. Xalq iclaçuları prosesin istənilən vaxtında sədərə etiraz etmək, cəza tədbirlərinə dair məsələni həll etmək, cəzani şərti cəzaya çevirmek və ya müqəssiri tamamilə azad etmək və s. hüququna malik idi.

Xalq məhkəməsi haqqında dekrete görə iki növ – **ittihamedici** və **bəraət** hökmü verilirdi. İttihamedici hökm tam və şübhəsiz “sübüt” əsaslanır. Bəraət hökmü isə kifayət qədər sübut və dəlillerin olmasına və məhkəmə tərəfindən cinayət hadisəsinin özünün müəyyən edilməməsi halında ola bilərdi. Sovet dövlətinin ictimai və dövlət quruluşu əleyhinə yönəldilmiş cinayət əməlləri hərbi tribunallar tərəfindən aparılırdı. 1920-ci il mayın 20-də Azərbaycanda yaradılmış hərbi tribunallar talanlar, rüşvətxorluq, saxtakarlıq, casusluq və digər bu kimi işlərə baxırdı. Tribunallarda işlər xalq iclaşlarının iştirakı olmadan aparılırdı. Hərbi tribunalların qərarından Xalq Ədliyyə Komissarlığına kassasiya qaydasında şikayət vermək olardı.

1923-cü il iyulun 16-da Azərbaycan SSR MİK-in üçüncü sessiyasında **Azərbaycan SSR-in ilk Cinayət-Prosessual Məcəlləsi qəbul edildi** və 1923-cü il sentyabrın 25-dən qüvvəyə mindi. İlk CPM bəzi əlavə və dəyişikliklərlə 1961-ci il martın 1-nə qədər qüvvədə olmuşdur. Azərbaycan SSR-in CPM-də RSFSR-in təcrübəsindən çox geniş istifadə olunmuşdu. Məcəllənin qanunçuluq prisipinə görə məhkəmənin, prokurorun, müstəntiqin və istintaq aparan digər şəxslərin hərəkətləri yalnız ədalətə və qanunun teləblərinə uyğun olmalı idi. CPM-in 19-cu maddəsində göstərilirdi ki, bütün məhkəmə iclaçları açıq keçirilir. Yalnız hərbi, diplomatik və digər dövlət sirləri ilə bağlı hər hansı bir gizli məlumatlar açıqlanan zaman məhkəmənin qərarı ilə ictimaiyyətin nümayəndələri iclas zalını tərk et-

məli idilər. 22-ci maddəyə əsasən məhkəmə prosesi Azərbaycan dilində aparılırdı.

Müttəhimin müdafiəsi bütün cinayət prosesi mərholələrində – ibtidai istintaqdan başlayaraq məhkəmə arasdırması və kassasiya icratına qədər təmin edilirdi. CPM-in 50-ci maddəsinə görə cavabdeh məhkəmə prosesində müdafiədən istifadə edə bilərdi. Əvvəlki 12 may 1920-ci il dekretində isə göstərilən qayda nəzərdə tutulmamışdı. Cinayət işi üzrə müdafiəçi kimi vəkillər kollegiyası üzvlərindən başqa müttəhimin yaxın qohumları, ictimaiyyətin nümayəndələri, dövlət idarə və müəssisələrinin, həmkarlar ittifaqlarının və digər ictimai təşkilatların nümayəndələri çıxış edə bilərdilər. Məhkəmə prosesində ittiham prokuror tərəfindən müdafiə edilirdi. Prokurora mühakimə olunanları qanunla ifşa etmək üçün bütün lazımlı olan proses-sual qaydalarдан istifadə etmək hüququna verilmişdi.

Azərbaycan SSR CPM prokurorla yanaşı dövlət idarələrinin və ictimaiyyətin nümayəndələrinə də ittihamı müdafiə etmək hüququnu verirdi. Belə ki, CPM-in 47-ci maddəsinə əsasən fəhlə-kəndli, texniki, ərzaq, sanitər və digər sahələr üzrə müfəttişlər öz həmkarlar təşkilatları adından ittihamın müdafiəsində iştirak edə bilərdilər. Fərdi ittihamçı kimi iddiaçı vəkillər kollegiyasının üzvlərindən, yaxın qohumlarından və ya özünün qanuni nümayəndələrindən, əmək müfəttişliyi, həmcinin həmkarlar təşkilatının səlahiyyətli nümayəndələrindən istifadə etmək hüququna malik idi. CPM-in 45-ci maddəsi sübut növü kimi and içməkdən istifadəni qadağan edirdi. 55-ci maddə sübutların mənbəyinə şahid ifadələrini, cavabdehin izahatını, ekspertlərin rəylerini, maddi sübutları, hadisə yerinə baxış protokolunu və digər yazılı sənədləri daxil edirdi.

SSRİ MİK 1924-cü il oktyabrın 31-də SSRİ və müttəfiq respublikaların cinayət mühakimə icraatının əsaslarını təsdiq etdi. Əsaslıarda göstərilirdi ki, cinayət təqibi prokurorluq, məhkəmə, istintaq və təhqiqat orqanları tərəfindən başlanır. Cinayətlərin ibtidai istintaqı üzərində nəzarət hüquq prokurorluq orqanlarına aid edilirdi. Azərbaycan SSR MİK və XKS 16 sentyabr 1931-ci il qərarı ilə CPM-in 277-ci maddəsinə dəyişiklik etdi. Belə ki, məhkəmə prosesində müttəhim

ona təqdim edilən ittihamları etiraf edirdisə, məhkəməyə prosesi dayandırmaq və ona son söz vermək səlahiyyəti verildi. Azərbaycan SSR MİK-in və XKS-in 10 iyun 1934-cü il birgə qərarı ilə xalq məhkəmələrinin hökmələrindən şikayət verməyin müddətləri dəqiqləşdirildi. CPM-in 343-cü maddəsinə görə şikayətçinin yaşadığı yerdən asılı olaraq qətnamədən şikayət vermək 14 gündən 10 və ya 5 günə qədər azaldılırdı. Şəhərlərdə bu 5 gün, kənd rayonları üzrə 10 gün müddətində müyyəyen edilmişdi. Eyni zamanda bu hal şikayetçiye şəxsnə hökmün surəti təqdim edildiyi andan hesablanırdı.

Mülki prosessual hüquq. Sovet hakimiyyətinin mülki-prosessual hüquqa dair ilk aktlarına 1920-ci il mayın 12-də qəbul edilmiş “Xalq məhkəmələri haqqında”, Azərbaycan SSR Hərbi İnqilab Komitəsinin 1920-ci il 12 iyul tarixli “Münsiflər məhkəməsi haqqında” dekretlərini daxil etmək olar.

Mülki prosesə dair işlərdə növbə ilə iki nəfər xalq iclaçısının iştirakı nəzərdə tutulurdu. Prosesin Azərbaycan dilində aparılmasına xüsusi diqqət veriliirdi. Azərbaycan Hərbi İnqilab Komitəsinin 8 fevral 1921-ci il əmriinə əsasən Xalq Ədliyyə Komissarlığı fevralın 24-də bütün məhkəmə orqanlarına, o cümlədən hakimlərə şəxsnə Azərbaycan dilində məhkəmə prosesini aparmaq barədə qərar verir.

Proses zamanı tərəflərə məhkəmənin tərkibinə etiraz etmək hüququ veriliirdi. Həmçinin xalq hakimi və xalq iclaçları iddiaçı və ya cavabdeh barəsində qohumluq münasibətləri olmasına və ya işdə maraqlı olmalarına dair məlumat verməyə borclu idilər.

“Xalq məhkəməsi haqqında” dekretin 68-ci maddəsinə görə bəzi işlərdə tərəflərin barışdırılmasına icazə veriliirdi. İddia ərizəsini geri götürən iddiaçının ödədiyi rüsum geri qaytarılmırırdı. Mülki işlərin qərarlarından kassasiya qaydasında Xalq Hakimləri Sovetinə şikayət vermək olardı (maddə 74). Azərbaycan SSR Xalq Ədliyyə Komissarlığı kollegiyasının 23 may 1920-ci il qərarı ilə Xalq Hakimləri Soveti yanında 36 nəfərdən ibarət hüquq müdafiəçiləri kollegiyası yaradıldı. Məhkəmə prosesində öz maraqlarını qorumaq istəyən tərəf hüquq müdafiəçisi üçün kollegiyaya müraciət etməli idi. Kollegiya üzvlərindən başqa tərəflərin nümayəndələri aşağıdakılardan olara bilərdi-

lər: a) valideynlər, övladlar, həyat yoldaşları, qardaş və bacılar; b) sovet idarələrinin hüquq məsləhətçiləri. Xalq hakimlərinin qorarları şikayət müddəti qurtardıqdan sonra icra edilirdi. Tərəflər kassasiya qaydasında şikayətdən imtina etdikdə isə qərar dərhal yerinə yetirilirdi. Məhkəmə icraçıları bir kollegiyaya daxil edilmişdilər. Xalq Ədliyyə Komissarının 1920-ci il 1 iyun qərarı ilə məhkəmə icraçılarının vezifələri göstərilirdi.

Azərbaycan SSR Hərbi İnqilab Komitəsinin 1920-ci il 12 iyul dekreti ilə münsiflər məhkəməsi yaradıldı. Dekretə görə xüsusi məhkəmələrə aid olan işlər istisna olmaqla, digər mülki işlər, o cümlədən sosial siğorta, bəzi xırda cinayət işləri münsiflər məhkəməsinin səlahiyyətinə daxil edilirdi. Münsiflər məhkəməsi qətnaməsindən şikayət bir ay müddətində kassasiya qaydasında Xalq Hakimləri Sovetinə göndərilirdi. Azərbaycan SSR MİK-in 8 fevral 1922-ci il qərarı bütün idarələrə və vəzifəli şəxslərə xalq məhkəməsinin işinə müdaxiləni qadağan edirdi.

Xalq Ədliyyə Komissarlığı tutduğu mövqedən asılı olmayaraq göstərilən qərarı pozan vəzifəli şəxslərə qarşı ciddi tədbir görməyi toləb edirdi. Hakimlərin seçiləsi prinsipi Azərbaycan SSR MİK-in 7 may 1923-ci il dekreti ilə təsdiq edilirdi. Xalq hakimləri Qəza, Föhlə və Kəndli Deputatları Sovetinin icraiyə komitəsi tərəfindən, Bakı şəhər icraiyə komitəsi tərəfindən seçilirdi. Bakı və Gəncədə dairə məhkəmələri fəaliyyət göstərirdi. Dairə məhkəmələrinin sədrləri və müavinləri Azərbaycan SSR MİK tərəfindən təsdiq edilirdi. Azərbaycan SSR MİK-in 11 iyul 1922-ci il dekreti mülki prosesdə prokurorun iştirakını nəzərdə tuturdu. 1923-cü il məhkəmə islahatına görə Azərbaycan SSR-in Ali Məhkəməsi yaradıldı. Ali Məhkəmə respublikadaki bütün məhkəmə orqanlarına nəzarət etmək, dairə məhkəmələrindən olan şikayətlərə kassasiya qaydasında baxmaq və məhkəmə orqanları ilə bağlı bütün məsələləri həll etmək hüququna malik idi. Azərbaycan SSR XKS-in 5 aprel 1922-ci il qərarı ilə əmək mübahisələrinə həll etmək üçün barışdırıcı kamer (divanxana) yaradıldı. 1932-ci il dekabrın 22-də Zaqqafqaziya Xalq Əmək Komissarlığı “Barışdırıcı kamer və münsiflər məhkəməsi haqqında Əsasnaməni” təsdiq etdi.

Azərbaycan SSR MİK-in 17 yanvar 1925-ci il qərarı ilə ilk Azərbaycan SSR Mülki - Prosesual Məcəlləsi təsdiq edilir və yanvarın 20-dən qüvvəyə minir. MPM RSFSR-in MPM əsasında hazırlanmışdır.

Azərbaycan SSR-in 1925-ci il Mülki-Prosesual Məcəlləsi 5 hissədən, 36 fəsildən və 316 maddədən ibarət idi. MPM-in birinci hissəsi (1-4-cü maddələr) mülki mühakimə prosesinin ümumi məsələlərini, o cümlədən əsas müddəələri, məhkəmədə nümayəndəlik, məhkəməyə aid işlər, məhkəmə xərcləri, cərimə, prosessual müdədət, məhkəmə çağırışı və digər məsələləri tənzim edirdi.

MPM-in ikinci hissəsi (75-190-cı maddələr) iddia məsələləri ilə bağlı məhkəmə işlərini, o cümlədən iddianın təqdim və təmin edilməsi, işin araşdırılması, icranın dayandırılması, sübut və onun təmin olunması, ekspertiza, üçüncü şəxsi müəyyən edirdi. MPM tərəflərə geniş prosessual hüquqlar verirdi. Cavabdehin məhkəmə prosesinə şəxson gəlməyi tələb olunurdu. Məcəllədə aşkarlıq, şifahilik və fasılısızlıq prinsipi təsbit edilirdi. Sübut növü kimi andiçmə qəbul edilmirdi. Mülki işlər üzrə kassasiya şikayəti müddəti qətnamə elan edildiyi gündən etibarən müəyyən edilmişdi.

XIV FƏSİL

II Dünya müharibəsi ərefəsində və müharibə illərində Azərbaycanın dövlət və hüquq tarixi (1937-1946-ci illər)

Azərbaycan SSR-in IX Fövqəladə Sovetlər qurultayı. IX Fövqəladə Sovetlər qurultayı iki mərhələdə toplanmışdı. Birinci mərhələnin ilk icası 1936-cı il noyabrın 17-də keçirildi. Qurultayın işində 477 nümayəndə iştirak etdi. IX Fövqəladə Sovetlər qurultayı 1936-cı il iyunun 12-də qəzetlərdə dərc edilmiş SSRİ-in yeni Konstitusiyasının layihəsini müzakirəyə çixardı. Qurultay SSRİ Konstitusiyasını layihəsinin ümumxalq müzakirəsinin yekunları haqqında respublika Xalq Komissarları Soveti sədrinin məruzəsini dinlədi və layihəni bəyəndi. Bununla da qurultay Azərbaycan SSR-in yeni Konstitusiyasının layihəsini müzakirə etməkdən ötrü və sonradan yenidən toplanmaq üçün birinci mərhələnin icasına yekun vurdu. 1936-cı il noyabrın 25-də Moskvada SSRİ-nin Fövqəladə Sovetlər qurultayı açıldı. ÜİK(b)P Mərkəzi Komitəsinin Baş katibi İ.V.Stalinin rəhbərliyi ilə SSRİ Konstitusiyasının layihəsi müzakirə edilərək maddə-maddə yekdilliklə qəbul edildi. Yeni Sovet Konstitusiyasına görə SSRİ-nin siyasi əsasını Xalq Deputatları Soveti, SSRİ-nin iqtisadi əsasını isə istehsal vasitələri üzərində sosialist mülkiyyəti təşkil edirdi. Konstitusiya SSRİ-də sosialist mülkiyyətinin dövlət mülkiyyəti (ümumxalq) və kooperativ-kolxoz mülkiyyəti (kolxozlara mülkiyyəti, kooperativ birləşmələrinin mülkiyyəti) formalarını müəyyən etdi. 1936-ci il 5 dekabr – SSRİ Konstitusiyasının qəbul edildiyi gün ümumxalq bayramı elan edildi. Konstitusiyaya görə SSRİ-nin federativ quruluşu müəyyən edildi. Ali dövlət hakimiyəti iki palatadan – İttifaq Soveti və Millətlər Sovetindən ibarət olan və 4 il müddətinə seçilən SSRİ Ali Sovetinə həvalə edildi. Müttəfiq respublikaların sayı 7-dən 11-ə qədər artırıldı. SSRİ-nin yeni Konstitusiyasında ittifaq dövləti-

nin səlahiyyətləri çox genişləndi. Belə ki, dövlət təhlükəsizliyinin mühafizəsi, planlaşdırma, maliyyə, inzibati-ərazi bölgüsünün dəyişməsi, mülki, cinayət, prosessual qanunvericilik, məhkəmə quruluşu ittifaqın səlahiyyətinə aid idi.

1936-ci ilin iyununda Azərbaycan SSR MİK-in Rəyasət Heyəti SSRİ Konstitusiyasının qəzetlərdə dərc edilmiş layihəsi əsasında Azərbaycan SSR-in yeni Konstitusiyasının layihəsini hazırlamaq üçün Konstitusiya Komissiyası yaratıldı. 1937-ci il fevralın 20-də Azərbaycan SSR MİK-in Rəyasət Heyəti Komissiya tərəfindən hazırlanmış və bütün respublikada müzakirə edilmiş Azərbaycan SSR Konstitusiyasının mətnini təsdiq etdi. 1937-ci il martın 10-da ikinci mərhələdə iclaşa toplanmış IX Fövqələdə Azərbaycan Sovetlər qurultayı Azərbaycan SSR-in yeni Konstitusiyasının layihəsini müzakirə edib, onu əsasən qəbul etdi. Qurultaya yaradılmış redaksiya komissiyası Konstitusiyanın layihəsində qismən dəyişikliklər edərək onu yenidən qurultayın son müzakirəsinə verdi. Beləliklə, 1937-ci il martın 14-də IX Fövqələdə Azərbaycan Sovetlər qurultayı Azərbaycan SSR-in yeni Konstitusiyasını təsdiq etdi.

Azərbaycan SSR-in 1937-ci il Konstitusiyası. Azərbaycan SSR-in 1937-ci il Konstitusiyası 14 fəsildən və 155 maddədən ibarət idi. SSRİ-nin 1936-ci il 5 dekabr Konstitusiyası əsasında təşkil edilmiş Konstitusiyada respublikanın ictimai quruluşu, siyasi və iqtisadi sistemi, vətəndaşların hüquqi vəziyyəti müəyyən edildi. Konstitusiya Azərbaycan SSR-ni fəhlə və kəndli dövləti elan etməklə sosialist dövlətinin fəhlə və kəndli sinfinin möhkəm ittifaqına əsaslandığını göstəirdi. Konstitusiyanın 3-cü maddəsinə görə Azərbaycan SSR-də hakimiyyət zəhmətkeş deputatlar Sovetinə məxsus olmaqla həmin hakimiyyət respublikanın siyasi əsasını təşkil edirdi.

Konstitusiyanın birinci fəsil 1-12-ci maddələri əhatə etməklə ictimai quruluşu əhatə edirdi. II fəsil dövlət quruluşu (13-21-ci maddələr); III fəsil Azərbaycan SSR-in ali hakimiyyət orqanları (22-41-ci maddələr); IV fəsil Azərbaycan SSR-in dövlət idarəciliyi orqanları (42-56-ci maddələr); V fəsil Naxçıvan MSSR-in ali dövlət hakimiyyət orqanları (57-66-ci maddələr); VI fəsil Naxçıvan MSSR-

in dövlət idarəciliyi orqanları (67-74-cü maddələr); VII fəsil DQMV-nin dövlət hakimiyyət orqanları (75-85-ci maddələr); VII fəsil dövlət hakimiyyətinin yerli orqanları (81-105-ci maddələr); IX fəsil Azərbaycan SSR-in dövlət büdcəsi (106-109-cu maddələr); X fəsil prokurorluq və məhkəmə orqanları (110-124-cü maddələr); XI fəsil vətəndaşların əsas hüquq və vəzifəleri (125-140-ci maddələr); XII fəsil seçki sistemi (141-150-ci maddələr); XIII fəsil dövlət dili, gerb, bayraq və paytaxt (151-154-cü maddələr) və nəhayət, 155-ci maddəni özündə birləşdirən XIV fəsil Konstitusiyada dəyişikliklər edilməsi ilə bağlı qaydaları tənzim edirdi.

Konstitusiyanın 4-cü maddəsində SSRİ-nin Konstitusiyasında olduğu kimi respublikanın iqtisadi əsasını sosialist mülkiyyətin təşkil etdiyi təsbit olundur. 6-ci maddədə dövlət mülkiyyətinə torpaq, yerin təki, sular, meşələr, zavodlar, fabriklər, saxtalar, filiz mədənləri, dəmir yolları, su və hava yolları, banklar, rabitə qurğuları, dövlət tərəfindən təşkil edilmiş iri kənd təsərrüfatı müəssisəsi olan sovxozlар, kommunal müəssisələr və əsas yaşayış fondları daxil edildi. Konstitusiya qurucularına görə her iki mülkiyyət forması xalqın və sovet cəmiyyətinin maraqlarına xidmət etməklə gələcək "kommunizm" quruluşunun maddi-texniki bazasının yaradılmasına xidmət etməli idi. 1937-ci il Konstitusiyasının 10-cu maddəsində göstərilən mülkiyyət formaları ilə yanaşı şəxsi mülkiyyətin mövcudluğu da təsdiq edildi. Vətəndaşlara məxsus şəxsi mülkiyyətə zəhmət hesabına əldə olunan gelir və onun xüsusi hesablarda olması, ev, həyətyani təsərrüfat, fərdi təlabat malları və s. daxil olmaqla onlar qanuna mühafizə edildi. Şəxsi mülkiyyətin məqsədində sovet vətəndaşlarının və onun ailə üzvlərinin maddi və mədəni tələbatını təmin etmək daxil idi.

Sovet planlı təsərrüfat sistemi Azərbaycan SSR Konstitusiyası ilə de müəyyən edildi. Hələ 1931-ci ilde Əmək və Müdafiə Şurası yarında mövcud olmuş SSRİ Dövlət Plan Komissiyası SSRİ Xalq Komissarları Soveti yanında komissiyaya cevirlərək müstəqil xalq komissarlığı hüquq əldə etdi. Beləliklə, mərkəzdən idarə olunan bütün xalq təsərrüfatının vahid dövlət planı əsasında inkişaf etdirilməsinin konstitusion əsasları təsbit olundu.

Azərbaycan SSR Konstitusiyasının II fəslində respublikanın suverenliyi müəyyən edildi. Belə ki, Azərbaycan SSR İttifaq hakimiyət orqanlarından asılı olmayaraq öz konstitusiyasına dəyişikliklər və əlavələr etmək hüququna malik idi. Respublikanın razılığı olmadan onun sərhədlərini dəyişmək olmazdı. Müttefiq respublikalar arasındakı sərhədlər isə bir respublikanın digər respublikadan təcrid olunmasına xidmət etməməli idi. Belə ki, sərhədlər daxilində müvafiq respublikanın mənafeləri qorunsa da, bu mənafelər bütün sovet xalqının ümumi mənafelərinin əleyhinə yönəlməli idi. Müttefiq respublikanın orazisi SSRİ-nin orazisinin bir hissəsi olmaqla İttifaq mənafelərinin əksinə olmamalı idi. Bütün hallarda SSRİ-nin dövlət sərhədlərində dəyişiklik etmək lazımdı. Müvafiq respublikanın razılığı tələb olunurdu. Hər bir müttefiq respublikanın, o cümlədən Azərbaycan SSR-nin vətəndaşlığı qəbul etmək respublikanın suveren hüquqlarına daxil idi. SSRİ Konstitusiyasının 21-ci maddəsinə əsasən müttefiq respublikanın vətəndaşı vahid ittifaqın vətəndaşı hesab edildi. Eyni zamanda, hər bir sovet vətəndaşı istənilən respublikanın vətəndaşı kimi tam bərabər hüquqa malik olurdu.

Azərbaycan SSR-in 1937-ci il Konstitusiyasının 16-b maddəsinə uyğun olaraq respublika SSRİ Silahlı Qüvvələrinin ayrılmaz tərkib hissəsi olmaq şartılı özünü hərbi qüvvələrini yaratmaq hüququna malik idi. 19-cu maddənin müvafiq bəndi ilə Azərbaycan SSR özünün respublika silahlı qüvvələrini təşkil etmək qaydasını müəyyən edirdi. Azərbaycan SSR-in ali idarəedici və sərəncamverici orqanı kimi Nazirlər Soveti Silahlı Qüvvələrin yaradılmasına rəhbərlik edirdi (maddə 46 "z" bəndi).

SSRİ Konstitusiyasının 17-ci maddəsinə görə SSR-yə daxil olan hər bir respublika sərbəst olaraq onun tərkibindən çıxa bilərdi. Azərbaycan SSR Konstitusiyasının 17-ci maddəsində göstərilirdi ki, "Azərbaycan Sovet Sosialist Respublikası sərbəst olaraq SSRİ tərkibində çıxmaq hüququnu özündə saxlayır". Azərbaycan SSR və digər müttefiq respublikalar birtərəfli olaraq, SSRİ ali hakimiyyət orqanlarının razılığının olub-olmamasından asılı olmayaraq ittifaq tərkibində çıxaraq, ittifaq müqaviləsini poza bilərdilər. SSRİ tərkibin-

dən çıxmaq hər bir müttefiq respublikanın ayrılmaz hüquq kimi təsdiq olunurdu.

SSRİ Konstitusiyasının 14-cü maddəsinin müvafiq bəndi ilə ümumi müttefiq miqyasında amnistiya vermek SSRİ Ali Sovetinə məxsusdur. Eyni zamanda respublika daxilində belə hüquq Azərbaycan SSR-in ali dövlət və idarəetmə orqanlarının səlahiyyətlərinə daxil idi. 19-cu maddənin müvafiq bəndi ilə respublika məhkəmə orqanları tərəfindən məhkum edilmişlərə amnistiya və əfv tətbiqi nəzərdə tutulurdu.

Azərbaycan SSR Konstitusiyasının 152 və 153-cü maddələrində respublikanın gerb və dövlət bayrağı kimi simvolları təsbit olunurdu. Suveren dövlətlər olmayan muxtar respublikaların xüsusi gerb və bayrağının olması konstitusiyada nəzərdə tutulmurdu. Muxtar respublikaların öz konstitusiyalarına uyğun olaraq onlar tərkibində olduqları müttefiq respublikanın dövlət simvollarından istifadə edirlər. Lakin hər bir muxtar respublika gerb və bayraq üzərində "Bütün ölkələrin proletarları birləşin!" ifadəsini özü ana dilində yazmaq hüququna malik idilər.

Azərbaycan SSR Konstitusiyasının XI fəsl vətəndaşların hüquv və vəzifələrinə həsr edilmişdi. Vətəndaşların siyasi hüquqları kimi söz, mətbuat, yığıncaqlar, mitinqlər, küçə hərəkətləri və nümayişlər azadlığı, habelə vicdan azadlığı təsbit olunurdu. Konstitusiyada sosial-iqtisadi hüquqlar da elan və təmin edildi. Əmək hüququ, istirahət hüququ, təhsil hüququ, qocaldıqlıda, xəstələndikdə və əmək qabiliyyətini itirəndə maddi təminat hüququ təsbit edildi. Əmək hüququ vətəndaşların işsizlik problemini aradan qaldırmağa, məhsuldar qüvvələrin artmasına xidmət edirdi. Digər hüquqlar da konstitusiya ilə təmin edildi.

1937-ci il konstitusiyası vətəndaşlara kooperativ, həmkarlar ittifaqları, gənclər, idman və müdafiə təşkilatlarında, mədəniyyət, texnika və elm cəmiyyətlərində birləşmək hüququnu müəyyən edirdi. Eyni zamanda, müxtəlif təşkilatlarda birləşmək hüququ sosializm quruculuğunu möhkəmləndirməyə və inkişaf etdirməyə xidmət etməli idi.

Konstitusiya qadınlara kişilərlə bərabər hüquqlar verirdi. Qadınlara əmək, istirahət, sosial sigorta, təhsil hüquqları təsbit edilir, döv-

lotin çoxuşaqlı analara və tək analara, habelə ehtiyacı olanlara maddi və mənəvi qayğı göstərməsi hər vasitə ilə təmin olunurdu.

Konstitusiyada vətəndaşların vəzifələri da göstərilirdi. Hər bir vətəndaş konstitusiyaya riayət etməli, qanunları yerinə yetirməli, əmək intizamına əməl etməli, ictimai vəzifəyə vicdanla yanaşmalı, sosialist birgə yaşayış qaydalarına hörmət etməli, ictimai və digər sosialist mülkiyyətini qorunmalı və möhkəmləndirməli idi. Vətənə xidmət kimi ordu sıralarına qulluq etmek ən şərəfləi vəzifə sayılırdı.

Vətəni müdafiə SSRİ-nin hər bir vətəndaşının müqəddəs vəzifəsi elan edildi. Konstitusiya vətənə xəyanəti – andı pozmağı, düşmən tərəfinə keçməyi, dövlətin hərbi qüdrətinə zərər vurmağı, casusluğu qanuna ən şiddetli cəzaya səbəb olan ən ağır cinayət hesab edirdi.

Azərbaycan SSR Konstitusiyasının XII fəslində seçki sistemi müəyyən edildi. Konstitusiyada gizli səsəvermə yolu ilə ümumi, bərabər və müstəqil seçki hüququ təsbit edildi. 1937-ci il Konstitusiyasına qədər olan bütün seçki məhdudiyyətləri ləğv edilərək, irqindən və milliyyətindən, cinsindən, dini baxışlarından, təhsilindən, oturaqlığından, sosial mənsəbliyətindən asılı olmayaraq (lakin qanunla müəyyən edilmiş məhdudiyyətlər və qadağanlar istisna edilməklə) bütün şəxslər seçkide iştirak etmək hüququ əldə edirdi. Konstitusiyannın 150-ci maddəsinə uyğun olaraq seçilmiş deputatlar istənilən vaxt səs çıxlığı əsasında geri çağırılırdı.

Konstitusiyanın XII fəslində Azərbaycan SSR-in dövlət gerbi və bayraqı təsvir edildi. Gerb və dövlət bayrağı ilə yanaşı bu fəsildə respublikanın paytaxtı da müəyyən edildi.

1937-ci il Konstitusiyasının XIV fəslində Azərbaycan SSR Konstitusiyasında dəyişiklik edilməsi qaydasi göstərilirdi. Respublika Ali Sovetinin qərarı ilə deputatların üçdə iki səs çıxluğu əsasında Konstitusiyada dəyişiklik edildi.

Konstitusiyada əhalinin sayına uyğun olaraq nümayəndelik de təsbit olundurdu. Belə ki, 12500 nəfər əhali Ali Sovetdə bir deputatla təmsil olunurdu. Ali Sovetin sədrinin 4 nəfər müavini müəyyən edilmişdi. Ali Sovetin Rəyasət Heyəti isə muxtar qurumların sayına uyğun olaraq iki müavindən, katib və 10 nəfər üzvdən ibarət olaraq seçilirdi. Konsti-

tusianın 41-ci maddəsində göstərilirdi ki, Azərbaycan SSR Ali Sovet Rəyasət Heyətinin fərمانları, həmçinin Nazirlər Sovetinin sərəncamları Azərbaycan, rus və erməni dillerində dərc edilirdi.

1937-ci il sentyabrın 18-de Fövqəladə X Ümumnaxçıvan Sovetlər qurultayı Naxçıvan MSSR-in Konstitusiyasını qəbul etdi. Naxçıvan MSSR-in Konstitusiyası SSRİ və Azərbaycan SSR-in Konsitusiyalarının əsas prinsiplərini eks etdirirdi. Eyni zamanda konstitusiyada tarixi, iqtisadi, təbii və digər xüsusiyyətlər nəzərə alınmaqla muxtar respublikaların reallıqları nəzərə alınırırdı. Konstitusianın 2-ci maddəsində Naxçıvan zəhmətkeş deputatlar Sovetinin yaranması tarixinin xüsusiyyətləri göstərilirdi.

Konstitusianın 18-ci maddəsində Naxçıvan MSSR-in Azərbaycan SSR tərkibinde dövlət, təsərrüfat və sosial-mədəni quruluq sahəsində mövcud olan müxtəlif və geniş səlahiyyətləri xarakterizə edildi. Dövlət quruluğu sahəsində muxtar respublikanın konstitusiyasının qəbul edilməsi və Azərbaycan SSR Ali Sovetinin təsdiqinə verilməsi, ona riayət olunmasına nəzarət etmək, ali dövlət və idarəetmə orqanlarını yaratmaq, yerli inzibati-orazi bölgüsü məsələlərini müəyyən etmək, həmçinin rayon və şəhərlərin sərhədləri ilə bağlı məsələləri Azərbaycan SSR Ali Sovetinin təsdiqinə vermək, muxtar respublikanın məhkəmə orqanlarını təşkil etmək və digər bu kimi məsələlər göstərilirdi.

Qanunvericilik, hüquq qaydaları və sosialist qanunçuluğu sahəsində Naxçıvan MSSR-in səlahiyyətlərinə SSRİ və Azərbaycan SSR qanunlarına muxtar respublika ərazisində riayət olunması, dövlət qaydalarının qorunması və insan hüquqlarının mühafizə olunması və s. məsələlər daxil idi.

Təsərrüfat-maliyyə quruluğu sahəsində aşağıdakı qaydalar müəyyən olunmuşdu: Naxçıvan MSSR-in dövlət bütçəsi və onun yerinə yetirilməsinin hesabatı, xalq təsərrüfatı planının təsdiq edilməsi, SSRİ və Azərbaycan SSR qanunları ilə müəyyən olunmuş qaydaya uyğun olaraq dövlət və yerli vergiləri təyin etmək, yerli sovetlərin bütçələrinə rehbərlik etmək, həmçinin siğorta və əmanətlərə nəzarət etmək, Naxçıvan MSSR tabeliyində olan sanaye, kənd təsərrüfa-

ti, ticarət müəssisələrinə və digər təşkilatlara rəhbərlik etmək, SSRİ və Azərbaycan SSR tabeliyində olan sənaye və digər müəssisələrə nəzarət etmək, yaşayış və kommunal təsərrüfatlara, yollara, nəqliyyata və yerli rabitə vasitələrinə rəhbərlik etmək.

Konstitusiyaya görə Naxçıvan MSSR-in səlahiyyətlərinə səhiyyə, sosial təminat, məktəbəqədər təbiyə, ibtidai və orta məktəb təhsili, mədəni-maarif və elm təşkilatları, bədən təbiyəsi və idman, ali təhsil işinə nəzarət və s. sahələr üzrə Naxçıvan Muxtar Respublikasında yerləşən müəssisə və təşkilatlara nəzarət etmək daxil idi.

Naxçıvan MSSR-in Konstitusiyasına görə muxtar respublika suveren hüquqlara malik deyildi. Bununla belə sisiyalist dövləti kimi onun konstitusiyasının mövcud olması xarakterik cəhət kimi qeyd olunmalıdır. İttifaq daxilində mövcud olan muxtar qurumlar, o cümlədən Naxçıvan MSSR öz konstitusiyasını SSRİ konstitusiyasının 92-ci və Azərbaycan SSR konstitusiyasının 20-ci maddəsində göstərilmiş əsaslarla qurardı. Naxçıvan MSSR-in Konstitusiyası 1941-ci il aprelin 7-də Azərbaycan SSR Ali Soveti tərəfindən təsdiq edilmişdir. Muxtar respublika konstitusiyasının 115-ci maddəsinə uyğun olaraq respublika konstitusiyasında edilən dəyişiklik deputatların üçdə iki səs çoxluğu ilə qəbul edilərək, yalnız Azərbaycan SSR Ali Soveti tərəfindən təsdiq edildikdən sonra qüvvəyə minirdi.

Naxçıvan MSSR-də ali dövlət hakimiyəti Ali Sovetə və Ali Sovetin Rəyasət Heyətinə məxsus idi. Konstitusiyaya uyğun olaraq Naxçıvan Ali Soveti muxtar respublika vətəndaşları tərəfindən ümumi, bərabər, birbaşa seçki əsasında gizli səsvermə yolu ilə dairələr üzrə hər 2 min nəfərə bir deputat norması olmaqla 4 il müddətinə seçilirdi. Geniş hüquqlara malik Naxçıvan Ali Soveti muxtar respublika ərazisində yeganə qanunverici orqan idi. Belə ki, Naxçıvan MSSR-ə məxsus bütün səlahiyyətlər daxilində dövlət, təsərrüfat və mədəni quruculuğun mühüm məsələləri Ali Sovet tərəfindən həll edilirdi. Konstitusiyaya edilən dəyişikliklər istisna olmaqla, Naxçıvan MSSR-in Ali Sovetinin qəbul etdiyi normativ aktlar muxtar respublika əraziində ali hüquqi qüvvəyə malik idi və onların Azərbaycan SSR ali hakimiyət orqanları tərəfindən təsdiq olunmasına ehtiyac yox idi.

Naxçıvan MSSR-in Konstitusiyasına görə, Ali Sovet qanunverici orqanın sədrini və iki nəfər müavini seçirdi. Ali Sovetin sədrı qanunverici orqanın iclaslarına sədrlik edir və onun daxili reqlamentini müəyyənləşdirirdi. Ali Sovet Naxçıvan MSSR-in Ali Sovetinin Rəyasət Heyətinin sədrini, iki müavini, katibi və 5 nəfərdən ibarət üzvünü, həmçinin təsərrüfat-maliyyə, dövlət quruculuğu və hüquq və sosial-mədəni quruculuq sahələri üzrə isə daimi komissiyaları seçirdi.

Naxçıvan MSSR-in Ali Soveti il ərzində iki dəfə növbəti sessiyalar toplaşırırdı. Növbədənəkən sessiyalar isə Ali Sovet deputatlarının üçdə birinin tələbi ilə çağırılırdı. Ali Sovet tərəfindən qəbul edilmiş qanunlar Azərbaycan və erməni dillərində dərc edilirdi. Qanunları Ali Sovet Rəyasət Heyətinin sədrı və katibi imzalayırdı. Naxçıvan MSSR Konstitusiyasının 3-cü maddəsində muxtar respublikanın “dövlət dili” Azərbaycan dili təsbit olunmuşdu.

Naxçıvan MSSR Konstitusiyasının 30-cu maddəsinə uyğun olaraq müxtar respublikanın Ali Sovetinin Rəyasət Heyəti Naxçıvan MSSR Ali Sovetinin sessiyasını çağırır, fərمانlar verir, qüvvədə olan muxtar respublika qanunlarını şərh edir, ümumxalq səsverməsi (referendum) keçirir, Naxçıvan MSSR Nazirlər Sovetinin, rayon və şəhər sovetlərinin qanununa uyğun olmayan qərar və sərəncamlarını ləğv edir, Ali Sovetin sessiyaları arasındaki dövrə Nazirlər Sovetinin təqdimati ilə nazirləri vəzifəyə təyin edir və ya vəzifədən azad edərək Ali Sovetin növbəti sessiyasına təsdiq edilmək üçün təqdim edir, Muxtar Respublikanın fəxri fərmanlarını müəyyən edir və onlarla təltif edirdi.

Naxçıvan MSSR-in ali icraedici və sərəncam orqanı olan Xalq Komissarlar Soveti muxtar respublika hökumətini təmsil edirdi. Azərbaycan SSR Konstitusiyasının IV fəslində və Naxçıvan MSSR Konstitusiyasının IV fəslində muxtar respublika Xalq Komissarları Sovetinin formallaşması, onun səlahiyyətləri və hüquqi statusu müəyyən edilmişdi. Xalq Komissarları Soveti muxtar respublika Ali Soveti tərəfindən komissarlardan, dövlət plan komissiyasından, Xalq Nəzarəti komitesi sədrindən, Xalq Komissarları Soveti yanında dövlət tehlükəsizlik komitesi sədrindən və Xalq Komissarları Soveti yanında tikinti və arxitektura idarəsi rəisindən ibarət olmaqla təşkil edilirdi.

Muxtar respublika Ali Məhkəməsi Azərbaycan SSR Konstitusiyasının 114-cü və Naxçıvan MSSR konstitusiyasının 76-ci maddəsinə uyğun olaraq muxtar respublika Ali Soveti tərəfindən 5 il müddətinə seçildirdi. Ali Məhkəmə Naxçıvan MSSR-də olan məhkəmələr üzərində nəzarət edirdi. Muxtar respublika Ali Məhkəməsi Ali Sovetə, onun sessiyaları arasındaki dövrde isə Rəyasət Heyətinə tabe idi. Naxçıvan MSSR-də məhkəmə işləri Azərbaycan dilində aparılırdı. Naxçıvan MSSR prokuroru SSRİ-nin baş prokuroru tərəfindən 5 il müddətinə teyin edildi. Naxçıvan MSSR prokuroru muxtar respublikanın prokurorluq sistemine rəhbərlik edirdi.

Naxçıvan MSSR-in konstitusiyasının hüquqi təbiətini xarakterizə edərək 15-ci maddəni qeyd etmek lazımdır. Belə ki, həmin maddəyə əsasən Naxçıvan MSSR-in ərazisi muxtar respublikanın razılığı olmadan dəyişdirilə bilməzdi. Muxtar respublika Azərbaycan SSR dövlət hakimiyyəti orqanlarında nümayəndələri vasitəsilə təmsil olunurdu. Azərbaycan SSR Konstitusiyasına uyğun olaraq Naxçıvan MSSR üçün deputat normaları sayı müəyyən edilmişdi. Muxtar respublika Ali Sovet Rəyasət Heyətinin sədri Azərbaycan SSR Ali Soveti Rəyasət Heyəti sədrinin müavini idi. Xalq Komissarları Sovetinin sədri isə Azərbaycan SSR hökuməti tərkibinə daxil edildi. SSRİ Konstitusiyasına uyğun olaraq Naxçıvan MSSR-dən 11 nəfər deputat SSRİ Ali Sovetinin Millətlər Soveti tərkibinə seçiliirdi.

Naxçıvan MSSR muxtar qurum olaraq Azərbaycan SSR tərkibindən çıxmış hüququna malik deyildi. Belə hüquq yalnız ikitirəfli razılıqla mümkün idi. Naxçıvan MSSR özünün dövlət simvollarına malik deyildi. Muxtar Respublika yalnız Azərbaycan SSR-in gerb və bayrağı üzərində "Naxçıvan MSSR" ifadələrini rus və Azərbaycan dillərində ifadə etməklə simvollarına malik idi.

Dağlıq Qarabağ Muxtar Vilayətinin hüquqi statusunun əsasları SSRİ Konstitusiyasının 94,95 və 99-cu və Azərbaycan SSR Konstitusiyasının 75-85-ci maddələri üzrə müəyyən edilmişdi. Azərbaycan SSR Konstitusiyasına uyğun olaraq (31-ci maddə) Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin müavinlərindən biri DQMV-dən seçiliirdi. Digər müttəfiq respublikalarda göstərilən hüquqi qayda möv-

cud olmamışdır. DQMV məhkəməsinin sədri Azərbaycan SSR Ali məhkəməsinin üzvü olurdu. Muxtar Vilayət öz ərazisində rayonlar üzrə bölgünü müəyyən edərək təsdiq etmək üçün Azərbaycan SSR Ali Sovetinə təqdim edirdi. Eyni zamanda Azərbaycan SSR-in ali dövlət hakimiyyəti DQMV sərhədlərinin dəyişdirilməsi ilə bağlı məsələləri muxtar vilayətin zəhmətkeş deputatları sovetinin icraiyyə komitəsinin razılığı ilə həll edirdi. Azərbaycan SSR Konstitusiyasının 78-ci maddəsinə görə DQMV zəhmətkeş deputatlar sovetinin qərar və sərəncamları erməni və Azərbaycan dillərində dərc edilirdi. 117-ci maddeyə uyğun olaraq muxtar vilayətdə məhkəmə işləri erməni və Azərbaycan dillərində aparılırdı.

DQMV-nin dövlət hakimiyyəti orqanı Azərbaycan SSR-in DQMV rayon, şəhər, kənd və qəsəbələrinin zəhmətkeş deputatları sovetinə seçkilər üzrə "Ösasname" yə uyğun olaraq muxtar vilayət vətəndaşları tərəfindən iki il müddətinə seçilən muxtar respublika zəhmətkeş deputatları soveti idi. Muxtar vilayət ərazisində dövlət hakimiyyətinə malik olan zəhmətkeş deputatları soveti təsərrüfat quruluğu, vilayət xalq təsərrüfatı planı, vilayət bütçəsi planı, sosial-mədəni, dövlət qaydalarının qorunması, qanunlara əməl edilməsi, vətəndaşların hüquqlarının qorunması və respublikanın müdafiə qabiliyyətinin möhkəmləndirilməsi kimi məsələləri yerinə yetirirdi. Azərbaycan SSR Konstitusiyasının 82-ci maddəsinə görə DQMV zəhmətkeş deputatları sovetinin sessiyası onun icraiyyə komitəsi tərəfindən il ərzində 4 dəfə çağırılırdı. Azərbaycan SSR ali hakimiyyət orqanları və yerli zəhmətkeş deputatları sovetinin üçdə bir hissəsinin tələbi ilə fəvqəladə sessiya çağırılırdı. Zəhmətkeş deputatlar sovetinin icraiyyə komitəsi tərkibi birinci sessiyada sədrədən, iki sədr müaviniindən, katibdən və 9 nəfər üzvdən ibarət olmaqla seçilirdi. DQMV-nin vilayət məhkəməsi muxtar vilayət zəhmətkeş deputatları soveti tərəfindən 5 il müddətinə seçilirdi. Onun tərkibinə məhkəmə sədri, sədr müavini, məhkəmə üzvləri və xalq iclasçıları daxil idi.

Mərkəzi hakimiyyət və idarəetmə orqanları. Azərbaycan SSR-de 1937-ci il Konstitusiyasının III fəsilinə görə ali dövlət hakimiyyəti orqanı respublika vətəndaşları tərəfindən 4 il müddətinə seçilən

Ali Sovet idi. Azərbaycan SSR Ali Soveti əsas sahələr üzrə fəaliyyəti istiqamətləndirməkdən ötrü daimi fəaliyyət göstəren komissiyalar seçirdi. Ali Sovetin komissiyaları xalq təsərrüfatı planını, dövlət büdcəsinin layihəsini və digər sahələr üzrə qanun layihələrini və normativ aktları hazırlayaraq ilkin nəzərdən keçirib müzakirə edir və Ali Sovetin sessiyasının təsdiqinə çıxarırdı. Ali Sovetin sessiyasına sədrlilik etmək və onun işini aparmaqdan ötrü Konstitusiyanın 28-29-cu maddələrinə uyğun olaraq Azərbaycan SSR Ali Sovetin sədri və onun iki müavini seçildi. **1937-ci il Konstitusiyasına görə Ali Sovetin sessiyaları arasındaki dövrə daimi fəaliyyət göstərən Azərbaycan SSR Ali Sovetinin Rəyasət Heyəti dövlət hakimiyyəti sistemində mühüm orqanlardan** idi. Azərbaycan SSR Ali Sovetin birinci çağırışının növbəti sessiyasında seçilən, sədrdən, iki nəfər sədr müavinindən və 13 nəfər üzvdən ibarət olan Ali Sovetin Rəyasət Heyəti öz fəaliyyətində Azərbaycan SSR Ali Sovetinin nəzarətində olmaqla, ona hesabat verirdi.

Dövlət hakimiyyətinin ali orqanlarının sistemində olan **dəyişiklik** 1937-ci il Konstitusiyasında öz əksini tapdı. Belə ki, Sovetlərə seçkilərin gizli, bərabər və müstəqil aparılması qaydasının müəyyən olunması o dövrəqədəkki **üçpıllı** dövlət hakimiyyəti orqanları (**Azərbaycan Sovetlər qurultayı, Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsi və Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsinin Rəyasət Heyəti**) sistemi əvəzində **Azərbaycan Ali Soveti və Ali Sovetin Rəyasət Heyətinə** təşkil etməyə imkan verdi. 1937-ci il Konstitusiyasının 33-cü maddəsinə uyğun olaraq Ali Sovetin Rəyasət Heyəti Azərbaycan SSR qanunlarını şərh edir, ümumxalq rəy sorğusu (referendum) keçirir, respublikanını fəxri adlarını təyin və təltif edir, Azərbaycan SSR Xalq Komissarları və Naxçıvan MSSR Xalq Komissarları Sovetinin, həmcinin DQMV zəhmətkeş deputatları Sovetinin qorar və sərəncamlarının qanuna uyğun olmadığı təqdirdə onları ləğv edir, Azərbaycan SSR Ali Sovetinin sessiyaları arasındaki dövrə xalq komissarları Sovetinin təqdimatı ilə ayrı-ayrı nazirləri vəzifədən azad edir və ya vəzifəyə təyin edir, həmin fərmanları təsdiq etmək üçün Ali Sovetin növbəti sessiyasına çıxarırdı. Azərbay-

can SSR Ali Soveti Rəyasət Heyətinin səlahiyyətlərinə Azərbaycan SSR-nin xarici ölkələrdəki diplomatik numayəndəliyini təyin etmək və ya geri çağırmaq, xarici dövlətlərin respublikada akkreditə olunmuş diplomatik nümayəndələrindən etimadnamələri qəbul etmək daxil idi. Ali Sovetin Rəyasət Heyəti daimi komissiyaların fəaliyyəti ilə bağlı bir sıra təşkilati funksiyaları da yerinə yetirirdi. Belə ki, dövlət hakimiyyəti və respublika hakimlərinin seçiləməsi ilə əlaqədar olaraq seçki dairələrini təşkil edir və seçkilərin vaxtını təyin edir, həmin orqanlara seçkilərlə bağlı əsasnaməni müəyyən edir. Beləliklə, Ali Sovetin sessiyaları arasındaki dövrə daimi fəaliyyət gösərən Rəyasət Heyəti 1937-ci il Konstitusiyasına uyğun olaraq geniş səlahiyyətlərə malik mühüm dövlət hakimiyyəti orqanı olaraq fəaliyyət göstərirdi. Ali Sovetin Rəyasət Heyətinin qəbul etdiyi bütün normativ aktlar Ali Sovetin növbəti sessiyasında mütləq təsdiq edilmək üçün gündəliyə çıxarıldı.

Azərbaycan SSR-in 1937-ci il Konstitusiyasının IV fəslində respublikanın **icraedici** hakimiyyət orqanı olan **Xalq Komissarları Sovetinin** səlahiyyətləri tənzimlənirdi. Konstitusiyaya görə ali icraedici və sərəncamverici orqan olan Azərbaycan SSR Xalq Komissarları Soveti təsərrüfatın, dövlət idarəciliyinin, sosial-mədəni quruculuğun ayrı-ayrı sahələrində rəhbərlik edirdi. Konstitusiya ali dövlət hakimiyyəti orqanları ilə icraedici və sərəncamverici orqanlar arasındaki qarşılıqlı hüquqi münasibətlərin yeni qaydalarını müəyyən edirdi. Xalq Komissarları Soveti Azərbaycan SSR Ali Soveti tərəfindən təşkil edilərək onun qarşısında məsuliyyət daşıyırıldı. Sessiyalararası dövrədə isə Xalq Komissarları Soveti Ali Sovetin Rəyasət Heyətinə hesabat verirdi. Ali Sovetin Rəyasət Heyəti hökuməti qismən və ya tamamilə istefaya göndərə bilərdi. Ali Sovetin Rəyasət Heyəti Xalq Komissarları Sovetinin qəbul etdiyi qərar və sərəncamların qanuna uyğun olmadığı təqdirdə onları ləğv edirdi. Ali Sovetin sessiyaları arasındaki dövrə Xalq Komissarları Sovetinin təqdimatı ilə komissarları vəzifəyə təyin və vəzifədən azad edən Rəyasət Heyəti həmin qərarın təsdiq olunmasını mütləq Ali Sovetin növbəti sessiyasının müzakirəsinə çıxarırdı.

Azərbaycan SSR Xalq Komissarları Sovetinin tərkibinə sədr, sədri birinci müavini və müavin, nazirlər, Dövlət plan komissiyasının 48-ci maddəsinə uyğun olaraq Ali Sovet tərəfindən yaradılmış idarə rəhbəri daxil idi. Azərbaycan SSR Xalq Komissarları Sovetinin tərkibinə vəzifəyə görə Naxçıvan MSSR Xalq Komissarları Sovetinin sədri də daxil edildi. Azərbaycan SSR Konstitusiyasının 46-ci maddəsinə uyğun olaraq Xalq Komissarları Soveti komissarlıqların və digər təsərrüfat və mədəniyyət idarələrinin işlərini birləşdirir və istiqamətləndirir, xalq təsərrüfatı planını icra etmək üçün tədbirlər görür, respublika və yerli büdcəyə nəzarət edir, ictimai qaydaların qorunması üçün tədbirlər görür, dövlətin və vətəndaşların mənafeyini və hüquqlarını təmin edir, Naxçıvan MSSR Xalq Komissarları Sovetinin işini istiqamətləndirir və yoxlayır, DQMV İcraiyyə Komitəsinin, rayon və şəhər sovetlərinin işlərinə rəhbərlik edir və onların fəaliyyətini yoxlayır, zərurət yarandıqda təsərrüfat və mədəni quruculuq sahəsində xüsusi komitə yaradırı.

SSRİ və Azərbaycan SSR-in qanun və fərمانlarının əsasında müvafiq qərar və sərəncamlar verən Azərbaycan SSR Xalq Komissarları Soveti onlarmı icra edilməsinə bilavasitə nəzarət edirdi. Xalq Komissarları Soveti DQMV-nin İcraiyyə Komitəsi, rayon və şəhər sovetlərinin, respublika komissarlıqlarının təlimatlarını leğv edə, qanun pozuntuları olan Naxçıvan MSSR Xalq Komissarları Sovetinin və Dağılıq Qarabağ Muxtar Vilayeti zəhmətkəş deputatları sovetinin, rayon və şəhər sovetlərinin qərar və sərəncamlarının icrasını dayandırıa bilərdi. Azərbaycan SSR hökumətinin səlahiyyətləri və onun qəbul etdiyi qərar və sərəncamlar respublika ərazisindəki bütün orqanlar, təşkilatlar, idarələr, vəzifəli şəxslər və vətəndaşlar tərəfindən icrası vacib olan hüquqi aktlar idi.

SSRİ Xalq Komissarlar Soveti ilə six əlaqələr yaratmaq məqsədi lə əvvələr RSSR hökuməti yanında olmuş nümayəndəlik yenidən təşkil edilərək SSRİ hökuməti yanında daimi orqana çevrilir. Daimi nümayəndəliyin vəzifəsinə SSRİ miqyasında hazırlanmış layihə və digər normativ aktların Azərbaycan SSR-ə aid hissəsində mərkəzi hökumətlə six əlaqələr yaratmaq, SSRİ büdcəsinin və xalq təsərrü-

fati planı layihəsinin müzakirəsində, həmçinin Azərbaycan SSR büdcəsi və xalq təsərrüfatı planının yerinə yetirilməsinin müzakirəsində yaranan mübahisələrin həllində iştirak etmək daxil idi. Azərbaycan SSR-in mərkəzi hökumət yanındakı daimi nümayəndəliyi onun qarşısında qoyulan vəzifələri daha da yaxşı yerinə yetirmək üçün SSRİ Ali Sovetinin Rəyasət Heyəti və Xalq Komissarları Sovetinin iclaslarında və daimi komissarların işində iştirak etmək, həmçinin İttifat miqyaslı dövlət idarələri ilə əlaqə qurmaq hüququna malik idi.

Azərbaycan SSR Konstitusiyasına görə İttifaq-respublika və respublika miqyaslı komissarlıqlar yaradılırdı. İttifaq-respublika komissarlıqları öz fəaliyyətlərində həm mərkəzi hökumətin, həm də respublika hökumətinin göstərişlərini icra edirdilər. Konstitusiyasının 51-ci maddəsinə görə komissarlar SSR İttifaqının və Azərbaycan SSR-in hökumətlərinin qərar və sərəncamları əsasında özlərinin əmr və telimatlarını verirdilər.

1946-ci il martın 15-də SSRİ Ali Sovet Rəyasət Heyətinin qərarı ilə Xalq Komissarları Sovetləri SSRİ Nazirlər Sovetinə, müttəfiq və muxtar respublikaların Nazirlər Sovetlərinə çevrildilər. Xalq Komissarlıqları isə nazirliliklər adlandırıldılar. 1947-ci ilə qədər İttifaq üzrə 12 yeni nazirlilik, o cümlədən 6 Ümumittifaq -respublika nazirliyi yaradıldı. SSRİ Nazirlər Soveti yanındakı bin neçə komitə nazirliklərə çevrildi. SSR İttifaqı nazirliliklərinin ümumi sayı 58 idi, o cümlədən onlardan 36-sı ümumittifaq və 22-si İttifaq-respublika nazirliyi idi.

Azərbaycan SSR Ali Sovet Rəyasət Heyətinin 28 mart 1946-ci il fərmanı ilə Xalq Komissarları Soveti Azərbaycan SSR Nazirlər Sovetinə çevrildi. Komissarlıqlar isə nazirliliklər adlandırıldı. Həmin fərmanla Naxçıvan MSSR-in Xalq Komissarları Soveti də muxtar respublika Nazirlər Sovetinə çevrildi. Göstərilən dəyişiklik mahiyyəti barə ilə hökumətin funksiya və səlahiyyətlərində heç bir dəyişiklik etmirdi.

SSRİ-nin 1936-ci il və Azərbaycan SSR-in 1937-ci il Konstitusiyaları şəhər, kənd, rayon, vilayət və ölkələrdə yerli hakimiyyət orqanlarının zəhmətkəş deputatlar soveti olmasına müəyyən edirdi. Azərbaycan SSR Konstitusiyasına görə, yerli sovetlər respublika qa-

nunları ilə onlara verilmiş hüquqlar dairəsində qərarlar qəbul edir və sərençamlar verir, özlərino təbe olan idarəetmə orqanlarının fəaliyətinə rəhbərlik edir, dövlət qorunmasını qanunlara riayət edilməsinə və vətəndaşların hüquqlarının qorunmasını təmin edir, yerli təsərrüfat və mədəni quruculuq işlərinin rəhbərliyini həyata keçirir, yerli büdcəni müəyyən edirdilər. Yerli zəhmətkeş deputatları Sovetlərinin icraiyyə və binagərlıq orqanları onlar tərəfindən seçilən icraiyyə komitələri idi. Zəhmətkeş deputatları Sovetləri özlərinin fəaliyyətinin ayrı-ayrı sahələri üzrə, o cümlədən bündə, sənaye, kənd təsərrüfatı, xalq maarif və s. komissiyalar seçirdilər. Daimi komissiyalar Sovetlərin yardımçı, işçi orqanları olmaqla təsərrüfat və mədəni quruculuq vəzifələrinin həllində vətəndaşları da işə cəlb etməklə zəhmətkeş deputatları Sovetlərinə kömək edirdilər.

1938-ci il iyunun 24-də Azərbaycan SSR Ali Sovetinin ilk seçkilər keçirildi. 1936-ci il Konstitusiyası əsasında seçilmiş Ali Sovet 1938-ci il iyunun 18-də ilk sessiyasına toplandı. 1939-cu ilin dekabrında yenidən Konstitusiya əsasında yerli zəhmətkeş deputatlar sovetinə seçkilər keçirildi. Beləliklə, yerli sovetlərə seçkilərin keçirilməsi ilə 1937-ci il Konstitusiyası əsasında dövlət hakimiyyətinin nümayəndəli orqanlarının yenidən qurulması başa çatdırıldı.

II Dünya müharibəsinin başlanması və Azərbaycan SSR-in müharibədə iştirakı. 1941-ci il iyunun 22-də fasist Almaniyası SSRİ-yə hücum etdi. Azərbaycan SSR da amansız müharibəyə cəlb edildi. "Barbarossa" planına görə faşistlər ildırım sürətlə müharibə apararaq Arxangelsk-Hoşterxan xəttinə çıxmış idilər. Almanmanın işgalçılıq planlarında strateji cəhətdən əlverişli mövqədə yerləşən Azərbaycan və Bakı nefti xüsusi yer tuturdu. Bakıda neftin çıxarılması, emalı və nəql edilməsi ilə əlaqədar bütün işlər 1941-ci il martın 27-də Almanyanın "Kontinental neft cəmiyyəti"nə tapşırılmışdı. Ölkədə müharibə ilə əlaqədar olaraq yaranmış yeni şərait dövlət aparatının hərbi qaydada qurulması zəruriyi yaratmışdı. Digər müttəfiq respublikalar kimi Azərbaycan da hərbi, iqtisadi və mənəvi səfərbərliyə cəlb edilmişdi. Dövlət aparatının yenidən qurulması ilk növbədə dövlət hakimiyyətinin və idarəetmənin yeni orqanlarının yaradılmasında ifadə olunurdu.

1941-ci il iyunun 30-da Dövlət Müdafiə Komitəsi (DMK) yaradıldı. Yeni dövlət sturukturunun çox geniş səlahiyyətləri mövcud idi. Belə ki, düşməni silahlı yolla dəf etməyi təşkil etmək, sənaye, nəqliyyat və kənd təsərrüfatını hərbi qaydada yenidən qurmaq, ordunu və əhalini ərzaq və sənaye malları ilə təchiz etmək, dövlət təhlükəsizliyini təmin etmək, dövlət aparatının və digər ictimai təşkilatların bütün qüvvələrini müharibə ilə bağlı vəzifələrin yerinə yetirilməsinə səfərberliyə almaq Dövlət Müdafiə Komitəsinin səlahiyyətlərinə daxil idi. Bununla belə digər ali qanunverici və iraediçi hakimiyət qurumlarının fəaliyyəti dayandırılmamış və ona hər cür köməklik göstərməyə yönəlmüşdi. SSRİ Xalq Komissarları Sovetinin sədri və ÜİK (B) P Baş katibi İ.V. Stalin Ali Komandanın tövfin edilmişdi. Dövlət Müdafiə Komitəsi 1941-ci il oktyabrın 1-dən etibarən SSRİ -nin 16 yaşdan 50 yaşı qədər kişi cinsindən olan vətəndaşları üçün məcburi hərbi təlim müəyyən etdi. Hərbi təlim Xalq Müdafiə Komissarlığına və onun yerli orqanlarına həvələ edilmişdi.

İkinci dünya müharibəsində Azərbaycandan 640 min nəfərədək adam sovet ordusu sıralarında faşistlərə qarşı döyüşlərdə iştirak etmişdir. Respublikadan olan milli diviziyyalar — 402-ci, 223-cü, 416-ci və 271-ci diviziyyalar mərdliklə döyüşlərdə iştirak edərək faşizm üzərində qələbənin təmin edilməsində əvəzsiz xidmət göstərmişdilər. 1920-ci ildən yaradılmış 77-ci Azərbaycan diviziyası 1942-ci ilə də yenidən təşkil edildi.

Azərbaycan SSR-in xalq təsərrüfatı qısa müddət ərzində hərbi qaydada təşkil olunaraq yenidən quruldu. Xüsusi Bakı neft sənayesi işçilərinin fədakarlığı nəticəsində ordunun yanacaqla təchiz edilməsində problemlər yaramadı. Neft emalı zavodlarında 22 milyon ton benzin və digər neft məhsulları istehsal edilmişdi. Sovet hərbi təyyarələrinin istifadə etdiyi benzinin 85-90% -ni Bakı verirdi.

İkinci Dünya müharibəsi illərində hərbi vəziyyət elan edilmiş yerdə müdafiə, ictimai asayış, dövlət təhlükəsizliyi əleyhinə yönəlmiş cinayətlərə hərbi tribunallar baxıldı. Sənaye müəssisələrini özbaşına tərk etmək, hərbi təlimdən yayınmaq, hərbi uçot qaydalarını pozmaq, əhali arasında şaiyələr yaymaq, həmçinin komandanlığın

lazım bildiyi hallarda hərbi hakimiyyət ehtikarlıq, qatı xuliqanlıq və s. cinayətlər haqqında işləri baxılmaq üçün hərbi tribunallara vermək səlahiyyətinə malik idi. Mühərribə illərində hərbi tribunalların sədrləri və üzvləri SSRİ XƏK və SSRİ Xalq Müdafiə Komissarlığının birgə əmri ilə təyin edilirdilər.

İkinci Dünya müharibəsi illərində İttifaq Dövləti tərəfindən müttəfiq respublikalara hərbi-qoşun birləşmələri yaratmaq səlahiyyətləri verilirdi. Eyni zamanda İttifaq Xalq Müdafiə Komissarlığı İttifaq respublika komissarlığına çevrilirdi. Belə ki, SSRİ Ali Sovetinin X sessiyası 1944-cü il fevralın 1-de "Müttəfiq respublikaların qoşun birləşmələrinin yaradılması və bununla əlaqədar olaraq İttifaq-respublika xalq komissarlığına çevriləsi haqqında" qanun qəbul etdi. Məhz yüksək peşəkarlıqları ilə fərqlənən Azərbaycan SSR-in milli diviziyaları müharibə illərində öz qəhrəmanlıqları ilə qələbənin təmin edilməsində böyük fədakarlıqlar göstərmişdilər.

1944-cü il fevralın 1-də qəbul edilmiş digər qanunla müttəfiq respublikaların xarici əlaqələr sahəsində hüdudları genişləndirildi. Azərbaycan SSR Konstitusiyasının 16-cı maddəsinin müvafiq bəndi ilə Azərbaycan xarici dövlətlərlə birbaşa əlaqələr quru bilər, diplomatik və konsulluq nümayəndəliklərini yarada bilərdi. 46-cı maddə ilə isə Azərbaycan SSR Xalq Komissarları Soveti xarici əlaqələri İttifaq hökumətinin müəyyən etdiyi ümmumi qaydalar üzrə aparmalı idi. 1944-cü il qanunu respublikalara xarici dövlət ilə bilavasitə əlaqəyə girmək, onlarla sazişlər bağlamaq və digər hüquqlar verirdi.

Hüququn inkişafı. Mülki hüquq. Mülki hüququn əsas mürdeallası SSRİ-nin 1936-cı il və Azərbaycan SSR-in 1937-ci il konstitusiyalarında və sonrakı qanunvericilikdə təsbit olunmuşdu. Yeni konstitusiyalara müvafiq olaraq mülkiyyətin əsasən iki növü - dövlətin mülkiyyəti (ümumxalq) və kooperativ-kolxozi mülkiyyəti müəyyən olunmuşdu. Ümumxalq mülkiyyəti dövlət mülkiyyətində cəmləşmişdi. Bütün xalqa məxsus olan dövlət mülkiyyəti xalqın siyasi təşkilati olan Sovet Sosialist dövlətinin sərəncamında idi. Sosialist mülkiyyətinin dövlət (ümumxalq) növünə torpaq, yeraltı sərvətlər, sular, məşələr, zavodlar, fabriklər, mədənlər, dəmiryolu, su və hava nəqliyya-

ti, banklar, rabitə vasitələri, dövlət tərəfindən təşkil edilmiş kənd təsərrüfatı müəssisələri (sovxozi, maşın-traktor stansiyaları və s.), habelə şəhərlərdə və sənaye məntəqələrindəki kommunal müəssisələr və əsas mənzil fondu daxil edilirdi. Dövlət (ümumxalq) mülkiyyətinin yeganə subyekti olan Sovet dövləti öz orqanlarının - idarələrin, müəssisələrinin, təşkilatların vasitəsi ilə mülkiyyətçinin (xalqın) səlahiyyətlərini həyata keçirirdi.

Sosialist mülkiyyətinin digər forması olan kooperativ-kolxozi mülkiyyətinin obyektinə kolxozlardakı və kooperativ təşkilatlarındakı ictimai müəssisələr, onlara məxsus mal-qara və avadanlıq, kooperativ və kolxozların istehsal etdiyi məhsul, həmçinin onların ictimai tiqintiləri daxil idi. Kooperativ-kolxozi mülkiyyəti ayrı-ayrı kolxozlara və kooperativ təşkilatlarına məxsus olan qrup mülkiyyətidir. Mülkiyyət üzərində sərəncam vermək hüquq yarınız kolxoçulara və kooperativçilərə məxsus idi.

1937-ci il Konstitusiyasında mülkiyyətin iki əsas növündən başqa, çıxdan inkişaf etmiş vətəndaşların fərdi mülkiyyətinin və kolxoçu həyətyanı mülkiyyətinin mövcud olmasını da nəzərdə tuturdu. Vətəndaşların şəxsi mülkiyyətinin mənbəyini onların zəhmətləri təşkil etdirdi. Kolxoçu həyətinin şəxsi mülkiyyətini kənd təsərrüfatı arteli nizamnaməsinə müvafiq olaraq müeyyen edilmiş kiçik həyətyanı torpaq sahəsindəki yardımçı təsərrüfat, yaşayış evi, heyvanlar, ev quşları və xırda kənd təsərrüfatı avadanlığı təşkil edirdi.

Konstitusiya özgə eməyinin istismar olunmasını istisna edən tək təsərrüfatın, kendilərin və kustarların şəxsi eməyinə əsaslanan xırda xüsusi təsərrüfatın olmasına da mümkün sayıldı.

Bəhs olunan dövrə müqavilələrdən tədəruk və podrat müqavilələri xüsusi inkişaf edirdi. Tədəruk müqavilələri təsərrüfat müəssisələrinin bağlılığı müştəqil müqavilələr olmaqla müəssisələrin səbəstliyinin inkişafına kömək edirdi. Lakin müştəqil müqavilələr sistemi müvafiq xalq komissarlıqları və ya baş istehsalçı-idarələr tərəfindən qəbul edilən əsas və ya ümumi sərtlərlə tənzimlənirdi. Podrat müqavilələri isə tikinti işlərində müvəffəqiyyətlə tətbiq edilirdi.

Bələ ki, podrat üsulundan istifadədə məqsəd tikintidə sənaye üsullarını inkişaf etdirmək idi. Podrat müqaviləsinin şərtlərinə görə tikinti həcminin yerinə yetirilməsi üçün tam məsuliyyət baş podratçının öhdəsində idi.

II Dünya müharibəsinin başlanması hüquq institutlarından da bütün vəsaitləri səfərbər etməyi, cəbhə və arxanın möhkəmləndirilməsinə xidmət edən ciddi qanun intizamı yaradılmasını tələb edirdi. Mühərribə dövründə müqavilələrin rolü daha da artırıldı. Təsərrüfat orqanları arasında ciddi müqavilə intizamının tələb olunması, müqavilələrə əməl olunmasında mühüm vasitə idi. Eyni zamanda strateji əhəmiyyət daşıyan məhsullar üzərində hökumət sərəncam verərək, təsərrüfat orqanları arasında heç bir müqavilə bağlanmadan zəruri məqsədlər üçün bölüşdürürlür.

Mühərribə iştirakçılarının və onların ailə üzvlərinin mənzil hüquqları qanunla ciddi surətdə qorunurdu. Hərbi qulluqcuların mənzil sahəsi onlar orduda xidmət edən vaxt başqa şəxslər tərəfindən tutularsa, hərbi qulluqçu xidməti qurtarır gəldikdə müvəqqəti sakın həmin mənzil sahəsi dərhal boşalmalı idi. Əks təqdirdə müvəqqəti sakın mənzil sahəsi ayrılmadan inzibati qaydada mənzildən çıxarıldı.

Mühərribə illərində **vərəsəlik hüququ** sahəsində qanunvericilikdə bəzi dəyişiklik edildi. SSRİ Ali Soveti Rəyasət Heyətinin "qanun üzrə və vəsiyyət üzrə varislər haqqında" 1945-ci il 14 mart tarixli fərmanı qanun üzrə varislərin əvvəldən məlum olan kateqoriyalarına iki yeni kateqoriya - əmək qabiliyyətini itirmiş valideynləri, habelə qardaş və bacıları da əlavə etdi. Fərmana müvafiq olaraq, əvvəller olduğu kimi qanun üzrə varislərin hamısı bərabər hüquqda varis olurdularsa, indi isə ilk növbədə uşaqlar, o cümlədən övladlığa götürülmüş uşaqlar, ər-arvad, daha sonra əmək qabiliyyətini itirmiş valideynlər və mərhumun himayəsində olmuş əmək qabiliyyəti olmayan şəxslər varis hesab edildi. İkinci növbədə əmək qabiliyyəti olan valideynlər, onlar olmadıqda isə üçüncü növbədə mərhumun qardaş və bacıları varis ola bilərdilər. Hər bir vətəndaş öz əmlakını bütünlükə və ya qismən qanun üzrə varislərdən birinə və ya bir neçəsinə, habelə dövlət orqanlarına, ictimai təşkilata vəsiyyət edə bilərdi.

Əmək hüququ. Azərbaycan SSR-in 1937-ci il Konstitusiyasının XI fəslində vətəndaşların hüquq və vəzifələri təsbit olunmuş, onların əmək, istirahət, qocaldıraqda və xəstələndikdə maddi təminat hüququ, əmək intizamına riayət etmək vəzifəsi və s. hüquqları əsas qanunla müəyyən olunmuşdu. Konstitusiya vətəndaşların işləmək vəzifəsini icra etməyi tələb edirdi. Sosializm cəmiyyətində mövcud olmuş bərabərlik prinsipi bəzi sui-istifadələr üçün şərait yaradırdı. Məhz bu baxımdan SSRİ XKS və Ümumittifaq Hemkarlar İttifaqı Mərkəzi Şurasının (ÜİHİMŞ) 1938-ci il 28 dekabr tarixli "Əmək intizamını qaydaya salmaq, dövlət ictimai siyorta təcrübəsinə yaxşılaşdırmaq və buişdə sui-istifadə halları ilə mübarizə aparmaq tədbirləri haqqında" qərarında bərabərçiliyin aradan qaldırılması, xəstəliyə görə siyorta təminatının yeni, fasiləsiz iş stajından asılı olaraq fərqli normalarını müəyyən edirdi. Mühərribə şəraitinin tələblərinə müvafiq olaraq əmək münasibətlərində dövlət bir qədər sərtləşdirilmiş siyaset apararaq işçilərin hüquqlarını möhdudlaşdırın qərarları qəbul edirdi. Belə ki, SSRİ Ali Soveti Rəyasət Heyətinin 1940-ci il 26 iyun tarixli fərmani əmək münasibətlərinin işçinən arzusu ilə birtaraflı xitam olunmasına qadağan etdi və özbaşına işdən çıxıb getmek, işə çıxmamaq (proqul) və işe gecikmək üstündə fəhlə və qulluqcular üçün cinayət məsuliyyəti müəyyən etdi. Fərmana müvafiq olaraq təshəhüt günü aradan qaldırılır və işçilər yeddi günlük iş həftəsi və 8 saatlıq iş gününe qaytarılırdı.

Yaxınlaşan faşist təhlükəsinə nəzərə alaraq dövlət sənayenin daha da inkişaf etməsi üçün istehsalatı işçi qüvvəsi ilə daim və müntəzəm təmin etməyi, ehtiyat əmək qüvvələri yaratmayı tələb edirdi. 1940-ci il oktyabrın 2-də SSRİ Ali Soveti Rəyasət Heyəti "Dövlət ehtiyat əmək qüvvələri haqqında" formanı imzaladı. Fərmana müvafiq olaraq fabrik-zavod və dəmiryol məktəblərini qurtaran məzunlar müəyyən müddədə dövlət müəssisələrinə işə göndərilirdi.

SSRİ Ali Soveti Rəyasət Heyətinin 1940-ci il 19 oktyabr fərmanı ilə bütün SSRİ Xalq komissarlıqlarına mühəndis-texniki işçiləri, müəyyən kağızçıdan olan ixtisaslı fəhlə və qulluqcuları ərazi üzrə yerləşmələrindən asılı olmayaraq, bir müəssisə və idarədən başqaşına keçirmək hüququ verildi.

Müharibə bilavasitə SSRİ ərazisində davam etdiyi üçün fəhlə və qulluqçuların kütləvi cəbhəyə celb edilməsi ilə əlaqədar idarə və müəssisə rəhbörlerine SSRİ Ali Soveti Rəyasət Heyətinin 1940-cı il 26 iyun fərmanında nəzərdə tutulan iş günü müddətindən əlavə olaraq bir saatdan 3 saatə qədər müddətə məcburi iş tətbiq etməyə icazə verilirdi. Müharibə vaxtında yalnız 16 yaşına qədər yeniyetmələrə məzuniyyət verilir, digər işləyənlər üçün isə məzuniyyət pulla əvəz edilirdi. 1942-ci ildən isə göstərilən məzuniyyətlərə verilən ödənişlər müvəqqəti olaraq dayandırıldı.

“Müharibə dövründə əmək qabiliyyətli şəhər əhalisinin istehsalatda və tikintidə işləmək üçün səfərbərliyə alınması haqqında” SSRİ Ali Sovet Rəyasət Heyətinin 1942-ci il 13 fevral tarixli fərmanına görə səfərbərlikdən boyun qaçırmış cinayət cəzasına səbəb olurdu.

Harada yaşamasından asılı olmayaraq əmək qabiliyyətli əhalinin kolxoz, sovxoza və MTS-lərdə kənd təsərrüfat işlərinə səfərbərliyə alınmasına icazə verilirdi.

Əmək hüququnda müharibə əllilərinə dövlət qayğısı daha da artmışdı. Tam pensiya ilə təmin olunan əllillər xəstələndikdə iş stajlarından asılı olmayaraq xəstəlik kağızı (bülləten) üzrə də əmək haqqını tam həcmdə alırlılar. Müharibə əllilləri birinci növbədə işə qəbul edilir, mənzil sahəsi ilə təmin edilir, qüvvətli yeməkli təmin edilir, müxtəlif kurslara, məktəblərə göndərilir, ali məktəblərə və texnikumlara qəbul olunarkən imtiyazdan istifadə edirdilər və s. üstün hüquqlara malik idilər.

Kolxozi hüququ. 1935-ci ilin fevralında II Ümmümittifaq zərbəci kolxozçular qurultayında qəbul olunmuş kənd təsərrüfatı artelinin yeni Nümunəvi Nizamnaməsi kolxozi quruluşunun daha da möhkəmləndirilməsinə kömək etdi. Yeni Nümunəvi Nizamnamə kolxozçuların ictimai mənafeyi ilə şəxsi mənafeyinin əlaqələndirilməsi prinsipinə əsaslanırdı. Bu prinsipə görə isə kolxozu ictimai istehsala öz şəxsi təsərrüfatına nisbətən üstünlük verirdi. Zərbəci kolxozçuların II qurultayı bütün kənd təsərrüfatı artellərinə 3 ay müddətində kənd təsərrüfatı artelinin Nümunəvi Nizamnaməsi əsasında öz artellərinin nizamnamələrini işleyib hazırlamağı və artel üzvlərinin ümumiyi-

ğıncağında müzakirə və tösdinq etdikdən sonra onu rayon icraiyyə komitasında qeydiyyatdan keçirməyi töklif etdi. Nizamnamədə göstərilirdi ki, artel üzvlərinin becərdikləri bütün torpaqlar dövlət mülkiyyəti olub, həmişəlik istifadə üçün kolxozçulara təhkim olunur.

Dövlət kolxozları təşkilat-təsərrüfat cəhətdən daha da möhkəmləndirmək üçün 1939-cu il mayın 27-də “Kolxozların ictimai torpaqlarını daşılmadan qorumaq tədbirləri haqqında” qərar qəbul etdi. SSRİ XKS-in göstərilən qərarına uyğun olaraq dövlət təşkilatlarının və ictimai təşkilatların kolxozlardan aldıqları torpaqlar onlara qaytarıldı. Bütün həyətyanı torpaqlar ölçüldü. Həyətyanı torpaq sahələrinin qanunsuz olaraq genişləndirilməsi, kolxozların ictimai torpaqlarının dağılıılması və uğurlanması hallarının qarşısını almaq üçün tədbirlər görüldür.

Kənd təsərrüfatı arteli nizamnaməsində nəzərdə tutulduğu kimi ölçülən həyətyanı torpaqlardan kolxozçuların və təktəsərrüfatçı kəndlilərin qanunsuz olaraq mənimsədikləri 2,5 milyon hektardan çox torpaq aşkar edildi.

Kolxozlarda intizamı möhkəmləndirmək üçün tədbirlər müəyyən edilirdi. Həyətyanı sahəni icarəyə vermək və ya başqa şəxsin istifadəsinə verməyə görə kolxozçular kolxozi üzvlüyündən çıxarılır və torpaq sahəsindən məhrum edilirlər. Kolxozçularda əmək intizamının möhkəmləndirilməsi üçün tədbirlər görülür. Hər bir əmək qabiliyyətli kolxoçuya və kolxoçu qadına məcburi əməkgünü minimumu 100-60 gün müəyyən edilmişdi. Kolxoçu qadınlar doğus dövründə, doğuşa qədər bir aylıq və doğuşdan sonra bir aylıq əmək haqqı saxlanılmaqla, işdən azad edilirdilər.

Kolxozçuların maddi maraqlarını artırmaq və onları həvəsləndirmək məqsədilə əməyin hesablanması və ödənilməsi qaydaya salınaraq tənzimlənirdi. Kənd təsərrüfatı bitkilərinin və mal-qaranın məhsuldarlığını yüksəltməyə görə əlavə əmək haqqı və mükafat sistemi müəyyən edildi. Beləliklə, ictimai istehsəlin artmasında kolxozçuların maddi marağı güclənir, kolxozlarda əmək intizamının möhkəmlənməsinə və məhsuldarlığın artmasına səbəb olurdu. Vətən müharibəsinin başlanması ilə əlaqədar olaraq kolxozçular üçün məcburi əmək-

günü minimumu artırıldı. SSRİ XKS-nin 1939-cu il 27 may tarixli qərarı ilə məcburi əməkgünü minimumu ayrı-ayrı sahələrin şəraitindən asılı olaraq 60, 80 və ya 100 gün müəyyən edilmişdirdə, mühəribə vaxtında bu minimum müvafiq surətdə artırılaraq 100, 120 və 150 əmək gününün çatdırıldı. Məcburi əməkgünü minimumunu yerinə yetirməyən kolxozçular üçün məsuliyyət müəyyən edilmişdi. Belə ki, kənd təsərrüati işləri dövrələri üzrə məcburi əməkgünü minimumunu üzürlü səbəb olmadan yerinə yetirməmiş əmək qabiliyyətlə kolxozçular məhkəməyə verilir və xalq məhkəməsinin hökmü ilə kolxozun xeyrinə əmək haqqının 25 faizinə qədəri tutulmaqla kolxozlarda 6 ay müddətinə islah əmək işinə məhkum edilirdilər. Mühəribə dövründə kolxozçular qazandıqları əməkgünü minimumundan asılı olmayıaraq məhsul yığımında hökmən iştirak etməli idilər. Məhsul yığımında iştirak etməkdən imtina edən kolxozçuları cərimə edir, onların əməkgününü müəyyən hissəsi kolxozun xeyrinə tutulurdu. 12 yaşdan 16 yaşına qədər yeniyetmə üçün də məcburi əməkgünü minimumu dövrərə bölünmədən ildə 50 gün müəyyən edilmişdi.

Mühəribə dövrünün qanunvericiliyi heyvandarlığı möhkəmləndirmək üçün kolxozlarda mal-qarani satmaq və kəsmək hüququnu məhdudlaşdırıldı. Kolxozlarda heyvanların satılması və kəsilməsi ancaq rayon torpaq səbəsinin icazəsi ilə mümkün idi.

Ailə hüququ. Mühəribə dövründə nikah və ailə münasibətlərinə aid qəbul edilmiş mühüm hüquqi aktlar SSRİ Ali Soveti Rəyasət Heyətinin 1944-cü il iyulun 8-də verdiyi "Hamilə qadınlara, çoxuşaqlı və tək analara dövlət yardımının artırılması", "Ana və uşaqların mənafeyinin mühafizəsinin gücləndirilməsi", "Qəhrəman ana" fəxri adının müəyyən edilməsi", "Analıq şərəfi" fərمانları olmuşdur. Fərmanlar nikah və ailə qanunlarında ciddi dəyişiklik ədərək ailənin daha da möhkəmlənməsinə kömək etdi.

Bəş nəfər övladı olan analar üçün "Analıq medalı", "Analıq şərəfi" ordeni mükafatları, "Qəhrəman ana" ordeni ilə təltif etməklə "Qəhrəman ana" şərəfli adı müəyyən edildi. Çoxuşaqlığa görə müavinət formasında dövlət yardımı xeyli artırıldı. Qadın üçüncü uşağı doğulduğda müavinət alındı. Əvvəller isə göstərilən müavinət yed-

dinci uşaq doğulduğdan sonra müəyyən edilirdi. Tək analar üçün dövlət yardımını müəyyən olunmaqla onlar öz uşaqlarını körpələr evlərinə, uşaq bağçalarına və s. birinci növbədə yerləşdirmək hüquq əldə etdilər.

SSRİ Ali Soveti Rəyasət Heyətinin 1944-cü il 8 iyul fərmanına qədər, VVAQ orqanlarından kənarda dini adətlər üzrə bağlanmış lakin dövlət orqanlarında qeydiyyata alınmamış nikah qanuni nikaha bərabər tutulurdu. Həmin fərmana müvafiq olaraq dövlət orqanlarında qeydiyyata alınmış nikah ər-arvad üçün hüquq və vəzifələr yaradıldı. Eyni zamanda, 1944-cü il 8 iyul fərmanına qədər faktiki nikah münasibətlərinə girmiş şəxslər faktiki nikah münasibətlərində olmalarının tarixini göstərməklə öz nikahlarını VVAQ orqanında rosmileşdirmək hüququna malik oldular. Fərmana qədər yalnız boşanma aktı tərəflərən birinin müraciəti ilə dövlət tərəfindən qeydə alınırırsa, fərman qəbul olunduqdan sonra boşanmanın məhkəmə qaydası müəyyən edilir və ancaq məhkəmə zəruri hesab etdikdə nikah pozulurdu. Məhkəmədə boşanma işinə baxılması iki mərhələdə keçirilirdi. Birinci mərhələdə barışdırmaq məqsədi ilə işə baxılır və ikinci mərhələdə məhkəmədə boşanma işi həll edilirdi. Nikahın pozulmasının əsasları müəyyən edilməsə də, hər bir boşanmanın konkret cəhətləri nəzərə alınaraq iddianın həlli məhkəmənin özünə həvalə edilirdi.

Məhkəmə prosesində məhkəmə boşanmanın səbəblərini aydınlaşdırır, tərəflərin qohumları və şahidlərinin ifadələrinən istifadə etməklə qərar qəbul edirdi. İşlərə açıq və yalnız tərəflərin iştirakı ilə baxılardı. Mühəribə dövründə himayəçilik, qəyyumluq, valideynləri cəbhədə həlak olan uşaqların övladlığa götürülməsi geniş yayılmışdı.

SSRİ Ali Soveti Rəyasət Heyətinin "Övladlığa götürmə haqqında" 1943-cü il 8 sentyabr tarixli fərmanına müvafiq olaraq övladlığa götürünen xahişi ilə övladlığa götürülən övladlığa götürürən familialiyyəsi verilir, həmin uşaqın atasının adı isə övladlığa götürürən adı kimi qəbul edilirdi. 10 yaşdan yuxarı uşaqların övladlığa götürülməsi üçün onların razılığı teləb olunurdu. SSRİ Ali Soveti Rəyasət Heyətinin 19 yanvar 1938-ci il "SSRİ vətəndaşlığı haqqında" qanununa uyğun olaraq SSRİ vətəndaşlığının qəbul etmək hüququ SSRİ Ali So-

veti Rəyasət Heyəti və müttəfiq respublikaların ali sovetlerinin rəyasət heyətinin səlahiyyətləri daxilində idi. Müttəfiq respublikaların ali sovetləri öz respublikaları ərazisində yaşayış şəxsləri yalnız vətəndaşlıqla götürə bilerdi. SSRİ Ali Sovetinin Rəyasət Heyəti isə göstərilən kateqoriyalı şəxslərdən başqa xaricdə yaşayan şəxsləri və SSRİ vətəndaşlığına qəbul etmək hüququna malik idi. SSRİ vətəndaşlığından çıxmış aktının müəyyən edilməsi müstəsna olaraq SSRİ Ali Soveti Rəyasət Heyətinin səlahiyyətlərinə daxil idi.

Cinayət hüquqı. İttifaq və respublika konstitusiyalarının qəbul edilməsindən sonrakı dövrə cinayət qanunvericiliyi cinayət məsuliyyətinin genişlənməsi və güclənməsi xətti üzrə inkişaf edirdi. Məhz, həmin illərdə bütün SSRİ-də, o cümlədən Azərbaycan SSR-də repreziya maşını yüzlərlə günahsız insanları həbs edib məhv edirdi.

1937-ci il oktyabrın 2-də SSRİ MİK xüsusi təhlükəli dövlət cinayətləri üçün azadlıqdan məhrumetmə cəzasını 10 ildən 25 ilə qədər artırmaq barədə qərar qəbul etdi. Əvvəllər cinayət sayılmayan bir sıra əməllər üçün cinayət məsuliyyəti təyin etdi. SSRİ MİK və XKS-nin 1936-ci il 27 iyun tarixli qərarı ilə qanunsuz abort etmə və buna məcbur etmə üstündə cinayət məsuliyyəti müəyyən edildi. SSRİ Ali Soveti Rəyasət Heyətinin 1940-ci il 10 avqust fərmanı ilə idarə və ya müəssisədə edilən “xırda oğurluğa” görə bir il müddətində həbsxana cəzası müəyyən edildi. Müharibənin başlanması ilə əlaqədar olaraq cinayət hüququnun xüsusiyyətləri müharibə dövrünün şəraitini ilə müəyyən edildi. 1941-ci il iyulun 6-da SSRİ XKS-nin qəbul etdiyi fərمانla əhali arasında həyəcana səbəb olan yalan şayiələr yayan şəxslər 2 ildən 5 ildək müddətində həssxana cezاسına məhkum edildilər. 1943-cü il noyabrın 15-də SSRİ Ali Soveti Rəyasət Heyəti “Dövlət sırrını yaymaq və dövlət sırrı olan sənədləri itirmək üstündə məsuliyyəti haqqında” verdiyi fərmana görə müharibə şəraitində dövlət sırrı sayılan məlumatları yayan şəxslərə ağır cəzalar verilirdi. Müharibə dövründə sosialist mülkiyyətinin, o cümlədən de şəxsi mülkiyyətin qorunması ilə dövlət mübarizəni daha da gücləndirirdi. 100 kq çörəyi, yaxud 10 kq yağı, yaxud da 10 metr parçanı məniməmək və ya dağıtmaga görə məhkəmə tərəfindən müqəssir hesab

olunan şəxslər 1932-ci il 7 avqust qanunu ilə sosialist mülkiyyətinə qəsd edən şəxslər kimi xalq düşməni elan edildilər. Həmçinin ehtikarlıqla, habelə ərzəq və sənaye malları kartoçalarından hər cür suisitifadə ilə qotı mübarizə aparılırdı. Vətəndaşların əmlakını oğurlayanları, başqa yerə köçürülmüş şəxslərin mənzillərini qarət edənləri, alman işgalçlarının təqibindən qaçmış vətəndaşların quyularda gizlədilmiş əmlaklarını oğurlayanları, köçürünlər yollarda qarət edənləri on ağır cəza gözləyirdi. Əkinləri xarab edən və ya bostanlardan oğurluq edən şəxslər qanunla iki ilə qədər müddətde azadlıqdan məhrum edildilər.

Prosessual hüquq. SSRİ-nin və müttəfiq respublikaların konstitusiyalarında bir sıra demokratik prinsiplər təsbit olunsa da, SSRİ MİK-in 1937-ci il 14 sentyabr tarixli qərarı ziyankarlıq və təxribatçılıq haqqında işlərin təhqiqatının və onlara məhkəmədə baxılmasının sadə qaydasını nəzərdə tuturdu. Göstərilən prosessual qayda müttəhim zəruri prosessual təminatlardan məhrum edirdi. İstintaq və məhkəmə təcrübəsində istifadə olunan yeni qaydalar qanunçuluq işlərinə böyük zərər vurdur. Belə ki, göstərilən prosessual müddəələri rəhbər tutaraq məhkəmədə müqəssirin cinayət etməsinin obyektiv əsaslandırılması deyil, onun etirafı həlledici sübut sayılırdı. Müharibə şəraitində ayrı-ayrı kateqoriyadan olan işlər üzrə istintaq aparılmır, bəzilərinin isə təhqiqat müddətləri azaldılır. Həmin kateqoriyadan olan işlərə “Müharibə vaxtı əmək qabiliyyətli şəhər əhalisini istehsalatda və tikintidə işləmek üçün səforbərliyə almaq haqqında” 1942-ci il 13 fevral tarixli və “Hərbi sənaye müəssisələri fehla və qulluqçularının həmin müəssisələrdən özbaşına çıxıb getmək ümidi məsuliyyəti haqqında” 1941-ci il 26 dekabr fərmanları ilə nəzərdə tutulmuş cinayətlər haqqında işlər, həmçinin kolxozçuların məcburi əməkgünü minimumunu yerinə yetirməmələri haqqında işlər və s. daxil idi. Ehtikarlıq, ahlıclar ölçüdə və çəkidiə aldاتmaq, ərzəq və sənaye malları kartoçalarından sui-istifadə etmək və s. işlər üzrə təhqiqat müddəti 15 günə qədər həddi-bülügü çatmamışların cinayətlərinə dair işlər üzrə 10 güne qədər və orduya çağırışından imtina edənlərin işləri üzrə 5 günə qədər azaldılır. Döyüş bölgələrində və hər-

bi vəziyyət elan edilən ərazilərdə hərbi tribunallara təqsirnaməni və rəndən 24 saat ərzində işlərə baxmaq hüquq verilmişdi. Tribunalların üç daimi üzvünün iştirakı ilə çıxarılan hökmədən kassasiya şikayəti qəbul edilmirdi, belə hökmələr yalnız nəzarət qaydasında ləğv edilə və ya dəyişdirilə bilərdi.

Cənubi Azərbaycanda milli-demokratik azadlıq hərəkatı (1945-46-ci illər)

İdarəcilik sistemi. İran Məclisinin (parlament) 1938-ci ildə qəbul etdiyi qanuna müvafiq olaraq ölkə ərazisi 49 şəhristanın (dairə) daxil olduğu 10 ostanlığa (vilayət) bölündürdü. Cənubi Azərbaycanın ərazi si əsasən üçüncü ostanlığın tərkibində idi. Cənubi Azərbaycanı ayrı-ayrı hissələrə parçalamaqla şovist şah rejimi Azərbaycan xalqının birliyini zəiflətməyə çalışırı. Belə ki, iri Azərbaycan vilayətlərindən olan Zəncan Tehran ostanlığına birləşdirilmişdi. Böyük iqtisadi və mədəni mərkəz olan Təbriz şəhərini bu yolla zəiflətməyə cəhd göstərildi. Cənubi Azərbaycanın bütün inzibati ərazi vahidlərinə Rza şah rejiminə sadıq olan İran memurları toyin edilmişdi.

Cənubi Azərbaycan milli-hökuməti. 1944-cü ilin oktyabrında İran Xalq Partiyası yaradılır. Demokratik azadlıqlar uğrunda mübarizə aparan İXP-nin Cənubi Azərbaycanda yerli təşkilatları təşkil edilmişdi. Sovet qoşun hissələrinin Cənubi Azərbaycana daxil olmasına dan sonra "zidd-faşist" adlı antifaşist təşkilatlar yaradılır. Tezliklə Təbriz şəhərində Azərbaycan dilində "Azərbaycan", "Ədəbiyyat səhifəsi" və s. qəzetlər nəşr olunur. Siyasi fəaliyətinə görə 1930-cu ildən İran zindanlarında həbsde yatan S.C. Pişəvəri 1941-ci ildə həbsdən azad edilir. 1944-cü ildə İran Məclisinə deputat seçilən Pişəvərinin mandati irticacı Məclis tərəfindən təsdiq edilmir. Cənubi Azərbaycan demokratik hərəkatının görkəmli xadimini olan Seyid Cəfər Pişəvərinin rəhbərliyi ilə 1945-ci ilin sentyabrında Azərbaycan Demokrat Partiyası (ADP) yaradılır. Cənubi Azərbaycan əhalisinin müxtəlif təbəqələrini birleşdirən partiya xalqın azadlıq mübarizəsinə başlıq edirdi. İran Demokrat Partiyasının Cənubi Azərbaycan təşkilatının

40 min nəfər üzvü ADP-də birləşdi. Azərbaycan xalqına bəyanatla müraciət edən ADP milli müxtariyyat, sənayenin inkişafı, ticarətin artırılması, fəhlə və kəndlilərin sosial vəziyyətlərinin yaxşılaşdırılması, əhalinin seçkilərde fəal iştirakı, xalq maarifi, səhiyyə, dövlət idarələrində Azərbaycan dilindən istifadə olunması kimi program sənədlə çıxış edirdi. Bəyanat Təbriz, Urmiya, Xoy və digər vilayətlərin 77 nəfər demokratik hərəkat nümayəndələri tərəfindən imzalanmışdı. Partiyanın orqanı olan "Azərbaycan" qəzetində partiyanın yaradılması və onun programı dərc edilir. 1945-ci ilin oktyabrında ADP-nin birinci qurultayında partiyanın program və nizamnaməsini təsdiq edir və Mərkəzi Komitə seçilir. Milli müxtariyyat, aqrar islahat, xalq maarifinin inkişaf programı və s. yekdilliliklə qəbul edilir. Qurultay demokratik hakimiyyətin özəyi kimi əyalət və vilayətlər üzrə əncümənlərin yaradılması barədə qərar çıxarır.

1945-ci ilin 20-21 noyabrında Təbriz şəhərində Milli konqres çağırılır. Onun içində xalq tərəfindən seçilmiş 744 nümayəndə iştirak edirdi. Konqresin iclasını Səttarxanın qardaşı Hacı Əzimxan aparırı. ADP-nin teklifi ilə Milli konqres özünü Müəssisələr Məclisi elan etdi. Müəssisələr Məclisi Cənubi Azərbaycan Milli Məclisine seçkilər keçirmək üçün 39 nəfərdən ibaret Milli Komitə yaratdı. Milli Məclisə ümumi, bərabər, birbaşa və gizli səsvermə keçirmək üçün qanun qəbul edildi. 1945-ci il noyabr-dekabr aylarında Cənubi Azərbaycan Milli Məclisine seçkilər keçirilir. Seçkilərdə ilk dəfə olaraq qadınlar da iştirak edirdi.

1945-ci il dekabrın 11-12-də Təbriz şəhərində xalq tərəfindən seçilmiş Milli Məclis toplandı. Məclis S.C. Pişəvərinin başçılığı ilə təşkil edilmiş hökumətin programını təsdiq etdi. Milli hökumət Azərbaycan xalqının milli müxtariyyət arzusunu həyata keçirmək üçün bütün tedbirlər görecəyini bəyan edirdi. Dekabrın 13-də İran valisi general-qubernator Bayat Təbrizi Tərk etdi. Milli hökumət dörd-həftə aqrar islahatları həyata keçirməyə başladı. Milli Məclisin 21 fevral 1946-ci il qərarı ilə kəndlilər mülkədarlara ödədikləri rentadan azad edilirdilər. Fəhlələr üçün evəzi ödənilən məzuniyyət və 8 saatlıq iş günü müəyyən edildi. Təbriz şəhərində müəssisələr açıldı.

Qiymətlər aşağı salınaraq hökumətin nəzarotinə götürüldü. Kənd təserrüfatı, sənaye ve milli banklar yaradıldı. Pul bonları əvəz edən bank cekləri buraxıldı. Təbriz, Urmiya və Zəncanda 320 ibtidai və 82 orta məktəb açıldı. Təbrizdə filarmoniya, incəsənət məktəbi, dövlət dram teatrı və Təbriz Dövlət Universiteti yaradıldı.

Cənubi Azərbaycan Milli Hökuməti ərazisində olan bütün diplomatik və digər missiyaların hüquq və toxunulmazlıqlarına hörmətlə yanaşılacağı barədə bəyanatla çıxış etdi. İran rejimi Cənubi Azərbaycan milli azadlıq hərəkatına qarşı 1946-ci ilin aprelində məkrli plan hazırlayırdı. Milli hökumətə dəmirçilər aparan **şah rejimi** 1946-ci il iyunun 13-də razılıq sazişi imzaladı. Razılığa görə Cənubi Azərbaycana **daxili idarəcilik** işlərində sərbəstlik verildi. Azərbaycan Milli Hökuməti vilayət hakimiyət orqanına, Milli Məclis isə vilayət əncüməninə çevriləməli idi. Cənubi Azərbaycan əldə etdiyi gəlirin 75%-ni öz daxili tələbatına, qalan 25%-ni isə İran dövlət xəzinəsinə köçürmək barədə razılıq əldə etdi.

İyunda bağlanmış razılıq sazişinə baxmayaraq 1946-ci il noyabrın 21-də Qavamüssəltənə hökuməti İran Məclisine keçirilən seçkilərdə qayda-qanunu qorumaq adı ilə Cənubi Azərbaycana qoşun yeritdi. Dekabrin 4-də amerikalı müşavir Şvraskopfomun rəhbərliyi ilə jandarmalar heyəti Zəncan və Miyanə ərazilərində demokratlara qarşı hücumu keçdilər. 1946-ci il dekabrın 11-də Cənubi Azərbaycan Əncüməni qan tökülməyin qarşısını almaq məqsədilə öz fövqəladə iclasında müqaviməti dayandırmaq barədə qərar qəbul etdi. Tehran rejimi 14 mindən çox Azərbaycan fədaisini məhv etdi, minlərlə insan zindana salındı.

Bələliklə, 1945-46-ci illər milli-azadlıq hərəkatı möğlubiyətə uğradı. Lakin xalq öz milli varlığı, tarixi və mədəniyyəti uğrunda gələcək mübarizə üçün şərəflə qoydu.

XV FƏSİL

1946-1985-ci illərdə

Azərbaycanın dövlət və hüquq tarixi

Azərbaycan SSR II Dünya müharibəsindən sonra. İkinci dünya müharibəsinin ağır nəticələri Azərbaycanda da özünü göstərirdi. Bütövlükde müharibənin ehtiyacları üçün işləyen müəssisələr planlaşdırılmış şəkildə məhsul buraxmağa başladı. Müəssisələrdə 8 saatlıq iş günü tətbiq edildi, əlavə icbari iş leğv olundu, fohle və qulluqçulara əvezi ödənilməklə verilən illik məzuniyyətlər bərpə edildi.

Müharibədən sonra seçki sisteminə qismən dəyişiklik edildi. SSRİ Ali Sovetinə passiv seçki hüququ 23 yaş, müttəfiq və muxtar respublikaların ali sovetlərinə namizədlər üçün isə 21 yaş müddəyən edildi. 1946-ci il fevralın 10-da SSRİ Ali Sovetinə seçkilər keçirildi və mart ayında yeni tərkibdə SSRİ Ali Soveti ilk sessiyasına toplandı. 1947-ci il fevralın 9-da Azərbaycan SSR Ali Sovetinə də seçkilər keçirildi. Sonrakı illərdə isə avtoritar rejim SSRİ Ali Sovetinin sessiyalarını müntəzəm olaraq çağırırmış, SSRİ Ali Sovetinin Rəyasət Heyəti fərmanlar verir və yalnız büdcənin müzakirəsi üçün çağırılan Ali Sovetin sessiyalarında onları təsdiq edirdi.

1945-ci ilde Dövlət Müdafiə Komitəsi leğv edildi. 1946-ci ilin iyulunda amnistiya verildi. Üç ildən çox olmayıaraq azadlıqladan mərhum edilənlər, hərbi sənaye müəssisələrindən özbaşına getməyə görə mühakime olunmuş şəxslər cəzadan azad edilirdilər. 1948-ci ilin dekabr və 1949-cu ilin fevral aylarında ilk dəfə olaraq xalq hakimləri və xalq iclasçıları seçkilər keçirildi.

50-ci illərin ortalarından başlayaraq müttəfiq respublikaların hüquqlarının genişləndirilməsi ilə əlaqədar olaraq yerli milli dəyərlər nəzərə alınmaqla respublikanın daha tam və hərtərəfli inkişafı üçün imkanlar yaranırdı. Təsərrüfatın idarə edilməsində həddən artıq mərkəzləşdirmənin aradan qaldırılması, yerli spesifik cəhətləri nəzərə

almaqla respublikanın məhsuldar qüvvələrinin daha da inkişaf etdirilməsi və daha səmərəli yerləşdirilməsi, təbii sərvətlərdən daha yaxşı istifadə olunması üçün yaxşı şərait yarandı.

1956-ci ildən başlayaraq Azərbaycan SSR Ali Soveti yanında sənaye, kənd təsərrüfatı, mədəniyyət və maarif, səhiyyə və ictimai təminat, tikinti və abadlıq üzrə daimi komissiyaların fealiyyəti bərpa edildi.

İkinci Dünya müharibəsindən sonra azərbaycanlıların tarixi-etnik torpaqlarından kütləvi surətdə deportasiyası haqqında Moskvada xüsusi plan quruldu. Mərkəzdən olan erməni lobbisinə arxalanan Yuxarı Qarabağ və Ermənistandakı erməni millətçiləri, daşnaklar XIX əsrin əvvəllerindən başlayaraq məskunlaşdıqları Qarabağ torpaqlarının Ermənistana verilməsi tələbi ilə yenidən çıxış edirdilər. 40-ci illərin ortalarında Moskvanın, bilavasitə A. Mikoyanın teşəbbüsü ilə İrəvan kommunist-daşnaklarının feal iştirakı ilə "gizli" Qarabağ hərəkatı, "Qarabağ komitəsi" yaradılmışdı. 1945-ci ilin payızında Ermənistanın partiya rəhbərliyi Moskva qarşısında Azərbaycan SSR-in Yuxarı Qarabağ bölgəsinin Ermənistana verilməsi tələbi ilə çıxış etdi. 1947-ci il dekabrın 23-də SSRİ Nazirlər Soveti "Ermənistan SSR-dən kolxozçuların və başqa azərbaycanlı ohalinin Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi haqqında" qərar verdi. 1948-ci ilin martın 10-da bir qərарla 100 min nəfər azərbaycanının 1948-1950-ci illərdə "könlüllük principinə əsasən" Azərbaycana köçürülməsi planı təsdiq edildi. Azərbaycan türklərinin yaşadığı ərazilərə isə xaricdə yaşayan etmənilərin köçürülməsinə icazə verildi.

1948-1953-cü illərdə Ermənistan SSR-dən 100 mindən çox əhali zorla Azərbaycanın Aran ərazilərinə köçürüldü. XX əsrin 70-ci illərində ermənilər tərəfindən Yuxarı Qarabağ məsələsi qaldırılsı da, respublika rəhbərliyinin qətiyyətə vəziyyətə daim nəzarət edilmiş, ermənilərin məkrili niyyətləri baş tutmamışdı.

Azərbaycan SSR-in 1978-ci il Konstitusiyası. 1977-ci il oktyabrın 7-də SSRİ-nin ikinci və sonuncu konstitusiyası qəbul edildi. 1936-ci il Konstitusiyasının qəbul olunduğu vaxtdan keçən dövrə cəmiyyətdə baş verən dəyişikliklər yeni konstitusiyanın qəbul edilməsini zəruri edirdi. Yeni konstitusiya girişdən, 9**bölmədən**, 21 fə-

sildən, 174 maddədən ibarət idi. Konstitusiyanın 6-cı maddəsində Kommunist Partiyasının cəmiyyətdəki rolu qanunvericilikdə təsbit olunmuşdu ki, bu da 80-cı illərin sonlarında etirazlara səbəb olmuş və cəmiyyətdə müzakirə obyektiñə çevrilmişdi.

1978-ci ilin martında respublika mətbuatında Azərbaycan SSR-in yeni konstitusiyasının layihəsi ümumxalq müzakirəsi üçün dərc edildi. Müzakirələrde bir sıra təkliflər, əlavələr və düzəlişlər irəli sürüldü.

1978-ci il aprelin 21-də doqquzuncu çağırış Azərbaycan SSR Ali Sovetinin növbədən kənar yedinci sessiyasında Azərbaycan Sovet Sosialist Respublikasının yeni Konstitusiyası (Əsas Qanunu) qəbul edildi. Azərbaycan SSR Konstitusiyası İttifaq konstitusiyasının əsas prinsiplərini özündə birləşdirirdi. Əsas Qanun dövlətin inkişafının həmin dövr üçün səviyyəsini yüksəltmək, ictimai münasibətləri tənzim etmək, konstitusiya 11 bölmə, 22 fəsil və 185 maddədən ibarət idi.

Konstitusiyanın birinci bölməsi Azərbaycan SSR-in ictimai quruluşunun və siyasetinin əsasları adlanmaqla 4 fəsildən və 30 maddədən ibarət idi. Dövlət və şəxsiyyət adlanan ikinci bölmə V-VI fəsilləri və 31-67-ci maddələri; Azərbaycan SSR-in Milli dövlət və inzibati ərazi quruluşu adlanan üçüncü bölmə VII-IX fəsilləri və 68-84-cü maddələri; Azərbaycan SSR xalq deputatları sovetləri və onların seçilmesi qaydası adlanan dördüncü bölmə X-XII fəsilləri və idarə orqanları adlanan beşinci bölmə XIII-XIV fəsilləri və 104-130-cu maddələri; Azərbaycan SSR-də yerli dövlət hakimiyyəti və idarə orqanları adlanan yedinci bölmə XVII-XVIII fəsilləri və 137-151-ci maddələri; Azərbaycan SSR dövlət iqtisadi və sosial inkişaf planı, Azərbaycan SSR dövlət bütçesi adlanan səkkizinci bölmə XIX-XX fəsilləri və 152-162-ci maddələri; ədalət mühakiməsi, arbitraj və prokuror nəzareti adlanan döqquzuncu bölmə XXI-XXII fəsilləri və 163-179-cu maddələri; Azərbaycan SSR-in gerbi, bayraqı, himni və paytaxtı adlanan onuncu bölmə 180-185-ci maddələri ehətə edirdi.

Siyasi sistem adlanan birinci fəslin birinci maddəsində göstəriliridi ki, Azərbaycan Sovet Sosialist Respublikası fəhlələrin, kəndlilərin və ziyanlıların, respublikanın bütün millətlərindən olan zəhmətkeşlərin iradə və mənafeyini ifadə edən sosialist ümumxalq dövlət-

dir. Respublikada bütün hakimiyət xalqa məxsusdur. Azərbaycan SSR-in siyasi əsası əvvəlki konstitusiyada göstərilən zəhmətkeş deputatlar sovetinin əvəzi olan xalq deputatları soveti idi. Bütün dövlət orqanları xalq deputatları sovetlərinin nəzərətindədir və onlara hesab verməlidirlər.

Konstitusiyanın 5-ci maddəsinə müvafiq olaraq dövlət həyatının ən vacib məsələləri ümümxalq müzakirəsinə verilir və ümümxalq səsverməsi (referendum) vasitəsilə müəyyən edilir. 6-ci maddəyə görə Azərbaycan Kommunist Partiyası sovet cəmiyyətinin rəhbər və istiqamətverici qüvvəsi, onun siyasi sisteminin dövlət və ictimai təşkilatlarının özəyi kimi təsbit olundurdu. Kommunist Partiyasının rəhbər və istiqamətverici rolunun konstitusion əsaslarla təsbit olunması totalitar və tək partiyalı cəmiyyətdə heç də tesadüfi hesab etmek olmaz. XX əsrin 20-30-cu illərində SSRİ-də möhkəmənən rejim şəraitində digər partiyaların mövcudluğu mümkün olmamışdı. Yeganı partiya kimi formalan Sov. İKP-nin siyasi direktiv və göstərişləri ilə işləyən orqanları öz fəaliyyətlərini həmin qaydalara uyğun olaraq qururdı. Partiya direktivləri dövlət hakimiyəti orqanlarının, ictimai-siyasi, təsərrüfat və mədəni quruculuğun en müxtəlif sahələrini əhatə edirdi. Siyasi sistemin, konstitusiyada göstərildiyi kimi özəyi olan Kommunist Partiyası dövlət aparatının tekmilləşdirilməsini özündə birləşdirmişdi. Totalitar rejim şəraitində siyasi rəhbərliyi həyata keçirən partiya, demək olar ki, dövlət orqanlarını əvəz edirdi.

Azərbaycan SSR-in konstitusiyasına görə, vətəndaşlar kommunist partiyasından başqa digər ictimai təşkilatlarda xalq deputatları sovetlərinə seçilmiş öz nümayəndələri vasitosilə və digər formalarda siyasi sistemin idarə olunmasında iştirak edirlər. Ən kütləvi və çoxsaylı ictimai təşkilat olan həkarlar ittifaqı ölkənin siyasi həyatında seçilər, qanun layihələrinin ümümxalq müzakirəsi və s. siyasi kompaniyalarda fəal iştirak etməklə fərqlənirdilər. İctimai təşkilatların dövlət işlərinin, ictimai siyasi, təsərrüfat sosial-mədəni məsələlərin həllində iştirak etmək hüquq konstitusiya ilə təsbit edilmişdi.

Konstitusiyanın 8-ci maddəsində əmək kollektivlərinin dövlət işlərinin və ictimai işlərin müzakirəsində və həllində, istehsalın və so-

sial inkişafın planlaşdırılmasında, kadrların hazırlanması və yerləşdirilməsində, müəssisə və idarələri idarə etmək, əmək və məişət şəraitini yaxşılaşdırmaq, istehsalın inkişafı üçün, habelə sosial-mədəni tədbirlər və maddi həvəsləndirmə üçün nəzərdə tutulan vəsaitdən istifadə etmək hüquq təsbit edildirdi.

İqtisadi sistem adlanan ikinci fəsildə Azərbaycan SSR-də mülkiyyət formaları - vətəndaşların mülkiyyəti, kollektiv mülkiyyət və dövlət mülkiyyəti təsbit edildi. Dövlət mülkiyyətin müxtəlif formalarının inkişafı üçün zəruri şərait yaradır və bunların bərabər müdafiəsi ni təmin edirdi.

Azərbaycan SSR Konstitusiyasının ikinci fəslində iqtisadi sahədə aşağıdakı dövlət normaları təsbit olunmuşdu: 1) Azərbaycan SSR-in iqtisadi sistemində sosialist mülkiyyəti formaları (maddə 10); 2) şəxsi mülkiyyət (maddə 11); 3) kollektivlərin mülkiyyəti (maddə 12); Naxçıvan MSSR-in DQMV-nin inzibati ərazi qurumlarının mülkiyyətindən ibarət olan Azərbaycan SSR mülkiyyətinin Azərbaycan SSR-in dövlət mülkiyyəti olması (maddə 13); 4) əməyin mükafatlandırılması, ictimai istehsalın ali məqsədi (14-15-ci maddələr); 5) respublika iqtisadiyyatının vahid SSRİ xalq təsərrüfatı kompleksinin tərkib hissəsinə daxil olması (maddə 16); 6) fərdi şəxsi əməyin qanunla yol verilməsi (maddə 17); 7) ətraf mühitin və təbiətin qorunması üçün tədbirlər görülməsi (maddə 18).

İstehsal vasitələri üzərində sosialist mülkiyyəti **dövlət** (ümümxalq) mülkiyyətindən və **kolxoz-kooperativ** mülkiyyəti formalarından ibarətdir. Kolxoz-kooperativ mülkiyyəti formalarını inkişaf etdirib dövlət mülkiyyəti səviyyəsinə çatdırmaq və hor iki mülkiyyət formasını vahid mülkiyyətde birləşdirmək nəzərdə tutulurdu. Həmkarlar ittifaqı və digər ictimai təşkilatların əmlaklı sosialist mülkiyyəti olmaqla qanunla qorunurdu.

Konstitusiyada vətəndaşlara məxsus şəxsi mülkiyyət sosialist mülkiyyəti elan olunmaqla, onun yardımçı xarakter daşıdığı göstərişlərdi. Kəndli təsərrüfatı və şəxsi yardımçı təsərrüfat ilə məşğul olmaq və qanunda nəzərdə tutulmuş digər məqsədlər üçün vətəndaşlar ömürlük mülkiyyətdə, habelə istifadədə torpaq sahələrinə malik

ola bilərdi. Vətəndaşların mülkiyyəti onların şəxsi sərvəti elan olunmaqla ondan maddi, mənəvi tələbatı ödəmək, təsərrüfat fəaliyyəti və qanunla qadağan olunmamış digər fəaliyyət üçün müştəqil istifadə etmək təsbit olunurdu. Vətəndaşın əmlaka vərəsəlik hüququ qanunla təsdiq edilir və qorunurdu.

Konstitusiyada sosializmin “hər kəsden qabiliyyətinə görə, hər kəsə əməyinə görə” prinsipini təsbit edərək dövlət əmək və istehlak ölçüsünə nəzarət edirdi. İctimai istehsalın ali məqsədi adamların getdikcə artan maddi və mənəvi tələbatını ödəməkdən ibarət idi.

İqtisadiyyata rəhbərlik mərkəzləşdirilmiş qaydada, dövlət iqtisadi və sosial inkişaf planları əsasında, sahə və erazi prinsiplərini nəzərə almaqla həyata keçirilirdi. Azərbaycan SSR iqtisadiyyatı vahid xalq təsərrüfatı kompleksinin tərkib hissəsi kimi müəyyən edilirdi.

Konstitusiya respublikada kustar sənətkar peşələrini, kənd təsərrüfatı, əhaliyə möşət xidməti sahəsində fərdi əmək fəaliyyətini qanunla yol verilən mülkiyyət elan etməklə, fərdi əmək fəaliyyətini nizama salır, ondan cəmiyyətin xeyrine istifadə olunmasını təmin edirdi.

Azərbaycan SSR-in 1978-ci il Konstitusiyasının birinci bölməsinə 1937-ci il Konstitusiyasında xüsusi olaraq təsbit olunmamış “Sosial inkişaf və mədəniyyət” adlanan III fəsil (19-20-ci maddələr) daxil etmişdi. 19-cu maddədə göstərilirdi ki, Azərbaycan SSR-in sosial əsasını fəhlələrin, kəndlilərin və ziyalıların sərsilməz ittifaqı təşkil edir. Dövlətin sosial sahədə apardığı siyaset cəmiyyətin sosial yekincisiyyinin güclənməsinə, fəhlələrlə kəndlilər arasında sinfi fərqlərin, şəhərlə kənd arasında, eqli əməklə fiziki əmək arasında əsas fərqlərin silinməsinə, bütün millətlərin və xalqların hərtərəfli inkişaf etməsinə və bir-birinə yaxınlaşmasına kömək etmək kimi deklarativ xarakterli hüquqlar təsbit edildi.

Konstitusiyaya müvafiq olaraq, dövlət zəhmətkeşlərin əmək şəraitinin yaxşılaşdırılması, əməyin mühafizəsi, əmək haqqının yüksəldilməsi, əməyin elmi təşkili, bütün istehsal proseslərinin təkmilləşdirilməsi əsasında ağır fiziki əməyin azaldılması üçün ardıcıl tədbirlər görülür, kənd təsərrüfatında elmi-texniki tərəqqinin tətbiq edilməsi, kənd təsərrüfatı əməyini sənaye əməyinin bir növünə çevirmək üçün ardıcıl program həyata keçirirdi.

Konstitusiyada əmək haqqının yüksəldilməsi vasitəsi kimi əmək məhsuldarlığının artırılması nəzərdə tutulurdu. Dövlət icimai istehlak fondları yaradır, bu fondların artırılmasını və ədalətlə bölüşdürülməsini təmin edirdi.

25-27-ci maddələrdə sosial və mədəniyyət sahəsində dövlətin apardığı siyasetin əsasları təsbit olunurdu. Vətəndaşların ümumtəhsil və peşə hazırlığını təmin edən gənclərin mənəvi və fiziki inkişafına xidmət edən, vahid xalq maarifi sistemi mövcuddur və daim təkmilləşir. Dövlət mədəniyyətin, adamların mənəvi və estetik tərbiyəsinin, onların mədəni səviyyəsinin yüksəldilməsinin, peşəkar incəsənətin və bədii xalq yaradıcılığının inkişafının qayğısına qalır.

Birinci bölmənin “xarici siyaset fealiyyəti və sosialist vətənin müdafası” adlanan sonuncu IV fəsil də əvvəlki konstitusiyada olmayışdır. Lakin məlumdur ki, Azərbaycan SSR müştəqil xarici siyaset aparmamış və əslinde bu hüquqlar İttifaq Hökumətinə verilmiş və SSRİ Konstitusiyası ilə müəyyən edilmiş xarici siyasetin məqsədlərinə, vəzifelerinə və prinsiplərinə uyğunlaşdırılmışdı. SSRİ-nin 1977-ci il Konstitusiyasının 28-ci maddəsində isə göstərilirdi ki, SSRİ-nin xarici siyasetinin başlıca məqsədi sülh siyasetini dönmədən həyata keçirmək, xalqların təhlükəsizliyini möhkəmləndirmək və geniş bəynəlxalq əməkdaşlıq uğrunda mübarizə aparmaqdan ibarətdir.

Azərbaycan SSR Konstitusiyasının 28-ci maddəsinə müvafiq olaraq Azərbaycan SSR-də müharibə töbliği aparmaq qadağan idı.

Müttefiq respublikaların, o cümlədən Azərbaycan SSR-in təhlükəsizliyinin və müdafiə qabiliyyətinin təmin edilməsi İttifaq Silahlı Qüvvələrinə həvələ edilirdi. Azərbaycan SSR SSRİ Silahlı Qüvvələrinin lazım olan hər şəyə təchiz olunmasında iştirak edir (madde 30). Azərbaycan SSR vətəndaşları üçün SSRİ Silahlı Qüvvələrində ümumi əsgəri vəzifə müəyyən edilmişdi. SSR İttifaqı qanunvericiliyində ölkənin təhlükəsizliyini təmin etmək və müdafiə qabiliyyətini möhkəmlətmək sahəsində dövlət orqanlarının, ictimai təşkilatların, vəzifeli şəxslərin və vətəndaşların vəzifələri təsbit olunurdu.

Azərbaycan SSR-in 1978-ci il Konstitusiyasının, cəmiyyətin siyasi və iqtisadi əsasının təşkilində şəxsiyyətin hüquqi vəziyyətindən,

vətəndaşların hüquqlarından və vəzifelərindən bəhs edən və "Dövlət və şəxsiyyət" adlanan ikinci bölməsi də əvvəlki Konstitusiyada olmamışdır. 31-ci maddədə göstərilir ki, vahid ittifaq vətəndaşlığına uyğun olaraq Azərbaycan SSR-in hər bir vətəndaşı SSRİ vətəndaşdır. Sovet vətəndaşlığının əldə edilməsi və itirilməsinin əsasları və qaydaları SSRİ vətəndaşlığı haqqında qanunla müəyyən olunmuşdu. Azərbaycan SSR vətəndaşları xaricdə Sovet dövlətinin müdafiəsi və himayəsindən istifadə edirlər. Vətəndaşların hüquq bərabərliyi - qanun qarşısında bərabərlik, qadın ve kişinin hüquqlarının bərabərliyi və s. iqtisadi, siyasi, sosial və mədəni həyatın bütün sahələrində təmin edilirdi. Qadın hüquqları konstitusiyanın 33-cü maddəsi ilə geniş təsbit edilirdi. Bu hüquqların həyata keçirilməsi təhsil almaqdə və peşə hazırlığı keçməkdə, əməkde, əmək haqqı almaqdə və işdə irəli çəkilməkdə, ictimai-siyasi və mədəni fealiyyətdə qadınlara kişilərlə bərabər imkanlar verilməkdə, həmçinin qadınlara əməyinin və sağlamlığının mühafizəsi sahəsində xüsusi tödbirlərdə, qadınlara əməyi analıq vəzifəsi ilə əlaqələndirmək imkanı verən şərait yaratmaqdə, anaları və uşaqları hüquqi cəhətdən müdafiə etməkdə, onlara maddi və mənəvi yardım göstərməkdə, o cümlədən hamilə qadınlara və analara haqqı ödənilən məzuniyyət verməkdə və digər güzəştlər edilməkdə, azyaşlı uşaqları olan qadınlara iş vaxtı tədricən qısaltmaqdə ifadə edilirdi.

Konstitusiyada əcnəbi vətəndaşlara və vətəndaşlığı olmayan şəxslərə qanunla nəzərdə tutulan hüquq və azadlıqlar verilirdi. 36-ci maddədə əcnəbilərə siğnacaq hüququ verilməsi nəzərdə tutulurdu.

Azərbaycan SSR vətəndaşlarının əsas hüquq və azadlıqlarından bəhs edən VI fəsildə göstərilirdi ki, hüquq və azadlıqlardan istifadə etmək cəmiyyətin və dövlətin mənafeyinə, digər vətəndaşların hüquqlarına zərər vurmaqlıdır.

Azərbaycan SSR vətəndaşlarının əmək və istirahət hüququ, qaldırıqda, xəstələndikdə, həmçinin əmək qabiliyyətini tamamilə və ya qismən itirdikdə və ailə başçısını itirdikdə maddi təminat hüququ, sağlamlığın mühafizəsi hüququ, mənzil hüququ, təhsil hüququ, mədəniyyət nailiyyətlərindən istifadə hüququ, dövlət işlərinin və icti-

mai işlərin idarə olunmasında iştirak etmək hüququ, dövlət orqanlarına və ictimai təşkilatlara onların fəaliyyətini yaxşılaşdırmaq barəsində təkliflər vermək, işdə olan nöqsanları tənqid etmək hüququ, ictimai təşkilatlarda birləşmək hüququ təsbit edildi.

Azərbaycan SSR konstitusiyası vətəndaşlara söz, mətbuat, yiğincəq, mitinq, küçə yürüyüş və nümayiş azadlığı, elmi, texniki və bədii yaradıcılıq azadlığı, vicedan azadlığı şəxsiyyətin toxunulmazlığı, mənzil toxunulmazlığı barəsində, yazışmanın, telefon danışqlarının və telegraf rabitəsinin gizli saxlanması bəredə təminat verirdi.

Konstitusiyanın 39-cu maddəsində fəhlə və qulluqçular üçün 41 saatdan çox olmayan iş həftəsi müəyyən edilmişdi. Kolxozçuların iş vaxtı və istirahət müddəti koxozçular tərəfindən nizama salınırdı. 43-cü maddədə Azərbaycan SSR vətəndaşlarının təhsilin bütün növlerində pulsuz oxuması hüququ tətib olunmuşdu. Dövlət şagird və tələbələrə dövlət təqaüdü verilməsi və güzəştlər edilməsi müəyyən edirdi.

Konstitusiyanın 47-ci maddəsi tənqid üstündə təqib qadağan edir və tənqid üstündə təqib edən şəxslərə qarşı məsuliyyətə cəlb etməyi nəzərdə tuturdu.

Azərbaycan SSR vətəndaşlarının vicedan azadlığını müəyyən edən 50-ci maddə məscid və kilsənin dövlətdən, məktəbin isə məscid və kilsədən ayrıldığını bildirirdi.

Konstitusiya vətəndaşların hüquq və azadlıqları ilə yanaşı onların vəzifelərini də təsbit edirdi. Hər bir vətəndaş Azərbaycan SSR və SSRİ konstitusiyasına, sovet qanunlarına, sosialist birgəyəşayış qaydalarına hörmət etməli, sovet vətəndaşı kimi yüksək adı ləyaqətlə daşımağa borcludur.

Azərbaycan SSR vətəndaşı sosialist mülkiyyətini qorunmalı və möhkəmləndirməlidir. SSRİ Silahlı Qüvvələrinin sıralarında əsgəri xidmət keçmək, digər şəxslərin hüquqlarına və qanuni mənafeyinə hörmət etmək, cəmiyyətə zidd hərəkətlərə qarşı barışmaz olmaq, ictimai asayışın qorunmasına hər vasitə ilə kömək etmək, uşaqların tərbiyəsinə qayğı göstərmək, onları ictimai faydalı əməye hazırlamaq vətəndaşların vəzifəsidir.

Konstitusiyanın üçüncü bölümündə Azərbaycan SSR-in milli dövlət və inzibati ərazi quruluşu təsbit olunmuşdu. 68-ci maddədə göstərilir ki, Azərbaycan SSR suveren sosialist dövləti olmaqla, öz xalqının öz müqəddərətini sərbəst teyin etməsi nəticəsində könüllülük və hüquq bərabərliyi əsasında SSRİ-nin təşkilhäqqında müqavilə bağlayaraq digər müttəfiq respublikalarla birlikdə çoxmillətli ittifaq dövlətinidə - Sovet Sosialist Respublikaları İttifaqında birləşmişdir.

Azərbaycan SSR-in suverenliyi ali qanunvericilik, icra və məhkəmə fealiyyətinin öz ərazisində müstəqil həyata keçirilməsində ifadə olunurdu. Belə ki, SSRİ Konstitusiyasının 73-cü maddəsində göstərilənlər istisna olmaqla, Azərbaycan SSR öz ərazisində dövlət hakimiyyətini müstəqil həyata keçirirdi, 69-cu maddəyə müvafiq olaraq Azərbaycan SSR SSRİ-dən azad surətdə çıxməq hüququnu özündə saxlayırdı.

1978-ci il Konstitusiyasının 70-ci maddəsi daha çox diqqəti cəlb edir. Həmin maddəyə uyğun olaraq Azərbaycan SSR-in ərazisinin onun razılığı olmadan dəyişdirilməməsi təsbit olunsa da, daha sonra göstərilirdi ki, Azərbaycan SSR ilə digər müttəfiq respublikalar arasında sərhədlər müvafiq respublikalarla qarşılıqlı saziş əsasında dəyişdirilə bilər və bu saziş SSRİ İttifaqı tərəfindən təsdiq edilməlidir. Məhz 90-ci illərin sonlarında İttifaq rəhbərliyi və erməni-dəşnak ünsürlər DQMV-nin sosial-iqtisadi inkişafı bəhanəsi ilə konstitusiyasının qeyd etdiyimiz maddəsi əsasında öz məkrli niyyətlərini həyata keçirmək istəyirdilər. Lakin həmin dövrəkəi güclü xalq hərəkatı bu niyyətin baş tutmasının qarşısını alsa da, 90-ci illərin əvvəllərində ermənilər öz havadarlarının gücü ilə Yuxarı Qarabağ və ətraf rayonları müvvəqəti işgal etdilər.

Azərbaycan SSR-in 1978-ci il Konstitusiyasının VIII fəslində Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının və IX fəslində Dağlıq Qarabağ Muxtar Vilayətinin səlahiyyətləri ilə bağlı həmin muxtar qurumların dövlət hakimiyyəti orqanlarının hüquqi statusu müəyyən edildi. 79-cu maddəyə müvafiq olaraq Naxçıvan MSSR-in SSRİ Konstitusiyasına və Azərbaycan SSR Konstitusiyasına müvafiq olan və Naxçıvan MSSR-in xüsusiyyətlərini nəzərə alan öz

konstitusiyası vardır. Naxçıvan MSSR-in SSRİ konstitusiyası və Azərbaycan SSR konstitusiyasına uyğunlaşdırılmış yeni konstitusiyası 1978-ci ilin mayında qəbul edilmişdi.

IX fəslin 83-cü maddəsində göstərilirdi ki, Dağlıq Qarabağ Muxtar Vilayəti Azərbaycan SSR-in tərkibindədir. DQMV haqqında qanun Vilayət xalq deputatları sovetinin təqdimi ilə Azərbaycan SSR Ali Soveti tərəfindən qəbul edilir. Konstitusiyanın 84-cü maddəsinə müvafiq olaraq, 1981-ci il iyulun 16-da Azərbaycan SSR Ali Soveti Dağlıq Qarabağ Muxtar Vilayət haqqında Azərbaycan Sovet Sosialist Respublikasının qanununu təsdiq etmişdi.

Konstitusiyanın dördüncü bölümündə Azərbaycan SSR Xalq deputatları sovetləri və onların seçilməsi qaydası təsbit olunurdu. Azərbaycan SSR-in 1937-ci il konstitusiyasından sonrakı dövr ərzində yerli sovetlər 2 il, Ali Sovet isə 4 il müddətine seçilirdi. Yeni konstitusiyanın 86-ci maddəsinə müvafiq olaraq Azərbaycan SSR Ali Sovetinin və Naxçıvan MSSR Ali Sovetinin vəkalət müddəti 5 il, yerli xalq deputatları sovetlərinin isə iki il yarım müəyyən olmuşdur. Xalq deputatları Sovetlərinə seçkilər müvafiq sovetlərin vəkalət müddətinin qurtarmasına aži iki ay qalmış teyin edilir. SSRİ konstitusiyasının 145-ci maddəsinə əsasən SSRİ -də dövlət hakimiyyətinin yerli orqanları ölkə, vilayət, muxtar vilayət, muxtar mahal, şəhər, rəyon, şəhərlərdeki rayon, qəsəbə, kənd xalq deputatları sovetləridir.

Xalq deputatları Sovetləri müvafiq olaraq öz ərazisində dövlət, təsərrüfat quruculuğunu və sosial və mədəni quruculuğun bütün sahələrinə rehbərlik edir, qərarlar çıxarır, qərarların icrasını təmin edir və onların həyata keçirilməsinə nəzarət edir. 88-ci maddəyə müvafiq olaraq xalq deputatları Soveti zəhmətkeşlərin ictmai nəzarəti ilə birləşən xalq nəzarəti orqanları təşkil edirlər. Xalq nəzarəti orqanları dövlət planları və tapşırıqlarının yerinə yetirilməsinə nəzarət edirdi.

Yerli xalq deputatları Sovetləri daimi komissiyalar seçir, icra və sərəncam orqanları - sovetlərin icraiyə komitələrini təşkil edirdilər. Hər yeni çağırışın birinci sessiyasında deputatlardan ibarət daimi komissiyalar seçilirdi. Komissiyalar ictmai-mədəni və təsərrüfat quruculuğunu, o cümlədən bündə-maliyyə, xalq maarifi, sohiyyə, ictmai

tominat, ticarət və ictimai iaşə və s. sahələr üzrə fəaliyyət göstərirdilər. Eyni zamanda dövlət və təsrrüfat idarəciliyinin ayrı-ayrı sahələrinin rəhbərlik etmək üçün təşkil edilmiş icraiyyə komitələrinin aşağı sovetlərdə - kənd, qəsəbə və kiçik şəhər sovetlərində yaradılması nəzərdə tutulurdu. Yerli sovetlərin icraiyyə komitələrinin şöbə və idarələri iki qat tabelik prinsipi üzrə təşkil olunur ve fəaliyyət göstərildər. Onlar yuxarı sovetlərin (rayon, şəhər, vilayət), həmcinin onları təşkil edən sovetlərin və onların icraiyyə komitələrinin qərarlarını yeriñ yetirir, səlahiyyətlərinə daxil olan bütün məsələlərin həllində qanunvericiliyə müvafiq işləri icra edirdilər. Xalq deputatları Sovetləri və onların yaratdıqları orqanlar öz işləri və qəbul etdikləri qərarlar haqqında əhaliyə müntəzəm məlumat verirdilər.

Konstitusiymanın XI fəsl seçki sistemi ilə bağlı qaydaları müəyyən edirdi. 1937-ci il Azərbaycan SSR Konstitusiyasında 18 yaşına çatmış vətəndaşları seçmək, 21 yaşından isə seçilmək hüququ təsbit olunmuşdu. Eyni zamanda 23 yaşından isə SSRİ Ali Sovetinə seçilmək hüququ müəyyən edilirdi. Azərbaycan SSR-in 1978-ci il Konstitusiyasında isə 18 yaşına çatmış vətəndaşların seçmək və seçilmək hüququ təsbit edilirdi. Seçkide iştirak edən vətəndaşların gizli səsvermə ilə ümumi, bərabər və birbaşa seçki hüququ təmin edilirdi. Deputat seçkiləri bərabərdir: hər seçicinin bir səsi vardır; bütün seçicilər seçkilərdə bərabər oşaslarla iştirak edirlər (maddə 93). Deputat seçkiləri birbaşdır: bütün xalq deputatları sovetlərinin deputatları vətəndaşlar tərəfindən bilavasitə seçilirlər (maddə 94). Deputat seçkilərində səsvermə gizlidir: seçicilərin öz iradəsini ifadə etməsi üzərində nözarət yol verilmir (maddə 95). Deputatlığa namizədləri irəli sürmək hüququ partiya, komsomol, həmkarlar ittifaqları, digər ictimai təşkilatlar və s., o cümlədən qoşun hissələrində hərbi qulluqçuların yiğincəqlərinə məxsusdur. Xalq deputatları Sovetlərinə seçkilərin keçirilməsi ilə əlaqədar xərclər dövlət hesabına ödənilir.

97-ci maddəyə müvafiq olaraq vətəndaş ikiden artıq xalq deputatları Sovetinə seçilə bilməzdi. Xalq deputatları Sovetlərinə deputat seçkiləri seçki dairələri üzrə keçirilirdi. Azərbaycan SSR konstitusiyasının XII fəslində xalq deputatlarının səlahiyyətləri təsbit edilirdi.

99-cu maddədə göstərilirdi ki, deputatlar xalq deputatları Sovetlərində xalqın səlahiyyətli nümayəndələridir. SSRİ-də xalq deputatlarının statusu haqqında 1979-cu il aprelin 19-da SSRİ Ali Soveti Rəyasət Heyəti tərəfindən qəbul edilmiş SSRİ Qanununda deputatların dövlət hakimiyyətinin həyata keçirilməsində iştirakı, deputat səlahiyyəti, deputatlıq fəaliyyəti, deputatların toxunulmazlığı və s. məsələlər tənzim edilirdi.

Xalq deputatının səlahiyyətləri seçildiyi gündən başlayır. Deputat öz səlahiyyətini istehsalat və ya xidməti fəaliyyətini dayandırmadan həyata keçirir. Deputat seçicilərin qarşısında məsuliyyət daşıyır və onlara hesabat verirdi. Sessiyalar müddətində deputatların daimi iş yeriñde orta əmək haqqı saxlanılmırmaqla, onlar istehsalat və ya xidməti vəzifələrini yerinə yetirməkdən azad edilirdilər. Deputatın müvafiq dövlət orqanlarına və vəzifəli şəxsləre sorğu vermə hüququ vardi.

Deputatlar ildə iki dəfədən az olmayaraq öz işi haqqında və Sovetin işi haqqında seçicilər qarşısında və onu deputatlıq namizəd göstərmiş kollektivlər və ictimai təşkilatlar qarşısında hesabat verməli idilər. Seçicilərin etimadını doğrultmamayan qanunla müəyyən edilmiş qaydada hər vaxt geri çağrıla bilərdi.

1978-ci Konstitusiyasına görə Azərbaycan SSR-in ali dövlət hakimiyyəti və idarə orqanları. Azərbaycan SSR Konstitusiyasının beşinci bölməsində ali dövlət hakimiyyəti və idarə orqanlarının hüquqi statusu tənzimlənirdi. Konstitusiyanın 104-cü maddəsində göstərilidi ki, **Azərbaycan SSR-in ali dövlət hakimiyyəti orqanı Azərbaycan SSR Ali Sovetidir**. Ali Sovet əhalisinin sayı bərabər elan seçki dairələri üzrə seçilən 450 deputatdan ibarət olmaqla 5 il müddətində seçilirdi. SSRİ Konstitusiyası və respublika Konstitusiyası ilə Azərbaycan SSR-in səlahiyyətlərinə aid edilmişdi: Azərbaycan SSR Konstitusiyasının qəbul olunması və ona dəyişiklik edilməsi; Azərbaycan SSR tərkibində yeni muxtar respublikalar və muxtar vilayətər təşkil edilməsinin SSRİ Ali Sovetinin təsdiqinə verilməsi; Azərbaycan SSR dövlət iqtisadi və sosial inkişaf planlarının, Azərbaycan SSR dövlət bütçəsinin və onların yerinə yetirilməsi haqqında hesabatların təsdiq edilməsi; Azərbaycan SSR Ali Sovetinə hesabat verməli olan Azərbaycan SSR orqanlarının təşkili.

1978-ci il Konstitusiyasına müvafiq olaraq respublika ərazisində qanunlar Ali Sovet tərəfindən və ya Azərbaycan SSR Ali Sovetinin qərarı ilə keçirilən ümumxalq səsverməsi (referendum) ilə qəbul edildi. Azərbaycan SSR Ali Soveti 450 nəfər xalq deputatı ilə təmsil olunmuşdu. Ali Sovetin iki dəfə – yaz və payız sessiyaları Azərbaycan SSR Ali Soveti sədri tərəfindən çağırıldı. Konstitusiyanın 107-ci maddəsinə müvafiq olaraq növbədənkonar sessiyalar Azərbaycan SSR Ali Sovetinin Rəyasət Heyətinin təşəbbüsü və ya Azərbaycan SSR Ali Soveti deputatlarının azy üçdə bir hissəsinin (150 deputat) təklifi ilə çağırıldı. Ali Sovetin sessiyaları arasındaki dövrə daimi komissiyalar fealiyyət göstəridilər.

Azərbaycan SSR Ali Soveti Azərbaycan SSR Ali Sovetinin sədriyi və onun dörd müavinini seçirdi. Azərbaycan SSR Ali Sovetində qanunvericilik təşəbbüsü hüquqü Azərbaycan SSR Ali Sovetinin Rəyasət Heyətinə, Azərbaycan SSR Nazirlər Sovetinə, Naxçıvan MSSR-ə, Azərbaycan SSR Ali Sovetinin daimi komissiyalarına və digər komissiyalarına, Azərbaycan SSR Ali Sovetinin deputatlarına Azərbaycan SSR Ali Məhkəməsinə, Azərbaycan SSR Prokuroruna məxsusdur. Qanunvericilik təşəbbüsü hüquqü konstitusiya ilə respublikanın ictimai təşkilatlarına verilirdi.

Azərbaycan SSR qanunları və digər aktlar Azərbaycan SSR Ali Sovetinin bütün deputatlarının eksəriyyəti tərəfindən qəbul edildi. Konstitusiyanın 110-cu maddəsinə uyğun olaraq Azərbaycan SSR-in səlahiyyətinə aid məsələlər barəsində Azərbaycan SSR ərazisində yerləşən və İttifaq tabeliyində olan müəssisə, idarə və təşkilatların rəhbərlərinə sorğu və müraciət etmək hüququ vardır.

Konstitusiyanın 111-ci maddəsində Azərbaycan SSR Ali Sovetinin deputatlarının deputat toxunulmazlığı təsbit olunmuşdu. Azərbaycan SSR Ali Sovetinin və Ali Sovetin Rəyasət Heyətinin razılığı olmadan deputat cinayət məsuliyyətinə cəlb edilə bilməz, həbs oluna bilməz və ya onun barəsində məhkəmə qaydasında inzibati tənbəh tədbiri görürlə bilməzdi.

Azərbaycan SSR Ali Sovetinin yeni çağırış birinci sessiyasında Azərbaycan SSR Ali Soveti Azərbaycan SSR Ali Sovetinin daimi or-

qanını - Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətini seçirdi. Sessiyalar arasındaki dövrde ali dövlət hakimiyyəti orqanı funksiyalarını həyata keçirən Azərbaycan SSR Ali Sovetinin Rəyasət Heyəti Azərbaycan SSR Ali Sovetinə hesabat verirdi.

Azərbaycan SSR Ali Sovetinin Rəyasət Heyəti sədrdən, üç sədr müavinindən, o cümlədən Naxçıvan Muxtar SSR-dən olan bir müavindən və DQMV-dən olan bir müavindən, Ali Sovetin Rəyasət Heyətinin katibindən və Rəyasət Heyətinin 16 nəfər üzvündən ibarət tərkibdə seçilirdi.

Sovet-partiya rejimi və mövcud reallıqlar nəzəre alınmazsa, Azərbaycan SSR Ali Sovetinin Rəyasət Heyətinin sədri fərmanlar verir, qüvvədə olan qanunvericiliyə qismən dəyişiklik edir, dövlət idarəetmə orqanlarını təşkil edirdi. Eyni zamanda qəbul edilmiş fərmanlar və digər normativ aktlar Azərbaycan SSR Ali Sovetinin növbəti sessiyasının təsdiqinə verilirdi.

Konstitusiyanın 117-ci maddəsinə müvafiq olaraq, Azərbaycan SSR qanunları, Azərbaycan SSR Ali Sovetinin qərarları və digər aktlar Azərbaycan SSR Ali Soveti Rəyasət Heyəti sədrinin və katibinin imzaları ilə Azərbaycan, rus və erməni dillərində elan edildi.

Azərbaycan SSR Ali Sovetinin Rəyasət Heyətinin səlahiyyətlərinə Ali Sovete və yerli xalq deputatları sovetlərinə seckiləri təyin etmək; Azərbaycan SSR Ali Sovetinin sessiyalarını çağırmaq; Azərbaycan SSR Konstitusiyasına əməl olunmasına nəzarət etmək; Naxçıvan MSSR konstitusiyasının və qanunlarının Azərbaycan SSR konstitusiyasına və qanunlarına uyğun olmasını təmin etmək; rayon (şəhər) xalq məhkəmələrinə seckilər təyin etmək; Azərbaycan SSR qanunlarını şərh etmək; yerli xalq deputatları sovetlərinin fealiyyətinə rəhbərlik etmək; inzibati ərazi quruluşu məsələlərini müəyyən etmək; DQMV-nin sərhədlerini və rayon bölgüsünü müəyyən etmək; rayonlar, şəhərlər, şəhərlərdə rayonlar və qəsəbələr təşkil etmək; şəhər tabeliyini müəyyən etmək; rayonların, şəhərlərin və şəhərlərdə rayonların, qəsəbələrin və başqa yaşayış məntəqələrinin adlarını dəyişdirmək; Naxçıvan MSSR üzrə yuxarıda göstərilən inzibati-ərazi quruluşunda Muxtar Respublikanın apardığı dəyişiklik-

ləri təsdiq etmək; Azərbaycan SSR Nazirlər Sovetinin, Naxçıvan MSSR Nazirlər Sovetinin qərar və sərəncamları, Dağlıq Qarabağ Muxtar Vilayeti xalq deputatları Sovetinin qərarları uyğun gəlmədikdə, onları ləğv etmək; Azərbaycan SSR vətəndaşlığına qəbul etmək; siğnacaq vermək məsələsini həll etmək; amnistiya aktını təsdiq etmək; məhkum olunmuş vətəndaşları bağışlamaq hüququnu həyata keçirmək; bəyənlək müraciətləri təsdiq və ya ləğv etmək; bütün dövlət orqanlarının fealiyyəti üzərində nəzarəti həyata keçirmək məqsədilə istintaq və toftiş komissiyaları təşkil etmək; Azərbaycan SSR xalq nəzarəti orqanları sisteminə başçılıq edən Azərbaycan SSR Xalq Nəzarəti Komitəsinə təşkil etmək daxil idi.

Azərbaycan SSR Ali Sovetinin Rəyasət Heyəti Ali Sovetin növbəti sessiyasının təsdiqinə verilməkla, Azərbaycan SSR-in qüvvədə olan qanunvericilik aktlarında, lazımlıda dəyişiklik edir; Naxçıvan MSSR-in serhəd dəyişikliklərini təsdiq edir; respublika tabeliyində olan rayonlar və şəhərlər təşkil edir; Azərbaycan SSR Nazirlər Sovetinin təklifi ilə Azərbaycan SSR nazirliliklərini və dövlət komitələrini yaradır və ləğv edir; Azərbaycan SSR Nazirlər Sovetinin tərkibinə daxil olan ayrı-ayrı şəxsləri Azərbaycan SSR Nazirlər Soveti sədriinin təqdimatı ilə vəzifədən azad edir və vəzifəyə təyin edirdi.

Azərbaycan SSR Konstitusiyasının XIV fəsiləli dövlət idarəetmə orqanlarının quruluşunu, səlahiyyətlərini, vəzifə və funksiyalarını müəyyən edirdi. 122-ci maddədə göstərilirdi ki, Azərbaycan SSR **Nazirlər Soveti** - Azərbaycan SSR hökuməti Azərbaycan SSR dövlət hakimiyyətinin **ali icra və sərəncam orqanıdır**. Azərbaycan SSR Ali Soveti tərəfindən Azərbaycan SSR Nazirlər Sovetinin sədri, sədrin müavini və müavinləri, dövlət komitələrinin sədləri təyin edilirdi. Azərbaycan SSR Nazirlər Sovetinin sədri vəzifəyə görə SSRİ Nazirlər Sovetinin tərkibinə, Naxçıvan MSSR Nazirlər Sovetinin sədri isə Azərbaycan SSR Nazirlər Sovetinin tərkibinə daxil idi.

Azərbaycan SSR Nazirlər Soveti Azərbaycan SSR Ali Soveti qarşısında məsuldur və müntəzəm olaraq ona hesabat verir. Yeni tərkibdə seçilmiş Azərbaycan SSR Ali Sovetinin birinci sessiyasında seçilən Nazirlər Sovetinin sədrinin təqdimatı ilə nazirlər Ali Sovet tərə-

findən, Ali Sovetin sessiyaları arasındaki müddətdə isə Ali Sovetin Rəyasət Heyəti tərəfində təyin edilir və azad olunurdu. Digər fərmanlar və qanunvericilik aktları barədə də Ali Sovetin növbəti sessiyasında müvafiq təsdiq olunma aparılır.

Azərbaycan SSR Konstitusiyasına uyğun olaraq Nazirlər Sovetinin səlahiyyət müddəti beş il idi. Azərbaycan SSR Nazirlər Soveti Naxçıvan MSSR Nazirlər Sovetinin işinə istiqamət verir və yoxlayır, DQMVi, rayon və şəhər (respublika tabeliyindəki rayon və şəhər) xalq deputatları Sovetləri icraiyyə komitələrinin fealiyyətinə rəhbərlik edirdi.

Azərbaycan SSR Nazirlər Soveti dövlət idarəetmə məsələlərini həll etmək hüququna malik olmaqla aşağıdakı səlahiyyətləri yerinə yetirirdi: xalq təsərrüfatına və sosial-mədəni quruculuğa rəhbərliyi təmin edir; xalqın rifah və mədəniyyətinin yüksəlməsini təmin etmək, elm və texnikanı inkişaf etdirmək, təbii ehtiyatlardan səmərəli istifadə etmək və onları qorumaq üçün tedbirler hazırlayıb həyata keçirir; İttifaq tabeliyində olan müəssisə və təşkilatların Azərbaycan SSR selahiyətinə aid məsələlərdə fəaliyyətini əlaqələndirir və ona nəzarət edir; planların yerinə yetirilməsi və büdcənin icrası haqqında Azərbaycan SSR Ali Sovetinə hesabat təqdim edir.

Konstitusiyanın 128-ci maddəsinə müvafiq olaraq Azərbaycan SSR Nazirlər Soveti öz səlahiyyəti daxilində Naxçıvan MSSR Nazirlər Sovetinin qərar və sərəncamlarının icrasını dayandırmaq, habelə Dağlıq Qarabağ Mutar Vilayət Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin, rayon və şəhər (respublika tabeliyindəki rayon və şəhər) xalq deputatları sovetləri icraiyyə komitələrinin qərar və sərəncamlarını ləğv etmək hüququna malik idi.

Nazirliliklər, dövlət komitələri və xüsusi mərkəzi idarəələr Azərbaycan SSR Nazirlər Sovetinə təbe olmaqla, onlara tapşırılmış idarəetmə sahələrinə rəhbərlik edir, həmin sahələrin vəziviyəti və inkişaf üçün məsuliyyət daşıyırlar. Nazir, Nazirlər Sovetinin müvafiq aktları ilə müəyyən edilmiş səlahiyyət daxilində nazirlilik miqyasında maddi və pul vasitələri üzərində sərəncam vermək, nazirliyə təbe olan müəssisə və idarələrin fəaliyyətinə aid bütün məsələləri həll et-

mək hüququna malikdir. Nazirlikdə təşkil edilmiş kollegiya kollektiv rəhbərliyi həyata keçirməkə əlaqələndirmə əsasında mühüm məsələləri həll edirdi. Kollegiyanın qərarı nazirin əmri ilə icra edilirdi. Onun üzvləri Nazirlər Soveti tərəfindən təsdiq edilirdi.

Hökumətin tərkibinə daxil olan dövlət komitələri xüsusi səlahiyyətli dövlət idarəetmə orqanlarıdır. Nazirlik kimi komita sədrləri de hökumətin üzvüdürler. Müvafiq qanunlar, Nazirlər Sovetinin qərar və sərəncamları əsasında əmr və göstərişlər verən komitə sədri onların icrası üçün məsuliyyət daşıyır. Ən mühüm komitələrdən Dövlət Plan Komitəsi, Dövlət Maddi-Texniki Təchizat Komitəsi və s. planlaşdırma, əlaqələndirmə və nəzarət yolu ilə idarəetmə funksiyalarını icra edirdilər.

Dövlət komitələri də ümmümittifaq (elm və texnika komitəsi) və ittifaq-respublika (dövlət plan komitəsi) dövlət komitələrinə bölündürdü.

Dövlət komitələrinin spesifik təyinatları ilə seçilən digər qrupunu Xalq Nəzarəti Komitəsi, Dövlət Təhlükəsizliyi Komitəsi, Mərkəzi Statistika Komitəsi təşkil edirdi.

Nazirləklər və dövlət komitələrindən başqa, dövlət mərkəzi idarə orqanları - baş arxiv idarəsi, baş geodeziya və xəritəçilik idarəsi, dini işlər üzrə şura və s. təsərrüfatın və mədəni quruculuğun ayrı-ayrı məsələlərinə rəhbərlik etmək üçün təşkil edilirdi.

Naxçıvan MSSR-in 30 may 1978-ci il Konstitusiyası Naxçıvan MSSR Ali Sovetinin doqquzuncu çağırış sessiyasında qəbul edilmişdi. SSRİ və Azərbaycan SSR konstitusiyaları əsasında hazırlanmış konstitusiya 10 bölmə, 16 fəsil və 163 maddədən ibarətdir. Birinci bölmə Naxçıvan MSSR ictimai quruluşu və siyasetinin əsaslarından bahs etməklə üç fəsil və 27 maddəni özündə birləşdirir. 1-ci fəsil siyasi sistem, 2-ci fəsil iqtisadi sistem və 3-cü fəsil sosial inkişaf və mədəniyyətə dair ictimai münasibətləri tənzimleyirdi. Konstitusiyanın 4-cü maddəsinə müvafiq olaraq Naxçıvan Muxtar SSR Sovet dövləti olmaqla, onun bütün orqanları sosialist qanunçuluğu əsasında fəaliyyət göstərir, hüquq qaydalarını, cəmiyyətin mənafəyini, vətəndaşların hüquq və azadlıqlarının qorunmasını təmin edir. Muxtar respublikanın dövlət təşkilatları və ictimai təşkilatları SSRİ Konstitusi-

yasına Azərbaycan SSR Konstitusiyasına və Naxçıvan Muxtar SSR Konstitusiyasına və sovet qanunlarına əməl etməyə borcludurlar.

İttifaq və respublika konstitusiyalarında olduğu kimi, Naxçıvan Muxtar SSR konstitusiyasının 6-cı maddəsində yeganə Partiya kimi Sovet İttifaqı Kommunist Partiyasının rəhbər və istiqamətverici qüvvəsi təsbit edildi. Bunaqla yanaşı həmkarlar ittifaqları, ümumittifaq Lenin Kommunist Gençlər İttifaqı, kooperativ təşkilatları və başqa ictimai təşkilatlar öz nizamnamə və vəzifələrinə uyğun olaraq dövlət işlərinin və ictimai işlərin idarə olunmasına, siyasi məsələlərin, təsərrüfat məsələlərinin və sosial-mədəni məsələlərin həllində iştirak edirlər.

Naxçıvan Muxtar SSR iqtiasi sisteminin əsmini sosialist dövlət mülkiyyəti təşkil edir. Kolxoz - kooperativ mülkiyyətinin inkişaf etdirilib, onun dövlət mülkiyyətinə yaxınlaşması nəzərdə tutulurdu. Naxçıvan Muxtar SSR Konstitusiyasının 28-ci maddəsində göstərilirdi ki, SSRİ-də müəyyən dilmiş vahid ittifaq vətəndaşlığına müvafiq olaraq Naxçıvan MSSR-in hər bir vətəndaşı Azərbaycan SSR və SSRİ vətəndaşıdır.

Konstitusiyanın III bölməsinin altıncı fəsl "Naxçıvan Muxtar SSR - Azərbaycan SSR tərkibində muxtar respublikadır" adlanırdı. Azərbaycan SSR Konstitusiyasının 72-ci maddəsində göstərilənlər istisna olmaqla, Naxçıvan MSSR öz ərazisində dövlət hakimiyətini həyata keçirir.

SSRİ və Azərbaycan SSR qanunları Naxçıvan Muxtar SSR ərazisində məcburidir.

Naxçıvan Muxtar SSR-in razılığı olmadan onun ərazisi dəyişdirilə bilmez.

Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının ali dövlət hakimiyəti və idarəetmə orqanlarının səlahiyyətlərinə aşağıdakılardaxildir: Naxçıvan Muxtar SSR Konstitusiyasını qəbul etmək və onda dəyişiklik aparmaq; Naxçıvan Muxtar SSR Konstitusiyasına əməl olunmasına nəzarət etmək; Naxçıvan Muxtar SSR qanunvericiliyini; dövlət asayışını, vətəndaşların hüquq və azadlıqlarını qorumaq; sosial-iqtisadi, xalq maarifi, mədəniyyət və elm təşkilatları və idarələri-

nin, səhiyyə, bədən tərbiyəsi, sosial təminat və s. sahələrin və inkişafını təmin etmək, respublika əhəmiyyətli digər məsələləri həll etmək.

Naxçıvan Muxtar SSR ərazi-inzibati cəhətdən rayonlara bölnürdü.

Naxçıvan Muxtar SSR Konstitusiyasının 92-ci maddəsində göstərildi ki, Naxçıvan Muxtar SSR-in **ali dövlət** hakimiyyəti orqanı Naxçıvan Ali Sovetidir. Qanunlar Naxçıvan Muxtar SSR Ali Soveti tərəfindən qəbul edilir və bütün muxtar respublika ərazisində məcburidir. Muxtar respublika Ali Sovetinin **deputatlarının sayı 110 nəfərdən** ibarətdir. Naxçıvan Muxtar SSR Ali Soveti Ali Soveti Rəyasət Heyətinin sədrini və onun 2 müaviniనı seçir. Muxtar respublikanın hər il 2 dəfə növbəti sessiyası keçirilir. Növbədənənər sessiyalar Ali Sovetin Rəyasət Heyətinin təşəbbüsü və ya deputatların üçdə bir hissəsinin tələbi ilə çağırılır.

Naxçıvan MSSR-in Ali Sovetində qanunvericilik təşəbbüsü Ali Sovetin Rəyasət Heyətinə, Nazirlər Sovetinə, Ali Sovetin daimi və digər komissiyalarına, Ali Sovetin deputatlarına, ali məhkəmənin və prokurorun solahiyətlərinə aid edilirdi. İctimai təşkilatların da qanunvericilik təşəbbüsü ilə çıxış etmək hüququna malikdir.

Naxçıvan MSSR-in ali icraedici və sərəncam orqanı Naxçıvan MSSR-in Nazirlər Sovetidir. Naxçıvan MSSR Nazirlər Soveti Naxçıvan MSSR Ali Soveti qarşısında məsuludur və ona hesabat verir. Naxçıvan MSSR Nazirlər Soveti öz solahiyətləri daxilində rayon və şəhər xalq deputatları Sovetləri icraiyə komitələrinin qərar və sərəncamlarını, Naxçıvan MSSR nazirliklərinin, dövlət komitələrinin, öz tabeliyindəki başqa orqanların aktlarını ləğv etmək hüququna malikdir.

Naxçıvan MSSR Nazirlər Soveti öz solahiyəti daxilində: xalq təsərrüfatına və sosial-mədəni quruculuğa rəhbərliyi təmin edir; elm və texnikani inkişaf etdirir, tikinti, kənd təsərrüfatı müəssisələri və birliliklərinin, neqliyyat və rabitə müəssisələrinin, habelə respublika tabeliyində və yerli tabeliklərdə olan digər təşkilatların və idarələrin idarə olunmasını təşkil edir.

Naxçıvan MSSR Nazirlər Soveti öz solahiyətləri daxilində qərar və sərəncamlar verir, bunların yerinə yetirilməsi üçün qərarlar çıxarır, sərəncamlar verir, onların icrasını təşkil edir. Nazirlər Soveti öz tabeliyindəki başqa orqanların aktlarını ləğv etmək hüququna malikdir.

Dağlıq Qarabağ Muxtar Vilayəti haqqında Azərbaycan SSR qanunu. Azərbaycan SSR Konstitusiyasının 84-cü maddəsinə müvafiq olaraq DQMV haqqında qanun DQMV-nin Xalq deputatlar Sovetinin təqdimatı ilə Azərbaycan SSR Ali Soveti tərəfindən 16 iyun 1981-ci ildə qəbul edilmişdi. 4 fəsil və 68 maddədən ibarət qanununda DQMV-nin statusu təsbit olunurdu. Birinci maddədə göstərilirdi ki, Dağlıq Qarabağ Muxtar Vilayəti Azərbaycan Sovet Sosialist Respublikası tərkibindədir. DQMV ərazi inzibati cəhətdən rayonlara bölnür. Muxtar Vilayətin xalq deputatları Sovetinin razılığı olmadan onun ərazisi dəyişdirilə bilməz. DQMV SSRİ Ali Soveti Millətlər Sovetində beş deputatla təmsil olunur. Qanunun 5-ci maddəsinə görə DQMV ərazisində yaşayış vətəndaşlar SSRİ, Azərbaycan SSR, muxtar vilayət xalq deputatları Soveti və digər yerli orqanlara keçirilən seçkilərdə iştirak edir.

Azərbaycan SSR Konstitusiyasının 113-cü maddəsinə müvafiq olaraq Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin müavini vənərindən biri Dağlıq Qarabağ Muxtar Vilayətindən seçilir.

DQMV haqqında Qanunun 9-cu maddəsinə görə Muxtar Vilayətin büdcəsi Azərbaycan SSR-in dövlət büdcəsinin tərkib hissəsidir.

DQMV-nin dövlət hakimiyyəti orqanı Muxtar Vilayətin Xalq Deputatları Sovetidir. Vilayət Soveti yerli əhəmiyyətli bütün məsələləri həll edir. DQMV-nin xalq deputatları 2 il 6 ay müddətinə seçilirlər. Muxtar Vilayət Xalq Deputatları Soveti iqtisadi, sosial, mədəni və digər sahələr üzrə kompleks məsələləri həll edir.

DQMV haqqında Azərbaycan SSR Qanununun 44-cü maddəsinə müvafiq olaraq Dağlıq Qarabağ Muxtar Vilayəti xalq deputatları Sovetinin icraiyə komitəsi öz solahiyətləri daxilində muxtar vilayətde icraedici və sərəncamverici orqan idi. 2 il 6 ay müddətinə seçilən muxtar vilayət icraiyə Komitəsi onu seçən DQMV Xalq Deputatları Soveti və Azərbaycan SSR Nazirlər Soveti qarşısında məsuliyyət daşıyır. İcraiyə Komitəsi il ərzində bir dəfə müvafiq orqanlar qarşısında hesabat verir. DQMV-nin İcraiyə Komitəsi aşağı solahiyətli icraiyə komitələrinin qərar və sərəncamlarını ləğv etmək hüququna malikdir. İcraiyə Komitəsi nəzdində komissiyalar təşkil edilirdi.

DQMV haqqında Qanunun 61-ci maddəsinə görə icraiyyə komitəsinin şöbə və idarələri də yaradıldı.

DQMV-nin vilayət məhkəməsi 5 il müddətinə seçilirdi. DQMV-də mühakimə icraati muxtar vilayətin dilində və ya Azərbaycan dilində, yaxud müəyyən ərazidəki əhalinin əksəriyyətinin dilində aparılır. İşdə iştirak edən, mühakimə icraatinin aparıldığı dili bilməyən şəxslərin işdəki materiallara bütünlükə tanış olmaq hüquq, məhkəmə işdən tərcüməçi vasitəsilə iştirakı və məhkəmədə ana dilində çıxış etmək hüquq təmin edildi.

SSRİ və Azərbaycan SSR konstitusiyalarına müvafiq olaraq DQMV-nin prokuroru SSRİ baş prokuroru tərəfindən təyin edildi.

DQMV-nin Xalq Deputatları Soveti hüquqi şəxs səlahiyyətlərindən istifadə edirdi. Muxtar Vilayət İcraiyyə Komitəsi Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin təsdiq etdiyi gerbi möhürü malik idi.

Yerli hakimiyyət və idarəetmə orqanları. Azərbaycan SSR Konstitusiyasının 137-ci maddəsinə görə dövlət hakimiyyətinin yerli orqanlarına muxtar vilayət, şəhər, rayon, şəhərlərdəki rayon, qəsəbə, kənd xalq deputatları sovetləri aiddir. Yerli xalq deputatlar Sovetinin sessiyaları onların icraiyyə komitələri tərəfindən ildə ən azı dörd dəfə çağırılır.

Qəsəbə və kənd xalq deputatları sovetlərinin sessiyaları isə onların icraiyyə komitələri tərəfindən ildə əzələt dəfə çağırılır.

Yerli xalq deputatları sovetləri öz ərazisində dövlət, təsərrüfat qucupuluğuna və sosial-mədəni quruluşa rəhbərlik edir, iqtisadi və sosial inkişaf planlarını və yerli büdcəni təsdiq edirlər. Yerli sovetlərin daimi komissiyaları yaradıldı.

Yerli xalq deputatları sovetlərinin sədrəndən, sədr müavinindən, katibdən və üzvlərdən ibarət tərkibdə seqdikləri icraiyyə komitələri icra və sərəncamverici orqanlar idi. Sovetlərin selahiyətinə aid edilmiş bütün digər məsələlər icraiyyə komitələrində yerinə yetirildi.

Yerli xalq deputatları sovetlərinin icraiyyə komitələri özlərinin sahəvi orqanlarına – **şöbə və idarələrinə** malik idilər. Həmin orqanlar sovetlərin birinci sessiyasında təşkil edildi. Vəkalət müddəti qurtarmış sovetlərin icraiyyə komitələri yeni çağırışa qədər öz səlahiyyətlərini saxlayırdılar.

Məhkəmə sistemi. Azərbaycan SSR-in 1978-ci il Konstitusiyasının 21-ci fəslində məhkəmə orqanlarının quruluşu və fealiyyəti təsbit edildi. 163-cü maddədə göstərilirdi ki, Azərbaycan SSR-də ədalət mühakiməsi yalnız məhkəmə tərəfindən həyata keçirilir. Azərbaycan SSR məhkəmələrinin quruluşu aşağıdakı kimi müəyyən edildi: Azərbaycan SSR Ali Məhkəməsi, Naxçıvan MSSR Ali Məhkəməsi, Baki Şəhər Məhkəməsi və nohayət, rayon (şəhər) xalq məhkəmələri.

Azərbaycan SSR Ali Məhkəməsi ali məhkəmə orqanı kimi Azərbaycan SSR-in məhkəmələrinin fealiyyətinə nəzarət edirdi.

Azərbaycan SSR Ali Məhkəməsi Azərbaycan SSR Ali Soveti tərəfindən, Naxçıvan MSSR Ali Məhkəməsi Naxçıvan MSSR Ali Soveti tərəfindən, DQMV Vilayət Məhkəməsi DQMV Xalq Deputataları Soveti tərəfindən və rayon (şəhər) xalq məhkəmələrinin xalq hakimləri rayon (şəhər) vətəndaşları tərəfindən gizli səsverme ilə ümumi, bərabər və birbaşa seçki hüquq əsasında 5 il müddətinə seçilirdiler.

Azərbaycan SSR Ali Məhkəməsi Azərbaycan SSR Ali Soveti tərəfindən sədrəndən, onun müavinlərindən, üzvlərdən və xalq iclasçılardan ibarət tərkibdə 5 il müddətinə seçilir. Azərbaycan SSR Ali Məhkəməsinin tərkibinə vəzifəyə görə Naxçıvan MSSR Ali Məhkəməsinin və DQMV Məhkəməsinin sədrləri daxildir. Bütin məhkəmələrdə məlki və cinayət işlərinə kollegial surətdə baxılırdı.

Rayon (şəhər) xalq məhkəmələrinin xalq iclasçıları vətəndaşların işlədikləri və ya yaşadıqları yerde onların yığıncaqlarında açıq səsvermə yolu ilə 2 il 6 ay müddətinə seçilirdilər. Rayon (şəhər) məhkəmələrində işlər xalq iclasçılının iştirakı ilə baxılırdı. Ədalət məhkəməsi həyata keçirilərken xalq iclasçıları hakimin bütün hüquqlarına malik idilər.

Silahlı Qüvvələrdə mühakimə hərbi tribunallar tərəfindən həyata keçirilirdi.

Konstitusiyanın 172-ci maddəsində təqsirsizlik prezumpsiyası təsbit edildi: məhkəmənin qanuni qüvvəyə minmiş hökmü olmadan heç kəs cinayət etməkdə müqəssir sayla bilməzdi.

Azərbaycan SSR Konstitusiyasının 21-ci fəslində nəzərdə tutulan, lakin konstitusiyanın heç bir maddəsinə daxil edilməyən arbitraj

orqanları (SSRİ Konstitusiyasının 163-cü maddəsində təsbit edilmişdi), Azərbaycan SSR Nairlər Soveti tərəfindən 1974-cü il mayın 24-də təsdiq edilmiş “Dövlət arbitraji haqqında Əsasnamə”yə müvafiq olaraq təşkilatlar, idarələr və müəssisələr arasında mübahisələri onların səlahiyyətləri daxilində həll edirdi. Dövlət arbitraji orqanı baş arbitrdən, onun müavinlərindən və arbitrlərdən ibarət təşkil edilir. Zərurət olanda məsləhətçilərdən və yardımçı heyətdən də istifadə edildi.

Naxçıvan MSSR Nazirlər Soveti və DQMV Xalq Deputatları Soveti İcraiyyə Komitəsi yanında baş arbitrlar həmin arbitrajların təbe olduqları müvafiq idarəetmə orqanları tərəfindən vəzifəyə təyin olunurdular.

Prokurorluq. Azərbaycan SSR Konstitusiyasının 22-ci fəsildə prokurorluq orqanlarının sistemi və fəaliyyəti təsbit edilmişdi. Azərbaycan SSR ərazisində bütün nazirliliklər, dövlət komitələri və baş idarələri, müəssisə, idarə və təşkilatlar, yerli xalq deputatları sovetlərinin icra və sərençam orqanları, kolxozları, kooperativ təşkilatları və digər ictimai təşkilatlar, vəzifeli şəxslər, habelə vətəndaşlar tərəfindən qanunların dürüst və eyni qaydada icra olunmasına ali nəzarət SSRİ baş prokuroru, ona təbe olan Azərbaycan SSR prokuroru və aşağı prokurorlar tərəfindən həyata keçirildi.

Azərbaycan SSR Prokuroru, Naxçıvan MSSR və DQVM prokuroru SSRİ baş prokuroru tərəfindən təyin edilirdilər. Rəyon və şəhər prokurorları Azərbaycan SSR prokuroru tərəfindən təyin olunur və SSRİ baş prokuroru tərəfindən təsdiq edilirdilər. Azərbaycan SSR prokuroru qanunvericilik təşəbbüsü ilə çıxış etmək hüququna malik idi.

Azərbaycan SSR-də hüququn inkişafı

Mülki hüquq. Nəzərdən keçirilən dövrde Azərbaycan SSR mülki hüququnun mənbələrinə qanunlar (əsas qanunlar və cari qanunlar), fərmanlar, digər qüvvəli aktlar, müəssisə və birliklər haqqında əsasnamələr, təsərrüfat müqavilələri haqqında əsasnamələr və qaydalar, nəqliyyat nizamnamələri, mənzil qanunvericiliyi aktları, vətəndaşlara mösət xidməti qaydaları, Azərbaycan SSR Ali Məhkəməsinin Plenumlarının qərar və izahatları və s. daxil idi.

“SSR İttifaqının və müttəfiq respublikaların mülki qanunvericiliyiñin əsasları” beşinci çağırış SSRİ Ali Sovetinin yeddinci sessiyasında 1961-ci il dekabrın 8-de qəbul edilmiş və 1962-ci il mayın 1-dən qüvvəyə minmişdir. Mülki qanunvericiliyin Əsasları giriş hissədən, 8 bölmədən və 129 maddədən ibarət idi. Əsasların müddəələri mülki qanunvericilikdə və xüsusiələ də Mülki Məcəllədə geniş şərh edildi.

Mülki hüququn sistemi ən geniş sahələrdən olmaqla 5 böyük bölmədən, ümumi müddəələr, mülkiyyət hüququ, öhdəlik hüququ, mənəvi yaradıcılığın nöticələri (müəlliflik və ixtira hüququ, kəşf hüququ) və vərəsəlik hüququndan ibarət idi.

Mülki qanunvericiliyin Əsaslarına müvafiq olaraq Azərbaycan SSR Ali Soveti tərəfindən 1964-cü il sentyabrın 11-də Azərbaycan SSR Mülki Məcəlləsi qəbul edilir və 1965-ci il martın 1-dən qüvvəyə minir.

Mülki hüququn ümumi müddəələr hissəsində mülki qanunvericiliyin vəzifələrinin müəyyən edən normalar, onların tənzim etdiyi münasibətlər, mülki hüquq və münasibətlərin əmələ gəlməsinin əsasları, mülki hüquqların müdafiəsi üsulları, mülki hüquq subyektlərinin hüquqi vəziyyəti və s. tənzimlənirdi.

Mülki hüququn vəzifəsi vətəndaşların maddi və mənəvi tələbatlarını daha dolğun ödənilməsinə kömək etməkdən ibarətdir. Mülki hüquq münasibətlərində spesifik xüsusiyyət kimi sovet dövletinin iradəsi təsbit olunurdu. Lakin mülki hüquq münasibətlərinin əksəriyyətində həm də onların iştirakçılarının fərdi iradəsi ifadə olunurdu. Prinsipcə, mülki hüququn subyektləri hüquqlarına görə bərabərdir-lər. Qeyri-əmlək xarakterli mülki hüquq münasibətləri kəşf, ixtira, səmərələşdiricili təkliflərin müəlliflərinin şəxsi hüquqları hesab edilirdi. Vətəndaşların şərəf və ləyaqəti də mülki hüquqi qaydada müdafiə olunurdu.

Mülki dövriyyədən çıxarılmış şeylər mülkiyyət hüququnun obyekti ola bilməz.

Mülki hüququn subyektlərinə vətəndaşlar, dövlət, kolxoz-kooperativ, ictimai təşkilatlar, təsərrüfatlararası təşkilatlar və hüquqi şəxslərin hüquqlarından istifadə edən digər təşkilatlar daxildir. Qa-

nunla nəzərdə tutulan mülki hüquq qabiliyyətinə və mülki fəaliyyət qabiliyyətinə malik olan subyektlər mülki hüquq münasibətlərində iştirak edir. Qanunda göstərilmiş hallarda və qaydada şəxsin hüquq qabiliyyəti məhdudlaşdırıla bilər.

Azərbaycan SSR-in 1965-ci il Mülki Məcəlləsinin 14-cü maddəsinə əsasən həddi-bülüğə çatmayan 15 yaşadək şəxslər fəaliyyət qabiliyyətinə malik deyildirlər. 18 yaşadək şəxslərin isə fəaliyyət qabiliyyəti nisbi və məhduddur.

Hüquq münasibətlərinin subyektləri olan idarə müəssisə və təşkilatlarda subyekt kimi ayrı-ayrı fördlər deyil, bütöv kollektiv çıxış edir və idarə, müəssisə və təşkilatlar hüquqi şəxs adlanırı.

Azərbaycan SSR Mülki Məcəlləsinin 58-ci maddəsinə müvafiq olaraq bir şəxsin (nümayəndənin) etibarnamə, qanun, yaxud inzibati aktla ona verilmiş səlahiyət əsasında digər şəxs (təmsil olunan) adından onun üçün bilaşasına mülki hüquqlar və vəzifələr yaranmasına, deyişilməsinə və xitam olunmasına səbəb olan əqdər bağlanması və s. hərəkətlər etməsidir. Mülki Məcəllənin 60-cı maddəsinə əsasən etibarnamə üçüncü şəxs qarşısında nümayəndelik etmək üçün bir şəxsin başqasına verdiyi (keçirdiyi) səlahiyyəti yazılı ifadədir.

Mülki hüquq münasibətlərində qanunla müəyyən edilmiş müddət ərzində yerinə yetirilməyən öhdəliklər üzrə Mülki Məcəllənin 73-cü maddəsinə əsasən hüquq pozulmuş şəxsin ümumi iddia müddəti 3 il, dövlət təşkilatlarının, kolxozları və s. kooperativ və ictimai təşkilatların bir-birinə olan iddiaları üzrə bir il müəyyən edilmişdi.

Mülkiyyət hüququ. Mülki hüququn əsas institutlarından biri olan mülkiyyət hüququ əmlak xarakterli mülki hüquqlar sırasında əsas yer tutur. Mülkiyyət hüququ a) sahiblik, b) istifadə və c) sərəncamdan ibarət üç özəyə malikdir.

Mülkiyyətə sahib olmaq hüququ mütləq hüquq olmaqla şəxsin həmin əmlak və ya sey üzərində fiziki və yaxud təsərrüfat ağılığı etməsi mənasında olan faktdır. Mülkiyyətçi qanunsuz olaraq başqasının sahibliyinə keçmiş əmlakını tələb edib geriye almaq hüququna malikdir.

Mülkiyyətdən istifadə hüququ mülkiyyətinin istehsal, mösiət və mədəni tələbatlarını ödəmək məqsədilə şeyin (əmlakın, əşyanın)

faydalı xassolərini götürməklə ondan mənfəət əldə etmək məqsədi daşıyan cəhət kimi dərk olunur.

Mülkiyyət üzərində tam sərbəst olaraq onu satnaq, dəyişdirmək, öz-gəninkiləşdirmək, bağışlamaq, vərəsəliyə vermək, hədiyyə etmək və s. kimi hüquq mülkiyyətinin müstəsnə sərəncam vermək hüququdur.

Azərbaycan sovet hüququnda mülkiyyəti əldə etməyin əsasları öz spesifikasiyi ile fərqlənirdi. Buraya istehsal prosesində yeni şeylərin yaradılması, həmçinin təbii artım, vicdanlı suretdə mülkiyyətçidən şey (əmlak, əşya) əldə etmək, tapılıb tələb olunmayan, habelə sahibsiz əmlakın dövlət ixtiyarına keçməsi, milliləşdirmə, müsadirə, həcər (rekvizisiya - məcburi alınan əmlak), qəsdən gizlədilmiş, sahibsiz saylan, mülkiyyətçisinin müəyyən etmək mümkün olmayan və ya mülkiyyətçisi qanuna əsasən mülkiyyət hüququnu itirmiş dəfinə aid edildi. Dəfinə maliyyə orqanına təhvil verilir və Azərbaycan SSR Mülki Məcəlləsinin 140-cı maddəsinə görə dəfinəni tapıb təhvil verən şəxse həmin sərvətin 25%-i həcmində mükafat verilirdi.

İlk mülkiyyətinin iradəsinə və yeni mülkiyyətçinin razılığı ilə alqı-satçı, dəyişmə, bağışlama və s. müqavilələr bağlamaqla əldə edilən mülkiyyət hüquq törəmə mülkiyyət hüquq adlanır. Qanuni və yaxud vəsiyyətnamə üzrə vərəsəlik yolu ilə, habelə inzibati aktlarla da (müəssisənin kooperativ təşkilatının dövlətə keçirilməsi haqda qərar və s.) törəmə mülkiyyət hüquq əldə edilə bilər.

Azərbaycan SSR-in 1965-ci il Mülki Məcəlləsində sovet mülkiyyətinin ənənəvi növləri əvvəlki kimi təsbit olunmuşdu. Burjuaziya cəmiyyətindən fərqli olaraq, sovet cəmiyyətində xüsusi mülkiyyət-dən fərqlənən şəxsi mülkiyyət hüquq geniş təsbit edilirdi. Şəxsi mülkiyyətin səciyyəvi cəhəti onun istehlak xarakterli olmasında idi. Sovet hüququna görə xüsusi mülkiyyət başqasının əməyinin istismarı nəticəsində yaranmışdır. Şəxsi mülkiyyətin obyekti vətəndaşın öz şəxsi əməyi ilə qazandığı gəlir – pul vəsaiti, yaşayış evi, yardımçı ev təsərrüfatı, mösiət avadanlığı, şəxsi istehlak və rahatlıq şəyərləri təşkil edir. Şəxsi mülkiyyət və ona vərəsəlik qanunla qorunur.

Şəxsi mülkiyyətin obyektləri fərdi mülkiyyətə və kolxozçu həyətinin şəxsi mülkiyyətinə ayrıılır.

Öhdəlik hüququ. Öhdəlik hüququ öhdəlikləri nizamlayan mülki hüquq normalarının məcmusudur. Öhdəlikdə həmişə iki tərəf (borcu və kreditor) iştirak edir. Müqavilələrdən yaranan öhdəliklər də hər iki tərəfin həm hüquqları və həm də vəzifələri olur. Deliktlərdən yaranan öhdəliklərdə isə ziyan vuran tərəfdən ziyanla düşmüş tərəf ziyanın ödənilməsini tələb etmək hüququna malikdir. Beləliklə, deliktlərdən yaranan öhdəliklərdə bir tərəf ancaq hüquqa (ziyanla düşən) o biri tərəf (ziyan vuran), isə ancaq vəzifəyə malik olur.

Öhdəlik hüququ **ümmüti** və **xüsusi** hissədən ibarətdir. Ümumi hissəyə öhdəliklərin anlayışı, onların əmələ gəlməsi əsasları, məzmunu və öhdəliklərin icrası qaydası, öhdəliklərin icrasını təmin etmə tələbinin güzəsti və borcun köçürülməsi, öhdəliyi pozmağa görə məsuliyyət və öhdəliklərə xitam verilməsi əsaslarını müəyyən edən normalar daxil idi.

Xüsusi hissədə ayrı-ayrı öhdəlik normaları tənzimlənirdi. Öhdəliklərin ayrı-ayrı növlərinə alqı-satqı, dəyişmə, bağışlama, tədarük, əmlak kirayəsi, podrat müqaviləsi, yük daşıma müqaviləsi və s. daxildir. Deliktlərdən əmələ gələn öhdəliklər, sosialist əmlakını xilas etmək nəticəsində əmələ gələn, həmcinin əmlakı əsasız əldə etmə və ya saxlamadan əmələ gələn öhdəliklər və Mülki Məcəllədə təsbit edildi.

Öhdəliklərin icrasının təmin edilməsində dəbbə pulu, girov, zəminlik, beh və təminat üsullarından istifadə edildi.

Azərbaycan SSR-in 1965-ci il Mülki Məcəlləsinin 39-cu maddəsində göstərilirdi ki, vətəndaşların və təşkilatların mülki hüquqlarının və ya vəzifələrinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitam olunmasına yönəldilmiş hüquqauyğun hərəkətlər əqd hesab olunur. Əqqdərin eksəriyyəti ikitərəfli olur. Belə əqqdərə müqavilə deyilir. Birtərəfli əqqdər müqavila hesab olunmur. Bir tərəfin iradəsi əsasında (məsələn, vəsiyyətnamə tərtib etmək, miras qalmış əmlakı qəbul etməkdən imtiyət etmək, etibarnamə vermək, ödəmə tapşırığı, çək vermək və s.) bağlanan əqdə birtərəfli əqd deyilir.

Qanunvericiliğdə qəbul olılmış ümumi qaydaya əsasən əqqdər iki əsas formada – sözlə (verbal) və ya yazılı (literal) formada bağla-

nır. Yazılı əqqdər əsasən notariat orqanlarında təsdiq edildikdən sonra hüquqi qüvvəyə malik hesab edildi.

Azərbaycan SSR Mülki Məcəlləsinin 44-54-cü maddələrinə müvafiq olaraq qanunun tələblərinə müvafiq olmayan, yaxud da qanuna riyət etmədən bağlanan əqd dövlətin, cəmiyyətin və hüquqi şəxsin monafelərinə zidd məqsədlə bağlanan əqqdər, həddi-büləguşa ətəməyən 15 yaşadək yeniyetmələr tərəfindən həddi-büləguşa ətəməyən 15 yaşından 18 yaşınadək şəxslər tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud fəaliyyət qabiliyyəti məhkəmə tərəfindən məhdudlaşdırılan, öz hərəkətlərinin mənasını başa düşməyən şəxslərin bağladığı əqqdər, uydurma və yalan əqqdər, yanılma nəticəsində bağlanan əqqdər, hədələmə, zor işlətmək, aldatma yolu ilə bağlanan əqqdər, bir tərəf üçün son dərəcə əlverişli olmayan şərtlərlə bağlanan, yaxud çıxılmaz ağır vəziyyətə düşüb ehtiyac içərisində qalmaq nəticəsində bağlanan əqqdər etibarsız əqqdərdir.

Azərbaycan SSR-in 1965-ci il Mülki Məcəlləsində ilk dəfə olaraq 264-265-ci maddələr üzrə kənd təsərrüfatı məhsullarının kontraksiya (dövlət tərəfindən satın alınma) müqaviləsindən əmələ gələn mülki-hüquqi münasibətlər müqavilərin bağlanması və icrası qaydasında tənzimlənirdi. Kontraksiya müqaviləsi kənd təsərrüfatı məhsullarını satın alan sosialist təşkilatları ilə həmin məhsulları istehsal edən kolxozlar, sovxozi və digər dövlət təsərrüfatları arasındaki müqavilədir.

Azərbaycan SSR Mülki Məcəlləsinin 474-475-ci maddələrində müəlliflik hüququ haqqında müxtəlif məsələlər tənzimlənirdi. Müəlliflik hüququ (yaradıcılıq fəaliyyəti) ilk növbədə müəllifə məxsusdur. Müəllifin yaradıcılıq fəaliyyətinin nəticələrini dərk etməyə imkan verən hər hansı obyekti formada (el yazması, çertyoj, təsvir, kütlə qarşısında açıq ifa və s.) ifadə edilmiş əsərlər müəlliflik hüququnun obyektidir. Dövlət sərvəti elan edilmiş əsərlər müəllifin hüquq varisi olmaqla törəmə müəlliflik hüququna aid edilir. Müəllif öz ixtirası üçün öz hüququnu müəlliflik şəhadətnaməsi, yaxud patent olmaq yolu ilə müəyyənləşdirə bilər. Şəhadətnamə verildikdən sonra dövlət ixtiranı tətbiq etmək hüququ əldə edir.

Ailə və nikah hüququ. Ailə hüququ nikahdan ve ailə münasibətlərindən əməle gələn şəxsi və əmlak münasibətlərini tənzimləyir. Azərbaycan SSR Nikah və Ailə Məcəlləsi 1969-cu il dekabrın 26-da qəbul edilib. Ailə hüququnun əsas prinsiplərinə tək nikahlılıq (monogamiya), nikah münasibətinə daxil olmanın azad və könüllü olmasına və s. aid edildirdi. Nikah faktı yalnız dövlət orqanlarında təsdiq edildirdi. Dini osasda bağlanan kəbin hüquqi qüvvəyə malik deyildi. Nikahın pozulmasına (boşanma) azad və dövlət nəzarəti ilə məhkəmələrdə baxılırdı. Nikaha daxil olma yaşı hər iki torəf üçün 18 yaş müəyyən edildirdi. Lakin müstəsna hallarda rayon (şəhər) xalq deputatları sovetinin icraiyə komitesi torəfindən yetkinlik yaşına çatmayanların özlərinin (yaxud onlardan birinin) və ya onların valideynlerinin, yaxud himayəçilərinin (yetkinlik yaşına çatmayanların razılığı olduqda) ərizəsinə əsasən nikah yaşı bir il aşağı salına bilərdi.

Ərin və ya arvadın birinin ölməsi və ya qanunla müəyyən edilmiş qaydada məhkəmə tərefində olmuş hesab edilməsi ilə nikah pozulur. Ər-arvadın birinin və ya hər ikisinin ərizəsi ilə VVAQ orqanlarında nikahın pozulması qaydası müəyyən edildirdi. Ər-arvadın yetkinlik yaşına çatmayan uşaqları olduqda və yaxud ər-arvad arasında mübahisə olduqda nikah məhkəmədə pozulur. Arvadın hamiləlik dövründə və uşaq doğulduğdan sonra bir il qədər müddət ərzində onun razılığı olmadan ər boşanma haqqında məsələ qaldırılmaz.

Yetkinlik yaşına çatmamış uşaqları olmayan ər-arvad nikahın pozulmasına qarşıqliq razılıq verərsə, nikah VVAQ orqanlarında pozula bilərdi. Lakin boşanma dərhal deyil, ər-arvad boşanmaq haqqında ərizə verdiyi gündən üç ay keçidkən sonra rəsmiləşdirilirdi. 3 ay müddət ər-arvadın barişdırılması üçün imkan idi. Həmin müddət keçidkən sonra boşanma rəsmiləşdirilir və nikahın pozulması haqqında ər-arvada şəhadətnamə verilirdi. Tərəflər nikahın pozulmasının qeyd edilməsi üçün dövlət rüsumu ödəyirdilər. Aliment bir qayda olaraq könüllü ödənilirdi. Aliment alan hər hansı səbəb üzündən və ya səbəbsiz alimenti almadiqda məhkəməyə müraciət etmək hüququna malik idi. Müraciət etmiş iddiaçının ərizəsinə mübahisə olmadıqda hakim tekbaşına baxırdı. Məcburi qaydada aliment almaq

üçün müraciət etmiş iddiaçıya prosessual güzəştər edilir, dövlət rüsumundan azad edilən iddiaçının arzusu ilə həm cavabdehin, həm də iddiaçının yaşadığı yerde məhkəmə aparılmasına nail ola bilərdi. Məhkəmə en qısa müddətdə (10-20 gün) iddiaya baxıb qərar çıxarır və tədbir göründü. Məhkəmənin aliment tutulması haqqında qərarı dərhal qüvvəyə minirdi.

Vərəsəlik hüququ. Vərəsəlik hüququ vəfat etmiş şəxsin əmlakının vərəsəlik hüququ üzrə keçməsi qaydasını müəyyən edən hüquq normalarına deyilir. Vərəsəlik hüququ normalarının çox hissəsi Azərbaycan SSR Mülki Məcəlləsinin V bölməsinə daxil edilmişdir. Mülkiyyətə vərəsəlik hüququ konstitusiya qanunu ilə qorunur.

Vərəsəlik hüququnun qanun üzrə aşağıdakı qaydaları müəyyən edilir: vərəsəliyin açılması vaxtının müəyyən edilməsi - mirasi qalmış mərhumun ölümü günü; şəxs ölmüş elan ediləndə isə məhkəmə qətnaməsinin qanunu qüvvəyə mindiyi gün, yaxud məhkəmə qətnaməsində göstərilmiş gün; vərəsəliyin açılması yeri - miras qoyanın sonuncu daimi yaşayış yeri, bu yer məlum deyildirse, əmlakin, yaxud onun əsas hissəsinin olduğu yer; vərəsə ola bilən şəxslərin dairəsi - mirası qalanın vəfat etdiyi vaxtda sağ olan şəxslər. Mirası qalanın vəfatından sonra doğulmuş uşaqları da qanun üzrə vərəsə hesab olunurdular.

Vəsiyyətnamə üzrə vərəsəliyin göre hər bir vətəndaş öz əmlakının hamisini və yaxud onun bir hissəsini qanun üzrə vərəsələrə və ya vərəsə olmayanlara, həmçinin dövlətə, yaxud ayrı-ayrı dövlət təşkilatlarına, kooperativ və ictimai təşkilatlara öz arzusuna müvafiq olaraq vəsiyyət edə bilərdi. Vəsiyyət yazılı formada tərtib edilir və notarius tərefindən təsdiq edilir. Vəsiyyət edən istədiyi vaxt vəsiyyəti dəyişdirmek və ya ləğv etmək hüququna malikdir.

Əmək hüququ. Nəzərdən keçirilən dövrədə əmək hüquq münasibətləri qanunlar və digər aktlarla tənzimlənirdi. Azərbaycan SSR Əmək Qanunları Məcəlləsi Azərbaycan SSR Ali Soveti tərefindən 1971-ci il dekabrın 10-da qəbul edilmiş və 1972-ci il iyulun 1-dən qüvvəyə minmişdir. Yeni əmək hüququnun mənbələrinə ümumiyyətli şəhəmiyyətli bir sıra mühüm aktlar daxil idi. SSRİ Ali Sovetinin Rəyasət Heyətinin "16 yaşdan 18 yaşa qədər olan fəhlə və qulluqcu-

lar üçün 6 saatlıq iş günü müəyyən etmək haqqında” 1956-ci il 26 may tarixli fərmani, SSRİ Ali Soveti “Dövlət pensiyaları haqqında” 1956-ci il 14 iyul tarixli qanunu, SSRİ Ali Soveti Rəyaset Heyətinin “Yeniyyətmələrin əməyinin mühafizəsini daha da gücləndirmək haqqında” 1956-ci il 13 dekabr tarixli fərmani, SSRİ Ali Soveti Rəyaset Heyətinin “Əmək mübahisələrinə baxılması qaydası haqqında əsasnamə”nın təsdiq edilməsi haqqında 1964-cü il 20 may tarixli fərmani və s. Yeni fərمانlara görə bütün fəhlə və qulluqcuların əmək haqqı azaldılmasından 7 və 6 saatlıq iş günü nəticəsində keçirilirdi. 1966-67-ci illərdə iki istirahət günü ilə 5 günlük iş həftəsinə keçirildi. Lakin əvvəlki həftəlik iş müddəti saxlanılırdu. Azərbaycan SSR Əmək Qanunları Məcəlləsinin 20-ci maddəsinə əsasən əmək müqaviliələri qeyri-müəyyən müddətə, 3 ildən çox olmamaq şərtlə, müəyyən müddətə və müəyyən işin görülməsi müddətinə bağlanır. Əmək müqaviləsi şifahi və yaxud yazılı formada bağlanıb.

Əmək qanunlarına görə fəhlə və qulluqcular əmək haqqı almaq, hər il verilən ödenişli məzuniyyət, sağlam və təhlükəsiz əmək şəraitinə malik olmaq, qocaldıraq, habelə xəstələndikdə və əmək qabiliyyətini itirdikdə maddi təminat və s. hüquqlara malikdir. Qanunvericilikdə ilk dəfə olaraq fəhlələrə və qulluqculara sanatoriya və istirahət evlərinə göndərilmək, mənzil şəraitini yaxşılaşdırmaq və s. sahələrdə imtiyaz və güzəştlər verilirdi.

Azərbaycan SSR Əmək Qanunları Məcəlləsinin 7-ci maddəsinə əsasən fəhlə və qulluqcular kollektivi adından çıxış edən həmkarlar ittifaqi fabrik, zavod və digər müəssisə və təşkilatların müdriyyəti ilə kollektiv müqavilə bağlaya bilər. Kollektiv müqavilə, bir qayda olaraq, 100 nəfərdən artıq işçisi olan müəssisə və təşkilatlarla bağlanılır. Kollektiv müqavilədən əmələ gələn öhdəliklər hüquqi və mənəvi-siyasi cəhətlərə bölünür. Müqavilədəki öhdəliklərin yerinə yetirilməsi nəzarət həmkarlar ittifaqlarına həvalə edilir.

Torpaq hüququ. Azərbaycan SSR Torpaq Məcəlləsi 1972-ci ilde qüvvəyə minmişdir. Məcəllə respublika ərazisində torpaq münasibətlərini nizamlayan sistemləşdirilmiş qanunvericilik aktı idi. Əvvəlki dövrlərdə olduğu kimi, torpağın dövlətin müstəsna mülkiyyət

hüququnda olduğu təsbit olunurdu. Torpaq üzərində dövlət mülkiyyəti hüququnu pozan hər cür əqd etibarsızdır. Torpaq ancaq pulsuz olaraq daimi və ya müvəqqəti isifadəyə verilir.

Torpaq Məcəlləsində və digər qanunvericilikdə torpaqların qurunmasına hüquqi təminatları müəyyən edilirdi.

Kolxozi hüququ. Kollektiv təsərrüfat torpağın müştərok becəriləməsi, əməyin ictimailəşdirilməsi, əməyə görə gəlir, ictimai və şəxsi mənafəflərin düzgün əlaqələndirilməsi, kolxozi demokratiyasına ciddi əməl olunması və s. prinsiplər üzrə təşkil edilmiş təsərrüfat orqanı idi.

1969-cu il noyabrın 27-de üçüncü Ümumittifaq kolxoçular qurultayında Kolxozu Nümunəvi Nizamnaməsi təsdiq olunmuşdu. Nizamnamə kolxozählərin təsərrüfat müstəqilliyini və ya təşəbbüsünü xeyli genişləndirdi. Kolxozählər tehkim olunmuş dövlət torpağından, kolxozählərin istehsal alet və vəsaitlərindən düzgün istifade olunması üçün zəruri təşkilat-hüquqi imkanlar yaranmışdı.

Nizamnamədə kənd təsərrüfatında ictimailəşdirmə seviyyəsinin yüksəldiləsi, ictimai istehsalın inkişafı, kolxozi mülkiyyətinin möhkəmləndirilməsi, sosialist mülkiyyətinin iki formasının bir-birinə da-ha da yaxınlaşması, torpaqdan daha yaxşı istifade olunması, kolxozählər tərəfindən dövlət kənd təsərrüfatı məhsullarının satışının artırılması, ixtisaslaşdırılmış kolxozählərə müəssisələrin yaradılması, kolxozählərin yardımçı müəssisələri və peşələri təşkil etmək və s. hüquqlar təsbit edilirdi.

Nizamnamənin xüsusi bölməsində kolxozählərin ictimai təşkilat məsələləri, əməyin ödənilməsi, ictimai fondların artmasını təmin etməklə yaxşı işə, ən yaxşı nəticələrə görə daha yüksək ödeniş təsbit edildi. Kolxozählərin kənd təsərrüfatı məhsullarına olan tələblərinin ödənilməsi qaydası və onlara ayda bir dəfədən az olmayaraq pul formasında əmək haqqı verilməsi müəyyən edildi. **SSRİ Ali Sovetinin 1964-cü il 15 iyul tarixli “Kolxozi üzvlərinə pensiya və müavinət verilməsi haqqında”** qanunu kolxozählərin pensiya təminatı üçün vahid qaydaları təsdiq etdi. Kolxozählərin idarə olunması quruluşu yeni nizamnamədə də təsbit olunurdu. Kolxozu **ali idarəetmə orqanı kolxozi üzvlərinin ümumi yiğincədir**. Onun selahiyətlərinə kolxo-

zun nizamnaməsini qəbul etmək, onda dəyişiklik və əlavələr etmək, kolxozun idarə heyatını, sədrini və təftiş komissiyasını seçmək və s. daxildir. Ümumi kolxoz yığıncağı kolxozun idarə heyatı tərəfindən il-də dörd dəfədən az olmayaraq çağırılır. **Kolxozun idarə heyatı onun icraedici və sərəncam orqanıdır.** İdarə Heyatı ümumi yığıncaqla müəyyən olunmuş tərkibdə üç il müddətinə seçilir. Təftiş komissiya-sı kolxozun idarə heyatının və vəzifəli şəxslərin təsərrüfat və maliyyə fəaliyyəti üzərində nəzarəti həyata keçirmək üçün təşkil edilirdi.

Yerin Təki haqqında Məcəllə. 1976-ci il noyabrın 26-da Azərbay-can SSR Ali Soveti tərəfindən Yerin Təki haqqında Məcəllə qəbul edilmiş və 1977-ci il martın 1-dən qüvvəyə minmişdi. Məcəllə giriş-dən, 11 bölmədən, 86 maddədən ibarət idi. Giriş hissədə yerin təkin-dən istifadə edilməsi, məhsuldar qüvvələrin düzgün yerləşdirilməsi, ondan səmərəli istifadə edilməsi, onun mühafizə edilməsində yerli xü-susiyətlər nəzərə alınmaqla qanunvericilik əsasları təsbit edilirdi.

Məcəllədə yerin təki üzərində mülkiyyət fondları, yerin təkindən istifadənin növləri və prinsipləri, yerin təkindən istifadə müddəti, ondan istifadə edənlərin hüquq və vəzifələri və istifadə hüququna xi-tam verilməsi əsasları və qaydası müəyyən edilmişdi.

Yerin təki ümumxalq mülkiyyətidir və yerin təki fondunu təşkil edir. Bu fonda işlənmiş və kösf olunmamış mühüm iqtisadi əhəmiyyəti və xalq təsərrüfatı üçün əz əhəmiyyət kəsb edən yerin təki, istifadə edilən və ehtiyatda olan yerin təki, faydalı qazıntılar üçün ay-rlanıllar və s. daxildir.

Su Məcəlləsi. Azərbaycan SSR-de Su Məcəlləsi 1973-cü ildə qüvvəyə minmişdi. Sulardan istifadə və onları mühafizə sahəsində ictimai münasibətləri tənzimləyən qanunvericiliyin əsasları və nor-maları Su Məcəlləsində təsbit edilirdi. Sular dövlətin mülkiyyətidir. Sulardan istifadə və onların qorunması üçün məsuliyyət daşıyan xüsusi dövlət orqanları mövcuddur. Həmin orqanların hüquq və vəzife-ləri xüsusi əsasnaməlarda müəyyən edilirdi. Sular üzərində dövlət mülkiyyəti hüququnu açıq və ya gizli pozan hərəkətlər qadağandır. Sudan qanunsuz istifadə etməkdə və onun üzərində sərəncam ver-məkdə, icazəsiz hidrotexnika işləri aparmaqdə, su obyektlərinə

çirkəndirməkdə təqsiri olan vəzifəli şəxslər və vətəndaşlar məsu-liyyətə cəlb edilirdi.

Meşə Məcəlləsi. Respublika ərazisində meşə münasibətlərini tənzimləyən Meşə Məcəlləsi Azərbaycan SSR-də 1979-cu ildən qüvvəyə minmişdi. Azərbaycan SSR-də Meşə Məcəlləsi yerli xüsusiyyətlər nəzərə alınmaqla qəbul edilmişdi. Meşələr əsasən dövlət əhəmiyyətli və kolxoz meşələrinə bölünür. Dövlət meşələrinə xalq təsərrüfatını odunla təmin edən, digər ehtiyacları ödəyən, həmçinin şəhər meşələri, tehkim edilmiş meşələr (yerli məqsədlər üçün) və qoruyucu meşələr daxildir. Meşələrin faydalı xassələrindən istifadə etməkdə vətəndaşlar sərbəstdirlər. Qanunvericilikdən kənara çıx-maqla meşələrdən istifadə etmək qadağan edilirdi.

Cinayət hüququ. Cinayət hüququ mövcud ictimai münasibətlər sistemi üçün təhlükəli əməllərin cinayət olmasına və cəzalandırılmasının müəyyən edən hüquq normalarının məcmusudur. Azərbaycan SSR Cinayət Məcəlləsi 1961-ci il martın 1-də qüvvəyə minmişdir. Cinayət Məcəlləsi Ümumi və Xüsusi hissədən ibarətdir. Ümumi hissədə Cinayət Məcəlləsinin vəzifələri və qüvvəsi, cinayət və cəzanın anlayışı, məhkəmə tərəfindən tətbiq edilən cəzalar və cəzanın teyin edilməsi prinsipi göstərilirdi. Xüsusi hissədə ayrı-ayrı cinayət növlərinin tərkibi və onlara tətbiq edilən cəza tədbirləri müəyyən edilirdi.

Cinayət hüququ cinayətləri dövlət əleyhinə, sosialist mülkiyyəti əleyhinə olan cinayətlərə, şəxsiyyət əleyhinə, vətəndaşların siyasi və əmək hüquqları əleyhinə, vətəndaşların şəxsi mülkiyyəti əleyhi-nə olan cinayətlərə, təsərrüfat cinayətlərinə, vəzife cinayətlərinə, ədalət mühakiməsi əleyhinə olan cinayətlərə, idarəcilik qaydaları əleyhinə olan cinayətlərə və hərbi cinayətlərə böldürdü.

Cinayət Məcəlləsində ağır cinayətlərə görə 15 ilədək azadlıqdan məhrumetmə və ya ölüm cəzası vermək nəzərdə tutulurdu. Vətənə xəyanət, casusluq, banditizm, terror aktı, ağırlaşdırıcı hallarda qəs-dən adam öldürmə ağır cinayətlərə aid edilirdi.

Böyük ictimai təhlükə törətməyən cinayətlərə görə cinayət məsu-liyyətinin yüngülləşdirilməsi halları Cinayət Məcəlləsində inkişaf etdirilirdi. Belə ki, bəzi hallarda cinayət cəzasının inzibati və ictimai

təsir tədbirləri ilə əvəz olunması nəzərdə tutulurdu. **Məhkəmə orqanlarına** işin vəziyyətini, təqsirkarın şəxsiyyətini və ictimai təşkilatların, əmək kollektivlerinin vəsətətlərinin nəzərə almaqla onun şərti məhkum olunması haqqında qərar çıxarmaq və şərti məhkum olunmuşu yenidən tərbiyə olunmaq üçün həmin təşkilatlara və ya kollektivlərə zəminliyə vermək hüququ verilirdi. Cinayət Məcəlləsinin 47-ci maddəsinə görə, cinayət etmiş şəxs və töredilmiş cinayət böyük ictimai təhlükə törətmirsə, həmin şəxs cinayət məsuliyətindən azad edilib yenidən tərbiyə və islah olunması üçün vəsatət vermiş ictimai təşkilat və əmək kollektivinin zəminliyinə verilir. 1963-cü ildən rayon (şəhər) məhkəmələri, milis və prokurorluq orqanları bəzi azəhmüyyətli cinayətlər üzrə işləri baxılmaq üçün yoldaşlıq məhkəmələrinə həvalə etmək hüququ alırdılar.

Diger tərəfdən qatı cinayətkarlıqla mübarizə gücləndirilirdi. Xüsusi böyük həcmədə dövlət əmlakını və ya ictimai əmlakı oğurlamağa görə, tohlükəli peşəkar cinayətkarlığa və ağır cinayətlərə görə məhkum olunmuş, azadlıqdan məhrumetmə yerlərində islah olunmaq üçün cəza çökən məhbusları qorxuya salan və ya onun müdürüyyətinə hücum edən şəxslərə ölüm cəzası - güllələnmə tətbiq etmək nəzərdə tutulurdu. 1962-ci ildən bir qrup şəxs və ya tohlükəli peşəkar cinayətkar tərəfindən edilmiş zorlama, habelə ağır nəticələrə səbəb olmuş zorlama, eləcə də həddi-bülgə çatmamışların zorlanması, vəziyyəti xüsusiile artırılan şəraitdə vəzifəli şəxsin rüşvət alması, milis işçisinin və xalq druji naçısının, ictimai asayışın mühafizəsi üzrə xidməti fəaliyyətində onların həyatına qəsd etməyə görə ölüm cəzası tətbiq edilə bilərdi. Cinayət hüququ sistemində ölümlə cəzalandırılan əməllerin sayı Cinayət Məcəlləsində daha da artırıldı.

Cinayət Məcəlləsində əmlakin müsadirə edilməsilə sürgün etmə cəzası da tətbiq edildi.

Cinayət qanunvericiliyində bəzi cinayət əməllərinə görə cəlbətmə müddətinin daimiliyi təsbit olunurdu. Belə ki, SSRİ Ali Soveti Rəyasət Heyətinin 1965-ci il 4 mart tarixli fərmanında göstərilirdi ki, nə vaxt edilməsində asılı olmayaraq sülh və insanlıq əleyhine cinayətlər etməkdə təqsirkar olan şəxslər cəzalandırılmalıdır. Müddət

daimiliyi prinsipi, xüsusilə İkinci Dünya müharibəsi illərində fəsihlərlə fəal surətdə kömək etmiş şəxslərin müəyyən edilərək cəzalandırılmasını nəzərdə tuturdu.

Mülki-prosessual hüquq. Nəzərdən keçirilən dövrə Azərbaycan SSR-in yeni Mülki-Prosessual Məccəlesi 1965-ci ildən qüvvəyə minir. Mülki işlərə məhkəmə tərəfindən baxılması və həll edilməsi, həmçinin məhkəmənin və digər orqanların qərarlarının icrası qaydasi mülki-prosessual hüquq normallarında tənzimlənirdi. Mülki proses bir neçə mərhələdən ibarətdir: mülki işə başlama, işi məhkəmədə baxmağa hazırlama, məhkəmə baxışı, kassasiya instansiyasında icrat, yeni açılmış hallara görə məhkəmə qətnamələrinə yenidən baxılması, icra icraati. Aile, əmək, kolxozi və digər münasibətlərdən əmələ gələn mübahisələrə də mülki mühakimə icraati qaydasında baxılır. İnzibati hüquq münasibətlərində məhkəməyə aid olan işlər mülki mühakimənin ümumi qaydaları ilə həll edilir.

Mülki prosesdə aşağıdakılardır hüquq münasibətləri iştirakçılarıdır: a) birinci instansiya məhkəməsi, kassasiya və nəzarət instansiyaları məhkəmələri və məhkəmə icraçıları; b) işdə iştirak edən tərəflər, prokuror, qanunla başqalarının hüquqlarını müdafiə edən dövlət orqanları, həmkarlar ittifaqları, dövlət idarələri, müəssisələr, kolxozlar və digər kooperativ təşkilatları və ictimai təşkilatlar, ayrı-ayrı vətəndaşlar, inzibati hüquq münasibətlərində əmələ gələn işlərdə və xüsusi icraatlı işlərdə ərizəçilər və maraqlı şəxslər; c) ədalət mühakiməni həyata keçirməyə kömək edən şəxslər - şahidlər, ekspertlər, məhkəmə tərcüməçiləri, məhkəmə qərarları icra edildikdə əmlaki saxlayanlar və digər şəxslər.

Məhkəmə prosesi xalq iclasçılarının iştirakı ilə kollegial aparılır. Ədalət mühakiməsi üzvləri hakimlər və xalq iclasçıları seçilirlər. Onların müstəqilliyi və ancaq qanuna tabe olması, mühakimə icraatinin açıqlığı, mühakimənin milli dildə aparılması, vətəndaşların qanun və məhkəmə qarşısında bərabərliyi Mülki-Prosessual Məccələdə təsbit edildi.

Cinayət-prosessual hüquq. Cinayət Prosesual Məccələ cinayət işləri üzrə icraatın qaydasını və məzmununu və bu zaman əmələ gə-

lən hüquqi münasibətləri nizama salan sistemləşdirilmiş normalar məcmusudur. Azərbaycan SSR-in Cinayət-Prosessual Məcəlləsi 1961-ci ildə qəbul edilmişdi.

Cinayət - prosessual hüquq normaları cinayət işinin başlanması ibtidai istintaq, məhkəmə baxışı ilə bağlı fəaliyyəti, həmin sahənin qaydasını, mahiyyətini və bu zaman əmələ gələn hüquq münasibətlərini nizamlayır. Cinayət-prosessual hüququn ümumi hissəsinə bütövlükde cinayət işləri üzrə icraatın qaydası və mahiyyətini müəyyən edən normaların məcmusu: onun vəzifələri, icraati, icra edən və orada iştirak edən orqanların və şəxslərin hüquq və vəzifələri, sübut etmə haqqında əsas müddəələr daxil idi. Xüsusi hissədə isə iş üzrə ayrı-ayrı icraat mərhələlərini nizama salan normalar məcmusu göstərilirdi. Cinayət prosesində müttəhim, onun müdafiəçisi, zərər çəkmiş şəxs, mülki iddiaçı, mülki cavabdeh və onların qanuni nümayəndələri iştirak edirdilər. Tərəflər və iştirakçıların hamısı bərabər hüquqlarla məhkəmə baxışında iştirak edə bilər və məhkəmə hökmündən şikayət edə bilərlər.

Cinayət-prosessual hüququna təhqiqat orqanlarının, istintaq orqanlarının, prokurorun, müdafiəçinin, birinci instansiya, kassasiya instansiyası və nəzəret instansiyası məhkəmələrinin vəzifələri və selahiyətini, vətəndaşların, dövlət təşkilatlarının və ictimaiyyətin nümayəndələrinin – cinayət prosesi iştirakçılarının və vətəndaşların hüquq və vəzifələrini, sübütetmə predmetini və üsullarını, prosessual mərhələlərin və onları təşkil edən prosessual hərəkətlərin ardıcılığını, qarşılıqlı əlaqəsini, vəzifələrini, qaydasını və mahiyyətini, prosessual qorarların çıxarılması qaydasını, icraat qaydasına əməl edilməsinin xüsusi təminatlarını və onun pozulmasına görə sanksiyaları tənzim edən normalar daxil idi.

Cinayət-prosessual hüquq normalarına ciddi əməl edilməsi və tətəşəllər konstitusiyada təsbit edilmiş müdafiə hüququnun təmin edilməsində zəruri şərtlərdəndir.

XVI FƏSİL

Azərbaycanın dövlət və hüququ (1985-1991-ci illər)

Moskvadan “yenidənqurma” siyaseti və onun Azərbaycan üçün ağır nəticələri. 1985-ci ildən sovet rəhbərliyinə götərilmiş M.S. Qorbaçov SSRİ-ni mövcud iqtisadi-siyasi böhrəndən qurtarmaq üçün 1985-ci ilin aprelində “yenidənqurma” siyasetini elan etdi. “Yenidənqurma” siyasetini möhkəmləndirməkdən ötrü mərkəz demokratik islahatların aparılması, köhnə kommunist ideologiyasından ekam kimi istifadə etməkdən imtina etmek və yeni yollar axtarmaq zərurəti qarşısında idi. Lakin böhrən getdikcə dərinleşir və müttəfiq respublikalarda milli özünüdürək prosesi güclənirdi. Sonrakı illərdə kommunist partiyasının rəhbər və istiqamətverici rolunu təsbit edən sovet konstitusiyasının 6-cı maddəsində edilən dəyişiklik, prezidentlik institutunun yaradılması və digər tədbirlər imperiyanın süqut etməsinin qarşısını ala bilmedi.

1987-ci ilin yanvarında Sov. İKP Plenumunda M. Qorbaçov aşkarlıq xəttinin qəbul edilməsini elan etdi. O, 1988-ci ildə SSRİ Ali Sovetinin sədri vəzifəsinə olə keçirdikdən sonra Kommunist Partiyasının amirliyinə qarşı mübarizəyə başlayaraq hakim partianın idarə etdiyi rejimi labüb süqutdan xilas etməyə hazırlıq görürdü. 1989-cu ildə ilk dəfə olaraq çoxmandatlı sistem üzrə xalq deputatları sovetinə seçkiler keçirildi.

Moskva müxtəlif manevrələr edir, “yenidənqurma”, “demokratiya” “aşkarlıq” adları ilə xalqı diskusiyaya çəkir və vaxt qazanmağa çalışır. M. Qorbaçovun ətrafinə yığılmış ermənilər döralı fürsətdən istifadə edərək öz çirkin, millətçi siyasetlərindən müsəlman türk dünəyinə qarşı, xüsusilə də Azərbaycan SSR-in ərazi bütövlüyüne qarşı yönəlmış niyyətlərini gerçəkləşdirməyə başladılar. Azərbaycan xalqı “yenidənqurma” siyasetindən həm iqtisadi, həm də siyasi baxımdan

on çox zərər çəkən müttəfiq respublikalardan biri idi. Yerli rəhbərliyin Moskvadan göndərilən sıfarişlərlə işləmək metodu onsuza da gərgin olan vəziyyəti bir az da çətinləşdirirdi. Xüsusilə də 1987-ci ilin noyabrında A. Aqambekyanın Qarabağı dağlıq hissəsinin Ermənistana verilməsinin məqsədə uyğunluğunu bildirməsi “Böyük Ermənistən” yaratmaq xülyası ilə yaşayan daşnak erməniləri hərəkətə gotirdi. Yerevan və Xankəndində başlayan mitinqlərdən sonra azərbaycanlıların öz dədə-baba torpaqlarından qovulmasına və “Türkşüz Ermənistən” siyasetinin reallaşdırılmasına başlanıldı. Azərbaycanlıların deportasiyası kütləvi terror və qətlərlə davam etdirildi.

1988-ci il fevralın 20-də Dağlıq Qarabağ Muxtar Vilayeti Xalq Deputatları Sovetinin sessiyası Azərbaycan SSR Ali Sovetinə DQMV-nin statusuna baxılması haqqında müraciət etdi. Moskva ri-yakarlıq edir, əslində isə özünün xeyir-duası ilə başlayan separatizmi dəstəkləyir, “süni” olaraq yaratdığı problemi “hər iki xalqın mənafeyinə” uyğun surətdə həll etməye çalışır. **Hər iki müttəfiq respublika rəhbərliyinin dəyişdirilməsi** vəziyyətdən çıxmaga kömək etmadı. Əksinə 1988-ci il iyunun 21-də DQMV Xalq Deputatları Sovetinin sessiyası vilayətin Ermənistən SSR-ə verilməsini müzakirə etdi. 1988-ci ilin dekabrında Ermənistən SSR-də baş vermiş zəlzəle zamanı ermənilərə köməyə gedən təyyarə məməmmalı olaraq qəzaya düşdü. Həmin vaxtdan başlayaraq maraqlı qüvvələr erməniləri güclü maliyyə və herbi sursatla tochiz etməye başladılar.

Moskva müttəfiq respublika kimi Azərbaycan SSR-in konstitusyon hüquqlarını pozaraq 1989-cu il yanvarın 12-də “Azərbaycan SSR-in DQMV-də xüsusi idarəcilik formasının tətbiqi haqqında” SSRİ Ali Soveti Rəyasət Heyətinin fərمانını qəbul etdi. A. Volskinin başçılığı ilə mərkəzə tabe etdirilən “Xüsusi İdare Komitəsi” (XİK) təşkil edildi. XİK-in köməyi ilə ermənilər silahlandırdığı halda azərbaycanlıların öv tūfongları müsadirə edilirdi. Bakı rəhbərliyi DQVM üzərində nəzarəti tamamilə itirmək təklükəsile qarşılaşmışdı. SSRİ Nazirlər Sovetinin 1989-cu il 6 may tarixli qərarı ilə DQMV-dəki idarə və müəssisələrin Azərbaycan SSR-in tabeliyində çıxarılaraq mərkəzə verilməsi bu prosesi daha da sürətləndirdi. XİK dövründə

tekce Xankəndindən 14 min nəfər azərbaycanlı çıxarıldı. 1987-88-ci illərdə təşkilatlanan milli-demokratik qüvvələrin söyi və təzyiqi neticəsində 1989-cu il noyabrın 28-də Xüsusi İdare Komitəsi leğv edilir və Azərbaycan SSR-in muxtar vilayət üzərində alınmış hüquqları bərpa edilir. DQMV-nin idarə olunması SSRİ Ali Sovetinin xüsusi komissiyasının nəzarəti altında Azərbaycan SSR-in Təşkilat Komitesine (TK) tapşırıldı. 1989-cu il dekabrın 1-də Ermənistənin faktiki ərazi iddiaları hüquqi müstəviye keçirildi və onun Ali Soveti “Ermənistən SSR-ini və Dağlıq Qarabağı birləşdirmək haqqında” qərar qəbul etdi. DQMV rəhbərliyinin təşəbbüsüylə muxtar vilayətin bütün idarə və müəssisələri Ermənistənin tabeçiliyinə verildi.

1990-ci il yanvarın 15-də SSRİ Ali Soveti DQMV və ona qonşu olan rayonlarda fəvqələdə vəziyyət elan etdi. Cənubi Qafqazda nəzarəti itirməkə qarşılaşan Moskva 1990-ci il yanvarın 19-dan 20-na keçən gecə Bakıya qoşun yeridi və Azərbaycan xalqını sovet herbi maşının gücü ilə susdurmağa başladı. Bakıda və digər rayonlarda 131 nəfər qətlə yetirildi və 100-lərlə insan yaralandı.

Yainiz Bakıdakı qanlı hadisələrdən sonra Moskva DQMV-də ermənilərin tərk-silah edilməsinə başlandı. 1990-ci il mayın 22-də SSRİ Nazirlər Soveti muxtar vilayətin iqtisadiyyatını idarə etmək hüququnu Azərbaycan SSR-ə qaytardı.

1990-ci il mayın 19-da Azərbaycan SSR Ali Sovetinin sessiyası **respublikada ilk prezidentlik institutu** təsis etdi və A. Mütəllibovu **bu vəzifəyə** seçdi. Həmin ilin sentyabrında Azərbaycan SSR Ali Sovetinə keçirilən seçkilərdə 360 deputat mandatından 30-nu demokratik qüvvələr eldə etdilər. Vətənə qayıdan H. Əliyev Naxçıvandan **biterəf kimi** Ali Sovete seçildi. H. Əliyevin də dəsteklədiyi bir sıra çox vacib dövlət attributları ilk dəfə olaraq Naxçıvan Muxar Respublikasının 1990-ci il payız sessiyasında qəbul edildi. 1991-ci il martın 17-də SSRİ-nin saxlanması ilə əlaqədar keçirilən referendumda isə Naxçıvan Respublikası ümumiyyətlə iştirak etmədi.

1991-ci il sentyabrın 8-nə təyin edilmiş ümumxalq səsverməsilə **keçirilən** prezident seçkilərində A. Mütəllibov demək olar ki, alter**əməsiz** seçildi. Azərbaycandakı prezident seçkiləri ərefəsində-av-

qustun 19-da Moskva rəhbərliyindəki mühafizəkar qüvvələr Dövlət Fövqəladə Vəzifəyyət Komitəsi (DFVK) təşkil edərək dövlət çevirilişi etməyə cəhd göstərildilər. Lakin Rusianın demokratik qüvvələri çevirilişin qarşısını ala bildilər.

Moskvadakı dövlət çevirilişi yatırıldığı zaman xalqın tekidi ilə Azərbaycan SSR 1991-ci il avqustun 30-da "Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpası haqqında Bəyannamə" qəbul etdi. Bəyannamədə göstərildi ki, Azərbaycan Respublikası Ali Soveti Azərbaycan xalqının ali dövlət mənafələrini rəhbər tutaraq və onun iradəsini ifadə edərək, Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpə olunduğunu elan edir.

Demokratik hərəkatın və xalqın isteyinə müvafiq olaraq oktyabrın 3-də Azərbaycan Respublikası Ali Soveti buraxılır ve iqtidarı və müxalifətin bərabər əsasda daxil olduğu 50 nəfər deputatdan ibarət "Milli Şura" təsis edilir. Oktyabrın 30-da isə "Milli Şura"nın səlahiyyətləri haqqında Ali Sovetin qanunu təsdiq edildi.

Azərbaycan dövlət müstəqilliyinin konstitusion əsaslarla təsbit olunması zərurəti gündəlikdə duran ən vacib məsələlərdən idi. Azərbaycan xalqının dövlət müstəqilliyi uğrunda mübarizəsi 1991-ci il oktyabrın 18-də Azərbaycan Respublikası Ali Sovetinin "Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Akti"nin qəbul edilməsiə nəticələndi.

1991-ci il dekabrın 8-də Brestdə (Belorusiya) Rusiya Federasiyası, Ukrayna və Belarus rəhbərlərinin iştirakı ilə "Müstəqil Dövlətlər Birliyinin" (MDB) yaradılması SSRİ -nin beynəlxalq hüququn subjekti kimi varlığına son qoydu.

Dekabrın 29-da Azərbaycan Respublikasında ümumxalq səsverməsi 1991-ci il 18 oktyabr tarixli Konstitusiya Akti təsdiq edildi.

Dövlət quruculuğunda dəyişikliklər (1989-1991-ci il). SSRİ məkanında baş verən proseslər, Ermənistanın Azərbaycan SSR-in Dağlıq Qarabağ Muxtar Vilayətini özüne birləşdirmək cəhdini, Moskvanın ermənipərost siyaset aparması Azərbaycan xalqını və demokratik qüvvələri mühüm əhəmiyyətli tədbirlər görməyə vadər edirdi. Azərbaycan SSR Ali Sovetinin sessiyası 1989-cu il sentyabrın 23-də

"Azərbaycan Sovet Sosialist Respublikasının Suverenliyi haqqında Azərbaycan SSR-in Konstitusiya Qanununu" qəbul etdi. Qanun Moskva ilə respublika arasındaki səlahiyyətlərin yeni həddini müəyyən edirdi. Qanunda bütövlükde SSR İttifaqının könüllü surətdə verilmiş səlahiyyətlər istisna edilmək, Azərbaycan SSR digər məsələlər üzrə, o cümlədən inzibati-ərazi dəyişikliyi etmək, referendum ilə ifadə edilmiş razılıq olmadan onun ərazisinin dəyişdirilməməsi (ittifaq tərəfindən) prinsipi, ümumxalq səsverməsi ilə SSRİ tərkibində sərbəst çıxma, respublikanın müstəqilliyinin təmin edilməsi, dövlət büdcəsini işleyib hazırlamaq, daxili işlər və dövlət təhlükəsizliyi orçanlarına rəhbərlik etmək və s. sahələrdə tam müstəqil idi.

Azərbaycan SSR Konstitusiyasının 6-ci maddəsinin yeni redaksiyasinda göstərilirdi ki, Azərbaycan Kommunist Partiyası və digər siyasi partiyalar, həmçinin ictimai təşkilatlar dövlətin siyasetinin hazırlanmasında, dövlət işlərinin və ictimai işlərin idarə olunmasında iştirak edirlər. Coxpartiyalı sistəmə keçidin əsasları Konstitusiyada ilk dəfə olaraq təsbit edildi.

Dövlət və ictimai quruculuq əleyhina olan partiya, təşkilat və hərəkatların fealiyyətinə dair Konstitusiyanın 7-ci maddəsində göstərilirdi ki, Azərbaycan SSR-in konstitusiya quruluşunu və bütövlüyünü zorla dəyişdirmek, onun təhlükəsizliyini sarsıtmak, sosial, milli və dini ədəvəti qızışdırıb təşkilatların fəaliyyəti yolverilməzdür.

Azərbaycan SSR-in siyasi və iqtisadi suverenliyi haqqında 23 sentyabr 1989-cu il Konstitusiya Qanunu 1978-ci il Azərbaycan SSR Konstitusiyasının bir sıra maddələrinə dəyişiklik edirdi. Konstitusiyanın əvvəlki redaksiyasiından fərqli olaraq 10-cu maddənin yeni redaksiyasinda torpaq, yerin təki, sular, Xəzər dənizi sahilyanı şelfi və digər təbii ehtiyatlar Azərbaycan SSR xalqının milli sərvəti və Azərbaycan SSR-in dövlət mülkiyyəti hesab edilirdi. Təbii ehtiyatlar üzərində sərəncam vermək Azərbaycan SSR-in müstəsna hüququdur.

Naxçıvan MSSR, Dağlıq Qarabağ Muxtar Vilayəti mülkiyyətinə və inzibati-ərazi qurumları mülkiyyətindən ibarət olan Azərbaycan SSR mülkiyyəti Azərbaycan SSR-in dövlət mülkiyyəti kimi müəyyən edildi.

Konstitusiyanın VII fəsi “Azərbaycan SSR SSRİ-nin tərkibində müttəfiq respublikadır” ifadəsi ilə başlayır. Bu fəsilin 68-ci maddəsinin yeni redaksiyasında göstərilirdi ki, Azərbaycan SSR suveren sosiyalist dövlətidir. Azərbaycan SSR-in suverenliyi Azərbaycan SSR tərofündən öz ərazisinin hər yerində respublikanın bütün xalqının xeyriyinə ali qanunvericilik, icra və möhkəmə fəaliyyətinin müsteqil həyata keçirilməsindən də ifadə olunur. Moskvanın Dağılıq Qarabağ tədricən Ermənistana birləşdirmək istəyinin qarşısını almaqdan ötrü konstitusiyaya çox müümən dəyişiklik edilir: Azərbaycan SSR-in konstitusiyahüquqi statusu Azərbaycan SSR Ali Sovetinin razılığı olmadan dəyişdirilə bilməzdi. İttifaqla qarsılıqlı münasibətlər Azərbaycan SSR-in suverenliyinə və SSRİ-nin suverenliyinə osaslanan müqavilə üzrə qurulur. Azərbaycan SSR-in səlahiyyəti yalnız Azərbaycan SSR-in könüllü surətdə SSR İttifaqına verdiyi məsələlərdə möhdudlaşdırıldı.

Yeni redaksiyanın 69-cu maddəsinə əsasən Azərbaycan SSR-in SSRİ-dən azad surətdə çıxməq hüququ xalq səsverməsi (referendum) yolu ilə həyata keçirilə bilərdi. Bunun üçün Azərbaycan SSR vətəndaşlarının onda bir hissəsinin topladığı imza kifayət edirdi.

70-ci maddəyə əsasən Azərbaycan SSR-in suverenliyi Azərbaycan SSR-in ayrılmaz tərkib hissisi olan Naxçıvan MSSR və DQMV də daxil olmaqla respublikanın bütün ərazisinə şamil edilirdi. Azərbaycan SSR-in ərazisi bütün əhalinin iştirakı ilə keçirilən xalq səsverməsi (referendum) ilə ifadə edilmiş razılıq olmadan dəyişdirilə bilməzdi.

Konstitusiyanın yeni redaksiyasının 72-ci maddəsinin 3-cü bəndində əvvəlki mətnindən fərqli olaraq, muxtar respublikaların və muxtar vilayətlərin təşkil edilməsi və onların lağış edilməsi Azərbaycan SSR-in ayrılmaz hüququ kimi təsbit edilirdi və qurumların təşkili və ya ləğvi SSRİ Ali Sovetinin təsdiqinqə verilmirdi. Həmin maddənin yeni 13-cü bəndi Azərbaycan SSR-in ali hakimiyyət orqanlarına daxili işlər və dövlət təhlükəsizliyi orqanlarına rəhbərliyi təmin etməyi həvəla edirdi.

Azərbaycan SSR xalq deputatları Sovetlərinə seçkilərdən bəhs edən 86-ci maddədə seçkilərin keçirilməsi vaxtı, onların səlahiyyətlərinin qurtarmasına əvvəlki redaksiyadakı kimi ən azı iki ay deyil,

üç ay qalana qədər artırıldı. 87-ci maddədə əhəmiyyətli dəyişiklik edildi: hakimlər istisna olmaqla xalq deputatları Sovetləri tərəfindən seçilən və ya toyin edilən vəzifəli şəxslər öz vəzifələrində dalbadal iki il müddətindən çox qala bilmezler.

Azərbaycan SSR-in 1978-ci il Konstitusiyasından fərqli olaraq, yeni redaksiyada ilk dəfə olaraq xalq deputatları seçkilərini çoxmandatlı seçki dairələri üzrə keçirmək təsbit edilirdi (91-ci maddə). Aktiv seçki senzi 18 yaş və passiv seçki senzi 21 yaş müəyyən olmuşdu. Lakin 18 yaşa çatmış vətəndaşlar yerli xalq deputatları sovetlərinə seçilər bərdilər. Deputatlar üçün ikidən çox Sovetin xalq deputati olmaq möhdudiyyəti təsbit edilirdi. 92-ci maddədə təqsirsizlik prezumpsiyasının tələblərindən irəli gələn prinsiplərə əməl edilmirdi: belə ki, möhkəmənin ittihamedici hökmü olmadan, lakin qotı imkan tədbiri - hebsə saxlama tədbiri seçilmiş şəxslər seçkilərde iştirak etəmkəndən möhrum edilirdilər. Xalq deputatlığını namizədlər göstərmək hüququnda yeni qayda müəyyən edilirdi. Bu hüquq əmək kollektivlərə, ictimai təşkilatlara, orta ixtisas və ali təhsil müəssisələrinin kollektivlərinə, yaşayış yerlərində seçicilərin və qoşun həssələrində hərbi qulluqçuların yüksəcaqlarına məxsusdur.

Konstitusiyanın yeni redaksiyasının 13-cü fəsilinin 104-cü maddəsində Azərbaycan SSR-in ali dövlət hakimiyyəti orqanı olan Azərbaycan SSR Ali Sovetinin səlahiyyətləri müəyyən edilirdi. Azərbaycan SSR Ali Sovetinin yeni müstəsnə səlahiyyətlərinə: Azərbaycan SSR konstitusiyasının qəbul olunması və onda dəyişiklik edilməsi; muxtar respublika və vilayətlərin təşkili və onların ləğv edilməsi; Dağılıq Qarabağ Muxtar Vilayətinin sərhədlərinin və rayon bölgüsünün müəyyən edilməsi və dəyişdirilməsi; Azərbaycan SSR-in digər müttəfiq respublikalarla sərhədlərinin dəyişdirilməsi, Azərbaycan SSR ərazisinin dəyişməsinə səbəb olan hallarda SSRİ dövlət sərhədlərinin dəyişdirilməsi məsələlərinə baxılması; Azərbaycan SSR prezidentinin təqdimatı üzrə Azərbaycan SSR prokuroru vəzifəsinə namizədlik haqqında və Azərbaycan SSR prokurorunun vəzifədən azad edilməsi haqqında məsələyə baxılması; SSRİ xalq deputatları Qurultayıının, SSRİ Ali Sovetinin, SSRİ prezidentinin qəbul etdiyi

aktlar SSRİ-nin səlahiyyəti hüdudlarından kənara çıxdıqda, Azərbaycan SSR-in suveren hüquqlarını pozduqda bunların qüvvəsinin dayandırılması və bunları ləğv etmək haqqında SSRİ xalq deputatları Qurultayı, SSRİ Ali Soveti, SSRİ prezidenti qarşısında məsələ qoyulması; SSRİ Nazirlər Sovetinin qərarları və səroncamları SSR İttifaqının səlahiyyəti hüdudlarından kənara çıxdıqda, Azərbaycan SSR-in suveren hüquqlarını pozduqda bunların qüvvəsinin dayandırılması və bunları ləğv etmək məsələsinin qoyulması, habelə SSR nazirlərinin, dövlət komitələrinin və baş idarələrinin aktları SSRİ və Azərbaycan SSR qanunlarına zidd olduqda onların qüvvəsinin dayandırılması; Azərbaycan SSR-in suverenliyi və ərazi bütövlüyü gözlənilməkən Azərbaycan SSR ərazisində fəvqəladə vəziyyət elan olunması və prezident idarə üsulunun tətbiqi barəsində SSRİ prezidentin təklifinə baxılması aid edildi.

Azərbaycan SSR Ali Soveti deputatlarının ümumi sayı 450 nəfərdən 360 nəfər xalq deputatı qədər azaldıldı.

Azərbaycan SSR Ali Sovetinin deputatları iki səlahiyyət müddətindən çox seçilə bilməzdi (114-cü maddə).

Yeni redaksiyada Azərbaycan SSR-in Konstitusiya Nəzarəti Komitəsinin (maddə 119-1) yaradılması və onun səlahiyyətləri müəyyən edildi. Azərbaycan SSR Konstitusiya Nəzarəti Komitəsi Azərbaycan SSR qanunlarının və digər aktların Azərbaycan SSR Ali Sovetinin müzakirəsinə verilmiş layihələrinin Azərbaycan SSR Konstitusiyasına uyğun olub-olmaması haqqında rəy təqdim edir. Ali qanunverici və icraedici orqanların, deputatların beşdə 'bir hissəsinin təklifi ilə qanunların və digər aktların konstitusiyaya uyğun olub-olmamasını müəyyən edir və rəylər təqdim edirdi.

Konstitusiyada qanunvericilik təşəbbüsü hüquq ənənəvi dövlət və hökumət orqanları, ictimai təşkilatlarla yanaşı, Azərbaycan SSR Elmlər Akademiyasına da verildi.

1990-ci il mayın 18-də Azərbaycan SSR Ali Sovetinin qərarı ilə Azərbaycan SSR prezidenti vəzifəsi təsis edildi. İki fəsildən və 18 maddədən ibarət **president seçkiləri haqqında qanun 1991-ci il iyun 26-də qəbul** edildi. Qanuna görə 65 yaş yuxarı, 35 yaş isə aş-

ğı hədd olmaqla yaşı senzi müəyyən edildi. Eyni şəxs dalbadal iki müddədən çox Azərbaycan SSR prezidenti ola bilməzdi. 15-ci maddəyə müvafiq olaraq seçkidə iştirak etmiş seçicilərin yarısından çoxunun səsini toplamış namizəd prezident seçilirdi. Azərbaycan Respublikasının yeni prezidentinin növbəti seçkiləri vəzifədə olan prezidentin səlahiyyətlərinin qurtarması vaxtına 90 gün qalmış təyin edildi. Prezident vəzifədən götürüldükde və ya başqa səbəbə görə öz vəzifələrini icra edə bilmədikdə onun səlahiyyətləri Ali Sovetin sədrinə keçir və növbədən kənar seçkilər təyin edildi.

1991-ci il oktyabrın 18-də Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul edildi. Dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı Azərbaycanda III Respublikanın mövcudluğunu rəsmiləşdirdi. Konstitusiya Aktının qəbul edilməsi faktiki olaraq köhnə konstitusiyasının qüvvədən düşməsi idi və yeni Konstitusiyanın hazırlanması üçün qanunvericilik bazası yaradırdı. 6 bölmədən, 32 maddədən ibarət Konstitusiya Aktında göstərilirdi ki, Azərbaycan Respublikasının Ali Soveti Azərbaycan Milli Şurasının 1918-ci il mayın 28-də qəbul etdiyi İstiqlal Bəyannaməsinə, Azərbaycan Respublikasının demokratik prinsiplərinin və ənənələrinin varisiyinə əsaslanaraq və "Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpası haqqında" Azərbaycan Respublikası Ali Sovetinin 1991-ci il 30 avqust tarixli bəyannaməsini rəhbər tutaraq Konstitusiya Aktını qəbul edir və müstəqil Azərbaycan Respublikasının siyasi və iqtisadi quruluşunun əsaslarını təsis edir.

Konstitusiya Aktında 1920-ci ilin aprelində RSFSR-in XI Qızıl ordusunun ADR-i devirməsi və müstəqil Azərbaycanı işğal etməsi faktı bildirilir və yeni müstəqil Azərbaycan Respublikası 1918-1920-ci illər mövcud olmuş Azərbaycan Demokratik Respublikasının varisi elan edildi. SSRİ-nin təskili haqqında 1922-ci il 30 dekabr tarixli müqavilənin Azərbaycana aid hissəsi imzalandığı andan etibarsız sayılırdı.

Azərbaycan SSR-in 1978-ci il Konstitusiyası bu Konstitusiya aktının müddəalarına zidd gəlməyən yerlərdə qüvvədə qalırdı. Azərbaycan Respublikasının suverenliyinə, ərazi bütövlüyünə və s. zidd olmayan digər qanunvericilik aktlarının hamısı Azərbaycan Respublikasında hüquqi qüvvəsini saxlayırdı.

SSRİ-nin Azərbaycan Respublikası ərazisindəki bütün daşınar və daşınmaz mülkiyyəti Azərbaycan Respublikasının dövlət mülkiyyəti elan edildi.

Azərbaycan Respublikasının dövlət başçısı prezidentdir.

Konstitusiya Aktinə görə qanunverici hakimiyət Azərbaycan Respublikasının parlamentinə, ali icraedici hakimiyət Azərbaycan Respublikası prezidentinə və məhkəmə hakimiyəti müstəqil məhkəmələrə - Konstitusiya Məhkəməsinə, Ali Məhkəməyə və Ali Arbitraj Məhkəməsinə məxsusdur.

Konstitusiya Aktında mülkiyyətin üç əsas forması - dövlət mülkiyyəti, xüsusi mülkiyyət və kollektiv mülkiyyət formaları təsbit edildi.

Siyasi münasibətlərdə demokratiya, aşkarlıq, pürializm və s. principlər təsbit edildi.

1991-ci il oktyabrın 30-da Azərbaycan Respublikası Milli Məclisinin yaradılması haqqında Konstitusiya Qanunu qəbul edildi. Milli Məclisin tərkibi 50 nəfər deputatdan ibarət idi. Keçid dövründə Azərbaycan Respublikası Ali Sovetinin səlahiyyətləri Azərbaycan Respublikası Milli Məclisindən verilirdi. Milli Məclisin işinə deputat olmayan, lakin müxtəlif bilik və sahələr üzrə ekspert və mütəxəssislər cəlb edildi. Ali Sovetin Milli Məclisə daxil edilməyən deputatlarının həllədici səsləri alınır və onlara sessiyalarda məşvərotçı səsən iştirak etmək hüququna verilirdi.

1991-ci il noyabrın 26-da Azərbaycan Respublikası Ali Soveti "Azərbaycan Respublikasının Dağılıq Qarabağ Muxtar Vilayətinin ləğv edılması haqqında" Azərbaycan Respublikası qanununu qəbul etdi. Azərbaycan Respublikası Konstitusiyasının 68-ci maddəsinin üçüncü hissəsi, 104-cü maddəsinin 2-ci bəndi, "Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında" Konstitusiya Aktinin 4-cü maddəsi əsas tutularaq Azərbaycan Respublikasının Dağılıq Qarabağ Muxtar Vilayəti milli ərazi qurucu kimi ləğv edildi. Azərbaycan Respublikasında ermənilərin kiçik bir qrupu üçün milli-ərazi qurumunun saxlanması, Ermənistən Respublikası ərazisindən isə azərbaycanlı əhalinin zorla köçürülməsindən sonra və hazırda orada bir nəfər də azərbaycanlıların qalmadığı şəraitdə, digər tərefdən Yu-

xarı Qarabağda azərbaycanlı əhaliyə qarşı zoraklığın artması, geniş miqyaslı terrorçuluq əməlləri töredilməsi, Ermənistandan göndəriliyən yaraqlı dəstələrin cinayətkarlıq hərəkətləri nəzərə almaraq Azərbaycan Respublikası qanunlarına əməl edilməsi, Qarabağın dağlıq hissəsində Azərbaycan Respublikasının suveren hüquqlarını bərpə etmək, yaradılmış silahlı dəstələri tərki-silah etmək, Azərbaycan Respublikası vətəndaşlarının hüquqlarını, azadlığını və ləyaqətini qorunnaq, millətlərarası münasibətləri nizama salmaq zərurəti əsas götürülərək və Azərbaycan xalqının iradəsi rəhbər tutularaq Dağılıq Qarabağın muxtarlıyyət statusu ləğv edildi.

XVII FƏSİL

Müstəqil Azərbaycan Respublikasının (III Respublika) dövlət və hüququ (1991-2003-cü illər)

Müstəqil Azərbaycanda III Respublikanın yaranması ictimai quruluş, dövlət idarəciliğin formasının dəyişdirilməsi yeni sosial təbəqələrin formalaşması, hüquqi demokratik, dünyəvi dövlətin təşkil edilməsi, sosial-iqtisadi və hüquqı islahatların aparılması zərureti ilə şərtləşirdi. Say etibarı ilə III döfə Respublika elan edilən Azərbaycanda aparılacaq islahatlar dövlət müstəqilliyinin möhkəmləndirilməsinə ve onun müdafiəsinə yönəlmış çox vacib idi. Lakin Müstəqil Azərbaycan Respublikasının elan edilməsindən sonra ölkə bir çox çətinliklərlə qarşılaşırıldı. Ermənistanın işgalçılıq siyaseti və Moskvanın ermənipərost mövqə tutması vəziyyəti daha da ağırlaşdırıldı. Bunu nla yanaşı müstəqil respublika tədricən beynəlxalq aləmin subyekti kimi tanımağa cəhd göstərirdi. Azərbaycan Respublikasının müstəqilliyini tanıyan ilk dövlət Türkiye Respublikası idi. 1992-ci ilin martında Azərbaycan Respublikası BMT-yə üzv qəbul edildi.

1992-ci il fevralın 26-da ermənilər XX əsrin en böyük faciələrinən biri olan Xocalı soyqırımı töretdilər. Rusiyaya məxsus 366-ci atıcı alayın köməyile həyata keçirilən Xocalı soyqırımında 613 nəfər öldürdü, 478 nəfər yaralandı. 1275 nəfər əsir götürüldü. Yaranmış şəraitdə martın 6-da respublika prezidenti A. Mütəllibov istefə verməyə məcbur oldu.

1992-ci il iyunun 7-də yeni prezident seçkilərində AXC-nin sədri Əbülfəz Elçibey prezident seçildi. 1992-ci ilin yayında yeni rəhbərlik Qarabağda ərazi bütövlüyünün bərpasında müəyyən müvəffəqiyətələr əldə etse də, 1993-cü ilin əvvəllərində uğursuzluqlar mərhə-

ləsi başlandı. Ermənistanın hərbi təcavüzü nəticəsində Dağlıq Qarabağ və onun ətrafindakı altı rayon işğala məruz qaldı. Xalq Cəbhəsi hakimiyəti Heydər Əliyevi xalqın tələbi ilə Bakıya dəvət etdi. İyunun 15-də H.Əliyev Ali Sovetin sədri seçildi. 1993-cü il oktyabrın 3-də Azərbaycan xalqı Heydər Əliyevi prezident seçdi.

Yenidən respublika rəhbərliyinə qayıtmış H. Əliyev dövlətçiliyin möhkəmləndirilməsi üçün çox mühüm tədbirlər həyata keçirdi. 1994-cü il sentyabrın 20-də Azərbaycanın iqtisadi dırçəlişi üçün çox vacib olan “Östrin müqaviləsi” imzalandı. 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi ilə müstəqil Respublikanın ilk Konstitusiyası qəbul edildi. Həmin vaxt Azərbaycan Respublikası Ali Sovetinə seçkilər keçirildi.

1998-ci il oktyabrın 11-də alternativ əsasda keçirilən seçkilərdə Heydər Əliyev qələbə çalaraq yenidən 5 il müddətinə Azərbaycan Respublikasının prezidenti seçildi. Prezidentin rəhbərliyi ilə hüquqi, iqtisadi və demokratik islahatlar dönmədən davam etdirilirdi. 2000-ci il noyabrın 5-də çoxpartiyalı sistem əsasında Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər keçirildi. Xarici müşahidəcilərin iştirakı ilə keçirilən seçkilərdə həkim Yeni Azərbaycan Partiyası qələbə qazandı.

Azərbaycan Respublikası 2001-ci il yanvar ayının 25-də Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) tamhüquqlu üzvlüyüne qəbul edildi. Həmin gündən Azərbaycanın üçüncü bayraqı ATƏT-in Strasburqdakı Parlament Assambleyasının öünündə dalğalanır.

1992-ci il iyunun 3-de “Siyasi partiyalar haqqında” qanunun qəbul edilməsi Azərbaycan Respublikasında siyasi partiyaların fəaliyyəti üçün geniş imkanlar yaradırdı. Qanunda siyasi partiyaların fəaliyyəti, qeydiyyata alınması, siyasi partiyalarla münasibətdə dövlətin hüquq və vəzifələri, siyasi partiyaların ləğv edilməsi qaydası tənzimləndirdi. Həmin il noyabrın 10-da “İctimai birliklər haqqında” qəbul edilmiş qanun da siyasi partiyalar haqqında qanunda olduğu kimi müxtəlif münasibətləri müəyyən edirdi.

1992-ci il fevralın 25-de "Arbitraj məhkəməsi haqqında" qanun qüvvəyə mindi. Qanun dörd bölmədən və 40 maddədən ibarət idi. Ümumi müddəələr adlanan birinci bölmədə göstərilirdi ki, arbitraj məhkəməsi Azərbaycan Respublikasının və digər dövlətlərin birgə müəssisələri və beynəlxalq birləşkəri, dövlət orqanları və başqa orqanlar arasında təsərrüfat mübahisələrini həll etmək yolu ilə öz səlahiyyətləri daxilində məhkəmə hakimiyyətini həyata keçirir. Arbitraj məhkəməsinin təşkili, fealiyyət qaydası və səlahiyyətləri təsərrüfat prosessual məcəlləsi və digər qanunvericilik aktları ilə müəyyən edilir.

Arbitraj məhkəmələrinin sistemi Azərbaycan Respublikası Ali Arbitraj Məhkəməsi Naxçıvan MR-in Arbitraj Məhkəməsi və zərurət olan hallarda yaradılan şəhər arbitraj məhkəmələrindən həmçinin bölgə və bölgələr arası arbitraj məhkəmələrindən ibarətdir.

Ali hüquq tehsili və hüquq ixtisası sahəsində 5 ildən az olmayaraq stajı olan respublika vətəndaşları hakim seçilə bilərlər. Arbitraj məhkəmələrinin səlahiyyət müddəti 10 il müəyyən edilirdi.

1992-ci il mayın 27-də "Hərbi tribunallar haqqında" Azərbaycan Respublikası qanunu qəbul edildi. Qanun fəsil və 25 maddədən ibarət idi. Hərbi tribunallar vahid məhkəmə sistemine daxil edilməklə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində fealiyyət göstərirler. Hərbi tribunallarda birinci instansiya məhkəməsində cinayət işlərinə hakimdən və iki nəfer xalq iclasından ibarət tərkibdə baxılır. Kassasiya və nəzəret qaydasında, yeni açılmış həllar üzrə işlər üçün isə üç hakimdən ibarət tərkib müəyyən edilirdi. Hərbi tribunal sədrən, onun müavinlərindən, hərbi tribunalın üzvlərindən və xalq iclaşçılarından ibarətdir. Azərbaycan Respublikası hərbi tribunalları Silahlı Qüvvələrde, sərhəd və daxili qoşunlarda, qanunvericiliklə nəzərdə tutulmuş digər hərbi birləşmələrdə qanunçuluğu və hüquq qaydasını hər vasitə ilə möhkəmləndirməyə, hüquq pozuntularının qarşısını almağa hərbi qulluqçuların qanunları, hərbi andı və əsgəri nizamnamələri dəqiq və dönmədən icra etməsini təmin etmək vəzifəsini daşıyırıldı. Qanunda birinci instansiya hərbi tribunallara podpolkovnik (ikinci dərəcəli kapitan) rütbəsi də daxil olmaqla bu rütbəyədək əsgəri rütbələri olan şəxslərin cinayət işləri, tabor komandiri

(ikinci dərəcəli gəmi komandiri) də daxil olmaqla bu vəzifəyədək olan vəzifelərde çalışan şəxslərin və xidməti mövqeyinə görə onlara borabər şəxslərin cinayət işləri aid edildi. Yuxarı instansiya kimi Azərbaycan Respublikası Ali Məhkəməsinin Hərbi Kollegiyasında polkovnik (birinci dərəcəli kapitan), general (admiral) əsgəri rütbələri olan, yaxud alay komandirindən başlamış yuxarı vəzifələrde və buna bərabər vəzifələrde çalışan şəxslərin cinayət işlərinə baxılırdı. Hərbi tribunallarda baxılmalı olan işlərə hərbi qulluqçuların, habelə toplantı keçərkən hərbi vəzifelilərin töretdikləri bütün cinayət işləri, Milli Təhlükəsizlik Nazirliyi orqanlarının zabit heyətinin, cavuslarının, əsgərlərinin töretdikləri bütün cinayət işləri, hərbi xidmət zamanı cinayət töretnmiş, lakin təxris olunmuş şəxslərin cinayət işləri aid idi. Bir şəxs və ya bir qrup şəxs tərəfindən töredilmiş cinayətlərin biri hərbi, digəri mülki məhkəməyə aid edilərdi, bütün cinayət işləri birləşdirilib hərbi tribunalda baxılırdı.

Müstəqil Azərbaycan Respublikası dövlətçiliyinin möhkəmləndirilməsi mərhələsində (1993-2003-cü illər)

1992-ci ildə hakimiyyət gəlmİŞ Azərbaycan Xalq Cəbhəsi cəmi bir il hakimiyyətdə qaldı. Azərbaycanda müstəqil dövlətin bərpə edilməsində və dövlət quruculuğu sahəsində bir sıra tədbirlərin görülməsində AXC və xalq hərəkatının lideri Ə. Elçibeyin xidmətləri olmuşdur. Həmin dövrə, yaranmış şəraitdə hakimiyyətə gələn H.Əliyev 1993-cü ildən sosial-iqtisadi və hüquqi islahatlara başladı. Həmin islahatların hüquqi əsasları müstəqil Azərbaycan Respublikasının 1995-ci il Konstitusiyasında (Əsas Qanunda) təsbit edilmişdi.

Azərbaycandakı quruculuq daim erməni tehlükəsi ilə üzləşirdi. 1993-cü ildə başlayaraq məkərlər ermənilər havadarlarının köməyi ilə Azərbaycan torpaqlarını işğal edə bildilər. Tehlükəsizlik Şurası 30 aprel 1993-cü il tarixdə 822 sayılı ilk qətnaməsini qəbul etdi. Qətnamə bütün işğalçı qüvvələrin Kəlbəcər rayonunda və Azərbaycanın son vaxtlar işğal edilmiş başqa rayonlarından dərhal çıxarılmasını tələb edirdi. Tehlükəsizlik Şurası 1993-cü il 29 iyul tarixli 853 sayılı

İkinci qətnaməsi ilə erməni quldur dəstəlerini Azərbaycan Respublikasının Ağdam rayonundan və bu yaxınlarda işğal edilmiş bütün digər rayonlardan dərhal, tamamilə və qeyd-şərtsiz çıxarılmasını tələb edir və təcəvüzkarı cilovlamaq üçün ATƏT-in (ATƏT-in) Minsk Qrupunu səylərini davam etdirməyə çağırırı. Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsində və onun ətrafında münaqişənin davam etməsi, Ermənistan silahlı qüvvələri tərəfindən Qubadlı rayonunun işğal edilməsi BMT Təhlükəsizlik Şurasının 14 oktyabr 1993-cü il 874 sayılı daha bir – üçüncü qətnaməsinin verilməsi ilə nticələndi. 1993-cü il 11 noyabr tarixli 884 sayılı dördüncü qətnaməsində BMT Təhlükəsizlik Şurası işğalçı qüvvələrin Zəngilan rayonundan və Horadis şəhərindən birtərəfli surətdə çıxarılması və Azərbaycan Respublikasının bu yaxında işğal olunmuş rayonlarının qəsbkar qüvvələrdən azad edilməsi tələbi ilə çıxış edirdi. Lakin erməni təcəvüzkarları beynəlxalq təşkilatların tələblərinə bu güne qədər məhəl qoymayaraq işğal etdiyi torpaqları tərk etmir. ATƏT-in Lissabon sammitin sənədlərinə əlavə olaraq ATƏT-in fealiyyətdə olan sədrinin 3 dekabr 1996-ci il bəyanatında Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinin tərkib hissəsi olacaq 3 prinsipi tövsiyə edilmişdi. Ermənistan Respublikasından başqa bütün iştirakçı dövlətlərin müdafiə etdiyi sənədə aşağıdakı prinsiplər daxil edilmişdir:

- Ermənistan Respublikasının və Azərbaycan Respublikasının ərazi bütövlüyü;
 - Dağlıq Qarabağın Azərbaycan tərkibində öz müqəddərətini təyin etməyə əsaslanan bir razılığında müəyyən edilən, ən yüksək özünüdüdərəsini tömin edən hüquq statusu;
 - məsələnin həllinin müddəalarına əməl olunmasını tömin etmək barədə bütün tərəflərin qarşılıqlı öhdəlikləri daxil olmaqla, Dağlıq Qarabağın və onun bütün əhalisinin təhlükəsizliyi.
- Iqtisadi islahatlar.** Azərbaycanda bazar iqtisadiyyatının yaradılmasında özəl sektorun formalasdırılması vacib şərtlərdəndir. 1993-cü il yanvarın 7-də Azərbaycan Respublikasında "Dövlət mülkiyyətinin özəlşədirilməsi haqqında" Azərbaycan Respublikasının qanunu qəbul edildi. Qanun Azərbaycan Respublikasında dövlət mülkiyyətinin özəlşədirilməsi prinsiplərini və təşkilati-hüquq əssaslarını müəyyən edirdi. İnhisarçılıq fealiyyətinin qarşısının alınmasında isə 4 mart 1993-cü il "Antiinhisar fealiyyəti haqqında" Azərbaycan Respublikasının qanunu müstəsnə əhəmiyyət kəsb edirdi.

1994-cü il iyulun 1-də Müəssisələr haqqında Azərbaycan Respublikasının qanunu Azərbaycan Respublikası ərazisində fealiyyət göstərən müəssisələrin təşkilati-hüquq formaları, onların yaradılması, idarə edilməsi və fealiyyəti prinsiplərini müəyyən edir, müəssisələrin təsərrüfat müstəqiliyinə və hüquqi bərabərliyinə töminat verirdi.

Mülkiyyətçinin əmlak hüquqlarını müdafiə edən, müsteqil maliyyə nezərəti sisteminin yaradılmasını nezərdə tutan "Auditor xidməti haqqında" Azərbaycan Respublikası qanunu 1994-cü il sentyabrın 16-da qəbul edildi. Qanunda göstərilmişdi ki, təsərrüfat subyektlərində müqavilə əsasında maliyyə-təsərrüfat fealiyyəti sahəsində yoxlama, ekspertiza, təhlil aparmaq və yazılı rəy vermək təsərrüfat münasibətləri sahəsində digər xidmətlər göstərmək auditor xidmətin tərkib hissələridir.

Iqtisadiyyatın struktur dəyişmələrinin mühüm istiqamətlərindən biri "Aqrar islahatların əsasları haqqında" 18 fevral 1995-ci il Azərbaycan Respublikası qanunu idi. 1995-ci ilin martında Dövlət Aqrar Islahati Komissiyası yaradıldı. Islahatın vəzifələri torpaq və əmlak üzərində yeni mülkiyyət münasibətlərinin formalasdırılmasından, müxtəlif növlü təsərrüfatların yaradılmasından ibarət idi.

1995-ci ilin payızında Azərbaycan Respublikasında iki çox mühüm tədbir keçirildi. Belə ki, 1995-ci il noyabrın 12-də Azərbaycan Respublikası Milli Məclisine seçkilörələ birlikdə Azərbaycan Respublikasının Konstitusiyasının layihəsi ümumxalq səsverməsinə (referendum) çıxarılmışdı. Buna qədər avqustun 12-də Azərbaycan Respublikasının Milli Məclisine seçkilər haqqında Azərbaycan Respublikası qanunu qəbul edilmişdi. Qanuna görə Milli Məclisin deputatları 125 nəfərdən ibarət olmaqla 5 il səlahiyyət müddəti əldə edirdilər. Aktiv və passiv seçki hüquq müvafiq olaraq 18 yaş və 25 yaş müəyyən edildi. Milli Məclis deputatlarının 100 nəfəri majoritar qaydada, qalan 25 nəfəri isə proporsional qaydada, siyasi partiyaların

(siyasi partiyaların bloklarının) göstərdikləri namizədlərin siyahısına seçicilərin verdikləri səslərin nisbəti əsasında seçilirdi. 1995-ci il qanununa görə seçicilərin 50%-nin iştirak etdiyi seçki dairəsində seçkilər baş tutmuş sayılırdı.

Müstəqil Azərbaycan Respublikasının 1995-ci il Konstitusiyası. Yeni Konstitusiyanın layihəsini hazırlamaq üçün Azərbaycan Respublikasının prezidenti Heydər Əliyevin sədrliyi ilə 33 nəfərdən ibarət komissiya yaradılmışdı. Konstitusiya layihəsi ümumxalq müzakirəsindən sonra 1995-ci il noyabrın 12-də keçirilən Azərbaycan Respublikası referandumunda qəbul edilmiş və noyabrın 27-dən qüvvəyə minmişdir.

Azərbaycan Respublikasının Konstitusiyası təntənəli surətdə aşağıdakı niyyətlərini bəyan edir:

- Azərbaycan dövlətinin müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü qorumaq;
- Konstitusiya çərçivəsində demokratik quruluşa təminat vermək;
- vətəndaş cəmiyyətinin bərqərar edilməsinə nail olmaq;
- xalqın iradəsinin ifadəsi kimi qanunların alılıyini təmin edən hüquqi, dünyəvi dövlət qurflaq;
- ədalətli iqtisadi və sosial qaydalara uyğun olaraq hamının layiqli həyat səviyyəsini təmin etmək;
- ümüməbədəri dayərlərə sadıq olaraq bütün dünya xalqları ilə dostluq, sülh və emin-amanlıq şəraitində yaşamaq və bu məqsədə qarşılıqlı fəaliyyət göstərmək.

Azərbaycan Respublikasının Konstitusiyası 5 bölmədən, 12 fəsilədən və 158 maddədən ibarətdir. Konstitusiyada ümumi müddəələr adlanan birinci bölmənin "Xalq hakimiyəti" fəsliinin birinci maddəsinə müvafiq olaraq xalq Azərbaycan Respublikasında dövlət hakimiyətinin yegana mənbəyi elan edilir. Sərbəst və müstəqil öz müqəddərətinə həll etmək və öz idarəetmə formasını müəyyən etmək Azərbaycan xalqının suveren hüququdur. Konstitusiyada referendumla müəyyən edilən iki mühüm məsələ təsbit edilir: 1) Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsi və ona dəyişiklik edilməsi; 2) Azərbaycan Respublikası dövlət sərhədlerinin dəyişdirilməsi.

Konstitusiya Azərbaycanı demokratik, hüquqi və dünyəvi və unitar respublika elan edir. Azərbaycan Respublikasında dövlət hakimiyətinin bölünməsi principini təsbit eden Konstitusiya qanunvericilik hakimiyətini Milli Məclisə, icra hakimiyətini Azərbaycan Respublikasının prezidentinə məhkəmə hakimiyətini Azərbaycan Respublikasının müstəqil məhkəmələrinə həvalə edir. Hakimiyətin hər üç qolu qarşılıqlı fəaliyyət göstərir və öz səlahiyyətləri hədərləndə müstəqildirlər.

Azərbaycanın dövlət başçısı Azərbaycan Respublikası prezidentidir. Prezident Azərbaycan dövlətçiliyinin varisiyini qoruyur, ərazi bütövlüyünün, dövlət müstəqilliyinin, məhkəmə hakimiyətinin müstəqilliyini təmin edir.

11-ci maddədə Azərbaycan Respublikasının ərazisinin vahidiyyi, toxunulmazlığı və bölünməzliyi təsbit edilirdi. Respublika ərazisinə daxili sular, Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub bölməsi (sektoru), hava məkanı daxildir. Konstitusiyaya görə Azərbaycan Respublikasının ərazisi özgəninkiləşdirilə bilməz, Azərbaycan Respublikası öz ərazisinin heç bir hissəsini heç bir şəkildə kimseyə vermir; yalnız Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə Azərbaycanın bütün əhalisi arasında referendum keçirmək yolu ilə Azərbaycan xalqının iradəsi əsasında dövlət sərhədleri dəyişdirilə bilər.

Əvvəlki Konstitusiyadan (1978-ci il Konstitusiyasında xüsusi mülkiyyət forması fiziki şəxslərə deyil, yalnız hüquqi şəxs qismində bəzi ictimai təşkilatlara məxsus olmuşdur) fərqli olaraq yeni Konstitusiyanın 13-cü maddəsinə dövlət mülkiyyəti yanaşı, yeni mülkiyyət formaları da ilk dəfə daxil edilirdi. Bunlar xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti idi.

Azərbaycan Respublikasında din dövlətdən ayrıdır. Bütün dini etiqadlar qanun qarşısında bərabərdir.

Konstitusiyanın üçüncü fəslinde dövlət insan və vətəndaş hüquqlarının və azadlıqlarının təminatçısı elan edilir. Hər bir kəsin doğulduğundan toxunulmaz, pozulmaz və ayrılmaz hüquqları və azadlıqları vardır. Bunlar bərabərlik hüququ, yaşamaq hüququ, azadlıq hü-

ququ, mülkiyyət hüququ, tehlükəsiz yaşamaq hüququ, nikah hüququ, şəxsi toxunulmazlıq hüququ, mənzil toxunulmazlığı hüququ, əmək hüququ, istirahət hüququ və s. ayrılmaz hüquqlardır.

Bərabərlik hüquq hamını qanun və məhkəmə qarşısında bərabər elan edirdi. Dövlət irqindən, miliyyətindən, dilindən, cinsindən, mənşeyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalarla, həmkarlar ittiqaflarına və digər ictimai birliliklərə mənsubiyətindən asılı olmayaraq hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını irqi, mülki, dini, dil, cinsi, mənşə, əqida, siyasi və sosial mənsubiyət gərə mehdudlaşdırmaq qadağan edilir.

Konstitusiyanın 49-cu maddəsi sərbəst toplaşmaq azadlığını müəyyən edirdi. Hər kəsin başqaları ilə birlikdə müvafiq dövlət orqanlarını qabaqcadan xəbərdar etməklə dinc, silahsız yiğışmaq, yiğincəqlər, mitinqlər, nümayişlər, küçə yürüşləri keçirmək, piketlər düzəltmək hüququ vardır.

55-ci maddəyə müvafiq olaraq Azərbaycan vətəndaşları sırasından hər kəs dövlətin idarə olunmasında iştirak edə bilər.

63-cü maddədə təqsirsizlik prezumpsiyası təsbit edilirdi. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibse və bu baredə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü elan edilməmişdirse, təqsirsiz sayılır. Bu zaman: a) şəxsin təqsiri olduğuna əsaslı şübhələr varsa, onun təqsiri bilinməsine yol verilmir; b) cinayətin törədilməsində təqsirləndirilən şəxş özünün təqsirsizliyi sübuta yetirməyə borclu deyildir; c) ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilmez; ç) məhkəmənin hökmü olmasa, kimsə cinayətdə təqsiri sayıla bilmez.

Konstitusiyada vətəndaşların hüquq və azadlıqları ilə yanaşı onları vəzifeləri ve borcu təsbit edilir. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməklə, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifeləri yerinə yetirməlidir. Qanunu bilməmək məsuliyyətdən azad etmir. Qanunla müəyyən edilmiş vergiləri ödə-

mək hər kəsin borcudur. Vətəni müdafiə hər bir vətəndaşın müqəddəs borcudur.

Azərbaycan Respublikası Konstitusiyasının 3-cü bölməsinin 5-ci fəsildə dövlət hakimiyyətinin qanunvericilik budağının səlahiyyətləri müəyyən edilir. Azərbaycan Respublikasında ali qanunverici orqan olan Azərbaycan Respublikasının Milli Məclisinin səlahiyyət müddəti 5 ildir. Azərbaycan Respublikasının Milli Məclisi 83 deputatının səlahiyyətləri təsdiq olunduqda səlahiyyətlidir.

Milli Məclisin növbədənkənar sessiyası Azərbaycan Respublikası Milli Məclisi sədrinin, Azərbaycan Respublikası prezidentinin və ya Azərbaycan Respublikası Milli Məclisinin 42 deputatının əsasında çağırılır.

Milli Məclisin deputatları toxunulmazlıq imunitetinə malikdirlər. Deputatın toxunulmazlığına yalnız Azərbaycan Respublikası baş prokurorunun təqdimatına əsasən Milli Məclisin qərarı ilə xitam verilə bilər.

Konstitusiyanın 64-cü maddəsində qanunverici orqanın səlahiyyətlərinə aşağıdakı məsələlərə dair ümumi qaydalar müəyyən etmək aid edilmişdir: Konstitusiyada təsbit edilmiş vətəndaş hüquqlarından ve azadlıqlarından istifadə, bu hüquqların və azadlıqların dövlət təminati; Azərbaycan Respublikası prezidentinin seckiləri; Azərbaycan Respublikasının Milli Məclisine seckilər və Azərbaycan Respublikası Milli Məclisinin deputatlarının statusu; referendum; məhkəmə quruluşu və hakimlərin statusu; prokurorluq; vəkillik və notariat; məhkəmə icraati; məhkəmə qərarlarının icrası; bələdiyyələrə seckilər və bələdiyyələrin statusu; fəvqəladə vəziyyət rejimi; hərbi vəziyyət rejimi; dövlət təltifləri; fiziki və hüquqi şəxslərin statusu; mülki hüquq obyektləri; əqdlər; mülki müqavilələr, nümayəndəlik və vəresəlik; mülkiyyət hüququ, o cümlədən dövlət, xüsusi və bələdiyyə mülkiyyətinin hüquqi rejimi, əqli mülkiyyət hüququ; digər əşya hüquqları; öhdəlik hüququ; ailə münasibətləri, o cümlədən himayəçilik və qeyyumluk; maliyyə fəaliyyətinin əsasları, vergilər, rüsumlar və ödənişlər; əmək münasibətləri və sosial təminat; cinayətlerin və başqa hüquq pozuntularının müəyyən edilməsi, onların törədilməsinə görə məsuliyyətin təyin edilməsi; müdafiə və hərbi qul-

luq; dövlət qulluğu; tohlükəsizliyin əssərləri; ərazi quruluşu; **dövlət sərhədi rejimi**; beynəlxalq müqavilələrin təsdiqi və ləğvi; **nabite və nəqliyyat işi**; statistika, metrologiya və standartlar; gömrük işi; ticarət işi və birja fəaliyyəti; bank işi, mühəsibat, sığorta.

Konstitusiyanın 96-ci maddəsinə görə qanunvericilik təsəbbüsü hüququ Azərbaycan Respublikası Milli Məclisi deputatlarına, Azərbaycan Respublikasının prezidentinə, Azərbaycan Respublikasının Ali Məhkəməsinə və Naxçıvan Muxtar Respublikasının Ali Məclisi-nə mənsubdur.

Qanunlar qəbul edildiyi gündən 14 gün müddətində Azərbaycan Respublikasının prezidentinə imzalamğa təqdim edilir. 1978-ci il Azərbaycan SSR Konstitusiyasından fərqli olaraq, yeni Konstitusiya üzrə baş prokuror qanunvericilik təsəbbüsünə malik deyildi.

Konstitusiyanın VI fəslinde Azərbaycan Respublikasının icra hakimiyyətinin **Azərbaycan Respublikasının prezidentinə mənsub olması** təsbit edilir. Azərbaycan Respublikası prezidentliyinə nəmət zədlər üçün tələb edilən senzo görə yaşı 35-dən aşağı olmayan, Azərbaycan Respublikasının ərazisində 10 ilden artıq daimi yaşayan, seçkilərdə iştirak etmək hüququna malik olan, o cümlədən ağır cinayət vətənə görə məhkum olumayan, başqa dövlətlər qarşısında öhdəliyi olmayan, ali təhsilli, ikili vətəndaşlığı olmayan Azərbaycan Respublikası vətəndaşı Azərbaycan Respublikasının prezidenti seçilə bilər. Prezident seçkilərində səsvermədə iştirak edənlərin üçdə iki səs çoxluğu ilə 5 il müddətinə seçilən Azərbaycan prezidenti iki dəfədən artıq dövlət başçısı vəzifəsine seçilə bilməz.

Azərbaycan Respublikası prezidentinin səlahiyyətlərinə dövlət həyatının ən mühüm məsələlərinin həll edilməsi daxildir. Azərbaycan Respublikasının prezidenti, icra səlahiyyətlərinin həyata keçiriləcək məqsədinə Azərbaycan Respublikasının Nazirlər Kabinetini yaradır.

Nazirlər Kabineti Azərbaycan Respublikasının prezidentinə tabedir və onun qarşısında cavabdehdir. Nazirlər Kabineti Azərbaycan Respublikasının dövlət büdcəsinin layihəsini hazırlayıb Azərbaycan Respublikasının prezidentinə təqdim edir; Azərbaycan Respublikası

dövlət bütçəsinin icrasını təmin edir; dövlət iqtisadi proqramlarının həyata keçirilməsini təmin edir; nazirliklər və digər mərkəzi icra hakimiyyəti orqanlarına rəhbərlik edir, onların aktlarını ləğv edir; dövlət sosial təminat proqramlarının həyata keçirilməsini təmin edir.

Azərbaycan Respublikasının Konstitusiyasının 8-ci fəsində Naxçıvan Muxtar Respublikasının statusu ilə bağlı hüquqi münasibətlər tənzimlənir.: Naxçıvan Muxtar Respublikası Azərbaycan Respublikasının tərkibində muxtar dövlətdir; Naxçıvan Muxtar Respublikası Azərbaycan Respublikasının ayrılmaz tərkib hissəsidir. Azərbaycan Respublikasının Konstitusiyası, qanunları, Azərbaycan Respublikasının prezidentinin fərmanları, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları Naxçıvan Muxtar Respublikasının ərazisində məcburidir.

Azərbaycan Respublikası ərazi inzibati cəhətdən bir muxtar respublikadan (Naxçıvan MR) və rayonlardan ibarətdir. Yerlərdə icra hakimiyyətini rayon (şəhər) icra hakimiyyətinin başçıları həyata keçirirlər. İcra hakimiyyəti başçılarını Azərbaycan Respublikasının prezidenti vəzifəyə təyin edir və vəzifədən azad edir. Yerli icra hakimiyyətlərinin səlahiyyətlərini Azərbaycan Respublikasının prezidenti müəyyən edir.

Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti Naxçıvan MR-in yuxarı icra orqanıdır. Naxçıvan MR-də aşağı icra orqanları rəytonu icra hakimiyyəti başçılarından.

Azərbaycan Respublikasının prezidentinin 16 iyun 1999-cu il fərmanı ilə “**Yerli icra hakimiyyəti haqqında**” Əsasnamə təsdiq edilmişdir. Dövlət quruculuğu sahəsində zəruri tədbirlərin ardıcıl olaraq həyata keçirilməsinə təmin edilməsi, habelə yerli icra hakimiyyətlərinin səlahiyyətlərinin, fəaliyyət dairəsinin müəyyən edilməsi üçün Azərbaycan Respublikasının şəhər və rayon icra hakimiyyəti başçısı aparıcı, rayon tabeliyində olan şəhərlərdə, qəsəbə və kəndlərdə icra nümayəndəliklərinin quruluşu müəyyən edilirdi. Azərbaycan Respublikasının Konstitusiyasının 124-cü maddəsinin 2-ci hissəsinə uyğun olaraq icra hakimiyyəti başçılarını Azərbaycan Respublikasının prezidenti təyin və vəzifədən azad edir. Naxçıvan Muxtar Respubli-

kasında yerli icra hakimiyyətinin başçılarını Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin təqdimatı əsasında Azərbaycan Respublikası prezidenti təyin edir.

Yerli icra hakimiyyəti başçıları bilavasitə və ya müvafiq yerli icra hakimiyyəti orqanları vasitəsilə solahiyətləri daxilində müvafiq ərazinin sosial-iqtisadi məsələlərini həll edir. "Əsasnamo"da yerli icra hakimiyyəti başçısı yanında rayonun, şəhərin və şəhər rayonunun iqtisadi, sosial-mədəni və digər yerli məsələlərinin müzakirə edilib baxılması və onların həllinə dair təkliflərin hazırlanması məqsədilə **daimi məşvərətçi orqan olan Şura** yaradılması nözərdə tutulur. Şuranın tərkibi 15 nəfər müəyyən edilir. İcra hakimiyyəti başçısının yanında Şuranın iclasları iki dəfədən az olmayaraq keçirilir.

Azərbaycan Respublikası Konstitusiyasının IX fəsil yerli özünüdürəetmə orqanları olan bələdiyyələrin hüquqi statusunu təcbit edir. 142-ci maddəyə görə yerli özünüdürəarı bələdiyyələr həyata keçirir.

Azərbaycan Respublikası prezidentinin **27 iyul 1999-cu il fərmanı ilə "Bələdiyyələrin statusu haqqında"** Azərbaycan Respublikası qanunu qüvvəyə minmişdir. 8 fəsil və 55 maddədən ibarət qanun bələdiyyələrin təşkil olunması prinsiplərini, rolunu, yerli özünüdürəronin hüquqi, iqtisadi və maliyyə əsaslarını müəyyənləşdirir. Bələdiyyə 8 qanunla müəyyən edilmiş ərazi hüdudları daxilində yerli özünüdürəetmə formasıdır. Qanunda yerli əhəmiyyətli məsələlər, yerli rəy sorğusu, bələdiyyə mülkiyyəti, yerli vergi və ödənişlər, bələdiyyə qulluğu, yerli sosial müdafiə, yerli bütçə və s. məsələlər tənzimləndirdi.

Bələdiyyələrin nizamnamələri bələdiyyənin iclaslarında və ya vətəndaşların yığıncaqlarında qəbul edilir. Bələdiyyələrin qəbul etdiyi aktın icrası onun ərazisində yaşayış vətəndaşlar və onun ərazisində yerləşən hüquqi şəxslər üçün məcburidir. Bələdiyyələr hüquqi şəxsdir, onların öz möhürü, ştampı və bankda hesabı olur.

Bələdiyyənin icra orqanı onun icra aparatıdır. İcra aparatı bələdiyyənin sədrindən, onun müavinlərindən və struktur bölmələrindən ibarətdir.

27 iyul 1999-cu ildə "Bələdiyyələrə seçkilerin qaydaları haqqında" Azərbaycan Respublikası **Qanunu** qüvvəyə mindi. Qanuna görə 21 yaşı tamam olan vətəndaşlar bələdiyyələrə üzv seçile bilərlər. Onların səlahiyyəti 5 il müəyyən edilir. İcra hakimiyyəti orqanlarında işləyen vəzifəli şəxslər, hakimlər, hüquq-mühafizə orqanlarının işçiləri, din xadimləri, hərbi qulluqçular bələdiyyə üzvü seçilə bilməzler.

1999-cu il dekabr ayının 12-də ilk dəfə olaraq Azərbaycan Respublikasında yerli özünüdürəetmə orqanları olan bələdiyyələrə seçkiler keçirilmişdir. Çoxpartiyalı sistem üzrə keçirilən seçkilerde yerli özünüdürəetmə orqanlarının yaradılmasının əsası qoyuldu.

Müstəqil Azərbaycan Respublikasının daha da möhkəmlənməsi keçid dövrünü əhatə edən islahatların yekunlaşması, beynəlxalq öhdəliklərdən və dövlət hakimiyyət orqanlarının təkmilləşdirilməsindən irəli gələn dəyişikliklər zərureti ilə əlaqədar olaraq 24 avqust 2002-ci ildə "Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının referendum aktının keçirilməsi barədə Azərbaycan Respublikasının prezidenti Heydər Əliyev 22 iyun 2002-ci il tarixdə 722 sayılı fərman imzalayıb. Ümumxalq səsverməsinə çıxarılmış referendum aktında iştirak edən seçicilərin 96%-dən çoxu referendum aktı layihəsinin bütün hissələrinin leyhine səs verir. Konstitusiyanın 24 maddəsi üzrə edilmiş əlavə və düzəlişlər şərti olaraq 8 hissəyə bölünmüdü. Birinci hissəyə daxil edilmiş dəyişikliklər Azərbaycan Respublikasının Avropa Şurası qarşısında öz üzərinə götürdüyü öhdəliklərdən irəli gələn dəyişiklikləri, ikinci hissə Azərbaycan Respublikasının İnsan Hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyasına qoşulmasından irəli gələn dəyişiklikləri, üçüncü hissə referandum keçirilməsinin təkmilləşdirilməsindən irəli gələn dəyişiklikləri, dördüncü hissə Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərlə bağlı dəyişiklikləri, beşinci hissə Azərbaycan Respublikası prezidentinin seçkiləri ilə bağlı dəyişiklikləri, altıncı hissə dövlət hakimiyyəti orqanlarının fealiyyətinin təmillezdirilməsindən irəli gələn dəyişiklikləri, yedinci hissə məhkəmə islahatlarının ke-

çirilməsindən irəli gələn dəyişikləri və nəhayət səkkizinci hissə “diğer dəyişiklikləri” əhatə edirdi.

Konstitusiyada edilən dəyişikliklər sırasında 105-ci maddəyə edilən düzəliş dövlət idarəciliyinin təkmilləşdirilməsi baxımından böyük əhəmiyyət kəsb edir. Belə ki, həm keçmiş, həm də beynəlxalq təcrübədən istifadə olunmaqla icraedici-sərəncamverici orqan olan Nazirlər Kabinetinin statusu artırılmışdır. Azərbaycan Demokratik Respublikasının varisi kimi müstəqil Azərbaycan Respublikasında da icraedici hakimiyətin mösuliyyətinin artırılması tarixi təcrübədən irəli gələn zəruri şərtlərdəndir. (Bax! bu kitabın XII fəsil, səh. 268).

Azərbaycan Respublikasının prezidenti və onun yuxarı icra orqanı olan Nazirlər Kabineti dövlət və hökumətin vəhdətini təşkil edir. Belə ki, Nazirlər Kabineti Azərbaycan Respublikasının dövlət büdcəsinin layihəsini hazırlayıb Azərbaycan Respublikasının prezidentinə təqdim edir, Azərbaycan Respublikasının dövlət büdcəsinin icrasını təmin edir, dövlət iqtisadi proqramlarını həyata keçirilməsini təmin edir, nazirliliklər, digər mərkəzi icra hakimiyəti orqanlarına rəhbərlik edir, dövlət sosial təminat programını həyata keçirməsini təmin edir. Ona görə de prezident səlahiyyətlərinin müvəqqəti icra olunması idarəetməyə “yad” olan bir orqana - Milli Məclisin sədri - verilməsi müəyyən çotinliklərə bağlı ola bilərdi. Bu baxımdan 105-ci maddəyə edilən dəyişiklik əvvəl, fasılısız və rabiteli idarəetmə strukturunun mövcudluğuna xidmət edir. Vaxtılı C. Lökк tərəfindən irəli sürülmüş, Monteskye, T. Cefferson və s. görkəmli mütefəkkirlər tərəfindən inkişaf etdirilmiş hakimiyət “qollarının” bölgüsü prinsipi Azərbaycan Respublikası Konstitusiyasının 105-ci maddəsinə edilmiş düzəlişlə möhkəmləndirildi. Çünkü, icraedici hakimiyətin qısa müddətə də olsa (3 ay), qanunverici hakimiyətin rəhbərinə verilməsi hakimiyət bölgüsünün əsas prinsipinin - “müvəzətin” pozulması demək idi.

1998-ci il iyunun 30-da Azərbaycan Respublikası prezidenti “Naxçıvan Muxtar Respublikasının Konstitusiyası haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununu təsdiq etdi. Naxçıvan MR-in dördüncü Konstitusiyası 5 fəsildən və 50 maddədən

ibarətdir. Naxçıvan Muxtar Respublikasının Konstitusiyasının əsası - ni Azərbaycan Respublikasının 1995-ci il 12 noyabrda qəbul edilmiş Konstitusiyası təşkil edir.

Azərbaycan Respublikası tərkibində Naxçıvan muxtarıyyatının əsaslarının yaranması tarixi hazırlıq qüvvədə olan 16 mart 1921-ci il Moskva və 13 oktyabr 1921-ci il Qars Rusiya-Türkiyə beynəlxalq müqavilələrində təsdiq edilirdi. Həmin beynəlxalq müqavilələrdə Naxçıvan Azərbaycanın tərkib hissəsi olmaqla onun sərhədləri müəyyən edilmişdi.

1926-ci ildə Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının ilk, 1937-ci ildə ikinci və 1978-ci ildə üçüncü konstitusiyası qəbul edilmişdir.

Naxçıvan Muxtar Respublikası Konstitusiyasını qəbul etmiş Naxçıvan MR-in Milli Məclisi Azərbaycan dövlətinin müstəqilliyini, suverenliyini ərazi bütövlüyünü qorumaq; haqq-ədalətə, qanuna əsaslanaraq Naxçıvan Muxtar Respublikasının əhalisinin layiqli həyat səviyyəsini təmin etmək; Naxçıvan Muxtar Respublikasında Konstitusiya çərçivəsində demokratik, hüquqi, dünyəvi dövlət quruluşuna təminat vermək, qanunun alılıyini qorumaq məqsədini tətənəli surətde bəyan edirdi.

Naxçıvan MR Konstitusiyasının ümumi müdədalar adlanan birinci fəsilin 1-ci maddəsinə əsasən Naxçıvan muxtar dövləti Azərbaycan Respublikası tərkibində demokratik, hüquqi, dünyəvi muxtar respublikadır. Muxtarıyyətin əsaslarını Azərbaycan Respublikası Konstitusiyası ilə Naxçıvan Muxtar Respublikasının öz səlahiyyətləri daxilində həll etdiyi məsələlər təşkil edir.

Naxçıvan MR-də dövlət hakimiyətini təşkil edən orqanlara aşağıdakılardır: qanunvericilik hakimiyəti Naxçıvan Muxtar Respublikasının Ali Məclisine; icra hakimiyəti Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinə; məhkəmə hakimiyəti isə Naxçıvan Muxtar Respublikasının məhkəmələrinə məxsusdur.

Konstitusiyanın 6-ci maddəsinə müvafiq olaraq Naxçıvan Muxtar Respublikasının ərazisi Azərbaycan Respublikasının dövlət sərhədləri hüdudunda vahiddir, toxunulmazdır və bölünməzdır. Naxçıvan

Muxtar Respublikasının dövlət rəmzləri Azərbaycan Respublikasının dövlət bayrağı, gerbi və Azərbaycan Respublikasının dövlət himnidir.

Naxçıvan Muxtar Respublikasının Ali Məclisi 45 deputatdan ibarətdir. Ali Məclisin her çağırışının səlahiyyət müddəti 5 il müəy-yən edilir.

Naxçıvan MR-in Ali Məclisinin hər il iki növbəti sessiyası toplanır. Növbədən-kənar sessiyalar Azərbaycan Respublikası prezidenti, Azərbaycan Respublikası Milli Məclisi tərəfindən, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 16 deputatının tələbi əsasında və ya təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri tərəfindən çağırılır.

Naxçıvan MR-in Ali Məclisi səlahiyyətləri daxilində aşağıdakı məsələləri həll edir: Naxçıvan Muxtar Respublikası Ali Məclisinin işinin təşkili; Naxçıvan MR-in bütçəsinin təsdiqi; Naxçıvan MR-in baş nazirinin vəzifəyə təyin edilməsi və vəzifədən azad edilməsi; Naxçıvan MR Nazirlər Kabinetinin tərkibinin təsdiqi; Naxçıvan MR Nazirlər Kabinetinə etimad; Konstitusiyada nəzərdə tutulmuş hallarda Naxçıvan MR-in ali vəzifəli şəxsinin fərmanlarının təsdiqi; Azərbaycan Respublikası Konstitusiyası və qanunları ilə onun səlahiyyətinə aid edilən digər məsələlər.

Naxçıvan MR Konstitusiyasının 26-ci maddəsinə görə qanunvericilik təşəbbüsü hüquq Naxçıvan MR Ali Məclisinin deputatlarına, Naxçıvan MR-in baş nazirinə və Naxçıvan MR-in Ali Məhkəməsinə mensubdur. Naxçıvan MSSR-in 1978-ci il Konstitusiyasından fərqli olaraq, yeni Konstitusiyada muxtar Respublika prokuroru qanunvericilik təşəbbüsündən məhrum edildi.

Naxçıvan MR Konstitusiyasının üçüncü fəsli icra hakimiyyəti orqanlarının statusunu müəyyən edir. Muxtar Respublika icra hakimiyyətini Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti həyata keçirir. Naxçıvan MR-in baş nazirini Azərbaycan Respublikasının prezidentinin təqdimatına əsasən Naxçıvan MR-in Ali Məclisi təyin edir. Naxçıvan MR Nazirlər Kabinetinin səlahiyyətlərinə daxildir: muxtar respublika bütçəsinə hazırlayıb Naxçıvan Muxtar Respublikası Ali Məclisinə təqdim etmək; muxtar respublikanın iqtisadi proq-

ramlarını həyata keçirmək; muxtar respublikanın sosial proqramlarının həyata keçirilməsini təmin etmək; nazirliklər və digər mərkəzi icra hakimiyyəti orqanlarına rəhbərlik etmək və onların aktlarını ləğv etmək; Azərbaycan Respublikası prezidentinin onun səlahiyyətlərini aid etdiyi digər məsələləri həll etmək.

Naxçıvan Muxtar Respublikasının mərkəzi icra hakimiyyəti orqanlarının aktları Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına, həmçinin Azərbaycan Respublikası mərkəzi icra hakimiyyəti orqanlarının aktlarına zidd olmamalıdır.

Ali Məclisin 35 səs çoxluğu ilə Naxçıvan Muxtar Respublikası Konstitusiyasında edilən dəyişiklik və əlavələr təsdiq olunmaq üçün Azərbaycan Respublikasının Milli Məclisində təqdim edilir (maddə 50). Həmin dəyişiklik və əlavələr Naxçıvan Muxtar Respublikası Konstitusiyasının əsas mətninə zidd olmamalıdır.

Azərbaycan Respublikası Konstitusiyası əsasında dövlət quruculuğu sahəsində qanunların qəbul edilməsi, islahatlar, dövlətçiliyin möhkəmləndirilməsi ardıcılıqla davam edirdi.

1999-cu il martın 17-də “**Torpaq icarəsi haqqında**” Azərbaycan Respublikası qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası prezidentinin formanı qüvvəyə mindi. 5 fəsil, 31 maddədən ibarət olan qanunun Azərbaycan Respublikasında dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaqların icarəyə verilməsinin və icarə münasibətlərinin hüquqi əsaslarını müəyyən edir.

Torpaqm alqı-satqısını nəzərdə tutan “**Torpaq bazarı haqqında**” Azərbaycan Respublikası qanunu 11 iyul 1999-cu ildə dərc edildi. Azərbaycan Respublikasında torpaq bazarının təşkilini və torpaq bazarında iqtisadi və hüquqi münasibətləri tonzimləyen qanun 5 fəsilidən və 23 maddədən ibarətdir. Qanunda torpaq bazarında aşağıdakı əqdərin həyata keçirilməsi nəzərdə tutulur: torpaq sahələrinin alqı-satqısı; torpaq sahəsinin nizamnamə (pay) fonduna verilməsi; torpaq sahəsinin girovu (ipotekası); torpaq sahəsinin dəyişdirilməsi; torpaq sahəsinin bağışlanması; torpaq sahəsinin vərəsəlik qaydasında baş-qasına keçməsi; torpaq sahəsi üzərində istifadə və icarə hüquqlarının başqasına keçməsi.

Məhkəmə hakimiyyəti. Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsində ve “Konstitusiya Məhkəməsi haqqında” 21 oktyabr 1997-ci il Azərbaycan Respublikasının qanununda Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin təyinatı, onun səlahiyyətləri təsbit edilir.

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 9 nəfər hakimdən ibarət üzvləri 10 il müddətinə seçilir. Səlahiyyət müddəti qurtardıqdan sonra Konstitusiya Məhkəməsi hakimi həmin vəzifəyə yalnız bir dəfə təyin edile bilər.

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin əsas məqsədi Azərbaycan Respublikası Konstitusiyasının alılıyini təmin etməkdir.

Konstitusiya Məhkəməsinin hakimlərini Azərbaycan Respublikası prezidentinin təqdimatı ilə Azərbaycan Respublikası Milli Məclisi təyin edir.

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin əsas vəzifələri Azərbaycan Respublikası prezidentinin, Azərbaycan Respublikası Milli Məclisinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin, Azərbaycan Respublikası Ali Məhkəməsinin, Azərbaycan Respublikası Prokurorluğunun, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sorğusu əsasında Azərbaycan Respublikasının 130-cu maddəsinin 3-cü hissəsində nəzərdə tutulmuş məsələləri həll etməkdən, Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 4-cü hissəsində göstərilmiş orqanların sorğusu əsasında Azərbaycan Respublikası Konstitusiyasını və qanunlarını şərh etməkdən və Azərbaycan Respublikası Konstitusiyası ilə nəzərdə tutulmuş başqa səlahiyyətləri həyata keçirməkdən ibarətdir.

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarı Azərbaycan Respublikası ərazisində məcburi qüvvəyə malikdir.

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ilkin rəyi olduqdan sonra Milli Məclis və ya Azərbaycan Respublikası prezidenti Konstitusiyanın mətnində dəyişiklik edilməsini referendumda çıxara bilər. Konstitusiyanın 1-ci, 2-ci, 6-ci, 7-ci, 8-ci və ya 21-ci maddələrində dəyişikliklər edilməsi haqqında, 3-cü fəsində nəzər-

də tutulmuş müddəaların məhdudlaşdırılması haqqında tekliflər referenduma çıxarıla bilməz.

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi referandumla qəbul olunmuş Azərbaycan Respublikası Konstitusiyasının mətnində dəyişikliklərə dair qərar qəbul edə bilməz.

1997-ci il 10 iyundə “Məhkəmələr və hakimlər haqqında” qanun qəbul edildi. Azərbaycan Respublikası Konstitusiyasının 126-ci maddəsinə görə 30 yaşdan yuxarı ali hüquq təhsili olan və hüquqşunas ixtisası üzrə 5 iləndən artıq işləyən vətəndaşlar hakim olala bilərlər.

Azərbaycan Respublikasında “üçüncü hakimiyyət” olan məhkəmə sistemine daxil olan məhkəmələr aşağıdakılardır: rayon (şəhər) məhkəmələri; Ağır cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikasının məhkəməsi; hərbi məhkəmələr; Ağır cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikasının hərbi məhkəməsi; Beynəlxalq müqavilələrdən irəli gələn mübahisələrə dair Azərbaycan Respublikasının iqtisad məhkəməsi; Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsi; Azərbaycan Respublikasının İqtisad Məhkəməsi; Azərbaycan Respublikasının Ali Məhkəməsi.

Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsində hakimlərin müstəqilliyi, yalnız qanunlara tabeliyi və səlahiyyətləri müddətində dəyişilməzliyi təsbit edilir. Ədalət mühakiməsi vətəndaşların qanun və məhkəmə qarşısında bərabərliyi əsasında həyata keçirilir. Ədalət mühakiməsi təqşirsizlik prezumpsiyasına əsaslanır.

Məhkəmələrin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir.

Müştəqil Azərbaycan Respublikasında ordu quruculuğu. 1991-ci il oktyabrın 9-da Azərbaycan Respublikasının Ali Soveti “Azərbaycan milli özünü müdafiə qüvvələri haqqında” qanun qəbul etdi. Könüllülük əsasında yaradılmış hərbi hissələrin müteşəkkil silahlı qüvvələrə çevrilməsi üçün qanunun əhəmiyyəti var idi. Erməni daşnaklarının qarşısını almaqdan ötrü ilk batalyonların yaradılmasına başlanıldı.

1991-ci il dekabrın 25-də “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Ali Soveti Milli Şurası qanun qəbul et-

di. Qanunda Azərbaycan ordusunda hərbi nizam -intizamı artırmaq, gəncləri vətənpərvərlik ruhunda tərbiya etmək, müteşəkkil və bacarıqlı əsgər hazırlamaq dövrün ən vacib tələblərindən hesab edildi.

1993-cü il noyabrın 26-da "Silahlı qüvvələr haqqında" qanunun yeni redaksiyası və "Müdafiə haqqında" Azərbaycan Respublikası qanunu Milli Məclis tərofındən təsdiq edildi. Qanuna görə Azərbaycan Respublikası dinc yaşamaq prinsipini əsas tutur və öz müdafiə qabiliyyətini təcavüzdən qorumaq üçüq müdafiəsini təşkil edirdi. Dövlət orqanlarına müdafiə sahəsində konkret vəzifələr tapşırıldı.

1994-cü il yanvarın 6-da "Sərhəd qoşunları haqqında" Azərbaycan Respublikasının qanunu qəbul edildi. Sərhəd qoşunları Azərbaycan Respublikasının dövlət sərhədinin mühafizəsini və toxunulmazlığını təmin edir. Qanun sərhəd qoşunlarının maddi-texniki təminatı ilə bağlı konkret tədbirlərin görülməsini müəyyən edir.

Müstəqil Azərbaycan Respublikasında hüququn inkişaf xüsusiyyətləri.

Qanunvericilik sisteminin təşkil edilməsi

Hüququn mənbələri. Azərbaycan Respublikasının Konstitusiyası Azərbaycan Respublikasının qanunvericilik sisteminin əsasıdır. Qanunvericilik sistemi aşağıdakı normativ hüquqi aktlardan ibarətdir:

- konstitusiya;
- referendumla qəbul edilmiş aktlar;
- qanunlar;
- fərmanlar;
- Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları;
- mərkəzi icra hakimiyyəti orqanlarının normativ aktları.

Yerli icra hakimiyyəti orqanları normativ xarakterli aktlar qəbul edə bilərlər.

Müstəqil Azərbaycan Respublikasında hüquqi islahatlar aparmaq, yeni ictimai münasibətlərdən və beynəlxalq öhdəliklərdən əmələ gələn hüquq münasibətlərini tənzimlemək üçün Azərbaycan Respublikasının yeni məccələləri qəbul edilmişdir.

Azərbaycan Respublikasının **11 iyul 2000-ci il tarixli qanunu ilə "Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi"** təsdiq

edilmiş və 1 sentyabr 2000-ci il tarixdən qüvvəyə minmişdir. İnzibati Xətalar Məcəlləsi xüsusi hissələr üzrə 6 bölmə, 35 fəsil, 458 maddədən ibarətdir. Ümumi müddəələrin daxil edildiyi birinci bölmədə Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyi, onun vəzifələri və prinsipləri təsbit edildi. İnzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji sağlamlığını, ictimai mənəviyyəti, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ortaş mühiti, idarəciliq qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İnzibati məsuliyyətin əsaslarını inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməl (hərəkət və ya hərəkətsizlik) tərətmış şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. İnzibati xətalar qanunvericiliyinin prinsipləri insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınmasına əsaslanır.

İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir.

İnzibati xəta anlayışına görə ictimai münasibətlərə qəsd edən hüquqazidd olan təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilen) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İnzibati xətalar tərətməyə görə: xəbərdarlıq; inzibati cərimə; inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin ödənişlə alınması; predmetin müsadirəsi; inzibati xəta tərətmış fiziki şəxsin ona verilmiş xüsusi hüququnun məhdudlaşdırılması; əcnəbiləri və ya vətəndaşlığı olmayan şəxsləri Azərbaycan Respublikasının hüdudlarından kənara inzibati qaydada çıxartma; inzibati həbs və digər tənbeh növləri tətbiq edilir.

İnzibati Xətalar Məcəlləsinin xüsusi hissəsinə dövlət idarəciliyinin konkret sahələrində ictimai münasibətləri tənzim edən inzibati hüquq nomaları daxil edilmişdir. Xüsusi hissənin III bölməsində inzi-

bati xətalar haqqında işlərə baxmaq səlahiyyəti olan orqanlara (vəzifeli şəxslərə) aşağıdakılardır aid edilir: rayon (şəhər) məhkəmələri; yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalar (kollegial orqan); Azərbaycan Respublikasının müvafiq icra hakimiyəti orqanları (vəzifəli şəxslər).

Azərbaycan Respublikasının **28 dekabr tarixli 1999-cu il** qanunu ilə “**Azərbaycan Respublikasının Mülki Məcəlləsi**” təsdiq edilmiş və 1 sentyabr 2000-ci il tarixdən qüvvəyə minmişdi. Mülki Məcəllə ümumi və xüsusi hissələr üzrə 10 bölmə, 73 fəsil və 1325 maddədən ibarətdir. Ümumi hissədə Mülki Məcəllənin məqsədi üçüncü şəxslərin hüquqlarına xələl getirmədən mülki dövriyyənin azadlığını, onun iştirakçılarının bərabərliyi əsasında təmin edilməsi kimi göstərilirdi. Azərbaycan SSR Mülki Məcəlləsindən fərqli olaraq, yeni Məcəllədə müqavilələrin sərbəstliyi, xüsusi mülkiyyətin azadlığı müəyyən edilirdi.

Mülki Məcəllənin vəzifələri aşağıdakılardır: mülki hüquq subyektlərinin əmlak və şəxsi qeyri-əmlak münasibətlərini tənzimləmək; mülki hüquq subyektlərinin hüquqlarını və qanunu mənafelərini müdafiə etmək; fiziki şəxslərin şərəfini, ləyaqətini, işgüzər nüfuzunu, şəxsi həyatını və şəxsi toxunulmazlığının müdafiəsi hüququnu qorumaq; mülki dövriyyəni təmin etmək; sahibkarlıq fəaliyyətini dəstəkləmək; sərbəst bazar iqtisadiyyatının inkişafına şərait yaratmaq.

Məcəllədə mülki hüquq münasibətlərinin obyektləri qismində əmlak və ya qeyri-əmlak dəyəri olan, qanunvericilikle mülki dövriyyədən çıxarılmamış maddi və ya qeyri-maddi nemətlər nəzərdə tutulurdu. Mülki hüquq münasibətlərinin subyektləri aşağıdakı kimi müəyyən edilirdi: istər sahibkarlıq fəaliyyəti ilə məşğul olan, istərsə də məşğul olmayan hər hansı fiziki və ya hüquqi şəxslər mülki hüquq münasibətlərinin subyektləri ola bilərlər; dövlət hakimiyəti orqanlarının və özünüidarə orqanlarının digər şəxslərə mülki hüquq münasibətləri, qanunda ayrı qayda nəzərdə tutulmayıbsa, mülki qanunvericiliklə tənzimlənir; mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicedanlı həyata keçirməyə borcludur.

Mülki Məcəllənin xüsusi hissəsi müqavilələrdən əmələ gələn öhdəliklərin tənzimlənməsilə başlayır. Qanundan əmələ gələn öhdəliklərə mülki hüquq pozuntularından (deliktlər) əmələ gələn öhdəliklər fərqlənir. Mülki Məcəllədə qanun və vəsiyyətnamə üzrə vəرسilik, mirasın bölüşdürülməsi tənzimlənir.

1999-cu il fevralın 1-də Azərbaycan Respublikası Əmək Məcəlləsi təsdiq edildi. 13 bölmədən, 48 fəsil və 317 maddədən ibarət Əmək Məcəlləsi 1999-cu il iyulun 1-dən qüvvəyə mindi. Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işə götürünlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyen hüquq münasibətlərini tənzim edir. Məcəllə fiziki şəxslərin əmək hüquqlarını və bu hüquqların həyata keçirməsini təmin edən qaydaların minimum normalarını müəyyən edir.

Əmək Məcəlləsi əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi; mənafələrin haqq-ədalətli və qanunun aliyyinin təmin olunması ilə qorunması; maddi, mənəvi, sosial, iqtisadi və digər həyatı tələbatlarını ödəmək məqsədi ilə fiziki və maliiyyə imkanlarından sərbəst istifadə etməsinin təmin edilməsi; əsas əmək müqaviləsi (kontrakt) üzrə öhdəliklərin icrasına hüquqi təminat yaradılması prinsiplerino əsaslanır. Əmək Məcəlləsi aşağıdakı şəxslərə şəamil edilmir: hərbi qulluqçulara; məhkəmə hakimlərinə; Azərbaycan Respublikası Milli Məclisinin deputatlarına və bələdiyyələrə seçilmiş şəxslərə; xarici ölkənin hüquqi şəxsi ilə həmin ölkədə əmək müqaviləsi bağlayıb əmək funksiyasını Azərbaycan Respublikasında fəaliyyət göstərən müəssisədə (filialda, nümayəndəlikdə) yerinə yetirən əcnəbilərə; podrat, tapşırıq, komisyon, müəlliflik və başqa mülki-hüquqi müqavilələr üzrə işləri yerinə yetirən şəxslərə.

1999-cu il dekabrin 28-da Azərbaycan Respublikası Ailə Məcəlləsi təsdiq edildi. 8 bölmə, 28 fəsil və 195 maddədən ibarət məcəllə 2000-ci il iyulun 1-dən qüvvəyə mindi. Ailə ümumbaşəri prinsiplər üzrə quruldu. Ailə münasibətlərinin qadın və kişinin könlü nikah ittifaqı əsasında qurulması və uşaqlarda ailə və cəmiyyət qarşısında məsuliyyət hissini tərbiye edilməsi əsas vəzifələrdən idi.

Azərbaycan Respublikasında nikah yaşı kişilər üçün 18 yaş, qadınlar üçün 17 yaş müəyyən olunurdu. Üzrlü səbəb olduqda müvafiq icra hakimiyyəti orqanı onların xahişi ilə nikah yaşının 1 ildən çox olmayaraq azaldılmasına icazə verə bilərdi. Nikah ümumi razılıq olduqda müvafiq icra hakimiyyəti orqanında, ümumi üşaqları olduqda və ya or (arvad) nikahın pozulmasına razı olmadıqda nikah məhkəmə qaydasında pozulur.

Aila Məcəlləsinin VIII bölməsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının (VVAQ) qeydə alınması orqanlarının səlahiyyətinə doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atasığın müəyyən edilməsi, ata adının və soyadın dəyişdirilməsi daxildir.

1997-ci il dekabrın 30-da Azərbaycan Respublikasının Məcəlləsi təsdiq edildi. 10 fəsil və 90 maddədən ibarət Məcəllə Azərbaycan Respublikasının ərazisində meşə münasibətlərinin tənzimlənməsinin, meşələrdən istifadənin, onların mühafizəsinin, qorunmasının, bərpasının, ekoloji və ehtiyat potensialının yüksəldilməsinin hüquqi əsaslarını müəyyən edir.

Azərbaycan Respublikasının meşə fondu dağ və düzən meşələrin dən ibarət olmaqla qoruq' meşələri, kurort meşələri, xüsusi qiymətli meşə massivləri, şəhərlərin və digər yaşayış məntəqələrinin ətrafindakı yaşlılıq zolaqlarının meşələri, yabanı meyvə meşələri, dövlət qoruyucu meşə zolaqları və digər meşələr kateqoriyalarına bölündürdü.

1997-ci il dekabrın 26-da Azərbaycan Respublikasının Su Məcəlləsi təsdiq edildi. 4 bölmə, 17 fəsil və 105 maddədən ibarət Məcəllə Azərbaycan Respublikasında su obyektlərinin istifadəsi və mühafizə ilə bağlı hüquq münasibətlərini tənzimləyirdi. Azərbaycan Respublikasının daxili suları, Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsi Azərbaycanın milli sərvəti olmaqla əhalinin həyat və fealiyyətinin əsası kimi istifadə edilir və qorunur, flora və faunanın mövcudluğunu təmin edir. Məcəllədə sudan istifadə edənlərin hüquqları və vəzifələri, su obyektlərinin mühafizəsi, sudan ən zəruri və digər ehtiyaclar üçün istifadənin qanuni əsasları müəyyən edildi.

Azərbaycan Respublikasının **30 dekabr 1999-cu il tarixli qanunu ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsi** təsdiq edilmişdir. Ümumi və xüsusi hissələr üzrə 12 bölmə, 35 fəsil və 353 maddədən ibarət olan yeni Məcəllə 2000-ci il sentyabrın 1-dən qüvvəyə mindi. Azərbaycan SSR-in 1961-ci il Cinayət Məcəlləsindən fərqli olaraq yeni məcəllədə ağır cinayətlərə görə ölüm cəzasını nəzərdə tutan maddələr daxil edilməmişdir. Lakin köhnə Cinayət Məcəlləsinə məlum olmayan ömürlük həbs cəzası yeni Məcəllədə nəzərdə tutulurdu.

Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və başçılığın təhlükəsizliyini təmin etməkdən, iqtisadi fealiyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ortaft mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir.

Cinayət Məcəlləsinin xüsusi hissəsində dövlət əleyhinə, ictimai təhlükəsizlik və ictimai qayda əleyhinə, dövlətin konstitusiya quruluşunun əsasları əleyhinə cinayətlər ən ağır cinayətlər qrupuna aid edilir. Azərbaycan SSR Cinayət Məcəlləsindən fərqli olaraq, yeni Məcəllədə xüsusi mülkiyyət qanunla ciddi qorunurdur.

Azərbaycan Respublikasının **28 dekabr 1999-cu il tarixli Qanunu ilə Mülki-Prosessual Məcəllə təsdiq edilmişdir.** 50 fəsildən və 447 maddədən ibarət olan Məcəllə **1 sentyabr 2000-ci il tarixdən** qüvvəyə mindi. Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatiının vəzifələri hər bir fiziki və hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlardan irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiqi idi.

Aşağı məhkəmə instansiyasının qətnamə və qərarlarından ondan yuxarı instansiyaya apellyasiya şikayəti və həmin instansiyalardan yuxarı instansiyalara cassasiya şikayəti verilə bilərdi.

Mülki Prosesual-Məcəllədə məhkəməyə aid olan mübahisə qanunla, beynəlxalq müqavilələrlə və ya tərəflərin sazişi ilə nəzərdə tutulan hallarda, işdə iştirak edən şəxslərin yazılı razılığı ilə münsiflər məhkəməsinin həllinə verilə bilərdi.

2000-ci il 14 iyulda Azərbaycan Respublikası Cinayət-Prosesual Məcəllə Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş

di. 9 bölmə, 58 fosil və 521 maddədən ibarət olan Cinayət-Proses-sual Məcəllə 1 sentyabr 2000-ci ildən qüvvəyə mindi. Cinayət mü-hakimə icraatının vəzifələri aşağıdakılardan ibarətdir: şəxsiyyəti, cə-miyyəti və dövləti cinayətkar qəsdlərdən qorumaq; həqiqi və ya eh-timal edilən cinayət törətməsi ilə əlaqədar şəxsiyyəti vəzifə səlahiyyətlərindən sui-istifadə edilməsi hallarından qorumaq; cinayətləri tezliklə açmaq, cinayət təqibi ilə bağlı bütün halları hərtərəfli, tam və obyektiv arasdırmaq; cinayət törətmmiş şəxsləri ifşa və cinayət mə-suliyyətinə cəlb etmək; cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsizsiz şəxslərə bərəət vermek məqsədilə ədalət mühakiməsini həyata keçirmək.

Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsi 14 iyl 2000-ci ildə təsdiq edilmişdi. 8 bölmə, 21 fosil və 182 maddədən ibarət Məcəllə 1 sentyabr 2000-ci ildən qüvvəyə minirdi. Cəza-ların İcrası Məcəlləsinin məqsədi məhkumları islah etmək, həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlər törədil-məsəlinin qarşısını almaqdan ibarətdir. Məcəllənin vəzifəsi cəzaların icrası və çəkilməsi qaydalarını və şərtlərini tənzimləməkdən, məhkumların islah edilmə vasitələrini müəyyən etməkdən, məhkumların hüquq və azadlıqlarını, qanuni monafelerini qorumaqdan ibarətdir. Məhkumlar cəza çəkməkdən aşağıdakı əsaslarla azad edilirdilər: cəza müddəti qurtardıqdə; hökmün ləğv edilməsilə əlaqədar işin icraatına xitam verildikdə; cəzadan şərti olaraq vaxtından əvvəl azad edildikdə; cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə; amnistiya və ya əhvətmə aktına əsasən; xəsteliyə və qa-nunvericilikdə nəzərdə tutulmuş digər əsaslara görə.

İstifadə olunmuş ədəbiyyat və mənbələr

Azərbaycan tarixi. 7 cilddə (I-III cildlər). B., 1998.

Azərbaycan tarixi. I-II cildlər. B., 1958

Azərbaycan tarixi (ən qədim zamanlardan XX əsrədək). B., 1994

Q.S. İsləmov. Quruçay və Kondələnçay vadisində qədim mədə-niyət izləri. B., 1981.

Azərbaycan tarixi üzrə qaynaqlar. B., 1989.

M.Melikova, E.Bayramov. Azərbaycanın siyasi-hüquqi nəzəri-yələr tarixi. B., 1984.

C.M.Kashkai. Iz istorii Mannijskogo tsarstva. B., 1977.

A.O.Makovelskiy. Avesta. B., 1960.

I.Aliyev. Ocherk istorii Atropoteny. B., 1989

M.Məlikova, E.Nəbiyev. Xarici ölkələrin dövlət və hüquq tarixi. B., 1997.

M.Məlikova, X.İsmayılov. Qədim dövrlərdə və erkən orta əsrlər-də Azərbaycanın dövlət və hüquq. B., 2001.

A.Rzaev. Istorija politicheskikh i pravovykh uchenij Azer-bайджане. B., 2000.

A.Fazili. Atropatena (e.ə IV - e.VII əsri) B., 1992

Z.M.Bünyadov. Azərbaycan VII-IX əsrlərde. B., 1989.

R.A.Əkbərov. VII-IX əsrlərde Azərbaycanın ictimai quruluşuna dair. // Odalar Yurdu Universitetinin xəbərləri. B., 1997. № 2

Z.M.Bünyadov. Azərbaycan Atabəyləri dövleti. B., 1986.

V.Z.Piriyev. Hülaküler və Cələrilər dövründə Azərbaycanda məhkə-mə sistemi və mühakimə qaydaları. // Azərb. EA Xəbərləri. B., 1986.

B.Z.Piriyev. Muxammad ibn Xindushah Naxchivani o nekoto-ruxa voprosax organizatsii torgovli. M.: Nauchka, 1980.


B.Z.Piriyev. Mesto duxovenstvav organizatsionnom управле-nii pri Xulaguidov v Dzhelaariida. Sovietskoe vostokovedenie. M., 1988.

- В.З.Пириев. Государственный строй и система управления в Азербайджане при Хулагуидах и Джелаиридах. Б.: Элм, 1988.
- В.З.Пириев. Городское управление в государстве Хулагуидов. В сб. ст. Позднефеодальные города в Средней Азии. Ташкент, 1990.
- А.А.Ализаде. Социально-экономическая и политическая история Азербайджана XIII-XIV вв. Б., 1956.
- S.M.Onullahi. XIII-XVIII əsrlərdə Təbriz şəhərinin tarixi. B., 1982.
- S.M.Onullahi. "Əfzəl ət-təvarix" əsəri Azerbaycan tarixinin mənbəyi kimi. // Azərbaycan EA Xəbərləri (tarix, fəlsəfə, hüquq). B., 1978. N2.
- E.Cəlilov. Azərbaycanın dövlət və hüququ (XIII- XIV yüzillik-lər). B., 1995.
- Quran-i Kərim. Z.Bünyadov və V. Məmmədəliyevin Azərbaycan dilinə tərcüməsi. B., 1997.
- Quran-i Kərim. Nəriman Qasimoğlunun tərcüməsi. B., 1993.
- A.Masse. İslam. B., 1964.
- Nizamülmülk. Siyasətnamə. B., 1989.
- Q.Kərimov. Şəriət və onun sosial mahiyyəti. B., 1987.
- F.Məmmədova. Azərbaycanın siyasi tarixi və tarixi coğrafiyası. B., 1993.
- И.П.Петрушевский. Государство Азербайджана в XV в. Б., 1949.
- О.Ә.Әfəndiyev. Azərbaycan Səfəvilər dövləti. B., 1993.
- N.Cəfərli. Səfəvilər dövləti: hakimiyət və idarəcilik orqanları. B., 2000.
- N.Cəfərli. Səfəvilər dövləti: məhkəmə orqanları və hərbi təşkilat quruluşu. B., 2000
- А.А.Рахманни. Азербайджан в конце XVI и в XVII вв. Б., 1981.
- M.Dəmirov. Car-Tala Qanunnaməsinə görə cinayət və cəza. // "Hüquqi dövlət və qanun" jurnalı. B., 1999. N 2.
- А.Мильман. Политический строй Азербайджана в XIX - начале XX в. Б., 1996.

- R.Əkbərov. Mixtar Qoşum Alban Qanunnaməsi hüququn mənbəyi kimi. Odlar Yurdu Universitetinin elmi və pedaqoji xəbərləri 2001-ci il № 6
- R.Əkbərov. Xarici ölkələrin dövlət və hüquq tarixi (mühazirə kursu), "Qanun" Nəşriyyatı 2003
- R.Əkbərov. Konstitusiya islahatı və səlahiyyətlərin bölgüsü. Odlar Yurdu Universitetinin elmi və pedaqoji xəbərləri, 2003-cü il № 9-10
- R.Əkbərov, E. Bayramov. XIX əsrin birinci yarısında Azərbaycanın dövlət quruluşu. // "Hüquqi dövlət və qanun jurnalı". B., 1999, N9.
- T.Əzizov. Azərbaycan XX əsrin əvvəllərində. B., 1997.
- B.Nəcəfov. Azərbaycan Demokratik Respublikası. B., 1992.
- A.Hacıyev. Qars və Araz-türk respublikalarının tarixindən. B., 1994.
- Азербайджанская Республика. Документы и материалы (1918-1920 гг). Б., 1998.
- Азербайджанская Демократическая Республика (1918-1920 гг.). Законодательные акты. Б., 1998.
- M.Ə.Rəsulzadə. Azərbaycan Cümhuriyyəti. B., 1990.
- N.Nəsibzadə. Azərbaycan Demokratik Respublikası. B., 1990.
- А.Балаев. Азербайджанское национальное-демократическое движение в 1917-1920 гг. Б., 1990.
- А.Г.Алиев. Конституционное развитие Азербайджанской ССР. Б., 1976.
- История государства и права Азербайджанской ССР. Б., 1973.
- Z.Əsgərov. Naxçıvan Muxtar Respublikasının konstitusiya statusu. B., 2000.
- Дж. Мовсумов. Судебная система в Азербайджане: Б., 1967.
- S.Səlimov. Azərbaycan SSR mülki qanunvericilik tarixindən. B., 1969.
- S.Səlimov. Sovet qanunvericiliyinin başlıca prinsipləri. // "Azərbaycan kommunisti" jurnalı. B., 1968. № 8.
- S.Səlimov. Azərbaycan SSR mülki qanunvericiliyinin yaradılması (1920-1923-cü illərdə). Avtoreferat. B., 1970.

- SSRİ dövlət və hüquq tarixi (II hissə). B., 1977.
- Cənubi Azərbaycan tarixinin ocherki (1828-1917). B., 1985.
- Ş.Ə.Tağıyeva. XIX əsrin sonu və XX əsrin əvvellərində İran kəndlilərinin vəziyyəti. B., 1969.
- Azərbaycan SSR Qanunlar Toplusu. I-IV cildlər (1934-1984) B., 1986.
- Azərbaycan Respublikası Qanunlar külliyyatı. I- IV kitablar 1991-2000-ci illər, B.: Qanun, 2000.
- Azərbaycan Respublikasının Konstitusiyası. B., 1996.
- Azərbaycan Respublikasının Konstitusiyası. B., 2003.
- Naxçıvan Muxtar Respublikasının Konstitusiyası. B., 2000.
- Azərbaycan tarixi xəritələri. B., 1994.

QEYD ÜÇÜN



KÖRİEL

Məhsul:

Təqdim imzalama tarixi: 25.09.2003

Fönlük: 60X64,1/16

Printed: 11.12.2003 09:30:52

İstehsal: 500. Sifaris: 048

Qeydiyyat: mədəniyyət

QANUN NƏŞRİYYATI

Bakı, Azərbaycan, 370033,

Ağu Nemətulla küçəsi 44.

Tel: 67-79-56; Faks: 67-88-87

E-mail: ms@azdata.net

Web: qanun-az.com